

**PROSPER MERİME**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

M.F.Axundov adına  
Azerbaiyancı Mədəniyyət  
Kitabxanası

“ŞƏRQ-QƏRB”

BAKİ

2008

2006-ci ildə "Şərq-Qərb" nəşriyyatında nəşr olunmuş "Prosper Merime. Seçilmiş əsərləri" kitabında texniki xətaya görə, əsərlərin fransızcadan tərcüməcisi Şamil Zamanın adı göstərilməmişdir. "Prosper Merime. Seçilmiş əsərləri"-nin bu nəşrinə Şamil Zamanın tərcüməsində 6 novella və "Kolomba" povedi daxil edilmişdir.

Fransız dilindən tərcümə edəni:

**Şamil Zaman**  
filologiya elmləri namizədi, dosent

Ön sözün müəllifi:

**Əkbər Agayev**  
filologiya elmləri doktoru, professor

Bədii redaktoru:

**Ağasən Bədəlzadə**  
filologiya elmləri namizədi, dosent

İxtisas redaktoru:

**Bilal İsmayılov**  
filologiya elmləri namizədi, professor

**Prosper Merime. Seçilmiş əsərləri.**

Bakı, "Şərq-Qərb", 2008, 304 səh.

Prosper Merime (1803-1870) XIX əsr fransız ədəbiyyatında təqədi realizmin ən görkəmli nümayəndələrindəndir. O, Fransa tarixində Bərpə dövrünün (1815-1830) qanun-qaydası ilə bərişməmiş, təqədi və bəşəri əmənələrə sadıq qalmışdır. Bununla belə, dövrünün inqilabçı-respublikaçı hərəkatlarından uzaq olmuşdur.

© Şamil Zaman, 2008

## PROSPER MERİME VƏ ONUN NOVELLALARI

Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazlılığın zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi colb edir, bir qisim sənətkarlarda süjet qurmaq bacarığı, başqa bir qisimdə isə xarakterler yaratmaq möhareti, bəzilərində hadisələrlə xarakterləri bağlamaq tərzi, bəzilərində insan psixologiyasına dərindən nüfuz etmək qabiliyyəti bizi heyran qoyur. Bütün bunlar və yaradıcı şəxsiyyətin digər fərdi xüsusiyyətləri bir yere toplananda biz böyük istedadla üz-üzə gəlirik və belə hallarda hər bir istedad öz çaları ilə ortaya çıxanda bədii ədəbiyyatın tarixində rəngarənglik yaranır, hor şair və ya romançı nəfəsində həyatın ötri duyulur, ictimai varlığın min bir səhifəsi canlanır, insan şəxsiyyətinin, ayrı-ayrı fəndlərin, qrupların və ya zümrələrin cəmiyyətdəki yeri, mövqeyi görünür, həyatın dialektikası, onun bədii fikirləri təzahürü və axarı üzə çıxır. Klassiklər, noheng istedad sahibləri – Nizami, Füzuli, Şekspir, Puşkin, Tolstoy, Balzak, Stendal məhz belə yetişmişlər və biz onların qələmindəki möcüzəyə daim heyrət edirik.

Məşhur fransız yazıçısı Prosper Merime də bu böyük istedadlarının cərgəsindədir, amma onun bu cərgədə tutduğu yerin öz xüsusiyyəti var. Onun əsərlərini oxuyanda bilmirsən nəyə daha çox diqqət edəsən: bu yazıçının yüksək bədii istedadının, gözəl üslubunamı, yoxsa ondakı yüksək mədəniyyətəni. Yaziçi mədəniyyəti vacib məsəledir və böyük istedad sahiblərinin yaradıcılıq işində bu məsələ hemişə ön planda dayanmışdır, çünki fitri istedad nə qədər böyük nemət olsa da, onun parlaması, tələb olunan istiqamətdə hərəkətə gelib inkişaf etməsi yazıçının mədəniyyətindən, onun həyatla qarşılaşmaq və onu eks etdirmək üçün ne dərəcədə hazır olub-olmamışından aslidir, bu hazırlıq isə onun mədəni səviyyəsi ilə bağlıdır. Yuxarıda adları çəkilən və ya çəkilməyən böyük sənətkarlarda istedad yüksək yazıçı mədəniyyətində birləşdiriyinə görədir ki, onlar öz zəmanolorının bədii aynasına çevrilə bilmişlər.

Bu cəhətdən məşhur fransız ədibi Merimenin yaradıcılığı çox mənalıdır. P. Merimeni istedadının axarı, hərəkəflə hazırlığı cəhətdən

müasiri Stendalla müqayiso etmek olar. Lakin onların arasında üslub bənzəriyi olsa da, yaradıcılıq taleleri başqa-başqadır. Her iki sənətkarda XVIII əsrin maarifçilik ideyalarının təsiri güclü idi, folsofi məsələlərde materialist mövqeyə yaxınlaşıb, ateizmə gəlib çıxmışdır, ikisində də azadlıq uğrunda mübarizə motivləri və humanizm ideyaları ön plandadır, ikisi də həm tənqidi realizmin, həm də romantizm cərəyanının ən mütərəqqi ənənələrindən yaradıcılıqla istifadə etmişlər.

Azərbaycan diline ilk dəfə orijinaldan tərcümə olunan və Merime yaradıcılığının ən maraqlı nümunələrindən olan bu novellalar azı yüz əlli il bundan əvvəl – IX ərin birinci yarısında yazılmışdır. Buna baxmayaraq, həmin novellalar öz bədii təravetini yenə də saxlayır və dünya ədəbiyyatının on gözəl nümunələri kimi yaşayır.

Merime sənətkar ailəsində doğulmuşdur. Atası da, anası da rəssam idi və bu vəziyyətin onun sonrakı inkişafına çox böyük təsiri olub. Təsadüfi deyil ki, sonralar o, incəsənətə xeyli əsər həsr etmiş, bu sahədə tədqiqat aparmış və ümumiyyətə sənətünas kimi şöhrət tapmışdır.

İlk əsərlərdən başlayaraq Merime fransız ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri kimi tanınmışdır. Bu cəhətdən onun yaradıcılıq taleyi Stendalin və Balzakın yaradıcılıq taleyində fərqlənir.

30-cu illərin başlanğıcında Prosper Merime bir müddət tarixi abidələrin mühafizəsi ilə məşgül olan departamentdə müfettiş vezifəsində işləmişdir. Öz zəmanəsinin siyasi hadisələrinə isə onun münasibəti çox ziddiyetli olmuşdur: O, Napoleonun hərbi kollecində təhsil almış, hüquq məsələlərini öyrənmişdi, Napolconun məglubiyətini, 1830-cu, 1848-ci və 1870-ci illərin inqilabi hadisələrini görmüşdü. Lakin inqilabi hadisələrin daxili mahiyyətini düzgün dərəcə bilindiyindən xalq üşyanını məftunluqla qarşılamışdı. 1848-ci il inqilabına isə mənfi yanaşmışdı.

Merimenin ilk əsərləri dramaturgiya ilə bağlıdır. 1825-ci ildə nəşr etdirdiyi "Klara Qazülüñ teatrı" kitabında müəllif mistifikasiyaya yol verib öz adını yazmamış və göstərmmişdi ki, guya kitabda toplanan pyeslər ispan aktrisası Klara Qazülündür. Mürtece qüvvələrin onun ideya və fikirlərinə mənfi münasibət bəsleyə biləcəyini hiss etdiyinə görə yaziçi öz adını gizlətmışdı.

"Klara Qazülüñ teatrı" kitabında beş pyes vardır: "Göy və cəhənnom", "İblis qadın, yaxud müqəddəs Antoninin günaha batması",

"İspanlar Danimarkada", "İnes Mendo", "Afrika məhəbbəti". Guya ispan dilindən tərcümə olunmuş bu pyeslərde satirik ton güclüdür. Bu əsərlərdə ispan rahipləri və inkvizitorları gülüş hədəfinə çevrilir, onların fanatizmi, riyakarlığı ifşa olunur. Katolik kilsəsinin İspaniyada törətdiyi vəhşiliklərin izləri başqa şəkildə Börpa dövründə (1815-1830-cu illərdə) Fransada hələ də yaşayırdı və irticanın kilsəsi, ruhaniylər, fanatizm ifşa olunur, sade adamların obrazı müsbət planda göstərilir, zadəganlara qarşı qoyulurdu. Pyeslərdə temiz məhəbbət, Rönessans dövrü üçün səciyyəvi olan humanist idcyalar tərənnüm və təbliğ edilir. Pyeslərin bəzilərində romantik boyalar olsa da, Merime ictimai varlığı mümkün qodor real cizgilərlə, insan xarakterlərini öz təbii və inandırıcı çalarlarında göstərir.

Sonralar, 1830-cu ildə Merime pyeslər kitabının ikinci nəşrini hazırlamış və topluya iki yeni pyes də ("Təsadüfi", "Müqəddəs hədiyyələr kareti") əlavə etmişdir. İdeya-məzmun cəhətdən bunlar da kitabdakı o biri pyeslərlə həməhəngdir.

1827-ci ildə Merime conubi slavyan xalqlarının mahni və balladalar kitabını nəşr etdirir. Kitabın tam adı beledir: "Quzlalar, yaxud, illiriya poeziyasının Dalmasiyada, Bosniyada, Xorvatiyada və Hərsoqvinada toplanmış seçmə əsərləri". Kitabda conubi slavyan xalqlarının şifahi xalq mahni və balladalarını guya o, xalq mahnlarını bilən Ioakinf Maqlanoviç adında bir nəfərin dilində yazmışdır. Lakin sonralar melum olmuşdur ki, bunların çoxunu Merime özü yazmış və ya əlində olan şifahi xalq yaradıcılığı materialları osasında tortib etmişdir. Hor halda bu kitab göstərir ki, Merime slavyan xalqlarının həyatına, məişətinə, ənənələrinə, onların azadlıq uğrunda yadəlli işğalçılara qarşı apardıqları mübarizəsinə, həyatına və mənəvi aləminə dərindən bələd olmuşdur. Vaxtılı A.Puşkin həmin balladaları rus dilinə, A.Mitskeviç isə polyak dilinə tərcümə etmişlər.

Xalq yaradıcılığı nümunələrini və ümumiyyətə başqa xalqların həyat və məişətini öyrənməyə maraq Merimedə tarixi keçmişə, həm Avropada, həm də başqa ölkələrdə baş vermiş tarixi hadisələri öyrənməyə, tədqiq etməyə meyli də gücləndirmişdi. Təsadüfi deyildir ki, dramaturgiya ilə məşgül olduğu dövrdo Merime özünün məşhur "Jakeriya" (1828) tarixi dramını da yaratmışdır. Əsərdə XIV əsrde Fransada baş vermiş məşhur kəndli üşyanı qələmə almışdır. Tarixi hadisələrin mənzərəsini düzgün vərə bilmək üçün Merime xeyli tədqiqat aparmış, sənədləri, abidələri öyrənmiş və "janların" üşyanını orta əsrin hərc-mərcliyi kimi qələmə verməyə çalışan rəsmi burjua

tarixçilərinin oksinə olaraq, bu məşhur kəndli üsyani barədə böyük xalq horekatı kimi səciyyələndirmişdir.

Merimenin "IX Karl hakimiyətinin salnamesi" adlı məşhur romanı da tarixi mövzudadır. XVI əsrda baş vermiş dini terror hadisələrini, katoliklerlo hügenotlar arasında baş verən vuruşmaları da, zehmətkeş xalq kütłələrinin feodal zülmünün, fanatizmin doğurduğu əzabların ağırlığı altında inləmosunu də Merime böyük istedadla təsvir etmişdir. Romanda hadisələr həddindən artıq şaxələnmir, vahid bir fabulada möhkəm bağlanır və oxucuya belə bir fikir aşılıy়: şərə, ictimai haqsızlığa, zülmə, fanatizmə nifrət etmək şoxsiyyətin və xalqların azadlığı, istiqlaliyyəti, milli mənliyi uğrunda mübarizə aparmaq özünü insan hesab edən hər kosin vətəndaşlıq borcudur!

Varfolomey gecəsinin (25 avqust 1572-ci il) təsviri, romandakı bütün fəsillərin Bernarla Diana arasındaki məhəbbət xətti ilə məharətlə əlaqələndirilməsi, duclərin, məclislerin, ziyaflətlərin, zadəganların, əsgərlərin, geniş xalq kütłəsinin təsviri Merimenin qələmindəki ifadəlilik, incəlik və molahətli obrazlılıqda xüsusi parləq görünür, onun yazı üslubundakı şəffaflıq bu əsərə xüsusi bədii gözəllik gətirir.

Merime rus xalqının mədəniyyətinə və ədəbiyyatına yüksək qiymət verən, rus ədəbiyyatını Fransada təbliğ edən mütərəqqi yazıçılardan biridir. O, rus dilini öyrənmişdi. Fransada yaşayan rus mədəniyyət xadimləri ilə, o cümlədən İ.S.Turgenevlə dost idi. Puşkinin "Qaraçılار", "Qusar", "Qaratoxmaq qadın" əsərlərini, Qoqolun və Turgenevin bir sıra hekayolorını Merime fransızcaya tərcümə etmişdir. "Atalar və oğullar" romanının fransızcaya tərcüməsinə müqəddimə, Qoqol, Puşkin və Turgenev haqqında xüsusi məqalələr yazmışdır. Rus dilino yüksək qiymət verən Merime yazır: "Rus dili, mənim bildiyimə görə, Avropa dillerinin hamisindən zəngindir. Bu dil sanki ən ince motlobları ifadə etmək üçün yaranıbdır. Qeyri-adi yığcamlığı və bununla yanaşı öz aydınlığı ilə bu dildə bir çox fikir və mənaları birləşdirmək üçün birçə kolmə kifayətdir. Halbuki həmin fikirləri vermək üçün başqa dillərdə bir neçə cümlə qurmaq lazımlı gelirdi".

Merimeni dünyada məşhurlaşdırın onun novellalarıdır. Bu novellalar bəzən çox yığcam, bəzən isə iri, hətta povest həddindədir. Mövzu rəngarəngliyinə baxmayaraq, onun bütün novellalarında insanın daxili ələmi diqqət mərkəzində saxlanır. Həm də onun psixoloji halın təsvirini məqsədə çevirmir, onun vasitəsilə insana müraciət edir, şoxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətindəki ziddiyətləri göstərir.

Merimenin bu kitabında toplanmış hekayə və novellalarında da vəziyyət belədir: "Matco Falkone", "İstehkamın alınması", "Taman-qo", "Etrusk vazası", "Məhəbbət İlahəsi" 1829-1830-cu illər arasında yazılmış, yalnız "Karmen" xeyli sonra, 1845-ci ildə qələmə alınmış, əvvəlki beş novellalar toplusuna daxil olmuşdur. Bunlarda insan leyaqəti, onun məhəbbəti, arzu və istekləri qələmə alınır. Qəhrəmanların və aparıcı obrazların hamısı öz yüksək ehtirasları, həyat eşqi, azadlıq və ədalət, həqiqət və sədaqət arzuları ilə seçilir və demək olar ki, onların hamısı həyatda böyük faciələrə, müsibətlərə rast golur. Merime belə hesab edir ki, burjua-dvoryan cəmiyyətindən hər şey xirdalaşmış və bayraqlaşmışdır, buna görə də xalq içindən çıxan və öz qabiliyyəti ilə seçilən insanlara bu cəmiyyətdə yer yoxdur. Merime bəzən süjeti, hadisələri romantik və ekzotik mühitə keçirir, Korsikanı, İspaniyani, Afrikani təsvir edir, lakin belə hallarda da real həyatdan və həqiqətdən ayrılmır.

Novellaların müasir zəmanə ilə səsleşən bir xüsusiyyəti də odur ki, Merime başqa xalqları həmişə əzməyə, zülm etməyə, onları zorla Avropa mədəniyyətinə "öyrəşdirməyə" çalışan işgalçuları ifşa edir. Gösterir ki, Afrika xalqlarından və ya qaraçılardan olan nümayəndələr, İspaniyadan və ya Korsikadan çıxan adamlar səmimiliyi, saflığı ilə Avropa mədəniyyəti əsasında tərbiyələnmiş riyakarlardan dəfələrlə üstündürler. Bu sadə xalq adamlarının böyük qəlbi, zəngin mənəvi ələmi var, onlar öz milli leyaqət və mənlikləri, öz azadlıqları uğrunda mübarizə aparanda da, məhv olanda da oxucunun nəzərində yüksəlirler. Köləlik insana yaraşmir, cəmiyyətə yaraşmir, qul itaəti və zülm həyata ləkədir, insan gözel və azad ictimai mühit üçün, ülvi məhəbbət üçün, saf hissələr, arzular üçün doğulmuşdur – novellalar dan çıxan netice belədir.

Merimenin bu kitabda toplanmış novellaları ilk dəfə fransızcadan dilimizə tərcümə olunmuşdur. Novellalardan yalnız biri – "Karmen" 30-cu illərdə ruscadan Azərbaycan dilinə N. Rəfibəyli tərəfindən tərcümə olunub ayrıca kitab halında (Azərnəşr, Bakı, 1937) nəşr edilmişdir.

Novellaların orijinaldan tərcümə olunması müasir tərcüməçilik və ona verilən töleblər nöqtəyi-nəzərindən yeni və müsbət hadisədir. Böyük sənətkarın osorunu orijinaldan tərcümə edib hor hansı bir dildə səsləndirmək çətin işdir. Lakin çətin bir iş görülüb başa çatmışdır və ümid edirik ki, bu ilk addım uğurlu olacaq, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

## GÖZƏL TƏRCÜMƏ, NƏCİB TƏŞƏBBÜS

Dünya ədəbi prosesinin inkişaf dialektikasını, onun inkişafının on tipik mərhələlərini, estetik təsir gücünü ilə yaratdığı ümumi rezonansı izlərkən, heç şübhəsiz tərcümə sənətinin bu ümumi axında çox qabarlıq görünen rolunu ve funksiyasını qətiyyətlen unutmaq olmaz. Tərcümə, əslində təfəkkürün elə universal sferasıdır ki, burada iki xalqın, iki coğrafi məkanın, iki düşüncə, idrak subyektiinin baxışları, dünyagörüşü qarşılaşır, toqquşur, təbii olaraq orada çətin, dramatik vəziyyət yaranır. Təbiətdə “ışığın differensiasiyası” deyilən fiziki anlayış vardır. Hadisonin mahiyəti bundan ibarətdir ki, iki işiq seli toqquşanda qaranlıq yaradır. Mən bu təbii paradoxu tərcümə problemlerinə de şamil etməkdən çekinmirəm. Tərcüməçiye “yad olan” tamam başqa bir idrak sahibinin düşünəcələrini, onun yaradıcılıq aktının konkret nümunəsini özünə “isinişdirməkdon”, onu özüne doğmalaşdırıldıqdan sonra bu düşüncələri “özünüküleştirmək”; öz təfəkkür süzgəcindən, öz düşüncə modelindən keçirib bu əsərə təzə fikir soltənətində yeni forma, yeni libas axtarış tapmaq böyük istedad, erudisiya tələb edir. Tərcümə iki fikir sahibi arasında “barışdırıcı üslub”; müştərək mövqə və hətta, belə demək mümkünsə, ədəbi konsensus (güzəşt) tələb edir. Tərcümə prosesində iki təfəkkür tədricən bir istiqamətə yönəlir, iki idrak gözü birləşərək vahid, ümumi obyekte yaxınlaşır və müştərək olaraq eyni təsvir və analiz obyekti orijinalın müəllifi və tərcüməçi üçün artıq bir ədəbi-estetik vahidə çevrilir.

Mən bu fikirlərlə çox istedadlı bir tərcümə müəllfinin, tərcümə sənətkarının yaradıcılıq laboratoriyasına daxil olmaq isterken obyektiv qiymətə, obyektivmeye söykənməye üstünlük verməklə, onu da qeyd etməyi vacib hesab edirəm ki, ünvansız, predmetsiz təriflər çox zaman cə toriflənən adamın özüne ziyan gətirir, onda təbii olaraq yaradıcılıq inersiyası yaradır.

Mən qabiliyyətli şair, gözəl tərcüməçi, filologiya elmləri namizədi Şamil Zamanın adını onun Prosper Merimedən tərcümələri toplanmış məcmuənin üstündə oxumuşdum, yəni onu qiyabi tanıydım. Lakin onun son dərəcə rəvan, yapışqlı, sözün dürüst estetik mənasında cəzibədar və işıqlı tərcümələrini oxuduqdan sonra belə qərara gəldim ki, Şamil Zaman orijinalın mahiyyətinə enib onu təkcə özü üçün yox, saysız-hesabsız oxucular üçün də doğmalaşdırılmağı bacaran, fransız mühitində doğulub-böyüyən obrazları, tipləri öz doğma mühitine uyuşdurmağı bac-

ran orijinal bir tərcümə ustası, gözəl sənətkardır. “Karmen” əsərinin tərcüməsini oxuduqdan sonra məni xoş və güclü bir təessürat bürüdü, ruhumu bir qədər ihti, bir qədər da sentimental duyugular axdı və qiyabi olaraq bir xeyli heyranlıq hissi yaşadım. Xüsusən Karmenin ölüm sehnəsi gözlərim qarşısında o qədər əyanlaşdı ki, mən tərcümə sənətini orijinal əsər yazmaqdan daha çotin peşə hesab etdim. Deyirlər ki, yerini, məkanını dəyişən çiçəklər tez solur. Lakin təbiətdə, cəmiyyətdə adaptasiya qanunları olduğu kimi, sənətdə də belə faktlara rast gelə bılır: əsas hünər köçürülmüş çiçəklərin mühitini başqa məkanda yaşatmaq bacarığıdır.

Gözəl tərcümə yalnız orijinalın dilini yaxşı bilməkden ibarət deyildir. Hətta hər iki dili bilmeyin özü də əsas faktor deyildir. Yaxşı, uzun müdədə yadda qalan tərcümə üçün birinci növbədə tərcüməçinin yaşınan hissələri təzədən yaşamaq qabiliyyəti, intuisiya qüdrəti, reminiscensiya təssüratlarına davamlı reaksiyası, orijinal müəllifin özüne bərabər, hətta bəzən onu üstələyen istedadı olmalıdır. Azərbaycan ədəbiyyatında Abbas Səhəhetin tərcümələri bu mənada müstəsnə nümunələrdir. Orijinali təhrif etmədən onu dilin qanunlarına təbə etdirmək — böyük hünərdir. Şəxsən mən bu hünəri Şamil Zamanda da görürem. Tərcümə prosesində on vacib məsələlərdən biri də öz doğma dilinin “ənginliyinə, zənginliyinə və rənginliyinə” (Mir Cəlal) bələd olmaq, doğma dilin bütün leksik-semantik çalarlarını, hətta onun bütün intonasiya cazibədarlığına məhrəm olmaq bacarığı da çox vacibdir. Mən bu məziyyəti də Şamil Zamanın tərcüməsində hiss edir və görürəm. “Karmen” əsərinin əvvəlində Prosper Merime — Palladaya istinad edilən, çox şairəna səslənən bir cümləni epiqraf kimi getirir: “Qadın bəladır, o, ömründə yalnız iki dəfə gözəl görünər: sevəndə və ölüm yatağında.” Mən bu aforizmin parlaq işığı ilə sanki ölüm ayağında olan, sevgi ilə romantik ölümü füsunkar qadın baxışları ilə birləşdirən Karmenin son dəqiqliklərinin axıb getdiyi zamana qovuşuram: Karmenin ölümün fövqündə dayanan tər-təmiz gülüşlərini, üroyının döyüntülərini görürəm. Bu parlaq əyanılık hem Prosper Merime istedadının tozahürü, hem də tərcüməçinin qüdrətidir.

Mən Şamil Zaman tərcümələrinin bu cür “hökmünü”, onun sözün bütün potensial imkanlarından istifadə edə bilən səriştəsini onun başqa tərcümələrində də görmüşəm.

Şamil Zamanın Prosper Merimedən etdiyi tərcümələr kitabı “Yazıçı” noşriyyatı tərəfindən 1984-cü ildə çap edilmiş, oxucular tərəfindən razılıq və rəğbetlə qarşılanmışdır. Bu kitabda Prosper Merimenin “Məhabbet İlahəsi”, “Tamanço”, “Karmen”, “Etrusk vazası” və s. əsərlərinin tərcüməleri toplanmışdır. Şamil Zamanın indi çap üçün təqdim etdiyi

kitaba da əvvəlki kitabda olan əsərlər və əlavə olaraq Prosper Merimenin "Kolomba" adlı əsəri də daxil edilmişdir. Mən əlavə edilən həmin əsərin tərcüməsini de çox uğurlu tərcümə hesab edirəm.

Şamil Zamanın tərcümələri bununla məhdudlaşdırır. Mən onun böyük, tükənməz gənclik enerjisi ilə iş gördüğünün və öz işi haqqında həmişə həvəslə, ehtirasla danışığının çox şahidi olmuşam. Əslində mən "gənclik enerjisi" ifadosunu şorti olaraq işlədirdim. Yaradıcı insanda fitri istedad birdəfəlik gölən və birdəfəlik qurtaran enerji deyildir. Fitri istedad rezervuar deyil, ruhun özündən doğulan və üreyin qanı, beyinin əbədi fəaliyyəti ilə homişə dövriyyədə olan fiziki-ruhi, fenomenal hadisədir.

Şamil Zaman vaxtılı Fransız dilindən doğma dilimizə Beranjenin, Viktor Hüqonun, Ojen Potyenin, Pol Verlenin, Pol Eluarın və başqa bu kimi klassik noşr və poeziya nümayəndələrinin şeirlərini tərcümə etmiş və tərcümə edəbiyyatımızı xeyli zənginləşdirmişdir. O həm de Azərbaycan poeziyasının ən gözəl nümunələrindən bir silsili fransız dilinə tərcümə etməklə klassik onononı davam etdirmişdir. S.Vurğunun, R.Rzanın, Balaş Azəroğlunun, Qabilin, M.Arazın poeziyasını temsil eden qiymətli əsərləri fransız dilinə tərcümə etməklə Şamil Zaman bu sahədəki boşluğa öz hədiyyəsini vermişdir.

Şamil Zaman hal-hazırda Azərbaycanda olan Fransa səfirliliyinin sifarişi ilə məşhur fransız yazıçısı A.Dümanın "Qafqaz" ("Səyahət təəssüratı") əsərinin son sohifələrini tərcümə edib qurtarmaq üzərdir. O həmin əsərin tərcüməsini tam halda neşriyyata təqdim etmək arzusundadır və mən inanıram ki, o bu işin öhdəsindən də gelə biləcək və bundan sonra da böyük, xeyirxah fəaliyyətini davam etdirəcək.

Filologiya elmləri namizədi Şamil Zaman cyni zamanda gözəl, mənalı şeirlərin de müəllifidir. Mono clo gəlir ki, onun tərcümələrinin rəvanlığı, elastikliyi, romantik elementlərə zənginliyi elə bu poetik "enerji"dən qidalanır. Şamil Zaman dilin on kiçik vahidi olan sözdən tutmuş, ən mürəkkəb cümləyə qədər təkcə ifadənin deyil, hem də fikrin, hətta intonasiyanın estetikasına xüsusi diqqət yetirir. Bütün bunlar tərcümə sənətini kamilliye aparan güclü və mühüm faktorlardır.

Mən böyük razılıq hissi ilə inanıram ki, Şamil Zamanın bu yeni kitabı yalnız evlərə, masalar üstünə yox, böyük oxucu kütlösünün qəlbinə və ruhuna da daxil ola biləcək.

Ağasən Bədəlzadə

## TƏRCÜMƏCİDƏN

(Prosper Merimenin yaradıcılığının xronologiyası)

Prosper Merime XIX əsr fransız ədəbiyyatında təqiqdi realizmin məşhur nümayəndələrindən biri, dramaturq və gözəl üslublu ilo seçilən nəşr əsərlərinin müəllifi kimi tanınır. Böyə dövrü ədəbiyyatı illərində yaradıcılığa başlayan P.Merime dövrün 1830-cu və 1848-ci illərində baş vermiş inqilabların şahidi olmuş, özünü dədiyi kimi: "Şərəfsiz İkinci Imperiya"ni yaşamış və Fransa-Prussiya müharibəsi zamanı (1870) dün-yasını dəyişmişdir.

Ədəbiyyata həvəs, müstəqil yaradıcılıq yoluna meyil P.Merimedə hələ 1823-cü ildə hüquq fakültəsində oxuyarkən başlanmışdı. Onun estetik baxışları ədəbiyyatda o vaxtlar hələ mütərəqqi romantiklərle mürtəcə (müxalif) romantiklər arasında gedən mübarizənin şiddetli bir dövründə Bayronu cəlb edirse, mütərəqqi romantizm cəbhəsində ömrünün axırına kimi qələm çalmasında 1822-ci ildə Stendal (Antoine Chales Auguste de) Stendal (Antoine Chales Auguste de) (Antri Bel) ilə tanışlığı böyük rol oynadı.

Professor Əkbər Ağayevin (Allah ona qəni-qəni rəhmət cəsən!) "Prosper Merime və onun novellaları" adlı məqaləsindən sonra (Bax: Prosper Merime. Məhəbbət İlahəsi. Bakı. "Yazıcı", 1984) yazıçı haqqında ikinci bir adamın danişması, bizcə, müəllim qarşısında dayanıb kəkeleyə-kəkəleyə, dili topuq çala-çala, gözlərile ordan-burdan söz axtarib özünü zorlayaraq danişmağa səy edən bir şagirdi xatırladır. Yadimdadır, vaxtılı Əkbər müəllim mənə dedi: – "Şamil, görürsenmi, işləmək lazımdır, Merimenin novellalarının bir qismi artıq sənin tərcüməndə hazırır, bundan sonra Viktor Hüqonu, Gustav Floberi və başqalarını da fransızcadan ana dilimizə tərcümə etməlisən, qoy azərbaycanlı oxucularımız, xüsusilə tələbələrimiz – axı, onların çoxusu rus dilini bilmirlər, – bu adlarını çəkdiyim və çəkmediyim yazıçılarının əsərlərini orijinaldan tərcümə vasitesilə oxusunlar. Fransızcadan tərcümələrimiz azdır, mənçə, gərək ki, Əziz Gözəlov, Hamlet Qocayev və bir de sənən. Doğrudur, mən Mişanı (O, Mikayıl Rəfiliyə işarə etirdi – Ş.Z.), Beydulla Musayevi və bir çoxlarını unutmuram, çünki indiye kimi nəinki təkcə fransız, hətta bütün dünya xalqlarının ədəbiyyatı haqqında nə biliriksə yuxarıda adlarını çəkdiyim və çəkmediyim tərcüməçilərin rus dili vasitəsilə etdikləri tərcümələrə minnətdar olmalıdır... Fransız dilindən – orijinaldan doğma dilimizə tərcümə işi hələ təzə-təzə başlayır bizdə... Sən indi deyəcəksən ki, Roşid boy bu işə hələ 1874-1879-cu

illerdə Brüsseldə oxuduğu vaxtlar başlayıbdır, no bilim, İ.Qutqaşını “Reşid bəy və Səadət xanım”ı fransızca yazıb... Doğrudur, bunlar var, bilirik... ancaq gal görək, hansı bir fransız, ingilis, yaxud alman yazılıçının, dramaturqunun külliyyatını orijinaldan, yaxud elə rus dilindən tərcümə edib xalqımıza çatdırmışq? – heç birisini – o, özü verdiyi suala özü cavab verdi və sözünə davam etdi, – elədirse, işə girişmək lazımdır, üst-başını unlamaşın, özünü dəyirmənciya oxşatmışansa dəyirmənciliğini elə bala, işini gör... bize Əziz, Hamlet və sənin kimi dəyirməncilər lazımdır... Dəyirmənda ağnağaz da olar, yük də... çalış həmişə yükü üyütməyə meyil elə... ağnağazlar tez yaddan çıxır...

O, səhbətinə ara vermək üçün qarşısındaki encir mürəbbəsindən çay qaşığıyla bir az götürdü, sol əlindəki armudu stekandan bir qurtum içib sözünə yenidən davam etdi:

– Tərcümə edəndə, bala, elə yazıçıların əsərlərini tərcümə edin ki, əsərin didaktik əhəmiyyəti olsun, təkrar edirəm, tələbələrimiz oxusunlar, ali məktəb proqramlarında öyrəndiklərimiz olsun...

...Mən müəlliminin məsləhətlərini unutmuram, özümü həmişə asan yoldan – ağnağazdan, şablonçuluqdan kənara çəkməyə çalışıram və indin özündə də P. Merime haqqında yazanda belə qərara gəldim ki, “orijinal” bir yol seçim; buna görə də P. Merimenin həyat yolunu işıqlandırmaq məqsədilə “xronologiya” üsulundan istifadə etdim; və belə fikirləşdim ki, Sorbonna Universitetinin baş müəllimi Pyer Salamonun “Kolomba” kitabında yazdığı “Xronologiya”nı (Bax: Prosper Merime. Colomba, 1964, by Garnier-Flammarion. Paris, à la page 5-11) tərcümə edib sevimli oxuculara çatdırısam, bu işin öhdəsindən “gəlmış olaram”; cələ belə də etdim. Beləliklə, həmin xronologiyani gelin birlikdə oxuyaq, qorxmayın, hər şey Sizə aydın olacaq, yaxın gelin, mən tərcümə edəcəyəm!

## XRONOLOGİYA

1803 (28 sentyabr): Prosper Merimenin Parisdə anadan olduğu gündür. O, Politexnik İnstitutunda rəsm müəllimi işleyən rəssam Leonor Merimenin və Ann-Luiz-Moronun yegane oğludur. Atasının 46, atasının isə 28 yaşı vardır.

1807: Leonor Merime İncəsənət İnstitutuna karguzar təyin olunur.

1812: Prosper Merime Napoleon (keçmiş IV Henrix) adına liseyo daxil olur.

1819 (2 noyabr): hüquq fakültəsinə qəbul olunur.

1820: hüquq fakültəsində oxuya-oxuya o, ingilis ədəbiyyatı sahəsində təkmilləşir və Jan-Jak Amper ilə birlikdə Şotlandiyannın el şairi Osyanın əsərlərini ingiliscədən fransız dilinə tərcümə edir.

1822: O, məşhur fransız yazıçısı Stendal (Anri Bel) ilə tanış olur. Stendal onu belə təsvir edir: “Uzunətekli boz sürtükunda findiqburun bu bədbəxt oğlanın olduqca çirkin və yazıq bir görkəmi vardı; sırtq sıfeti olduqca iyrənc idi: Balaca və ifadəsiz gözləri həmişə eyni donuq və kinli ifadə ilə baxardı”. Həmin ilin axırında o, Hersoq Vyole Öjenin (1814-1879) evində özünün “Kromvel” romanını oxudu. Əsər itmişdir.

1823: O, hüquq fakültəsində imtahanlarını müvəffəqiyyətlə verir, bakalavr, sonra lisensiat dörcəsini alır.

1825 (13 mart): Merime “Adı romantik qaydalar” üzrə yazdığı “İspaniyahılar Danimarkada” adlı pyesini kilsənin rahiblərinə oxuyur. Həmin günün sabahı, yəni mart ayının 14-də isə yiğcam şəkildə qələmə aldığı “Qadın – şeytandır” adlı pyesini də oxuyur.

4 iyun: “Klara Qazülün teatrı”.

1826: Merime Ingiltərəyə iki dəfə səyahət edir.

1827: O, məşhur rossamlarla əlaqə saxlayır, onlarla maraqlanır və atasının dediyi kimi “rəng çəkməklə məşğul olur”. Nehayət, iyul ayında “Qızla” adlı çəkdiyi şəkil pula getmir – satılmışır.

1828 (yanvarın başlangıcı): Merime ilə Feliks Lekost duełə çıxırlar. Merime Feliksin arvadına aşnəliq etmişdir. Merime rəqibini öldürmək-dən imtina edir və atlığı üç güllə ilə onu qolundan və sol çiyindən vurur. Onun madam Lekostla əlaqəsi 1832-ci ilə qədər davam edir...

7 iyun: “Jakeriya, feodal sohneleri” əserini yazar.

1829 (5 mart): “IX Karl hakimiyətinin salnaməsi” “Paris mecmuəsi”ndə “Mateo Falkone” (3 may) və “Müqəddəs ayının kəretası” (14 iyun), “Mozaika”nın mətnlərini təşkil edən materialları elə həmin bu məcmuədə (“İstehkamın alınması”ndan başqa) dorc olunur.

10 iyulda Merime Viktor Hüqonun evində “Rişelye dövründə ducl” in (“Marion Delorm”un) oxunuşunda iştirak edir, 24 dekabrda isə Alfred dö Müsenin evində “İspaniya və İtaliya hekayələri”ni dinləyir.

1830 (iyun-dekabr): o, İspaniyaya səyahət edir. Yolda, dilijsanların birində Monitiyo qrafi Teba ilə görüşür. Qraf onu yanına – Madridə davət edir.

1831: Merime fevral ayında şəhər departamentinin Baş katibi, martda isə qraf Arqu kabinetinin rəhbəri seçilir; az keçməmiş ticarət naziri,

may ayında isə fəxri Legionun cəngavəri toyin olunur; 1831-1835-ci illerde aktrisa Seldin Köyo ilə tez-tez görüşür.

1832 (dekabrın sonu, 1833-cü ilin əvvəllerində): o, Bulon-sür-Merde Jenni Dakkən ilə görüşür və bu qadınla dostluq əlaqələrini ömrünün axırına kimi qoruyub saxlayır. Jenni Dakkən ilə məktublaşmalarında yazdığı məktublar sonralar "Naməlum qadına məktublar" adı ilə çap olunur.

1833 (aprel): Jorj Sand ilə görüşür. 25 avqust: "İkiqat nifrat" novellasi "Paris" məcmuəsində dərc olunur.

1833 (27 may): Adolf Tyer Merimenin "Tarixi abidələrin baş mühafizi" təyin olunması haqda qərarı imzalayır. İyul-sentyabr: ölkənin cənubuna yoxlamaya gedir. 15 avqust: "Ətrafdakı ruhlar" ("İki dünyanın məcmuəsi").

1835 (10 yanvar): Merime "İncəsənət və Abidələr Komitəsi"nin yaradılmasında iştirak edir. May-iyun: İngilterəye səfər. İyul-oktyabr: Fransanın qərb əyalətlərində qədim abidələrin öyrənilmesi məqsədile yoxlama aparmaq.

1836 (16 fevral): Bir neçə ildir ki, porostış etdiyi madam Deleser onun məşuqəsi olur. Bu vaxt Ör-Luarın prefekti olan Deleser sentyabr ayında polis prefekti təyin olunur. 14 may – 10 avqust: Elzas əyalətinə səfər. 27 sentyabr: Leonor Merimenin ölümü.

1837 (15 may): "Il Venerasi" "İki dünyanın məcmuəsi"ndə nəşr olunur.

May-avqust: Overno soyahot. Bu səyahətin ilk günlərində Stendal Merimeni müşayiət edir. 29 sentyabr: Tarixi Abidələr Komissiyasının yaradılmasında Merime iştirak edir.

1838 (20 iyun – 12 sentyabr): Fransanın qərb və cənub-qərb hissəsinə soyahot.

1839 (29 iyun): Merime Korsikaya və cənub-şərqi soyahət etmək məqsədilə Parisi tərk edir. Avqust ayının 16-da o, Bastiya sahilinə qədəm qoyur, Cervondan və Talondan keçərək Alcryaya baş çəkir və Bastiyaya qayıdır; oradan isə avqust ayının 26-da Ajaciyaya yola düşür və 28-do ora gəlib çatır. 2 və 15 sentyabr arasında o, Sollokoronu, Prop-rayonovu, Sarteni – Merime uzun müddət burada qılır – Fozzanonu dolaşır, daha sonra Bonifsyo, Porto-Veksyo, Ajacyo və Karyezə baş

<sup>1</sup> Həmin əsər 1984-cü ildə "Məhəbbət İlahası" adı ilə "Yazıcı" nəşriyyatında P.Merimenin başqa novellaları ilə birləşdə nəşr olunmuşdur. (Ş.Z.)

çəkir və yenidən Ajaciyoda, sonra isə sentyabr ayının 29-da Bastiyada olur. Bastiya əyalətində bir neçə dəfə gozintiyo çıxır, Luvurna getmək üçün oktyabrın 7-də yenidən gəmiyə minir. O, Sipita-Veksiyada Stendal ilə görüşür və onu Romaya, sonra Neapola və Pestum şəhərlərinə müşayiət edir, ondan (Stendaldan – Ş.Z.) icazə alıb gəmiyə oturur, noyabrın 10-da Marsel şəhərinə gəlir və dekabrın əvvəllerində Parisə qayıdır.

1840 (5 aprel): Korsikaya səyahət haqqında qeydlər.

1 iyul: "Kolomba" povesti ("İki dünyanın məcmuəsi").

5 iyul – 23 oktyabr: Pyatuya, Santonya və Qaskoniyaya səyahət. İspaniyaya getmək. Karabanşeldə onu qrafınıya dö Montijü qəbul edir (bir ildir ki, o, duldur). Ajan, Bezu, Tulon və Avinyondan qayıdır.

1841 (15 may): "Sosial müharibə haqqında oçerk".

İyun-iyul: Normandiya, Bretana və Krezə səyahət.

25 avqust – 7 yanvar 1842: Yunanistana və Türkiyəyə səyahət.

1842 (iyun-avqust): Aşağı Burqoniyaya və cənuba səyahət.

1843 (avqust): Burqona səyahət və Jurada, Vyole-lö Dükə eməkdaşlığı<sup>1</sup>.

17 noyabr: Merime Bədii Ədəbiyyat və Təsviri İncəsənət Akademiyasının üzvü seçilir.

1844 (6 fevral – 14 mart): O, eyni zamanda Sənt-Böv və Arsen Qiyo kimi Fransa Akademiyasına üzv seçilir.

23 mart: "Roma tarixi haqqında oçerkələr" dərc olunur. Tekcə ikinci cildi ("Katilinanın ovsunu") dərc olunmamışdır. Birinci cild ("Sosial müharibə haqqında oçerk") yerində nəşr olunur.

Avqust-sentyabr: Fransanın mərkəzinə və qərbinə seyahət.

Avqust-sentyabr: Provans, Lanqödok və Dordon əyalətlərinə seyahət; 1 oktyabr: "Karmen" povesti "İki dünyanın məcmuəsi"ndə dərc olunur. Əsər may ayının 16-dan etibarən artıq yazılıb qurtarılmışdır.

Noyabr-dekabr: İspaniyaya səyahət.

1846 (24 fevral): "Abbat Obən" novellasi "Konstitusiya" məcmuəsində işıq üzü görür.

İyul-avqust: Overn, Provans, Lyon və şərqi əyalətlərinə səyahət.

Noyabr: Barselonaya səyahət.

1847 (sentyabr-oktyabr): Normandiya və Pikardiyaya səyahət.

<sup>1</sup> Öjen Vyole-lö Dük (1814-1879) – arxitektor, nozəriyyəci, orta əsrlərə aid bir çox fransız tarixi abidələrini bərpa etmişdir *Tərcüməçi*.

1 dekabr: "İki dünyanın məcmuəsi" Merimenin "Birinci don Pedrin ohvalatı"nı dərc etməyə başlayır.

1848 (24 fevral): Qabriel Deleser Polis Prefekturasını tərk edir və Merimenin evinə sığınır, sabahısı gün isə İngiltərəyə yola düşür.

18 may: Merime Kupolun altında dostu J.J.Amperi qəbul edir.

26 sentyabr — 14 oktyabr: Elzasa səyahət.

25 dekabr: "Men bu son aylar, — o, madam de Montijo ya yazar, — dərd çəkmək üçün boşarı varlığa verilmiş qəlbin bütün ağrılarını sınavdan keçirtdim". Bu eyhamın madam Deleserə vurulduğu yeqindir; belə ki, onun Merimeyə qarşı soyuqluq göstərməsi son həddə çatır. 1845-ci ildən etibarən madam Deleser Şarl de Remizanın məşuqəsi olur.

1849 (15 iyul): Puşkinin yaradıcılığından bəhrelənərək yazdığı "Əngəlli xanım"<sup>1</sup> novellası "İki dünyanın məcmuəsi"ndə dərc olunur.

Sentyabr-oktyabr: Turen, Pitua, Şarant və Periqor şəhərlərinə səyahət.

1850 (13 mart): "Təbərrük kareti" adlı əsərinin Fransız Komediya Teatrına təqdim edilməsi.

İyun: İngiltərəyə səyahət.

Sentyabr-oktyabr: Overnə, Provansa və Lanqödoka səyahət.

19 oktyabr: N.B. (Kitabça Anri Bel Stendala həsr edilmişdir).

1851. Bu ildə o, yalnız qısa soyahətlər edir: Londona, Liona və Overnə, Belçikaya və Hollandiyaya. Bir neçə dəfə şahzadə xanım Matildanın evində nahar edir.

15 noyabr: o, "İki dünyanın məcmuəsi"ndə Qoqol haqqında məqale dərc etdirir.

1852 (21 yanvar): Merime "Şərəf Legionu"nun zabitidir.

30 aprel: Onun anası vəfat edir.

26 may: Magistraturunu tohqır etdiyinə görə min frank cərimə olunur və on beş gün həbs cezasına məhkum edilir. Kütləvi kitabxanalardan kitab və sonadalar oğurladığı üstündə həbsə məhkum olunur, "İki dünyanın məcmuəsi"ndə dərc etdirdiyi məqalədə son derecə canfəşanlıq edir. İyulun 6-dan 20-nə qədər onu Konsyerj hebsxanasından azad edirlər.

Sentyabr: Fransannın cənubuna səyahət: bu onun yoxlama niyyəti ilə etdiyi sonuncu səyahəti olacaqdır.

25 dekabr: Rusiya tarixi haqqında xülasə. "Yalançı Dmitrilər".

1853 (23 iyun): Merime senator elan olunur. Bu vəzifə Imperiyaya tərəfdar olmaq əlaməti kimi qəbul olunmuşdu, çünki ona qarşı çoxlu

ədavət aparanlar lazımdır. O, 1860-cı ilə qədər Tarixi Abidələrin baş mühafizi vəzifəsini yerinə yetirir və 1853-cü ildən bu vaxta qədər məvacib almır. Lakin o böyük (uzaq) seyahətlərdən imtina edir, Kurman arxitekturası barəsindəki qayğıdan yaxasını qurtarır.

Sentyabr-dekabr: İspaniyaya səyahət.

1854 (avqustun sonu — 15 oktyabr): Mərkezi Avropaya səyahət; 29 dekabr: Aşağı Maksim dö Kampin madam Deleseri rədd etməsi Merimenin həyatında bir dönüş kimi təsir buraxır və ömrünün axırına kimi onda bir keylik yaradır.

1856 (iyul-avqust) — İngiltərəyə səyahət.

Noyabr: Merime sinəgir xəstəliyinə tutulur, müalicə olunmaq üçün Kann şəhərinə gəlir. Onu Fanni Laqden və onun bacısı müşayiət edirlər. Coxdandır ki, Merimenin saxladığı dostluq münasibətlərinə görə, demək olar ki, hər iki ingilis qadını ona nəzarət edir, onun şəxsi mənzil işlərini görürler. Bundan sonra o bütün qış aylarını ölkənin cənubunda keçirəcəkdir.

1857: İngiltərəyə və İsvəçrəyə səyahət. Merimenin saraya aldığı dəvətlər və ona göstərilən inam eləmetləri imperiya ailəsinin ona qarşı etibarının hələ də çox olduğuna sübut kimi başa düşülür. O, Turgenevə tanış olur.

1858 (aprel-may): Londona gəliş.

İyun-oktyabr: İsvəçrəyə, Bavyerə, Avstriyaya və İtaliyaya səyahət.

1859 (Sentyabrın axımı — 20 noyabr): İspaniyaya səyahət.

1860: Londona səyahət. İki ildir ki, Merime oraya getməmişdir; bundan sonra ora hər il (1868-ci ilə qədər) baş çəkəcəkdir. Mehz London onu geyindirib-kecindirir, əsil aristokrat həyatını müəllif orada keçirir.

1861: O, imperatoru Aliz-Sənt-Röneyə müşayiət edir, sentyabr ayında Londonda olur və bu 1862, 1863, 1865, 1866-ci illərdə təkrar olunur.

1864: O, "Böyük Pyotr hakimiyyətinin tarixi" adlı əsərini "Alimlərin gündəliyi"ndə dərc etdirməyə başlayır.

1866 (14 avqust): Merimeyə "Şərəf Legionu"nun böyük zabiti adı verilir.

Sentyabr: Imperatorun arvadına həsr etdiyi "Yaşıl otaq" novellasını yazar. Onun yəziçi kimi fəaliyyətinin yenidən belə başlanması Merimenin madam Deleserlə yaxınlaşmasının xeyrinə olur.

1867: "Böyük Pyotr hakimiyyətinin tarixi" məqalələr silsiləsindən "Böyük Pyotrın gencliyi" dərc olunur.

<sup>1</sup> Puşkinin "Qaratoxmaq qadın" əsərindən müəllifin təsirləndiyinə işaretdir.

1868: "Lokis" adlı yeni novellasını yazır ve onun əlyazmasını madam Delescro verir.

1869 (10 mart): Merime bərk xəstələnir. Qəzetlər səhv olaraq onun vəfatı barədə xəbər dərc edir. O "Sitan" adlı axırıncı-sonuncu novellasını yazır.

1870 (iyun): bütün qışı və baharı Kannda keçirən Merime Parisə qayıdır. 18 və 20 avqustda imperiya rejiminə xoş gelmək məqsədilə nəhaqdan cehd göstərir; o, Senatın iclasında iştirak edir. O xəstədir. Ayaqları aşağıdan başlayıb yuxarıya doğru çox şışmışdır və şişməkdə davam edir. İmperatorun arvadı ilə vidalaşmağa macal tapa bilmir və sentyabrın 10-da Parisi tərk edir. Sentyabrın 23-də o, Kannda dünyasını dəyişir. Onun ruhu Kanndakı ingilis qəbiristanlığında uyuyur, Fanni Laqden ilə eyni daşın altında.

1871 (23 may): Paris Kommunası dövründə, Merimenin Lil küçəsindəki 15 №-li mənzili yanır. O, 1852-ci ildən etibarən burada yaşamışdır. Onun bütün sənədləri və kitabları məhv olur.

\*\*\*

Prosper Merime Fransa ədəbiyyatında təkcə novella ustası kimi deyil, həmçinin tarixi əsərlər müəllifi kimi də tanınır. Qeyd etmək lazımdır ki, novella janrı ümumiyyətlə Avropa, xüsusile İtaliya ədəbiyyatında hələ orta əsrlərdən nə qədər məshhurdursa, tarixi mövzulara müraciət Fransa yazıçılarının yaradıcılığında daha geniş xarakter almışdır.

Stendalin, V. Hüqonun, Valter Skottun, O. dö Balzakin, Qotyenin və onların sələflərinin – Miltonun, Kalderonun, Lope de Veqanın və bir çox başqa sənətkarların yaradıcılığında tarixi mövzü əsas, aparıcı rol oynayır. Bu baxımdan Prosper Merimenin də tarixi mövzulara meyil etməsi, qələmə aldığı mövzunu dərindən öyrənməsi, onu doğuran ictimai, dini səbəbləri elmi cehətdən dərindən araşdırınaraq əsaslaşdırmasını təsadüf saymaq olmaz. Müəllifi təkcə öz vətəni Fransada deyil, həmçinin Yunanıstanda, İtaliyada, İspaniyada, hətta Rusiyada baş vermiş tarixi hadisələr də maraqlandırır və yeri goldikcə müəllif bütün bunları zəruri saydırdından öz oxucularına töqdim edir.

XIV əsrin 50-ci illərində Fransada baş vermiş "Jakeriya (Jan Bonom) üsyani" yazıçının diqqətindən yayılmışdır. 1358-ci il 28 mayda zadəganlara və dvoryanlara qarşı baş vermiş antifeodal kəndlə üsyani yazıçının yaradıcılığında 1828-ci ildə qələmə aldığı "Jakeriya" tarixi dramı ilə yaşadı. Bundan sonra o, 1829-cu ildə tarixi romanı "IX Karl hakimiyyə-

tinin salnaməsi"ni yazır. "Jakeriya"nın fonunda xalis siyasi mübarizə durursa, "IX Karl hakimiyyətinin salnaməsi"ndə dini təriqətlər arasında gedən mübarizə mövzunun ana – aparıcı xəttini təşkil edir. Burada osa-son siyasi məqsəd güdülfürdü. Əslində Fransada hakimiyyətdə olan IX Karl və onun ətrafında toplaşış ölkəni idarə edən Qızlar sülaləsi xris-tianlığın katolik toriqotinə mənsub idilər; bu zaman sayca daha çox olan hügenotların hakimiyyətə gələcəyindən qorxuya düşən IX Karlın anası Yekaterina Medici belə bir qırğını Varfolomey gecəsində təşkil edir və üç mindən çox hügenot qətlə yetirilir. Yenə də hemiŞe olduğu kimi, bu qetlin səbəbinin osas kökü siyasetə gedib çıxır. Yazıçı bu mövzu ilə fransız vətəndaşlarının hər birinin daxili aləmini açıb göstərir; IX Karlın Jorj Merjiye admiral Kolinini öldürməyi təklif etməsi nə qədər alçaqlıq, qorxaqlıqdırısa, hügenotların başçısı şahzadə Kondenin intiqam almaq hissleri yazıçı üçün bir o qodor iyrənc görünür. "Əgər mən Fransada sülhü, emin-amañlığı borpa etmək məqsədilə kral olsaydım, əmr edər, bütün qızları və şatiyyonlar sülaləsini bir dəri müşeyə doldururdur, onun ağzını yaxşı-yaxşı bağlatdırar, tikdirir, həmin müşeyin aşağısına isə ele böyük və ağır bir şey bağlatdırıb suya atdırardım ki, bir nəfər də bayra çıxa bilməsin" – deyə Jorj Merji mohz bu sözlərlə özünü daxili aləmini açıb göstərir...

Aparıcı obrazları müəllif əsərin VIII fəslində – "Müəlliflə oxucu arasında dialoq"da çox yığcam, bozon birçə ifadə ilə verir: "...Axı mənə deyin görüm, mənim romanımda heç bir rol oynamayan adamları ne üçün gerek sizinlə tanış edim? – deyən Merime ölkəni idarə edən IX Karlı, onun anası Yekaterina Medicini, onun tərəfdarlarını, xalqın, ölkənin, vətənin xeyrinə əslində fəaliyyətsizlikdə, öz monafelərini güdməkdə tənqid edir, qamçılıyır.

Oxucu: – Cənab müəllif, axı mən əyaletdə yaşayıram, istəyirsiniz ki, mən bütün işimi-güçümü atıb təcili Parisə – XI Karlın büstünə baxmağa gedim?

– Hə, yaxşı! Boylu-buxurlu cavan bir oğlan təsəvvür edin, başı bir az ciyinlərinin arasına batmış kimi görünür, yeriyəndə boynunu dərtir, alnı kobud,.. burnu bir az yekədir,.. üst dodağı çox qabağı uzanmışdır. Buna baxmayaraq, onun gözlerində Varfolomey gecisi, yaxud buna-bənzər bir şey oxuya bilməzsən. Xeyr, osla! Ancaq sıfətinin ifadəsindən nə qədər qəddar və sərt görünürso, bir o qodor də narahat və səfəhdır. Siz hamının oturduğu geniş qonaq otağına tok-tonha daxil olan bir ingilisi təsəvvürümüzdə canlandırısanız, həmin adam haqqında tam təsəvvür

edə bilərsiniz... – bütün bunlar ölkə başçısının – IX Karlın daxili və zahirj görünüşü, onun ingilissayaq olduğunu açıq-aydın sübuta yetirir. Və s...

Viktor Hüqo, Stendal, Jorj Sand, Valter Skotun tarixi romanlarında verilmiş geniş, tarixi hadisələrin əhatəli təsviri Merimenin yaradıcılığında yoxdur; bunun əvezində o, hadisələrin gedişinin təsvirinə varır, zəruri hadisələri ön plana çekir; bu isə onun bədii yaradıcılıqda realist üslubundan irəli gelir. Məhz buna görədir ki, “IX Karl hakimiyyətinin salnaməsi” romanını oxuyarkən oxucunun gözləri qarşısında XVI əsrin Fransası, onun siyaseti, adət-ənənəsi, hadisələrin cərəyan etdiyi zaman və məkan, – oxucu üçün zəruri sayılan bu aparıcı obyektivlik bütün genişliyilə göstərilir... Merime, hadisələrin gedişində çox mahiyyətin sırrını açıqlamır, oxucunun öz öhdəsinə buraxır, axı oxucular da müxtəlidir?!

*Şamil Zaman*



## MATEO FALKONE

Porto-Veksyodan çıxıb şimal-qırba, adanın içərilərinə doğru irəliləyəndə üzüyuxarı qalxdığını tezliklə hiss edirsən və dərələrin, bəzən isə iri qaya yiğinlarının kəsdiyi dolanbac, əyri-üyri cığırlarla üç saat yol gedəndən sonra gelib göz işlodikcə uzanan maki sahəsinə çıxırsan; maki korsikalı çobanların, qanuna tabe olmayanların, bir sözlə, qaçaq-qlurdurların məskənidir. Onu da deyək ki, korsikalı zəhmətkeş torpağı gübrələməyin çətinliyindən yaxasını qurtarmaq üçün meşənin bir hissəsinə od vurub yandırır. Gərək od lazımlı olan yerdən uzaqlara yayılmasın, yanmış ağacların külünün töküldüyü, bu xam torpaq sahəsinə əkib-becərərkən korsikalı zəhmətkeş yaxşı məhsul götürəcəyinə ümid bəsləyir. Sünbüllor yiğilib qurtarandan sonra artıq zəhmət olmasın deye, külesi yiğışdırırlar, elə tökülib yerdə qalır; makidə cir-çırkı, kol-kosla bərabər, yanmış ağacların yerdə qalmış kökü gələn baharda kötükden pöhrə verir və bir neçə ilin içərisində six halda iki-üç metr ucalığında qalxır. Bax, belə six qalın pöhrəliklərə maki deyirlər. Burada cürbəcür ağac növünə və kolluğa rast gəlmək olar; bunlar biri-birinə elə dolaşib qarışır ki, yalnız əli baltalı adam özüne yol aça bilir. Maki elə qalın cəngəllikdir ki, heç vəhşi qoçlar da onu yarıb keçə bilmirlər.

Əgər siz birini öldürmüdüñüsə, Porto-Veksyo makisində gedin. Əgər yaxşı tūfənginiz, barıtınız və güləniz varsa, orada asuda, tehlükəsiz yaşıya bilərsiniz. Unutmayın ki, belə yerdə qəhvəyi başlıqlı paltonuzu hem yorğan kimi üstünüze örter, həm də döşək kimi altınıza sala bilərsiniz. Çobanlar sizə süd, pendir, şabalıd verə və ehtiyat üçün şəhərə enmək lazımlı gələnə qədər, arxayı ola bilərsiniz ki, belə bir yerdə sizə məhkəmədən, yaxud öldürdüyünüz adanın qohum-əqrəbasından, valideynlərinən heç bir xətər toxunmaz.

Mən 18...-cu ildə Korsikada olanda Mateo Falkonenin evi həmin bu makının iki kilometriyində idi. O, bu yerin adamları ilə müqa-

yisədə varlı-karlı idi, loyaqətələ yaşayırıdı; yeni əlini ağdan-qaraya vurmaz, köçəri tayfaları tek sürülerini dağda-daşda hara goldi aparıb otaran çobanlar kimi, öz sürülərindən əldə etdiyi gəlirin hesabına dolanardı. İndi size danişacağım bu hadisədən iki il keçəndən sonra onu yenidən görəndə mənə elə gəldi ki, onun yaşı əllini də ötmüşdür. Alçaqboy, ancaq enlikürekli, saçları cod, şəvə kimi qara, qartalburun, dodaqları nazik, iri gözleri oyur-oyur oynayan, sıfəti aşılanmış dəri rəngində olan bir kişini təsəvvürünüzə getirin! Yaşadığı ölkədə çoxlu mahir atıcıların olmasına baxmayaraq, onun sərrast gülə atmağı dil-lərdə deyilirdi. Mesələn, Mateo yanında balası olan dağ keçisine ömründə gülə atmazdı, ancaq yüz iyirmi addımlıqdan onun başından, kürəyindən, bir sözlə, istədiyi yerində vura bilərdi. O gecə vaxtı da gulləni elə günün günorta çağında olduğu kimi sərrast atardı və onun məharəti barədə mənə danişanda həttə dedilər ki, Korsikaya seyahət edib, deyilənləri öz gözlerilə görməyənlər yeqin ki, qulaqlarına inanmazlar. Gecə vaxtı səksən addım ondan aralı yanın şamı boşqab böyüklüyünde şəffaf kağız parçasının arxasına qoyardılar. Mateo nişan alar, sonra isə şamı söndürərlər, bir dəqiqlik keçəndən sonra o, zil qaranlıqda atəş açardı və kağızı atlığı dörd gullədən üçü ilə vurub deşərdi.

Bu nadir məharətinə görə Mateo Falkone böyük şöhrət qazanmışdı. Onu nə qədər sədaqətli, sadiq və xeyirxah dost sayırdılar, bir o qədər də təhlükəli rəqib hesab edirdilər. Yeri gələndə böyüyüñkiçiyin qulluğunda hazır, sədeqə verməkdə əliaçıq olan Mateo Porto-Veksyo mahalında hamı ilə səmimi, mehriban dolanardı. Hələ belə nağılı edirlər ki, günlerin bir gündənə Mateo cavan vaxtlarında Kortedə qız üstündə qorxulu, güclü bir rəqiblə üz-üzə gelməli olur. Deyilənlər görə, rəqib öz evində, pəncərənin yanında kiçik bir güzgü asıb üzünü qırxdığı zaman Mateo onu gülle ilə vurmuşdu. Bu hadisə tamam unudulduqdan sonra Mateo evlənir. Arvadı Cüzeppa ona əvvəlcə bir-birinin ardınca üç qız bəxş edir (bu hal az qalır ki. Mateonu doli eləsin) və nəhayət, axırda bir oğlan doğur. Oğlana Fortünato adı verirlər. Bütün ailə gözünü ona dikir. Qızların boyla-başa çatdırıb əre verirlər. Qızların atası bəd ayaqda kürəkənlərinin xəncərinə, qılıncına arxalanar və onları özünə arxa, ümid saya bilərdi. Oğlan uşağının vur-tut on yaşı olsa da, hərəkətlərdən çox şeyə qabil olduğu sezilirdi.

Payız günlərinin birindo sübh tezdən Mateo arvadı ilə makinin içərilərində otlayan sürülərindən birinə baş çəkmək üçün evdən çıxır. Balaca Fortünato da atası ilə getmək istəyir, ancaq sürüünün otladığı yer çox uzaq idi, həm də evdən muğayat olmalı idi, buna görə də ata onu özü ilə aparmır. Bunun üçün onun necə peşman olduğunu görəcəksiniz.

Bir neçə saat keçmişdi. Ancaq Mateo golib çıxmamaq bilmirdi. Balaca Fortünato günün altında uzanır, xoşhallanır, yaşıl örpeye bürünmiş dağlara tamaşa edir və golən bazar günü ata-anası ilə kaporal<sup>1</sup> dayısığılı qonaq gedəcəyi barədə fikirleşirdi. Birdən haradasa uzaqda atılan gullenin səsi onu bu şirin xəyaldan ayırdı. O yerindən qalxdı və çevrilib düzənlilikə, gülə səsinin gəldiyi terəfə baxdı. Dalbadal yenə bir neçə gülə açıldı. Gullələr müxtəlif fasılələrlə atılırdı və indi atışma daha yaxından eşidildi. Nəhayət, düzənlilikdən Mateonun evinə gələn cığırda, başında dağlıların başına qoyduğu şış papaq, üzünü tük basmış, üst-başı cir-cindir içində tüsənginə dayana-dayana gələn bir adam göründü. İndicə, lap bir az bundan əvvəl atılan gullələrdən biri onun budundan dəymışdı.

Bu adam məhkəmədən qaçıb gizlənən, gecə vaxtı şəhərə barit almağa gedərkən yolda Korsika voltijerlərinin pusqusuna rast gələn quldur<sup>2</sup> idi. Güclü müdafiədən sonra həmin adam atışa-atışa, qayaların dalında gizləne-gizlənə onu addimbaaddım izleyənlərdən qaçıb qurtara bilmüşdi. Ancaq onu izleyən voltijerlərdən o qədər də çox aralana bilməmişdi və budundan aldığı yara ona əziyyət verdiyindən voltijerlər gəlib çatmamış makiyə gitmişdi.

O, Fortünatoya yaxınlaşıb dedi:

- Sən Mateo Falkonenin oğlusan?
- Bəli.
- Mən Jianetto Sanpyeroyam. Sarıyaxalılar məni izleyirlər. Məni gizlət, daha gedə bilmirəm.
- Atamın icazəsi olmadan səni gizlətsəm, gələndə mənə nə deyer?
- Deyəcək ki, sən yaxşı elemison.
- Kim bilir?
- Məni tez gizlət, gəlirlər.
- Gözle, atam gelsin.
- Nəyi gözləyim? Qanmaz! Onlar beş dəqiqlidən sonra burada olacaqlar. Cəld ol! Məni gizlət, yoxsa səni öldürərəm.

Fortunato soyuqqanlılıqla ona cavab verdi:

– Oldure bilməzsən, tūfongin boşdur, sənin heç patrondaşında da patronun yoxdur.

– Mənim xəncərim var!

– Sən məni tutu bilərsən?

– O geri sıçradı və gözlənilən təhlükədən sovuşdu.

– Sən Mateo Falkonenin oğlu deyilsən! Deməli, məni evinizin qabağında qoyacaqsan ki, tutub aparsınlar!

Görünür, bu söz uşağa təsir elədi.

– Səni gizletsəm, mənə ne verərsən? – deyərək ona yaxınlaşdı.

Quldur kəmərindən aslığı döri çantanın ciblərindən birini eşəlodı və oradan beş franklıq pul çıxardı, yoqın ki, onu barış almaq üçün saxlamışdı. Gümüş pulu görən kimi uşaqın dodağı qaçıdı, o, pulu qapdı və Jianettoya dedi:

– Daha heç nədən qorxma.

Dərhal evin yanındakı quru ot tayasında bir yarıq açdı. Jianetto ora girdi və uşaq yarığı yenidən elə örtdü ki, həm nəfəs almaq üçün hava keçsin, həm də tayada adam gizləndiyindən heç kim şübhələnməsin. Bundan əlavə, o, qəribə, adamın ağlına gelməyən bir hiylə də işlətdi: Gedib pişiyi balaları ilə getirib ot tayasının üstünə qoydu ki, baxıb görən heç nədən şübhələnməsin. Bir az sonra evin yaxınlığında, cığırda qan lokolerini səliqə ilə torpaqlayıb örtdü və hər işi görüb arxayıñ olandan sonra qayıdırıb evvəlki yerində günün altında sakitcə uzandı.

Bir neçə dəqiqə keçidkən sonra qəhvəyi rəngli hərbi paltarda, sarı yaxalıqlı<sup>3</sup> altı nəfər silahlı əsgər bir kiçik zabitin komandanlığı ilə Mateonun evinin qarşısında peyda oldu. Bu kiçik zabit Falkonenin uzaq qohumlarından idi (bildiyimiz kimi, Korsikada başqa yerlərə nisbəton qohumluq əlaqələrinə daha çox xətir-hörmət qoyurlar). Onun adı Tyodoro Qamba idi və özü də çox qoçaq adam idi. Onun əlindən dünya qaçaq-quldurun başına dar olmuşdu.

– Salam, qardaşoğlu!

O, Fortunatoya yaxınlaşdı:

– Maşallah, nə yaman böyümüşən! İndi buradan bir nəfər adamın keçdiyini görmədin ki?

– Eh! Hələ sizin kimi böyük deyiləm, – Fortunato ağıldankəm uşaqlar kimi cavab verdi.

– Tezliklə boyda da mənə çatarsan, inşallah! Ancaq mənə de görüm, buradan adam keçdiyini görmədin ki?

– Mən adam keçdiyini görmüşəm?

– Bəli, hə, başında qara məxmərdən ucu şış papağı, əynində də sarı-qırmızı naxışla işlənmiş gödəkçə vardi.

– Başında qara məxmərdən ucu şış papağı, əynində də sarı-qırmızı naxışlı gödəkçə vardi?

– Hə, özüdür ki var! Tez ol, cavab ver görək, özün də mənim suallarımı təkrarlama.

– Bu gün səhər müsyö keşiş qapımızın ağızından keçib getdi, atının üstündə idi, hə, Pyeronu minmişdi. O məndən atamın kefini xəbər aldı və mən də cavab verdim...

– Ay cüvəlləği! Tülüklük edirsen ha! Tez ol, de görüm, Jianetto hansı tərəfə getdi? Axı biz onu axtarıraq. Mən bilirom ki, o, bu cığırla gəlirdi.

– Mən nə bilim?

– Necə yəni nə bilim? Bilirəm ki, sən onu görmüsən.

– Əgər mən yatmışamsa, gəlib gedənleri necə görə bilerəm?

– Sən yatmamışdin, qırışmal! Güllə səsi səni oyatmışdı.

– Əmican, bununla demək istəyirsinz ki, sizin tūfenginizin səsi yəni o qədər bərk çıxır? Mənim atamın tūfenginin səsi sizinkindən də bərk guruldar!

– Soni görüm lənətə gələsən! Yaramaz uşaq! Əlimin içi kimi bilirəm ki, sən Jianettonu görmüsən. Bəlkə, elə onu sən özün gizlətmisin?! Hə, uşaqlar, – o, başının adamlarına işarə etdi, – girin, bu evə baxın, görün bizim axtardığımız adam burada deyil ki? O, bir ayağının gücünə, sürünə-sürünə zorla gedirdi və bu hiyləgər axsayaxsaya, şübhəsiz, makiyə gedib çıxa bilməz. Burası var ki, qan izləri axı burada itir?!

– Bəs atam nə deyər? – Fortunato qarşısındaki adamı elə salırmış kimi rişxəndlə soruşdu. – Hə deyər, eger bilər ki, o özü evdə olmaya-olmaya onun evinə giriblər, nə deyər, hə?

– Yaramaz! – Kiçik zabit Qamba onun qulağından yapışdı. – Başa düşürsənmi, mən istəsem, sən başqa avaz çalarsan. Bəlkə, elə qılıncın yastısı ilə sənə iyirmi defə vurum, axırda danışasan, hə?!

Ancaq Fortunato rişxəndlə gülməyində idi.

– Mənim atam Mateo Falkonedir! – uşaq təşəxxüsələ dedi.

– Bilirsənmi, haramzada, istəsəm səni bu saat Korteyə, ya da Bastiyaya apara bilerəm! Səni təkadamlıq kamerada küloşin üstündə yatırdıram. Əgər Jianettonun harada olduğunu deməsən, ayaqlarına buxov vurduraram, başını bədənidən ayıram!

Bu gülünc hədədən uşaq qəhqəhə çəkib güldü və təkrar elədi:

– Mənim atam Mateo Falkonədir!

Voltijerlərdən biri astadan dedi:

– Scerjant! Mateo ilə üz-göz olmağına dəymez.

Qamba, görünür, doğrudan da çıxılmaz vəziyyətdə qalmışdı. O, evi artıq əlek-völk cloyib gələn əsgərlərlə piçildəşir, götür-qoy edirdi. Eve baxmaq, onun dolmo-deşiyini yoxlamaq əməliyyatı uzun çəkmədi, çünki hor bir korsikalının daxması bir otaqdan, içərisinin əşyası ise bir stoldan, bir neço stuldan, sandıqdan, ev avadanlıqlarından və ovçuluq lovazimatından ibarət olur. Bu vaxt balaca Fortünato pişiyi tumarlayır, eli boşça çıxmış zabit əmisinə və voltijerlərə baxıb bic-bic gülür, həzz alırı. Əsgərlərdən biri ot tayasına yaxınlaşdı. O, pişiyi gördü və elo-belo, özündən asılı olmayıaraq, əlindəki süngünü tayaya soxdu. Bu chtiyatsız hərəkətinin gülünc olduğunu özü də başa düşdüyündən, o, ciyinlərini çəkdi. Heç nə tərpənmedi və hətta uşağın sıfotindo azacıq da olsa həyəcan, bir narahathlıq hiss olunmadı.

Zabitin və onun dəstəsinin səbri tükenirdi; artıq əlacları yerdən-göydən kəsildiyindən, gözlərini zilleyib gəldikləri düzənliyə torof baxır, sanki geldikləri yere qayıdır getməyə hazırlaşırıllar. Birdən onların başçısı Fałkonenin oğluna hədələrin təsir etmədiyini başa düşdüyündən, axırıncı dəfə ya uşağın qılığına girməklə, ya da hədiyyo verməklə onu ələ almağa yenidən cəhd elədi.

– Mənim əzizim, qardaşoğlu, görürəm, çox fərasətli uşaqsan. Sən böyük adam olacaqsan. Ancaq mənimlə çox pis bir cyun oynayırsan. İnan, men Mateoya, öz yaxın qohumuma əziyyət vermek istəmirəm. Lənət şeytana, yoxsa səni özümlə aparardım.

– Bah!

– Ancaq Mateo qayıdanda ona hər şeyi danışacağam və yalan danışdırığın üçün o səni heydən düşənə kimi qamçı ilə döyəcək.

– Bəlkə, döymədi?

– Görərsən... bax, yaxşı oğlan olsan, sənə bir şey verərəm.

– Mənim isə, əmican, sizə bir məsləhətim var: Əgər bir az da yubansanız, Jianetto yeqin ki, gedib makiyə çatar. Onda sizin kimi bir qoçaq da olsa, yene tuta bilməyəcəksiniz.

Zabit cibindən dəyəri on ekü olan zəncirli gümüş saat çıxardı və saatı görərən Fortünatonun gözlərinin hərisliklə alışib-yandığını hiss etdiyindən, zəncirin ucundan tutub onu uşağın gözlerinin qabağında divar saatının köfgiri kimi bir ncə dəfə yellətdi:

– Ay səni, şeytan! Yeqin iştədin ki, sənin də bele bir saatın olaydı. Boynundan asaydın və Porto-Veksyonun küçələrindən lovğalovğa keçəydi. Hamı da səndən soruşayı: "Saat neçədir?" Sən isə deyəydi: "Özünüz gəlin, mənim saatıma baxın!"

– Mən böyüyənde kaporal emi mənə də saat verəcək.

– Doğrudur, ancaq indi hal-hazırda sənin omioğlunun saatdan varıdır... Əlbəttə, düzünə qalsa, bu onunkundan qəşəngdir... Burası da var ki, o hələ səndən də kiçikdir.

Oğlan ah çəkdi.

– Hə, necədir, qardaşoğlu, bu saatı istəyirsən?

Fortünato saatə clə çəp-çəp baxırdı ki, elə bil ayı armuda baxırdı. Ona elə gəlirdi ki, onu ələ salırlar. Buna görə də əlini saatə uzatmağa cürot cləmirdi. Hordonbir nəfəsini boğmaq üçün gözünü saatdan çəkir, sallaq dodaqlarını dilinin ucu ilə yalayıb və qarşısında dayanan bu adama sanki belə deyirdi: "Zarasatınız çox amansızdır!"

Bununla belə, zabit Qamba saatını uşağı vermek istəyən xeyr-xah insana oxşayırırdı. Fortünato əlini uzatmadı, ancaq acı, kinayəli bir təbəssümədə dedi:

– Niyə məni ələ salırsınız?

– Allah özü şahiddir! Mən səni ələ-zada salmıram. Jianettonun harada olduğunu mənə de, bax bu, saat sənin olsun.

Fortünato gülümsündü; onun təbəssümündə inamsızlıq aydın hiss olunurdu. Şəvə kimi qara gözlərini zabitin gözlərinə zilləyərək, sanki dediyi sözlərin doğru olub-olmadığını onun gözlerindən oxumaq isteyirdi.

– Lap qoy mənim vəzifəmi alçaltıslar! Əgər dediyim şərtlə bu saatı sənə verməsəm, heç kişi deyiləm! Zabit səsini daha da qaldırdı: – Bax, bu əsgərlər də şahiddirlər, mən sözümdən ömrümədə qaçmamışam.

Belə deyərək o, saatı uşaga lap yaxınlaşdırıldı. Elə yaxınlaşdırıldı ki, saat onun həyəcandan sapsarı saralımış yanağına toxunurdu. Saati ələ keçirmək hərisliyi və qonaqpərvərlik borcu kimi iki hissən qəlbinin dərinliyində mübarizə apardığını Fortünatonun sıfotindən

aydın oxumaq olurdu. Onun açıq sinəsi güclə enib-qalxırdı, sənki nefəsi bu saat kəsiləcəkdi. Saat isə gözləri qabağında kəfgir kimi o tərəf-bu tərəfə gedib-gəlir, fırlanır və hərdənbir burnunun ucuna toxunurdu. Nəhayət, onun sağ əli saata tərəf qalxdı, barmaqlarının ucu ona toxundu və saat birdən onun ovcunun içinə düşdü, ancaq zabit zəncirin ucunu hələ buraxmamışdı. Siferblat mavi rəngdə idi... Qapağı təptəzə... elə bil zavoddan indice çıxmışdı... Günün altında par-par parıldayırdı... Yaman şirnikdirici bir şey idi.

Fortünato sol əlini qaldırdı və baş barmağı ilə ciyinin üstündən ot tayasını göstərdi. Zabit onu dərhal başa düşdü. Elə həmin dəqiqə də saatın zəncirinin ucunu əlindən buraxdı. Fortünato saatın yalnız indi onun olduğunu yəqin etdi. O, çəpiş cəldliyi ilə yerindən sıçradı və ot tayasından on-on beş addım aralındı. Voltijerlərin hamısı ot taya-sını eşəalomoya başladı.

Az keçmədi ki, onlar küleşin tərəfindiyini gördülər. Oradan, əlində xonçor, qanına qəltən olmuş bir adam çıxdı. O ha çalışırı, qəddini düzəldib ayağa qalxsın, ancaq soyumuş yarası buna imkan vermirdi. O yixıldı. Zabit özünü onun üstünə atdı və xəncərini əlindən aldı. Müqavimət göstərməməsinə baxmayaraq onun əl-ayağını bağladılar.

Kəndirə sarılmış və yerdə uzanıb qalmış Jianetto başını ona yaxınlaşan Fortünatoya torof çcvirdi, qəzəbdən çox nifrət ifadə edən səslə dedi:

– Satqın oğlu satqın!

Uşaq bir az bundan əvvəl Jianettodan aldığı gümüş pulu onun üstüne tulladı. Pula layiq olmadığını uşaq indi başa düşdü. Qaçın indi uşağıın bu hərəkətinə məhəl qoymadı. O, çox soyuqqanlıqla zabitə dedi:

– Qamba, əzizim, yeriye bilmirəm, məni şəhərə siz aparmalı olacaqsınız.

– Elə indicə, bir az bundan əvvəl çəpişdən bork qaçırdınız ki... – o döyüsdən qalib çıxmış qəddar zabit dilləndi, – ancaq arxayın ol, səni tutu bildiyim üçün elə şadam ki, dalıma alıb birnəfəsə, dincəl-mədən dörd-beş kilometr də apara bilərəm. Qaldı ki, vətəndaş Jianetto, biz sənin üçün xərək düzoldörük, ağacın budaqlarından və sənin şinelindən... Krespoli fermasında isə at taparıq.

Məhbus:

– Yaxşı! – dedi. Şinelimin üstünə bir az da küleş qoyun ki, yerim ləp rahat olsun.

Voltijerlərin başı işe qarışdıqları anda (onlardan bir neçəsi şabalıd ağacının budaqlarını kəsib xərək düzəldir, bir neçəsi isə Jianetto-nun yarasını bağlayırırdı) Mateo Falkone və onun arvadı evin aşağısında, məkiyə gedib çıxan cığırın döngəsində qəfildən göründülər. Arvad şabalıdla dolu böyük çuvalın altında oyılıb ikiqat olmuşdu və çətinliklə yeriyirdi. Əri isə tüsəngin biri əlində, o birisi isə ciyindən asılmış veziyətdə cəld irəliləyirdi. Silahdan başqa ayrı şey götürmək kişi üçün qəbahət sayılır.

Əsgərləri görən kimi Mateonun ağlına gələn fikir bu oldu ki, yeqin onu tutmağa gəliblər. Nəyə görə? Mateonun ki məhkəmə ilə ədavəti, məhkəməlik bir işi yox idi! Xeyr. O, ad-san sahibi idi, necə deyerlər, etibar qazanmış şəxsiyyət idi; ancaq o, korsikalı idi, özü də dağlı... Korsikalı dağlılar arasında da az adam tapılar ki, xəncərlo, tüsəngle törətdiyi cinayətlərini və başqa oməllərini yadına salmamış olsun... Mateonun vicedən başqalarının ilə müqayisədə daha təmiz idi; çünkü açığını desək, on il olardı ki, tüsəngini heç bir adama tuşlamamışdı. Bununla belə o, ehtiyatlı idi, lazımlı gəlsəydi, özünü çox gözəl müdafiə edə bilerdi.

Cüzeppaya dedi:

– Arvad, kisəni qoy yere, özün do hazır dayan!

Arvad deyilənə həmin dəqiqə eməl etdi. Mateo ciyindən asıldığı tüsəngi ona verdi ki, işdir, birdən atışma olsa, əl-ayağına dolaşmasın. Özü isə əlindəki tüsəngə patron qoyub hazır oldu və sira ilə əkilmiş ağacların yanınca yavaş-yavaş öz evinə tərəf irəliliyi. Cüzi düşmənçilik hərəkətinə qarşı böyük ağaclardan birinin arxasına girib gizlənməyə və oradan atəş açmağa hazır veziyət aldı. Arvadı da patron dolu çantəni və ehtiyat üçün həmişə yanınca gozdirdikləri tüsəngi pəncələri üstə, sürüyo-sürüyo aparırdı. Xeyirxah evdar qadının vəzifəsi, borcu döyüş vaxtı ərinin tüsəngini doldurmaqdır.

Bu biri tərəfdən, Mateonun belə ehtiyatla, yavaş-yavaş tüsəngi qabağına tutub barmağını tötiyə qoyaraq irəliliyini görərkən zabit özü də həyəcanlandı. Onu fikir götürdü. Əgər, işdir, birdən Mateo Jianettonun yaxın qohumu, yaxın dostu olsa və Mateo onu müdafiə etmək istəsə, onda hər iki tüsəngdən atılacaq gülələr arada elə ikimizin üstünə yağacaq, özü də elə yağacaq ki... Birdən qohumazada baxmadı, məni nişan aldı? O, fikrində belə götür-qoy edə-edə özünə toxraqlıq verib tək-tənha Mateonun qabağına getmək, köhnə

dost kimi ona yaxınlaşmaq və əhvalatı ona danışmaq qərarına geldi. Mateo ilə onun arasındaki bu qısa məsafə zabitə çox uzun göründü.

— Ey dost! — o gəndən-gənə haraylaşı. — Nəcəsən? Mənəm ey, Qamba, sənin qohumun!

Mateo ayaq saxladı. Heç bir cavab vermedi və zabit danışa-danışa ona tərəf goləndə Mateo tüfənginin lüləsini yuxarı qaldırmağa başladı. Zabit onun yanına çatanda tüfəngin lüləsi artıq havaya tuşlanmış vəziyyətə iddi.

Qamba ona əl verərək:

— Salam, qardaş! — dedi. — Çoxdandır, səni görmürəm.

— Salam, qardaş.

— Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqizi Pepaya baş çəkim. Bu gün hey ayaq döyürik, ancaq yorğunluqdan şikayətlənməyə doyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun el-ayağını elə bir az bundan evvel bağladıq.

— Allaha çox şükür! — Cüzeppa sevindiyindən az qaldı bağırsın.

— Keçən həftə o, bizim bir sağmal keçimizi oğurlamışdı.

Bu sözlər Qambanın ürəyindən oldu.

— Yaziq neyləsin? — Mateo söhbətə qarışdı, — görünür, ac olub.

— Şir kimi vuruşurdu, — zabit part halda sözünə davam etdi, — mənim voltijerlərimdən birini vurub öldürdü. Hələ bununla da ürəyi soyumadı, üstəlik, kaporal Şardonun qolunu sindirdi. Ancaq bu elə böyük bədbəxtlik deyil; axı, o, fransız idi. Sonra o elə yerde gizləmişdi ki, inan, onu cın də tapa bilməzdi. Əger əziz qardaşoğlu balaca Fortünato olmasaydı, biz onu tapa bilmeyəcəkdik.

— Fortünato! — Mateo qışkırdı.

— For-tü-na-to... — Cüzeppa da səslədi.

— Hə, dediyim bu Jianetto, bax, oradakı ot tayasının içinde gizlənmişdi, ancaq hörmətli qardaşığum biciliyi mənə öyrətdi. Mən bunu onun kaporal dayısına da deyəcəyem ki, xidmətinə görə ona hədiyyə göndərsin. Və bir də sənin də, onun da, (arvada işarə etdi) hər ikinizin adı müsyö baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.

Mateo lap astadan:

— Bədbəxtlik! — dedi.

Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xəreyn üstündə uzanmışdı, dəstə də yola düşməyo hazır idi. Jianetto Mateonun Qambanın yanına gəldiyini gördükdə çox qoribə bir tərzdə gülümşədi.

sonra evin qapısına tərəf çəvrildi, evin astanasına tüpürərək dedi:  
— Satqının evi!

Yalnız ölümünü gözünün qabağına alan adam cürot edib Falkoneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əllorilə başını tutdu, başqa heç bir hərəkət etmedi.

Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az keçmədi ki, o, əlinə süd dolu kasa, yenidən göründü. Gözlerini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.

— Redd ol yanından! — məhbus dəhşətli səslə bağırıldı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi:

— Mənə bir az su ver içim, dost.

Əsgər böyründən asıldığı mehtəresini əlinə aldı və quldur bir az bundan əvvəl ona gülə atlığı adəmin verdiyi suyu içdi. Bundan sonra o xahiş etdi ki, onun əllərini arxasında yox, sinəsində çarpaylaib bağlaşınlar.

— Kefim istədiyi kimi yatmaq istəyirəm, — dedi.

Onun istəyini məmnuniyyatla yerinə yetirdilər. Bundan sonra zabit yola düşmək üçün işarə verdi. Bayaqtan bəri sakitə dayanıb ona cavab verməyən Matco ilə vidalaşdı və cəld addımlarla düzənləyə tərəf uzanıb gedən cığırda düşdü.

Mateo kəlmə kəsənə qədər təxminən on dəqiqliyə keçdi. Onun matı-qutu qurmuşdu. Uşaq çox həyəcanla gah anasına, gah da tüfənginə söykenib qəzəbinə içəridə boğa-boğa onu diqqətlə süzən atasına baxırdı.

Nəhayət, Mateo sakit, ancaq onu tanıyan hər kəsə bəlli vahiməli səslə dedi:

— Yaxşı başlayırsan!

Gözleri yaşıla dolmuş uşaq özünü atasının ayaqlarına atmaq üçün irəliləyərək qışkırdı:

— Ata!

Mateo onun üstüne bağırıldı:

— Mənə yaxın gəlmə!

Uşaq dayandı, atasına bir nəçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı:

Cüzeppa uşağı yaxınlaşdı. O, Fortünatonun köynögünün altından çıxan saatın zəncirini görmüşdü.

— Bu saatı sənə kim verib? — deyə ciddi tərzdə soruşdu.

— Serjant əmi.

Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xincim-xincim elədi.

— Arvad, — Matco üzünü Cüzeppaya tərəf çevirib soruşdu: — Bu uşaq məndədir?

Cüzeppanın mis ronginə çalan sıfəti körüyə atılmış pul kimi qızardı.

— Matco, son nə danışırsan?! Və kiminlə danışdığını başa düşürsənmi?

— Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınlıq eləyen ilk uşaqdır.

Fortünatonun hönkürtüsü və hiçqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindeki tüsəngin qundağını yera vurdur, sonra onu ciyinən atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışkırdı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.

Cüzeppa Matconun dalısınca qaçı və onun əlindən tutdu.

Arvad şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək, onun qəlbindən keçəni oxuyurmuş kimi titrok soslo dedi:

— Bu sənin oğlundur!

— Burax mon! — deyə Matco cavab verdi. — Mon onun atasıyam.

— Jyüzeppe oğunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdib daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökarək bərkdən yalvarmağa başladı...

Bu zaman Falkone vadiyə uzanan çıçırla irəlileyirdi. O, təxminən iki yüz addım aralığından sonra kiçik bir yarganın üstündə dayandı və tullanıb yargana düşdü. Tüsəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu yəqin etdi.

— Fortünato, get, o böyük daşın yanında dayan!

Atası ona nə dedi, uşaq əməl etdi, sonra da daşın dibində diz çökdü.

— Dua et!

— Ata, ata! Moni öldürmə!

— Dua et! — Mateo dehşətli səslə bağıldı.

Uşaq dili topuq vura-vura və hönküro-hönküre müqəddəs kitabı “Ata” və “İnanmaq” fəsillerini əzbərdən söyləməyə başladı.

Ata uşağın dediyi hor cümlənin axırında “amin!” deyirdi.

— Bildiyinin elə hamısı budur?

— Ata, “Məryəm ana”nın da bilirom, həmin bu duanı mənə xalam öyrədib.

— Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!

— Uşaq duanı axıra kimi oxudu. Onun səsi getdikcə oləziyirdi.

— Qurtardın?

— Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə cəmərəm!

Kapral əmidən xahiş cədərəm ki, Jianettonu bağışlasın!

O yenə nəsə deyirdi. Mateo tüsəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:

— Qoy Allah özü sənin günahını bağışlasın!

Uşaq atasının dizlərini qucaqlamaqdən, günahını bağışlanması üçün yalvarmaqdən ötrü ayağa qalxmağa cəhd etdi, ancaq artıq gec idi. Mateo tətiyi çokdı, Fortünato yerindəcə qaldı.

Uşağın cəsədine gözünün ucu ilə baxmayan Mateo bel gətirib oğlunu basdırmaq üçün evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.

Arvad bağırdı:

— Sən nə iş tutdun?

— Ədalətli iş.

— Uşaq hanı?

— Yarğanda. İndi qayıdib basdıracağam. O, xristian kimi öldü. Mən onun ruhuna dua oxutduracağam. Kürəkənim Tyodoro Byanşiyə xəbər göndərmək lazımdır ki, köçüb gəlsin və bundan sonra bizi mə yaşasın.

## İSTEHKAMIN ALINMASI

Necə il bundan əvvəl, günlerin birində Yunanistanda qızdırma-  
dan ölü dostlarından birisi şəxsən özünün iştirak etdiyi ilk döyüş  
əməliyyatından mənə hekayət danışmışdı. Onun hekayəsi məni cə-  
vahəl eləmişdi ki, vaxt tapan kimi homin ehvalatı olduğu tek qələmə  
aldım. Hekayət belədir:

— Mən öz alayima sentyabrın dördündə gecə vaxtı golib çatdım.  
Poikovniki düşərgədə tapdım. Məni əvvəlcə çox könülsüz qarşıladı,  
ancaq general B-nin zəmanət məktubunu oxuyandan sonra səsinin  
ahongını dəyişdi və mənə bir neçə ürəkaçan söz dedi.

O məni keşfiyyatdan yenice qayıtmış kapitana töqdim etdi. Bu  
kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyossər olmadı)  
hündürboylu, qarabuğdayı, sərtxasiyyotlı, eybəcərsifətli bir adam  
idi. Əvvellər adı, sırávi əsgər olmuş, sonralar isə ciyindəki rütbəni  
ve döşündəki xaç nişanını döyüş meydanında qazanmışdı. Onun  
xırılılı və zərif səsi nehəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyi-  
lənlərə görə, lena döyüşündə bir tərəfdən dəyib o biri tərəfdən  
çıxan güllə onun sesini bu hala salmışdı.

Fontenblo hərbi məktəbin qurtardığımı öyrənən kimi onun sifə-  
tinin ifadesi dəyişdi. Dedi:

— Mənim leytenantum dünən həlak oldu...

Mən onun: "Onu siz evez etməlisiniz, siz isə bunu etmək iqtidarı-  
nda deyilsiniz" demək istədiyini dərhal başa düşdüm. Dilimin  
ucuna kobud bir söz goldi, ancaq hövsələmi boğub özümü saxladım.

Bizim düşərgədən iki top gülləsi mosafədə yerleşən Şövörino<sup>4</sup>  
istehkamının arxasında iri, narfıcı ay doğdu; həmişə doğanda adı  
görkəmində olduğu kimi. Ancaq bu gecə o mənə təsəvvürəgelməz  
dərəcədə böyük görünürdü. İstehkam Ayın hələsində bir neçə anlığa  
qara rübənde büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli  
kraterini xatırladırdı.

Mənim yanında dayanan bir nəfər yaşı əsgər Ayın ronginə diqqət  
yetirdi və dedi:

— Gör ne qırmızıdır! Bu əlamət o deməkdir ki, bu moşhur isteh-  
kam bizə baha başa gələcək!

Mən həmişə mövhumatçı olmuşam və bu falçı belə bir anda  
məni xüsusiylə teşvişə saldı. Mən uzandım, ancaq yata bilmədim.  
Qalxdım və bir müddət Şövörino kondinin hüdudlarındakı təpəlik-

ləri ağuşuna alan nehəng, ucu-bucağı, görünməyən tonqal sırasına  
tamaşa etməyə başladım.

Geconin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzan-  
dım, əsgər şinəlimi səliqə ilə üstümə çəkdim və dan yeri sökülenə  
qədər yatmaq niyyətilə gözlərimi yumdum. Yuxum ərşə çekildi.  
İlan vuran yatdı, men yatmadım. Bu boyda düzongaha yığışmış min-  
lərlə adamın içerisinde bir nəfər dəst-tanış olmadığını öz-özümə  
fikirləşdim. Əger yaralansaydım, xəstəxanaya, savadsız, kütbeyn  
həkimlərin elinə düşəcəkdim. Cərrahiyyə əməliyyatları haqqında  
nə eşitmışdım, hamısı bütün tofərrüati ilə golib gözlərimin qaba-  
ğında dayandı. Ürəyim tez-tez, həyəcanla döyündü. Döş cibimdəki  
yaylığımı və pul kisosunu siper kimi cəld döşümüzün üstündə qoydum.  
Yorğunluq məni əldən salmışdı; hər an, hər doqıqə ötdükcə bədə-  
nimin ağrıları yavaş-yavaş sakitləşir, sonra nədənsə beynimdə nəhs  
fikir yenidən təkidlə baş qaldırır və yerimə qor doldururdu.

Nehayət, yorğunluq öz işini gördü. Sübh tezdən qalxma işarəsi  
veriləndə mən daş kimi yatmışdım. Biz sıraya düzəldək, adlar oxundu,  
sonra tüfongları baş-başa çatdıq. Bütün bunlar bir günü də sakit  
keçirəcəyimizdən xəbər verirdi.

Saat üçə yaxın adyutant xüsusi əmrə gəldi. Silahlarımızı yenidən  
götürməli olduq, atıcılarımız çölo səpələndilər və hər kəs öz yerini  
tutdu; biz də yavaş-yavaş onların ardınca getdik və iyirmi dəqiqə  
keçəndən sonra rusların bütün ön dəstələrinin arxaya çəkildiklərini  
və istehkama girdiklərini gördük.

Bir topçu dəstəsi gəlib bizim sağ tərəfimizdə yerləşdi, bir baş-  
qası da sol tərəfimizdə; hər ikisi də güclü dəstə idi. Onlar düşmən  
üzərinə six atəş açmağa başladılar, düşmən də var gücü ilə cavab  
zərbəsi endirdi və az keçmədi ki, Şövörino istehkamı qatı tüstü-  
duman içinde görünməz oldu.

Çala-çuxur bir yer bizi rusların atəşindən mühafizə edirdi. Nadir  
hallarda üstümüzə gələn düşmən qumbaraları (ruslar, əsasən bizim  
topçularımızı nişan aldılar) ya başımızın üstündən sovuşub keçir, ya  
da ki yaxınlıqda düşüb partlayanda toz-torpağı, xırda daş-kəsəyi üstü-  
müzə atıldı.

Hücumda keçmək əmri verilən kimi mənim kapitanım mənə elə  
mənalı baxdı ki, mən əlimi istər-istəməz iki-üç dəfə təzəcə düzəlt-  
diyim bigimə çəkdim. Açığımı deyim ki, mən qorxmurdum və istə-  
yirdim, kimsə mənim qorxdığumu ağlına belə getirməsin... ağlına

götirmesin ki, mən qorxuram. Bu zərərsiz qumbaralar ise eksino, doyanətimi daha da möhkəmləndirməyə məni sövq edirdi. Hiss edirdim ki, üstümü almış təhlükə sovuşub, çünkü mən, doğrudan, da düşmənin bir neçə top hissəsinin atışı altında idim. Məni öz şəxsi inamım vələ etmişdi və kefim do elə kök idi ki, istər-istəməz Parisdə, madam B.-nin Provans küçəsindəki salonunda Şövörino istehkamının alınması barədə həvəslə danışacağımı düşündüm.

Polkovnik bizim alayın qarşısından keçdi. O, mənə müraciətə dedi: — Hə, sizin üçün bu, ilk döyüş olduğundan, deməli, möhkəm vuruşmalısınız.

Otuz addımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluma sıçrayan toz-torpağı çırıp to Mizləyərək əsil cəngavər görkəmli gülümşədim.

Deyosən, qumbaralarının hedəfə dəymədiyini rusların özləri de hiss etdilər. Çünkü onlar qumbaraları minomyot mərmilerilə əvəz etdilər. Bunlar da yəqin ki, yeroşdiyimiz xəndokdə bizi yaxşı tuta bilərdi. Lap yekə bir qələpə mənim papağımı başından aldı və yanımızdakı adama döyib öldürdü.

— Təbrik edirəm! — Papağımı yerdən tozəcə qaldırmışdım ki, kapitan mənə müraciətə dedi: — Siz bütün günü rahat ola bilorsiniz, payınızı aldınız!

Məhkəmə salonunda olduğu kimi, döyüş meydanında da özünü doğruıldan “heç ola bilməz ki, cyni yerə iki dəfə gülə dəysin” aksiomunun nə demək olduğunu yaxşı başa düşürdüm. Mən papağımı yenidən başıma qoydum, təşəxxüsələ, özümü sindirmədan cavab verdim:

— Yanındakıları heç olmasa bir nefər salamlamalıdır, yoxsa yox? Bu sarsaq zarafat, görünür, lap yerinə düşdü.

— Sizi tobrik edirəm, — kapitan mənə müraciətə yenidən sözə başladı, — daha size ölüm yoxdur və bu axşam bölüyüə siz komandanlıq edacoksınız, çünkü əlimin içi kimi bilirəm ki, daha mənim növbəm çatıbdır. Her dəfə mən yaralananda yanımızdakı zabit güllədən ölüür. O, astadan, demək olar ki, utana-utana əlavə etdi: — Nədənə onların adları həmişə “P” hərfiə başlayırdı.

Özümü ağıllı, təmkinli apardım, mənim yərimə kim olsaydı, belə hərəkət edərdi. Kim olsaydı, peygəmbərcəsinə deyilmiş bu sözlərdən mənim kimi heyrətlənərdi. Hərbi xidmətdə təzə adam olduğum üçün öz hissələrimi hələ heç kimlə bölüşə bilməzdəm və

heç kimə cibar da edə bilməzdəm. Buna görə də həmişə soyuqqanlı, təmkinli görünməyə çalışmalı idim.

Yarım saatdan sonra rusların ateşi nəzəre çarpacaq dərəcədə zeiflədi. Belə olduqda biz istehkama doğru irəliləmək üçün siğindiğimiz yerdən çıxdıq.

Bizim alay üç bölükdən ibaret idi. İkinci bölüyü istehkama arxadan hücum etmək əmri verilmişdi. Qalan iki bölük isə düz istiqamətdə hücum etməli idi. Mən üçüncü bölükdə idim.

Sığındığımız divarın arkasından çıxarkon güləbarana düşdük və bu, bizim bölükdə cüzi miqdarda itkiyə səbəb oldu. Gülələrin viyiltisi məni heyrətləndirirdi. Başımı tez-tez arxaya çevirir və beləliklə, gülə viyiltilərinə alışmış, belə səsleri adı səs kimi qarışlayan yoldaşlarımın zarafatlarına qoşulurdum.

Öz-özümə dedim: — Ümumiyyətlə götürsək, döyüş o qədər də təhlükəli şey deyil.

Biz düşməni qabağıma qatıb sürətlə irəliləyirdik, atıcılar isə ardımızca gəlirdilər. Birdən ruslar üç dəfə “Urra!” çökdilər. “Urra! səsleri üç dəfə apaydın eşidildi. Sonra rusların səsleri kəsildi və onlar ateşi dayandırdılar.

Kapitan:

— Bu sakitlik nəsə mənim ürəyimcə deyildir, — dedi. — Bundan yaxşı şey gözləmək olmaz.

Mənə elə goldı ki, bizimkiler bir az çox haray-hoşir qoparırlar və istər-istəməz onların hay-küyünü düşmən tərəfin sakitliyi ilə müqayisə etdim.

Biz tez bir zamanda gəlib istehkamın hüdudlarına çatdıq. İstehkamın ətrafına çəper kimi düzülmüş ağaclar dağılmış, bizim atlığımız qumbaralar torpağı qazıq-qazıq eləmişdi. İndiya kimi bir bu qədər qışkırmış əsgərlər gözənləndiyindən daha da bərk: “Yaşasın Imperator!” — deyə qışqıraraq, bu təzə xarabaliqlara təraf döyüşə atıldılar.

Yuxarı baxdım və... gördüğüm bu səhnəni heç vaxt unutmayıacağam... Qalın tüstü qatı havaya qalxmışdı və istehkamın üstündə iyirmi metr hündürlükdə asılmış taşvari xatırladırdı. Yaşlılımtıl rongə çalan tüstü-dumanın içərisində, yarıdağlımış çəperin arkasında rusların qumbara atanları tüsəngləri əllərində yuxarı qalxmış vəziyyətdə, heykəl kimi yerlərində qalmışdır. Sanki mən həmin əsgərləri — sol gözü ilə bize baxan, sağ gözünü isə üstümüze tuşladığı tüsəngin

arkasında gizlədən döyüşüleri indinin özündə yənə görürəm. Bizdən bir neçə addım aralıda, mazğalların birləşən döyüşü topun yanında uzun taxtaya sarılmış fitili əlində tutmuş vəziyyətdə yixılıb qalmışdı.

Bədənim ürpəşdi və son nəfəsimin çatdığını hiss etdim.

— Hə, bax, indi əsil oyun başlayacaq! Axşamın xeyir!

Bu, həmin adamdan eşitdiyim son sözlər oldu.

İstehkamda təbil gurultusu qopdu. Bütün silahların aşağı salındığını öz gözlerimlə gördüm. Gözlerimi yumdum, dəhşətli gurultu, atəş, onun ardınca isə qışqırıq və feryad səsləri çitdim. Gözlerimi açdım, özümü sağ-salamat görəndə moni tövəccüb büründü. İstehkam yənə tüstü-duman içinde idi. Dörd bir tərəfim ölürlər və yaralılarla dolmuşdu. Mənim kapitanım düz ayaqlarımın yanında yerə sərilmüşdi: başını top güllosi dağıtmışdı. Dağılmış beyni və axan qanı üst-başını bulamışdı. Bütün bölüyümdən cəmi-cümlətanı, mənim özüm də daxil olmaqla, altı nəfər adam qalmışdı.

Bu qırğından sonra cansızçı bir sükut başladı. Papağını qılincının başına keçiren polkovnik çəperini hamidan qabaq keçib istehkama atıldı, onun ardınca isə sağ qalanların hamısı: "Yaşasın İmperator!", — deyə qışqırıq və ireli cumdu. Daha sonra nə baş verdiyini demək olar ki, xatırlaya bilmirəm. İstehkama necə girdiyimiz yadimdə deyil. Göz gözü görməyən tüstü-duman içərisində biz əlbəyaxa vuruşduq. Zərbəm kimise bərk tutmuşdu, buna şübhə yoxdu, çünkü qılincım qanlı idi. Nəhayət, mən kiminsə "Qəlebə!" — deyə qışqırıqımı eşitdim və yalnız bundan sonra tüstü-dumanın yavaş-yavaş çəkildiyini, istehkamda həlak olanların qan içində yan-yana sərildiklərini gördüm. Həlak olanlar o qədər idi və onlar bir-birinin üstünə elə six qalaqlanmışdı ki, torpaq görünmürdü. Toplar meyit qalaqlarının altında qalmışdı. Təxminən iki yüzə qədər fransız geyimində olan əsgər pərəkəndə halda orda-burda toplaşmışdı; kimisi tüsəngini doldurur, kimisi də süngüsünü silirdi. Onların arasında on bir nəfər də rus əsiri vardi.

Polkovnik qanına qəltən olmuş vəziyyətdə istehkamın girecəyinin lap yaxınlığında, sıniq güllə yesiyyinin üstündə qalmışdı. Bir neçə əsgər onun ətrafinə toplaşmışdı, mən də yaxınlaşdım.

— Hanı sizin keçmiş kapitanınız? — o bir serjantdan soruşdu.

Serjant çox mənalı tərzdə ciyiñlərini çəkdi.

— Bəs əvvəlki leytenant hanı?

Serjant təmkinlə:

— Dünən gələn müsyö buradadır, — dedi.

Polkovnik acı-acı gülümsədi. Mənə müraciət elədi:

— Hə, müsyö, komandanlığı qəbul edin. Siz başçı təyin olunursunuz. İstehkamın ağızının müdafiəsini təcili möhkəmləndirin, yoxsa düşmən güc gələr. General K. sizə kömək göndərəcəkdir.

Ondan soruşdum:

— Polkovnik, siz ağır yaralanmışınız?

O son dəfə dedi:

— Ölürəm, əzizim, amma eyib etməz, istehkamı ki aldıq!

## ETRÜSK VAZASI

Bu gen dünyada Oqüst Sən-Kler hələ hcç vaxt sevilməmişdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Sən-Kler yalnız onun özünün bəyəndiyi adamlara xoş gəlməyə can atıldı. O, kimisini özü axtarıb onunla dostluq edir, kimisindən isə uzaq gəzirdi. Burası da vardı ki, Sən-Kler huşuz və key adam idi. Bir dəfə gecə Parisdəki "İtaliya teatrı"nda tamaşa baxandan sonra markiza A. ondan: "Hə, madmuazel Zontaq necə oxudu?" — deyə soruşduqda, o gülüm-səyərək tamam başqa bir şey haqda düşünmüş və "Bəli, madam" demişdi. Sən-Klerin bu qəribə cavabını onun tərəfindən utancaqlıq kimi qəleme vermək düzgün olmazdı, çünkü o lap mötəbər senyora, adlı-sanlı esilzadə ilə, son dəbdə geyinmiş bir xanımla, hətta özü səviyyəsində olan başqa bir adamlı da elə belə danışardı. Markiza Sən-Klerin son dərəcə təkəbbürlü və ədabaz olduğunu özlüyündə yəqin etdi.

Bir bazar ertəsi günü madam B. onu nahara dəvət etdi. Madam onunla çox səhbət elədi və Sən-Kler madamla vidalaşarkən bildirdi ki, heç vaxt belə füsunkar qadına rast golmemişdir. Madam B. bir ay tamam başqalarından təcrübə toplayar və öz evində düzəltdiyi ziyafətlərdə topladığı tocrübədən ağılla istifadə edərdi. Sən-Kler madam B. ilə həmin həftənin cümə axşamı günü yenidən görüşdü. Budəfəki görüşdə Sən-Kler bir az sıxıldı. Başqa bir dəfə ise madam B. ilə görüşdükdən sonra Sən-Kler bu salonda bir daha görünməmək qərarına gəldi. Madam B. hər yerdə ağızına geləni hamiya, hər kəsə danışardı ki, Sən-Kler son dərəcə ədəbsizdir və hələ üstəlik, danışığının yerini do bilmir.

O, ince ve sevən bir qəlblə dünyaya gəlmişdi; ancaq gənclik yaşında — təəssüratın ömürlük yadda qaldığı bir dövrə onun həd-dindən artıq çılgınlığı yoldaşları tərəfindən istehza kimi qarşılandı. Sən-Kler məğrur və şöhrətpərəst idi. Camaat onun ağlına uşaq ağlı kimi baxırdı. Elə həmin gündən etibarən özündə ən zəif cohet hesab etdiyi və no vardısa, məharətlə hamidən gizlətməyə başladı. O, möqsədinə nail oldu, ancaq bu qəlbə ona baha başa gəldi, çünki hamının qarşısında qəlbinin en ince hissələrini də gizli saxladı. Burası da vardi ki, Sən-Kler bu hissələri nə qədər gizli saxlayırdısa, bir o qədər daxilən əzab çəkir, hissələr onun daxilində daha da coşurdu. Sən-Kler camaat içərisində key vo laqeyd adam kimi tanındı. Təktonha olduqda narahat düşüncələri ona elə əzab-eziyyət verirdi ki, o öz dərdini heç kimlə bölüşə bilmirdi.

Doğrudan da, dost tapmaq çətindir.

Çətindir! Bu mümkündürmü? Görəsən, dünyada iki elə adam olubmu ki, onların bir-birindən gizli sırrı olmasın? Sən-Kler dostluğa ömründə inanmırı, bunu onda hamı hiss edir və görürdü. O özünü cavanlar arasında soyuq və tomkinli aparar, onlardan heç vaxt heç nə sotuşmazdı. Sən-Klerin bütün fikirləri və hərəkətlərinin çoxu yaxın dostları üçün müəmmə olaraq qalırdı. Fransızlar, ümumiyyətə, özleri haqqda da danışmayı sevirər. Məhz buna görə də Sən-Kler semimi etirafı istor-istəməz bir neçə dəfə dinləməli olmuşdu. Dostlar — səhbət burada həftədə iki dəfə görüşdükümüz adamlardan gedir — Sən-Klerin inamsızlığından narazılıq edir, şikayətlənirdilər; doğrudan da, birisi təklifsiz-filansız öz sırrını bizim qarşımızda açıb danışrsa və biz ona öz sırlarımızı etibar etmirikə, təbii ki, onun qəlbine toxunmuş oluruq. Deməli, belə çıxır ki, naqqalıq da, boşboğazlıq da qarşılıqlı olmalıdır.

Eskadra komandiri, gözəl oğlan Alfons dö Temin bir gün səhbət əsnasında bildirdi:

— Onun aşağıdan yuxarıya qodər penceyi həmişa düyməli olardı. Bu lənətə gəlmış Sən-Klerə bir damcı da etibar edə bilmərem.

Jül Lamber:

— Mənə elə gəlir ki, o, yezuit<sup>5</sup> idi, — dedi. — Tanışlardan kimse mənə and içərək bildirdi ki, onu iki dofa Sən-Sülpis kilsəsindən çıxan görmüşdür. Onun no düşündüyündən, nə fikirlo yaşıdadıqından heç fələk də baş aćmaz. O olan yerde mən özümü istədiyim kimi sərbəst hiss etmirəm.

Onlar ayrıldılar. Alfons dö Temin İtaliya bulvarında başını aşağı dikib heç kime baxmadan gedən Sən-Klerə rast gəldi. Onu saxladı, qoluna girdi və Sülh küçəsinə qədər gedə-gedə kobud və qısqanc əri olan madam N. ilə keçirdiyi məhəbbət macəralarını ona axıra kimi danışdı.

Jül Lamber həmin gecə bütün pullarını kartda uduzdu. O, rəqs etməyə başladı. Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzan, qanıqara başqa bir conaba təşadüfən toxundu. Hər iki tərəf bir neçə təhqirecidi söz işlətdi: Noticədə duclin yeri, vaxtı təyin edildi. Jül Sən-Klerdən onun sekundantı olmağı xahiş etdi və məhz bu münasibətlə də ondan borc pul aldı, ancaq qaytarmağı həmişəlik unutdu.

Bütün bunlarla yanaşı Sən-Kler tez ünsiyyət yaranan adam idı. Onun nöqsanları onun özüno baha başa gəlirdi. İltifath, çox vaxt issə xeyirxah idı, nadir halda bikef görünərdi. O çox seyahət etmiş, çox oxumuşdu. Soyahətləri, oxuduğu kitablar haqqda yalnız onu məcbur edənən damışdırı. Onu da deyok ki, o, boylu-buxunlu, yaraşıqlı idı. Sifətinin ifadosından ona alicənab vo çox ağılli adam demək olardı. Həmişə ciddi görünərdi, ancaq təbəssümü xoş idı.

Onun gözəl bir keyfiyyətini unutdur: Sən-Kler bütün qadınlara qarşı diqqətli olmayı ile seçilirdi və kişilərdən çox qadınların səhbətini xoşlayırdı. Sevirdimi? Bunu demək çətin idи. Hər halda əgor daxilən bir bu qədər soyuq olan bu adam məhəbbətin nə demək olduğunu hiss edirdi, hamı bilirdi ki, onun diqqət mərkəzində yalnız hamidən çox xoşadığı gözəl qrafinya Matilda dö Kursi ola bilər. Bu, cavan, dul bir qadın idи. Sən-Klerli tez-tez onun yanına gedib-gələn gərerdilər. Onların bir-birinə yaxınlaşmasını aşağıdakı ferziyyələrlə əsaslandırırlılar: Sən-Klerin qrafinya ilə son dərəcə nəzakəti rəftəri və eyni rəftərin qrafinya tərofindən Sən-Klerə göstərilməsi; sonra qrafinyanın adını camaat içinde nəzərə çarpacaq dərecode çəkməməsi; hərgah məcbur qalıb ondan danışmalı olsayıdı belə, onu zərər qədər tərifləməzdi. Daha sonra Sən-Kler qrafinya ilə tanış olmamışdan əvvəl musiqinin vurğunu idи, qrafinya da bir qədər rəssamlığı sevirdi. Onlar görüşüb tanış olandan sonra münasibətlər dəyişdi. Nehayət, keçən il qrafinya müalicə məqsədilə yola düşdük-dən altı gün sonra Sən-Kler onun dəhşincə yollandı.

\*\*\*

Tarixçi olmaq vəzifəm məni vadə edir sizə deyəm ki, günlərin bir günü, iyul axşamlarının birində şübhə erkən, günəş doğmamış bağ-bağatlı malikanolordən birinin qapısı açıldı və oradan bir adam, başqlarını şübhələndirməkden qorxurmuş kimi, oğruya xas olan ehtiyatla yola çıxdı. Bu bağ-bağatlı malikanədən çıxan adam isə Sən-Kler idi. Kürkə bürünmüş qadın onu həyət qapısına qodır örtüdü və malikanonun divarboyu uzanıb gedən cığırına düşüb, getdikcə uzaqlaşan adama xeyli tamaşa etmək üçün başını qapıdan çıxardı. Sən-Kler dayandı, ehtiyatla etrafına nəzər saldı və əli ilə həmin qadına işarə etdi ki, qayıdır evə getsin. O, yay gecəsinin alatoranında həyət qapısının yanında hərəketsiz dayanmış qadının solğun sıfotini görə bilirdi. Həmin adam yenidən qadının yanına qayıtdı və onu ehtirasla qucaqladı. O, qadının evə getməsi üçün onu dile tutmaq, yola getirmək istəyirdi, ancaq deməyə holo nə qədər sözü vardı! Onların söhbəti on dəqiqlik ididi ki, davam edirdi. Evindən çıxıb işo yollanan bir kəndlinin səsini eşidəndə kişi qadını, qadın isə kişini öpdü, qapı örtüldü və Son-Kler bir sıçrayışla uzaqlaşib cığırın axırına çatdı.

O, tanış cığırla irəliləyirdi. Sən-Kler sevindiyindən az qala tullana-tullana gedirdi. Gah olindəki əsanı yol boyu kollara çırır, gah dayanır, gah da yavaş addımlarla irəliləyərək, şorq tərəfdə yavaş-yavaş allanan üfüqə diqqətlə tamaşa edirdi. Qisaca demiş olsaq, onu azadlığa çıxan xoşbəxt bir deliye oxşatmaq olardı. Yarım saat yol getdikdən sonra o, yalnız yay ayları üçün xolvət, sakit bir guşədo kirayə etdiyi balaca evin qapısına gəlib çatdı. Onun açarı vardi, qapını açıb içəri daxil oldu, sonra özünü böyük bir divanın üstüne saldı. Gözlərini tavana zilləyərək xoş təbəssümü ilə dodaqlarını büzüb, xeyal aləminə qapıldı. Onun xeyalında yalnız xoş mənzerələr canlanırdı. “Necə də xoşbəxtəm! – deyə öz-özünə düşünürdü. – Nohayot, məni duyan bir qəlbə rast gəldim!.. Bəli, mən öz idealımı tapdım... Mən cyni vaxtda özümə həm dost, həm də məşuqə tapdım... Necə bir varlıq!.. Necə ehtiraslı bir qəlb! Xeyr, o mənə qədər heç vaxt heç kimi sevməmişdir və bundan sonra da məndən başqa kimsəni sevmeyəcəkdir...” Və bu dünyadan işlərinə şöhrətpərəstlik xəstəliyi ilə müdaxilə etdiyindən “bu Parisin ən gözəl qadınıdır”, – deyə tez-tez fikirloşor və qadının üzünün bütün çizgilərini incəliklərinə

qədər xeyalında canlandırırdı. – “O, hamının içindən məni seçib. Cəmiyyətin ən ləyaqətli cavaları onun ayaqları altına döşənməyə hazırlırlar. Ele birisi bu qusar polkovniki. Özü də necə gözəl, boylu-buxunlu, cəsur, zərrə qədər ədabazlıq yox; tamaşa salonlarında məharətlə oynayan və gözəl akvarelləri ilə hamını heyran qoyan bu gənc ədəbiyyatçı. Balkan döyüşlərində Dibicin komandanlığı altında vuruşan bu rus lovəlas... xüsusi ilə almında qılınc zərbəsinin yeri hələ də qalan, gözəl xasiyyətli, ağıllı-kamallı bu Kamiy T... O bunların hamısına rədd cavabı verib. Mən isə...” Son-Kler yenə əvvəlki fikrini qayıtdı: “Necə də xoşbəxtəm! Necə də xoşbəxtəm!” O, yerindən qalxır, otaqda gəzinir, sanki havası çatmırılmış kimi pəncəroni açır və yenidən yumrulanıb özünü divana salırı.

Xoşbəxt aşiq də bədbəxt aşiq kimi qüssəli olur. Dediymiz hər iki voziyyətde olan dostlarımıdan birisi məni onu dinləməyə məcbur etməyin çəminini tapmışdı; o mənə dadlı-lezzətli yemək vərib başımı qatar, özü də başına gələn məhəbbət macəralarından arxayınca danışardı.

Bütün oxucularına dadlı xörək vermək imkanım olmadıqından, mən onları Sən-Klerin məhəbbət macəraları ilə doyuzduracağam. Çünkü homişə xeyala qapılıb göylərə uçmaq olmaz. Sən-Kler yorulmuşdu. O əsnədi, qollarını geniş açıb arxası üstə divana uzandı, havanın tamam işıqlandığını gördü, yadına düşdü ki, yatmaq lazımdır. Kler oyanıb saatına baxdı, gördü ki, olub-qalan vaxtı geyinməyə, Parisə getməyə, dostları ilə nahar eləməyə elə ancaq çatar.

\*\*\*

Yenə bir şampan şüşəsinin ağızını tozəcə açmışdır; indiyə qədər onların neço şüşə şampan içdiklərini qoy oxucular özləri hesablaşınlar. Təkcə bunu demek kifayotdır ki, cavan və subay adamların adətən tez-tez təşkil etdikləri belə nahar zamanı vaxt tez keçir; bir də, bu məclis indi elə vəziyyətə gəlib çatmışdı ki, ayıq başlarının sərخos başlar üçün narahat olduqları anda hamı birdən danışmaq istəyirdi.

Harda olursa olsun, İngiltərə haqqında danışmaq imkanını heç vaxt əldən verməyən Alfons dö Temin bu dəfə də sözə başladı:

– Yaxşı olardı ki... Mən istərdim ki, Londonda olduğu kimi, Parisdə də hər kesin öz məşuqəsinin şərəfinə sağlam deməsi adət halını alsun. Məhz buna görə də biz, nohayat, dostumuz Sən-Klerin

kimin ucbatından qom dəryasına batdığını biləcəyik. Bu sözleri deyəndən sonra Alfons dö Temin özünün və ona yaxın oturanların qədəhini şampanla doldurdu.

Bir az pərt olmuş Sən-Kler cavab verməyə hazırlaşırdı ki, Jül Lamber onu qabaqladı:

— Mən bu gözəl adəti qiymətləndirir və onu qəbul edirəm, qədəhini tətənə ilə yuxarı qaldırırdı:

— Parisin bütün modabaz qadınlarının sağlığına. Otuz yaşında olan çəpgözleri, axsaqları və sairleri müstəsna hesab cdirəm.

— Ura! Ura! — Gənc ingilisporəstlər qışqırışdılar.

Sən-Kler qədəhini yuxarı tutaraq ayağa qalxdı:

— Cənablar, — deyə sözə başladı, — mənim qəlbim dostumuz Jülin qəlbini kimi geniş deyildir, ancaq mənim qəlbim daha sadıqdır, çünkü mənim sadıqlıym, dəyanətim o dərəcədə tərifolayıqdır ki, ürəyimdə gəzdirdiyim, xəyalı ilə yaşadığım bir qadından çıxdandır ki, ayrılmışam. Buna baxmayaraq, ominəm ki, mənim tutduğum bu yolu siz təqdir edəcəksiniz, bəyənəcəksiniz. Əlbəttə, eger siz artıq mənim rəqibim deyilsinizse.

— Cənablar, Jüdit Pastanın<sup>6</sup> sağlığına! Avropanın ilk faciə aktrisasını tezliklə görə biləcəyimizin şərəfinə!

Temin deyilən sağlığı tonqid etmek istədi, ancaq alqışlar ona imkan vermedi. Bu zorbədən yayının Sən-Kler bu gün də voziyətdən çıxdığına əmin oldu və sakitləşdi.

Söhbət əvvəlco teatrdan düşdü. Dram haqqında gedən söhbət siyasetdən danışmaq üçün imkan yaratdı. Söhbət lord Vellinqtondan ingilis atlarına, ingilis atlarından qurtarın (bu isə deyilən fikirləri bir-birilə asanlıqla əlaqələndirmək üçün şərait yaratdılarından), qadılardan düşdü, çünkü cavan və subay adam üçün əvvəlcə gözəl at, sonra isə gözəl qadın dünyada on çox arzulanın şeylərdir.

Daha sonra belə arzulara çatmaq yolları haqqında mübahisə etdilər. Atlar alınır, arvadları da alırlar, gelin, bu haqda daha danışmayaq. Belə ince məsələdə tocrubesi az olduğunu təvazökarlıqla öz-özlüyünde etiraf cdən Sən-Kler belə qərara gəldi ki, qadına xoş gəlmək üçün birinci şərt başqlarından fərqlənmək, başqlarına oxşamaqdır. Ancaq orijinal olmaq üçün ümumi bir qayda mövcuddurmuş? Onun fikrinə, belə bir qayda yox idi.

Jül dilləndi:

— Sizcə, qadınlara xoş gəlmək işlərində axsaq, bəli donqar bir adamın bəxti qədd-qəmətli, boylu-buxunlu adamın bəxtindən daha çox getirir, he?

— Siz məsəlonı həddindən artıq şışirdirsınız, — Sən-Kler söhbətə qoşuldu. — Bununla belə, mon öz təklifime bütün varlığımı cavabdehəm. Məsələn, eger mən qozbel olsaydım, tapançanı beynimə sixib özümü öldürməzdəm, əksinə, gözəl qadınları özümə məstən etməyə çalışardım. Hər şeydon əvvəl mən iki cür təbiətli qadınlarla maraqlanardım: Ürəyi həssas, insani qəlbdən duyanlarla, ya da orijinal təmimləmə can atanlarla. İngiltərədo deyildiyi kimi, qeyri-adi qadınlarla. Belələri isə çoxdur. Birincilər üçün öz voziyətimi bütün dəhşətilə və təbiətin mənimlə amansız rəftərini bütün çarpaqlığı ilə danışardım.

Mən onları məcbur ederdim ki, mən qarabəxtə rəhm etsinlər; odlu mohəbbətə qadir olduğumu onlara hiss etdirərdim. İstənilən rəqibi dueldə öldürər, özümü isə tiryoklə zəhərləyərdim. Bir neçə aydan sonra mənim donqarımı daha diqqət yctirməzdilər və mənimlə maraqlanan qadınlardan hansını seçmək məsəlesi mənim özündən asılı olardı. Özlerini orijinal, qeyri-adi aparan qadınlara gəldikdə isə onlar üzərində qəlebə calmaq asan olardı. Bir o qalır ki, onları inanırdısan. Guya hər şey öz düzgün və mütləq yerini tapıbdır, nə bilim, qozbel də insandır, o da mənsəb sahibi ola bilər. Bax, belə halda qadınlar zahiri cybəcərlik barədə fikirloşmaz, ümumi qaydanı qəbul edərlər.

— Sən bir Don Juana bax! — deyə Jül qışkırdı.

Polkovnik Baje dədi:

— Cənablar, qozbel doğulmaq xoşbəxtliyinə nail olmadığımız üçün gəlin qızımızı sindirəq!

— Mən Sən-Klerin fikri ilə tamamilə şorikəm, — iki-üç qanş boyu olan Hektor Rokanton yerindən cavab verdi və söhbətinə davam etdi: — Ən gözəl, ən modabaz qadınlar hər gün elə adamlara təslim olurlar ki, siz bunu heç vaxt gözləməzdiniz...

Temin çox təmkinlə dedi:

— Hektor, zəhmet olmasa, ayağa qalxın və zəngi basın ki, bizə şərab götərsinlər.

Cırdan ycrindən qalxdı və məclisdekilər ona baxaraq “Quyruğu kəsik Tülükü” təmsilini<sup>7</sup> xatırlayıb gülümsədilər.

— Mənə qalsa, — Temin söhbətinə davam etdirdi, — mən başqa cür düşünürəm. Nə qədər çox yaşayıramsa, gözəl zahiri görkəmin bunu

deyərkən o, divarda onunla üzbeüz vurulmuş güzgüyə özündən razı halda diqqət yetirdi ve zövqle geyinmək bacarığının ən təkəbbürü qadınlara da qalib gəlməkdə orijinal üsul olduğuna tam əminəm.

O, paltarındaki çörək qırıntılarını çırtma ilə vurub kənara atdı.

— Bah! — cırdan qışkırdı, — gözəl sıfatla və Staubun<sup>7</sup> tikdiyi paltarla qadınlar sizi bir həstədən artıq qəbul etməzler və onlar özləri sizi ikinci görüşdən sonra darıxdıracaqlar. Özünü sevdirmək üçün başqa nə işə lazımdır... Əsil mənada seviləmək o deməkdir ki... Lazımdır ki...

— Bura baxın! — Temin cırdanın sözünü yarımcıq kəsdi, əsaslı nümunə, misal istəyirsinizmi? Siz hamınız Masinini tanıyırdınız və onun necə adam olduğunu da bilirdiniz. Hərəkətlərində ingilis nökərini, danışığında isə onun atını xatırladır... Lakin o, Adonis qədər gözəl idi, Brümee<sup>8</sup> kimi də qalstuk taxardı... Əslinə baxsan, o mənim tanıdığım adamlar içərisində ən məhzunu, ən cansızıcı həyat keçirəni idı.

— Məni sixintidən azad etmək istəyirdi, — polkovnik Bojö söhbətə qarışdı. — Təsəvvür edirsinizmi, necə oldusa, mən onunla min kilometrə qədər yol gətməli oldum...

— Bilirsinizmi, hamınızın tanıdığı bədbəxt Riçard Tornonun ölməmə o bəis olubdur?!

Jül soruşdu:

— Bəs onun Fondi yaxınlığında quldurlar tərəfindən öldürülüdüyündən sizin xəberiniz varmı?

— Əlbəttə, bilirik. Siz Masinin bu cinayotdə az da olsa, əli olduğunu indi görəcəksiniz. Bir neçə seyahətçi, o cümlədən, Tronton quldurlardan ehtiyat etdiklərindən, Neapol şəhərinə birlikdə getmək qərarına gəlirlər. Masini də həmin dəstəyə qoşulmaq istəyir. Tronton bundan xəber tutan kimi, yəqin ki, qorxusundan onları qabaqlayır və hamidan tez yola düşür. O, tək-tənha yola çıxır və işin də necə qurtardığını siz özünüz artıq bilirsiniz.

Temin:

— Tronton haqlı idi, — dedi, — o, iki ölümündən ən əsasını seçib. Onun yerinə kim olsayıdı, belə edordi. Azacıq pauzadan sonra: — Mənimlə razılaşırsınız mı ki, Masini dünyanın ən məhzun, usandırıcı adamı olmuşdur?

Hamı bir nəfər kimi dilləndi:

— Razıyıq!

Jül:

— Heç kimi rubdan salmayaq, — dedi. — Onun xeyrinə müstəsna bir iş görək, xüsusilə, siyasi planlarını həyata keçirməkdə ona kömək edək.

Temin söhbətinə davam etdi:

— İndi bax, cələ bu saat mənimlə razılaşacaqsınız mı ki, madam dö Kursi ən ağıllı qadındır?

Araya bir anlıq sükut çökdü. Sən-Kler başını aşağı salmışdı; bütün nəzərlərin ona dikildiyini təsəvvüründə canlandırırdı.

— Buna kim şübhə edə bilər? — o, nehayət, dilləndi. Sən-Kler başını qarşısındaki boşqaba tərəf cələ əyib gözlərini ora dikmişdi ki, deyərdin cələ çinidəki çiçək şəkillərinin bütün məna, rong çalarlarını öyrənmək istəyir.

— Mən təsdiq edirəm, — Jül səsini qaldırdı, — təsdiq edirəm ki, bu, Parisin üç gözəl qadınından biridir.

Polkovnik dedi:

— Mən onun ərini tanıyırdım, o, arvadının şanlı məktublarını təz-tez mənə göstərərdi.

— Oqüst, — Hektor Rokantən polkovnikin söhbətini yarımcıq kəsdi, — məni qrafinyaya təqdim edin. Deyilənlərə görə, siz onun sarayında böyük hörmət sahibisiniz.

Sən-Kler dodaqaltı mızıldandı:

— Payızın axırında... o, Parisdən qayıdanda... gərək ki, kənddə heç kimi qəbul etmir.

— Məni eşitmək istəyirsiniz, ya yox? — Temin qışkırdı.

Sakitlik yenidən bərpa olundu. Sən-Kler stulda məhkəmə salonundakı müttəhim kimi oturmuşdu.

Alfons dö Temin soyuqqanlıqla:

— Siz üç ildir ki, qrafinyanı görmürsünüz, Sən-Kler, siz Almaniyada idiniz, — dedi — və deməli, qrafinyanın o vaxtlar necə olduğunu deyə bilməzsizsiniz... Gözəl, çiçək kimi teravətli, cəzibədar, deyib-gülən, kəpənok kimi qayğısız, şən... hə, yaxşı! Saysız-hesabsız pərəstişkarlar içerisinde qrafinyanın kimə dəha çox hüsn-rəğbat bəslədiyini bilirsinizmi? Masiniye! Hamidan başıboş və qanızın birisi ən ağıllı bir qadını yoldan çıxarmışdır. İnanırsınız mı ki, qozbel adam da bax, bu cür müvəffəqiyyət qazana bilərdi? Mənə inanın, bunun üçün gözəl sir-sifətiniz, soliqəli tikilmiş kostyumunuz olsa, başınızı dik tuta bilərsiniz.

Sən-Kler lap çıxılmaz voziyetdə qalmışdı. O, danışan adamın dediklərini təkzib etmək, yalana çıxarmaq istədi, ancaq qrafinyanı gözdən salmaq, ləkələmək qorxusu onun qabağını kəndi. Qrafinyanın xeyrinə bir neçə söz demək istədi, ancaq elə bil dili tutulmuşdu.

Qəzəbindən dodaqları əsirdi, savaşmaq, dalaşmaq üçün bəhano axtarırdı.

– Necə?! – Jül heyretlə qışkırdı. – Madam dö Kursi özünü ona toslım edib?! Qadın elə zeiflik demokdir.

– Bu da qadın şöhrəti kimi az əhemmiliyətlidir. Sən-Kler quru və nifrət ifadə edən bir ahənglə dedi: – Onu ağıllandırmaq üçün onu xırda-xırda doğramaq lazımdır.

O danışdırca qrafinyanın Paris salonundakı buxarının üstündə dəfələrlə gördüyü etrǔsk vazasını qorxu hissile xatırladı. Bu vaza-nın Masininin İtaliyadan qayıdan zaman qrafinyaya verdiyi hədiyyə olduğunu anladı. Çətin vəziyyət! Bu vaza Parisdən kəndə gətirildi. Və hər gün axşamlar o, gül dəstəsini evdən atmaq istəyəndə Matilda onu götürüb etrǔsk vazasına qoyardı. Sözlər onun dodaqlarında donub qalmışdı. O, ömründə yalnız bircə dənə şey görüb. O elə həmin şey haqqında da düşündü: etrǔsk vazası!

Gözel sübutdur! Belə bir mənasız şey öz məşuqəsinə qarşı onda şübhə yaratmışdır! Hansı tənqidçisə, yoqın ki, gələcəkdə belə deyəcəkdir.

– Cənab tənqidçi, siz heç ömrünüzdə sevilmişsinizmi?

Teminin kefi elə kök idi ki, Sən-Klerin səsinin ahəngi onu höv-sələdən qətiyyən çıxara bilmədi. O, şən və mülayim bir ifado ilə dedi:

– Mən yalnız camaat içərisində deyiləni təkrar edirəm. Məlum hadiso siz Almaniyada olduğunuz zaman baş vermişdi. Burası da var ki, mən madam dö Kursini yaxşı tanımiram; il yarımlar ki, onun yanına getmirəm. Bəlkə, bu deyilənlərin hamısı yalandır, iftiradır və bəlkə, elə Masını özündə uydurub danışır?! Başladığımız söh-bətə qayıtsaq, və mənim gotirdiyim misal düz olmasa, bunda mənim zərro qədər təqsirim yoxdur. Sizin hamınız bilirsiniz ki, Fransanın ən gözel qadını. Əsərləri...

Qapı açıldı və Teodor Nevil içəri daxil oldu. O, Misirə seya-hədən qayıtmışdı.

– Teodor! Nə tez qayıtdın?

Temin soruşdu:

– Əsil türk kostymu gətirdinmi? Ərəb atın, nökorın varmı?

O, suallardan pert oldu.

– Paşa necə adamdır? – Jül soruşdu. – O, nə vaxt müstəqillik qazanacaq? Bir qılınc zərbəsilə başın bədəndən ayrıldığını heç gördünüm?

– Rəqqasə qızlar nece, xoşuna goldımı? – Rokantən sorğu-suala başladı. – Qahirə qadınları gözəldirlərmi?

Polkovnik Bojö soruşdu:

– General L.-ni gördünüm? Paşanın ordusunu necə təşkil edib? Polkovnik S. mənə qılınc göndərmodi ki?

– Bəs ehramlar? Nil şəlalələri? Memnonun heykəli? İbrahim paşa? Və sairə və ilaxır... Hami birdən danışındı. Sən-Kler isə yalnız etrǔsk vazası haqqında düşünürdü.

Bardaş qurub oturan Teodor – belə oturmağa o, Misirdə adət etmişdi və bunu Fransada tərgidə bilmirdi – hamının sual verib qurtaracağı, daha doğrusu, onların sual verməkdən nə vaxt yorulacaqlarını gözledi və elə sürətlə danışmağa başladı ki, onun sözünü asanlıqla kəse bilməsinlər.

– Ehramlar! Bu, həqiqoton *regular humbig* əsil firldaqdır. Onlar camaatın düşündüyü qədər do uca deyildir. Strasburq şəhərindəki Münster kilsəsinin qüləsindən dörd metr ancaq hündür olar. Qədimliyi gözlərimi lap döyenek eləyib. Onanın daha danışmayıñ. Onun heroqlifini tək bircə dəfə görəndə əhvalim qarışıdı. Belə şeylərlə o qədər seyyahlar maraqlanır ki! Monim oralara getməkdə məqsədim Qahirə və İskəndəriyyə şəhərlərinin küçələri ilə axın-axın harasa toləsə-teləsə geden bütün türklerin, köçori həyat keçirən bədəvilərin, xristian misirlilərin, fəllahların, moqrabilərin necə insan olduğunu, onların xüsusiyyətlərini, adət-ənənələrini öyrənmək idi. Hərbi xəstəxanada olarken tələsik bir neçə qeyd götürmüşəm. Bu xəstəxana nə murdar yermiş! Elə biliyəm, siz yoluxucu xəstəliyə inanmır-sınız! Üç yüzə qədər taun xəstəliyinə tutulmuş adamın içərisində o qədər demi çəkmışəm ki! Ah, polkovnik, yeriniz məlum, orada yaxşı süvarı qoşun var, əla at minirlər. Oradan gətirdiyim gözel silahları sizə sonra göstərəcəyəm. Vaxtilə cəsur Murad bəyə məxsus olan bir nizə elə keçirmişəm. Polkovnik, sizin üçün bir yatağan, Oqüst üçün isə bir xəncər gətirmişəm. Özüm üçün gətirdiyim bürün-cəyi, əbəni, günəşdən qorunmaq üçün üz örtüyünü görərsiniz. Bilirsinizmi ki, mən istəsəydim, bir neçə qadın gətirə bilərdim. İbrahim paşa Yunanıstandan o qədər qadın göndərib ki, lap elə biri bir qəpiye... Ancaq anama görə... Paşa ilə çox, dəfələrlə səhbət etdim.

Əlbətə, o, ağıllı, xurafata-filana inanmayan bir adamdır. Bizim işlər-dən onun necə baş çıxardığını desəm, inanmazsınız. And əlsün ki, bizim hökumətin en kiçik sırıldından belə onun xəbəri vardır. Onun söhbətlərindən Fransadakı müxtəlif siyasi partiyalar haqqında çoxlu qiymətli məlumatlar əldə etdim. Hal-hazırda o, statistika ilə çox maraqlanır. Bizim qəzetlərin hamisəna abunəcidi. Bilirsınız ki, o, qatı bonapartçıdır?! İki sözündən biri Napoleondur. – Ah! Bunabardo elə böyük adam olub ki! – deyə tez-tez mənə eşitdirirdi. Napoleona onlar Bunabardo da deyirler.

– Jyurdina, yəni Jurdən, – Temin lap yavaşcadan piçildədi.

Teodor söhbətinə davam etdi:

– Əvvəlcə Məhəmməd Əli məndən ehtiyat edirdi. Bilirsınız ki, türkler heç kimə inanmırlar; onların hamısı beledir, heç kimə ürək qızdırımlılar. O məni ya casus, kim bilir, ya da ki, yezuit, yəni ruhani cəmiyyətinin üzvü hesab edirdi. Onun yezuitiəri görməyə gözü yoxdur. Ancaq bir neçə dəfə görüşdükdən sonra mənim mövhümata inanmadığımı, səyyah olduğumu, yalnız Şərq siyaseti, adət-ənənəsələ maraqlandığımı bildi və yalnız bundan sonra məndən çəkinmədən və mənimlə açıq danışmağa başladı. Axırıncı dəfə məni qəbul edəndə – üçüncü dəfə idi ki, məni qəbul edirdi, – onunla sərbəst danışmaq qərarına gəldim: “Başa düşə bilmirəm, nə üçün Siz əlahəz-rət özünü Böyük Porta dövlətindən ayrı, müstəqil elan etmir? – deyə mən soruşduqda o cavab verdi: – İlahi! Buna mən şad olardım, ancaq Misiri müstəqil elan etsem, sənin ölkəndə böyük nüfuzlu liberal qozətlər, qorxuram ki, məni müdafiə etməsinler”. – Çox ağıllı qocadır, qəşəng ağ saqqalı var, heç vaxt gülmez. Məni yaxşı mürəbbəyə qonaq elədi. Ancaq mənim ona verdiyim hədiyyələr içərisində onun en çox xoşuna gələn rəssam Şarlenin çəkdiyi imperator qvardiyasının müxtəlif geyim formalarından ibarət rəsmələr kolleksiyası oldu.

Temin soruşdu:

– Paşa romantikdirmi?

– Ədəbiyyatla, ümumiyyətlə, az məşğul olur. Ancaq bütün ərəb ədəbiyyatının romantik olduğunu sizin xəberiniz vardır. Onların Malik-Ayatənəfus-ibn-Əşrəf<sup>9</sup> adlı şairləri son vaxtlar “Düşüncələr”i nəşr etdirmişdir. Lamartinin “Düşüncələr”i onunla müqayisədə klassik nəşrin gözəl nümunəsi sayılır. Qahireyə geləndən sonra bir nofer ərəb dili müəllimi tutdum və onun köməyiylə Qurani oxumağa başladım. Nə qədər az dərs aldımsa da, peyğəmberin kəlaminin aqla-

gəlməz gözəlliklərinin və həmin kolamların bizim dilə bir o qədər pis tərcümə olunduğunun şahidi oldum. Bura baxın, ərəb yazısını görmək istəyirsinizmi? Bax, qızıl horflərle yazılmış bu söz “Allah” deməkdir, yəni “Tanrı”.

Bu sözləri deyərək o, atılı ipək pul kisəsindən çox çirkli bir məktub çıxarıb bize göstərdi.

Temin soruşdu:

- Misirdə nə qədər qaldım?
- Ay yarım.

Və səyyah bütün xırda şeylərə qədər hər no görmüşdüsə, hamisini sadalamağa başladı.

O gələn dəqiqə Sən-Kler məclisdən çıxıb kənddəki evinə terəf yola düşdü. Atını dördnala çapdığından atın ayaq sosları onun aydın fikirloşməsinə mane olurdu. Ancaq o, bu dünyada xoşbəxtliyinin hemişəlik alt-üst olduğunu dumanlı şökildə artıq hiss edir və bu işdə yalnız bir nəfər mərhumu, bir də bir etrükə vazasını müqəssir bilirdi. Evin qayıdanan sonra Sən-Kler özünü divanın üstüne saldı, həmin divanın üstüne o, bir gün bundan əvvəl də uzanmış və gələcək xoşbəxtliyi barədə xoş xəyallara dalmışdı. Onun ürəyince olan təkcə bu idi ki, sevdiyi qadın başqasına bənzəmirdi; bəli, Sən-Klerin sevdiyi qadın ömründə yalnız onu sevmişdi və ondan başqa daha heç kimi sevməyəcəkdi. İndi isə bu xoş xoyalacı, hüznlü, ürək yaxan bir həqiqət qarşısında əriyib yox olurdu: “Mənim gözəl qadınım var, vessalam. O ağıllıdır, ancaq bununla belə, böyük qəbahət işleyib; Masiniyə də könül verib. Doğrudur, o indi məni sevir... Masinini de belə sevib!.. Qayğıkeşliyimə, qılığına girib yaltaqcasına onu turمارladığımı, cəsəret və inadıma görə, o özünü mənim ağuşuma atıb. Deməli, mən aldanmışam. Məhəbbətimiz, hüsн-reğbətimiz qarşılıqlı olmayıb. Masini, ya mən, onun üçün eyni varlıq imişik. Masini qəşəngdir, onu o, qəşəngliyinə görə sevir. Mən isə onu hərədonbir əyləndirirəm. “Hə, neynek! İndi ki o birisi ölübdür, Sən-Kleri sevək! Əger Sən-Kler ölersə, yaxud məni təngə getirərsə, yaşayarıq, görərik!” – qrafınına belə fikirloşib.

Əminəm ki, buna şəkk-şübə yoxdur, şeytan özü-özünə əzab verən bədbəxt adamların dərd-sərini gizlico dinləyir. Belə bir mənzərə insan deyilən varlığın düşməni üçün maraqlıdır. Bədbəxtliyin biri qapıdan çıxmamış, o birisi pencerədən girir.

Başqasının varisi olmaq.

"Eh, qəribə şöhröt imiş" sözlərinin qulaqlarında piçilti kimi sesləndiyini eşidəndə Sən-Kleri heyvət götürdü.

O oturduğu yerdən dik qalxdı və etrafına qəzəblə göz gezdi. Sən-Kler istərdi ki, indi otaqda bir adam olsun, o da həmin adamı parçalasın.

Divar saatı səkkizi vurdu. Qrafinya onu doqquzun yarısında gözləyirdi. "Görüşə getməsəm, nə olar? Doğrudan da, Masının məşuqəsini görmək nəyimə lazımdır?" O, yenidən divanda uzandı və gözlərini yumdu, öz-özünə dedi: "Yatmaq istəyirəm!" Düz yarımdəqiqə yerindən tərpanmadı, sonra ayağa qalxdı və tez divar saatına torəf getdi; vaxtdan nə qədər keçdiyinə baxmaq istoyirdi. Sən-Klerin fikrindən keçdi: "Kaş indi doqquzun yarısı olaydı! Onda gec olardı. Yoluma da vaxt qalmazdı." Evdə qalmağa cosaroti çatmadı: bəhanə axtardı, vurnuxdu, qurcalandı. Xəstələnməyi arzuladı. Otaqda gozindi, sonra oturdu, əlinə kitab götürdü, bir sətir də oxuya bilmədi. Pianonun arxasına keçdi, qapığını qaldırmağa gücü çatmadı. Fiştırıq çaldı, səmadakı buludlara diqqətə tamaşa etdi, pəncərələrin qarşısındaki qovaq ağaclarını saymaq istədi. Nəhayət, چeyrlilib yenidən divar saatına baxdı, bayaqdan bəri hələ üç dəqiqəni də yola sala bilməmişdi. "Onu sevməyə bilmirəm, — Sən-Kler dişlərini bir-birinə sıxıb şəqqıldıdaraq ayağını yero döyüd və qışkırdı: — O mənim hökmədarımdır, mən onun quluyam. Məndən evvel Masini onun qulu olduğu kimi... hə, olsun! İtaət clo, bədbəxt, madam ki nifrət etdiyin bir zoncırı parçalamağa iqtidaran, gücün çatmır, ona itaət elə!" O, papagını götürdü və cəld otaqdan çıxdı.

Nə vaxt ki ehtiras bizə hakim kəsilih, mögrurluğumuzun zirvəsindən öz zoifliyimizə baxıb nəsə təsəlli tapırıq, öz-özümüzə düşünürük: — "Düzdür, zəifəm, ancaq istəsəydim..."

Sən-Kler yavaş addımlarla parkın kiçik qapısına tərəf gedən ciğirlə yuxarı qalxırdı. Ağacların yaşılı fonunda açıq-aydın görünən ağ geyimli bir qadının üzünü o uzaqdan görürdü. Əlindəki yaylığı sanki ona işarə edirmiş kimi yelleyirdi. Sən-Klerin ürəyi şiddetlə vururdu, dizləri əsirdi; danışmağa heyi çatmadı. Elə cəsarətsiz olmuşdu ki, ohvalının təlx olduğunu qrafinyanın onun üzündən oxuyaçağından qorxurdu.

O ona tərəf uzanan əli tutdu, qadın özünü onun ağışuna atdıqından Sən-Kler onun alnından öpdü və onu səssiz-səmirsiz öz otağına qədər müşayiət etdi və dərindən köks ötürməklə sinesini sanki deşmək istəyən havadan xilas oldu.

Qrafinyanın otağını təkcə bir şam işıqlandırırdı. Hər ikisi oturdu. Qrafinyanın saçının başqa cür düzəldilməsi Sən-Klerin diqqətini cəlb etdi; saçının arasına tək birçə dənə qızıl gül qoyulmuşdu. Bir gün evvel Sən-Kler ona hədiyyə gətirmişdi; bu, üzərində hersoq arvadı Portlendin şəklinin rəssam Leslinin işlediyi bir ingilis qraflığı idi (qrafinya da saçını qraflığın qadının saç kimi burdurmuşdu). Sən-Kler yalnız bu sözləri dedi: "Başınızdakı bu sadə gül mürəkkəb formada düzəldilmiş saçımızdan daha çox xoşuma geldi". O, qasdaşı sevmirdi və belə şeylər barədə danışığını bacarmayan lord kimi düşünürdü. "Bəzənmiş qadınlardan və yəhərlə atlardan heç fələk də baş aćmaz". O keçən axşam qrafinyanın mirvari boyunbağısını əlində oynadanda demişdi (danışanda gərək həmişə onun əlində bir şey olaydı): "Bər-bəzək yalnız eyibləri ört-basdır etmək üçündür. Siz çox gözəlsiniz, Matilda, belə bər-bəzək sizə gərək deyildir". Həmin o gecə Sən-Klerin təsadüfən dediyi sözlərinin mənasına varan qrafinya üzüklerini, bilərziklərini, boyunbağlarını və hətta sırgalarını da çıxarmışdı. Qadın bəzəyində, onun fikrincə, her şeydən əvvəl, ayaqqabı mühüm əhəmiyyət kəsb edir və bu haqda, başqları kimi onun özünün xüsusi fikri vardi. Həmin gün günəş batmamışdan əvvəl güclü yağış yağmışdı. Otluq tamam yaş id, buna baxmayaraq, qrafinya ayaqlarında qara atlas ayaqqabı və ipək corab, onun qarşısına çıxmışdı... Əgər qrafinya xəstələnsə, görəsən, neçə olar?..

"Qrafinya məni sevir!" — Sən-Kler düşündü və bu səfəh düşüncələri üçün xəcalet çəkib dərindən köks ötürürək, özündən asılı olmadan Matildaya nəzər saldı. Sən-Kler odla su arasında qalmışdı. O, qarşısında dayanmış bu qadına bir tərəfdən şübhə ilə yanaşırırdı, digər tərəfdən nəyin bahasına olursa olsun, onun xoşuna gəlməyə çalışan bu qadını görmək arzusu ilə yaşayırırdı. Onu da deyək ki, aşıqlar bu qadını bütün nöqsanları ilə bərabər sevirdilər.

Qrafinyaya gelincə, onun gözəl gül üzündə həm sırli məhəbbət, həm də hiyləgərlik oxunurdu. O, şəfəqli yapon mücrüsündən nəsə götürdü, onu balaca ovcunda gizlədərək Sən-Klerə tərəf tutdu və dedi:

— Keçən axşam sizin saatınızı sindirmişəm. Budur, baxın, düzəlt-dirmişəm.

Qrafinya gülməyini güclə saxlamaq üçün alt dodağını dişləyərək, ona incə və şux nəzərlə baxdı və saatı ona təqdim etdi. İlahi, onun dişləri nə gözəldir! Onlar şəhvətdən od tutub yanan çəhrayı dodaq-

lar arasında sədof kimi görünürdü. (Gözel qadının nəvazisini soyuq qarşılayan kişinin çox səfəh görkəmi olar.)

Sən-Kler təşəkkür etdi, saatı götürdü və onu cibinə qoymaq üçün yerindən qalxdı.

— Baxın, — qrafinya söhbətinə davam etdi, — açon baxın görün, yaxşı təmir ediblərmi? Siz alim adam, Politexnik İnstiutu, məzunu, bunu bilməlisiniz axı!

Sən-Kler:

— Eh, belə şeylərdən mənim başım çıxmaz, — dedi.

O, saatın qapağını laqeydiliklə açdı. Bərk təəccübləndi! Qapağın içəri tərofində düz ortada madam dö Kursinin şəkli çəkilmişdi. Yoxsa bu, əlaqəni birdəfəlik kəsmək üçün düşünülmüş bəhanədir? Onun sıfotı işıqlandı və Masini haqda daha fikirləşmədi; Sən-Kler ona qəlbən vurğun, füsunkar bir qadının yanında olduğunu yalnız indi düşündü.

\*\*\*

“Xoş sabahın müjdəcisi, gözol torağay!” mahnisı səsləndi. Günsəsin solğun, saralmış şüaları üfüqün şərq tərəfindəki qara, topa buludları yarib keçirdi. Romco məhz bu günün bu çağında Cülyettaya əlvida dedi; bütün sevənlər belə bir klassik vaxtda biri-birindən ayrılmışdırlar.

Sən-Kler bağın kiçik qapısının açarını əlində tutaraq buxarının qarşısında ayaq üstə dayanmışdı. Gözləri haqqında danışdığını etrük vazasına zillənmişdi. Hemin vazaya qarşı o, qəlbinin dərinliyindəki qəzəbini gizli saxlamağa çalışırdı. Bununla belə, onun kefi kök idi və ağlına sadə bir fikir geldi: — “Təmin belkə, onu aldadırdı?!” Onu bağın kiçik qapısının ağızına qədər yola salmaq üçün qrafinya başına şal örtdüyü bir vaxtda Sən-Kler əlindəki açarla bu mənfur vazanı ovvəlcə yavaş, sonra isə getdikcə bərkden döyecləməyə başladı; elə bil vazanı çilic-çilic etmək isteyirdi.

Matilda qışkırdı:

— Ah! İlahi! Ehtiyatlı olun! Mənim qəşəng etrük vazamı sindirarsınız!

Qrafinya açarı onun əlindən aldı.

Sən-Kler pərt idi, ancaq vəziyyətə barışdı. O, fikrini bürüze verməmək üçün arxasını buxariya çevirdi, saatı çıxarıb qapağını qaldırdı və qrafinyanın şəklinə diqqətlə tamaşa etməyə başladı.

— Bunun rəssamı kimdir? — deyə soruşdu.

— Müsyö R... Bilirsiz, moni onunla Masini tanış edib. Romaya ilk səyahətindən sonra Masini incəsənəti ince zövqlə başa düşdүүнү sanki keşf etmiş və bütün gənc rəssamların hamisine çevrilmişdi. Doğrusu, bir az təmtəraqlı çəkilməsinə baxmayaraq, ele bilirom ki, bu şokil mənə oxşayır.

Sən-Kler əlindəki saatı divara çırpmaq istədi, ancaq sonra onu təmir etdirmək çətin olardı. Özünü elə aldı və saatı cibinə qoysa, sonra isə havanın artıq işıqlandığını görüb evdən çıxdı və Matilda-dan xahiş etdi ki, onu yola salmasın. İri addımlarla parkı keçib gözdən itdi. Çok çekmedi ki, tək gelib kəndə çatdı.

— Maşını, Maşını! — Sən-Kler hövseledən çıxmış halda dəlicəsinə qışkırdı: — Sen həmişə mənim yolumun üstündə duracaqsan, həmişə mənim yolumu kəsocəksən? Lap yəqin ki, bu şəkli çəkən rəssam buna oxşar başqa birisini də Masini üçün çəkmişdir! Nə səfch olmuşam! Bir az bundan ovvel öz məhəbbətimə layiq bir məhəbbətlə sevdiyimə inanmışdım... və bütün bunları isə, sən demə, qrafinyanın saçına çiçək taxması, daş-qasılarını, qıymotlı şeylərini açıb bir konara qoyması ilə ölçürdüm... Bir mürçü daş-qası var. Maşını qadılarda yalnız bər-bozəyə fikir verir, qaş-daşı çox sevirdi... Bəli, qrafinya-nın yumşaq xasiyyəti var, bunu etiraf etmək lazımdır. O, aşıqlarının şövqünə alışmağı bacarıır.

Lənət şeytana! Qrafinya sadəcə macəraçı qadın olsaydı və özünü pula satsayırdı, yüz dəfə bundan yaxşı idi. Onda mən heç olmazsa fikirləşərdim ki, doğrudan da, məni sevir. İndi o, mənim beləcə məşuqəm olduğu üçün ona pul vermirəm.

Tezliklə başqa, özü də daha kedərli bir fikir onu daxilən narahat etməyə başladı. Bir neçə həftədən sonra qrafinyanın indiyə kimi saxladığı matəm qurtaracaqdı. Sən-Kler qrafinyanın dul qaldığının bir ili başa çatan kimi dərhal kəbin kəsdiirməlidir. O, buna söz vermişdi! Söz vermişdi? Xeyr! Bu haqda Sən-Kler heç kəlmə de kəsməmişdi. Ancaq Sən-Klerin niyyəti belə idi, qrafinya bunu duymuşdu. Onun üçün bu özü elə anda bərabər idi. Sən-Kler hamının qarşısında məhəbbətini etiraf edəcəyini o anın tez yetişməsi üçün əvvəlcədən hər şeyi qurban verməyə hazırlıdı. İndisə taleyini Masininin bu keçmiş məşuqəsinin taleyi ilə bağlayacağı fikri onu sarsırdı.

Sən-Kler öz-özünə deyirdi:

“Bununla belə, bu mənim borcumdur və bu olmalıdır, olacaqdır da. Bu yazılıq qadına elə gelirdi ki, onun keçmiş əlaqələrindən mənim

xəbərim vardır. Deyilonlara görə, məsələdən hamının xəbəri var". Daha sonra Sən-Kler başqa cür də düşünürdü: "Qrafinya moni yaxşı tanımır, o, moni yaxşı başa düşə bilmir... Belə fikirləşir ki, mən onu Masini sevən kimi sevirəm".

O, qırurla öz-özünə dədi:

"Onun hesabına üç ay ən xoşbəxt adam oldum. Bu xoşbəxtlik üçün bütün ömrümü qurban verməyə dəyər".

O yatmadı və bütün səhəri at belində, gezməkdə keçirdi. Vəryer meşəsindəki xiyabanların birində uzaqdan bir nəfəri qəşəng ingilis atının üstündə gördü. Həmin adam onu uzaqdan adı ilə səslədi və dərhal ona tərof yönəldi. Bu, Alfons dö Temin idi. Sən-Klerin kefi-nin elə çığı idи ki, o, tənhalıq axtarırıdı. Teminə rast gəlməyi onsuздa pis əhvalını tamam pozdu. Temin bu portliyi hiss etmədi, ya bəlkə, Sən-Klerlə mübahisədən hezz almaq üçün bələ dona girmişdi. Temin Sən-Klerin ona cavab verib-vermədiyinə məhəl qoymadan danışır, dil-dil ötür, gülür, zarafat edirdi. Sən-Kler qarşıya ensiz bir xiyaban çıxdığını görən kimi bu dözülməz, sırtlıq yol yoldaşından yaxa qurtarmaq niyyətiyle atını tez ora sürdü. Ancaq o yanılırdı; həyasız adamlar öz ovlarını asanlıqla əldən vermirlər. Temin cilovu yana çəkdi, Sən-Klerlə səhbəti daha da rahat davam etdirmək və onunla yanaşı getmək üçün atı dəhmərləyib həmin xiyabana çıxardı və Sən-Klerə çatdı.

Dediyim kimi, xiyaban ensiz idi. Burada iki at yan-yana çox çotinliklə gedə bilərdi. Temin yaxşı at minən olsa da, Sən-Klerin yanından ötərkən onun ayağına yüngülə toxundu, əlbəttə, bu qeyri-adi bir hadiso sayılmamalıdır. Sən-Klerin qəlbində qəzəb elə şiddətlənmişdi ki, artıq özünü saxlaya bilmirdi. O, üzəngidə ayaq üstə qalxaraq elindəki qırmancla Teminin atının burnundan vurdu.

— Lonot sənə kor şeytan, sizə nə olub, Oqüst? Temin qışqırdı.  
— Mənim atımı nə üçün vurursunuz?

— Dalımcı düşüb məni nə qarabaqara izləyirsən? — Sən-Kler hedələyici, ötkəm səsle cavab verdi.

— Sizin ağlinız çəşib, Sən-Kler? Kiminlə danışdırığınızı yoxsa unudursunuz?

— Yelbeyinin birisi ilə danışdırığını ləp yaxşı bilirəm.

— Sən-Kler!.. Siz, deyəsən, dəli olmuşsunuz... Bura baxın, eşidin!

Sabah mənim qarşısında üzr istəməli olacaqsınız, ya da elədiyiniz bu kobudluğa görə cavab verməli olacaqsınız.

— Yaxşı, sabaha qədər, müsyö!

Temin atının başını çəkib saxladı, Sən-Kler öz atını qabağa buraxdı və tez de məşədə gözdən itdi.

Bu andan o özünü çox sakit hiss etdi. Əvvəlcədən üroyino daman hislərə inanmaq onun zoif cəhəti idi. Sən-Klerə elə gəlirdi ki, sabah onu öldürəcəklər və bu da onun hal-hazırda vəziyyətdən çıxməq üçün yeganə çıxış yolu olacaqdı. Hələ qabaqda bir gün var; sabah daha heç neyin qeydində qalmayacaq. O, evə qayıtdı, xidmətçisi ilə polkovnik Bojöyə məktub göndərdi. Daha bir neçə məktub yazdı, sonra iştahla nahar etdi və saat doqquzun yarısında gəlib bağbağlı həyətin kiçik qapısının qarşısına çatdı.

\*\*\*

— Size bu gün nə olubdur, Oqüst? — qrafinya soruşdu. — Siz çox şənsiniz və bununla belə, heç bir zarafatınızla moni güldürə bilməsiniz. Dünen sizin ovqatınız nə qədər təlx idisə, mən bir o qədər şən idim. Bu gün isə elə bil rollarımızı dəyişmişik. Başım bork ağrıyr.

— Əziz dost, boynuma alıram, doğrudur, dünen çox bikef idim. Ancaq bu gün axı mən gəzmişəm, çox hərəkət etmişəm, buna görə də özümü çox yaxşı hiss edirəm.

— Mən isə əksinə, çox gec durmuşam, bu gün səhər yatıb yuxuya qalmışam, ağır, heybətli, qarmaqarışlıq yuxular görmüşəm...

— Ah, yuxu? Yuxuya inanırsınız?

— Boş şeydir!

— Mən isə inanıram. İnandırıram ki, gördüyüünüz yuxular nəsə faciəli bir hadisənin olacağını xəbər verir.

— İlahi, gördüğüm yuxular heç vaxt yadımda qalmır. Buna baxmayaraq bugünkü yuxum yadımdadır. Yuxuda Masinini görmüşəm, möhəz ele bundan hiss etdiniz ki, gördüklərim bir o qədər də könüləşən deyildir.

— Masini! Əksinə, mən isə belə düşünürəm ki, siz onu yenidən görsəydiniz, daha çox məmənun olardınız, elə deyilmə?

— Yazıq Masini!

— Yazıq Masini?

— Oqüst, xahiş edirəm, mən deyin görüm, bu gün axşam bir hadisə-silan baş verməyibdir ki? Sizin təbəssümünüzdə nəsə iblisanə bir şey gizlənmişdir. Belə görünür ki, siz özünüüzü elə salırsınız...

— Ah! Siz mənimlə yenə ahil, qoca arvadlar kimi danışırsınız, dostlarınız kimi!

— Doğru deyirəm, bu gün sizin sifetinizdə elə bir ifadə vardır ki, belə hal sizdə, adətən xoşlamadığınız, zohləniz gedən adamlarla danışanda olur.

— Ağzınızı xeyirliyə açın, əlinizi mono verin.

Sən-Kler qrafının əlini kinayeli əda ilə öpdü və onlar yerlərində donub gözlərini bir-birinə zillədilər. Sən-Kler baxışlarını aşağı dikiş dedi:

— Bu dünyada qəddar olmamaq necə də çətindir! Qəddar olmadan yaşamaq istəyirsənə, görək ya ovdan, ya havanın yaxşı olmasından, ya da ki, keçmiş qadın dostlarından, onların büdcələrinin getirdikləri mənfoottən başqa ayrı bir şeydən danışmayasan...

Sən-Kler stolun üstündən bir kağız götürdü:

— Bax, sizin paltaryuyanın haqq-hesabıdır, mənim mələyim. Gəlin, indi də bu haqda söhbət edək, belə olsa, məni qəddar adlanırmazsınız axı!

— Düzü, Oqüst, siz məni təəccübəndirirsiniz...

— Bu yazı, bu gün səher tapdığım bir məktub haqda məni düşünməyə sövq edir. Sizə bildirməliyəm ki, sənədlərimi sahməna salırdım. Mən hərdən bir onları gözdon keçirirəm. Bir dərzi qadının vaxtilə mənə yazdığını məktub kağızlarının içerisinde olimə keçdi. Mən on altı yaşında olarken həmin qadına vurulmuşdum. Onda hər sözü xüsusi oda ilə yazmaq qabiliyyəti vardi. Özü də hər kəlməni çox mürəkkəb şəkildə, ikimənalı yazardı. Onun yazı üslubu da xətti kimi gözəl idi. Mən o vaxtlar bir az yüngülxasiyyət olmuşam. Həmin qadını madam Sevini kimi əhli-qələm olmadığına görə, özümə layiq görməmişəm. Tez bir zamanda, onu atmışam. Məktubu bu gün yenidən oxuyanda bələ qərara geldim ki, o, moni əsil məhəbbətlə sevirmiş.

— Yaxşı, bəs evdə saxladığınız qadın necə idi?

— Əla idi. Hər ay ona əlli frank verirdim. Mənim qoymumum çox xəsis idi, varlanmağımı istəmirdi, mono deyirdi ki, cavan adamin pulu çox olduqca təkcə özünü yox başqalarını da mehvə doğru aparır.

— Bəs bu qadının axırı nə oldu?

— Nə bilim?.. Yəqin ki, xəstəxanada öldü...

— Oqüst... əgər bu dedikləriniz, doğrudan da, belədirse, siz bunu ürək yanğısı ilə deyərdiniz.

— Əgər həqiqəti bilmək istəyirsinizsə, o, “alicənab bir adama” əre getdi. Məndən əl çəkəndən sonra mon ona bir az da cehiz verdim...

— Siz necə də xeyirxahsınız!.. Bəs nə üçün belə qəddar görünmək istəyirsiniz, hə?

— Beli, mən çox xeyirxaham!.. Bu haqda nə qədər çox düşünürəməsə, homin qadının məni sevdiyinə indi daha çox inanıram. Ancaq o vaxtlar mən əsil məhəbbət hissinin nə demək olduğunu zahiron ayırd edə bilmirdim.

— Heyif ki, siz o məktubu mənə götürməmişsiniz. Qısqanlıq hissi keçirməzdəm... Biz qadınlar siz kişilərdən daha həssasıq. Biz məktubun yazılıma tərzindən məktub sahibinin səmimi olduğunu, yaxud elə-bələ yalandan hislərlə oynadığını dərhal ayırd edə bilirik.

— Bununla belə, siz özünüz də dəfələrlə sarsaq və yelbeyin adaların toruna düşmüssünüz!

Bu sözləri deyəndə Sən-Kler gözlərini etrusk vazasına zilləmişdi. Onun səsində və gözlərində Matildanın qotiyon hiss etmədiyi qəzəb hissi vardı.

— Daha bəsdir! Siz kişilər hamınız Don Juan olmaq istəyirsiniz. Sizə el gəlir ki, başqalarını oynadırsınız, halbuki siz, sizin özünüzdən də əxlaqsız, pozğun olan Don Juanların çöngino keçirsiniz.

— Siz xanımlar son derecə həssas hissələrinizlə, elə bilirom ki, səfəh adəmi dörd kilometrik bir məsafədən hiss edirsiniz. Eyni zamanda deyə bilirom ki, dostumuz, səfəh və yelbeyin Masininin cavan və özü də əzabla ölcəyinə şübhə etmirəm...

— Masini? Ancaq o bir o qədər də sofəh deyildir və burası var ki, qadınlar da səfəh olurlar axı... İndi gorok Masininin başına gəlmış bir hadisəni damışam. Ancaq bilmirəm, siz deyin, necə olub ki, bunu indiyə kimi size danışmamışam?

— Heç vaxt danışmamışsınız, — Sən-Kler titrək səslə cavab verdi.

— Masini İtaliyadan qayıdanda mənə aşiq oldu. O, mənim ərimlə tanış idи. Ərim onu mənə ağıllı və zövqlü bir adam kimi təqdim etdi. Onlar can bir qəlbədə idilər, sanki bu dünyada bir-birleri üçün yaranmışdır. Əvvəller Masini mənə qarşı çox diqqətli idi; o, mənə sulu boyla ilə çəkilmiş bir neçə şəkil verdi və dedi ki, özünükülərdir. Sən demə, onların hamısını Şrotdan alırmış... Musiqi və rəssamlıq haqqında mənimlə elə nəzakətlə danışındı ki, adəmi tamam ovsunlayırdı. Günlerin bir günündə o, mənə ağlagəlmez mözmunda bir məktub göndərdi. Məktubda kəlməbaşı yazırı ki, nə bilim, mən Parisin ən nəcib, namuslu qadınıyam... daha nəyəm və məhz buna görə də o, mənim aşiqim olmaq istəyir. Mən məktubu əmiqizim

Jüliyə göstərdim. İkimizin də dəlisov vaxtlarımız idı və biz onunla bir zarafat etməyi qərara aldıq. Bir gün bizi çoxlu qonaq golmişdi. Masini də onların arasında idi. Əmriqizim dedi: "Mən sizə indi bu gün səhər alğım eşqnaməni oxuyacağam!" O, məktubu götürdü və hamının qəhqəhəsi altında ucadan oxudu... Yazıq Masini!..

Sən-Kler sevincindən qışqırdı və şaqqanaq cəkərək dizlərini qatlayıb yero çökdü. O, qrafının olindon yapışdı, onu öpüşlərə və göz yaşlarına qərq etdi. Matildanı təəccüb bürüdü və əvvəlcə belə başa düşdü ki, Sən-Klerə nəsə oldu. Sən-Kler yalnız bu sözləri deyə bildi: "Məni bağışlayın, bağışlayın məni!" Nohayot, ayağa qalxdı. O, sevinc içərisində idi. Sən-Kler bu an Matildanın vaxtılı ona ilk dəfo "mən sizi sevirom!" – dediyi andakından da xoşbəxt idi.

O dedi:

– Mən dünyanın ən səfəh və ən günahkar adamıymam, – dedi. İki gün idi ki, sizdən şübhələnirdim. Şübhələrimi aydınlaşdırmaq möqədilə sizdən heç bir şey soruşa bilmədim.

– Məndən şübhələnirdiniz? Axi nədə?

– Oh! Mən bədbəxtəm!.. Mənə demişdilər ki, siz Masinini nə vaxtsa əvvəller sevmisiniz... həm də...

– Masini! – qrafinya qəhqəhe ilə gülməyə başladı və sonra ciddi görkəm aldı, dedi: – Oqüst, mənim haqqımda belə şübhədə olmaq və həmin şübhələri məndən gizlətmək üçün doğrusu nə qədər səfəh və ikiüzlü olmaq lazımlımiş?!

Onun gözündən bir damla yaşı diyirləndi.

– Yalvarıram, məni bağışlayın.

Sizi necə bağışlamaya bilərəm, əziz dostum?.. Ancaq hər şeydən əvvəl qoy size and içim ki...

– Oh! Mən sizə inanıram, inanıram siz... mənə heç nə demoyin.

– Ancaq, Allah xatirinə, deyin görək, siz bu boş, mənasız düşüncələrinizdə nəyə əsaslanırsınız?

– Heç nəyə... Bu axmaq başından savayı heç nəyə... Bir də bu etrük vazasına... Görürsüz, mən elə bilirdim ki, bunu sizə Masini vermişdir...

Mənim etrük vazam! Mənim etrük vazam!

Sən-Kler özünü gülməkdən saxlaya bilmədi, iri göz yaşları da axıb yanaqlarından süzülürdü. O, Matildanı qucaqladı və ona dedi:

– Məni bağışlamayınca sizi buraxmayacağam.

– Sizi bağışlayıram, səfəhin biri sofeh! – deyərək Matilda onu nəzakətlə öpdü. – Bu gün mən xoşbəxtəm, bax, birinci dəfədir ki, sizi ağlayan görürom, ancaq heç ağlıma gəlməzdidi ki, siz ağlayırsınız.

Sonra Sən-Klerin qolları arasından çıxaraq etrük vazasını qapdı və döşəməyə çırpıb cılık-cılık elədi. (Bu misilsiz və nadir bir vaza idi. Üzerində üç rənglə Larit ilə Santorun döyüş sohnəsi təsvir edilmişdi.)<sup>10</sup>

Sən-Kler bir neçə saat ən xoşbəxt və həm də pərt adam vəziyyətində qaldı.

\* \* \*

– Hə, nə oldu? – deyə Rokantən Tortonilər ailəsinə mensub qəhvəxanada rast gəldiyi polkovnik Bojədən soruşdu, – mənə danışdığın əhvalat doğrudanmı olmuş hadisədir?

– Bəli, bu, həqiqətən bələdir, mənim əzizim, – polkovnik qəmgin halda cavab verdi.

– Danışın görünüm, bu hadisənin axırı no ilə qurtardı?

– Oh, çox gözəl! Sən-Kler mənə dedi ki, o, əvvəlco sehv edibmiş və yalnız Temin birinci atəş açandan sonra ondan üzr istəmək niyyətindəydi. Mən onunla razılaşmaya bilmirdim. Temin püşk atmaq istəyirdi. Sən-Kler tokid etmişdi ki, birinci Temin atışa açısin. Temin də atdı. Mən Sən-Klerin bir dəfə öz yerində fırlandığını və həmin dəqiqədə palid ağacı kimi yerə sərildiyini öz gözlərimlə gördüm. Onun yerə düşməsi ilə ölməyi bir oldu. Mən ölümcül yaralanan əsgərlər arasında ölməmişdən əvvəl öz yerlərində bələ fırlananları dəfəfərlə görmüşəm.

Rokantən dedi:

– Bu çox qeyri-adi ölümdür. Bəs Temin sonra nə etdi?

– Belə hadisə vaxtı başqaları nə edir, o da clə... O, tapançاسını məyus halda yerə tulladı, clə güclə tulladı ki, tətiyi sindi. Bu, Manton fabrikinin istchsal etdiyi ingilis tapançası idi. Bilmirəm, Parisdə elə bir silahqayıran vardırmı ki, onun sınnımsı yərini düzəldə bilsin?

.....

Qrafinya üç il tamam heç kimlə görüşmodi. Yay-qış o, kənddəki malikanəsində olurdu, nadir hallarda otağından çıxırıdı və ona bir nəfər qadın xidmət edirdi. Həmin qadını onunla Sən-Kler tamış

etmişdi, qrafinya hotta onunla da gün ərzində iki kəlmə kəsməzdı. Üç ildən sonra onun omisi qızı Jüli uzaq bir seyahətdən qayıdır gəldi. O, qapını zorla itələyib açdı və gözlərinə inanmadı; Matilda elə arıqlamışdı ki, bir dəri qalmışdı, bir sümük... Sağ-salamat qoyub getdiyi qrafının üzünü indi ölü rəngi çəkilmişdi. Jüli onu sonra güc-bəla ilə İyer adalarına, öz hücrəsinə aparır. Qrafnya orada üç-dörd ay içərisində lap əldən düşür... Sonra Matildanı müalicə edən həkim M.-in dediyi kimi adı ailə fikri onu ciyər xəstəliyinə düşər edir və nəticədə o ölürlər.

## MƏHƏBBƏT İLAHƏSİ

*Bela mağrur heykəl qoy hütşkar  
və müləyim olsun.  
Lukian*

Kaniqı dağının axırınca aşırımını enirdim. Günəş artıq batsa da, qarşıda uzanıb gedən düzənlilikdə İl qəsəbesinin evləri aydın görünürdü; mən də elə həmin evlərə tərəf irəliləyirdim.

Dünəndən beri mənə belədçilik edən katalanlıya dedim:

– Siz yəqin ki, müsyö dö Peroradın hansı evdə yaşıdığını bilirsiniz, elemi?

– Əlbette, bilirəm! – o ucadan cavab verdi. – Onun evini öz cvim kimi tanıyıram, hava bələ qaranlıq olmasaydı, həmin evi elə buradan size göstərərdim. Bu, İl qəsəbesində ən gözəl evdir. Bəs necə, müsyö dö Peroradın pulu var, bəli, özü də oğlunu özündən də varlı birisinin qızı ile evləndirir.

Ondan soruşdum:

– Bu toy ziyafeti yaxın günlərdə olacaqmı?

– Lap bu yaxınlarda! Çox güman ki, çalğıçılar artıq təyin olunmuşdur, bəlkə, sabah, nə bilim, bəlkə də, birisi gün başlanacaq. Ziyafat Püiqariqdə olacaq, çünkü oğlanın sevdiyi qız Püiqariqdəndir. Eh, bir dəm-dəsgah olacaq ki!

Məni müsyö dö Peroradın yanına püiqariqli dostum M. dö P. göndərmişdi. Dostumun dediyinə görə, bu, qədim mədəniyyəti dərin-dən bilən, savadlı, hər bir işdə adamın harayına çatan, qeyri-adi, misli-berabəri olmayan bir şəxs idi. O, qəsəbədən on lyölkə məsa-fədə yerləşən xarabalıqları mənə yəqin ki, məmnuniyyətlə gösto-

rəcəkdi. Çünkü qədim və orta dövrlərə aid tarixi abidələrlə zəngin olan İl qəsəbesinin ətrafinı gəzmək və məlumat toplamaqda bütün ümidiyi ona bağlamışdım. Ancaq haqqında ilk dəfə bələdçimin mənə danışlığı bu toy ziyafəti bütün planları alt-üst edirdi.

“Mən çağırılmamış qonaq olacağam” – öz-özürmə düşündüm. Ancaq burası vardı ki, orada mənə gözləyən olacaqdı. Mənim gelişimi müsyö dö Püiqariq xəbər vermişdi və mən mütleq toya getməli idim.

– Mərc gəlek, müsyö, – biz hələ düzənlilikdə yolumuzla irəlilə-yəndə bələdçim mənə dedi, – bir sıqardan mərc gəlek, mən sizin müsyö dö Peroradgildə nə iş görəcəyinizi indidən deyim, razısanızmı?

– Bunu bilmek bir o qədər də çətin deyil, – dedim və ona sıqar uzatdım. – Kaniqdan bəri altı lyō yol getdikdən sonra, gecənin bu vaxtında ən böyük işimiz, yəqin ki, şam etmək olacaqdır.

– Burası bələdir, bes sabah?.. Bax, mərc gəlirəm ki, siz ilə öz bütünüzə baxmağa gedirsınız, yoxsa düz demirəm? Mən bu fikri siz Serrabona müqəddəslerinin şəklini çəkəndə duydum.

– Büt? Nə büt? Hansı büt? – Bu söz məni daha da maraqlandırdı.

– Necə? Sizə Pertinanda danışmadılar ki, müsyö dö Perorad yerin altından necə büt tapıb?

– Bəlkə siz bişmiş gildən hazırlanmış heykəl dəcmək istəyirsiniz?

– Hər halda elə demək istəmirəm. Xeyr. Boli, xalis misdən və hələ deməsən, ondan böyük sular<sup>11</sup> kosib qayırmaq olar. Kilse zəngi ağırlığında olar. Biz bunu zeytun ağacının altından qazib çıxartmışıq.

– Onu qazib çıxaranda siz orada idiniz?

– Bəli, müsyö. M. dö Perorad on beş gün bundan qabaq bize, yəni Jan Kol ilə monə dedi ki, qoca bir zeytun ağacını kökündən çıxaraq, çünkü həmin ağacı keçən il soyuq almışdı. Bildiyiniz kimi, havalar çox pis keçdi. Hə, işe başladıq, Jan Kol şidirgi işləyirdi ki, birdən qulağına səs döydü: zarənq!.. Elə bil zəng çalırdılar. “Bu nədir belə?” – özüm-özümdən soruşdum. Biz qazdıq, qazdıq və birdən bir qara el çıxdı, ölü əlinə oxşayırdı. Qorxumdan matım-qutum qurudu. Oradan düz müsyö dö Peroradın yanına qaçdım və dedim: – Müsyö, zeytun ağacının altında ölü basdırıblar. Keşş çağırmaq lazımdır! – Nə, ölü? – onu töəccüb bürüdü. M. dö Perorad gəldi və torpaqdan bayır çıxan əli görən kimi: – Əntiqə! Əla! – deyə qışqırdı. Görseydiniz, deyərdiniz ki, o, xəzinə tapıbdır. Hə, M. dö Perorad əl-ayağa düşdü; gah belle, gah da əlləri ilə torpağı qazib atdı, əlləşdi, qurdalandı, düz bizim ikimiz qədər işlədi.

– Sonra nə tapdırınız?

Yeko bir qara qadın... Bədəninin yarısından çoxu çılpaq, özü də xalis misdən... M. dö Perorad bizi dedi ki, bu, bütür, bütperestlik dövründən... Böyük Karlin dövründən, səkkizinci əsrən, nə bilim, nə vaxtdan qalır.

– Başa düşürəm nə deməkdir. Yəqin, vaxtılıq nə vaxtsa uculub dağılmış kilsənin yerindən tapılmış bürünç madonnadır.

– Elə özündür ki var! Bürünç madonna!.. Madonna olsaydı, mən tanıydım! Ağızında deyirəm ki, bütür. Bu, onun sıfətinin ifadəsin-dən bilinir. Böyük, iri ağ gözlərini sanki adamın gözlorine zilləyib. Baxsan, deyərsən ki, cələ o da sənə baxır. Ona baxanda istər-istəməz baxışlarını onun baxışlarından ayırib gözlərini yero dikirsən.

– Deməli, ağ gözləri var? Yəqin o gözləri bürünclə naxışlayıb işləmişlər. Bu, şübhəsiz, Roma heykəllərindəndir.

– Roma heykəlidir, cədir ki, var! Müsyö dö Perorad da onun Roma heykəli olduğunu dedi. Ah! Mən indi görürəm ki, siz də onun kimi alımsınız.

– Bütövdürmü? Yaxşı qalıbdırı?

– Oh! Müsyö, salamatdır, əyər-əskiyi yoxdur. Bu tapdığımız, bələdiyyə idarəsində saxlanılan Lui-Filippin naxışlı, gipsdən tökülmüş büstündən daha gözəl və daha yaxşı qalıbdır. Bütün bunlara baxmayaraq, bu bütün sıfəti nəsə mənim xoşuma gəlmir. Pis, sərt sıfəti var... Özü də elə pis adama oxşayır.

– Pis! O, sizə nə pislik cdibdir ki?

– Düzünü axtarsan, mənə heç bir şey. Eşidin görün, bir nə oldu! Biz dördümüz də hemin bütü ayaq üstə qaldırmaq üçün işə başla-diq. Bir toyuq qədər gücü olmasına baxmayaraq, müsyö dö Perorad da ipdən yapmışdı və o da çəkirdi. Çox çətinliklə onu dikəldib ayaq üstə qoyduq. Əlimi atıb yerdən bir saxsı parçası götürmüştüm və istəyirdim onun ayağının altına qoyam ki, düz dursun, birdən: taraqq! Bir də gördüm ki, həykəl tırtap uzandı. “Özünü gözlə!” – mən qışqırdım, ancaq monim qışqırmağım nəsə gec oldu, çünkü Jan Kol macal tapıb ayağını çökə bilməmişdi...

– O yaralandı?

– Yazıqın ayağını tamam üzüb saldı! Vay-vay! Yazıq! Onu belə görəndə cin vurdı başıma. Əlimdəki toxu ilə bir istədim bütü vurub sindirəm, ancaq M. dö Perorad məni tutub saxladı. O, Jan Kola pul verdi, əhvalatın iki höftə bundan əvvəl olmasına baxmayaraq Jan

Kol hələ də yorğan-döşəkdədir, elə indi do yatır və hokim deyir ki, daha bundan ona ayaq olmaz, bu ayaqla o birisi ayağı kimi yeriyo bilmez. Cox təəssüf! O, yoldaşlar içərisində on yaxşı qaçan idi, futbol oyununda da müsyö dö Peroradın oğlundan sonra ən mahir, fəndgir oyunçu idi. Məsələ burasındadır ki, M. Alfons dö Perorad – M. dö Peroradın oğlunu deyirəm, çox məyus olmuşdu, çünkü o, Jan Kol ilə birlikdə oynamağı sevirdi. Onların oyununa baxanda adama lozzat verirdi; ikisi birlikdə oynadı ey, top yerə düşməzdi: tap-tap!

Bələ səhbətlərlə yolumuza nərdivan atıb İl qəsəbəsinə daxil olduq və çox çəkmədi ki, mən M. dö Peroradın həzurunda hazır oldum. Bu, alçaqboy, hələ də canısu, cəld, sir-sifətinə kirşan çəkilmiş gümrah, sağlam və ehtirashlı bir kişi idi. M. dö N.-in məktubunu açmamışdan əvvəl o, məni hər cür yemək düzülmüş stolun başında oturdu və indiyə kimi alımlarımızın laqeydiyi üzündən tarix boyu unudulub yerin altında qalan Rüsiyon qraflığını çəkib üzə çıxaracaq bir arxeoloq kimi məni oğluna və arvadına təqdim etdi.

Böyük ləzzətlə yeyə-yeyə, – çünkü heç bir şey temiz dağ havası kimi adımı istahə getirməz – düşdүüm evin adamlarına diqqət yetirirdim. Mən M. dö Perorad haqqında artıq danişmişəm. Bunu da əlavə etməliyəm ki, o, son dərəcə cəld idi. O danişir, yeyir, oturduğu yerdən dik qalxıb qonşu otaqdakı kitabxanasına qaçıır, kitab getirib, səhifələrindəki yağılı boyla ilə çəkilmiş qrafları məne göstərir və şərab süzürdü. İki dəqiqə yerində rahat oturmurdı. Katalan camaatının əksəriyyəti kimi qadərindən artıq kök olan, artıq qırıq yaşıni keçmiş arvadı mənə bütün hərəkətlərile əsil əyalət, kənd arvadı təsiri bağışlayırdı. Arvad yalnız ev işləri ilə məşğul olmasına baxmayaraq, o yenə metbəxə qaçı, çoxlu gəyərçin kəsdirdi, yağda qızartdı, nə bilim neçə qab mürəbbə açdı. Stolun üstü bir anda ləzzəli yeməklərlə, içki ilə doldu. Əger süfrəyə qoyulmuş təamlardan doyunca yeməyim bir yana dursun, hamisinin yalnız dadına baxsaydım, yəqin ki, qarım partlardı. Bununla belə, qarşıma tutulan xörək dolu boşqabdan imtina etdikdə evin adamlarından üzr istəməli olurdum. Qorxurdular ki, ildə mən özümü yaxşı hiss etmərəm. Əyalətdə eyləncə o qədər azdır ki... parıslılər də ki, bilirsiniz də, ərköyündürler!

Valideynlərinin narahat olduqları, tez-tez içəri girib-çıxdıqları bir vaxtda M. Alfons dö Perorad yerində mixlanıb qalmış nəzarətçini xatırladırdı. Bu, iyirmi altı yaşında hündürboy, qədd-qamətli, sıfətdən yaraşıqlı cavan bir oğlan idi. Boyu və bədən quruluşu onun

bu yerlərdə adlı-sanlı lapta<sup>12</sup> oynayan olduğunu sübut edirdi. Həmin gecə o, qəşəng geyinmişdi... Lap elə "Modalar jurnalı"nın son nömrəsindəki şəkillərdəki kimi... Ancaq mənə elə gəldi ki, əyinidəki paltarları onu sıxır. Qaməti dündüz idi, elə bilmiş udmuşdu, o tərəf-bu tərəfə dönəndə bütün bədənini döndərirdi. Onun iri, görünür, açıq havada çox olduğundan mis rənginə çalan əlləri və qısa dırnaqları əynindəki geyimi ilə qəribə ziddiyət təşkil edirdi. Bu əllər, əslində, bir modabaz köynəyinin qollarından çıxmış zəhmətkeş əlləri idi. Bununla belə, o, məni Parisdən gələn bir adam kimi başdan-ayağa çox maraqla süzdü. Bütün gecə ərzində tək birçə dofo mənimlə kəlmə kəsdi, dediyi də bu oldu ki, mən saatumin qayışını haradan almışam.

Şam qürtarhaqurtarda M. dö Perorad mənə dedi:

- Ho, deməli, belə! Mənim hörmətli qonağım, indi ki, mənim qonağımsınız, deməli, mənim ixtiyarımızsınız. Nə qədər ki, bizim dağlarda olan görməli yerlərin hamısını görməmişsiniz, sizi heç bir yere buraxdı yoxdur. Gərək bizim Rusiyyonu yaxşı-yaxşı gəzib tanıyasınız və onun əsil qiymətini, nəyə layiq və qadir olduğunu özünüz söyləyəsiniz. Ancaq sizə göstərəcəyimiz şəylərə şübhə etməyəsiniz. Finikiyalıların, ərəblərin, vizantiyalıların abidələrinin hamısını, böyükündən kiçiyinə qədər, öz gözlərinizlə görecəksiniz. Mən sizi hər yerdə aparacağam, kiçik bir kərpici də sizdən əsirgəmeyəcəyəm.

Aramsız öskürək onun sözünü yarımcıq kəsdi. Mən bu fürsətdən istifadə edib ona dedim ki, ailəsi üçün xoş bir möqamda qiymətli vaxtını almaqla onu narahat edəcəyəm. Əgər dostum mənim gəzin tilərim bərəsində qiymətli məsləhətlərini əvvəlcədən mənə deyərdi, onu məni müşayiət etməkdən azad edərdim.

- Hə, siz deyəsen axı, bu oğlanın toy məclisindən danışmaq istəyirdiniz? - deyə o mənim sözümü kəsdi. - Boş şeydir! Bu işi birisi günde saxlamaq olar. Siz də bizim ailə ilə birlikdə toyu yola salarsınız. Toy sadə olacaqdır, çünki qız ona miras qoyub gedən xalasına hələ də yas saxlayır. Buna görə də nə bal, nə də təntənəli ziyaft... heç nə olmayıacaq. Təəssüf. Heç olmazsa, bizim katalanlı qızların toylarda necə oynadıqlarını görərdiniz. Onlar gözəldirlər və mənim Alfonsumun toyu belə keçirmək üsulu bəlkə sizin də xoşunuza gəldi! Məsəl var, deyərlər: toy toyu gətirər... Həftənin şənbə günü cavınların toyu qurtarır. Mən də azadam və bundan sonra yola düş-

rik. Əyalət toyunda sizi darıxdıracağımı görə - əger doğrudan da belə olarsa, - indidən üzr isteyirəm. Çünkü təntənəli ziyaftlardən bezmiş bir parisli üçün əyalət toyu nədir ki axı... Özü də nə toy, rəqsı yox... Buna baxmayaraq, siz təzə gəlini göreceksiniz təzə galini... bu haqda fikrinizi sonra deyərsiniz. Burası da var ki, siz ağır və ciddi adamsınız, qadınlara gözünüzün ucu ilə də baxmırınız. Mən sizə daha yaxşı şeylər göstərəcəyəm. Nəsə yaxşı bir şey göreceksiniz! Sabah üçün sizə heç gözləmədiyiniz bir möcüzo hazırlaşam.

- İlahi! - üzümü ona tutub dedim, - evdə xəzinən olsun, amma heç kimin ondan xəbəri olmasın?! Çətin məsələdir. Deyəson, mənim üçün hazırladığınız "möcüzəni" təsəvvür edirəm axı!.. Əgor səhbət tapdığınız heykəldən gedirse, bolədçimin dilindən eşitdiyim təsvirə görə, sizdən mənim gözlədiyim möcüzəyə dəymez; o olsa-olsa, həmin şeyə heyvətlə baxmaq üçün məndə yalnız maraq oyada biler.

- Ah! Deməli, o mənim bütün barədə sizə danışıb, menim Tür İləhəm... başqa cür adlandırırlar... Hə, indi ki belə oldu, sizə bu barədə heç nə demirəm. Sabah gündüz onu özünüz görərsiniz və özünüz deyərsiniz ki, həmin bütə şah əsər demək də mon haqlıyam, yoxsa yox. Lənət şeytana! Siz məqamında gələ bilmədiniz! Onun üstündə yazılar var ki, Allahın savadsız, cahil bəndəsi olan mən də onu öz bildiyim kimi izah edə bilirəm. Siz isə Parisdən golmiş alımsınız!.. Bolək də, mənim şəhərim sizə gülünc göründü... Məsələ burasındadır ki, bütün bunları sizə damışan mən, əyalətdə qədim, antik şeklärın bilicisi kimi bir yazı da yazmışam. Mətbuatda dərc elətdirmək istəyirəm. Onu siz özünüz mənim yanımında oxusaydınız və səhvlerimi düzəltseydiniz, ümidi edirəm ki... Məsələn, men bilmək istordim, görüm siz bütün kürsülük, dayaq deyilən hissəsində yazılmış "C A Y E" sözünü necə tərcümə edərdiniz?.. Burası da var ki, sizdən hələlik heç nə konuşmaq istəmirəm, sualları sonraya saxlayıram. Sabaha qədər! Bu gün Məhəbbət İlahəsi haqqında daha kəlmo də kəsməyək!

Arvadı dilləndi:

- Bütü öz yerində rahat qoysan, Perorad, çox yaxşı iş görmüş olarsan. Başa düşməlisən ki, sen müsyönün yemeyinə mane olursan. İnan ki, müsyö Parisdə sənin tapdığın heykəldən daha gözəllərini görmüşdür, Tüllri sarayında onlarca cəsəi vardır, özləri də büründən, sənin tapdığın kimi.

— Bax, bu cəhalətdir, əyalətin böyük cohalot! — M. dö Perorad arvadının sözünü yarımcıq kəsdi. Çox gözəl, füsunkar, antik bir heykeli Nikola Küstünün bayağı heykəlleri ilə müqayisə etmək?!

Menim evdar qadınım allahlardan hörmətsizliklə danışır. Təsəvvür edirsinizmi, mənim arvadım isteyir ki, mən tapdiğim heykəli eridib ondan bismə kilsə üçün zəng düzəldirim. Bu, isə onun xəç anasına çəvrilsin! Klassik yunan heykəltəraşı Mironun şah əseri kimi!

— Şah osor! Şah osor! O özü gözəl şah əser yaradıb. Zarafat deyil, kişi holo ayağını sindirib.

— Arvad, görürsənmi? — M. dö Perorad ötkəm səsle dilləndi və bezeklä, güllü corab çəkilmiş sağ ayağını arvadına uzatdı. — Əgər monim gözollik ilahəm, bax, bu ayağımı sindirsəydi, uñ deməzdim..

— İlahi! Perorad, dilin necə gəlir bu sözləri deyirsən? Allaha şükür ki, kişi sağ-salamatdır!.. Həlo bunu da deyim ki, bədbəxtlik gətirən belo bir heykəlo baxmağa mən ürek eləyə bilmirəm. Yazıq Jan Kol!

— Məhəbbət İlahəsi onu yaralayıb, — M. dö Perorad şaqqanaq çökdi, — eşqə mübtəla olan bir səfəh öz-özündən şikayətlənir.

Yəni: məhəbbət sevdasına düçər olmayan varmı?

Latin dilini fransız dilindən yaxşı bilən müsyö Alfons mənalı baxışla gözünü qıydı və diqqətlə mənə baxdı, sanki məndən soruşdurdu: — Bəs siz necə, a parisli, siz məhəbbət sevdasının nə demək olduğunu başa düşürsünüzmü?

Şam yeməyi qurtardı. Bir saat olardı ki, süfrənin başında oturub xöröyin üzünə baxırdım, yemirdim, yorulmuşdum və məni tez-tez tutan əsnoməyi gizlədə bilmirdim. Bunu əvvəlcə madam dö Perorad gördü vo artıq yatmaq vaxtı olduğunu xatırlatdı. Ev sahiblərinin məndən təz-təz üzr istəmələrindən gecəni narahat yataqda keçirəcəyimi hiss edirdim. Axi bura Paris deyildi. Əyalət yerlərində hər şey ürəyince olmur. Rusiyyonluqlara güzəstə getmək lazımdır. Dağ yolları ilə bir bu qədər yol getdiqdən sonra bir dəstə küleşin mənim üçün çox rahat yer olacağını ağılıma gətirməzdəm; məni kasıb komalarında ürokları istədikləri kimi qəbul edə bilmədikləri üçün məndən üzr istəyirdilər ki, onları bağışlayım. Nəhayət, M. dö Peroradın müşəyi tələ mənim üçün ayrılmış otaq qalxdım. Yuxarı pilleləri taxtadan düzəldilmiş piləkan dəhlizin ortasına çıxırdı. Otaqlardan bir neçəsinin qapısı həmin dəhlizə açılırdı.

Ev sahibi mənə dedi:

— Sağ tərefdəki otağı gələcək golinimiz madam Alfons üçün ayrılmışam. Sizin indi yatacağınız otaq isə həmin otaqla üzbəüz, dəhlizin qurtaracağındakı otaqdır. Siz bilirsınız ki, — o, səsində incə ahəng vermək isteyirmiş kimi əlavə etdi, — təzə boylo golini ayırməq lazımdır! Evin bir başında siz olacaqsınız, o biri başında isə onlar.

Biz içerisinde hər cür avadanlığı olan bir otağa girdik. Orada gözümə ilk dəyən uzunluğu yeddi, eni altı futluq<sup>13</sup> çarpayı oldu, ele uca idi ki, üstünə qalxmaq üçün ayağının altına gerək dolabça qoyadın. Qənddanın qəndlə dolu, odekolon şüşolərinin bezək stolunun üstündə yerli-yerində olduğunu görüb arxayıylaşdıqdan sonra ev sahibi zəngin havada yerləşdiyini göstərdi, sonra “Gecəniz xeyrə qalsın!” deyib, məni tək buraxdı.

Pəncərələr bağlı idi. Soyunmamışdan qabaq gözəl gecənin təmiz havasını uzun-uzadı şam yeməyindən sonra ciyərlərimə çəkmək üçün pəncərələrdən birini açdım. Günün hor vaxtında füsunkar görkəmi ilə adamı valeh edən, mənə dünyanın on gözəl dağı kimi görünən Kanıqu dağı bu gecə xüsusişə gözoldi. Dağın valehedici siluetinə diqqətlə tamaşa etmək üçün bir neçə doqiqə yerimdəcə donub qaldım; pəncərəni örtməyə hazırlaşırdım ki, gözlərim istər-istəməz aşağı zilləndi və on beş-iyirmi addımlıq məsafədə pyedestal üzərində bir heykəl gözlerimə sataşdı. Heykol kiçik bağçanı geniş dördkünc meydançadan ayıran, yaşıllıqla ohatə olunmuş guşəyə qoyulmuşdu; həmin meydançanın uşaqların top-top oynadıqları meydança olduğunu sonralar öyrəndim. Bu bir tiko yer M. dö Peroradın oğlunun təkidilə top oyunu üçün uşaqların istifadəsinə verilmişdi. Dayandığım məsafədən heykəlin duruşunu təyin etməkdə çətinlik çəkirdim. Mən yalnız onun hündürlüğünü özlüyündə gözəyari götür-qoy etdim. Mənə elə gəldi ki, boyu təxminən altı fut olardı. Elə bu anda topla oynayan uşaqlardan iki dəcəli oyun meydançasını keçib gedirdi, onlardan hansısa Rusiyyon mahnisi “Yanar dağlar”ı fışırıqda çalırdı. Onlar heykəle baxmaq üçün dayandılar. Biri ləp ucadan katalanca damışdı. Mən əvvəller Rusiyyonda xeyli yaşadığımdan, indi onun nə dediyini təxminən başa düşürdüm.

— Hə, sən buradasan, pozğun! (Onun katalanca dediyi ifadə daha da pis səslənirdi.) Yenə buradasan! — dedi. — Jan Kolun ayağımı sen sindirmişən! İxtiyarım çatsa ha, vallah, sənin boynunu sindirəram!

— Bah! Nə ilə? — o birisi cavab verdi. — O, misdəndir, elə bərkdir ki, Etyenin biçağının ağızını sindirdi; Etyen biçaqla onu kəsmək istə-

yirdi. Bu, bütperəstlik dövründən qalma mislərdəndir, dünyada ən möhkəm misdir, onun möhkəmliyini heç özüm də bilmirəm nə ilə müqayisə edim.

— İskənəm yanında olsayıdı (görünür, o, çilingor şagirdi imiş), onun iri ağ gözlərini oyub tökordim, badam dənəsindən ləpəni çıxardıǵım kimi! Bunun gözlərindəki gümüş yüz suya dəyer.

Onlar heykəldən aralanaraq bir xeyli getmişdilər.

“Çilingərlər”dən yaşca böyüyü birdən ayaq saxlayaraq dedi:

— Gorok bütö gecən xeyrə qalsın, deyim.

O aşağı əyildi və yerdən daş götürdü, qolunu yclədi... atlığıni gördüm. Bürunc heykəldən cingiltili səs qalxdı. Elə həmin anda “çilingərin” əlini aparıb başını tutduğumu gördüm. O ağrından qışqırdı:

— Heykəl həmin daşı tutub geri, özümə atdı.

Və mənim dəcəllərim götürüldülər. Yəqin ki, atılan daş metal heykələ dəyib geri sıçramış və gözəllik ilahosunu təhqir etməyə cürət edən bu əcaib uşağı cezalandırılmışdı.

Mən ürəkdən gülərək pəncərəni örtdüm.

— Məhəbbət İlahəsi bir vəhşinin də cəzasını verdi!

Kaş qədim abidələrimizi korlayanların hamısının başı bu uşağın başı kimi yarılaydı! Belə bir xeyrxah arzudan sonra yuxuya getdim.

Yuxudan oyananda hava tamam işiqlaşmışdı. Çarpayımın yanında bir tərəfdə M. dö Perorad, o biri tərəfdə isə onun arvadının göndərdiyi, əlində bir fincan şokoladlı qəhvə tutan xidmətçi dayanmışdı.

— Hə, qalxmaq vaxtıdır, parıslı qonaq! Ay paytaxtda yaşayan tənbəller! Mən tez-tez geyinməndə ev yiyəsi belə deyirdi. — Saat səkkizdir, siz hələ də yatırsınız. Mən saat altından durmuşam, üç dəfə yanımıza qalxmışam. Ayaqlarımın ucunda qapıya yaxınlaşmışam ki, görüm, yuxudan durmuşsunuz, yoxsa yox. Sakitlidir, heyat əlaməti yoxdur. Heç səs-səmiriniz də golmir. Sizin bu yaşınızda çox yatmaq ziyandır. Siz mənim Məhəbbət İlahəmi də hələ görməmişsiniz! Hə, bu bir fincan şokoladlı, əsil Barselona qüvvəsini götürün, bir içən görüm! Xalis qaçaq malıdır!.. Bu şokoladdan Parisdə yoxdur! Özünüzə güc toplayın, mənim Məhəbbət İlahəmle üzbüüz dayananda, bilirəm, sizi ondan ayırmak mümkün olmayıacaq.

Beş dəqiqədən sonra hazır oldum: yəni üzümü tələm-tələsik qırxmışdım, penceyimdəki düymələrin bezisini düymələməmişdim. Şokoladlı qəhvəni buğlu-buğlu, isti-isti içdiyimdən ağızımı yandırdım.

Bağçaya endim və özümü füsunkar, gözəl bir heykəlin qarşısında gördüm.

Bu, həqiqətən, əsil Məhəbbət İlahəsi idi və özü də həddindən artıq gözəl idi. Bədəninin yuxarı hissəsi çılpaq idi, sanki ulu babalarımız — əcdadlarımız, sadəcə olaraq, öz müqəddəs səcdəgahlarını təsvir etmişdilər. Sağ əli sinəsi bərabərində yuxarı qalxmışdı, əlinin içi döşüne tərəf çevrilmişdi. Baş, şəhadət, orta barmaqları açıq, adsız barmaqla çəçələ barmağı azacıq qatlanmışdı. O biri əli ombasına yaxınlaşdırılmış, bədəninin aşağı hissəsini örten parçanı tutmuşdu. Bu heykəlin pozası italyanların “Morra” oyunundakı oyunçunu xatırladırdı ki, bunu heç mən də bilmirəm nə üçün “Germanikus” adlandırmışlar. Bəlkə, sənətkar “Morra” oynayan İlahəni təsvir etmək istemişdir, nə biləsən?! Hər halda bu Məhəbbət İlahəsinin bədəni kimi gözol, nöqsansız bir vücad təsəvvür etmək mümkün deyildir. Onun sifətinin cizgilərindən zərif, incə, tül geyimli qırçınlardan qəşəng, cazibədar heç nə ola bilmezdi. Mən Roma imperiyasından daha sonrakı əsər aid bir əsər görmək arzusundaydım, indi isə budur, heykəltəraşlıq dövrünün ən yekin vaxtında yaradılmış bir şah əsər mənim qarşısında dayamışdı. Məni xüsusilə valeh edən onun son dərəcə gözəl bədən quruluşu idi, elə bil naturadan işlənmişdi. Dogrusu, tobiətin belə varlığı yaratmağa qadir olduğu da şübhəlidir.

Alnında yuxarıya qatlanmış saçları chtimal ki, nə vaxtsa qızılla zərlənənibmiş. Balaca başı, bütün yunan heykəllərində olduğu kimi, azacıq qabağa əyilmişdi. Sifətinə gəldikdə isə onun qəribə, ecazkar ifadəsini mən heç vaxt təsvir edə bilməyəcəyəm, çünkü elə işlənmişdi ki, xatırladığım antik heykəllərdən heç birisinə bənzəmirdi. Bu heç də yunan heykəltəraşlarının sifətin bütün cizgilərinin tamam hərəkətsiz fonunda verdikləri sakit və əzəmetli baxış deyildi. Burada, əksinə, mən təccübə məkrin kinə çevrilmesinə, sənətkarın bele bir hissi özünəməxsus cizgilərlə və həm də böyük ustalıqla işlədiyinə diqqətlə tamaşa edirdim. Bütün bu cizgilər bir qədər ziiddiyətlə verilmişdi: Gözlər azca qıyılmış, ağız cəvcələrə qəder yuxarı gərilmış, burun pərləri azacıq şışmışdı. Son dərəcə gözəl olan bu üzədə kinayə, nifrət və qəddarlıq oxunurdu. Doğrudan da, mən bu füsunkar heykələ nə qədər çox baxırdımsa, belə ilahi gözəlliyyin rəhmsizliklə bir yerə siğa biləcəyini bir o qədər dərindən hiss edirdim.

M. dö Perorada dedim:

— Göylerin belə bir qadını yarada bilməsi üçün əgər bu heykəlin qəlbini vaxtsa mövcud olmuşdursa, — buna isə şübhə edirəm, — onda onu sevənlərə mən ürəkdən acıyrıam. O, aşiqlərin nakam öldüyünü görərək yoxın ki, sevinmişdir. Onun sıfətinin ifadəsində nəsə bir amansızlıq da vardır, bununla belə, mən bu qədər gözəl bir vücud görməmişəm.

— Bu Məhəbbət İlahesi xeyalən öz aşiqinə bağlanmışdır! — M. dö Perorad mənim sevincimə şərik olaraq dilləndi.

İllor keçdikcə ruzigarın eli ilə tünd yaşıl rəngə boyanmış bu heykələ gümüşdən tökülmüş bu parlaq gözlər arasındaki ziddiyət daha qabarıq nozoro çarğırdı. Bu parlaq gözlər həqiqəti, həyatın özünü xatırladan bir xülyaya bənzəyirdi. Bələdçimin dediyi sözlər yadına düşdü: Doğrudan da, bu heykel ona baxanlarının gözlerini aşağı dikməyə məcbur edir. Doğrudan da, bu, təqriben düz idi və mən bu bürunc heykəl qarşısında özümü narahat hiss etdiyimdən, özümə qarşı daxilimdə qozəb baş qaldırırdı.

— İndi iso həykəlin bütün incəliklərinə, hissələrinə heyran olan ey mənim antik şəyər bilicim və həmkarım, zəhmət olmazsa, icazə-nizlə bir elmi konfrans açaq. Hə, indiyə kimi diqqət yetirmədiyimiz bu kitabə haqqında nə dəyiş bilərsiniz?

O, həykəlin kürsülüyünü mənə göstərdi, mən orada bu sözləri oxudum:

#### CAYE AMANTEM

— Buna nə sözünüz var, ay alım kişi?! — deye M. dö Perorad ollorunu ovuşturaraq məndən soruşdu. — Baxaq gərek, bu CAYE AMANTEM sözlərinin mənası haqda eyni fikrə gələ bilərikmi?

— Onun iki mənası var, — deye cavab verdim. — Birinci mənasını belə tərcümə etmək olar: "Səni sevənlərdən özünü gözle, aşiqlərdən cəhiyatlı ol!" Ancaq bu mənəni bilmirəm, CAYE AMANTEM əsil latin dilidirmi? Bunu deyen qadının üzünün iblisanə ifadəsinə diqqət cdərkən mən o saat belə qənaətə gelirem ki, sənətkar məhz tamaşaçını, yəni buna baxan adamı sıfətdəki dəhşətli gözəllikdən qorumaq istəmişdir. Mən bunu belə tərcümə edərdim: "Əgər qadın səni sevirsə, özünü ondan gözlə!"

— Hüm!.. Bəli, bu mənə daha çox ağlabatandır. Ancaq bu sizin də üroyinizcə olmaz, mən birinci tərcüməni üstün tuturam, bunu

mən cələbə də şərh edəcəyəm. Siz Məhəbbət İlahəsinin aşiqinin kim olduğunu bilirsinizmi?

— Coxları onu sevib.

— Bəli. Ancaq birincisi Vulkan olub. Od Allahı! Bəlkə, sənətkar belə demek isteyib: "Bütün gözəlliyyinə və məğrurluğuna baxmaya-raq, soni heç olmasa bir dəmirçi, topal bədheybətin birisi sevəcəkmi?" Nazlı-qəmzeli qızlar üçün bu böyük ibret dərsidir, müsyö!

Bu izahat mənə o qədər süni göründü ki, təəccübümü gizlədə bilmədim, dodaqlarım qaçırdı.

— Bu latin dili çox yiğcamdır, — mən əntiqə şeylər maraqlısı olan bu dostumun mübahisəsində yaxa qurtarmaq məqsədilə eyham vurdum və həykəlo daha diqqətli baxmaq üçün bir neçə addım geri çəkildim.

— Bir dəqiqəliyə, həmkar! M. dö Perorad əlimdən tutub məni saxladı, — siz hələ bir şey görməmişsiniz! Başqa bir kitabə de var. Həykəlin allığının üstüno çıxın və sağ olinə baxın. Bu sözləri deyərək o, mənə qalxmaqdə kömək etdi.

Mən heç bir şeydən çəkinmədən Məhəbbət İlahəsinin boynuna sarıldım və bununla hər şeyə adət etməyə başladım. Bir anlığa onun sıfatına baxdım və o mənə daha kinli, daha gözəl göründü. Azacığ sonra iso həykəlin qolunun yuxarı hissosunda yazılmış sözərək gözümə dəydi. Mənə elə gəldi ki, bu sözərək nəsə qədim bir əlyazmasıdır. Orada nə yazıldığını güc-bəla ilə höccələdim, hərf-hərf oxudum; bununla belə, hərfləri necə oxuyurdum, müsyö dö Perorad da hər bir hərəkətimi, hətta səsimi belə təkrarlayır, mənə təqlid edirdi.

VENERI TURBUL...

EUTUCHES MURO

IMPEIO FECIT

Birinci misranın turbul sözündən sonra mono cələbə geldi ki, noso yənə bir neçə hərf varmış və həmin hərflər sonalar pozulub, ancaq turbul çox aydın oxunurdu.

— Bu da bir mənə kəsb edir? — Ev sahibi şən halda ancaq bic-bic gülümseyərək məndən soruşdu, çünki düşünürdü, həm də əmin idi ki, mən bu turbul ifadəsinin öhdəsində asanlıqla gələ bilməyəcəyəm.

Ona dedim:

— Burada bir söz var ki, mən hələ də başa düşə bilmirəm, qalanı iso asandır: Evtikəs Miron bunu Məhəbbət İlahəsinə onun əmrinə görə hədiyyə etmişdir.

– Çok güzel. Bəs bu *turbul* sözünü nə edək? Bu *turbul* nə olan şeydir, axı bunu necə qanaq?

– *Turbul* məni çox çətinliyə salır. Məhəbbət İlahəsinə uyğun gələn əlamətlər düşünüb tapmağa çalışıram ki, həmin əlamətlər sırrı açmaqda mənə kömək etmiş olsum. Bura baxın görünüm, bəs siz özünüz bu *turbulenta* haqqında nə deyərdiniz? İztirab çəkən, içindən yanğınlıq, qızılıb Məhəbbət İlahəsi... Görürsünüz ki, onun sıfotinin belə kinli, acıqlı ifadəsi məni həmişə düşündürür, *turbulenta* Məhəbbət İlahəsi üçün o qədər də pis epitet deyildir, – deyə təvazökarlıqla əlavə etdim, çünki öz izahatım özümü də bir o qədər qane etmirdi.

– Məhəbbət İlahəsi bir yerde qərar tutmur! Məhəbbət İlahəsi haray-heşir qoparır! Ah! Deməli, belə düşünürsünüz ki, mənim Məhəbbət İlahəm möclis gözəldir? Bu heç elə belə deyildir, müsyö! Bu məhəbbət İlahəsi mədəni İlahədir! Ancaq mən sizə bu *turbul* sözünü elə indi, lap ele bu saat izah edəcəyəm... Onda heç olmazsa mənə söz verin ki, təəssüratım necə ki, çap olunmayıb, mənim bu kəşfim barədə heç yerde car çəkib danışmayacaqsınız. Məsələ burasındadır ki, görürsünüz, mən yeni tapıntınm özümə şöhrət sayıram. Siz də bizim kimi kasib oyalot adamları üçün bu boyda xırmandan heç olmasa bir başaq gərkəq qoyasınız qalsın, hamısını aparmayasınız. Siz onszu da varlı-karlısınız, cənab parisli alımlər!

Heykolin bünövrəsinin yuxarısından əyilib gözlərimi zilləyərək baxduğum yerdə qımlıdanmadan mən ona töntöneli surətdə söz verdim ki, onun koşfini oğurlamaq üçün ömrümüzə belə ləyaqətsizlik etmərəm.

– *Turbul*.. müsyö, – məndən başqa kimse eşitməsin deyə o mənə daha da yaxınlaşdı və səsini qıṣaraq dedi:

- Bunu bir *Turbulnerae* oxuyun görünüm!
- Mən bunu o qədər də yaxşı başa düşmürəm.

– Yaxşı fikir verin, görün, nə deyirom. Buradan dörd-beş kilometr aralı dağın otoyində *Bulterner* adında bir kənd var. Bu söz, yəni “*Bulterner*” latin dilində olan *Tulbulnerae-dan* törəmə sözdür. Bu isə həmin sözün dəyişilmiş variantlarından başqa bir şey deyil. *Bulterner*, müsyö, qaraçı şəhəri olub. Bu fikrə mən həmişə şübhə ilə yanaşmışam, çünki olimdə osaslı dəlil-sübüt olmayıb. Dəlil, bax, indi elə bu özüdür. Bu Məhəbbət İlahəsi *Bulterner* qəsəbəsinin ycrili səcdəgahı olub. Elə indicə sübut etdiyim qədim mənşəli “*Bulterner*” sözü isə çox vacib bir məsələni sübut edir; iş burasındadır ki, *Bulterner* qaraçı şəhəri olmamışdan əvvəl finikiyalıların şəhəri olub.

Mənim təəccübündən istifadə edib nəfəsini dərmək üçün o bir anlığa səhbatini kəsdi. Gülməyimi güclə saxladım.

Sonra o, sözünə davam etdi:

– *Turbulnera* xalis finikiya sözüdür, *Tur-ü Sur* kimi oxuyun, *Tur* və *Sur* eyni sözlərdir, elə deyilmə? Finikiyadakı Tır şəhərinin adıdır. Bunun mənə kəsb etdiyini sizə deməyə ehtiyac duymuram, onsuza da bilirsiniz. *Sur* isə Bal deməkdir, *Bal, Bel, Bül* isə tələffüzdə olan cüzi fərqlərdir. *Nera-ya* gəldikdə, bu məni bir az çətinliyə salır. Bu anlayışa münasib finikiya sözü tapa bilmədiyimdən, inamla deyə bilerəm ki, bu *neros* yunan sözü olub, nəmişlik, bataqlıq mənasını verir. Deməli, *Nera* iki sözün birləşməsindən əmələ gelmişdir. Bunu sübut etmək, yəni *neros*, sözünə haqq qazandırmaq üçün men Bulternerdə dağlardan axıb gələn çayların necə üfünəti bataqlıqlar əmələ getirdiyini sizə göstərəcəyəm. Başqa tərefdən isə, *nera* yəqin ki, Türbül qəsəbesində nəsə xeyirxah bir iş görmüş, Akvitaniyanın qaraçı eyaleti Tetrikin arvadı *Nera* Piveziyyanın şərəfinə çox-çox sonralar arṭılımışdır. Ancaq bataqlıqlara görə mən *neros* mənşəyini üstün tuturam.

Özündən razi halda o, bir çımdık tütün götürdü və burnuna çəkdi.

– İndi gel finikiyalıları bir kənara qoyaq və kitabəyə qayıdaq. Deməli, mən belə tərcümə edirəm: bu heykəli öz işi kimi *Miron*, bulternerli Məhəbbət İlahəsinə onun əmrilə ithaf edir.

Bunun etimologiyasının təqnidindən imtina etdim, ancaq mən də öz növbəmdə bu sözün haradan keçib gəldiyini sübut etmək istədim və ona dedim:

– Buradaca dayan, müsyö. *Miron* kiməsə əsər həsr etmişdir, ancaq heç ağlım kəsmir ki, bu heykəl onun işi olsun.

– Necə yoni? – O qışkırdı. – *Miron* məşhur yunan heykəltəraşı deyildi? İstedəd o nesildə ola biler ki, əbədi qalsın. Bu heykəli isə yəqin onun törmələrindən biri işləmişdir. Başqa cür ola bilməz, daha bundan aydın nə ola biler?!

– Ancaq, – deyə etirazımı bildirdim, – mən onun qolunun üstündə bir deşik görürəm; mənə belə golur ki, bu qola nə vaxtsa nə isə bağlayıblar. Məsələn, bədbəxt *Miron* günahı yüngülləşdirmək xatirinə ianə kimi qolbaq bağlayıb. *Miron* bədbəxt bir aşiq idi. Məhəbbət İlahəsi ona qəzəblənir, *Miron* isə ona bir qızıl qolbaq hədiyyə etməklə onu sakitləşdirir. Diqqət yetirin ki, *fecit* sözü tez-tez *consecravit* sözünün ovəzinə işlənib. Bunlar sinonim sözlərdir. Əger Qrüterin, yaxud Orellinin<sup>14</sup> əsərləri olimin altında olsayıdı, sənə başqa bir misal da göstərordim. Sevən bir aşiqin Məhəbbət İlahəsinə yuxuda görməsi

təbiidir. Aşıq yuxuda görür ki, sevdiyi İlahə ona qızıl qolbaq bağışlamağı ondan xahiş edir. Miron da ona qolbaq bağışlayır... Sonradan iso yadclilior, yaxud lamezhəbin birisi...

— Ah! Doğrudan, indi bildim ki, siz roman yazmısınız! — ev yiyosi aşağı enmək üçün olini mənə verərək, ucadan dedi. — Xeyr, müsyö, bu, Miron moktəbinə aid əsərdir. İşə diqqətlə tamaşa edin. Mən deyəndə gəlib çıxarsınız.

Əntiqə şeylər maraqlılarının fikirlərinin ziddinə danışmamağı bir qayda kimi qobul etdiyimdən başımı məğlub adamlar kimi aşağı dikdim və dedim:

— Son dərəcə gözəl əsərdir!

M. dö Perorad ucadan:

— Ah! İlahi, — dedi, — vandalizmin yeni bir təzahürü! Mənim bu tapdıǵım heykələ kimso daş atıb!

O, Məhəbbət İlahəsinin sinəsində ağ bir ləkə gördü. Ona bənzər bir ləkə də heykəlin sağ elindəki barmaqların üstüne mənim gözümə dəydi. Mən onda bu ləkeləri, həykələri, həyətə uzaqdan atılan daşın sıçrayıb əlin üstüne düşməsi kimi ev sahibinə izah etdim. O çox güldü və "çilingəri" yunan xalqının ofsanəvi qəhrəmanı Diomedlə müqayisə etdi, dedi ki, inşallah homin "çilingər" yunan qəhrəmanın gününə düşər, onun yoldaşları iso ağ quşlara çevriliyorlar.

Bizi nahara səsleyən zəng bu klassik səhbəti kəsdi və mən bir gün əvvəl olduğu kimi, dörd nəfərin xörəyini yeməyə məcbur oldum. Sonra isə M. dö Peroradın fermərləri göldilər. M. dö Perorad onlarla məşğul olduğu müddətdə onun oğlu məni aparıb Tuluzdan öz nişanlısı üçün aldığı uşaq arabasını göstərdi. Bunu da deyim ki, mən uşaq arabasına heyran oldum. Daha sonra birləkde tövləyə getdik. O mənə orada yarım saatə qədər atlan təriflədi, onların hansı cinsdən, necə at olduğunu, qiymətlərindən, əyalətdə keçirilən cıdır yarışlarında alıqları mükafatlardan xeyli danışdı. Nəhayət, mənə, gələcək həyat yoldaşından, ona hədiyyə verdiyi boz madyandan səhbət açdı.

— Biz bu gün onu görəcəyik, — dedi. — Bilmirəm, o sizin gözüñzdə necə, gözəl görünəcəkmi?! Axi siz parislilərə hər şeyi bəyəndirmək olmur, ancaq burada — Perpinanda o, hamının xoşuna gəlib. Deyirlər ki, çox gözəldir. Yaxşı cəhət də burasındadır ki, o, çox varlıdır; pradlı xalası bütün varidatını ona vəsiyyət etmişdir. Oh! Mən çox xoşbəxt olacağam.

Sevgilsinin gözəl gözlərindən daha çox, onun cehizinə görə sevindiyindən yere-göyə siğmayan belə bir cavan oğlanı gördükdə xeyli təəccübəldim.

— Daş-qasdan başınız çıxmırı, müsyö? — Alfons səhbətini davam etdirdi. — Hə, bu necədir, xoşunuz gəlirmi? Bax bu üzüyü sabah ona verəcəyem.

Belə danışa-danışa o, çəçələ barmağının birinci bendindən brilliant qəşli bir üzük dərtib çıxartdı. Üzüyün qaşı bir-birile daraqlanmış iki əlin barmaqlarının ortasında idi. Bu formada işlənib hazırlanan üzük mənə son dərəcə şairənə göründü. Qədim üzükdür, ancaq, mənə, qəşindəki brillant parçalarını yerinə salmaq üçün onu yenidən işləmiş, üstündə əl gəzdirmişdilər. Üzüyün içəri tərəfində qotik üslubda yazılımış bu sözər oxunurdu: *semp'abti*, yəni həmişə səninlöyəm.

— Qəşəng üzükdür, ancaq bu əlavə olunmuş brillantlar onun lətafətinə itirir.

O gülümşəyərək:

— Oh! Siz nə danışırsınız, o, belə daha gözəldir, — dedi.

Burada min iki yüz franklıq brillant vardır. Bunu anam mono verib. Bu bizdə nəsildən nəslən keçmədir. Çox qədimdən, cəngavərlik dövründən qalma üzükdür. Allah bilir, nə vaxt düzəldilib.

Ona bildirdim:

— Parisdə adət belədir ki, sadə üzük bəxş edərlər, adicə iki metallı, məsələn, qızılı platinin qarışığından hazırlanmış olsun. Bax, sizin barmağınızdakı tamam başqa üzükdür, hazırkı vaxtda daha müvafiqdir. Bu birisi isə brillantları ilə bərabər qabarıq olduğundan, üstündən əlcək taxmaq mümkün olmur.

— Eh! Burası madam Alfonsun öz işidir, necə istəyər, elə də edər. Belə düşünürəm ki, üzükdən razı qalacaqdır. Barmağında min iki yüz franklıq üzük gəzdirməyin özü xoşdur. Bu balaca üzük iso, -- barmağındaki qiymətli üzüyo özündən razı halda nəzər salaraq əlavə etdi — bunu mənə Parisdə bir qadın verib. Karnaval günü idi, gərək ki, çərşənbə axşamı... Ah! İki il qabaq Parisdə olarkən ay kif etdim ha!.. Orada vaxtını, doğrudan da, mənalı keçirirəm!..

— O, dərindən təəssüflə köks ötürdü.

Biz həmin gün Püiqariqdə, təzə gəlinin ata-anası gildə nahar etməliydik. Karetaya eyləşdik və ildən yeddi-səkkiz kilometr aralıda yerləşən malikanəyə yola düşdük. Mən ailənin yaxın adamı, dostu kimi təqdim edildim. Nahardan, oradakı və mənim özümün çox az, tək-

tük hallarda qoşulduğum söhbətdən danışmayacağam. Nişanlısı ilə yanaşı oturan M.Alfons hər on beş dəqiqədən bir piçilti ilə onun qulağına nəsə deyirdi. Qızı gəldikdə isə, insafən demək lazımdır ki, heç gözlorını qaldırıb adama baxmirdı, ancaq hər dəfə onun sevgiliyi onunla danışanda utandığından sıfetinə qızartı çökür, o, rəng verib-rəng alırdı, ancaq ona özünü itirmədən, sixilmədan cavab verirdi.

Madmuazel dö Püiqariqin on səkkiz yaşı vardi: onun incə və çevik görünən vücudu kürəkli, boy-buxunlu sevgilisine tamam əks idi. Qız təkcə gözəl deyildi, həm də füsunkardı, adamı valeh edirdi. Onun suallara yerli-yerində verdiyi cavab, hər cür hiylə və məkrədən uzaq məhrəban üzü çox xoşuma gəlirdi. Qız mənə özündən asılı olmayıaraq dostum M. dö Peroradın tapdığı Məhəbbət İlahəsinə xatırlaşdı. Öz aləmimdə apardığım belə bir müqayisədə öz-özümdən soruşurdum ki, əlbəttə, heykələ verilməli olan ali gözellik onun dişi pələng kimi qısqanc xarakterlə uyuşmur, cünki enerji, ən pis, murdar ehtiraslardan beleş, bizdə həmişə təccüb və istər-istəmez nəyəsə aludəlik hissi doğurur.

Püiqariqi tərk edərkən ürəyimdə dedim: "Çox təessüf! Heyf! Belə qəşəng, gözəl qız olsun, özü də varlı, onu cehizinə görə alınlar, o isə özünə layiq olmayan bir adama qismət olsun?!"

İlə qayıtdıqda hələ də madam dö Peroradla nə haqda söhbət edəcəyimi bilmirdim, halbuki onunla danışmağı zəruri hesab edirdim və məhz bunun üçün də dedim:

— Siz rusiyonlular çox azadfikirli adamlarınız. — Ucadan dedim: — Nə cəsarətlə toyu həftənin cümə gününü təyin etmisiniz, bilmirsiniz ki, həmin gün İsa peygamberin çarmıxa çəkildiyi gündür? Paris camaatı xurafata daha çox əməl edir, belə bir gündə heç kim cılınmaz, gelin gətirməz.

Madam dö Peroradın üzünü mənə tutub dedi:

— İlahi! Siz allah, belə şeyləri danışmayın. Əger təkcə məndən asılı olsaydım, men yəqin ki, başqa gün seçərdim. Ancaq Perorad belə istədi və ona güzəştə getmək lazımlı gəldi. Bu elə məni də narahat edir. Birdən bir bədbəxtlik üz verdi, heç bilirsiz nə olar? Bir səbəb olmalıdır, ya yox? Axi, camaat həftənin cümə günündən no üçün qorxur?

— Cümə günü! — madam dö Peroradın əri qışkırdı. — Cünki bu gün Məhəbbət İlahəsinin günüdür! Evlənmək, toy etmək üçün ən uğurlu gündür! Görürsünüz də, mənim həmkarım, mən həmişə yalnız

Məhəbbət İlahəsi haqqında düşünürəm. Vicdanıma and olsun! Məhz ona görə də həftənin cümə gününü seçmişəm. İstəyirsinzsə, sabah toydan sonra kiçik bir qurban kəsek. İki ala baxta kəserik. Birçə ədviyyat tapsayıdıq, yaxşı olardı.

— Kəs, danışma, Perorad! — Bərk hiddətlənmiş arvad kişinin sözünü ağızında qoydu. — Büto tərif dəmək! Bu, qanmazlıqdır! Camaat bizo heç bilirsən nə deyər?

M. dö Perorad dedi:

— Onda heç olmasa icazə verin, men o Məhəbbət İlahəsinin başına qızıl güldən və zanbaqdan çələng qoyum!

#### MANIBUS DATE LILIA PLENIS<sup>15</sup>

Görürsünüzüm, müsyö, qanun boş sözmüş. Bizdə şəxsiyyət azadlığı yoxdur!

Sabahı gün üçün işlər aşağıdakı kimi nəzərdə tutuldu: hamı geyinib-keçinməli və səhər düz on tamamda hazır olmalıdır. Səhər şirinliyini yeyib kəretəda Püiqariqə getməliyik. Vətəndaşlıq qeydiyyatına alma işləri kənd bələdiyyə idarəesində, dini mərasim isə kilsə otaqlarının birində olmalıdır. Sonra yemek-içmək mərasimi gelir. Yemek-içməkdən sonra kim neçə istəyirse, saat yeddiyi qədər vaxtını elə də keçirsin. Saat yeddiidə hamı İlə, müsyö dö Peraradgilə qayıtmalı, hər iki ailə — qız evi ilə oğlan evi birlikdə şam etməlidir. Yerde qalan işlər isə təbii ki, öz qaydası ilə gedəcəkdir. Rəqs olmadıqdan belə qərara gəlmışik ki, imkan daxilində hamını yaxşı yedirib, yola salaq.

Mən artıq səhər saat səkkizdən, əlimdə qələm, Məhəbbət İlahəsinin qarşısında bəlkə iyirminci dəfə idi ki, oturub onun başının cizgilərinin qaralamasını çəkmək istayırdım. Heykəlin baş hissəsində incə zövqle ifadə olunmuş cizgiləri heç cürə verə bilmirdim. M. dö Perorad mənim yanında var-gəl edir, mənə məsləhətlər verir, özünün Finikiya etimologiyalarını təkrar-təkrar söyləyirdi. Sonra o, heykəlin bünövrə hissəsinə bir dəstə Benqal gülü qoydu və tragikomik ahənglə onun evində yaşayacaq cavan er-arvada — təzə evlənənlərə xeyir-dua verdi. Saat doqquza yaxın o geyinib-keçinmək məqsədilə evə qayıtdı və elə həmin dəqiqə M.Alfons peydə oldu; o, qısqıraq geyinmişdi, əllerində ağ əlcək vardi, ayaqqabıları bərq vururdu,

yaxasında incə naxışlı düymələr vardı, düymə yerlərindən birinə qızılıqlı sancılmışdı.

Əyilib çəkdiyim şəkli diqqotla nəzər salaraq, M.Alfons mono müraciətlə dedi:

— Mənim arvadımın şöklini çekərsinizmi, o da gözəldir.

Bu zaman əvvəllər haqqında məlumat verdimim meydançada başlanan oyun birdən-birə M.Alfonsun diqqətini colb etdi. Bu iblisanə sıfəti olduğu kimi çəkməkdən yorulub əldən düşmüştüm. Əlimdəki şəkli bir kənara qoyub mən də yerimdən qalxdım və oynayanlara tamaşa etmək üçün getdim. Onların arasında bir neçə yaxşı qatırmanın ispaniyali uşaq vardi. Həmin uşaqlar toy başlamamışdan qabaq gəlmisdilər. Bunlar, araqonlu, navarralı, hamısı da çevik uşaqlar idi. Oyunun öz meydançalarında keçirilməsinə, M.Alfonsun gözel məsləhətləri ilə onları ruhlandırmاسına baxmayaraq. İL qəsəbəsindən olan uşaqlar golmə uşaqlara tezliklə uduzdular və çempionluğu əldən verdilər. Yerli tamaşaçılar pərt olmuşdular. M.Alfons saatına baxdı. Hələ onun yarısı idi. Anası daramıb qurtarmamışdı, gəlini gətmək üçün yola düşməyə hələ xeyli vaxt vardi. O daha dözmədi: əynindəki təzə pencəyi çıxardı, ayrı bir pencək istədi və ispanları döyüşə səslədi. Mən onu gülümseyən və bir az təəccüblü gördüm.

O:

— Ölkənin şərəfini qorumaq lazımdır! — dedi.

Bele vəziyyətdə o mənim daha çox xoşuma gəldi: chtiraslı, çılgın idi. Bir az bundan əvvəl özünə verdiyi bər-bəzok, oynindəki toy geyimli hal-hazırda onun üçün öz qiymətini itirmişdi. Halbuki bir neçə dəqiqə bundan əvvəl o, qalstukunun yerindən tərəfəcəyindən ehtiyat etdiyindən başını o tərəf-bu tərəfə çevirmirdi də. İndisə M.Alfons nə buruq saçları, nə də əynindəki həddindən artıq səliqə ilə ütülənmiş, yaxalığına hər iki tərəfdən haşıyo vurulmuş köyneyi haqda düşünürdü. Bəs nişanlısını necə, düşünürdüm? Vallah, mənə elə gəldi ki, necə vacib olsa da, bu saat bələ bir şəraitdə o, toyunu da bir gün sonraya saxlayardı. Mən onun bir cüt səndəl ayaqqabını necə cəld geydiyini, şalvarının balaqlarını çırmaladığını, top oyununda möglüb olmuş dəstənin başında qalib təşəxxüslü bir görkəmlə necə keçib dayandığını gördüm. Elə bii Sezar öz əsgərlərini Dürres döyüşünə hazırlayırdı. Mən çəperi adlayıb keçdim və hər iki tərəfi, hər iki meydançanı yaxşı görmək niyyətilə gicitkən kolunun kölgəsində yerimi rahatlayıb oturdum.

Hamının gözlədiyinin əksinə olaraq M.Alfons qapıdan bir top buraxdı. Doğrudur, top aşağıdan yerlə qapıya tərəf ötürüldü və bir araqonlunun (bu, gərək ki, ispanların kapitani idi) gözlənilməz güclü zərbəsindən sonra qapıdan keçdi.

Bu, qırıq yaşlarında artıq, əsəbi və altı pyc<sup>16</sup> boyu olan, qarabuğdayı dərisi Məhəbbət İlahesinin bürünc rəngino oxşayan bir adam idi. M.Alfons raketkasını qəzəblə yerə tulladı.

— Bu lənətə gəlmİŞ üzük də ki barmağımı sıxır, cle bunun ucba-tundandır ki, zərbə vura bilmirəm, — o, ucadan dedi və o, brilyant üzü-yünü bir andaca dartib barmağından çıxartdı. Yaxınlaşdım ki, üzüyü alıb saxlayım, ancaq o moni xəbərdar edib dedi ki, üzüyü Məhəbbət İlahesinin barmağına keçirir. Doğrudan da o belə etdi: Məhəbbət İlahesinə tərəf qaçı, üzüyü onun adsız barmağına keçirib qayıtdı və illi uşaqların dəstəsinin başında öz yerini tutdu.

Onun rəngi saralmışdı, ancaq sakit və qətiyyətli görünürdü. Həmin dəqiqədən sonra o daha səhvi yol vermədi və ispanları möğlüb etdi. Bu tamaşaçıların böyük maraqla baxdıqları gözəl bir tamaşaaya çevrildi. Tamaşaçıların boziləri papaqlarını hay-küyle göyə tüləyir, bozisi yanındakı tamaşaçının əlini sıxıb töbrik edir, ölkənin şərəfinin qorunmasından danışırı. Bəs necə, öz evində uduzasan? Əgər o, düşmən həmləsini dəf etmiş olsayıdı, onda onu daha hərəkətlə və ürəkdən alqışlayardılar. Çünkü möglüb komandanın məyusluğu onun qələbəsinin parlaqlığını daha da artırırdı.

— Biz sizinlə yenə də oynayarıq, qoçaq, — o, xüsusi əda ilə araqonluya dedi, — ancaq əvvəlcədən sizə bir neçə xal da verərəm.

Mən istordim ki, M. Alfons daha səmimi, daha sadə olsun, onun rəqibinin portliyi mənə yer elədi.

Nehong vücutlu ispaniyali bu təhqiri açıq-aydın hiss elədi. Onun qarabuğdayı ronginin saraldığını gördüm. O, dişlərini sıxıb qırıcıda-daraq, pərt halda olindəki rakətkaya baxırdı. Sonra isə böyük səslə, lap alçaqdan dedi:

— Mənə cavab verməli olacaqsınız!

M. dö Peroradın səsi oğlunun qələbə əzmini qırdı. Ev yiyesi oğlunu tozo karetanı söküb tozodən yiğanların başının üstündə dayanıb nəzarət etmək, göstəriş vermək əvezinə, əlində rakətka, qan-ter içinde gördüyündən bərk pərt oldu. M.Alfons evə qaçı, ol-üzünü yudu, tozo kostyumunu, par-par parıldayan ayaqqabılarını yenidən geydi. Beş dəqiqə keçməmiş Püiqariq yolunda artıq bizim kretanın

atları çaparaq gedirdi. Top oynayan oyuncuların hamısı və tamaşaçıların eksəriyyəti şən qışqırtılarla dalımızca qaçırdılar. Karetamiza qoşulmuş belə gücdü, davamlı atlarla yorulmaq bilmeyən bu katalanlıları ancaq qabaqlaya bildik. Püiqariqə təzəcə çatmışıq ki, onlar bizi haqladılar.

Püiqariqdə mərasim bələdiyyə idarəsinin binasına tərəf yola düşməyə hazırlaşırdı ki, M.Alfons əlini alına vuraraq astadan mono dedi:

— Huşsuzluğa bax! Üzük yadımdan çıxıb! Məhəbbət İlahəsinin barmağında qalıb, lənət şeytana! Anama demeyin ha! Bəlkə heç hiss eləmədi.

— Bəlkə, bir adam göndərəsiniz?! — dedim.

— Bah! Mənim xidmətçim İldə qaldı. Belələrinə qəti bel bağlamıram. Üzüyün min iki yüz franklıq brilyantı var idi! Bu kimi tamahsiləndirib yoldan çıxarmaz? Bilsələr, bəs burada mənim huşsuzluğuma nə deyərlər? Məni ələ salıb gülörər. Moni həykəlin — Məhəbbət İlahəsinin əri adlandırıllar. Kaş üzüyü oğurlamayıydılar! Xoşbəxtlikdən həykəl yoldaşlarını qorxuya salır, qorxularından həykəlin uzanmış əlinə yaxın dura bilmirlər. Əshi, eybi yoxdur, menim başqa üzüyüm də var.

Hər iki mərasim (kəbin kəsdirmə və kilə mərasimi) lazımı tətənə ilə keçdi və madmuazel dö Püiqariq parıslı modabaz bir qızın vaxtılıq bağışlığı üzüyü aldı. Sevgilisinin başqa bir məhəbbətdən qalma girovu indi ona bağışlamasına qız heç təəccüb etmedi, daha doğrusu, bundan şübhələnmədi. Sonra hamı süfrə ətrafına yiğisdi, yedi, içdi, oxuyan da oldu; bütün bunlar uzun çəkdii. Ətrafdakı adamların şit zarafat etdiyini gördükde təzə gəlinin yerinə mən xəcalət çəkirdim. Bununla belə, o özünü mənim düşündüyümdən də yaxşı saxlayırdı və heyəcanı, sixılmağı nə utancaqlıdan irəli gəlirdi, nə də sünilikdən.

Bəlkə cəsarət vəziyyətin çətin anları ilə birlikdə gəlir, hə?

Nahar qurtaranda saat dörd idi. Kişiərdən kimisi zövqlə düzəldilmiş xiyabanda gəzməyə, kimisi də toy paltarlarını geymiş Püiqariq kəndlilərinin qız evinin qarşısındaki çəmənlilikdə rəqs etməsinə baxmaq üçün yollandı. Bir neçə saatı bu minvalla yola saldıq. Qadınlar da həmin vaxtda təzə gəlinin başına yiğisib, gəlinə alınmış hədiyyələrə böyük maraqlı və həvəslə tamaşa edirdilər. Sonra gəlin paltarını tül örtüyün və yuxarısına lələk vurulmuş papağın altına necə yiğdi-

ğını gördüm. Qadınlar daş-qası taxmağa daha çox tələsirdilər, çünki adət-ənənə onlara qızlıq vaxtlarında ziynet taxmağı qadağan edir.

Biz hazırlaşış İlə yola düşəndə saat səkkizə yaxın idi. Yola düşməmişdən əvvəl təsirli bir əhvalat oldu. Yaşı keçmiş, çox dindar madmuazel dö Püiqariqin xalası, — o, toy günündə təzə gəlinin anasını əvəz edirdi, — bizimlə İlə getməməli idi. Yola düşmə zamanı o, gəlinə ərinə necə baxmaq və ev məsələləri barede məsləhət və xeyir-dua verdi. Bu xeyir-duadan sonra hər ikisinin gözündən yaş leysan kimi axdi, onlar qucaqlaşış xeyli öpüşdüler. M. dö Perorad bu ayrılmamı vaxtilə Romada sabinyanlı qızların qaçırlılması ilə müqayisə etdi. Sonra biz yola düzəldik və hər kəs gəlinin qəm-qüssəsini dağıtmaga, onu güldürüb oylondurmaya çalışdı, ancaq bütün bunlar əbas idi.

Şam yəməyi bizi İldə gözləyirdi, özü də necə şam!. Əger səhərkəşit zarafat mənim qəlbimə toxunurdusa, mən indi təzə bəyle gəlin ətrafında gedən ikibaşlı zarafatların, vurulan eyhamlarının özürmə şahidi oldum. Yeməkdən azacıq qabaq bir anlığa yoxa çıxan təzə bəyin rəngi-rusu qacmış, o, qəribə ciddi görkəm almışdı. Araq kimi tünd, köhnə Kolyur caxırında aramsız içirdi. Mən onun yanında oturmuşdum və onu xəbərdar etməyi özümə borc bildim:

— Özünüzü gözləyin! Deyirlər ki, şərab...

Bilmirəm, bundan sonra qonaqların səhbətinə qoşulmaq üçün nəsə axmaq bir söz işlətdim, indi heç özüm də bilmirəm o, nə söz idi.

Təzə bəy stolun altında mənim dizimə toxundu və lap astadan dedi:

— Stolun başından qalxanda... yadına salın, sizə iki kelmə söz deyim.

Onun belə təntənoli danışması məni təəccübəldirdi. Ona daha diqqətlə baxmağa başladım və sıfətinin cizgilərində heyrət ediləcək qəribə bir dəyişiklik olduğunu sezdim.

— Siz özünüzü pis hiss cdırsınız? — deyə ondan soruştum.

— Xeyr.

O yenə içməyə başladı.

Bu zaman şən qışqırtıların və alqışların sədasi altında stolun altına girmiş bir oğlan uşağı təzə gəlinin topuğundan açdığı çəhrayı rəngə çalan lenti məclisdəkilərə göstərirdi. Lenti həmin dəqiqə bir neçə yero bölüb cavan subay oğlanlara payladılar, onlar da öz növbərində lent parçasını sol tərəfdəki döş ciblərinin üstünə vurdular. Bu qədim adət hələ də bir çox patriarxal ailələrdə saxlanılır. Bu adət

gəlinin burnunun ucuna kimi qızarmasına səbəb oldu... Ancaq gəlinin sixintisi uzun çəkdi, belə olduqda M. dö Perorad sakitliyi gözləməyi məclisdekilərdən xahiş etdi və gəlinin şərinə özünə qoşduğu katalan şeirlərini bədahotən oxudu. Şeirlərin mənası yadında indi yaxşı qalmayıb, amma təxminən belə idi:

“Dostlar, mən nə görürəm? Yoxsa içdiyim şərabın təsirindən hər şeyi iki görürəm? Burada mənim gözlərimin qabağında iki Məhəbbət İlahəsi vardır...”

Təzə bəy özünü itirmiş halda başını qəfildən arxaya çevirdi və bu hamının gülüşünə səbəb oldu.

M. dö Perorad sözünə davam etdi:

“Bəli, mənim evimdə indi iki məhəbbət ilahəsi vardır. Birini göbələk kimi yerdən tapmışam, o birisi isə göylərdən enib gəlib ki, öz xoşbəxtlik komorini bizim aramızda böülüdürsün”.

O, topuqbaşını demək istəyirdi.

“Oğlum, ya Roma ilahəsini, ya da özün xoşladığın katalanlı ilahonin hansını isteyirsən seç. Hiyələr katalanlısı seçil, onun payına on yaxşısı düşüb. Romalı qaradır, katalanlı isə ağ, romalı soyuqdur, katalanlı isə ona yaxınlaşan hər şeyi yandırır”.

Deyilmiş bu sonluq elə sürəkli alkışlara, haray-qışqırığa, elə həyəcanlı qohqohələrə, “afərin”lərə səbəb oldu ki, mən dedim otağın tavanı elə bu saat üçub başımıza tökülcək. Stol ətrafında yalnız üç nofor ciddi görkəmdə oturmuşdu: İkisi təzə bəylə gəlin, üçüncüüsü isə mən idim. Başım bərk ağrıydı. Bir də, heç başa düşə bilmirdim ki, toy möclisi nə üçün məni həmişə qüssələndirir? Üstəlik, həlo ovqatımı bir az da təlx edirdi.

Ən axırda şeir deyən bələdiyyə rəisinin köməkçisi oldu. Demək lazımdır ki, misralar oynaq idi. Sonra gəlini əyləndirmək üçün camaat böyük salona keçdi, çünki bir azdan gəlini bəyin otağına salmağa hazırlaşırıldılar.

M. Alfons məni pəncəroyə tərəf çəkdi və gözlerini başqa səmtə dikərək dedi:

— İndi mənə güləcəksiniz... Ancaq bilmirəm mənə nə olub... Məni sehrləyiblər... Mənim başım batsın!

Ağlıma gələn ilk fikir bu oldu ki, Monten və Sevinenin danışdıqları kimi, onu nəsə ruhi bir sarsıntı, bədbəxtlik gözləyir. Onlar, gərek ki, belə demişdilər: — Məhəbbət yaranışından faciələrlə doludur və sairə və ilaxır.

Öz-özümə fikirleşdim:

“Əvvəllor elə bilirdim ki, belə hadisələr yalnız ağıllı adamların başına gələ bilər”.

Ona dedim:

— Siz Kolyur şərabını həddindən çox içmişsiniz, əzizim müsyö Alfons. Mən hələ sizə xəbərdarlıq da etdim.

— Hə, ola bilər. Ancaq nəso daha şiddətli bir şey məni...

Onun səsi qırılırdı. Mənə elə gəldi ki, o tamam sərxaşdır.

— Üzüyüm yadınızdadır? — azacıq sükutdan sonra məndən soruşdu.

— Hə, nə olsun ki?! Oğurlayıblar?

— Yox.

— Deməli, özünüzdədir?

— Xeyr... mən... mən onu Məhəbbət İlahosinin, bu şeytanın barmağından çıxara bilmədim.

— Yox bir! Yəqin bərk dartmamışsız.

— Əksinə... Məhəbbət İlahəsi... barmağını qatlayıb yummuşdu, bərk-bərk...

O yixılmamaq üçün pəncərenin çürgüsünə dirsəklənərək, çəşqin baxışla düz gözlərimin içine baxırdı.

— Bu nə nağıldır danışırsız! — dedim. — Üzüyü onun barmağına, görünür, axıra kimi salmışınız. Sabah kəlbətinə çıxararsınız. Ancaq gözləyin ki, heykəli korlamayasınız.

— Sizə deyirəm ki, yox. İlahənin barmağı qatlanıb, o, elini bərbərk yumub, eşidirsiniz nə deyirəm? Madam ki üzüyü mən ona vermişəm, deməli belə çıxır ki, mənim arvadım odur...

Üzüyü daha qaytarmaq istomir.

Ötim birdən-birə ürpəşdi, özümde qəfil bir titretmə hiss etdim. Bədənim bir anlığa qorxudan əsdi. Sonra M. Alfons dərinəndə nəfəs alıb köksünü ötürdü və turş çaxır iyi məni vurdu. Bütün həyəcanım, narahatlığım bununla da bitdi. Özü-özümə fikirleşdim:

“Bədbəxt, tamam sərxaşdır”.

— Siz əntiqə şeylər maraqlısınız, müsyö, — təzə bəy yazıq-yazıq əlavə etdi... — Siz bu heykəlli tanıyırsınız. Bəlkə, burlarda bir şeytan əməli var, mən bilmirəm... Bəlkə, siz gedib baxasınız, hə?..

— Məmənuniyyətlə, — dedim. — Siz də gəlin mənimlə gcdək.

— Yox, mən istəyirəm ki, siz ora tək gedəsiniz.

Mən salondan çıxdım.

Şəm clədiyimiz müddətdə hava dəyişmişdi, gur yağış yağırdı. İstəyirdim, gedib bir çətir alıñ ki, yağış məni islatmasın, amma bir

fikir məni saxladı. Öz-özümə düşündüm: “— Mən nə səfəh adarnam, sərxoşun birinin dediyini yoxlamağa gedirəm! Belkə, elə o öz yerliləri, əyalət camaati arasında məni məsxərəyə qoymaq istəyib”. Məni qorxudan bu idi ki, o ki var islanacaqdım və zökəm olacaqdım.

Qapının ağızında dayanıb, üstündən sel kimi axan heykələ nəzər saldım və ziyaflı otağına qayıtmadan öz otağıma qalxdım. Yatağıma uzandım; yuxum ərşə çəkilmişdi. Gündüzkü hadisələr xəyalimdə cövlən edirdi. Mən sərxoşun birisinə verilən cavan, gözel, namuslu qız haqqında düşünürdüm. Beləsi ilə ailə qurmaq nə murdar şey imiş! — öz-özümə fikirləşdim. — Nədir-nədir, şəhər rəisi çıynindən üç rəngli bir lent salacaq, keşiş başına sarğı sariyacaq, dünyanın on namuslu qızı ise Minosun gününə düşəcək. Bir-birini sevməyon, bir-birinə məhəbbət tellərlə bağlanmayan iki varlıq belə anda nə haqda danışa bilərdi?! Belə məqam üçün bir-birini həqiqətən sevən aşiq-müşəq isə öz həyatını verərdi! Bir kişinin bir dəfə təhqir etdiyi qadın həmin kişini ömürlük sevə biləmi? İlk təəssürat unudulmur və mən əminəm ki, bu M.Alfons öz arvadının nifrətinə layiqdir...

Çox qısa şəkildə söylədiyim bu monoloqumun davam etdiyi vaxtda karetaların yola düşüb getdikləri zaman çıxardığı səs-kübü, qapıların açılıb-örtüldüyüünü, içəri girib-çıxanların ayaq tappiltisini eşitdim. Sonra mənə elə goldi ki, dəhlizin yuxarısına, otağımla üzbezən olan otağa tərəf gedən arvadların yüngülə ayaq səslərini eşitdim. Bunlar, şübhəsiz ki, gelini gərdək olan otağa müşayiət edənlər idi. Sonra onlar pilləkəni endilər. Madam dö Peroradın otağının qapısı bağlı idi. Fikir məni götürdü. Bu yaziq qız indi göresən, özünü necə hiss edir?! Bu xoşagolmaz əhvalda mən çarpayımda o tərəf bu tərəfə çevrilirdim.

Toy olan bir evdə subay oğlan nələr çəkmir!

Uzun müddət hər tərəfdə sakitlik hökm sürdü və bu sükütu pilləkəndən ağır-agır qalxan ayaq səsləri pozdu. Pilləkanın taxta pillələri çırlıdayırdı.

Bu hansı qanmazdır! — öz-özümə dedim. — İndi pilləkandən yıxlacaq, kəlləmayallaq olacaq ha!

Hər yeri yenidən sakitlik bürüdü. Fikrimi dağıtmadıq, başqa şey haqqında düşünmək niyyətileyə elimə bir kitab götürdüm. Bu, Prad əyalətinin palid şəbəkeli qədim abidələri haqqında M. dö Peroradın məqaləsi ilə açılan, ölkənin inzibati ərazi bölgüsünü özündə eks etdi-rən statistik məlumat kitabı idi. Üçüncü sehifədə məni yuxu apardı.

Gecəni pis yatdım və bir neçə dəfə oyandım. Səher saat beş olardı və mən iyirmi dəqiqə idi ki, oyanmışdım, xoruzlar banlamağa başladılar. Dan yeri sökülürdü. Bu vaxt mən həmin ayaq səslərini, yatmadan əvvəl eşitdiyim pilləkan ciriltisini yenə eşitdim. Bu, mənən çox qəribə və şübhəli göründü. Əsnəye-əsnəyə düşünürdüm ki, görəsən, M.Alfons nə üçün bələ şübh tezdən yerindən qalxsın axı?! Ancaq inanılacaq, ağlabatan bir qənaətə gəle bilmirdim. Gözlerimi tezədən yummaq istəyirdim ki, diqqətim yenidən yaxınlıqda qalxan səs-kübü, elə o dəqiqə onun ardınca eşidilən zəng cingiltisində, taybatay açılan qapıların çırpılmışına, nəhayət, anlaşılmaz boğuş qışkırtı gələn tərəfə yönəldi.

Mənim sərxoşum yenə vurub aləmi dağıdır! — düşünərək çarpa-yımdan sıçradım.

Cəld geyindim və dəhlizə çıxdım. Dəhlizin qurtaracağında, üzbo-üzdə haray-həşir, inilti, hicqırıq və ürəkyaxan “Oğlum! Mənim oğlu...m!” fırıdı ərşə yüksəldirdi. M.Alfonsun başında bir qəza olduğu açıq-aydın seziliirdi. Mən tezə böylə gəlin üçün ayrılmış otağa tərəf qaçdım; otaq ağızına kimi adamlı dolu idi. Gözümə ilk dəyən — taxtası qırılıb yerə düşmüş çarpayı boyunca tırtap uzanan yarıçılpaq cavan oğlan — təzəbəy oldu. Onun sıfətinə ölü rongi çökmüdü, özü də tərəpənmirdi. Anası sıvən qoparır, sıfətini cırırı. M. dö Perorad isə əlləşirdi, gah M.Alfonsun gicgahlarına odckolon sürtür, gah da burnunun altına duzlu su vururdu. Çox heyf! Onun oğlu çoxdan ölmüşdü. Otağın o biri başında divanın üstündə isə təzə gəlin qorxusundan qic olub yerində qalmışdı. O, anlaşılmaz sözlərlə nəsə deyir, qışkırtırırdı, iki nəfər güclü xidmətçi də onu zorla tutub saxlamışdı.

— İlahi! — deyə qışkırdım, — görəsən bunlara nə olub axı?

Mən çarpayıya yaxınlaşdım və bədbəxt cavanın üstünü açdım. O, artıq keçinmişdi, daş kimi soyuq idi. Kilidənmiş dişlərindən, qaralmış üzündən dəhşətli iztirab keçirdiyi bilinirdi. Aydin hiss olunurdu ki, onu vəhşicəsinə öldürmiş, dəhşətli əzab vermişlər. Bununla belə, onun üst-başında qan lokası yox idi. Mən onun köynəyini siyirib yuxarı qaldırdım və sinesində qabırğalarının üstündən keçib kürəyinə qədər uzanan göyümtül izlər gördüm. Belə güman etmek olardı ki, onu dəmir ilgeklə böğmuşlar. Ayağımı xalçanın üstündə nəsə bərk bir şeyin üstüne qoydum; eyilib baxdım, brilyant qaşlı üzük idi.

Mən M. dö Peroradı və onun arvadını onların otaqlarına apardım, sonra təzə gəlini də ora apardım.

Onlara dedim:

– Sizin hələ qızınız da var, onun qeydində qalmalısınız.

– Yalnız bundan sonra onları tək buraxdım.

M.Alfonsun qotlin qurbanı olduğuna şəkkim-şübəm qalmırıldı və yoxın etdim ki, qotli törədənlər gecənin bir yarısında təzə bəylə golinin yatdıqları otağa girməyə imkan tapmış və onu öldürmüştərlər. Onun sinəsindən tutmuş bədənin hər tərəfinə kəmər kimi dola-nan qançır izləri məni çox çətin vəziyyətə salırdı, çünki nə ağaç, nə de dəmir buraz belə iz buraxa bilməzdi. Birdən-birə camaatdan eşit-diyyim bir hadisəni xatırladım. Sən demə, Vəlansda bir qayda olaraq qatillər adam öldürəndə uzun, içi narin qumla doldurulmuş dəri kise-lərdən istifadə edirlər və öldürdükləri adama görə müeyyən mebləğdə pul alırlar. Mən elə bu saat bu yerlərə gelən və nabələd adamların qabağına düşüb qatrının üstündə çarvadarlıq edən araqonlunu və onun hədəsini xatırladım. Bununla belə, ağlıma heç cür sığışdırı bilmirdim ki, yüngül, öteri bir zarafata görə o, belə amansız, dəhşətli intiqam almış olsun.

Mən evin hər tərəfini gozib, hər hansı ev eşyasının qırıqlarını axtarmaqla məşğul oldum (hadisə vaxtı bolka, bir şey sıniş-əlemişdi), ancaq heç yerdə belə şey tapmadım. Bağ endim ki, baxım görüm, bəlkə, qatillər bu tərəfdən həyatə soxulmuşlar, burada da heç bir delil, sübut əlimə keçmədi. Bir gün əvvəl yağan yağış torpağı elə islatmışdı ki, aydın iz, rədd tapmaq mümkün deyildi. Buna baxma-yaraq, yerə dərin batmış ayaq izlərini görə bildim. Həmin ayaq izləri bir xətt üzərində iki istiqamətə gedib qayıtmışdı, bir ucu bağın çəperinin küncündən başlamış uşaqların top oynadıqları meydançaya qədər uzanıb gedirdi və evin qapısının ağzında yox olurdu. Bunlar M.Alfonsun izləri ola bilərdi, çünki o gedib üzüyü heykəlin barmağından çıxarmaq üçün evdən çıxmışdı. Başqa bir torəfdən, çəper məhz bu yerdə etibarlı deyildi (çəper taxtadan çəkilmişdi və bu hissəsində taxtalar bir-birindən azca aralı vurulmuşdu). Yəqin ki, qatillər elə bu yerdən aşib həyatə keçmişlər. Heykəlin qarşısından o tərəf-bu tərəfə keçdim, sonra ona diqqətlə tamaşa etmek üçün bir anlığa ayaq saxladım. Etiraf edim ki, onun siftəsində əvvəllor gördüyüüm riş-xənd dolu kinli, məkrli ifadə gözümə dəymədi və şahidi olduğum dəhşətli hadisələr beynimi çulgaladığından, qarşısındakını bu evə bədbəxtlik gətiren Cəhennəm İlahəsi zənn etdim.

Otağıma keçdim və günortaya qədər orada qaldım. Sonra çıxbı ev sahiblərindən xəbər tutdum. Onlar bir az sakitləşmişdilər. Madimuazel

dö Püiqariq, daha doğrusu, M.Alfonsun bir üzü qız-bir üzü gəlin qalan qadını özüne gəlməşdi. O, bu hadisənin baş verdiyi zaman İl şəhərinə gəlmış Perpinan şəhərinin kral prokuroruna əhvalatı danışmışdı və bu ali vəzifəni daşıyan şəxs şahidlilik üçün ondan yazılı ifade də almışdı. Həmin adam mənim də fikrimi soruşdu. Nə bili-rdimse, hamisini ona danışdım və araqonlu qatır çarvadarından şübhələndiyimi də ondan gizlətmədim. Araqonlunun höbs olunması haqqında o, dərhal əmr verdi.

Izahatımı yazüb imza etdikdən sonra kral prokurorundan soruşdum:

– Madam Alfonsdan vacib bir şcy öyrəne bildinizmi?

– Bu bədbəxt cayan qadın dəli olubdur! – O mənə kədərli bir təbəssümlə cavab verdi. – Dəli! Tamam ağlımı itirib. Görün bir nə danışır:

– Bir neçə dəqiqə imiş ki, o, moləfəni sinəsinə çəkib yatmışmış, – onun dediklərini deyirəm, – elə bu zaman otağın qapısı açılır və kimse içəri girir. Bu vaxt madam Alfons çarpayının aşağısında üzü divara tərəf çevrilmiş. O, bu gələn adamin öz əri olduğunu zənn etdiyindən, heç yerində qimildənmiş da. Bir az sonra isə ağır, nehəng bir şey çarpayının üstüne düşdüyündən çarpayı cirildiyir. O, bərk qorxur və qorxusundan çevrilib arxaya baxa bilmir. Beş, bəlkə də on dəqiqə bu minvalla keçir... o bunu dəqiq deyə bilmir... Sonra ya madam Alfons özü qeyri-iradi olaraq horokot edib çevrilir, ya da ki, çarpayıya düşən ağır gövdəli adam onu çevirir və madam buz kimi soyuq nəyinso ona toxunduğu hiss edir; bunlar hamisi onun yadına sonradan düşənlərdir. O, yenə var gücü ilə titrəyen çarpayının kənarına tərəf dərtlir. Az keçəndən sonra qapı ikinci dəfə açılır, kimse daxil olur və deyir: "Axşamın xeyir, mənim sevimli arvadım!" Elə bu vaxt qapı və pəncərələrin pərdələrini kimse çəkib salır. Madam Alfons boğuş səs eşidir. Çarpayıda onun yanında olan adam cəld siçrayıb qalxır və deyəsən, qollarını qabağa uzadır... yalnız bu zaman madam Alfons başını çevirib arxaya baxır... və orının çarpayının yanında yerdə diz çökdüyünü, yənə göyümtül bir şeyin onu qolları arasında güclə saxladığıni görür... – O belə dedi və azi iyirmi dəfə bunu təkrar etdi, yaziq arvad! Özü də dedi ki, həmin adamı tanıyıb, onun dediyinə görə, kim olsa yaxşıdır, kim?.. M. də Peroradın tapdığı bürünc Mehəbbət İlahəsi! Həmin vaxtdan bəri neçə ki heykəl oradadır. Hami clə ondan danışır, heykəli düşünür. Başqa söz-söhbət

yoxdur, heykəldən savayı... Ancaq mən yenə bədbəxt gelinin hekayotinə qayıdırəm. Bu sehnədən sonra o, huşunu itirir və yeqin ki, bir neçə dəqiqli həl özünə gəlmir. Nə qədər huşsuz veziyətdə qaldığını heç cür yadına sala bilmir. Özünə gələndən sonra sakit, səssiz-səmirsiz yerindəcə donub qalmış, ayaqları və bədəninin aşağı hissəsi çarpayıda, boynu və əlləri qabağa uzanmış bu əcaib kabusu, onun həmişə dediyi kimi, bu heykəli görür, ori isə hərəkətsiz halda kabusun qolları üstündöymüş. Xoruzbanı başlanır. Bu zaman heykəl çarpağıdan düşür, meyiti əllərindən yerə salır və otaqdan çıxır. Madam Alfons tələsik qapının zənginə tərəf atılır və... hadisənin qalanını isə siz artıq bilirsınız.

İspaniyalıları apardılar; o sakit idi, özünü çox soyuqqanlılıqla müdafiə edir və mögrur aparırdı. Burasını da deyim ki, M. Alfonsla oyun zamanı onun arasında gedən və mənim eşitdiyim sözlərin heç birisini inkar etmirdi; əksinə, yerli-yataqlı hər şeyi danışındı ki, həmin mübahisədə o heç bir başqa mənada söz demək istəməyib, ancaq bir gün dincəldikdən sonra rəqibinə qalib geləcəyini nəzərdə tutubmuş. Onun dediyi yaxşı yadımdadır:

"Təhqir olunmuş araqonlu intiqam almaq üçün sabahı gözləməz". Əgər bilsəydim ki, M. Alfons məni doğrudan da təhqir etmek isteyir, elə həmin dəqiqli bıçağı soxardım qarnına.

Onun ayaqqabılarmı bağdakı ayaq izləri ilə tutuşdurdular; ayaqqabılar çox böyük gəlirdi.

Nəhayət, onun qonağı olduğu ev sahibi andamanla deyirdi ki, bu adam bütün gecəni xəstə qatırına dava-dorman verməklə və qəşəvlayıb tomizləmeklə keçirmişdir.

Ümumiyyotlo, bu araqonlunu hamı tanıydırdı, özü də hər il buralara gəlib alverlo möşğül olan adam idi. Onu bu yerlərdə hamı yaxşı tanıydırdı. Ondan üzr istəyərək buraxdırılar.

Mən axırıncı dəfə M. Alfonsu sağlığında görən xidmətçinin ifadəsini xatırlatmağı unutdum. Bu, M. Alfonsun gərdəyə getdiyi vaxt imiş və o, xidmətçini çağıraraq nigarənciliqla soruşub ki, mənim harada olduğumu o bilirmi? Xidmətçi cavab verib ki, o məni qəti görməyib. Belə olun halda M. Alfons dörindən köksünü ötürmüş, bir dəqiqliyə kimi yerindəcə dinməz-söyləməz dayanmış, yalnız bundan sonra əlavə etmişdi: Baxarsan! Şeytan onu da aparacaq!

Mən bu adamdan M. Alfonsla danışlığı zaman brilyant qışlı üzüyün onun barmağında olub-olmadığını soruştum. Xidmətçi cavab

verməkdə torəddüd etdi, nəhayət, dedi ki, deyəsen üzük onun barmağında yox idi və o yerə qədər diqqət yetirməyib.

Əvvəlki cavabını tamamlamaq üçün dedi: "Üzük barmağında olsayıdı, yeqin ki, görərdim, çünkü mən elə bilirdim ki, o, üzüyü madam Alfonsa vermişdir".

Bu adamı sorğu-sual edərkən, madam Alfonsun verdiyi ifadəyə görə, bütün evin keçirdiyi qorxu hissini mən do keçirdim. Kral prokuroru gülümşəyərək mənə baxdı və mən sorğu-suallı davam etdirməkdən vaz keçdim.

M. Alfonsun dəfn mərasimindən bir neçə saat sonra İl şəhərini tərk etmək üçün yiğışdım. M. dö Peroradın karetası məni Perpinana aparmalı idi. Bədbəxt, yaziq qoca zəifleyib əldən düşməsinə baxmayaraq məni bağın qapısının ağızına qədər müşayiət etmək istəyirdi.

O monim qolumu özünə dayaq edərək ayağını güclə atırdı. Biz bağlı səssiz-səmirsiz keçib getdik. Ayrılıq anlarında axırıncı dəfə Məhəbbət İlahəsinə nəzər saldım. Daxilən keçirdiyi qorxu, təlaş və həyata nifrət hislərini ailənin üzvü saydığı mənimlə daha bölüşdürümkə istəməyən M. dö Peroradın Məhəbbət İlahəsinə əridib bir şey düzəltmək istədiyi, düzəldəcəyi şeyin isə həyatın bədbəxt hadisələrini həmişə onlara xatırladacağı, onun qulaqlarında sessləndirəcəyini inididən görürdüm. Mənim niyyətim isə onun razılığını alıb heykəli muzeylərin birinə vermək idi. Söhbəti açmaqdə tərəddüd keçirirdim və elə bu vaxt M. dö Perorad başını cəld mənim diqqətlə baxdıığım tərəfə çıvirdi. O, heykəli gördü və gözlərində yaş sel kimi axmağa başladı. Mən onu qucaqlayıb öpdüm, bir söz deməyə cürət etmədəm və karctaya qalxdım.

Yola düşdüyüm gündən indiyə kimi bu sehirli, müəmmalı əhvəlat haqqında söz-söhbət getdiyini hələ də eşitməmişəm.

M. dö Perorad, oğlunun ölümündən bir neçə ay sonra bu dündən köcdü. Vəsiyyətə görə, onun əlyazmaları mənə çatmalı idi ki, vaxtı gələndə çap etdirim. Həmin əlyazmaları arasında Məhəbbət İlahəsi üzərindəki yazılı kitabələrin izahı baredə tədqiqata, məlumatata rast galmadım.

P.S. Dostum M. dö P. elə indicə Perpinandan məktub yazıb məni xəbərdar etdi ki, heykəl daha yoxdur. Ərinin vəfatından sonra madam dö Peroradın birinci işi onu əritdirib zəng düzəltirmək olub və heykəl beləcə də, yəni yeni formada İl şəhərinin kilsəsində xidmət

edir. – Dostum M. dö P. məktuba əlavə edərək yazar: – Deyəson, büründən olan bu zongin nəhs niyyəti hełə də özünü göstərmək-dədir; belə ki, İl şəhərində bu zəng seslənəndən indiyə qədər üzüm-lüklori iki dofo don vurub.

## TAMANQO

Kapitan Lödu cəsur donizçi idi. O, dənizçiliyə sadə gəmi işçisi kimi başlamış, sonralar sükançı kömokçisino qədər yüksəlmışdı. Trafalqar döyüşündə qolponin qırıldığı dor ağacı düşüb onun sağ qolunu sindirmişdi; əli kosılmış, özü iso dənizçilik məktəbindən yaxşı xasiyyətnamə ilə tərxis olunmuşdu. Lödu işləmomoyı şoninə sığışdırıldı və açıq dənizə çıxməq fürsəti olo düşən kimi, o, özünü yenidən təqdim etdi və kaper<sup>17</sup> gəmisində kapitan kömokçısı kimi xidmətə başladı. Ələ keçirilən bir neçə gəmidən ona çatan pul kitab almağa, təcrübəsini mükəmməl bildiyi gomiçiliyin nəzəriyyosunu də öyrənməyə imkan verdi. Bir müddət keçəndən sonra Lödu heyəti almış nəfərdən ibarət üçtoplu bir kaper gəmisinin kapitanı oldu. Elə indinin özündə də Jerse adasının sahilboyu donanmasında işləyən dənizçilərin hamısı onun igidiqliklərini xatırlayır. 1815-ci ildə Napoleon imperiyasının süqtundan sonra Fransa ilə İngiltərə arasında bağlanan sülh onun ümidiini alt-üst etdi. Müharibə zamanı topladığı azacığ var-dövləti o, ingilislərin hesabına artırmaq niyyətində idi. Vəziyyət ələ getirdi ki, o, sakit ticarətə məşğul olmağa başladı və cəsarətli, təcrübəli adam kimi tanındıqdan ona başqa bir ticaret gəmisini asanlıqla etibar etdilər. Zənci alveri qadağan olunan vaxtlar birisi bu işlə məşğul olardısa, məsələ tekce fransız gömrükxana işçilərini aldatmaqla qurtarmırı, ən qorxulu iş ingilis zirchlı gəmilərindən qaçıb qurtarmaq məsəlesi idi və bu da çox tohlükəli idi. Belə bir şəraitdə kapitan Lödu "qarağac"<sup>18</sup> alverçiləri üçün son dərəcə lazımlı bir adam oldu.

Ağır, əziyyətli dənizçilik xidmətində uzun müddət asılı vəziyyətdə çalışan dənizçilərin əksəriyyətindən fərqli olaraq, yeni qayda-qanunlarla əlaqədar onun qarşısında dəfolunmaz manə, qorxu hissi yox idi. Halbuki bu qorxmazlıq hissi əksor hallarda belələrini ali rütbəyə qədər getirib çıxarıır. Əksinə, kapitan Lödu, içməli su doldurub saxlamaq üçün dəmir çəlləkləri məişətə daxil etməyi gəmi

sahibinə toklif edənlər arasında birinci adam olmuşdu. Əsas yükü ələ vurulan qandal və zəncir olan zəncilərin bu qeyri-adi gəmisi yeni üsulla düzəldilmiş, paslanmasın deyə xüsusi qayğı və səliqə ilə rənglənmişdi. Ancaq qul alverçiləri arasında kapitan Lödunu şöhrətləndirən əsas məsələ onun şəxsi rəhbərliyi ilə bu briq<sup>19</sup> gəmisinin məhz qul daşınması üçün əvvəlcədon teziz edilmesi idi. Gəmi yüngül yelkənlə idarə olunurdu, ensiz, herbi gəmi kimi uzun idi, həm də içərisi çoxlu zənci tuturdu. Lödu həmin bu gəmini "ESPERANS"<sup>20</sup> adlandırmışdı. O tələb etmişdi ki, göyərtələrin arası dar, hündürlüyü isə bir metrdən artıq olmasın və həm də əsaslandırmışdı ki, belə şəraitdə ortaboylu qullar rahat otura bilərlər, qalxanda iso... Eh, qalxmaq qulların nəyinə lazımdır axı?

Lödu səhbət əsnasında deyərdi:

– Müstəmləkə torpaqlarına getiriləndən sonra isə onlar onszu da ayaq üstə qalacaqı!

Kürəklərini gəminin sürəhisiñə dayayan zənci kölələr iki parallel xətt üzrə oturmuş, ayaqlarının arasında qalan boş yer isə bütün qul alveri ilə məşğul olanların gəmisində olduğu kimi, yalnız gedigəliş üçün qoyulmuşdu. Lödu bu boş araya, birinci sırada oturanlara perpendikulyar vəziyyətdə başqa qulları yerləşdirməyi qərara aldı. Beləliklə, onun gəmisi eyni tutumlu başqa gəmidən onlarla artıq kölə tuturdu. Lap bəd ayaqda ora daha çox kölə yerləşdirmək olardı, amma insanlıq hissini də itirmək olmaz axı! Gərək beş-altı həftə, bəzən isə daha çox açıq dənizdə, yolda olan bu gəmidə hər zənci üçün beş addım uzunuğunda və iki addım enində bir yer ayırasan ki, heç olmasa yerindəcə qurcalana bilsin!.. Və bir də, Lödu bu liberal fikrə haqq qazandırmaq üçün gəmi sahibinə xatırladı ki, insaf da dinin yarısıdır, axı qaralar da ağlar kimi insandırlar.

Beləliklə, bütün lazımı avadanlıq və yaraq-yasaqla təchiz olunmuş "ESPERANS" cümbə günlərinin birində<sup>21</sup> Nantdan yola düşdü. Briqi çox diqqətlə yoxlayan nəzəretçilər gəmidəki qandalları, zəncirləri və bilmirəm, nədənso, "ədalət barmaqlıqları" adlandırılan buxovla dolu altı dənə böyük yesişi görmədilər. Onlar "ESPERANS" gəminin göyərtəsində çox böyük içməli su ehtiyatını görəndo də şübhələnmədilər. Gəmi göstərilən sənədlərə görə, Seneqala gedib, orada yalnız ağac və fil sümüyü alveri ilə məşğul olmalı idi. Doğrudur, yol bir o qədər uzaq deyildir, ancaq ehtiyat ığidin yaraşığıdır, ehtiyatlı olmaq ziyan yetirməz. İşdir, bəlkə, uzun müddət bir yerdə lövber salıb dayanmalı oldular, susuz necə keçinsinlər?

Deməli, gəmi yükünü tamam-kamal tutandan sonra yola düşdü, özü də həftənin cümə günlərinin birində. Bəlkə də, Lödunun ürəyindən keçirdi ki, kaş gəminin dor ağacları bir az da möhkəm olaydı. Burası da vardi ki, gəmiyə özü komandanlıq edirdi, dor ağaclarından şikayətlənməyə də haqqı yox idi. Yol uğurlu oldu və gəmi tezliklə Afrika sahilinə yan aldı. O, sehv etmirəməsə, Seneqalin Joal çayında cələbir anda lövbər saldı ki, bu vaxt ingilis zirehli gəmiləri sahilin bu hissəsinə nəzarət yetirmirdiler. Bu yerlərin vergi müvəkkilləri dərhal göyərtəyə qalxdılar. Daha bundan gözəl, əlverişli imkan ola bilməzdi. İgidlikdə ad çıxarılmış insan alverçisi Tamanqo isə elə o saat qulları mal sürüsü kimi qabağına qatıb sahile gətirir və fürsət iken hamısını dəyər-dəyməzinə satardı. Qullar satılan kimi bu işin ustası olan Tamanqo bura – satış ycrinə yenə təzə mal gətirmək iqtidarında olduğuna, őzündəki güce və bacarığa möhkəm əmin idi.

Kapitan Lödu sahile endi və Tamanqo ile görüşmək möqsədilə onun yanına yollandı. O, Tamanqonu onun üçün təlem-təlesik qurulmuş külöş komadə tapdı. İki arvadı, bir neçə dəlləl və qul alverində ona kömək edən nəzarətçilər də onun yanında idilər. Tamanqo ağ irqdən olan kapitanı qəbul etmək, onunla görüşmək üçün əvvəlcədən hazırlanmış, geyinib-kecinmişdi. Əynindəki köhnə yaşıl gödəkcənin üstündə kaporal rütbəsinin nişanələri həle də qalırdı. Bununla belə, hər ciyinindən təkcə bir düymə ilə bərkidilmiş iki qızılı epolet sallanmışdı, biri ciyinin arxasına, o birisi isə qabaq tərəfinə. O, gödəkcəni çilpaq bədənində geydiyindən, onun ağ qatlamaları və xalis Qvineya kətanından tikilmiş ağ tumani arasında görünən qara gərisi enli qara kəməro oxşayırdı. Süvarilərə məxsus uzun bir qılınc ipək böyründən asılmışdı, elində isə o, ilk baxışdan ingilis istehsalı olduğu bilinən qoşa-lula tüfəng tutmuşdu. Belə bəzənib-düzənmiş afrikalı cəngavərə elə golıldı ki, o, indi Paris, yaxud London modabazından da gözəl geyinib.

Kapitan Lödu onu bir müddət sakit-sakit, diqqətən başdan-ayağa süzdü. Tamanqo isə əsil qrenader<sup>22</sup> cəldiliyi ilə, əcnəbi generalın qarşısında xüsusi hərbi baxışa hazırlaşmış kimi qəmotini düzəltdi. Tamanqoya cələ goldı ki, onun bu hərəketindən qarşısında dayanan adam həzz aldı. Lödu tanındığı adamı diqqətən başdan-ayağa süzəndən sonra yanındakı köməkçisine tərəf çevrildi:

Bax, bu qoçağı Martinik adasına sağ-salamat aparıb çıxara bil-səydim, aza min eküye<sup>23</sup> satardım.

Onlar oturdular, volof dilini bilən bir nəfer dənizçi də dilmanc vəzifəsini yerinə yetirdi. Hər iki tərəf bir-birinə bir neçə iltifathlı söz

dedi. Gəmi şagirdi araq şüshələri ilə dolu zənbili içəri getirdi; onlar içdilər və kapitan, Tamanqonun kefini açmaq niyyətli ona misdon hazırlanmış, üzərində döymə üsulu ilə Napoleonun şokli işlənmiş bir barıtqabı bağışladı. Hədiyyə müvafiq nəzakət qaydası ilə qobul olundu. Onlar daxmadan çıxıb kölgəlikdə oturdular və şüshə dolu zənbili qabaqlarına qoydular, yalnız bundan sonra Tamanqo satacağı qulların getirilməsi üçün işarə verdi.

Onlar bir-birinin ardınca sıraya düzülmüşdülər. Qorxudan və yorğunluqdan bəlləri bükülmüş bu qulların hər birinin boynundan altı fut uzunluğuna, ucları haça taxta kündə asılmışdı, kündənin hər iki ucu boyunlarının arasında kəndirlə kəndələn taxtaya bərkidilmişdi. Yola düşmək lazım gəldikdə nəzarətçilərdən biri lap qabaqda gedən qulun boynundakı kündənin uzun tərəfini öz ciyinə qoyur və bununla da qul ardınca getdiyi qulun bütün ağırlığını çəkməli olur. İlkinci qul üçüncüünün kündəsinin uzun tərəfini götürür, üçüncü dördüncü... və beləliklə, hamı eyni eziyyətə qatlaşmalı olurdu. Dayanmaq, dincolmak lazım geləndə dəstənin başında gedən öz kündəsinin ucunu yerə batırır və beləliklə, bütün dəstə dayanırırdı. Əlbettə, eger boynunun ardından altı fut uzunluğunda yoğun bir ağac asılmışdırsa, qoçmaq haqqında heç fikirleşməyə dəyməz.

Qarşısından gəlib keçən kişi və qadın qulları diqqətlə nəzərdən keçirən kapitan Lödu ciyinlərini çəkir, öz-özünə deyinirdi. Çünkü kişiler heydən düşmüş, onların hay-hayı gedib, vay-vayı qalmışdı. Qadınlar isə ona ya həddindən artıq ariq, qoca, ya da uşaq görürdülər... O, qara irqin getdikcə cılızlaşmasından şikayətlənirdi.

Hər şey pozulur, cırlaşır, – kapitan deyinirdi, – əvvəller hər şey başqa cür idi. Qadınların boyu bir metr yetmiş santimetrə çatırırdı. Təkcə dörd kişi freqatın<sup>24</sup> dolama çarxından yapışib, əsas lövbəri qaldıra bilirdi, indisə...

Bununla bclə, hər şəxə yerli-yersiz irad tuta-tuta, kapitan zəncilərin en güclülərini, gözəllərini və gözəğəlimlilərini seçdi. Seçdikləri qulları adı qaydada pulunu verib alacaqdı, qalanlarına geldikdə isə, o, qiymətin aşağı salınmasını, güzəştə getməyi tələb edirdi... Özü də böyük güzəşt... Tamanqo da öz xeyrini güdür, malını tərifleyir, qulların getdikcə azaldığını, onları satmağın qorxulu olduğunu xatırladır, dil-dil ötürdü. Nehayət, o, ağ irqdən olan kapitanın gəmiye yükleyib aparmaq istədiyi qullar üçün qiymət kəsdi. Nə qiymət kəsdiyini, neçə kəsdiyini deyə bilmərəm.

Dilmanc, Tamanqonun təklif etdiyi məbləği fransız dilino tör-cümə edən kimi Lödu pis söyüş söydü və belə düşüncəsiz adamla alveri biryolluq keşmək, elə buradaca belə alverə son qoymaq istəyirmiş kimi ayağa qalxdı. Vəziyyət bu yere çatanda Tamanqo onu tutdu və çətinliklə do olsa, yenidən öz yerində oturdu. Yenə araq şüşesinin ağızı açıldı və mübahisə yenidən başlandı. İndi də ağ adamın irəli sürdüyü çox qoribə və səfəh təkliflər dərisi qara olan bu məxluqu cin atına mindirir, özündən çıxarırdı. Onlar uzun-uzadı qışqırıbağırıldılar, mübahiso etdilər, həddindən artıq araq içdilər. Ancaq içilmiş araq insan alveri edən bu iki zidd tərafın hər birinə ayrı cür təsir etmişdi. Fransız no qodər çox içirdi, alacağı qulların qiyamətini bir o qədər aşağı salırdı, afrikalı isə nə qədər çox içirdi, qoyduğu tələblərde bir o qədər güzəstə gedirdi. Beleliklə, araq dolu zənbilin axırına çıxanda onlar razılığa gəldilər. Yüz altmış qulun əvəzində bir qədər ucuz parça, bir az barıt, çaxmaqdaşı, üç çəllək araq və əlli ədəd başdansovdu təmir edilmiş tüsəng verildi. Kapitan alveri qurtarmaq məqsədilə olini yuxarı qaldırb, az qala lül-qənbər olan zəncinin əlinin içino şappılıtlə vurdur və zənci qullar fransız dənizçilərinə təhvil verilən kimi onların boyunlarından asılmış taxta kündələri açmağa, əvəzində isə el-ayaqlarına qandal və buxov vurmağa başladılar. Bütün bunlar isə Avropa mədəniyyətinin üstünlüyünü aydın göstərirdi.

Yenə otuza qədər qul qalurdu; bunlar uşاقlar, qoca kişilər və şikəst qadınlar idi. Gəmi isə dolmuşdu.

Bu, qara qəpiyə deymeyən tör-töküntünü nə edəcəyini bilməyən Tamanqo, onların da hərəsi üçün bir şüşə araq verməyi kapitana təklif etdi. Təklif göydəndüşmə oldu. Lödu vaxtilə Nant şəhərində baxdığı "Siciliya ibadotları" faciəsinin tamaşasını xatırladı. O vaxt Lödu tamaşa zamanı böyük vəzifəli, həm də kök adamlardan ibarət böyük bir dəstənin partcə necə doluşduğunu, bütün yerlərin tutulduğunu, bununla belə, adamlar sıxlışandan, yan-yana oturandan sonra hamiya yer olduğunu öz gözleri ilə görmüşdü. O, yerdə qalmış qulların boylu-buxunlularından iyimisini də seçib götürdü.

İş bu yere çatanda, Tamanqo hərəsi üçün yalnız bir stəkan araq verib yerde qalan on nəfəri də götürməsini kapitandan xahiş etdi. Lödu həmin dəqiqliq uşaqlarının karetaya minəndə yarıyer tutduqlarını və yarıbiletin pulunu ödədiklərini xəyalından keçirdi. O, üç uşaq da götürdü və bildirdi ki, daha bir nəfər də götürə bilməz. Tamanqo

görəndə ki, hələ yenə yeddi nəfər qalır, dərhal tüsəngini qapdı və üzünə qaldırıb, lap qabaqda, birinci cərgədə dayanan arvadı nişan aldı; arvad cərəindice satılmış üç nəfər uşağıın anası idi.

— Al, — Tamanqo ağ dərili adama, kapitana bildirdi, — yoxsa öldürəcəyəm, ya buna da bir stəkan araq ver, ya tətiyi çekirəm.

Lödu:

— Axı o, mənim nəyimo lazımdır? — deyə cavab verdi. Tamanqo tətiyi çökdü, zənci qadın torpağı serildi.

— Hə, indi də növbə o birisinindir! — Tamanqo əlindəki tüsəngi bir dəri-bir sümük olan kişiyo tuşlayaraq bağırdı: — Bir stəkan araq verirən, ver, vermirsənse...

Tamanqonun arvadlarından biri onun qoluna toxundu və gülə hədəfə dəymədi. Tamanqonun arvadı erinin öldürmək istədiyi qocanı tanımışdı: o ya giryo<sup>25</sup> idi, ya da ovsunu. Özü do arvadın falına baxıb onun kraliça olacağını neçə il bundan qabaq xəbər vermişdi.

Arağın təsirindən quduzlaşan Tamanqo özünü heç cür elo ala bilmirdi. O, arvadını tüsəngin qundağı ilə möhkəm vurdub və Löduya tərəf çevrilerek dedi:

— Götür, bu arvadı sənə verirəm.

Qadın gözəl idi. Lödu gülümşəyərək ona baxdı, sonra onun əldən yapışaraq dedi:

— Onun üçün yer taparam.

Dilmanc rəhmli, üroyiyumşaq adam idi. O, karton tütünqabını Tamanqoya verdi və əvəzinə yerdə qalan altı nəfər qulu ondan istədi. O, qulların boyunlarındakı taxta kündələri açdı və istodikləri yero getmələrinə icazə verdi. Onlar iki yüz lyoluk məsafədən qalmış doğma yurda necə qayıdacaqlarını bilmədiklərindən çox mütoəssir halda dağlışdırılar.

Bu anda Lödu Tamanqo ilə sağıllaşdı və yükünü gəmiyə daha tez vurmaqla möşğul oldu. Gəmini çayda çox saxlamaq ehtiyatsızlıq olardı, ingilis kreyserləri gəlib çıxa bilərdi. Lödu cərə gecə sabah lövboru qaldırmaq fikrində idi. Tamanqo isə otun üstündə kölgə bir yerdə uzanmışdı, araqdan sonra mürküleyir, xumarlanırdı.

O oyananda gəmi artıq bütün yelkənlərini açmışdı, çayı üzüaşığı enirdi. Dünən həddindən artıq içdiyindən hələ də başı üstündə olmayan Tamanqo, arvadı Aişəni soruşdu. Dedi ki, arvad onu dünən özündən çıxardığından, o özü Aişəni ağ dərili kapitana bağışlamışdır, kapitan da onu gəmiyə mindirib aparmışdır. Bu xobordən çəşmiş

Tamanqo başına vurdu, sonra tūfongini götürdü, dənizə gedib tökülenə qədər bir neçə yerdə ilan kimi qıvrıla-qıvrıla axan çayın sahililə, on kəsə yolla götürüldü və gelib çayın mənsebindən yarım lyö aralı bir körfəzdə dayandı. O burada qayıq tapmaq və çayın dirsoklarında yubanacaq briqə çatmaq ümidində idi. Yanılmamışdı, o, boş qayıqlardan birinə tullandı və qulları zəparan gominin ardınca götürüldü.

Lödü onu görəndə tooccubləndi. Tamanqonun bir daha qışqırıb arvadının özünə qaytarılmasını eşidəndə onu daha tooccub bürüdü.

— Verilən hədiyyəni geri almazlar, — dedi.

Kapitan arxasını ona tərəf çevirdi. Qaradorılı adam Lödudan, aldığı şeylərin bir hissəsini geri qaytarılmasını təkidlə tələb edirdi. Kapitan güldü və bildirdi ki, Aişə gözol qadındır, onu saxlamaq fikrindədir. Bu anda yaziq Tamanqonun gözlerində gildir-gildir yaş axmağa başladı. O elə qulaqbırıcı və yanıqlı səs çıxardı ki, elə bil onu cerrahiyə stolunun üstünə qoyub etini kəsirdilər. Bununla bərabər, o gah sevimli Aişəsini haraylaya-haraylaya göyərtədə yumaq kimi diğirlənir, gah da özünü öldürmək qəsdile başını taxtalara, hara gəldi çırpırdı. Kapitan isə soyuqqanlılıqla ona sahili göstərir, necə və haradan gelibsə, ora da qayıtmasını işarə ilə başa salmağa çalışırı, ancaq Tamanqo təkid edirdi. İş o yere çatmışdı ki, kapitan qızıl saçaklı cpoletlərini, tūfengini və qilincini da ona təklif etdi. Lakin hər şey əbəs idi.

Bu mübahisə zamanı “ESPERANS”ın leytenantı kapitana dedi:

— Qulların üç nəferi bu gccə ölüb. Yerimiz boşalıb. Bu heyvərə oclafı niye götürməyək axı, bu ki, təkcənna o üç ölüdən yaxşıdır?!

Lödü götür-qoy ctdi, hesablaşdı ki, Tamanqo min eküyə gedər. Onun üçün çox uğurlu keçən bu səfər, yəqin ki, onun axırıncı səfəri olacaqdı, nəhayət, indi ki o, yükünü tutmuşdu, deməli, qul alverinin Qvineya sahilində yaxşı, ya pis ad çıxaracağının onun üçün o qədər də əhəmiyyəti yox idi. Həm də sahildən tamamilə uzaqlaşmışdı, bu afrikalı cəngavər də indi onun ixtiyarında idi. Təkcə silahları onun əlindən almaq məsəlesi qalırdı, çünki nə qədər ki, silahlar onun ixtiyarında idi, ona yaxın durmaq qorxulu idi. Lödü sanki elə belə baxmaq məqsədilə Tamanqodan tūfengini verməsini xahiş etdi və bir də kapitan özlüyündə əmin olmaq istəyirdi ki, görsün tūfengi gözəl Aişəyə dəyişməyə dəyərmi? Kapitan tūfengin süngüsünü yerindən oynatmaqla gilizin pistonunun barıtını boşaltdı.

Baş köməkçi – leytenant da öz növbəsində qilinci əline alıb oynadırdı. Tamanqonun əliyahn olduğunu görəndə iki yekəpər dənizçi

özünü onun üstünə atdı və Tamanqonu yero yixib əl-ayağını sarımağa başladı. Zənci qəhrəmancasına müqavimət göstərdi. Gözləmədiyi bu hadisədən özünə gelən Tamanqo, çox pis vəziyyətde olmasına baxmayaraq, hər iki dənizçi ilə xeyli çarpışdı. Qeyri-adı gücü sayəsində o, nəhayət, ayağa qalxdı. Bir yumruq zərbəsi ilə onun yaxasından tutan adamı vurub yero sərdi. Əynindəki paltarın ucu cirilib ikinci dənizçinin əlində qaldı və Tamanqo öz qilincini almaq üçün qəzəblə leytenantın üstünə tullandı. Baş köməkçi – leytenant onun başına qilincla zərbə endirdi və yene bir yara açdı, ancaq yara o qədər də derin deyildi. Tamanqo ikinci dəfə yero sərildi. Onun əl-ayağını cəld sarıdilar. O, özünü müdafiə edəndə qəzəblə, tükürpərdici səsler çıxarıır, dəli nərə çəkir, tələye düşmüş vəhşi qaban kimi çırpinırı; ancaq bütün cəhdlerinin bihudə olduğunu gördükdo gözlərini yumdu və hərəkətsiz düşüb qaldı. Yalnız dorindən və tez-tez nəfəs almاسından onun ölmədiyini bilmək olardı.

Kapitan Lödü çığrıdı:

— Lonət şeytana! Satdığı qullar onun özünün də qul kimi satıldığı görsələr, gülmekdən uğunub gedəcəklər. Hə, indi onlar ilahi qüvvənin olduğunu öz gözləri ilə görərlər.

Tamanqo çoxlu qan itirmişdi, qan hələ də axırdı. Bir gün bundan əvvəl altı nəfər qulu ölümün pencəsindən alan rəhmli dilmanc Tamanqoya yaxınlaşdı, yarasını sarıdı və ona bir neçə təsəlliverici söz dedi. Həç ağlum kəsmir, dilmanc ona təsəlliverici nə söz deyo bilerdi ki?! Zənci meyit kimi uzanmışdı. İki dənizçi onu it ölüsü kimi götürüb, əvvəlcədən hazırlanmış yera atdı. O, iki gün dilinə heç nə vurmadi. Onun gözlerini güclə açıb-yumuşduğunu görmüşdülər. Tamanqonun qui yoldaşları (onlar əvvəllər Tamanqonun özünün esirleri idilər) onu öz aralarında gördükdə azca təəccubləndilər. Tamanqo onların canına elə qorxu salmış, gözlerinin odunu elə almışdı ki, indinin özündə də bir nəfər cürət edib hamının bədbəxtliyinə səbəb olan bu adama təhqirəmiz söz deyə bilmədi.

Qurudan əsən küləyin köməyi ilə gomi böyük sürətlə Afrika sahillorundan uzaqlaşırıldı. İngilis zirehli gəmilərinin görünməyəcəyindən arxayın olan kapitan indi istiqamət götürüb getdiyi müstəmlökə torpaqlarında onu gözləyən böyük qonimatlar haqqında düşünürdü. Onun “qarağac” alveri bir manəyə rast golmədi. Həç bir yoluxucu xəstilik baş vermedi. Yalnız qullardan on iki nəfər ən zəifi istiyə düşüb oldu, bu isə boş şeydi. Gəmiyə vurduğu “bəşəri yük” əzablı

yollarda çox əziyyət çəkənəsin dəcyo, kapitan onları hər gün gəminin göyərtəsinə, açıq havaya çıxarmağı emr etmişdi. Bu bədbəxtlərin üçdə bir hissəsi növbə ilə havaya çıxır, bir saat göyərtədə gəzış məkələ bütün gün üçün “hava ehtiyatı toplayırdı”. Gəmi heyətinin bir hissəsi təpədən-dırnağa kimi silahlanmış halda onların üşyan edəcəyi təhlükəyə qarşı əvvəlcədən hazır dayanmışdı. Məhz buna görə də qulların qandal-buxovlarını heç vaxt tamamilə açmırıldılar. Hərdən, skripka çalmağı bacaran dənizçilərdən biri onları konserتو “qonaq edirdi”. Bütün bu qara sıfətlərin çevrilib musiqiçiye baxması, bərk ümidişliyə qapılması, qohqohə çekib gülməsi və qollarındakı qandalların verdiyi imkan daxilində əl çalıb musiqiçini alqışlaması səhnəsi çox maraqlı idi. Gəzinti, hərəkət sağlamlıq üçün vacibdir, məhz bunun üçün kapitan Lödunun gərəkli təcrübələrdən biri də qulları tez-tez oynatmaq idi; sanki uzun yol qət edəcəyi üçün gəmiyə mindirilmiş atlan əvvəlcədən ayaqlarını yerə döyməyə məcbur edirdi.

Kapitan Lödu uzun qamçısını havada şaqquşadaraq, göy gurultusunu xatırladan zəhmli səslə deyirdi.

— Hə, oynayın, əylənin, mənim balalarım!

Elə homin dəqiqə də bədbəxt zəncilər ortaya atılır və oynayırlılar.

Tamanqonun yarası bir müddət ona havaya çıxmaga imkan vermedi. Nəhayət, o, göyərtədə göründü. Əvvəlcə, qulların ürkək dəstəsi içərisində başını qürurla yuxarı tutaraq, gəmini qoynuna alan nəhəng okeana kəderli, ancaq sakit bir nezər saldı, sonra uzandı. Yox, daha doğrusu, el-ayağında qandalların ona əziyyət verməsinə məhəl qoymadan özünü göyərtədəki taxtalardan birinin üstüne saldı.

Gəminin arxa tərəfində oturan Lödu demisini aram-aram tüstüledirdi. Aişə onun yanında idи, el-ayağına da qandal vurulmamışdı. Əynində yaşıl rəngli qəşəng pambıq parçadan don, ayağında tumacdan tikilmiş ayaqqabı vardi, elində isə içərisində likör dolu şüşə olan mocmeyini tutub, kapitana şərab süzmək üçün hazır vəziyyətdə dayanmışdı. Onun kapitanın yanında mühüm, şərəflə vezifələri yerinə yetirdiyi açıq-aydın hiss olunurdu. Tamanqonu görməyə gözü olmayan zəncilərdən biri, çevrilib Aişə ilə kapitana tərəf baxmasını Tamanqoya işarə etdi. Tamanqo başını yana çeviridi, Aişəni gördü və qışkırdı. Yerindən qalxaraq ildirim süretilə gəminin arxa tərəfinə elə şığıdı ki, gəmiçilik qayda-qanununun belə kobud surətdə pozulmasına, hər şeydən əvvəl, qulların başının üstündə əli silahlı dayanan dənizçilər qarışmalı oldular.

Aişə! — Tamanqo dəhşətli səslə bağırıldı. Aişə də qorxudan qışkırdı. — Elə bilirsən ki, ağaların yaşadıgi ölkələrdə daha Mama-Jümbo yoxdur?

Dənizçilər əllerindəki dəyenekləri yuxarı qaldıraraq tökülüşüb gəldilər, ancaq Tamanqo qollarını qoynunda çarparlayaraq, hər şeyə biganə kimi, yavaş addimlarla əvvəlki yerinə qayıdırı; Aişə isə bu sehrlili sözlərdən sarsılmış halda gözlərindən sel kimi yaşıdırı.

Dilmanc təkcə adı bu qədər qorxuya səbəb olan dəhşəti “Mama-Jümbo” sözünün nə demək olduğunu izah etdi.

Bu, zəncilərdə uyuq deməkdir. Kişi şübhəlonundə ki, onun arvadı Fransada, yaxud Afrikanın özündə bir çox arvadlar kimi ayağını öyri atır, onda onu uyuqla, yəni Mama-Jümbo ilə hədələyib qorxudur. Sizinlə bayaqdan beri səhbət eləyən mən, Mama-Jümbonu özüm öz gözərimlə görmüşəm və bunun nə biclik olduğunu başa düşmüşəm, ancaq zəncilər elə sadələvhədlər ki, heç nə qanmırlar. Təsəvvür edin ki, gecə vaxtı oynamaqla, rəqs etməklə oylandıkları, folqar<sup>26</sup> təşkil etdikləri vaxtda — onlar bunu öz jarqonlarında belə adlandırırlar — birdən qalın və qaranlıq kiçik bir meşədən qulaqlarınıza qəribə musiqi səsi gəlir, ancaq kimin çaldığımı görmürsən. Amma qarğı tütek də çalınır, qaval, nağara da vurulur. Balqabağın yarıkəsilmiş hissəsindən düzəldilən gitara və balafolar da səslenir. Bütün bunlar elə bir ahənglə səslənir ki, elə bil şeytanı torpağa basdırırlar. Arvadlar bu səs-küyü eşidən kimi qorxularından tir-tir əsməyə başlayırlar və qaçıb qurtarmaq isteyirlər, ancaq ərləri onları tutub saxlayır; arvadlar onları nə gözlədiyini yaxşı bilirlər. Birdən-birdə meşədən dumağ, bizim gəminin dor ağacı kimi uzun, başı qazan kimi böyük, şeytan ağızı kimi eybəcər ağızından od püskürən bir bəni-insan çıxır. Bu, yavaş-yavaş irəliləyir və meşədən çox yox, üç-dörd yüz metr aralanır. Arvadlar qışqırışırlar:

— Ay aman, Mama-Jümbo gəldi!

Onlar dəniz ilbizi satan alverçilər kimi səslerini başlarına atıb bağırırlar. Belə olduqda kişilər arvadlarına deyirlər:

— Hə, naxələflər, imansızlar, ağlınzı başınıza gəldimi! Yalan deşəniz, Mama-Jümbo buradadır, sizi diri-diriyeyəcək.

Qadınların bozileri hər şeyi çox asanlıqla etiraf edirlər və belə olanda ərləri onları ölenə qədər döyürlər.

Kapitan soruşdu:

— Bəs yaxşı, bu ağ uyuq deyilən şey, Mama-Jümbo əslində nədir axı? Bir yaxşı-yaxşı başa salın gorok.

— No olacaq, heç no! Bu, bedonino ağ mahud parça sarılmış, başına içərisi oyulub boşaldılmış yekə balqabaq qoyulmuş, əlində tutduğu uzun ağacın başına yanan şam bərkidilmiş hoqqabazın birisidir. Burada bir o qədər də biclik-filan yoxdur və zənciləri qorxutmaq üçün çoxlu ağıl da lazım deyil. Bütün bunlarla bərabər, bu Mama-Jümbo yaxşı düşünülmüş şeydir və məmnuniyyotla istərdim ki, mənim arvadım ona inansın.

— Mənim arvadıma gəldikdə isə, — Lödu səhbətə qarışdı, — əgər o, Mama-Jümbodan qorxmursa, Dəyənəkli Martəndən<sup>27</sup> qorxur. Bir də ki, o mənə bir balaca kəlek gəlsə, nə edəcəyimi özü də yaxşı bilir. Lödular ailəsində hamı belədir, bizdə hövsələ olmaz, bax, bu yumruq ki var ha, qatranlanmış ip kimidir, ilişdi ey, qurtardı. Sizin orda Mama-Jümbodan dəm vuran qoçağınızın deyin ki, özünü yaxşı aparsın, dilini qoysun qarına və mənim bu qəşəng arvadımı qorxutmasın, yoxsa onun kürəyini elə ərsinlətdirərəm ki, qara dərisi olar qıpçırmızı, çugundur kimi.

Bu sözləri deyenden sonra kapitan Lödu öz kayutuna endi, Aişəni çağırtdırdı və ona toxraqlıq verməyə başladı; ancaq nə nəvəziş, nə vurulan kötəklər, — axı insan hövsələsinin bir həddi-hüdudu var, yoxsa yox? — gözəl zənci qadını yumşalda bilmədi ki, bilmədi. Göz yaşları leysan kimi axırdı. Kapitan qanı qaralmış halda yenidən göyortoyo qalxdı və gəminin hərəkəti haqda sükançıya verdiyi gəstoriş üçün növbəci zabitlə deyişdi.

Gecə, bütün heyətin şirin yuxuya getdiyi bir vaxtda keşikçilər ovvalcə ürəyeyatan, həzin, yamıqlı mahni eşitdilər; səs göyərtənin aşağıdən gəlirdi; sonra isə qulaqbatırıcı qadın qışqırığı eşidildi. Bəlo səs eşidiləndən sonra Lödunun kobud səsi və dəhşətli qamçısının şaqqultısı bütün gəmidə səsləndi. Bir an keçəndən sonra hər tərəf yene sükuta qərq oldu. Sabahı gün Tamanqo əzgin, ancaq əvvəlki kimi məğrur və əzmlı bir görkəmdə göyərtədə göründü.

Aişə onun yuxarı göyərtənin arxasından keçib getdiyini goran kimi — Aişə kapitanın yanında elə həmin yerde oturmuşdu — cold Tamanqoya tərəf qaçıdı, onun qarşısında diz çökdü və özünü toplayıb amandiləyici, yalvarıcı bir ifadə ilə dedi:

— Bağışla məni, Tamanqo, bağışla!

Tamanqo gözlərini zilleyib bir dəqiqəyə kimi ona diqqətli baxdı; sonra isə dilmancın uzaqlaşış getdiyini gördükdə təkcə bir kəlmə söz dedi:

— Yeye!

O, yuxarı göyortədə arxasını Aişəyə tərəf çevirərək uzandı. Kapitan arvadı möhkəm danladı, ona həttə bir-iki şapalaq da çəkdi və keçmiş ərilə danişmağı ona qadağan etdi. Ancaq Lödunun ağlinə da gəlmədi ki, Tamanqo ilə onun arvadı arasındaki qısa səhbetin menası nə ola bilər və bu haqda o, arvaddan heç nə soruşmadı.

Bununla belə, o biri zəncilərlə bərabər əl-ayağı bağlı saxlanan Tamanqo gecə-gündüz qullara ürək-direk verir və onları yenidən azadlığa qaytarmaq üçün hamiliqca ona kömək etməyə səslenir, hamını bu işdə cəhd göstərməyə çağırırı. O, qullara ağların sayca onlardan az olmasından və onlara qarşı həmişə etinəsiz, laqeyd münasibətinə xüsusi silo diqqət yetirmələrini başa saldı. Daha sonra onları yene doğma yərlərə qaytarıb aparacağından — ancaq necə aparacağı onun özü də heç dəqiq bilmirdi — indiyə kimi heç kime bəlli olmayan və zəncilərin çox maraqlandıqları elmləri bildiyindən dəm vurur və ona bu işdə kömək etməkdən boyun qaçıracaq adamdan nəyin bahasına olursa olsun, intiqam alacağı ilə hədələyirdi. O, bu danişqolların hamisini dilmancın başa düşmədiyi, qulların ekseriyəyətinin anladığı pel dilində aparırdı. Qulların ona itaət etməsi və ondan qorxub çekinməsi natiqin nüfuzunun daha da artmasına, nitqinin daha bəlağətli səslənməsinə gətirib çıxarırdı və onun özünün planını həyata keçirəcəyi gündən hələ xeyli əvvəl zəncilər, onların azad olacağı günü təyin etmək üçün Tamanqonu telesdiridilər. O, sui-qəsdçilərə qeyri-müəyyən cavab verib bildirirdi ki, onların istədikləri gün hələ gəlib çatmayıb və yuxuda onun gözüne görünən İblis ona bu barədə hələ heç bir şey deməyib, onu xəberdar etməyibdir. Ancaq onlar, hər halda, ilk işarəyə hazır olmalıdırlar. Buna baxmayaraq, Tamanqo keşikçilərin sayıqlığını gözdon qoymur, onlara çox ehtiyatla yanaşır və hərəkətlərini ölçüb-biçirdi. Bir dəfə dənizçilərdən biri tūfongunu gəminin yuxarı göyərtəsində məhəccərə dayayaraq, gəminin ardınca oynaqlaşan bir dəstə balığa tamaşa etməklə əylənirdi. Fürsətdən istifadə edən Tamanqo tūfəngi götürdü və dənizçilərin tolim zamanı etdikləri hərəkətləri gülünc bir veziyətdə təqlid etməyə başladı. Heç bir dəqiqə keçmədi ki, tūfəngi onun əlindən aldılar, ancaq o əmin oldu ki, yeri gelərsə, şəkk-şübəsiz, əlinə silah götürə bilər və silahdan istifadə etmək üçün bir zəruri şərait yaranarsa, onda qoçaq adam istəyirəm ki, onun olindən silahı ala bilsin.

Bir gün Aişə Tamanoya bir pirojna tullayaraq, yalnız onun özünün başa düşdürü bir işaret vurdu. Pirojnanın içorisində yeyə gizlədilmişdi. Sui-qəsдин uğurla baş tutması bu alətdən asılı idi. Əvvəlcə Tamanqo yeyəni yoldaşlarına göstərmək dən vaz keçdi, ancaq elə ki axşam düşdü, o, bir-birilə mənaca uyuşmayan qəribə hərəkətlərə ağızına gələn sözləri zümrümə etməyə başladı. Hətta o dəreccəyə çatdı ki, qışqırdı. Onun sesinin deyişildiyini, ucalib-alçaldığını eşidən hər kəs Tamanqonun gözə görünməyən bir məxluqla səhbət etdiyini güman edərdi. İblisin hal-hazırda onların arasında olduğuna zərrə qədər şübhə etməyən zənci qullar qorxularından titrəyirdilər. Tamanqo bu sehneyə sevinc səsləri çıxarmaqla son qoydu.

— Yoldaşlar! — deye o bağırıldı, — qurban olduğum ruh mənə vəd etdiyini, nəhayət, elə indicə verdi və bizim azad olmağımızın taleyi indi mənim əlimdədir. Özünüzü azad etmək üçün indi size ancaq bir az cosarət lazımdır.

O, əlindeki yeyəni əllorinə alıb yoxlamaq üçün yanındakılara ötürdü və qurduğu qeyri-adi kələk zənci qullara daha da inandırıcı göründü.

Uzun müddət gözlədikdən sonra böyük azadlıq və intiqam günü gəlib çatdı. Öz aralarında tətənəli surətdə and içən sui-qəsdcilər planlarını əsaslı suretdə təhlil edəndən sonra məhz necə azad olmaq məsələsində dayanmışdılar. Başda Tamanqo olmaqla, qulların içərisində ən qoçaqları, ən cəsurları gözətçilər növbə çəkmək üçün göyərtəyo qalxanda onlara həmlo edib silahlarını əlö keçirməli, bəziləri isə kapitanın kayutuna getməli, oradakı tüfənglərin hamısını götürməli idilər. İmkan tapıb qandallarını və buxovlarını yeyəloyib kəsən qullar isə hücum etməliyidilər; ancaq bir neçə gün gecələr gərgin hazırlıq işlərinin aparılmasına baxmayaraq, qulların əksəriyyəti əməliyyatda ciddi, istonilən şəkildə iştirak edə bilmirdi, daha doğrusu, qabiliyyətləri çatmadı. Həmçinin üç nəfər qollu-biləkli zənciyə cibində qandalların açarını özüylə gəzdiren adamı öldürmək və açarı əla keçirib yoldaşlarını azad etmək tapşırığı verilmişdi.

Həmin gün Lödunun əli əli çalıb ayağı oynayırdı; adətinin eksinə olaraq, günahını yumaq üçün qamçı vurulacaq bir nəfər kimi şagirdini bağışlamışdı. O, gəminin yaxşı idarə etdiyinə görə növbətçi kapitanı teriflədi, gəminin heyətindən razı olduğunu elan etdi və bir azzdan sonra Martinik adasına çatan kimi onlara mükafat verəcəyini bildirdi. Bclə fikrə tərefdar olan dənizçilərin hamısı həmin müka-

fatın nə kimi əhəmiyyəti olacağını artıq götür-qoy etməyo başladı. Onlar Tamanqonu və başqa sui-qəsdciləri göyərtəyə qaldırdıqları andan araq və Martinikdəki ağ irqli qadınlar haqqında düşünürdülər.

Sui-qəsdcilər qandallarını açmaq üçün elə fənd işləmişdilər ki, onların kəsilib-kəsilməmosi ilk baxışda nəzəre çarpmırıldı, ancaq azacıq güc versəydi, onları qırb tökmək kifayət idi. Həm də qullar qandalları elə bərk səsləndirirdilər ki, eşidənlər onların apardıqları yükün ikiqat ağır olduğunu zənn edərdilər. Hər şeydən arxayın olandan sonra qulların hamısı ol-ələ verib oynamaya başladı, Tamanqo isə öz qəbiləsinə aid cəngaverlik mahmisi oxudu.<sup>28</sup> Həmin mahmının əvvəller döyüşə yollanmazdan qabaq oxuyardılar. Rəqs bir az davam edəndən sonra Tamanqo, guya taqətlən düşmüş adamlar kimi, gəminin arxa tərəfindəki məhəccərə söykənmiş dənizçinin düz ayaqlarının yanında tirtap uzandı. Beleliklə, hər donizçi ister-istəməz, bir neçə zəncinin mühasirəsino düşdü. Qandallarını sessiz-səmirsiz təzəcə qıran Tamanqo birdən-birə dəli nərə çokdi, yanında duran dənizçinin ayağından tutub cəld dartdı və yerə yıxdı, ayağını onun qarnına qoyub tüsəngini onun elindən aldı və elə həmin tüsənglə də kapitan köməkçisini öldürdü. Tamanqonun bu nərəsi əməliyyatın başlanmasını xəber verən işaro olmalı idi. Eyni zamanda, o biri sui-qəsdcilər yerdə qalan gözətçilərə həmlə edib, silahlarını əllərindən aldilar, boğazlarından tutub boğdular. Hər tərefdən söyüş səsi ucaldı. Qandalların açarlarını özü ilə gəzdirən növbətçi, komandırın baş köməkçisi ilk ölenlərdən oldu. Bundan sonra zənci dəstəsi yuxarı göyərtəyə doluşdu. Silah tapa bilməyənlər lövbori qalırıldı, çarxın taxtalarını, sükanın qollarını sindirib götürürdülər. Eldə bu andan etibarən Avropa gəmi heyəti mağlubiyyətə uğradı. Dənizçilərin bir neçəsi yuxarı göyərtədə müqavimət göstərsə də, onların silahı və qətiyyəti çatmadı. Lödunun canında hələ can var idi və mətanətini itirməmişdi. Bu sui-qəsdin başçısının Tamanqo olduğunu görəndo fikirləşdi ki, onu öldürsə, yerde qalanları ilə haqq-hesabı asan kəsə bilər. O, bir dəli nərə çəkərək, əlinde qılınc, Tamanqonun qarşısına tullandı. Tamanqo da elə həmin dəqiqə onun üstünə sıçradı. Tamanqo tüsəngin lüləsindən yapışmışdı və onu elində dəyenek kimi tutmuşdu. Hər iki başçı gəminin baş tərəfindəki üst göyərtənin arxa tərəfindəki oturacaqla birləşdirən göyərtənin orta hissəsindəki bu dar keçiddə üz-üzə durdular. Birinci zərbəni Tamanqo endirdi. Ağdərili adam cəld zərbədən yayındı. Taxtaların üstünə zərbə dəyon tüsəngin qundağı sindi və əks zərbə elə qüvvətli oldu ki, tüsəng

Tamanqonun elindən düşdü. O oliyalın qalmışdı; Lödu İblis qəh-qəhələri ilə, qılinc tutduğu əlini yuxarı qaldırdı və qılinci düz onun ortasından soxmaq üçün Tamanqonun üstüne şığıdı. Ancaq Tamanqo da doğma Afrika məşələrindəki bəbirlər kimi cold idi. O, rəqibinin üstüne tullandı və onun qılinc tutduğu əlini qamarlayıb arxaya burdu. İki tutuşandan birisi silahı əlində saxlamağa, o birisi iso onu rəqibinin əlindən almağa çalışırıdı. Bu amansız mübarizədə onların hər ikisi yixildi,ancaq afrikalı altda qalmışdı. Belə olduqda, bütün gücünü toplayan Tamanqo roqibini özünə ele bərk sıxdı və onun boğazını cəm möhkəm dişlədi ki, ovunu yere yıxmış aslanın dişlərinin arasından axan qan kimi, onun da dişlərinin arasından qan fışqırtı ilə axmağa başladı. Qılinc kapitanın taqətsiz əlindən düşdü. Tamanqo onu qapdı, sonra ayağa qalxaraq, ağızı qanlı-qanlı qəlebə çaldığını bildiron bir dəli nərə çəkdi və iki dəfə dalbadal zorbə endirməklə artıq yarımcıan rəqibini öldürdü.

Qəlebə artıq şübhə doğurmurdur. Yalnız üşyançı qullardan aman diləməyən bir neçə nəfər dənizçi qalmışdı, ancaq ömründə qullara zərrə qədər pislik eleməyən dilmanca kimi hamısını amansızcasına qırıldılar. Leytenant şərəflə öldü. O, gəminin arxasına, kiçik çaplı topların qövs czaraq fırlanıqları və üzərində top gülələrinin doldurulub hazırlandığı verdənoyo yaxın toplardan birinin arxasına çekilmişdi. Leytenant sol oli ilə topu tuşlayır, qılinc götürdüyü sağ oli ilə də elə meharotlu müdafiə olunurdu ki, qaradərili üşyançıların böyük bir dostəsi onun üstüne atılmıştı. İşi belə görən leytenant topun tətiyini çəkdi, bir-birino sıxılmış bu insan kütlesinin düz ortasında, qalaq-qalaq olmuş ölenlərin və canverənlərin cosədi ilə dolu geniş, uzunsov bir keçid açdı. Bir an keçməmiş isə onun özünü tikə-tikə doğradılar.

Axırıncı ağıdərili adamın cəsədi doğrandıqdan sonra dənizə atıldı. İntiqamdan məst olmuş qaralar gözlərini sörin mehdən yellənən, qoləbə çalsalar da, sanki hələ do zülmkarlarının itaətində hazır durmağa çalışan, qalibləri quldarlığın hökm sürdüyü bir ölkəyə aparan gəminin ağ yekənlərinə təref qaldırdılar.

Onlar koderlə düşündülər: "Deməli, hər şey hədər gedib? Öz ağaclarının qanını töken bizim kimiləri ağların bu böyük peyğəmberi öz votənimizə qaytarıb aparmaq istərdim?"

Bəziləri deyirdilər ki, Tamanqo buna itaət cədəcədir və dərhal Tamanqonu harayıldılar.

Tamanqo gəlməyə telesmirdi. Onu gəminin arxa tərəfindəki kayutların birində, əlinin birini kapitanın qanlı qılıncına dayaq edib ayaq üstə dayanmış vəziyyətdə gördülər. O birini iso arvadı Aışeyə təref uzatmış, Aışə onun qarşısında diz çökmüşdü və onun əlindən öpürdü. Qoləbə sevinci onun bütün varlığına hakim kəsilən qomlikdərəli narahatlığı yüngüləşdirə bilmirdi. O, başqalarından ayıq idi və vəziyyətinin çətinliyini çox yaxşı başa düşür, hiss edirdi.

Nehayət, o, sifətində güclə sezilən arxayınlıq ifadəsi, yuxarı göyərtəde göründü. Hər tərefdən yüksələn anlaşılmaz, qarmaqarışlıq hay-küyün içərisində Tamanqo ağır addımlarla, sanki ətrafindakılar üçün hal-hazırda ömürdən gedən anı tutub saxlamaq, yaxud azacıq da olsa, ləngitmək məqsədilə gəminin sükanına yaxınlaşdı; elə bil bu an, məhz ele bu an onun nə qüdrətə malik olduğunu təyin edəcəkdi.

Bu boyda gəmidə elə küt adam tapılmazdı ki, gəminin hərəkətinin göz qabağında təkerdən və onunla üzbeüz yeşikdən asılı olduğunu başa düşməmiş olsun. Ancaq bu mexanizmdə sanki böyük bir sırr vardi. Tamanqo dodaqlarını tərpədə-tərpədə uzun-uzadı kompassa diqqətlə baxdı; elə bil ki, o, kompasın siferblatında çəkilmiş cizgiləri oxuyurdu. Sonra əlini alına apardı və çətin bir məsəlenin həlli üçün baş sindiran riyaziyyatçı görkəmi aldı. Bütün zəncilər ağızlarını açıb gözlerini ona zilləyərək, hər bir hərəkətini heyəcanla izleyirdilər. Nehayət, o, cəhaləti, inam və qorxu hissələrini bürüzo verən bir hərəkətə cəld sükanın tekərini fırlatdı.

Ehtiyatsız, daha doğrusu, at minməkdə naşı bir cəngavərin mahmizindən yerə-göye siğmayıb cilov gəmirən kəhər kimi, qəşəng, ikidorlu yelken gemisi "ESPERANS" bu qəfil, gözlənilməz hərəkətən dalğaların üzərində şahə qalxdı. Gəmi sanki qiyam qaldırmış və elə indinin özündə onu idarə edən naşı sükançı ilə birlikdə okcanın girdabına qərq olmaq istəyirdi. Yelkenlərin istiqamətilə sükanın arasındaki əlaqə birdən-birə, gözlənilmədən elə pozuldu ki, gəmi əyildi, özü də elə əyildi ki, sən də baxsaydın deyərdin ki, bu saat batacaq. Yelkenlərin asılması üçün üfüqi voziyyotdə vurulmuş ağaclar suya batdı. Gəmidəkilərdən bəzisi müvazinötini itirib yixıldı, bir neçəsi de gəminin kənarına düşüldü. Elə həmin dəqiqə də gəmi, fəlakətlə bir daha ölüm-dirim mübarizəsi aparacaqmiş kimi, dalğanın eks istiqamətine təref qamatını vüqarla düzəltdi. Külək bərkidi və birdən-birə her iki dor ağacı böyük, dəhşətli şaqqlı ilə dibindən sınbı düşdü, ağır buraz kimi yuxarı göyərtəni başdan-ayağa tutdu.

Börk qorxuya düşmüş zəncilər dəhşətli bağırıtlarla gəmi anbarının ağızına tərəf qaçırlar; ancaq yelkən olmadığına görə külək heç bir maneço rast gəlmədiyindən, gəmi müvazinötini düzəlddi və dəlgaların qoynunda yüngüləcə yırğalanmağa başladı. Bələ olduqda zəncilərin on cəsurları göyortoço qalxdılar və göyortəni zibilləmiş dor ağaclarının qırıntılarını yiğisdirib təmizləməyə başladılar. Tamanqo dırşeyini kompasını yerləşdirildiyi şkafın kenarına söykəyərək, əlinin arxası ilə üzünü örtməş və hərəkətsiz halda donub qalmışdı. Aişə onun yanında dayanmışdı, ancaq onunla kəlmə kəsməyə cürət etmirdi, matı-qutu qurumuşdu. Zəncilər yavaş-yavaş Tamanqoya yaxınlaşdırılar. Piçılıt başlandı, az keçmədi ki, piçılıt məzəmmət tufanına və nəhayət, söyüşə çevrildi:

– Satqın! Firıldaqçı! – zəncilər qışkırmışağa başladılar. – Bizim bədbəxtliklərimizə bais sənsən! Sən bizi ağalara satdın! Onlara qarşı üsyana sən bizi məcbur elədin! Bizə öz biliyindən dəm vurdun, bizi doğma vətənə qaytarıb aparacağına söz verdin. Biz də gör nə qədər ağılsız olduq ki, sənə inandıq! Gördün, az qalmışdı ki, hamımız məhv olaq, çünki sən ağların bütünü təhqir etdin.

Tamanqo başını qürurla yuxarı qaldırdı, onu əhatə edən zəncilər qorxularından kənara çəkildilər. O, iki tüfəng götürdü, işarə ilə onun dalışında gəlməyi arvadına əmr etdi, onun arxasında dayanan insan axınınu keçdi və gəminin burnuna tərəf irəliliyi. O, burada boş çələkləri və taxtaları bir yerə yiğib sənger düzəltdi, sonra isə adamın canına vahimə salan tüsənglərin lülələrinin çıxdığı bu örtülü səddin ortasında durdu. Üsyən edənlər arasında kimisi ağlayır, kimisi də ellərini göyə qaldırıb secdə edir, öz bütərini və ağlارını könməyə çağırırırdı. Kompasın qarşısında diz çöküb oturanlar daimi hərəkətdə olan əqrəbə pərəstiş edirlərmiş kimi sitayış edir, onları doğma ölkələrinə aparması üçün dua oxuyurdular. Bir neçəsi isə ümidi yerdən-göydən üzülmüş halda, dərd-qəm içinde yuxarı göyərtədə uzanmışdı. Yaşamaq ümidi tamamilə itirmiş bu bədbəxt insanlar arasında dəhşətdən hönkür-hönkür ağlayan qadınları və uşaqları, kömək diləyən, ancaq belə bir köməyi alacağına ümidi itirmiş, səs-səsa verib ulaşan iyirmiye qədər yaralını təsəvvürünüzə gətirin.

Yuxarı göyərtədə gözlənilmədən bir zənci göründü, sevincdən üzü gülfürdü. O, ağların arağı gizlətdikləri yeri elə indicə tapdığını hay-küyle bildirdi. Onun sevincindən, hərəkatindən sezildirdi ki, taplığı araqdan vurub. Bu xəbər göyərtədəki bədbəxtlərin səs-küyünü

yatırdı. Hami araq anbarına tərəf götürüldü və içkiden doyunca içdi. Bir saat keçəndən sonra onların hamısı göyərtədə atılıb-düşür, deyib-gülür, sərxişlüğün bütün eybecər hərəkətlərini “nümayiş” etdirirdi. Onların rəqsləri və mahniları, yarahiların hönkürtüsü iniltilərlə eyni vaxtda “ifa olunurdu”. Günün qalan hissəsi və bütün gecə bu minvalla keçdi.

Səhər hamı oyanandan sonra yenə də ümidsizlik... Gece yaralıların çoxu ölmüşdü. Gəminin dövrəsində meytler suyun üzündə yırğalanırdı. Səmanı bulud örtməşdi, dəniz təlatümlü idi. Məslehbə-məşvərət başlandı. Tamanqonun qarşısında, indiyə kimi öz bilikləri barede ağız açıb danışmağa cürət etməyən zəncilərdən bir neçəsi indi sehrkar məhərəti ilə öz təkliflərini yağıdırırdılar. Onlar uzunuzadı dua oxuyub bəxtlərini sınadılar. Hər bir ugursuz cəhdən sonra qullar daha çox ruhdan düşür, daha çox məyus olurdular. Nəhayət, səhbət hələ də öz səngərindən çıxmayan Tamanqo haqqında getdi. Bütün bunlardan sonra, necə olsa, gəmidəkilər arasında on başbiləni yenə də o idi və yalnız Tamanqo onları öz əli ilə saldıqı bu dəhşətli girdabdan çıxara bilərdi. Məsələləri sakit, dinc yolla yoluna qoymağa vəkil edilən bir qoca, Tamanqoya yaxınlaşdı, sənərdən çıxıb fikir mübadiləsi aparmağı ondan xahiş etdi. Ancaq Tamanqo Roma zadəganı Koriolan kimi tərsliyinə salıb, onun bütün xahiş və yalvarışlarını qulaqardına vurdu. Gecə, qanınm lap qara vaxtında o özü üçün suxarı və qaxac ət ehtiyatı yığıdı. Görünür, öz daldalanacağından bundan sonra tək-tənha yaşamaq qərarına gəlmışdı.

Araqdan hələ qalmışdı. Heç olmasa o, dənizi, quldarlığı və yaxınlaşan ölümü unutdurur. İçirsən, şirin yuxu aparır səni. Afrikani yuxuda görürsən, kitrə meşələri, üzünə həmişə açıq olan küloş daxmalar, kölgəsində bütöv bir kənd yerləşən nəhəng baobab ağacları gəlib gözünün qabağından keçir. Bir gün əvvəl olduğu kimi, yeyib-içmək yenidən başlandı. Beləliklə, bir neçə gün də ötdü. Qışkırmak, ağlamak, saçlarını yolmaq, sonra lüləqənbər olana qodor içmək və yatmaq, bax, onların günü-güzərəni, həyat tərzi belə idi. Çoxusu içməkdən ölürdü, bəziləri özünü dənizə atıldı, yaxud özünü xəncərlə vurub öldürürdü.

Bir gün səhər Tamanqo öz istehkamından çıxdı və böyük dor ağacının qırılıb qalmış hissəsinə tərəf irəliliyi.

– Ey qullar, – deyə o, sözə başlıdı, – yuxuda o gözögörünməz mənim gözümə göründü, sizi buradan qurtarmağın yollarını göstərdi.

Sizin naşükürlüyüünüzə, nankorluğunuza görə gərək mən sizi elə belə qoyub gedəydim. Ancaq mən bu qışqırışan uşaqlara və qadınlara rəhm etdim. Bunlara yazığım geldi. Sizi bağışayıram, indisə mənən qulaq asın!

Bütün zəncilər başlarını chtiramla aşağı saldılar və Tamanqonun etrafında sıxlasdılar.

— Bu böyük evləri, — Tamanqo gəmiyə işaret ilə sözünü davam etdi, — yerindən tərpədib düz yoluna salan ovsunları yalnız ağlar bilirlər; biz isə, bizim təreflərdəki qayıqlara oxşayan bu yüngül qayıqları istədiyimiz kimi idarə edə bilərik.

— Bax, onları yemək ehtiyatı ilə dolduraq, özümüz də minək içərisinə və küləyin əsdiyi istiqamətdə avar çekək; mənim də, sizin də, bir sözlə, bizim hamımızın Allahımız küləyi bizim ölkəyə təref əsdirər.

Ona inandılar. Heç vaxt, heç yerde belə ağılsız plan görünməmişdi. Kompasdan istifadə etməyi bacarmadığından və həm də hal-hazırkı su yollarına nabələd olduğundan, “Təvəkkül Allahə!” deyib getməkdən başqa Tamanqonun ayrı əlacı yox idi. Bu fikirlərlə o belə təsəvvür edirdi ki, avar çekib düz qabağa — irəli getse, axırdı zəncilərin yaşadığı bir torpağa gəlib çıxacaqdır; çünkü o bilirdi ki, zəncilərin haradasa torpağı var və ağlar öz gəmilərində yaşayırlar. Bütün bunların hamısını o öz anasından çəitmişdi. Xilasedici qayıqlara minmək üçün hər şey və hamı hazır oldu; ancaq bütün qayıqların içərisində avarla horeketə getirilecək iki qayıqdan savayı istifadə ediləsi heç nə yox idi; bunlardan biri böyük, digəri isə balaca idi; bunlar da təxminən seksən nəfər sağ qalmış zəncinin hamısını tutmazdı. Bütün yaralıları və xəstələri elə belə qoyub getməkdən başqa ayrı çəre yox idi. Xəstə və yaralıların çoxu tərk etməzdən əvvəl onları öldürməyi xahiş etdilər.

Her iki qayıq çox çətinliklə suya salınıb yüklənəndən sonra zəncilər her an onları udmağa hazır olan coşqun, tufanlı dənizdə gəminin tərk etdilər. Gəmidən əvvəlcə kiçik qayıq aralandı. Tamanqo isə Aişə ilə birlikdə, daha çox yüklənmiş və buna görə də ağır, son dərəcə ləng tərpənən böyük qayıga minmişdi. İkidorlu yelkənlə gəmidə qalmış yarahıların və xəstələrin yalvarışlı, iniltili qışqırıqları hələ də cəsildiyi, qulaqlarda səsləndiyi bir məsafədə ikən güclü bir dalğa artıq dənizə çıxmış böyük qayığın üstündən aşdı və onun içərisini su ilə doldurdu. Heç bir dəqiqlik keçməmiş qayıq batdı. Kiçik qayıq-

dakılar oradakıların fəlakətə uğradıqlarını gördüler və avarçəkənlər heç olmasa, batanlardan bir neçəsini xilas etmək niyyəti ilə süreti ikiqat artırdılar.

Böyük qayığa minənlərin, demək olar ki, hamısı batdı; on iki nəfər özünü gəmiyə ancaq çatdırıbildi. Bu on iki nəfərin içərisində Tamanqo ilə Aişə da vardi. Günsə batanda onlar balaca qayığın gözdən itdiyini gördüler, ancaq qayıqdakıların başına nə gəldiyindən heç kim xəber tutmadı.

Nə üçün oxucunu acliğın ağır, zehlətökən təsvirilə yorum? Ensiz bir qayıqda iyirmi nəfərə qədor adam gah dalğalı dənizdə yırğalanır, gah qızmar günəş altında yanır, gah da ki olub-qalan ehtiyatını biri-birinin əlindən qapıb almaq üçün çarşıılır, söyüşürdülər. Hər tika suxarı böyük mübarizə gücünə qazanlırdı; zeif ölürdü ona görə yox ki, güclü onu öldürürdü; ona görə ölürdü ki, ölməyi onun öz ixtiyarına buraxmışdır, alacı yox idi, şərait belə idi. Bir neçə gündən sonra “ESPERANS” gəmisindəki keçmiş heyətdən Tamanqo ilə Aişədən başqa heç kim qalmamışdı.

Günlərin bir gündündə, axşam tərəfi dəniz yənə təlatümə gəlməşdi, külək var gücü ilə əsirdi, hava elə qaranlıq idi ki, gəminin arxasından baxanda onun burnunu görmək olmurdu. Aişə kapitan kayutunda döşeyin üstündə uzanmışdı, Tamanqo isə onun ayaqlarının aşağı tərəfində oturmuşdu. Çoxdan idi ki, onlarm heç birisi kelmə kəsmirdi.

— Tamanqo, — nəhayət, Aişə ucadan dilləndi, — nə ki əzab-əziyyətə dözürsən, hamısı mənim ucbatımdandır...

— Mən heç bir əzab-filan çəkmirəm, — deyə Tamanqo kobud cavab verdi. O, hələ də əlində tutduğu suxarının yarısını sindirib döşeyin üstünə, arvadının yanına tulladı.

— Onu özün üçün saxla, — Aişə suxarını geri itələdi, — mən ac deyiləm. Axi, bir də nə üçün yeyim? Mənim ölüm saatım hələ çatmayıb məgər?

Tamanqo dinməz-söyləməz yerindən durdu, səndirleyə-səndirleyə yuxarı göyərtəyə qalxdı və sinmiş dor ağacının yanında oturdu. Başını sinəsinə eyib öz qəbiləsinin himnini fışırıqla calmaya başladı. Birdən dənizin və küləyin uğultusundan da bərk bir səs eşidiildi; işıq göründü. O, yad qışqırıq səsləri eşitdi; böyük qara bir gəmi Tamanqonun gəmisinin yanından elə cəld şütdü ki, yelkənlərinin sarındığı üfüqi ağacları onun başının üstündən sıvişib keçdi. Həmin gəminin dor ağacına asılmış fənerin işığında o yalnız iki

nəforin sıfotını açıq-aydım görə bildi. Bu adamlar nəsə qışqırıldılar və külöyin axınına düşən gəmi qaranlıqda birdən-birə gözdən itdi. Yəqin ki, gözətçilər felakətə uğramış gəmini görmüşdülər və küləkli-tufanlı hava dönüb istədikləri səmtə getməkdə onlara mane olurdu. Bir an keçməmiş Tamanqo topun ağızından püsküren alovu gördü və partlayış səsi eşitdi; sonra başqa bir topun alov püskürdüyüni gördü, ancaq partlayış-filan eşitmədi... daha sonra isə onun qulaqlarına heç bir səs deymədi. Sabahısı gün üfüqdo heç bir yelkən görünmədi. Tamanqo döşeyin üstündə uzandı və gözlerini yumdu. Aişə cəhət həmin gecə ölmüşdü.

Bilmirəm, bu hadisədən neçə vaxt keçəndən sonra üçdorlu ingilis hərbi gəmisi "Bellon" dar ağacları sınmış, ilk baxışda həyəti tork edilmiş bir gəmiyə rast gəldi. "Bellon" gəmisindən qayıga oturub həmin gəmiyə yan alanda orada bir olmuş zənci qadın və bir dəri-bir sümük qalmış kişi (o da zənci idi) gördülər. Onun huşu özündə deyildi, ancaq nəfəsi gedib-gəlirdi. Gəmidəki həkim onunla məşğul oldu. "Bellon" gəmisi Yamaykanın mərkəzi şəhəri Kinqetona çatanda Tamanqo artıq tamamile sağalmışdı. Başına gələn hadisəni ondan soruştular. O nə biliirdi, hamısını danışdı. Adadakı plantasiya sahibləri onu bir qiyamçı kimi tutub aşmağı tələb edirdilər, ancaq şəhərin qubernatoru alicənab adam olduğundan, məsələ ilə maraqlandı və ona bəraət qazandırdı; belə ki, onun düşdürüyü şəraitə görə özünü müdafiə etməkdən başqa ayrı çərəsi olmamışdır ve bir de ki, onun öldürdüyü adamlar fransızlar olublar. Zənci kölələri aparan gomillərdən əla keçirdikləri zəncilərlə neçə rəftar edirdilərse, onunla da ələ rəftar etdilər. Onu azadlığa buraxdilar, yəni yerli hökumət işləməyə məcbur etdilər; ona gündəlik yeməyindən əlavə, hər gün altı su zəhmət haqqı verdilər. Bu, boy-buxunlu, qədd-qamətli bir adam idi. Yetmiş beşinci alayın komandiri, połkovnik onu gördü və orkestrə götürüb simbalçalan təyin etdi. O, ingilis dilini, bir az öyrənmişdi, ancaq heç vaxt danışmirdi. Bununla belə, o həddindən artıq çox rom və şəker qamışı arağı içirdi. Tamanqo sətəlcomdon oldu.

## KARMEN

### 1

*Qadın bəladır, o, ömründə yalnız iki dəfə  
gözəl görünər: sevəndə və ölüm yatağında.  
Pallada*

Coğrafiyasınaslar deyəndə ki, Munda döyüşünün getdiyi yer Bastülü-Pöniler ölkəsində, indiki Monda şəhərinin yaxınlığında, Marbelladan iki lyö<sup>29</sup> məsafədə yerləşir, onlar heç özləri də bilmirlər nə danışırlar. Naməlum müəllifin yazılışı "İspaniya mühəribəsi haqqında" əserinə istinad edərək özümüz şəxsi müləhizələrimə və hersoq Osunanın<sup>30</sup> olduqca zəngin kitabxanasından topladığım məlumatlara əsasən fikirləşirdim ki, Sezarın respublika müdafiəçilərinə qarşı axırıncı dəfə apardığı ölüm-dirim mühəribəsinin getdiyi yerleri Montilla ətrafında axtarmaq lazımdır. 1830-cu il payızın ovvəllerində Əndəlisdə olarkən şübhələrimi tam aydınlaşdırmaq məqsədilə uzunmüddətli səyahətə çıxdım. Bu haqda yaxın günlərdə dərc etdirəcəyim tədqiqat əsəri, zənn edirəm ki, vicedən təmiz arxeoloqların heç birində şübhə oyatmayacaq. Hələ ki, öz həlini tapmamış, bütün Avropa ziyalılarının maraqlandığı bu coğrafi problemi monim elmi tədqiqatım həll etməmişdən əvvəl sizə kiçik bir əhvalat danışmaq istəyirəm; həmin əhvalatın Munda döyüşünün vaxtı hərada getdiyi məsəlesi ilə heç bir əlaqəsi yoxdur.

Mən Korduda bir nəfor bələdçi tutmuş və iki at kirayə etmişdim; yola düşəndo yüküm Sezarın "Şorħlər"<sup>31</sup> kitabından və bir neçə köynəkden ibarət idi. Bir gün Kaşena səhrasının hündür yerində yorğunluqdan taqotden düşdürüüm, susuzluqdan yandığım, günəşin adımı qarsalayan istisindən nəfəs ala bilmədiyim, Pompeyin oğlanlarını və xeyirxah Sezarı lənətlədiyim bir vaxtda getdiyim ciğirdən xeyli aralı dörd yanımı qamış və kol-kos basmış yaşıl bir çəmənlik gözümə sataşdı. Bu, yaxınlıqda bulaq olduğunu bildirirdi. Doğrudan da, yaxınlaşarkən çəmənlik adlandırdığım yerin bataqlıq, göründüyü kimi, Kabra silsiləsinin ətəklərində, iki dağın arasındaki keçidən axıb gəlon kiçik bir çayın isə həmin bu bataqlıqda yox olduğunu gördüm. Belə fikirloşirdim ki, çayboyu yuxarı qalxsam, qurbağası və zolisi daha az olan təmiz su, ya da bəlkə, qayaların arasında köl-

gəlik bir yer tapardım. Dar keçidin giriçeyində atım kişnədi və mənim görmədiyim başqa bir at isə atıma kişnəməklə cavab verdi. Həc yüz addım yol getməmişdim ki, bu dar keçid qarşısında birdən-birə bütün genişliyi ilə açıldı və onu dövrələnmiş yamacların kölgələdiyi təbii bir sirk meydancasını xatırlatdı. Dincəlmək üçün səyyah bundan gözəl yer tapa bilməzdi. Bulaq yalçın qayaların ayağında qaynayıb axır, ətrafi qar kimi ağ qumla örtülmüş balaca, təbii gölə töküldü. Külək tutmayan bu yerdə bulağın sörin suyundan içib böyümüş beşaltı palid ağaç gölün hər yanına qalın kölge salmışdı; nohayət, bu təbii gölün ətrafında biten zərif və sığallı, ot dediyim təbii sirk meydancasından on lyö məsaflədə yerləşən karvansaraların heç birində kimşənin tapa bilmədiyi çox rahat bir yatağı xatırladırı.

Bələ gözel, füsunkar yeri kaşf etmək şorəfi yeqin ki, mənə aid edilə bilməzdi. Çünkü mən ora çatanda bir nəfər artıq orada dincəldirdi və hele üstəlik şirin yuxudaydı. At kişnətisindən oyanmış həmin adam yerindən qalxdı və sahibinin yatmasından istifadə edərək ətrafindakı otlardan doyunca yeyib dayanmış atına yaxınlaşdı. Bu, orta boylu, zəhmli və möqrur baxışlı, zahirən qüvvətli cavan bir oğlan idi. Bəlkə, də vaxtilə gözel olmuş sıfəti günəşdə çox yandığından, indi saçlarından da qara idi. Bir əli ilə atının cilovundan tutmuşdu, o biri əlində isə qısalüle, fitilli bir tüfəng vardi. Hor şeydən əvvəl etiraf edirəm ki, fitilli tüfəng və onu əlində tutmuş adamın zəhmli baxışı məni bir az töccüb ləndirdi. Onun oğru olduğunu ağlıma gətirməzdim. Oğrular haqqında çox eşitsem də, onlarla heç vaxt rastlaşmamışdım. Başqa yerlərdə mal alverinə gətmək üçün təpədən-dırnağa qədər silahlınmış icarədarları o qəder görmüşdüm ki, indi əlində odlu silah tutmuş bu naməlum adamın niyyəti məndə heç bir şübhə oyatmadı. Və bir də fikirləşdim ki, mənim köynəklərim və Elzevirlərin mətbəəsində nəşr olunmuş "Şərhələr" kitabı onun noyinə lazımdır? Əlində odlu silah tutmuş bu naməlum adamı sadəcə olaraq gülümseyərək başımın işarəsi ilə salamlaşdım və onun yuxusuna mane olub-olmamagımı soruştum. Cavab verməmişdən əvvəl o, məni başdan-ayağa diqqətlə süzdü və sonra bu yoxlamadan razı qalıbmış kimi, eyni baxışla bizə tərəf irəliləyən bələdçi mənə baxdı. Bələdçinin açıq-ashkar bərk qorxduğunu və renginin sapsarı saraldığını gördüm. Öz-özümə düşündüm: "Ah! Bu nə pis görüş oldu?!" Ancaq ehtiyatdan narahathlıq keçirməməyi qət etdim. Atdan düşdüm, atların cilovunu bələdçi yə verdim, özüm

isə dizlərimi bulağın kənarına söykəyərək, əllərimi və başımı bulağın suyunda islatdım, sonra Jedeconun əsgərləri kimi doyunca bulaq suyundan içdim və özümü üzü üstə çəmənliyə yixdim. Buna baxmayaq, bələdçinin və naməlum adamı gözdən qoymur, onların hər hərəkətini izləyirdim. Birincisi canını dışına tutaraq yaxınlaşırı; o birisi isə bizə qarşı pis niyyəti yoxmuş kimi atını buraxdı. Əvvəlcə tuşlanmış halda tutduğu odlu silahının lülesi indi aşağı enmişdi. Azaciq da olsa, bu hərəkətimə görə mənə pis baxacaqlarını ağlıma belə gətirmədən otun üstündə uzandım və əlində silah tutmuş bu adamdan yanında alışqanı olub-olmadığını çəkinmədən soruştum. Həm də siqar qutumu çıxardım. İndiyə kimi hələ kəlmə kəsməyən bu naməlum adam cibini qurdaladı və alışqanını çıxarıb siqarımı yandırmağa çalışdı. O, şübhəsiz, iltifat göstərməyə başlayırdı, cüntki mənimlə üzbəüz oturmuşdu. Bununla bələ, silahını özündən kənara qoymurdu. Siqarımı yandırandan sonra ən yaxşı siqarlardan birini seçdim və ondan çekib-çekmediyini soruştum.

Həmin adam cavab verdi:

— Bəli, senyör.

Bunlar onun indiyə kimi dediyi ilk sözlər idi ki, eşidirdik və mən o saat hiss etdim ki, o, "s" səsini əndəlislilər kimi tələffüz etmir,<sup>32</sup> elə buradan onun da mənim kimi bir səyahətçi olduğunu yeqin etdim, ancaq, heç şübhəsiz ki, o, arxeoloq deyildi.

— Bax, bu, sizin çox xoşunuza gələcək! — Havana siqarının ən əla növündən birini ona təqdim edərək, — dedim.

— O, başını yüngüləcə əyməklə mənə təşəkkür etdi, siqarını mənim siqarından yandırdı, bir daha başının hərəkətli mənə öz razılığını bildirdi və bundan sonra çox böyük ləzzətlə siqarını tüstületdi.

Burnunun deşiklərindən və ağızından tüstü buraxaraq xoşhalıqla dedi:

— Ah! Gör, nə vaxtdır çəkmirəm!

İspaniyada verilmiş və qəbul edilmiş siqar, Şərqdə duz-çörək kosmək kimi, qonaqpərvərlik, dostluq, ünsiyyət əlaqələrini yaradır. Mənim bu adamım özünü mən düşündüyümdən daha çox səhbətcil göstərdi. Burası vardi ki, özünün Montilla eyalətində olduğunu söyləməsinə baxmayaq, bu yerləri yaxşı tanımadığı hiss olunurdu. O hotta hal-hazırda olduğumuz bu vadinin adını da bilmirdi. Ətraf kəndlərdən heç birinin də adını deyə bilmədi. Nohayət, mən ondan

bu ətraflarda uçub-dağılmış divarlara, konarları yazılı iri kiromit parçalarına, üzörində yazı həkk olunmuş daşlara rast gelib-gelmədiyini soruşduqda o, belə şeylərə heç vaxt diqqət yetirmədiyini söylədi. Bunun əvəzində isə özünü atçılıqda mahir bilici kimi göstərdi. O mənim atımı pislədi, bu fikri demək o qədər də çətin deyildi. Sonra isə öz atının məşhur Kordu at cinsindən olduğunu söylədi. Doğrudan da, əsil cins atdır, yorulmaq nə olduğunu bilməz, sahibinin dediyinə görə, otuz lyoluk yolu birnöfəsə dördnala, yaxud yorğan yerişə gedə bilir. Söhbətinin şirin yerində, bu naməlum adam sanki artıq danışdıqından özü də təccübəndə və əsobi halda birdən dayandı. Məsolə burasındadır ki, mən Korduya tez çatmaq üçün tələsirdim, – deyə, nədənsə bir az sonra sixila-sixila əlavə etdi: – Möhkəməlik bir işə görə birisindən xahiş etməli idim...

O, söhbət edə-edə, gözlerini aşağı dikmiş bələdçiṁ Antonioya baxırdı.

Oturduğumuz kölgəlik və bulaq mənim o qədər xoşuma goldı ki, montillalı dostlarımın bələdçiṁin heybəsinə qoyduqları qaxac edilmiş əla donuz eti yadına düşdü. Mən onları bələdçiṁə gətirdim və tanımadiğim bu qəribə adamı da yüngülvan yol yeməyindən öz qismətini götürmek üçün süfrəyə dəvət etdim. Öz-özümə fikirləşdim: “Əger çoxdan sıqar çəkməmişdərsə, deməli, bu adam azı iki gündür ki, dilinə heç nə vurmayıb”. O, yeməyi ac qurd kimi diri-diri udurdu. Mənə belə goldı ki, Allah məni bura əla bu adam üçün göndəribmiş. Sayahətimizin başlığındı gündən təindiye qədər mənə boşboğazlıqdan tayı-bərabəri olmayan bir adam kimi görünən bələdçiṁ indi az yeyir, bizim ikimizdən də az içir və demək olar ki, kəlmə kəsmirdi. Görünür, o ya qonağın burada olmasından sixılırdı, ya da ki, səbebini bilmədiyim nəsə şübhəli bir məsələyə görə bunlar bir-birindən ehtiyat cdirdilər.

Çörəyin son qırıntılarını və donuz etini artıq yeyib qurtarmış, ikinci sıqarı çekmişdik. Mən bələdçiṁə atları cilovlamağı tapşırdım ki, o, məndən gecəni harada keçirəcəyimi soruşdu.

Bələdçiṁin mənə vurduğu işaretinə vaxtında diqqət edə bilmədiyimə görə Küervo karvansarasına gedeceyimi söylədim.

– Dediyyiniz yer sizin kimi alicənab adam üçün bir o qədər də yaxşı yer deyil, müsyö... Mən də ora gedirəm və sizi müşayiət etdiyimə icazə versəniz, yolu birlikdə gedərik.

– Böyük məmnuniyyotlə, – atın üstünə qalxaraq cavab verdim. Atının üzengisini tutan bələdçiṁ mənə yenə göz vurdu. Mən ona ciyinlərimi çəkməklə cavab verdim və bildirdim ki, mon heç nədən şübhəlenmirəm və çox rahatam. Biz yola düşdük.

Antonionun vurduğu müəmmalı işarələri, onun narahatlığı, naməlum adının ağızından qaçırdığı bir neçə söz, xüsusi bir gündə otuz lyö məsafə qət etməsi və bunu ağlaşığınan bir tərzdə izah etməsi məndə yol yoldaşım haqqında müəyyən fikir oydadı. Mən bu adının qaçaq və ya oğru olduğuna şübhə etmirdim. Axı bunun mənə nə dəxli? Bir də ki, İspaniyalıların təbietini yaxşı bildiyimdən, menimlə çörək kəsib sıqar çekən bir adamdan qorxmaq lazımlı olmadığını əmin idim. Hətta onun yanımızda olması bütün gözlənilməz hadisələrdə bir də böyük kömək idi. Başqa sözlə desək, həmin adının quldur olduğunu bilmək özü mənim üçün çox xoş idi. Belə adamları hər gün görmək hamiya qismət olmur və üstəlik də belə tohlükeli adamlı yanaşı yol gedəsen, xüsusi həmin adam sənə xoş gele, özün də ona isinişəsən.

Bu naməlum adının kim olduğunu aydın bilmək məqsədilə bələdçiṁin göz-qışla vurduğu işarələrə baxmayaraq, mən məşhur yolkəsənlərdən, oğurlardan söhbət saldım. Aydın məsolodır ki, mən həmin adamlar haqqında rəğbətlə danışdım. Həmin bu vaxtlar Öndəlisdə Xose-Mariya adında çox məşhur bir quldur var idi ki, söhbəti, igidiyyi dillərdə gezirdi. “Yoxsa, yanımızdakı elə Xose-Mariyadır?” – deyə fikirləşdim. Mən bu igid haqqında bildiklərimin hamısını damşdım, onun alicənəblığına və igidiyyinə heyran olduğumu ağızdolusu bildirdim.

– Xose-Mariya avaranın birisidir! – bu qəribə adam soyuqqanlıqla dilləndi.

Öz-özümüzden soruşdum: “O, həqiqəti etiraf edir, yoxsa təvazökarlıq eleyir?” Çünkü mən yol yoldaşına diqqətə baxdıqda onda Öndəlis şəhərindəki qapıların çoxuna yapışdırılmış elanlarda Xose-Mariyanın əlamətlərini gördürüm. Beli, elə o özüdür ki, var... Sarı saçlar, göy gözlər, yekə ağız, cərgələnmiş qəşəng dişlər, balaca əller, nazik köynək, gümüş düyməli məxmər gödəkçə, ayağında ağ deridən qunc, kəhər at... Daha şübhə-filan yoxdur! Ancaq gərok bunu tanıdığını hiss etətdirməyəm.

Biz gəlib karvansaraya çatdıq. Karvansara həmin bu adının təsvir etdiyi kimi idi, yəni təindiye qədər gördüyü karvansaralardan

ən yoxsulu, dilənci kökündə olanı. Böyük bir otaq həm mətbəx idi, həm yemək və yataq otağı. Ocaq elə buradaca, otağın ortasında hamar bir daşın üstündə qalanır, tüstüsü isə tavanın ortasındaki deşikdən, bacadan çıxıb gah havada bulud kimi dayanır, gah da karvansaradan bir neçə addimlıqda yerde duman kimi sürüñürdü. İçəridə, divarboyu yerə köhnə qatur dəriləri döşənmişdi; bunlar burada gecələyən soyyahaların yataqları idi. İndice təsvir etdiyim bu yeganə otaqdən iyirmi addım aralı, tövle kimi istifadə olunan çardağa bənzər bir tikili vardi. Bu gözel təbiətin qoynundakı mənzildə oturduğumuz vaxt burada qoca bir qadından, on-on iki yaşlarında bir qız uşağından başqa canlı məsləh yox idi. İkisinin də sifəti his çəkmişdi, üst-başlarından cin hürkündü, başdan-ayağa cır-cındır içinde idilər.

“Qodim Munda Betika əhalisindən bu günə qalanlar bax, elə bunlardır! – öz-özümə fikirləşirdim. – Ah! Sezar! Ah, müqəddəs Pompcy! Siz yenidən bu dünyaya gəlseydiniz, heç bilirsınız necə toccübənlərdirsiniz?!”

Mənim yol yoldaşımı görərkən həmin qarın təcəcüb doğuran bir heyrola qışkırdı:

– Ah! Senyor don Xose!

Don Xose qaşlarını çatdı və əlini yuxarı qaldırmaqla həmin dəqiqli do qarının sözünü ağızında qoydu. Mən bələdçi mə təref çevrildim və başqalarının anlaya bilməyəcəyi bir işarə ilə onu başa saldım ki, bu gecəni birlikdə keçirəcəyim adam haqqında mənə söz deməyo lüzum yoxdur. Hər şey aydın idi. Şam yeməyi mən gözədiyimdən do ola oldu. Bize hündürlüyü bir ayaq ucalığında olan balaca stolun üstündə evvəlcə düyüdən hazırlanmış xörək, yanında qızardılmış qart bir xoruz və sonra acı biber, daha sonra yenə də bitki yağında qızardılmış biber, nəhayət, gaspacho deyilən biber salatı verdilər. Üç cür xörəyin üçü də həddindən artıq acı olduğundan, tez-tez Montilla şerabından içməli olurduq. Yeyəndən sonra divardan asılmış mandolinanı görəndə – onu da deyim ki, İspaniyada hansı evə getsoniz mandolina görərsiniz – mən bize xörək verən balaca qız uşağından, egor bacarırsa, bir az çalmağını xahiş etdim.

Qız:

– Xeyr, bacarmıram, – deye cavab verdi, – ancaq don Xose elə gözəl çalır ki!

– Elosə, lütfən mənim üçün bir mahni oxuyun! – yenə də qız müraciət etdim. – Mən sizin milli musiqini ehtirasla sevirəm.

Don Xose şən halda:

– Məni elə sıqarlara qonaq edən sizin kimi alicənab, səmimi bir cənab üçün heç nəyi əsirgəmərəm! – dedi və mandolinanı ona verməsini qızə işarə etdi.

Sonra mandolinanı sinəsinə basıb çala-çala oxumağa başladı. Onun səsi kobud, ancaq məlahətli idi, oxuduğu mahni isə anlaşılmaz və qəribə səslənidir. Mahnının sözlərinə gəldikdə, mən o sözlərdən heç birini başa düşə bilmədim.

– Əger səhv etmirəmsə, oxuduğunuz mahni ispan mahnısı deyil, – dedim, – bu, mənim “Əyalətlər”<sup>33</sup> de eșitdiyim sorsikolara<sup>34</sup> oxşayır, sözləri də gerek ki bask sözləridir.

– Bəli, elədir ki var, – qəmli-kədərli halda cavab verdi.

O, mandolinanı yere qoydu və əllerini qoynunda çarpayayıb qəribə bir hüznə, sənməkdə olan ocağa tamaşa etməyə başladı. Balaca stolun üstüne qoyulmuş lampanın işığında onun həm nəcib, həm də heybətli görünən sifəti mənə Miltonun İblisini xatırladırdı.<sup>35</sup> Bəlkə, həmin İblis kimi mənim yol yoldaşım da cələ bu saat tərk etdiyi el-obasını və hansı bir səhvə görəse bu eldən qovulduğunu düşünürdü. Mən söhbəti yenidən təzələməyə cəhd cdirdim, ancaq o, qəmli xatirelərə dalıb mənə cavab vermirdi. Qarın otağın bir künkündə, ipin üstüne gerdək kimi atılmış cırıq yorğanının arxasında artıq şirin yuxuda idi. Balaca qız da qadınlara məxsus yerdə, qarının yanında yatmışdı. Vəziyyətin belə olduğunu görən bələdçi mənənənən qalxdı, mənə dedi ki, onun dalınca tövleyə gedim, ancaq bələdçiimin dediyi sözlərdən qəfildən sıçrayıb yerindən qalxan don Xose acıqla bizdən hara getdiyimizi soruşdu.

– Tövleyo! – deye bələdçi cavab verdi.

– Nə edəcəksiz orada? Atların yemi var. Yatın burada, ağa icazə verər.

– Qorxuram ki, ağanın atı xəstələnə, istəyirəm, ağa özü ata baxsun, bəlkə, bir şey lazımlı oldu, o, özü bilir nə etmək lazımdır.

Aydın məsələ idi ki, Antonio mənimlə təklikdə, məxfi danışmaq istəyirdi; ancaq mən don Xosedə şübhə oyatmaq istəmirdim və bir də, bizim burada olduğumuz bir vaxtda mənə elə gəlirdi ki, yaxşısı budur, özümüzü daha etibarlı aparaq. Antonioya cavab verdim ki, at işində o qədər də səriştəm yoxdur və mən yatmaq istəyirəm. Don Xose onu tövleyə ötürdü və tez də qayıdır gəldi. O, mənə dedi ki, ata heç no olmayıb, ancaq bələdçi bu heyvanı çox əzizləyir; onu

gödəkcəsi ilo sürtür ki, təri qurusun, özü də bütün gecəni xoşladığı həmin məşguliyyotla keçirmək istəyir. Bu vaxt mən qatır dərilərinin üstündə uzanmışdım; özüm də paltoma elə möhkəm, elə səliqəli bürünmüştüm ki, dərilərə toxunmayım. Mənim yanında yatmaq üçün üzr istoyib icazə alandan sonra – o, ədob qaydasını gözləyirdi, – don Xose qapının ağızında yixılıb yatdı; ancaq yatmamışdan qabaq silahına gülə qoydu və onu balıq əvəzinə başının altına qoyulmuş dağarcığın altına soxdu. “Gecən xeyrə qalsın!” deyib bir-birimizə şirin yuxu arzuladıq və beş doqiqədən sonra biz artıq şirin yuxuda idik.

Cox yorğun olduğumdan belə bir evdə yata bilirdim, ancaq bir saat keçməmişdi ki, qaşınma yuxumu qaçırdı. Elə həmin dəqiqlik dən bunun səbebini başa düşdüm, yerimdən qalxdım və geconin qalan hissəsini bu taxtabitili cvdə keçirməkdən, açıq havada yatmağı daha üstün tutdum. Ayaqlarımın ucunda yeriyerek qapıya çatdım və qapının ağızında daş kimi yixılıb yatmış don Xosenin üstündən elə adladım, həyətə elə səssiz-səmirsiz çıxdım ki, o oyanmadı. Qapının yanındaki geniş taxta skamyanın üstündə uzandım və geconi səhər elemek üçün yerimi istədiyim kimi rahatladım. Gözlərimi ikinci dəfə yummağa hazırlaşdığını bir anda mənə elə geldi ki, yanından bir adam və bir at kölgəsi keçdi, özləri də elə keçirdilər ki, heç bir səs, hənerti yox idi. Yatağında dikəldim və Antonionu tanıldım. Belə bir vaxtda onu tövlədə yox, məhz həyətdə gördüyümdən məni təəccüb bürüdü, yerimdən qalxıb onun yanına getdim. Məni görən kimi o dayandı.

– O haradadır?

– Karvansarada. Yatır. Taxtabitilərdən qorxmur. Bu atı nə üçün aparırsan?

Bu vaxt gördüm ki, səs çıxmamasın deye, Antonio atın ayaqlarını yorğanın cırıq parçaları ilə, özü də çox səliqəli sarımışdır.

Antonio mənə dedi:

– Allah xatirinə, bir az da astadan danışın! Məgər görmüsünüz ki, bu adam kimdir? Xose Navarrodur, Əndəlisin on məşhur qulduru. Bütün günü sizə işarə vururam, başa düşmürsüz ki, düşmürsüz.

– Qıldurdur, ya hər nədir, mənə nə doxli? – cavab verdim, – bizdən ki, bir şey oğurlamayıbdır. Səni inandırıram ki, onun belə fikri də yoxdur.

– Allah köməyiniz olsun! Ancaq onu elə verən adam üçün iki yüz dukat pul mükafatı ayrılmışdır. Buradan bir lyö yarımla məsaflədə

ulanlar<sup>36</sup> məntəqəsi var, tamıymamış mən igidləri buraya tökəcəyəm. Mən onun da atını aparardım, amma elə yaman- dir ki, çər deymişə Navarrodan başqa heç kim yaxın dura bilmir.

Ona dedim:

– Allah sizə lənət eləsin! Bu yazıq sizə nə pislik edib ki, onu satırsınız? Bir də ki, həmin bu adamın dediyiniz quldur olduğuna əmənsinizmi?

– Lap əlimin içi kimi bilirəm. Elə indicə o, mənimle borabər töv-ləyə gələndə mənə dedi: “Sən, deyəsən, axı məni tanıyırsan, əger mənim kim olduğunu bu xeyirxah cənaba desən, gülləni beyninə çaxaram”. Qalın, ağa, siz qalın onun yanında. Sizin üçün qorxulu bir şey yoxdur. Nə qədər ki, siz onun yanınızınız, o, heç nədən şübhə-lənməz.

Biz danışa-danışa karvansaradan o qədər aralanmışdıq ki, nal səslerini evdəkilərdən heç kim eşidə bilməzdi. Antonio bir göz qırpmında atın ayaqlarına sarıldığı cir-cindiri aşıb kənara tulladı, sonra ata minmək istədi. Mən onu yoldan saxlamaq, bu yoldan çəkindirmək üçün onu gah hədələməyə, gah da dilə tutmağa çalışdım.

O mənə dedi:

– Mən lüt oğlu lütün biriyəm, ağa, iki yüz dükəti itirə bilmərem, xüsusilə ölkəni belə pozğun tör-töküntülerdən, oclaflardan qurtarmaq haqqında söhbət getdiyi bir vaxtda. Ancaq özünüüzü gözləyin, Navarro oyansa, hər şədən evvel silahdan yapışacaq, onda vay sizin halınıza. Mən təhlükədən artıq uzaqlaşmışam. Necə bacarırsınız, elə də baş-niza çarə qılın.

Bu tühaf adam artıq yəhərdə idi; o, atı mahmızladı və az keçmədi ki, geconin qaranlığında gözdən itdi.

Mən bolədçimin əlindən bərk hirsənmişdim və özümü çox narahat hiss edirdim. Bir az fikirləşdikdən sonra müəyyən bir qərara gəldim və yenidən karvansaraya qayıtdım. Don Xose narahatlıqla yatır, yuxusuz keçirdiyi bir neçə günün yorğunluğunu canından çıxarırdı. Onu oyatmaq üçün möhkəm silkələməyə məcbur oldum. Mən onun qorxunc, vəhşi baxışını və silahını qapmaq üçün etdiyi hərəkəti ömrüm boyu unutmayacağam, ehtiyat üçün mən onun silahını yatağından bir az aralı qoymuşdum.

– Müsyö, – dedim, – sizi oyatdiğim üçün üzr istoyırom, sizə axmaq bir sual verəcəyəm: – Elə bu saat altı-yeddi uların bura gəlməsi sizə yaxşımlı olar?

O, sıçrayaraq qalxdı və qorxunc səslə soruşdu:

- Bunu sizə kim dedi?
- Bunu kimin demosinin no əhəmiyyəti var, fikir özü yaxşı olsun.
- Sizin bələdçiniz məni satdı, ancaq o, bunun üçün mənə cavab verməli olacaq, hanı o?
- Bilmirəm... Deyəsən, tövlədodır... ancaq kimso mənə dedi...
- Kim dedi sizə?.. Hər halda, qarının işi dcyil...
- Tanımadığım bir adam... Ancaq artıq sözün yeri deyildir, ya "hə" deyin, ya da ki "yox". Silahlı əsgərləri gözləmək fikriniz var? Əger vardırsa, onda gecəniz xeyrə qalsın, yox, əgor yoxdur, onda vaxtı itirməyə dəyməz. Sizin yuxunuza haram qatdığını üçün üzr istəyirəm.
- Ah! Sizin bələdçiniz!.. Sizin bələdçiniz! Elo əvvəldən mənim ondan gözüm su içmirdi!.. Ancaq onunla haqq-hesabım qalsın sonraya, əvəzini çıxaram!.. Əlvida, müsyö. Mən etdiyiniz yaxşılıq üçün Allah özü size əvəzini versin! Mən sizin düşündüyüni qədər də pis adam deyiləm... Bəli, məndə merhəmətli adamlara rəhm etmək xasiyyəti hełə də vardır... Əlvida, müsyö... Yalnız bir şeyə təəssüflənirəm... O da ki, sizin bu hərəketinizin, xeyirxahlığınızın qabağında sizə bir yaxşılıq edə bilməməyimdir.

- Sizə etdiyim yaxşılığın əvəzində, don Xose, mənə söz verin ki, heç kimdən şübhələnməyəcək və kimsodən intiqam almaq fikrinə düşməyəcəksiniz. Alın, bu sıqarları da yol üçün götürün, yolunuz uğurlu olsun!

Və mən ona əl verdim. O, mənə cavab vermədən olimi sıxdı, odlu silahını, yol heybəsini götürdü və mənim başa düşmodiyim dildə qarıya bir neçə söz deyib, tövleyə tərəf götürdü.

Bir azdan sonra onun kəndə tərəf çapılıb gedən atının ayaq səsleri apaydın eşidilirdi.

Mənə gəldikdə isə, yenidən skamyanın üstüno uzandım, ancaq gözlərimə bir daha yuxu getmədi. Bir oğrunu, bəlkə də, qatili dar ağacından qurtarmaqda haqlı olub-olmadığımı öz-özümdən soruşturdum. Bu da yalnız onun üçün idi ki, mən onunla Valensiya adətinə görə qaxac edilmiş donuz eti ilə düyü xörəyi yemişdim. Qanun üzrə hərəket edən bələdçi mənə xəyanət etməmişdim ki?! Ancaq qonaqpərvərlik borcu... Özüm-özümü amansızlıqla mühakimə edirdim. Gələcəkdə bu quldurun bütün cinayet işlərinə görə, bəlkə, də mən məsuliyyət daşımış olacağam... Bununla belə, bütün bu həqiqətlərə

qarşı müqavimət göstərən bu qeyri-şüuri herəketlərə haqq qazan-dırmaq özü düzgündürmü? Mən bu işdə sehv etmirdim ki? Bəlkə də, düşdüğüm bu çətin vəziyyətdən, vicdan əzabı çəkməkdən qurtara bilməyəcəkdir. Tutduğum işin mənəvi iztirabları və keçirdiyim tərəddüdlər içinde hələ də götür-qoy etdiyim bir anda beş-altı nəfər atlının peyda olduğunu gördüm. Antonio da chtiyatdanmı, ya nədənse, onlardan lap arxada gelirdi. Mən onların qabağına çıxdım və bildirdim ki, axtardıqları quldur iki saat olar ki, aradan çıxb. Dəstə başçısının sorğularına cavab olaraq qarı bildirdi ki, o, Navarronu təmərmiş, ancaq tək-tənha yaşadığından və canının qorxusundan onu ələ verə bilməzmiş. Qarı daha sonra dedi ki, Navarro onun yanında yaşadığı müddətə həmişə gecəyarısı yola düşüb harasa gedirmiş. Mənə gəldikdə ise buradan bir neçə lyoluk yol getmək, pasportumu arxeoloji cəmiyyətin rəhbərinə təqdim etmək və yalnız bundan sonra arxcoloji tədqiqatlarına başlamağım qalırdı. Antonio iki yüz dukati mənim ucbatımdan qazana bilmədiyini düşünərək ürəyində mənə kin bəsleyir və tors-ters baxırdı. Mən cə oradaca maliyyə imkanımın daxilində dövlətin ona verə biləcəyi miqdarda pul verdim.

## II

Korduda bir neçə gün qaldım. Mənə Dominikan kitabxanasından bir neçə əlyazması göstərildilər. Həmin əlyazmalarda antik Munda haqqında məlumat tapmalı və toplamalı idim. Rahiblər məni çox gözəl qarşılıdalar; gündüzleri monastırda keçirir, axşamlar ise şəhərdə gəzirdim. Korduda günəş batan zaman Qvadalkivir çayının sahili boyunca veyil-veyil gözənlərə rast gelirsən. Burada gün hazırlanmasında ölkədəki köhnə adət-ənənəni saxlamağa çalışan dəri zavodundan gəlon ağır hava ilə nəfəs almalı olursan. Ancaq əvəzində, burada az-çox dəyerli tamaşalara da baxıb hezz almaq olar. "Anjclus"<sup>37</sup> başlanmamışdan bir neçə dəqiqə qabaq bir dəstə qadın, qarışındakı dikdirin üstüne yiğisir. Onların arasında kişi olmamalıdır. "Anjelus"un başlanması bildiron kilse zəngi seslənəndə, deməli, axşam düşür. Zəngin sonuncu zərbəsi vurulanda dəstədəki bütün qadınlar soyunub suya girirlər. Sonra isə dehşətli səs-küy, gülüş səsleri, qışkıraq əlindən ağız dcyəni qulaq eşitmir. Yuxarıdan da kişilər ətimən qadılara diqqətlə tamaşa etməyə başlayır, gözlərini bərədirler, ancaq yenə də bir şey görə bilmirlər. Bununla bərabər, tutqun

mavi röngə çalan çayın səthindəki bu ağımtıl və bir-birinə qarışmış qadın sıqurları şairanə hisləri coşdurur və kiçicik bir təsəvvürlə, Akteonun<sup>38</sup> taleyindən qorxuya düşmədən bəlo, Diananı və onunla bərabər çimən su pərilərini xəyalda canlandırmaq olar. Mənə dedilər ki, hətta günlərin birində tərbiyəsiz uşaqlar kilsodə zong çalan rahibi ələ alırlar və "Angelus"un zəngini ibadətin başlanmasına iyirmi dəqiqə qalmış ona vurduturlar. Gündüz olmasına baxmayaraq, Qvadalkivir pəriləri tərəddüd keçirmədən günəşdən çox "Anjelus" a inanmış, həmişəki kimi, tez başa gələn hazırlıq işlərini görmüş və ənimməyə hazır vəziyyətdə olmuşlar. Mən bu işi dəqiq bilmirəm. Mən orada olduğum vaxtlar zəngçalımı ələ almaq mümkün deyildi, qas qaralmışdı və yalnız pişik gözləri lazımlı idi ki, portağal satan bir qarını gözəl, pozğun Kordu qızından ayıra bilsin.

Bir gün, axşamın ala-toranında Qvadalkivir çayının sahili boyu uzanıb gedən hasara dirsəklənib papiros çekirdim, ələ bu zaman bir qadın çayın sahilinə, aşağıya enən pilləkanların birinə qalxıb, mənim yanında oturdu. Onun saçlarına etirli çiçəkləri adəmi gecələr bihuş edən iri bir dəsto yasəmən taxılmışdı. O, sadə, bəlkə də, kasib geyinmişdi; adəton, bir qayda olaraq, bu yerin gecələr qara geyinən bütün xoşxasiyyot qızları kimi, o da tamam qara geyimdə idi. Burada qadınlar axşamlar yox, sehərlər qara geyinirlər; axşamlar iso fransızsayğı geyinib-keçinirlər. Mənim pərim gəlib yanında oturanda başındakı tor örpeyi sürüşüb çıynına düşdü və mon "ulduzlardan süzülən tutqun işiqda"<sup>39</sup> onun bestəboy, cavan, gözəl əndamlı olduğunu gördüm. Gözəri də çox iri idi. Həmin dəqiqə sıqarımı yere atdım. O mənim bu sırf fransız nezakətimi dərhal başa düşdü və tütünün qoxusundan xoş gəldiyini və etirli "papelito"<sup>40</sup> tapanda, hətta çəkdiyini də dərhal məne söylədi. Xoşbəxtlikdən onun dediyi sıqarlardan var idi və mən ona cold sıqar təklif etdim. O, razılıq edərək birini götürdü və onu bir uşağın qovun ucunda götürdiyi odla yandırdı, homin od bizi bir suya başa gəldi. Sıqarı sıqarın oduna yandıraraq gözəl peri ilə o qədər səhbət etdik ki, bir də baxdıq, sahilde bizdən başqa heç kim yoxdur. Belə başa düşdüm ki, bu qadına yaxınlıqdakı neveriyaya<sup>41</sup> gedib dondurma yeməyi təklif etsem, bu, qobahət sayılmazdı. Cüzi tərəddüddən sonra o, razı oldu, ancaq qəti qərara gəlməmişdən qabaq saatı soruşdu. Mən saatımı çıxarıb qurdum ki, zəng çalsın və saatının belə zong çalması onu çox təəccübləndirdi.

- Daha nə ixtira qaldı ki, etməyəsiniz, cənab əcnəbilər? Siz hansı ölkədənsiniz, müsyö? Yeqin ingilissiniz, eləmi?<sup>42</sup>

- Fransızam və həm də sizin sadiq nökərinizəm. Bos siz nəccə, madmuazel, səhv etmirəmsə, Kordudansınız, eləmi?

- Xeyr.

- Hər halda Əndəlisdənsiniz. Monə ələ gəlir ki, bunu sizin danışığınızın şirinliyindən təyin etmək olar.

Əgər siz camaati danışığından bəlo tanıyansınız, onda mənim də kim olduğunu gərək bileydiniz.

- Mənə ələ golir ki, siz həzreti İsanın ölkəsindən, cənnətin iki addımlığındansınız.

(Mən əndəlislilərə aid olan bu metaforanı dostum, sevilyalı Fransisko Sevilyadan öyrənmişdim)<sup>43</sup>.

- Bah! Yox bir, cənnətdən!.. Buranın adamları deyirlər ki, cənnət bizim üçün yaradılmamışdır.

Onda siz ya mavritan qızısınız... ya da ki... mən "Yəhudi qızı" deməyə cürət etməyib özümü saxladım.

- Bəsdir! Bəsdir! Daha kim qaldı ki, deməyəsiniz? Yaxşıca görüsünüz ki, mən qaraçı qızıym, isteyirsinizmi falınıza baxım? Karmensita haqqında heç eşitməmişsiniz? O, monom!

O vaxtlar, düz on beş il bundan əvvəl, mən dinə, allaha-filana inanmaz və özümü bir cadugörin yanında gördükdə belə heç nədən qorxub çəkiməzdəm. Öz-özümə dedim: "Lap yaxşı! Keçən həftə məşhur bir yolkəsənle şam ctdim, bu gün isə şeytanın qaravaş ilə dondurma yeməyə gedirəm, seyahətdə hər şeyi görmək lazımdır". Söhbəti davam ctdirmək üçün bir səbəb də var idi. Mənim üçün nə qədər ayıb olsa da, etiraf etməliyəm ki, kolleci qurtarandan sonra bir müddət də vaxtimi cadugərlik elmini öyrənməyə sərf etdim və hetta cahil adamlara cadu-piti də yazdım.<sup>44</sup> Belə tədqiqat işlərinə həvəsimin çoxdan sönüməsinə baxmayaraq, həves hələ tamamilə ölüb getməmişdi və buna görə də qaraçılara arasında cadugərliyi öyrənmək fürsətindən istifadə etməyi özüm üçün toy-bayram sayırdım.

Şirin səhbət edə-edə neveriyaya daxil olduq və şüse kürənin içərisinə qoyulmuş şamla işıqlandırılan balaca bir stolun arxasında oturduq. Bir neçə alicənab adam məni belə gözəl qadınla gördükdə çox töəccübləndi və mən fürsətindən istifadə edib öz "jitana"<sup>45</sup> ma diq-qətlə, başdan-ayağa tamaşa edə bildim.

Mən Karmenin xalis irqdən olduğunu şübhə edirdim, çünkü bu, mənim indiyə kimi gördüğüm qaraçı qadınlarının hamisindən gözəl

idi. İspanlar deyirlər ki, qadının gözəl olması üçün o gerək özündə otuz əlamət toplasın, yaxud onun kimliyini on əlamətinə görə təyin etmək lazımlı gələrsə, gerək bu on əlamətin hər biri onun bədəninin üç üzvüne uyğun gəlsin. Məsələn, onda üç şey qara olmalıdır: gözlər, kirpiklər və qaşlar. Üç şey ince olmalıdır: barmaqlar, dodaqlar, saçlar və saire. Yerdə qalanını isə Brantomda<sup>46</sup> görə bilərsiniz. Mənim qaraçım bu qədər kamilliyyin iddiasında ola bilməzdi. Onun dərisi son derecə eyibsiz olduğuna baxmayaraq, mis rənginə çalırdı. Gözleri çəş idı, ancaq ilahi qələm çəkəndə elə bil birinci bu gözlərə çəkmışdı; dodaqları bir az qalm idı, dişləri isə soyulmuş badam dənəsindən də ağ görünürdü. Saçları bir az cod görünənə də, uzun və zil qara idı, lap diqqətli baxanda yaşıla çalırdı. Sizi uzun-uzadı təsvirlə yormamaq üçün, ümumiyyətlə, sizə deməliyəm ki, o, hər bir nöqsanda öz gözəl keyfiyyətlərini bütün ziddiyyətlə, özü de qabarığ şəkildə birləşdirmişdi. Bu, çox qəribə və təbii bir gözəllik idi; ilk baxışda səni təoccübəldirir, sonradan isə onu unuda bilmirsən. Xüsusilə onun, ehtiraslı, odlu gözlerini heç bir məxluqda görməmişəm. "Qaraçı gözü – canavar gözü" – bu ispan ifadəsi diqqətli müşahidədə özünü doğrudur. Əger canavarın baxışını görmək üçün heyvanxanaya getməyə vaxtınız yoxdursa, onda sərçəni tutmaq üçün mariqda dayanıb pusan pişiyin baxışına diqqətlə tamaşa edin.

Əlbəttə, qəhvəxanada fala baxdırmaq gülünc olardı. Bu səbədən mən bu gözəl cadugər qadını evinə qədər ötürmək üçün ondan icazə istədim. O, buna asanlıqla razı oldu, bir daha saatı soruşdu və məndən xahiş etdi ki, onu yenə qurum, zəng vursun, o da baxsın.

– O, doğrudan qızıldır? – qeyri-adi bir diqqətlə saata baxan cadugər qadın soruşdu.

Biz küçəyə çıxanda hava tamam qaralmışdı, köşklerin çoxu bağlanmış, küçələrdən ol-ayaq çəkilmişdi. Biz Qvadalkivir çayının körpüsünü keçdik və qəsəbənin lap qurtaracağında zahirən adı, dəbdəbəsiz bir evin qarşısında ayaq saxladık. Bir oğlan uşağı qapını açdı. Qaraçı qadın həmin uşağa mənim başa düşmədiyim dildə nəsa dedi, mən elə başa düşdüm ki, onlar ya "romani", ya da "çipe kalli", yəni qaraçı dilində damışdırılar. Uşaq həmin dəqiqə gözdən itdi və biz içərisində kiçik stol, iki kətil və bir sandıq olan geniş otaqda qaldıq. Bunlardan əlavə, burada xeyli portağal, bir dəstə soğan və bir bardaq su vardı.

Biz otaqda tək qalan kimi qaraçı qadın sandığı açdı və oradan çox işlənmiş bir dəst kart, bir ahənrüba, bir qurudumuş buqələmən

ve öz sənəti üçün lazım olan başqa şəyər çıxartdı. Sonra mənə dedi ki, demir pulla sol əlimin içində xaç çəkim. Mən deyilənlərin hamisəna əməl etdim və bundan sonra cadugərlik mərasimi başlandı. Onun dediklərini burada size xatırlatmağa lüzum yoxdur, ancaq onun fala baxmaqda işlətdiyi əməliyyatlara gəlincə, deməliyəm ki, o, doğrudan bir cadugər idi, bir də onun yarısı.

Bədbəxtlikdən bizi tez narahat etdiler. Qapı qəfildən taybatay açıldı, gözlərinə qədər paltoya bürünmüş bir kişi içəri girdi və kobud səsle qaraçı qadının üstüne qışqırmağa başladı. Mən onun nə dediyini başa düşmürdüm, ancaq səsinin ahengi, ifadəsi onun ovqatının təlx olduğunu bildirirdi. Qaraçı qadın onu görərkən nə təəccübəldəni, nə də hırslandı, ancaq yerindən qalxıb onun qabağına qaçıdı və cəld danışa-danışa bir az əvvəl eşitdiyim həmən dildə ona müraciət etdi. "Paillo" sözü damışqda tez-tez eşidilirdi, bu mənim başa düşdürüm yeganə söz idı. Mən bilirdim ki, qaraçılara öz qəbilələrinə yad olan adamı "paillo" adlandırırlar. Söhbətin məndən getdiyini gúman etdim, məsələni tam aydınlığı ilə başa düşməyə çalışdım. Artıq əlimi dolabçalardan birinin ayağına atmışdım və lazım gəlse, bu adamın kəlləsinə endirmək üçün öz-özlüyümdə məqam gözləyirdim. Bu adam qaraçı qadını özündən kənara itələyib mənə təref irəlilədi, sonra bir addım kənara çəkilib:

– Ah! Müsyö, sizsiniz? – dedi.

Mən də öz növbəmdə ona diqqətlə baxdım və dostum don Xoseni tanıdım. Bu dəqiqə onu vaxtında asdırılmadığımı görə bir az təəssüfləndim.

– Eh! Bu sizsiniz, mənim qoçağım! – zorla gülümseyiş cavab verdim: – Bu madmuazel mənə maraqlı şəyər damışlığı bir vaxtda siz ona mane oldunuz, onun dediklərini yarımcıq qoydunuz.

– Yenə həmən oyun! Buna da son qoyar! – O, sərt nəzərlərlə qaraçı qadını başdan-ayağa süzdü.

Buna baxmayaraq, qaraçı qadın öz dilində don Xose ilə hələ də damışındı. O getdikcə qızışırı. Gözleri hədəqəsindən çıxır, getdikcə dəhşətli bir görkəm alır, sıfətinin çizgilişleri şəkildən-şəkər düşür, hirsindən ayaqlarını yere döyürdü. Mənə elə gəldi ki, bu qadın nəyisə təkid edir, o isə tərəddüd edirdi. Qadın balaca əlini çənəsinin altında tez-tez ireli-geri apartmaqla qarşısında dayanan kişiye nə demək istədiyini mən indi başa düşdüm və hər şey mənə aydın oldu. Mən belə başa düşdüm ki, söhbət bir boğazın kəsilməsin-

den gedir və şübhəm qalmadı ki, bu boğaz elə mənim boğazimdır ki var.

Gözəl natiqlik istedadı ilə deyilmiş bir yiğin sözə don Xose üç-dörd kəlmə ilə qısa cavab verdi. Bu zaman qaraçı qadın nifrət dolu nəzərlə ona baxdı və sonra otağın bir künçündə türkəsayaq bardaş qurub oturdu, portağallardan seçib götürdü, qabığını soyub yeməyə başladı.

Don Xose mənim qolumdan tutdu, qapını açdı və məni küçəyə qədər ötdürdü. Biz dinməz-söyləməz təxminən iki yüz addım yol getdik, heç birimiz dinnirdik. Sonra o, əlini məndən çekerək dedi:

– Bu yol ilə düz getsəniz, qabağınız körpü çıxacaq.

Ele həmin dəqiqə də o, arxasını mənə çevirdi və cəld uzaqlaşdı. Mən bir az pert və qanıqara karvansaraya qayıtdım. Paltarımı soyunarkən saatının yoxa çıxdığını gördüm, elə bil başımdan bir qazan qaynar su tökdüler.

Bir neçə dəfə ölçüb-biçəndən sonra sababsı günü qaraçı qadının evinə gedib saatın yoxa çıxdığını bildirməkdən, yaxud polisə xəber verməkdən vaz keçdim. Dominikan əlyazmaları üzərində işimi qurtardım və Sevilyaya yola düşdüm.

Bir neçə ay Əndəlisdə soyahətimi davam etdirdikdən sonra Madride qayıtmak istədim və iş elə gətirdi ki, yenə Kordudan keçməli oldum. Burada çox qalmaq fikrim yox idi, çünki Qvadalkivir çayında əimən qadınlar və bu gözəl şəhər mənim o qədər də xoşuma golmirdi. Bununla belə, dostlarımdan bir neçəsini görmək və bir neçə işi yoluna qoymaq məsəlesi məni yenə heç olmasa, üç-dörd günlüyə müsəlmanların bu qədim paytaxtına çəkirdi.<sup>47</sup>

Dominikanların monastırına çatar-çatmaz, Munda şəherinin vaxtıla harada yerləşdiyini öyrənmək məqsədilə tədqiqat apardığım zamanlar mənə həmişə xüsusi diqqət yetirən rahiblərdən biri məni görən kimi qollarını açaraq məni bağına basdı və sevincək dedi:

– Çox şükür sənə, ilahi! Xoş gelmişsiniz, mənim əziz dostum! Biz hamımız elə bilirdik ki, siz artıq ölmüşsünüz və sizin ruhumuzun şad olması üçün elə mən özüm dəfələrlə “Pater” və “Ave” oxumuşam.<sup>48</sup> Deməli, sizi öldürməmişlər, sadəcə qarət etmişlər, bunu isə biz bilirik.

– Necə məgər? – mən təəccübə soruşdum.

– Bəli, biz size kilsəyə getmək vaxtıdır dedikdə sizin kitabxanada zəng vurmaq üçün qurdugunuz saat yəqin ki, yadınızdadır. Hə! Həmin saat tapılmışdır və onu sizə qaytaracaqlar.

– Yəni məsələ burasındadır ki, – səbirsizliklə onun sözünü ağızında qoydum, – mən həmin saatı itirmişəm.

– Həmin dələdüz həbs olunmuşdur və bir qara qəpik üçün xristianın üstünə tūfəng çökib öldürməyin ona görə su içmək kimi bir şey olduğunu eşidəndə biz hamımız qorxduq və belə hesab etdik ki, indi o, sizi yəqin öldürmiş olar. Mən sizinlə polis məmərunun yanına gedəcəyəm və gözəl saatınızı sizin özünüzə qaytaracağam. Və sonra evinizə qayıdanda hünəriniz var, deyin ki, İspaniyada ədalət məhkəməsi öz işini bilmir.

Ona dedim:

Sizi inandırıram ki, saatının itməsi bədbəxt bir adamin dar ağızından asılmasına şahid kimi durub baxmaqdan mənim üçün daha xoşdur, xüsusilə ona görə ki... ona görə ki...

– Oh! Heç narahat olmayın, onu lap yaxşı tanıırlar və onu iki dəfə asmaq lazımlı golmeyəcək. Mən asılmaq deyəndə buna o qədər də əmin deyiləm. Bu da sizin idalqodur,<sup>49</sup> deməli, sabah yox, birisi gün rəhm etmədən onu boğub öldürəcəklər.<sup>50</sup> Siz görünüşünüz ki, bir dəfə az, bir dəfə çox uğurluq etmək onun veziyətini yüngüləşdirməyəcək. Allahın altında onun cinayəti kaş uğurluq olaydı! Ancaq o, dəfələrlə adam öldürmüştür, özü də bir-birindən dəhşətli.

– Onun adı nedir?

– Onu ölkədə hamı Xose Navarro adı ilə tanırı, ancaq onun bask dilində başqa bir adı da var ki, həmin adı nə sən, nə də mən heç vaxt dilimizə getirməyoceyik. Yadınızda saxlayın ki, bu adımı görmək, onunla görüşmək olar və bizim yərlərin qəribəliklərini, yerli xüsusiyyətlərinə öyrənen, tədqiq edən sizin kimi bir adam gerek İspaniyada firıldaqçıların o biri dünyaya necə getdiklərini görmək fürsətini əldən buraxmasın. O, kilsədədir, Martinez ata sizi ora aparar.

Mənim dominikanımlı bu “balaca gözəl boğazdan asma”nı görməyimi elə tokidlə teləb etdi ki, boyun qaçıra bilmədim. Mən məhbusu görməyo getdim və özümlə bir qutu sıqar götürdüm, düşündüm ki, sıqarlar onun qarşısında mənim nəzakətsizliyim, bəlkə, bir az haqq qazandıra bildi.

Mən don Xosenin yanına gələndə o, nahar edirdi. O, başının işarəsi ilə məni çox soyuq qarşılıdı və gotirdiyim hədiyyə üçün mənə çox nəzakətli təşəkkür etdi. Ona verdiyim sıqarların hamısını sayıb qurtaranın sonra bir neçəsini götürdü, qalanlarını isə özümə qaytardı, çünki onun dediyinə görə, bunlar ona lazım olmayacaqdı.

Cəzasını bir az pul gücünə, yaxud dostlarının köməyi ilə yün-gülləşdirə biliçeyimi onun özüne dedim. Əvvəlcə kədərli bir görkəmlə gülümşəyərək çıyinlərini çəkdi, sonra isə fikrə gedərək, onun ruhunun şad olması üçün dua oxutdurmağımı məndən xahiş etdi.

— Siz, — deyə utana-utana əlavə etdi, — sizi təhqir edən bir adamın ruhunun şad olması üçün dua oxutdurardınız mı?

— Əlbətə, buna əmin ola bilərsiniz, mənim əzizim, — dedim, — ancaq məni, elə bilirom ki, bu ölkədə heç kim təhqir etməmişdir.

O, mənim əlimi elinə aldı və bərk sıxıdı. Bir anlıq sükütdən sonra yenə sözünə davam etdi:

— Sizdən daha bir xahiş edə bilerəmmi?.. Ölkenizə qayıdanda, bəlkə, yolunuz Navarradan düşdü. Heç olmasa, yolunuzu Navarranın yaxınlığındakı Vittoriyadan salın.<sup>51</sup>

— Baş üstə, mən mütləq Vittoriyadan keçəcəyəm və hem də heç cür ola bilməz ki, Pampölüne<sup>52</sup> getmək üçün yolumu başqa yerdən salıñ, əmin edirəm ki, sizin xatırınız istədiyinizi edəcəyəm.

— Hə, yaxşı! Əger Pampölüne getsəniz, orada daha maraqlı şeylər görebəksiniz. Bu, gözəl şəhərdir. Mən bu ikonam (o, boynundan asdığı balaca, gümüş ikonam mənə göstərdi) size verəcəyəm. Onu kağıza bükərsiniz, — özünü elə almaq üçün o, bir anlığa dayandı, — və bunu ünvanını size deyəcəyim gözəl bir qadına ya özünüz verərsiniz, ya da ki çatdırarsınız. Siz ona mənim öldüyüümü xəber verərsiniz, ancaq necə öldüyüümü deməzsınız.

Mən onun tapşırığını yerinə yetirəcəyimə söz verdim. Onu sabahı gün yenə gördüm və günün xeyli hissəsini onunla keçirdim. Sizin indi oxuyacağınız bu kədərli əhvalati mən onun öz dilindən eşitmışəm.

### III

— Mən, — o, səhbətinə belə başladı. — Elizondo şəherinin Bəztanda vadisində anadan olmuşam. Adım don Xose Lizarra Benqoadır və siz də, müsyö, İspaniyaya bələd olduğunuzdan, yəqin ki, elə mənim adımdan milliyyətcə baskılı, özümüz də köhnə xristian<sup>53</sup> olduğumu o saat bildiniz. Əger don sözünü adımin qarşısına qəbul edirəmsə, bu o deməkdir ki, buna mənim haqqım var və bir də ki, indi mən Elizondoda olsaydım, özümüz əsil-nəcabətimi, nəslimin kökünü

sizə pergament kağızında yazılı sənəd kimi göstərərdim. Məni valideynlərim keşiş elemək istəyirdilər və oxutdururdular da, ancaq heç nə çıxmadi. Mən top-top oynaması çox sevirdim, evimi yuxarıda ele bu oldu. Biz navarralılar top-top oynayanda dünyada hər şeyi unudurraq. Günlerin birində mən oyunda uddum və Alava kəndindən olan bir oğlan mənimlə savaşmaq istədi. Biz “makilamızı”<sup>54</sup> götürdük və mən yenə də qalib çıxdım, onu öldürdüm, ancaq bu, məni ölkədən baş götürüb getməyə məcbur etdi. Draqunlara<sup>55</sup> rast geldim və məni Almanza süvari alayına qəbul etdilər. Bizim dağlılar hərbi sənəti çox tez öyrənirlər. Mən az bir vaxtda böyük komandiri oldum və mənə zabit rütbesi verəcəklərinə söz də vermişdilər. Elə bu vaxt bədbəxtlikdən məni Seviliya şəhərindəki tütün fabrikinə gözətçi təyin etdilər. Əger Seviliyaya yolunuz düşübə, Qvadalkivir çayının lap yaxınlığındakı qala divarlarının arxasında olan bu nəhəng binanı görməmiş deyilsiniz. Tütün fabrikinin darvazası və onun yanındaki qaravulxana indi də cələ gözümüz qabağındadır. İspanlar qaravulda dayananda ya kart oynayarlar, ya da ki, yatarlar. Mən isə əsil navarra kimi həmişə bir şeyle məşğul olmağa çalışırdım. Mən silahimin süməsi üçün sarı mis mofildən zəncir hazırlayırdım. Birdən gördüm ki, yoldaşlarım deyirlər: “Bax, zong çalınır, qızlar indi işə qayıdacaqlar”. Bilirsınız, müsyö, həmin bu dədiyim fabrikdo dörd-beş yüzə qədər qadın işləyir. Bu qadınlar böyük bir salonda siqar bükürələr. Oraya şəhər bolədiyyə rəisiñin icazəsi olmadan kişi xyclağı gedə bilməz, çünki onlar, xüsusilə, cavan qadınlar, hava isti olanda yüngül alt paltarında, istədikləri kimi oturuzlar. Fəhlo qadınlar nahardan sonra işə qayıdanda cavan oğlanlar gedib yolun kənarında dayanır, onların keçib getməsinə tamaşa cdirlər və onlara hansı rəngdə olur olsun toxunma paltarlardan gətirib satmalarını xahiş edirlər. Bu gənc qadınlar arasında da az adam tapılar ki, tafta boyun şərflorindən, tül örpkələrdən satmaqdən imtiina etsin, belə bir balıq ovundə işə tutduğunu çıxarmaq üçün ovçunun azaciq əyilməsi kifayətdir. Başqları baxanda mon qapının yanında, gözətçi skamyasının üstündə otururdum. Onda mənim cavan vaxtlarım idi, həmişə doğma vətəni düşünürdüm, uzun saçları çıyinlərinə tökülen göy yubkali<sup>56</sup> qızlar gözümüz qabağından bir an olsun getmirdi. Bunu da deyim ki, Əndəlis qızlarından ehtiyat edirdim, çünki onların xasiyyətlərinə hələ alışa bilməmişdim. Onlar adamı həmişə olə salar, heç vaxt ağılli bir söz deməzdilər. Mən öz zəncirimi qayırmaqla məşğul ikən birdən eşitdim

ki, mülki adamlar deyirlər: "Bax, qaraçı qızı goldi!" Mən gözlərimi səs gelən torəfə qaldırdım və onu gördüm. Həftənin cümo günü idi, mən həmin günü heç vaxt unutmayacağam. Bir neçə ay bundan əvvəl evində rastlaşıdığımız və sizin tanıldığınız bu Karmen'i gördüm.

O, qırmızı və çox qısa yubka geymişdi; yubka elə qısa idi ki, ağ, cırıq ipək corabları yuxarıya qəder görünürdü və ayaqlarındakı qəşəng qırmızı Mərakes ayaqqabılı al röngli bağlarla ayaqlarına sarılmışdı. O, çiyinlərinə və saçlarına vurulmuş böyük etirli akasiyaçıçayı dəstəsini göstərmək üçün tor örpeyini aşağı saldı. Onun ağızında bir akasiya çiçəyi vardı, özü də Kordu şəhərindəki at zavodunda olan cavan madyanlar kimi yanlarını əsdiro-əsdiro yeriyirdi. Mənim vətənimdə belə geyinmiş qadını her kəs görəsə, dərhal xaç çevirir. Seviliyada belesini görənlərsə, ona söz atarlar; o da ona söz atan adama qas-göz edərək yumruğunu ombasına qoyub, əsil qaraçı qızlarına xas olan tərzdə cavab verərdi. İlk baxışda o mənim xoşuma gəlmədi və mən yenə öz işimlə maşğıl oldum; ancaq o, bir dofo çağırılınca yox, çağırılmayanda golib adəmin qabağında dayanan qadınlar və pişiklər kimi mənim qabağında dayandı və əndolissayağı mənə müraciət elədi:

— Kirvə, zəncirini mənə verərsənmi, daxilimin açarlarını o zəncirə keçirib saxlamaq isteyirəm.

— Bu, mənim tüsəngimin sümbəsini asmaq üçün lazımdır, — deyə ona cavab verdim.

— Hə, sənin tüsənginin sümbəsi üçün — o gülümsədi.

— Ah! Deyirəm axı, madam ki müsyönün sümbəyə ehtiyacı var, deməli, o haşıyətoxuyandır!<sup>57</sup>

Orada olan adamlar gülməyə başlıdilar, mən isə port olduğumdan qızardım və ona cavab vermək üçün söz tapmadım.

— Bura bax, canım-ciyerim, — o, yenidən sözə başladı, — onda mənə örpeyim üçün yeddi qulac uzunluğunda qara haşıyə toxu, ey mənim qolbimin sancaqcısı!

Və bundan sonra ağızındaki akasiya gülünü götürüb baş barmağı ilə şəhadət barmağının arasında sıxaraq mənə tərəf elə tulladı ki, gül düz gözlerimin arasına dəydi. — Elə bil ürəyimdən gülə ilə vurdular, müsyö... Mən nə edəcəyimi, hara gedəcəyimi bilmirdim, ağac kimi quruyub yərimdə qalmışdım. O, fabrikə girəndə mən həmin akasiya çiçəyinin ayaqlarının arasında yerə düşdүünü gördüm. Həmin anda heç özüm də bilmədim ki, mənə nə oldu, ancaq mən yoldaşlarımdan gizlin gülü yerdən götürdüm və onu pencəyimin cibinə qoydum. Birinci səfəhlik!

Bu hadisədən iki-üç saat sonra mən yenə onu düşünürdüm ki, qapıcı tövşüyə-tövşüyə, rəngi qaçmış halda qarovalı xanaya gəldi. O, bize xəbər verdi ki, sıqar bükülen böyük salonda bir qadını öldürübər və ora qarovalı göndərmək lazımdır. Zabit mənə iki nəfər götürməyi və gedib deyilən hadisəni yoxlamağı tapşırırdı. Adamlarımı götürdüm və yuxarı qalxdım. Təsəvvür edirsinizmi, müsyö, mən salona girəndə hər şeydən əvvəl üç yüzə qədər qadını alt paltarda, yaxud clə belə yarıçılpaq gördüm, hamısı da elə qışqırır, əlləri ilə elə hərəkətlər edirdi və elə haray-heşir salmışdı ki, inanın, ildirim çaxsaydı, heç Allahın özü də eşitmezdi. Bir tərəfdə tamam qan içində bir qadın, əlləri, ayaqları gerilmiş şəkildə yerə uzanmışdı. Onun sıfətində vurulmuş iki biçaq zərbəsi ilə sanki "X" hərfi yazmışdır. Yaralı qadının qarşısında qadınlardan bir neçəsi ona kömək etmək məqsədile dayanmışdı. Mən Karmenin də özü kimi bəş-altı nəfər qadınıla orada dayandığını gördüm. Yaralı qadın qışqırırdı: "Keşiş çağırın! Keşiş çağırın. Mən öldüm!" Karmen heç nə demirdi. O, dodaqlarını dişleri arasında sıxır, gözləri də buqələmun gözləri kimi oynayırdı — nəyisə axtarırdı. "Nə olmuşdur?" — soruşdum. Mən baş vermiş əhvalatın səbəbini çox çətinliklə öyrənə bildim, cünki fəhlə qadınlарın hamısı mənimlə eyni vaxtda damışır, bir sözlə, ağız deyəni qulaq eşitmirdi. Məlum oldu ki, yaralı qadın Tryana bazarından bir eşşək almaq üçün cibinə pul qoymuş ilə öyünmüş. Buna bir bax ey, — acidil Karmen ona deyibmiş, — süpürgə, demək, sənə bəs etmədi? Görünür, dəyişən sözlər, bəlkə, doğrudan da, bu məsələnin özü yaralı qadına bərk toxunduğundan o, cavab veribmiş ki, heç bir süpürgə-filan tanımır, qaraçı qızı və şeytan balası olmaq şərafında də nail ola bilməyib. Ancaq şəhər məhkəməsi onu gezməyə aparanda arxadan gedəcək iki nəfər nöker onun milçəklərini qovanda madmuazel Karmensitanı öz eşşəyi ilə tanış edəcəkdir, bu isə tezliklə olacaq, çox çəkməz. Hə, nə olar, — Karmen cavab veribmiş, — indi də sənin yanlığında milçəklərin su içməsi üçün bir təknə düzəldərəm, üstölk bir şahmat taxtası da çəkərəm. Bax, belə, al, götür! Lap üstdən olsun! — demiş və sıqarların ucunu kəsdiyi biçaqla onun sıfətində müqəddəs Andreyin xaçını çəkməyə başlamışdır.<sup>58</sup>

Məsələ aydın idi; mən Karmenin əlindən tutdum və nəzakətlə ona dedim: "Bacı, dağınca golin!" O mənə elə baxdı ki, guya məni tanırı; ancaq itaətkarlıqla dedi: "Gedək! Mənim örpeyim hanı?" O, örpeyi başına elə örtdü ki, təkcə iri gözləri görsəndi və bundan

sonra mənim yanımca gələn iki nəfər əsgərin arxasında yerdidi. Elə yumşalmışdı ki, lap quzuya dönmüşdü.

Qarovalxanaya gəlib çatanda zabit dedi ki, iş ciddidir və onu həbsxanaya aparmaq lazımdır. Yenə mən aparmah idim. Onu iki nəfər əsgərin arasına saldım, özüm ise belə hallarda özünü əda ilə hamiya göstərmək istəyən başçılar kimi arxada gedirdim. Biz şəhərə yola düşdük. Əvvəlcə bu qaraçı qızı dinib-danışmındı, ancaq elə ki, İlənlər küçəsinə çatdıq, – siz həmin küçəni tanıyırsınız, bu küçəyə verilən ad doğrudan da onun elə ilanvari olduğunu bildirir.

He, İlənlər küçəsində o, hiyelər sıfətini mənə göstərmək qəsdilə başındaki tor örپəyini çıyıllarına saldı və mənə tərefçənərək, utanıb-çəkinmədən dedi:

– Müsyö zabit, məni hara aparırsan?

– Həbsxanaya, mənim balam, – bacardıqca astadan mədəni bir əsgərin möhbusları, xüsusilə, qadın möhbusla danışa biləcəyi nəzakətlə cavab verdim.

– Təəssüflü! Görəcəkli günlərim varmış ki?! Ağa zabit, mənə rəhmin gəlsin. Siz necə də cavan, necə də ağıllısınız!.. Sonra az qala piçilti ilə dedi: – Qoyun mən qaçım, sizə bir tike “bar laçı” verərəm, bütün qadınlar da sizi sevər.”

– “Bar laçı”, müsyö, ahənrüba daşı deməkdir, qaraçı onun köməyi ilə istədiyi adama cadu edir. Onun əzilmişindən bir çımdık bir stekan ağ şərabla qatıb hansı qadına içirtsən, o sənə müqavimət göstərməz. Mən isə ona bacardıqca kəskin bir ahənglə dedim:

– Bız bura laqqırtı vurmaq üçün gəlməmişik, həbsxanaya getmək lazımdır, emr beledir, bunun daha ayrı yolu yoxdur!

İspanlar bizi, Bask ölkəsinin adamlarını lehcəmizdən çox asanlıqla tanrıylar, ancaq ispanlarda elə adam tapılmaz ki bal, joana<sup>59</sup> ifadesini bizim kimi tələffüz edə bilsin. Bunun üçün də Karmen mənim əyalətdən olduğumu çox asanlıqla təyin etdi. Siz müsyö, yaxşı bilirsiniz ki, doğma yer-yurduları olmayan qaraçılar ömürlərini soyahətdə, dünyani gəzib-dolaşmaqdə keçirirlər, özləri də demək olar bütün dillərdə danışa bilirlər və hər yerdə, məsələn, Portuqaliyada, Fransada, Provənsdə, yaxud Katalonda, bir sözlə, harada olurlar-olsunlar, hətta mavrlarla və ingilislərlə də danışa bilirlər. Karmen bask dilini çox gözəl bilirdi.

– Laguana ene bihots arena ey ürəyimin sirdası, – deyo birdən-birə mənə müraciət etdi, – siz də bu yerlərdəniniz?

Bizim dilimiz, müsyö, elə şirin, elə gözəldir ki, biz onu əcnəbi bir ölkədə eşidəndə az qalır ürəyimiz qanadlanıb uçsun, bu bizi sarsıdır, quldur səsini alçaltır: Mən bu saat istərdim ki, Provənsdən bir keşşə yanımıda olaydı...

Bir qədər sükutdan sonra o, yenidən sözünə davam etdi:

– Mən Elizondodanam, – mən onun bizim dildə danışdığını eşidəndə çox həyəcanlandırdıdan ona bask dilində dedim.

– Mən isə Etşalardanam, -- qaraçı qadın mənə bildirdi. – O bizim yerdən dörd saatlıq yoldur. Qaraçılar məni Seviliyaya apardılar. Mən Navarraya, kasib anamın – anamın mendən və iyirmiyə qədər sidr ağacı olan kiçik bağından başqa heç neyi yoxdur, yanına qayıtmaq üçün fabrika işə girdim ki, yol pulu qazanıb. Ah! Kaş indi öz doğma yurdumda, Ağ dağın yanında olaydım! Bu yerlərdən olmadığımı görə çürük portagal alverçiləri, bu firildaqçılar məni təhqir etdilər. Bu yaramazların hamisini mənə qarşı qoydular, cünki mən onlara dedim ki, onların Seviliya şəhərinin bütün ığidləri bizim yerlərin, əlində “makilası” və başında göy beretkəsi olan tek bir nəfərin cavabını verə bilməzlər. Yoldaş, dost, öz elinizin bir qadınına kömək əlinizi uzatmazsınız?

O yalan danışındı, müsyö, o, həmişə, ömür boyu yalan danışdı. Bilmirəm, ömründə bu qaraçı qızının diliñə birçə dəfə doğru söz gelibmi? Ancaq o danışanda mən ona inanırdım. İnanırdım, elə bil məni ovsunlamışdı. O, bask dilində pis danışındı, danışanda dili təhrif edirdi, mən də elə bilirdim ki, o, navarralıdır, təkcə gözlerinə və dodaqlarına, bir də sıfətinin rənginə görə deyərdim ki, bu, qaraçıdır. Mən ağılımı itirmişdim, daha heç nəyə fikir vermirdim. Fikirləşirdim ki, əgər ispaniyalılar mənim yanımıda cürət edib mənim vətənim haqqında hərzə-hərzə danışsaydılarsı və təhqirəm bir söz deməyə cürot etseydilər, o zaman mən də onların sıfətini, bu qaraçı qadın öz rəfiqəsinin sıfətini kəsib doğradığı kimi doğrardım. Qısaçı, mən sorxoş adəmin gündəndə idim, səfəh-səfəh danışmağa başlayırdım və güzəştə getməyə hazır idim.

Qaraçı qızı bask dilində mənə dedi:

– Əger mən sizi itolosom və siz yixılsanız, əsgərliyi təzə başlaşmış bu iki kastiliyalı məni tutə bilməz.

And olsun inandığımıza ki, mən hərbi əmri, hər şeyi unutdum və ona dedim:

– Hə, qoy sən deyən olsun, mənim əzizim, həmyerlim, hünərini bir yoxla görüm, qoy Moryom ana özü sənə kömək olsun!

Bu vaxt biz Seviliyanın dar küçəlerinin birindən keçirdik. Karmen birdən-birə geri döñür və mənim sinəmdən bir yumruq ilişdirir. Men yalandan yerə yixilirəm. O, bir sıçrayışla mənim üstündən tullanır və bir cüt gözəl ayağını bizi göstərərək qaçmağa başlayır!.. Mən bask gözəlinin ayaqlarını dedim, onun ayaqlarından heç yerde tapa bilməzsiniz. Onlar çevik olduğu qədər də gözəl idi. Mən təz yerimden qalxdım və nizəmi o qaçan tərəfə elə bir tərzdə tutdum ki, küçəni kəsdim daha doğrusu, onun dalışında qaçan yoldaşları dayandılar. Sonra mən özüm də onun dalınca qaçmağa başladım, onlar da mənim arxamca qaçmağa üz qoydular, ancaq gəl onu tut görüm?! Yanımızda gəzdirdiyimiz mahmızlar və qılınc bizim qaçmağımıza manc olurdu. Sizə əhvalat danışdığını bu az vaxtdan da qısa bir müddətdə apardığımız mehbəs qadın gözdən itdi. Əvvəlcə onu deyim ki, məhəllənin qadınlarının hamısı ona qaçmaqdə kömək edir, şərait yaradırdılar və bizi elə salıb gülürdüler, bizi yolu səhv göstərirdilər. Bir qədər sağa-sola dolaşdıqdan sonra həbsxana rəisindən qəbz almadan qarovalxanaya qayıtmadan başqa ayrı çəremiz qalmadı.

Mənimlə gedən o iki nəfər cəza almamaq üçün dedi ki, Karmen mənimlə bask dilində nəsə danışdı və düzünü desək, Karmen kimi zərif qızın mənim kimi qollu-qüvvətli cavan oğlanı ilk zərbədə asanlıqla yerə sərməsi də ağlaşıgan deyildi. Bütün bunlar şübhəli, daha doğrusu, lap aydın görünürdü. Qarovalu dəyişdikdən sonra mənim hərbi rütbəni alçaldılar, mənə bir ay həbs cəzası kəsdilər və həbsxanaya göndərdilər. Bu, mənim hərbi xidmətdə olduğum müddətdə ilk cezam idi. Əlvida, ey həsrətində olduğum, alacağına ümid bəslədiyim zabit nişanları!

Həbsxanada keçirdiyim ilk günler çox ağır və kədərli idi. Hərbi xidmətə başladığım ilk gündən belə hesab edirdim ki, heç olmasa, zabit olacağam. Mənim eloqlularım Lonqa, Mina general-kapitan olmuşlar, Şapalanqarraq da polkovnik rütbəsinə qədər yüksəlmüşdi, o da Mina kimi zəncidir və həm də sizin ölkəyə qaçmışdır. Uşaqlıqda Şapalanqarraqın qardaşı ilə o qədər top-top oynamışam ki! O da mənim kimi allahın yazılışı idı. İndi isə öz-özümə deyirdim: "İndi kimi qüsursuz hərbi xidmətimin hamısı hədər getdi. Sən tamam biabır oldun. İndi bundan sonra komandanlığın rəğbatini qazanmaq üçün orduya təzə gəldiyin vaxtlar çalışdıqdan gərək on qat artıq çalışsan! Yaxşı, bəs mən no üçün özüm-özümü cəzalandırdım. Neye görə özümü bu günə saldım, hə? Sənə gülən, sənə elə salan və indi,

kim bilir, şəhərin hansı bucağında oğurluqla məşğul olan bir yaramaz qaraçı qızına görəmi?" Bununla belə, mən onun haqqında düşünməməyə özümü məcbur eləyə bilmirdim. Buna inanırsınız, müsyö? Var gücü ile qaçarkən ayaqlarında gördüyüüm cırıq ipək corablar indi də gözlorimin qabağındadır. Həbsxananın barmaqlığından küçəyə baxırdım və küçədən keçib gedən bütün qadınların arasında bu şeytan balasının tayı ola biləcek bir qadın gəro bilmirdim. Və sonra, mənə elə gelirdi ki, onun mono atlığı akasiya çiçəyinin etrin hələ də duyuram... Quru, gözəl etrini həmişəlik saxlamış akasiya çiçəyi... Öger dünyada doğrudan da cadugər deyilən məxluq varsa, bu qız onların birincisidir!

Bir gün gözətçi içəri girdi və mənə bir Alkala çörəyi verdi.<sup>60</sup>

— Alın, — dedi, — bunu sizə emiqiziniz göndərib.

Mon çörəyi götürdüm və təəccübləndim, çünki mənim Seviliyada heç bir qohumum yox idi. Öz-özüma düşündüm: "Belə, bu mənə səhvən gəlib çatıb". Ancaq çörök cələ ləzzətli, iştahaçan, elə xoşotırıli idi ki, onun haradan, kimə göndərildiyini soruşmadan yeməyi qərara aldım. Çörəyi kəsmək istədikdə bıçağım bərk bir şeyə toxundu. Baxıb gördüm ki, çörəyi bişirməzdən əvvəl kündəsinin içine bir ingilis yeyəsi qoyublar.

Çörəyin içində bundan başqa iki pyastrılıq qızıl pul da vardi.

Daha şübhə yeri qalmırıldı, bu hədiyyə Karmendən idi. Onun irqindən olan adamlar üçün azadlıq hər şeydən əfzəldir və onlar birçə günlük həbsxana cəzasından qurtarmaq üçün bir şəhəri yandırırlar. Həm do bu çörəyi göndərən qadın həssas idi, o, bu çörəklə həbsxana gözetçilərini elə salırdı. Bir saatın ərzində on yoğun barmaqlı kiçik bir yeyə ilə kəsilə bilərdi, iki pyastrılıq qızıl pul ilə də bir köhnə pal-paltar satanın mənzilində eynimdəki əsgər şinelini zadəgan paltarına dəyişə bilərdim. Özünüz yaxşı fikirloşın ki, sıldırıım qayalardan dəfələrlə qartal balalarını düşürmüş bir adam üçün yerdən otuz metr hündürlüyündə olan pəncəradən tullanıb küçəyə düşmək çox da çətin iş deyildi. Ancaq mən qaçmaq istəmirdim. Mən hələ əsgəri şərefimi itirməmişdim və fərarilik etməyi özüm üçün cinayət hesab edirdim. Ancaq bir şey vardı ki, bu damğa mənim heysiyyətime toxunmuşdu. Həbsxanada olarkən bayırda qayğına qalan, haqqında düşünen bir nəfər dostun olduğunu biləndə yaşamaq haqqında fikirləşmək də sənə xoş gelir. Həmin bu qızıl pul məni bir az sıxırdı, onu məmnuniyyətlə geri qaytarardım, ancaq mənə borc verən bu adamı haradan tapaydım? Bu mənim üçün asan iş deyildi.

Hərbi rütbəm əlimdən alındıqdan sonra belə güman edirdim ki, bütün əzab-əziyyətdən qurtaracağam; ancaq indi daha bir təhqiri udmalı idim; bu isə mənim həbsxanadan çıxarılib adı, sırávi bir əsgər kimi qarovalxanaya göndərilmeyim idi. Siz belə bir şəraitdə qürurlu adamın daxilən nə əzab çekdiyini təsəvvür edə bilməzsınız. Belə “əzizlənməkdən” gülələnmək min qat yaxşıdır, heç olmasa, gülələnməyo gedəndə səni aparan alaydan qabaqda gedirsən, hiss edirsən ki, hələ adamsan, camaat sonə baxır.

Məni polkovnikin qapısına keşikçi təyin etdirər. Bu, gənc, varlı, mərhəmotli və kefcil bir adam idı. Bütün cavan zabitlər, mülki zadəganlar, hamının aktrisa adlandırdığı qadınlar onun yanına yiğmişdər. Mənə geldikdə isə ele düşünürdüm ki, bütün şəhərin camaatı bu qapının yanında möhz mənə baxmaq üçün görüş təyin etmişdir. Budur, polkovnikin karetası gəldi, sürücünün yerində onun nökəri oturmuşdu. Heç bilirsiniz karetadan kim düşdü? İlahi, mən kimi görürdüm? Mənim qaraçım! Bu dəfə o, büt kimi bəzənmiş, zərxara geyinmiş, qızıllarını, lənlərini taxmışdı. Əynindəki donuna və ayaqqabılarına par-par parıldayan bəzək şeyləri vurulmuşdu, paltarının üstünə düzülmüş gül-çiçəklər, haşiyələr hər tərəfdən sallanırdı. Onun əlində baskların əlində tez-tez gördüyüm dəfə və vardı. Onunla iki nefər qaraçı qadın da gəlmişdi: biri cavan, o birisi qoca. Həmişə bir yərə gedəndə bir qoca qaraçı qadını da onları müşayiət edərdi. Karetadan daha bir yaşılı kişi düşdü, o da qaraçı idı, əlində gitara vardı, bu gitara çalmaq və qadınları oynatmaq üçün idi. Bildiyiniz kimi, qaraçı qızlarını, qadınlarını onların “romalis” rəqslərinə tamaşa etmək üçün və bəzən də başqa şeylər üçün evlərə dəvət edirlər.

Karmen məni tanıdı və biz bir-birimizə baxdıq. Bilmirəm, nədənsə bu dəm istədim ki, yer ayrılsın, mən yərə girim.

Agur, laguna,<sup>61</sup> — o mənə dedi. — Mənim zabitim, siz indi də əsgərliyi toz golmuş əsgər kimi qarovalda dayanırsınız?

Mon söz axtarış ona cavab verənə kimi o, evə girdi.

Hamı heyrətdə idi və camaatın çox olmasına baxmayaraq mən məhəccörin yaxınlığında baş verən hadisələrin hamısını gördüm.<sup>62</sup> Mən rəqs edən qadının barmağına taxlığı çarpanaqların şaqquqtisini, dəfin səsini, qəhqəhələri və əhsən səslərini eşidirdim. Hərdən bir əlində tutduğu dəfə yuxarı tullananda onun da başını gördüm. Daha sonra zabitlərin ona dedikləri atmaca sözləri eşidəndə qan beynimə vururdu. Ancaq elo bilirom ki, onu elə həmin gündən ürək-

dən sevməyə başladım, çünki üç-dörd dəfə içori heyətə girib, qılıncımı ona söz atan zabitlərin qarnına soxmaq istədim. Sonra qaraçılardılar və kareta onları apardı. Carmen yanından keçəndə təsvirini artıq bildiyiniz canalan gözlərilə mənə yenə qıqqacı baxdı və lap astadan dedi:

— Eloğlu, könlü balıq istəyen Tryana, Lillas Pastyanın yanına gedib yeyir.

Bu sözlərdən sonra o, çəpiş çevikliyi ilə karetaya tullandı, sürücü qatırları qamçıladı və mən bu şəhər, deyib-gülən bir dəstə adamın hara getdiyini bilmədim.

Yeqin başa düşürsünüz ki, mən qarovaldan qurtaran kimi Tryana getdim, ancaq hər şeydən əvvəl, rəsmi hərbi keçidə getməyə hazırlaşdıığım kimi, üzümü tərəş elədim, saçımı daradım. O, qızardılmış balıq satan, mavr kimi qara, qoca Lillas Pastyanın dükanında idi. Nəcəbətli, adlı-sanlı zadəganlar həmişə, xüsusilə Carmen həmin bu məhəllədə özünə məskən salandan bəri tez-tez bu dükana qızardılmış balıq yeməyə gəlirlər.

O, məni görən kimi dedi:

— Lillas, bu gün mən əlimi ağdan-qaraya vurmuram. Qoy qalsın sabaha. Gedək, eloğlum, gedək gəzək.

O, tor örpəyini burnunun ucuna kimi saldı və biz küçəyə çıxdıq. Heç özümüz də bilmirdik, hara gedirdik.

— Madmuazel, — ona müraciətlə dedim, — elo bilirom ki, mən həbsxanada olanda mənə göndərdiyin şey üçün indi sənə təşəkkür etməliyəm, belə deyil? Cörəyi yedim, yeye mənim qaçmağım üçün, nizəmi itiləməkçin lazımlı oldu və onu hələ də sizdən bir yadigar kimi özündə saxlayıram, ancaq pulun budur, gətirmişəm.

— Bir buna bax, sən Allah! O, pulu hələ indiyə kimi saxlayıb, Carmen şaqqanaq çəkərək güldü. — Qaldı ki, pul, çox gözəl, hal-hazırda yanında pulum yoxdur, nə ctməli? Sümsük it sümük tapar.<sup>63</sup> Gedek hamisini yeməyə verək. Sən məni qonaq edərsən.

Biz yenidən Seviliyaya gedən yola dösdük. İlənlər küçəsinin gircəyində o, on-on iki dənə portağal aldı və mənə dedi ki, onları dəsmala büküb götürüm. Bir az getməmişdik ki, o, çörək, kolbasa, bir şüše manzanilla<sup>64</sup> aldı və nəhayət, qənnadı dükanına girdi. Carmen orada mənim ona qaytardığım qızıl pulu piştaxtanın üstüne tulladı, sonra başqa bir qızıl pulu da cibindən çıxartdığı bir neçə qara pulla piştaxtanın üstünə atdı. Sonra məndən cibimdə nə qədər pulum oldu-

ğunu soruşdu. Mənim cibimdo isə cəmi-cümlətanı bir gümüş və bir neçə qara pul var idi, onları da ona verdim, daha pulum olmadığına görə bərk xocalət çəkdir. Mənə elə gəldi ki, o, indi dükandakı şeylərin hamisini alacaq. Karmen dükanda ən gözəl və en bahalı nə vardısa, hamisini götürdü: yemas<sup>65</sup>, turon,<sup>66</sup> şəkerli meyvelərin hamisindən pulun çatlığı qədər aldı. Bütün bunların hamisini mən gərək kağız torbadə aparaydım. Siz yəqin ki, Ədalətli Pedronun büstü qoyulmuş Kandelixo küçəsini tanıyırsınız.<sup>67</sup> Həmin küçə məni müxtəlif fikirlərə saldı. Biz həmin küçədə köhnə bir evin qarşısında dayandıq. O, həyətdən keçib xiyabana daxil oldu və birinci mərtəbədəki qapını döydü. Bir qaraçı qadın (lap cinə oxşayırdı) golib qapını açdı. Karmen ona romani dilində nə isə dedi. Qarı əvvəlcə donquldandı. Onu sakitləşdirmək üçün Karmen ona portağal, bir ovuc konfet verdi ki, şərabla içsin. Sonra Karmen öz paltosunu qaraçı qadının kürəyinə saldı, onu qapının yanına gotirdi, o da taxta siyirtməni çəkib, qapını bağladı. Elə ki biz tək qaldıq, Karmen rəqs etməyə və deyib-gülməyə başladı; dəli olmuş kimisi oxuya-oxuya deyirdi: – Son mənim “romum”<sup>68</sup>, mən isə sənin “rominəm”<sup>69</sup>. Mən otağın ortasında durmuşdum, mağazadan aldığımız şeylərin hamısı qucağında idi və onları hara qoyacağımı bilmirdim. O, qucağında tutduğum şeyləri vurub yerə tökdü və boynuma sarılıraq dedi: – Mən öz borclarımı verirəm, öz borclarımı! “Kaicc”<sup>70</sup>ların qanunu belədir! Ah! Müsyö, heç bilirsiniz o gün necə gün id?!! Həmin günü düşünəndə sabahki gününü unuduram. Quldur bir anlığa susdu, sonra sıqar yandırıb yenidən söhbətinə davam etdi:

– Biz bütün günü bir yerdə kəcirdik; yedik, içdik və sairə. O, altı yaşlı uşaq kimi yeyib doyandan sonra, konfetlərin qalanını ovuc-layıb qoca qarının su bardağına doldurdu və dedi: “Bu da qoca qarı üçün şərbət olsun!” O, şirniyyatları divara çırpıb əzirdi. “Qoy mil-çəklər bizi rahat buraxınlar, bunlar da onların payı!” – deyirdi. Elə bir səfəh hərəkət qalmadı ki, o etməmiş olsun. Mən onun rəqs etməsini görmək istədim. Bəs, çarpanaqları haradan tapaq? O, həmin dəqiqə qarının evindən yegano çini boşqabı götürdü, onu çilik-çilik elədi və sınmış parçalardan ikisini əlinə alıb bir-birinə vuraraq romali rəqsini oynamaya başladı. Elo qoşong oynayır, əlində tutduğu çini parçalarını bir-birinə cələ məharətlə vururdu ki, onlar fil dişindən və qaraağacdan qayrlımiş çarpanaqlardan heç də pis səslenmirdi. Sizi inandırıram ki, adam bu qızın yanında olanda qəm-

qüssənin nə olduğunu qətiyyən bilməz. Axşam oldu və mən əsgərləri səsləyən təbil səslərini eştidim.

– Çağırış başlandı, mon gorok kazarmaya qayıdam, – dedim.

– Kazarmaya? – Karmen narazı halda dilləndi, – deməli, son boğazında xalta gəzdiren bir zəncisən, hə? Sen xasiyyətinə və geyiminə görə esil sarı bülbülsən ki!<sup>71</sup> Get, sənin ürəyin cüce ürəyidir, cüce!

Mən həbsə alınacağımı əvvəlcədən bildiyimdən, Karmenin yanında qaldım. Sohori ayrılməq lazımlı olduğunu birinci olaraq o özü dedi:

– Eşit, Xoscito, sənin borcunu verdim! Bizim qanuna görə, mən sənə heç nə borclu deyildim, çünki sən “paillosan”, ancaq yaxşı oğlansan, mənim xoşuma golırson. Biz daha əvəz-əvez olduq. Di salamat ql.

Mon onu bir daha nə vaxt görə biləcəyimi soruştum.

– Bir az ağıllanandan sonra, – o gülərək cavab verdi.

Daha bir az ciddi tərzdə əlavə etdi:

– Bilirsən, mənim balam, mənə elə gəlir ki, səni bir balaca sevirəm axı?! Ancaq bu çox davam edə bilməyəcək. İt ilə qurdun bir yerde yaşaması, dostluğu çox davam edə bilməz. Bəlkə, sən müsəlman qanunu ilə hərəkət edəsən, belə olsa, mən sənin “romin” olaram. Ancaq bütün bunlar hamısı axmaq şeylərdir. Bu heç cür mümkün deyil. Bah! Mənim balam, mənə inan, sənin haqq-hesabın çox ucuz başa gəldi. Sən şeytana rast gelmişən, bəli, şeytana; o, həmişə qara olmur və o sənin boynunu sindirmayıb. Geyimim yundur, ancaq qoyun deyilem.<sup>72</sup> Get, öz “maxarı”nın<sup>73</sup> qarşısında şam yandır, – o, bunu çox tomtəraqla dedi. – Hə, get! Bir daha xoş getdin! Get, bir do Karmensita haqqında fikirləşmə, yoxsa o səni ayaqları ağacdan olan dul qadınla evləndirər.<sup>74</sup>

Bclə danişa-danişa Karmen qapının dalındakı coftonı açdı, örpəyini küçədə yenidən düzəldərək arxasını mənə çevirdi və uzaqlaşdı.

O, düz deyirdi. Onun haqqında fikirləşməmək daha ağılli iş olardı; ancaq həmin gündən sonra mən Kandelixo küçəsində bundan başqa ayrı bir şey haqqında düşünə bilmədim. Ona rast geləcəyim ümidi ilə küçələri dolaşirdim. Mən onu qoca qaridan və qızardılmış balıq satan alvercidən soruştururdum. Alverçi də, qoca qarı da Karmenin Laloroya, yəni ispanların Portuqaliya adlandıqları bir ölkəyə yola düşdüyüünü söyləyirdi. Şübə yoxdur ki, bunlar Karmenin tapşırığına görə belə deyir, məni azdırırdılar, ancaq mən bunların yalan

olduğunu tczliklə öyrəndim. Kandelixo küçəsinə gəldiyim gündən bir neçə həftə sonra mən şəhər qapılarından birinin qarşısında qarovalda dayanmışdım. Bu qapıdan bir az aralı olan qala divarında bir deşik var idi; həmin deşiyi tixamaq üçün bənnalar bütün günü orada işloyırdılar, axşam olanda isə qaçaq mal gotironları buraxma-maq üçün bura gözotçı qoyurdular. Mən gündüz Lilas Pastyanın qarovalıxananın etrafında firlandığımı və mənim yoldaşlarımından bəzi-ləri ilə danışdığını gördüm; hamı onu, onun qızardıb satdığı baliqları, yaxşı böyrək qızartmasını çox gözəl bilirdi. O mənə yaxınlaşdı və Karmendən bir xəbərim olub-olmadığını soruşdu.

— Yox, — cavab verdim, — xəbərim yoxdur. Bilmirəm.

— Hə, yaxşı! Bilersən! — dedi.

O, yalan demirdi. Həmin günün axşamı mən divarın təzə düzəl-dilmiş yarığının yanında gözotçı təyin olundum. Zabit çəkilib gedən kimi mənə tərəf bir qadının gəldiyini gördüm. Ürəyim bu gələnin Karmen olduğunu sanki mənə xəbər verirdi. Buna baxmayaraq mən qışqırdım:

— O tərəfdon keç! Buradan keçmək olmaz!

— Yaxşı bir görek, zalimliq eləməyin! — o mənə tanışlıq verdi.

— Necə, sizsiniz, Karmen?

— Bəli, eloğlu. Bir az söhbət edək, özü də yaxşı-yaxşı. Bir düro<sup>75</sup> qazanmaq istəyirsənmi? İndi buradan bir neçə adam gəlib keçəcək, dallarında tay var, işin olmasın, qoy keçib getsinlər...

— Olmaz! — deyə cavab verdim. — Onları tutub saxlamalıyam. Əmr belədir.

— Əmr! Əmr! Kandelixo küçəsi yadından çıxıb, onda əmr-filan düşünmürdüñ?!

— Ah! — Həmin xatirədən sanki sarsılmış kimi köks ötürdüm; bir də ki, elə bir günde əmri çox asanlıqla umutmaq olardı, — ancaq mənə qaçaq mal getirenlorın pulu lazım deyildir.

— Bura bax, əger sənə pul lazım deyildirsə, onda biz ikimiz yənə Dorote qarının mənzilinə nahar etməyə gedəkmi?

— Yox! — sanki heydən düşmüş halda cavab verdim. — Bacarmaram.

— Çox gözəl. Əger bu da sənin üçün çətindirse, onda mən kime müraciət etmək lazım gəldiyini bilərem. Dorotenin menzilinə mənimle getmeyi sənin zabitinə təklif edərem. O, yaxşı adama oxşa-yır və özü də bura başqa bir cavan oğlanı gözotçı təyin edər ki, nəyi görməyin münasib olduğunu bilər. Xudahafiz, ay sarı bülbül. Qanun səni boğazından asanda gülərem, indi yox.

Mən yenə zaiflik edib onu yanına çağırırdım və əger lazımlı gələrsə, bütün qaraçılıarı buradan buraxacağıma söz verdim, ancaq gerək əvezində o da məni istədiyim yeganə bir şeyle mükafatlandırırdı. O, verdiyi vədi elə günü sabah yerinə yetirəcəyinə söz verdi və iki addımlıqda durub gözləyən yoldaşlarını xəbərdar etmək üçün götürüldü. Onlar beş nəfər idilər, Pastya da onların içində idi, ingilis malı getirirdilər. Karmen qaroval çəkirdi. Mühafizə dəstəsi gör-səydi, barmaqlarındakı çarpanaqları şaqquldatmaqla onları xəbərdar etməli idi, ancaq onun buna ehtiyacı olmadığından qəzaq mal gotirenler işlərini bir anda gördülər.

Sabahı gün mən Kandelixo küçəsinə getdim. Karmeni gözlä-məli oldum, nəhayət, o, ovqatı təlx halda gəlib çıxdı və dedi:

— Adamı yalvarmağa məcbur edənləri mən xoşlamıram. Birinci dəfə bir şey qazanıb-qazanmayıacağım fikirləşmədən mənə çox böyük bir yaxşılıq etdim. Dünən isə menimlə alver elədin. Heç özüm də bilmirəm indi nə üçün gəldim, çünki səndən xoşum gəlmir. Buna bax, al bu sənin düron, özün də sürüş burdan!

Mən az qala pulu onun təpəsinə çırpacaqdım və onu döyməmek üçün səbrimi basıb özümü güclə elə aldım. Bir saat mübahisə etdi-kəndən sonra çox qəzəbli halda evden çıxdım. Şəherdə deli adamlar kimi hara gəldi getdim, nəhayət, bir kilsəyə girdim və on qaranlıq künclərdən birinə qıslıb hönkür-hönkür ağlamağa başladım.

Qəfildən bir ses eşitdim:

— Draqunun göz yaşları!<sup>76</sup> Mən onlardan məhəbbət badəsi düzəl-dəcəyem.

Başımı qaldırdım. Qarşında dayanan Karmen idi.

— Hə, yaxşı, eloğlu, mənə qarşı hırsınız hələ soyumayıb? — dedi.

— Mən sizi sevirəm, siz mənim yanımıdan gedəndən sonra heç özüm də bilmirəm nə oldu. Bax, indi mən özüm deyirem, istəyirsənse, gedək Kandelixo küçəsinə.

Beleliklə, biz barışdıq, ancaq burasını da deyim ki Karmen bizim yerlərin havası kimi tez-tez dəyişirdi. Bizim dağlarda tufanqabağı günəş çox parlaq olar. O mənə Dorotenin evində görüşəcəyimizə söz verdi və gəlib çıxmadi. Dorote mənə dedi ki, Karmen qaraçı işlə-rinə görə Laloroya getmişdir.

Belə sözlərin nə demək olduğunu artıq tocrübədən keçirdiyim-dən, gümanım gələn hər yerde Karmeni axtarır və elə gün olurdu ki, Kandelixo küçəsinə iyirmi dəfə baş çəkirdim. Bir gün axşam yə-

Dorotenin evinde idim. Onu da deyim ki, mən bu arada herdənbir cırə araqı içirtməklə onu ələ keçirmişdim, bir də gördüm ki, Karmen cavan bir oğlanla içəri girdi. Bu bizim alayın lcytenantı idi.

Karmen bask dilində mənə dedi:

— Tez rədd ol burdan!

Mən içimi yeyə-yeyə qəzəbdən yerimdəcə donub qalmışdım,

— Son burada nə edirsən? — Leytenant mənə müraciət etdi.

— Cohonnəm ol bayra!

Heç bir addım da ata bilmədim; sanki ayaqlarım birdən-birə iflic oldu. Qəzəblənmiş zabit mənim yerimdən qırmızıdanmadığımı və onu gördüğüm anda əsgər papağımı çıxarıb təzim etmədiyimi görondo, köynəyimin yaxalığından tutdu və məni bərk-bərk silkəledi. Ona nə dediyimi indi də bilmirəm, yadımda deyil. O, qılıncını çıxartdı, mən də öz qılıncımı qıñından sıyirdim. Qoca qadın mənim qolundan tutdu və clo bu an leytenant alnımızdan bir zərbə vurdu, bax, izi hələ də qalıb. Mən geri sıçradım və döşəyimin zərbəsi ilə qarını yero sordim, sonra qılıncının ucunu hələ də üstünmə həmlə edən leytenantın sinəsinə dayadım və onun qarına soxdum. Bu zaman Karmen lampanı söndürdü, öz dilində Doroteyə dedi ki, aradan çıxsın. Mən özüm də küçəyə atıldım. Hara qaçdığını heç özüm də bilmirdim. Mənə elə golirdi ki, kimsə məni qovur. Özümə gələndə Karmeni yanında gördüm.

— Ay sofəh sarı bülbül! — Karmen mənə dedi. — Sənin olindən ancaq clo belə səfəh işlər gələr. Yadındadırı, mən səni bədəboxt edəcəyimi demişdim. Gedək, madam ki romalı flamand qızı ilə dostluq edirən, deməli, hər şeyə çarə tapılar.<sup>77</sup> Əvvəlcə bu yaylığı başına bağla və qılıncının qayışını mənə tərəf at gəlsin. Məni bu keçidde gözlə. İki dəqiqliyə gəlirəm.

O yox oldu və az keçmədi ki, əlində zol-zol qadın büruncəyi ilə qayıdır gəldi; onu haradan tapdığını deyə bilmərəm. Karmen mənim hərbi formamı soyundurdu və götirdiyi büruncəyi köynəyimin üstündən saldı. Beleliklə, məni geyindirib-kecindirdikdən sonra başımdakı yaranı bağladıqı dəsmalla mən Seviliyada Valensiya kəndlilərinə oxşayırdım. Sonra Karmen məni həmin bu dar küçənin axırında yerləşən, eynilo Dorotenin evinə oxşayan bir evə apardı. Karmenlə başqa bir qaraçı qadın yaramı yuyub elə məhərətlə sarıldılar ki, heç hərbi cərrah da belə sariya bilməzdii. Sonra onlar bilmirəm mənə nə isə içirdilər və yorğan-döşəyə saldılar, mən yuxuya getdim.

Heç şübhəsiz ki, bu qadınlar içkiyə adama yuxu gətirən və sirri yalnız onların özlerinə mölüm olan nə isə qatmışdilar, çünki sabahı gün çox gec oyandı. Başım bərk ağrıyırı, istiliyim də vardi. Bir gün əvvəl iştirakçısı olduğum dəhşətli sehnəni birdən-birə xatırlaya bilmədim, xeyli fikirloşdım. Karmen və onun rəfiqəsi yaramı təzədən açıb bağlayandan sonra döşəyimin yanındaca bardaş qurub oturdular və “çipe kalli” dilində nəsə fikir mübadiləsi etdiłər; bu, hokimlərin tibbi müşavirəsini xatırladırı. Sonra onların ikisi də məni inandırdı ki, tez sağalacağam; ancaq Seviliyanı mümkün qədər tez tərk etməliyim, çünki məni burada tutsaydılar, danışqsız güllələyəcəkdilər.

— Oğlum, — Karmen mənə dedi, — sən gərək indi bir işin qulpundan yapışan. Kral sənə daha nə düyü vrəcək, nə də morina balığı,<sup>78</sup> bundan sonra öz güzəranın barədə düşünməlisən. Apastesə<sup>79</sup> uğurluq üçün hələ çox kalsan, ancaq sən gönc və güclüsən; ogər cəsarətin çatırsa, ürəklisənse, dəniz sahilinə get və qacaq mal gətirməkə məşğul ol. Məgər səni dar ağacından asdırmağa söz verməmişəm? Bu, güllələnməkdən yaxşıdır. İşə yaxşı girişsən, sahil mühafizə dəstəsi və minonlar<sup>80</sup> səni yaxalayana qədər kral kimi yaşayacaqsan.

Beleliklə, bu cür şirnikdirici ifadələrlə, min cür şirin dillə bu şeytan balası mənə yəni peşə yolunu göstərdi; bu, məni ölümündən qurtaran yeganə çıxış yolu idi. Sözün düzünü etiraf edim, müsyö? O məni çox asanlıqla dila tutdu. Mənə elə galirdi ki, bu iztirablı və narahat həyat məni ona daha ürekə bağılayır. Elə həmin gündən mən özümde ona qarşı məhəbbət oyandığını hiss etdim. Əlində qılıncı, sevgilisi mindiyi atın sağrısında, Əndəlisi dolaşan qacaq mal gətirənlər haqqında çox cəşitmişdim. İndi isə özümü tərkimdə gözəl qaraçı qızı, artıq dağlarda-dəşlarda at çapan bir igid kimi təsəvvür edirdim. Mən bunu Karmenə dəcyəndə o, gülərək, əllərini ombalarının üstünə qoyur və cavab verirdi ki, düşərgədə keçirilən gecədən gözəl heç nə ola bilməz, çünki belə gecədə hər “rom” öz “romisinin” qoluna girib üç qurşaq uzunluğunda, üstünə yorğan salılmış kiçik bir çadırın altına çekilir.

Mən Karmenə deyirdim:

— Səni həmişəlik dağa apara bilsəydim, arxayıñ olardım. Orada sənə şərik çıxacaq leytenant olmazdı.

Cavabında o mənə deyərdi:

— Ah! Sən qısqancsan! Bu, sənin üçün çox pis. Sən belə işlərdə doğrudanmı bu qədər sofehsən? İndiyə kimi sondon pul istəməşəm? Bu isə o deməkdir ki, mən səni sevirəm.

Karmen belə deyəndə az qalırkı durub onu boğam.

Qısaşı, müsyö, Karmen mənim üçün bir zadəgan paltarı tapıb götürdi və həmin paltarda mon Scviliya şohorindən çıxdım. Belə bir qiyafədə məni heç kim tanımadı. Pastyadan aldığım məktubla Xerç şəhərinə, qaçaq mal alverçiləri ilə ciro arağı satan bir nəsfor alverçinin yanına gəldim. Məni buradakı adamlara təqdim etdilər. Onların başçısı Dankayre<sup>81</sup> ləqəbli bir nəfər məni öz dəstəsinə qəbul etdi. Biz buradan Karmenlə görüş təyin etdiyim Qausin<sup>82</sup> şəhərinə yola düşdük. Qaçaq mal gətirdiyimiz vaxtlar Karmen bizi casus kimi xidmət göstəridi; sözün düzü, belə gözəl işleyen casus ömrümüzə görməmişdim. O, Cəbellütariqdən gəldi və bizim sahildə alacağımız malların gəmidən boşaldılması barədə məsələni gəmi sahibi ilə danışın yoluna qoymuşdu. Biz onları Estepona yaxınlığında gözləmek üçün yola düşdük, sonra isə malların bir hissəsini dağlarda gizlətdik, qalanını da dalımıza alıb, Rondaya yollandıq. Karmen ora bizdən qabaq çatmışdı. Bizim şəhərə nə vaxt girəcəyimizi Karmen əvvəlcədən təyin etmişdi. Bu və bundan sonra daha bir neçə səfərimiz mühəffəqiyətlə başa çatdı. Qaçaq mal alveri ilə keçirdiyim həyat əsgərlik həyatından daha çox xoşuma gəldi; Karmenə hədiyyə verə bilirdim. Mənim pulum və məşuqəm vardı. Heç bir peşmançılığım yox idi, çünki qaraçılardan dediyi kimi, nəşələnən adamı qotur qaşındırmaz. Bizi hər yerdə yaxşı qarşılıyırdılar. Yoldaşlarım mənimlə yaxşı rəftar edir və hətta qulluğumda dururdular. Səbəbi də bu idi ki, mən bir adam öldürmüştüm və onların arasında, insa-fən desək, belə qəhrəmanlıq göstərən adam yox dərəcəsində idi. Ancaq mənim təzə qədəm qoyduğum bu həyatda en çox xoşuma gələn bu idi ki, Karmeni tez-tez gördürüm. O, mənə həmişəkindən daha çox mehribanlıq göstəridi. Bununla belə, yoldaşların qarşısında mənim məşuqəm olduğunu boynuna almırı və hətta mənə cürbəcür andlar içdirmişdi ki, aramızda olan haqq-hesab barədə onlara heç bir şey deməyim. Mən bu məxluq qarşısında özümü ele aciz hesab edirdim ki, onun bütün şıltaqlıqlarına dözür, hər emrini yerinə yetirirdim. Başqa sözlə demiş olsaq, bu, birinci dəfə idi ki, özünü mənə düzəlmüş, əxlaqlı, əsil qadın kimi göstərirdi və mən də elə sadəlövh olmuşdum ki, onun, həqiqətən, əvvəlki şıltaqlıqlarından əl çəkdiyinə inanırdım.

Səkkiz-on nəfərdən ibarət dəstəmiz yalnız zəruri anlarda bir yerə toplaşır və biz iki-bir, üç-bir şəhərlərə, kəndlərə səpələnirdik.

Bizim hər birimiz özümüzü zahirən müxtəlif peşə sahibləri kimi göstərirdik: bəzimiz qalayçı, bəzimiz isə alverçi idik; mən xirdavatçı idim – çərçi. Ancaq Seviləiyada törendiyim axmaq işə görə adam gur olan yerlərdə görünmürdüm. Günlərin bir günündə, daha doğrusu, bir axşam, sözleşmişdik ki, Vexer şəhərində görüşək. Dankayre ilə mən ora hamidian qabaq gelmişdik. O, çox şən görünürdü.

– Dəstəmizə dəha bir nəfər gələcək, – o mənə dedi, – Karmen yənə bir hoqqa çıxarıb. O öz “Rom”unu Tarifa həbsxanasından qaçırb.

Men bütün yoldaşlarımın danışdıqları qaraçı dilini artıq başa düşürdüm və “rom” sözünü hər dəfə eşidəndə ətim ürpəşirdi.

– Necə? Öz ərinin? Deməli, Karmen ərə gedib? – mən kapitan-dan soruştum.

O, cavabında mənə dedi:

– Bəli, Taygöz Qarsiyaya, özü kimi hiyləger bir qaraçıdır. Yaziq oğlan həbsxanada idi. Karmen həbsxana cərrahını barmağına elə doladı ki, öz “romunu” azad etdi. Ah! Bu qız özü ağırlığında qızılı deyər! İki il idi ki, onu qurtarmaq üçün fürsət axtarırdı. Həbsxana hekimini görməyinə qədər heç bir iş tutmur, demək olar ki, bütün yapıqları küt gedirdi. Görünür, həmin bu həkimlə tez dil tapmışdır.

Bu xəberin mənə necə “xoş” təsir bağışladığı özünüz təsəvvür edin. Mən tezliklə Taygöz Qarsiya ilə görüsdüm. O, bu sərsəri heyatın yedirib saxladığı adamların içərisində ən murdarı və ən bədheybəti idi: dərisi qara, qəlbİ ondan da qara, ömründə belə bir caniyə rast gəlməmişdim. Karmen onunla bərabər geldi və bunu da deyim ki, Karmen onu mənim yanında öz romu çağıranda, yaxud Qarsiya üzünü bir tərəfə çevirib baxanda Karmenin ağız-burnunu necə əydinə tamaşa edəyдинiz?! Mən hiddətlənmişdim və bütün gecəni onunla kəlmə də kösmədim. Səhəri gün yiğisib yola düşmüştük ki, on-on iki nəfər atlinın bizim ardımızca çaparaq gəldiyini gördük. Əndəlisin indiyə qədər asıb-kesməkdən dəm vuran bu yalançı pəhləvanları atlıları görən kimi titrəməyə başladılar və dərhal aradan çıxmaga çalışıdlar; bir sözlə, başlı başını saxlaşın idi. Dankayre, Qarsiya, Esixa qəsəbəsindən olan Romendado adlı qəşəng bir oğlan və Karmen özlərini itirmədiler. Yerdə qalanlar isə qatırlarını bura-xıb hərosi bir dərəyə atıldı ki, burada atlılar onları daha təqib edə bilməzdilər. Biz heyvanlarımızı saxlaya bilmədik, odur ki, malların ən qiymətlisini ciynimizə alaraq, dərə-təpəyə düşüb, özümüzü qurtarmağa cəhd etdik. Yüklerimizi özümüzdən qabağa atıb, özümüz

də onların dalinca dabanlarımız üstündə sürüne-sürüne üzüsağı enirdik. Bu haldə düşmon bizi gülleyə tutdu; ömrümüzə birinci dəfə idi ki, gülələrin nəccə viyildadiğim eşidirdim. Ancaq açığını deyim ki, bu mənim üçün qorxulu şey deyildi. Adamın yanında qadın olanda ölümü heç vecinə almir. Biz salamat qurtardıq, təkcə yaziq Romendadodan başqa, gülə omun qarnından dəymışdı. Mən yükümü kənara tulladım və onu tutmağa cəhd etdim.

— Sarsaq! — Qarsiya mənə tərəf qışqırkı, — cəmdəyi neynirik? Onun işini bitir, pambıq corabları da itirmə.

Karmen də üstümə qışqırkı:

— Tulla onu!

Yorğunluqdan istifadə edib dincimi almaq bohanosi ilə mən yaralı gülə tutmayan bir qayanın altında yerə qoydum. Qarsiya yaxınlaşdı və elindəki tufəngi onun başına boşaltdı.

— İndi mən qoçaq isteyirəm ki, bunu tanısın, O, sifətində on iki gülə yeri olan Romendadoya baxaraq dedi. Gülələr oğlanın sifətini deşik-deşik etmişdi.

Müsyö, mənim keçirdiyim gözəl hoyat, bax, budur. Hemin gün axşam, yorğun-arğın, ac-susuz, qatırlarımızı itirdiyimizdən, tamamilə müflislişmiş vəziyyətdə golib bir kolluğa çıxdıq. Heç bilirsiniz bu alçaq Qarsiya neylədi? O, cibindən bir dəst kart çıxarıb, yandırıqları tonqalın başında Dankayre ilə səhərə kimi kart oynadı. Bu müddətdə mən arxası üstə uzanıb, göydəki ulduzlara tamaşa edir, Romendadonu düşünür və bu saat onun yerində olmağımı arzulayırdım. Karmen mənim yanında sallağı oturmuşdu və hərdən bir elindəki çarpanaqları bir-birinə vurub səsləndirməkə dodaqaltı nəsə mızıldayırdı. Sonra qulağıma söz demək bəhanəsi ilə mənə yaxınlaşdı və məni qucaqlayıb iki-üç dəfə öpdü.

— Sən şeytansan! — dedim.

— Doğrudan, cədir ki, var! — cavab verdi.

Bir neçə saat dincəldikdən sonra Karmen Qausin kəndinə yola düşdü və sabahısı gün balaca bir çoban biza çörək getirdi. Biz bütün günü orada qaldıq və həmin günün sabahısı axşam tərəfi Qausino yaxınlaşdıq. Karmendən xəber gözləyirdik. Xəber-əter yox idi. Səhərisi bir nəfər qatırçının geyinib-kecinmiş, olindo çotır tutmuş bir qadını və bu qadının qulluqçusuna oxşayan bir qız uşağını qatırın üstündə getirdiyini gördük. Qarsiya bize dedi:

— Bax, bu iki qatrı və bu iki nəfər qadını qurban olduğum özü bizim üçün göndərir; qatır dörd olsaydı daha yaxşı olardı. Eybi yoxdur, bu da bəsimizdir!

O, silahını götürdü və kolların arasına sine-sine ciğira tərəf enməyə başladı və kolluqda gizləndi. Dankayre ilə mən bir qəder aralıda onun arxasında gedirdik. Bir gülə mənzili məsafədə alaçıqlığa çıxdıq və qatırçıya dayanmasını əmr etdik. Bizi görən qadın qorxmaq əvəzinə (çünki bizim qiyafəmiz adamı qorxudacaq şəkildə idi), şaqqanaq çəkərək gülməyə başladı və dedi:

— Ah! Bu “illipendilər” məni “erani” hesab etmişler.<sup>33</sup> Bu, Karmen idi,ancaq ele geyinib-kecinmişdi ki, başqa bir dilde danışsaydı, mən onu tanımazdım. O, qatırın üstündən aşağı sıçradı və bir müddət Dankayre və Qarsiya ilə xisin-xisin danışdı, sonra ise mənə dedi:

— Sarı bülbül, boğazından asılına qədər soninle hələ görüşəcəyik. Mən qaraçı işlərinə görə Cəbellütariqo gedirəm. Çox çəkməz ki, sorağımı eşidərsiniz.

O bize bir neçə günlük yaşayacağımız sığınacağı göstərdikdən sonra bir-birimizdən ayrıldıq. Bu qız destənin Allahı idi. Az keçmədi ki, biz onun göndərdiyi bir qədər pul və puldan da qiymətli bir xəberi aldıq: iki nəfər ingilis milordu filan gün filan yol ilə Cəbellütariqdən Qrenadaya yola düşür. Ət yeyən quş dimdiyində bəlli olar. Onların külli miqdarda pulları vardı. Qarsiya onları öldürmək istədi, amma Dankayre ilə mən buna yol vermədik. Biz onların yalnız pullarını, saatlarını və köynəklərini alıb, özlərini buraxdıq. Köynəklərə bərk ehtiyacımız vardi.

Müsyö, insan heç özü fikirləşmədən oğru olur. Gözəl bir qız sizin başınızı itirməyə məcbur edir, siz onun yolunda vuruşursunuz, bəbbəxtlik üz verir, indi də gel dağlarda yaşa. Qaçaq mal alverindən başın açılması, heç özün də bilmədən dönüb olursan oğru. Milordlarla işimizi qurtardıqdan sonra Cəbellütariq ətrafına getməyi bir daha lazım bilmədik və Ronda dağlarına çəkildik. Siz mənə Xose-Mariya haqqında danışmışdiniz, bax, mən elə onunla orada tanış olmuşum. O, məşuqəsini bütün yürüşlərə özü ilə aparırdı. Bu, gözəl, ağıllı, təvazökar, xoşrəftar bir qız idi. Heç vaxt ağızından pis söz çıxmaz və pis hərəkət etməzdil.. Bunun bu gözəl xüsusiyətlərinin əvəzində Xose-Mariya onun gününü qara eləmişdi. O, günlerini həmişə başqa qızlarla keçirir, onun-bunun dalınca qaçır, onunla kobud rəftar edir, sonra da onu qışqarırdı. Bir dəfə o öz məşuqəsini bıçaqlamışdı. Eh! Heç

bilirsiz nə oldu? Qız onu daha çox sevməyə başladı. Qadınlar hamısı belə məxluqdur, xüsusilə Əndəlis qadınları. O, əlindeki bıçaq yarasının yerini dünyada ən gözəl bir şey kimi hamiya göstərirdi. Bütün bunlardan əlavə, Xose-Mariya həm də çox pis yoldaş idi!.. Oğurluğa getdiyimiz günlerin birində getirdiyimiz şeyləri o, ele böldü ki, bütün xeyir ona düşdü, bize isə vuruşma və əziyyətdən başqa heç nə qalmadı. Nə isə, yenə öz başına gələnlərdən danışım. Bizim Karmendən heç xəbərimiz yox idi.

Dankayre dedi:

— Karmendən xəbər tutmaq üçün gerek birimiz Cəbəllütariqə gedək, bəlkə, orada bir iş düzəldib. Məmnuniyyətlə gedərdim, ancaq Cəbəllütariqədə mən çox məşhur idim, tanıydırlar, bəli, hamı məni tanıydırdı.

Taygöz dedi:

— Məni də orada tanıyırlar, mən orada o xərçənglərin<sup>84</sup> başına o qədər iş açmışam ki... Bir də bir gözüm kor olduğundan məni daha tez tanıyarlar.

— Deməli, oraya mən getməliyəm? Karmenin görmək üçün əlimə imkan düşdüyündən məmnun halda dedim. — Yaxşı, orada nə etmək lazımdır?

Yoldaşlar mənə dedilər:

— Bacardıqca ora ya dənizdən get, ya da Sən-Pok tərəfdən, kefin necə istəyirse, cələ də et. Cəbəllütariqə ki çatdırın, ləmənda Rollana<sup>85</sup> adlı şokoladsatan qadının harada yaşıdığını xəber alarsan, onu tapanda vəziyyətin nə yerdə olduğunu onun özündən öyrənərsən.

Bələ qərara gəldik ki, üçümüz də Qausin dağlarına yola düşək, mən yoldaşlarının ikisini də orada qoydum, özüm də meyvə alverçisi sifotilo Cəbəllütariqə baş çəkdir.

Ronda şəhərində bizim adamlardan biri mənə pasport düzəltdi. Qausində mənə bir eşşək verdilər, mən də onu portağal və qovunla yükledim və yola düşdüm. Cəbəllütariqə çatanda hamının Rollanani tanıdığını öyrəndim, ancaq o ya burada yox idi, ya da ki finibus terrac-ye vasil olmuşdu;<sup>86</sup> onun burada olmaması bizim inдиye kimi Karmendən xəbər tutmamağımızın səbəbini bildirirdi. Eşşeyimi tövlələrin birində qoydum və portağallarımı götürüb, satmaq bəhanəsilə şəhərə yollandım, ancaq əslində, mənim məqsədim tanış-bilişə rast gəlmək idi. Burada dünyanın hər cür lotusuna, cüvəllağısına rast golorsən və bura əsil Babil qalasıdır, çünki küçədə heç on addım

atmamış cürbəcür dillərdə danışana rast gəlirsən. Mən qaraçıları yaxşı tanıyırdım, ancaq onlara etibar eləmirdim; mən onları sinayırdım, onlar da məni. Bizim fırıldaqçı olduğumuz bəlli idi, ancaq başlıca mesələ burasında idi ki, hamımızın eyni dəstədən olub-olmamağımız bəlli deyildi. İki gün tamam küçələri boş-boş gəzdikdən sonra nə Rollana, nə də Karmen haqqında heç bir soraq öyrənə bilmədim, bəzi xırda-xuruş şçyelər alb yoldaşlarının yanına qayıtməq istədim. Şər qarışan vaxt küçələrin birindən keçəndə yaxınlıqdakı evin pəncərəsindən məni qadın səsi çağırıdı:

— Ay portağal satan!..

Başımı yuxarı qaldırdım və bir eyvanda məhəccərə söykləmiş Karmenin qırımızı geyimli, qızılı epoletli, saçları qırırmızı və məğrur görkəmli bir milordla gördüm. Karmen özü də çox gözəl geyinmişdi: ciyinlərinə şal atmış, saçlarına qızıl daraq vurmaşıdu, başdan-ayağa ipəyin içərisində idi; elə həmişəki Karmen idi, heç dəyişməmişdi! Əllərini belinə qoyaraq, həmişəki kimi şaqqanaq çəkərək gülürdü. İngilis ispan dilinin qol-qabırğasını sindirə-sindirə mənə dedi ki, yuxarı qalxım, xanım portağal istəyir. Karmen isə mənə bask dilində dedi:

— Yuxarı qalx, ancaq heç noyə təəccübələnmə.

Doğrusu, onun heç bir işi məni təəccübələndirməməli idi. Bilmirəm, onu tapdıǵıma görə sevindim, yoxsa məyus oldum. Qapıda bir kök nöker dayanmışdı, ingilis idi, pudralanmışdı. O məni gözəl bir salona müşayiət etdi. Karmen məni görünen kimi bask dilində dedi:

— Sən ispanca bir kəlmə də bilmirsən və özün də məni qətiyyən tanımırsan. Sonra ingilisə təref çevrilərək:

— Mən sizə deyirdim axı, onu o saat tanıdım ki, o, baskdır. İndi bu dilin necə qəribə dil olduğunu eşidərsiniz. Görürsünüz, bu adamın necə səfəh sir-sifəti var? Anbara oğurluq üstündə tutulmuş pişiyə oxşayır, — dedi.

Mən də öz dilimdə dedim:

— Sən isə çox həyəsiz bir fırıldaqçıya oxşayırsan və bu oynasının yanında sənin sir-sifətini də doğrayardım!

— Oynışım? — dedi. — Bu fikri özün tək tapdın? Məni bu axmağa qışqanırsan? Kandelixo küçəsində əvvəller keçirdiyimiz qaraçı gecələrindəki kimi hələ də kobudsan. Ay səfchin biri səfəh, görmürsən qaraçı işlərini düzəldirəm, özü də necə gözəl? Bu ev mənimdir; bu xərçəngin pulları da mənim olacaqdır; mən onu elə bir yere aparıram ki, o, ömründə oradan çıxa bilməyəcək.

– Mən isə – dedim, – bir də qaraçı işlərini bu üsulla düzəltən, etə edəcəyəm ki, sənin əlin bir daha iş tutmasın.

– Ah! Gör əlindən daha nələr gələr! Sən mənim romumsan ki, mənə əmr edirən? Taygöz mənim işlərimə razılıq verəndən sonra sən kimsən? Monim “minçorrom”<sup>87</sup> tokco sənsən, məgər bu sənə kifayət eləmir?

İngilis soruşdu:

– O nə deyir?

Karmen cavab verdi:

– Deyir ki, susuzdur və bir cam su olsa, böyük məmənuniyyətlə içər.

Və Karmen öz tərcüməsinə şaqqanaq çekib gülərək divanın üstüne sərənləndi.

Müsyo, bu qız güləndə onunla ağılli-başlı danışmaq mümkün deyildi. Çünkü hamı onunla bərabər gülürdü. Bu zırpi ingilis də səfəh-səfəh hirildamağa başladı və əmr etdi ki, mənə su getirsinlər.

Mon su içəndə Karmen mənə deyirdi:

– Onun barmağındaki üzüyü görürsən, istəsen, onu sənə verərəm.

– Mən isə sənin milordunla dağlarda qarşılaşmaq üçün barmaq verərdim, bu şərtlə ki, ikimizin də əlimizdə makila olsun.

İngilis soruşdu:

– Makila? Bu no deməkdir?

Həmişəki kimi gülərək:

– Makila portağal deməkdir. Görürsən, portağal hara, makila hara, güləməlidir, eləmi? O dedi ki, sizi portağala qonaq etmək istəyir.

İngilis:

– Hə? Yaxşı! – dedi. – Onda sabah bir az makila getirərsən.

Biz səhbət edəndə xidmətçi içəri girdi və yeməyin hazırlığını söylədi. İngilis yerindən qalxdı, mənə bir pyastr pul verdi və qolunu Karmenə tərəf uzadaraq onun qoluna girməsini təklif etdi, guya Karmen özü tək gedə bilməzdi. Gülməyində davam edən Karmen mənə dedi:

– Mənim ezizim, mon səni yeməyə dəvət də bilmirəm, ancaq sabah əsgərləri rəsmi keçidə səsleyən tamburun səsini eşidən kimi burada hazır ol, əlbəttə, özünle portağal da getir. Sən burada Kandelixo küçəsindəkindən daha bəzəkli, içərisində daha çox avadanlığı olan bir otaq görəcəksən və onu da görəcəksən ki, mən həmişəlik olaraq sənin Karmensitanam. Yalnız bundan sonra biz qaraçı işləri barəsində səhbət edərik.

Mən Karmenə cavab vermədim, küçəyə çıxanda isə ingilis arxamca deyirdi:

– Sabah makila getirərsən!

Nə edəcəyimi özüm də bilmədən çıxb getdim. Həmin gecə səhərə qədər yata bilmədim və səhər açılında mən bu xain qadına qarşı elə hiddətlənnmişdim ki, Cəbəllütariqə onu görmədən yola düşməyi qərara aldım; ancaq tambur ilk dəfə seslənən kimi iqtidarımlı itirdim; zənbilimi portağalla doldurub Karmenin yanına götürüldüm. Onun ponçəresinin pərdəsi yarıcaq idi və mən onun iri qara gözlerimin məni güddüyünü gördüm. Həmin pudralanmış nöker məni o dəqiqə içəri apardı. Karmen ona nə isə bir tapşırıq verdi və elə ki biz içəridə tək qaldıq, Karmen yeno iblis qohqəhələri ilə şaqqanaq çekdi, özünü üstüme atıb boynumu qucaqladı. Mən onu ömründə belə gözəl görməmişdim. O, bu dəmdə ancaq madonna ilə müqayisə oluna bilerdi, etirlənmişdi... Ah! Mən isə, oğru ki oğru, əvvəlki kimi...

Karmen deyirdi:

– Minçorro! İstəyirəm buradakı hər şeyi sindiram, evə od vurub yandıram və dağlara qaçam.

Sonra yenə naz-qəmzə! Daha sonra gülüşlər!.. Və o, rəqs edir, əynindəki paltarlarının büzmələrini cırırdı. Heç meymun da belə atılıb-düşə, ağız-burnunu eye, iblisənə hərəketlər edə bilməzdi. Nəhayət, Karmen ciddi vəziyyət alaraq mənə dedi:

– Eşit, indi isə səhbət qaraçı işlərindən gedir. İstoyırom ki, o, məni Rondaya aparsın, orada monastırda mənim bir bacım var... (Burada yenə şaqqanaq səsləri). Biz elə bir yerdən keçəcəyik ki, sənə deyəcəyəm haradən. Onun üstünə hücum edersiniz, var-yoxunu əlindən alarsınız! Yaxşı olardı ki, onu o dünyaya göndərəydiniz, ancaq (O, sıfətində müəyyən dəqiqələrdə özünü bürüzə verən iblisənə təbəssümələrə etdi. Həmin təbəssümü heç kim eyni təqlid edə bilməzdi,) bilirsən, neyləmək lazımdır? Qoy əvvəlcə Taygöz görünüşün, sən özün bir az arxada dayanarsan. Bu xərçəng cəld, özü də qoçaqdır, onun yaxşı tapançaları var... Başa düşürsən?

Karmen mənə sarsıdan yeni bir qohqəhə ilə sözünə yekun vurdu.

– Yox, – ona dedim, – mən Qarsiyaya nifşət edirəm, ancaq o mənim yoldaşımıdır. Bəlkə, də, gün gelər mon səni onun əlindən alaram, ancaq biz haqq-hesabımızı öz adət-ənənəmizlə yoluna qoyaçaqıq. Mən təsadüfən qaraçı olmuşam və bəzi məsələlərdə mən esil mərd navarralı olaraq qalacağam, bizim atalar sözündə deyildiyi kimi: esil nəcib navarralı.

Karmen sözüne davam etdi:

— Səfəhsən, ağılsızsan, osil “paillosan”, uzağa tüpürə bildiyinə görə özünü nəhəng hesab edən cırdansan.<sup>88</sup> Sən məni sevmirsən, rədd ol burdan!

O mənə “rədd ol burdan!” deyəndə mən yerimdən qımıldana bilmirdim. Mən yoldaşlarının yanına qayıdacağımı, ingilisi gözləyəcəyimizə söz verdim. O isə öz tərəfindən mənə bildirib söz verdi ki, Cəbellütariqdən Rondaya yola düşənə qədər xəsto olacaqdır. Mən iki gün də Cəbellütariqdə qaldım. Karmen, qiyafəsini dəyişərək, mən düdüyüm karvansaraya gəlməkdən qorxmurdur. Yola düşdüm, mənim özümün də planlarım vardi. Karmenlə ingilisin ne zaman ve haradan keçəcəkləri yeri öyrənib qayıtdım. Əlbəttə, Karmenlə təyin etdiyimiz görüş yerinə. Məni gözləyən Dankayre ilə Qarsiyani tapdım. Biz həmin geconi şam ağacının qozalarından qaladığımız tonqalın yanında keçirtdim. Mən Qarsiyaya kart oynaması təklif etdim. O razılaşdı. İkinci əldə mənə firildaq gəldiyini söylədim, o gülməyə başladı. Mən əlimdəki kartları onun üzünə çırpdım. O, əlini tüsənginə atmaq istəyirdi, mən ayağımı onun əlinin üstünə qoydum və ona dedim:

— Deyirlər ki, sən biçaqla təkbətək malaqa igidlərinden heç də pis vuruşmursan, gəlsənə, mənimlə vuruşmaqdə özünü bir yoxlayasan, he?

Dankayre bizi aralamaq istoyirdi. Mən Qarsiyaya iki-üç yumruq ilişirdim. O qəzəbləndi, biçağını çıxardı, mən də özümüñküñü. İkimiz də Dankayreyə dedik ki, bizimlə işi olmasın, qoy mərdi-mərdanə vuruşaq. O, bizi saxlamaq mümkün olmadığını gördü və çekilib bir tərəfdə dayandı. Qarsiya sıçan üstünə tullanmağa hazır olan pişik kimi artıq ikiqat olmuşdu. O, mənim endirəcəyim zərbələri dəf etmək məqsədilə papağımı sol elində tutmuş, biçağını isə sağ olino almışdı. Bu, onların Əndəlis qaydasıdır. Mən isə navarralı üsulu ilə vuruşurdum: onun qabağında dik dayanmış, sol qolumu yuxarı qaldırmış, sağ ayağımı qabağa vermiş, biçağımı isə sağ əlimdə tutub sağ böyrümə qışmışdım. Mən özümü pəhləvandan da güclü hesab edirdim. O, ox kimi mənim üstümə şığıdı. Mən sol ayağımın üstündə firlandım, onun qarşısında boşluq əmələ geldiyindən zərbəsi boş çıxdı, mənim zorbəm isə onun boğazından tutdu və biçaq o qədər işlədi ki, mənim əlim onun çənəsinin altına qədər getdi. Mən biçağın tiyəsini elə güclə burdum ki, tiyə qırıldı. Hər şey bitmişdi. Qol yoğunluğunda açılmış yaranan qan fəvvare vururdu. O, üzü üstə, tir kimi yerə sərildi.

Dankayre mənə dədi:

— Sən nə ctdin?

— Eşit, biz ikimiz bir yerdə yaşaya bilməzdik. Mən Karmeni seviyəm və bunun üçün də tek olmaq istəyirəm. Həm də Qarsiya əclaf adam idи və yaziq Romendantonun başına onun nə oyun açdığı hələ yadimdən çıxmamışdır. Hə, biz indi iki nəfərik və ikimiz də yaxşı oğlamq. De görüm, mənimlə dost olmaq istəyirsənmi, əsil dost, həyatda ömür dostu, ölüm-dirim dostu, hə?

Dankayre əlini mənə uzatdı. Bu, əlli yaşında bir kişi idı.

— Sevgi işləri şeytan əməlidir! — Dankayre ucadan dedi. — Əgər sən Karmeni ondan istəsə idin, o, bir pyastrə onu sənə satardı.

İndi iki nəfərik; hə, indi də görek, sabah ne edəcəyik?

— Qoy hər işi mən tək özüm görüm. İndi dünya mənim vecimə deyil.

Biz qarsiyani basdırıq və bu yerdən iki yüz addım aralıda tezədən məskən saldıq. O günün sabahı Karmen öz ingilisi ilə gəlib həmin yerdən keçdi. Onların yanında iki qatırçı və bir də nökər vardi. Mən Dankayreyə dedim:

— Ingilisi öz boynuma götürürəm, o birilərini isə sən qorxut. Arxayın ola bilərsən, onlar silahlı deyillər.

İngilis qoçaq adam imiş. Əgər Karmen onun qolunu kənara itolməsəydi, o məni gulla ilə vuracaqdi. Qısaşı, həmin gün mən Karmeni yenidən kəş etdim və ona ilk sözüm bu oldu ki, ona dul qaldığını bildirdim. O, bu işin necə baş verdiyini biləndə mənə dədi:

— Sən həmişəlik “illipendi” olaraq qalacaqsan! Qarsiya səni öldürmeli idi. Senin bu navarransayaq vuruşmağın boş şeydir, o səndən də qoçaqlarını o biri dünyaya çox göndərib. Məsələ burasındadır ki, onun eceli tamam imiş. Soninki də geler.

— Sənin də ocolin... — ona cavab verdim, — əgər mənə əsil romi olmasan...

Karmen:

— Allah üreyindəkini versin, — dedi, — mən dəfələrlə qəhvə xiltinə baxıb ikimizin də birlikdə oləcəyimizi görmüşəm. Vah! Qismət ne isə o da olacaq. Yazıya pozu yoxdur.

Karmen çarpanaqlarını şaqqlıdatmağa başladı bu isə həmişəki kimi, onun mənasız bir fikri özündən uzaqlaşdırmağa çalışması demək idi.

Adam özündən danışanda hər şeyi unudur. Şübhəsiz ki, bütün bu təfsilatlar sizi darixdırır, ancaq tezliklə qurtaracağam.

Bizim bu minval ilə sürdürüümüz heyat uzun çəkdi. Dankayre və mən əvvəlki yoldaşlarımızdan da etibarlı bir neçə yoldaş tapıb dəstə-

mizə qoşduq və qaçaqmal alveri ilə məşgül olmağa başladıq. Etiraf etmək lazımdır ki, əlacımız yerdən-göydən üzüldən ara-sıra yol kəsib, gəlib-gedən adamları da qarət edirdik. İnsafən desək, biz yoldan keçənləri öldürmürdük, puşlarını əllərindən almaqla kifayətləndirdik. Bir neçə ay mən Karmendən razi qaldım; o bizim apardığımız əməliyyatlarda lazımlı adam olaraq qalırdı; əməliyyatları başa vurmaq üçün əvvəlcədən bize yol göstərir, köməyini əsirgəmirdi. O, bozən Malaqada, bozən Korduda, bezoğ isə Qrenadada olurdu, ancaq mənim bir sözümü eşidən kimi hər şeyi atır və ucqar bir kəndo, yaxud düşərgəyə məni görməyə gelirdi. Yalnız tək bircə dəfə, biz Malaqada olanda o, məni təşvişə saldı. Öyrondim ki, o, varlı bir tacirlə dostlaşmışdır və Cəbəllütariqdeki əməllərini yeniden başlamaq fikrindədir. Dankayrenin moni bu yoldan çokinidirmək üçün dediyi məsləhətlərə baxmayaraq, yola düşdüm və günün günortaçağı Malaqaya çatdım. Karmenı axtardım və onu tapıb özümlə getirdim. Bizim aramızda uzun-uzadı səhbət başlandı.

— Bilirsənmi, — Karmen mənə dədi, — sən osil romum olandan bəri səni az sevirdəm. Səni əvvəller, mənim minçorrom olduğun vaxtlar daha çox sevirdim. Mən istəmirəm ki, məni incitsinler və yaxud üstündə aqalıq etsinlər. Mənim isteyim bax budur: azad yaşamaq və istədiyimi etmək. Özünü qoru və moni də özümdən çıxartma. Əger mənə əziyyət versən, onda elə bir oğlan taparam ki, Taygözün başına getirdiyini o sənin başına gətirər.

Dankayre bizi barışdırıldı; ancaq biz bir-birimizə elə sözlər dəmişdik ki... o sözlər, düzdür, ürəyimizdə qaldı, bununla belə, biz daha əvvəlki kimi deyildik. Az keçmədi ki, bizə bədbəxtlik üz verdi. Əsgərlər dəstəmizə hücum etdilər. Dankayre və daha iki nəfər yoldaşım öldürüldü, ikisi isə esir alındı. Mən özüm çox ağır yaralanmışdım və ogor etibarlı atım olmasaydı, yəqin ki əsgərlərin əline keçəcəkdir. Yorğunluqdan addım atmağa heyim yox, bədənimdə də ki, gülə... bax, belə bir vəziyyətdə sağ qalmış yegano yoldaşımıla meşədə gizlənməli oldum. Atdan yerə enərkən bayıldım və gülə dəymış dovsan kimi kol-kos dibində oləcəyim gəlib gözlərimin qabağında dayandı. Yoldaşım məni bize tanış bir mağaraya apardı və sonra Karmenı axtarmağa getdi. O, Qrenadada idi və əhvalatı eşidən kimi gəldi. On beş gün tamam mənim yanından bir addım kənara atmadı. Gecələr səhərə qədər kirpik çalmadı; o mənə elə diqqətlə, elə nevazişlə qulluq edirdi ki, heç bir qadın indiyə kimi çox sevdiyi kişisində belə bir

qulluq etməmişdir. Elə ki ayaqlarımın sözümə baxacağımı hiss etdim, yəni ayaq üstə dura biləcəyimə omin olduğunu bildim, Karmen məni gizlicə Qrenadaya apardı. Qaraçı qızlar hər yerdə, həmişə etibarlılığınıcaqlar tapa bilirlər və beleliklə, mən altı həftədən də çox məni axtaran korrexidordan iki qapı aralı bir mənzildə yaşamalı oldum. Mən dəfələrlə pəncərənin tağının arxasından baxanda onun küçədən keçib getdiyini görmüşdüm. Nehayət, tamam sağaldım, ancaq xəste yatdığını zamankı həyat tərzimi sağaldıqdan sonra dəyişmək haqqında uzun-uzadı fikirləşmiş, çox götür-qoy etmişdim. Çünkü belə yaşamaq olmazdı. Mən Karmeno İspaniyadan çıxıb getməyi və yeni dünyada namuslu yaşamığı təklif etdim. O mənə güldü.

Dedi:

— Biz kələm əkmək üçün yaranmamışq, bizim taleyimiz, biz qaraçıların taleyi “pailolların” hesabına yaşamaqdır. Bilirsən, mən cəbəllütariqli Natan-ben-Xosefle bir iş düzəltmişəm. Onun çoxlu pambıq parçası var, özü də malları sərhəddən keçirmək üçün yalnız səni gözləyir. O sənin sağ olduğunu bilir. Əger sən onların sözlərinə müsbət cavab verməsən, bizim cəbəllütariqli adamlarımız nə deyərlər.

Mon Karmenin sözlorino istor-istəməz tabe oldum və bu iyrienc həyatima yenidən başladım.

Mənim Qrenadada gizləndiyim müddətdə öküz döyüşləri gedirdi və Karmen də gedib bu oyunlara baxırdı. Bir gün öküz döyüşlərindən qayıdan Karmen Lükas adlı çox cəld, diribaş bir pikador<sup>89</sup> haqqında uzun-uzadı danişdi. Karmen bu pikadorun mindiyi atmın və qıraqları haşıyəli geyiminin qiymətini də bilirdi. Mən buna əhəmiyyət vermədim. Bir neçə gündən sonra sağ qalan yoldaşlarımdan Xuanito məne Karmeni Lükas ilə birlikdə Zakaten bazarındakı tacir dükənlərinin birində gördüğünü dedi. Bu, məni narahat etməyə başladı. Mən Karmendən homin pikadorla nə üçün və necə tanış olduğunu soruşdum.

— Bu elə bir oğlanıdır ki, onunla istədiyin işi görmək olar. Çay qıjıdayırsa, deməli, onda həm su var, həm də çinqlil.<sup>90</sup> O, yarışlarda iki min real qazanmışdır. İki şeydən biri olmalıdır: ya bu pulları əldə etməli, ya da onun yaxşı atminən və hünərlü oğlan olduğunu nəzərə alaraq onu dəstəmizə daxil etməliyidik. Filankəs və filankəs ölmüşlər, sən isə onların yerinə kimisə götürməlisən. Onu özünlə götür.

— Nə onun özünü, nə də pulunu, heç nə istəmirəm, — dedim, — və sənə də onunla damışlığı qadağan edirəm.

— Özünü gözlə ha! — Karmen mənə cavab verdi. — Son bir işi mənə qadağan edəndə mən də açıqca onu edirəm.

Xoşbəxtlikdən pikador Malaqaya getdi və mən de həmin yəhudinin — Ben-Xosefi deyirəm — pambıq parçalarını sərhəddən keçirmək işləri ilə məşgül olmağa başladım. Bu iş mənə çox əziyyətlə başa gəldi. Karmen özü də işə qoşulmuşdu və mən Lükası unutmuşdum. Bəlkə, Karmen özü də onu, heç olmasa, müvəqqəti unutmuşdu? Mehz elə bu vaxtlar mən sizə, müsyö, əvvəlcə Montillada, sonra isə Korduda rast gəldim. Mənə Karmenlə mənim sonuncu görüşüm barədə heç nə danışmayacağam. Bu haqda, bəlkə də, siz məndən də çox bilirsiz. Karmen sizin saatınızı uğurladı, hələ deməyəcən, pulunuzu da uğurlamaq könlündən keçirdi və indi sizin barmağınızda gördüğüm bu üzüyü də... Onun dediyinə görə, bu, sehrlü üzükdür və çox çalışırkı, bu üzüyü də elə keçirsin. Bizim aramızda çox kəskin bir mübahisə oldu və mən onu vurdum. Onun rəngi saraldı, o ağladı. Birinci dəfə idi ki, onun ağladığını gördüm və bu mənə dəhşətli derecədə ağır təsir etdi. Mən ondan üzr istədim, ancaq o, bütün günü misminin salladı və mən Montillarya yola düşəndə belə mənimlə görüşmək istəmədi. Üroyim bərk sıxlırdı. Üç gündən sonra o deye-güla və çox şəhər halda galib məni tapdı. Hər şey unudulmuşdu və indi biz təzə sevişən aşiq-məşuqə oxşayırıq. Ayrılıq demə çatanda o, mənə dedi:

— Korduda bayramdır, mən də ora gedib baxmaq istəyirəm və qayıdanda sənə danışaram.

Onu buraxdım. Tek-tənha qaldıqdan sora mən bu bayram və Karmenin doyişmiş xasiyyəti haqqında xeyli fikirleşdim. "Madam ki birinci olaraq o mənim yanımı geldi, deməli, o, məndən intiqam almışdır", — deye öz-özümə düşünürdüm. Bir nəfər kəndli mənə Korduda öküz döyüşü getdiyini dedi. Yenə damarlarında qanım qaynamaga başladı. Mən deli kimi yola düşdüm və birbaş öküzlerin döyüdüyü meydançaya gəldim. Lükası mənə göstərdilər, Karmen isə birinci sırada, məhəccərin lap dibində, meydançaya yaxın oturmuşdu. Məsələnin nə yerde olduğunu bilmək üçün ona bir dəqiqli baxmaq kifayət idi. Lükas birinci öküz meydançaya çıxdıqdan sonra, mənim əvvəldən təsvir etdiyim kimi, özünü iltifatlı, dəliqanlı kimi göstərdi. Öküzün boynuna bağlanmış demir nişanı çıxardı və gətirib Karmenə verdi, o da həmin dəqiqli nişanı saçlarına vurdu. Öküz mənim əvezimə Lükasdən intiqam aldı. Lükas öz atı ilə yero səriliş, öküz isə onların ikisinin də üstündə dayanmışdı. Mən Karmenə

təref baxdım, o artıq yerində deyildi. Oturduğum yerdən heç cür çıxmak mümkün deyildi, odur ki, yarışın qurtarmasını gözləməli oldum. Sonra mən, artıq sizin tanıdığınız evə gətdim və orada gecədən xeyli keçənə qədər rahat nəfəs aldım. Gecə saat ikiyə yaxın Karmen qayıdıb gəldi və məni görərən bir az təəccübəndi.

Ona dedim:

- Gel mənimlə gedək!
- Hə, yaxşı! Gedək!

Gedib atımı getirdim, onu tərkimə aldım və gecənin qalan hissəsini biz kəlmə kesmedən sessiz-səmirsiz yol getdik.

Səhər açılanda ucqar bir kənddə, kiçik bir monastırın yaxınlığında dayandıq. Mən burada Karmenə dedim:

— Qulaq as, gör, no deyirəm: Mən bütün olub keçənlərin hamisi unuduram, ancaq mənə bir şeyə and iç, and iç ki, mənimlə Amerikaya gedəcəkson və ömrünün axırına kimi sakit yaşayacaqsan.

— Xeyr, — o hırslı cavab verdi, — mən Amerikaya getmək istəmirəm. Mənim üçün burası yaxşıdır.

— Çünkü burada sən Lükasa yaxınsan, ancaq aç qulağını, yaxşı-yaxşı eşit, əgər Lükas sağalsa da, çox yaşamayacaq. Bir də ki, mənim onunla nə işim? Mən sənin oynaşlarını öldürməkdən yoruldum, indi isə səni öldürəcəyəm.

O, vəhşi baxışları ilə düz gözlerimin içine baxdı və mənə dedi:

— Mən sənin əlində ölücəyimi əvvəlcədən biliirdim. Səni birinci dəfə görəndə mən evimizin qabağında bir keşiş rast gəldim. Və bu gecə Kordudan çıxarkən sən heç nə görmədin? Bir dovşan yolu sənin atının ayaqları arasından qaçaraq keçdi. Deməli, mənim alımına belə yazılıbmış.

— Karmensita. Mogər sən məni daha sevmirssən?

O heç nə cavab vermedi. O, hesir üstündə bardaş qurub oturmuşdu və barmağı ilə torpağın üstündə cızıqlar çəkirdi.

Yalvarıcı tərzdə ona dedim:

— Karmen, həyat tərzimizi deyişək. Gedək bir yerdə yaşayaq ki, həmisə bir-birimizin yanında olaq. Özün bilirsən ki, bu yaxında, bir palıd ağacının altında yüz iyirmiyə qədər qızıl unsiya quylamışıq... Sonra bizim yəhudisi ben-Xoscofdə yatarımız var.

O gülməyə başladı və mənə dedi:

— Əvvəlcə mən, sonra isə sən, mən bilirəm ki, bu belə də olmalıdır.

— Fikirləş, — bir daha ona dedim, — mənim səbir kasam artıq dolmuşdur və özümü artıq ələ ala bilmirəm, bir qərara gəl, yoxsa mən öz qərarımı verəcəyəm.

Mən onu burada tək qoydum və monastırın ətrafinı geziş dolaşmağa başladım. Burada ibadətə oturan bir rahib gördüm. Gözlədim ki, o, ibadətini qurtarsın. Mən də bu saat böyük məmənnüyyətə ibadət edirdim, ancaq bacarmırdım. Rahib yerindən qalxanda mən onun boraborinə getdim.

— Ey müqoddos ata, — ona müraciətlə dedim, — böyük çətinlik içində olan bir adamın ovozino ibadət edərsinizmi?

Rahib cavab verdi:

— Mən dərdo düçər olanların hamısına dua oxuyuram.  
— Bir azdan öz xalıqının yanına gedəcək bir nəfərin ruhunun şad olması xatirinə dua oxuyarsınızmı?

— Beli, — rahib gözlərini düz məno zilləyərək cavab verdi.

Mənim sıfətimdə qəribə bir ifadə olduğunu hiss edən rahib məni danışdırmaq istədi və:

— Deyəsən, sizi haradasa görmüşəm, — dedi.

Mən onun oturduğu skamyanın üstünə bir pyastr pul qoydum:

— Duanı nə vaxt oxuyacaqsınız?

— Yarım saatdan sonra. Bu yaxınlıqdakı karvansara sahibinin oğlu indi gelib dua oxuyaçaqdır. Cavan oğlan, məno deyin görüm, sizin vicdanınızı narahat edən ele bir işiniz yoxdur ki? Xristian bir adamın məsləhətlərini eşitmək istərdinizmi?

Mən az qala ağlayacaqdım. Ona ele indi bu saat qayıdacağımı söylədim və ondan uzaqlaşdım. Gedib monastırın zongi vurulana qədər yerdə, göy otun üstündə uzandım. Zəng vurulanda monastır yaxınlaşdım və bayırda dayandım. İbadət qurtardıqdan sonra mən kəndə qayıtdım. Ele güman edirdim ki, Karmen qaçar. O, mənim atımı minib qaçıb qurtara bilərdi, ancaq onu əvvəlkə yerində gördüm. Onu qorxutduğumu demək istəmdim. Mən onun yanında olmadığım müddətdə Karmen əynindəki donunun əteyini söküb oradan qurğuşunu çıxarımışdı. İndi isə bir stolun başında oturub, əritdiyi qurğuşunu su ilə dolu mis kasaya tökerək diqqətlə ona tamaşa edirdi. O, öz cadusu ilə o qədər məşğul idi ki, mənim qayıdış gəldiyimi hiss etmədi, daha doğrusu, görmədi. O, gah əline bir tike qurğuşun alıb kasanın hər tərəfində gəzdirir, gah da deyilənlərə görə, qaraçıların kralıçası olmuş “Bari Krallisa”, don Pedronun moşuqəsi Mariya

Padilları vəsf edən cadu mahnılardan birini zümrümo cdirdi.<sup>91</sup>

Mən ona dedim:

— Karmen, mənimlə getmək isteyirsənmi?

O, yerindən qalxdı, mis kasasını kənara tulladı və sanki bu saat harasa yola düşəcəkmiş kimi örpeyini başına atdı. Atımı gətirdilər, Karmen yenə qalxıb tərkimdə yerini tutdu və biz uzaqlaşdıq.

Bir az yol getdikdən sonra ondan soruşdum:

— Monim Karmenim, deməli, mənimlə getməyə razısan, hə?

— Mən ölüne qədər səninləyəm, ancaq daha səninlə bir yastığa baş qoymayacağam, — dedi.

Biz boş bir dəreyə çatmışdıq, ətrafda ins-cins yox idi, atın başını çekdim.

— Buradır? — Karmen soruşdu.

O, bir sıçrayışla yerə tullandi. Örpeyini başından götürüb onu ayaqlarına atdı, bir əlini düyünləyib ombasına qoydu və dinməz-söyləməz dayanıb düz gözlərimin içinə baxdı.

— Məni öldürmək isteyirsən, mən bunu ləp yaxşı görürəm və bili-rəm. Bu, alnına yazılıbdır, olmalıdır, ancaq sən məni diz çökdürə bilməyəcəksən..

— Yalvarıram sənə, — ona dəcdim, — ağılli ol. Məni eșit! Bütün olub keçənlər unuduldu. Bununla belə, yaxşı bilirsən ki, sən məni möhv etdin, mən səni yox. Mən ancaq sonin ucbatından oğru və qatil oldum. Karmen! Mənim Karmenim! Qoy səni və səninlə də birgə özümü xilas etdim.

— Xose, — Karmen mənə müraciətlə dedi, — məndən mümkün olmayan bir şeyi xahiş edirsin. Mən səni daha sevmirəm, son isə hələ də məni sevirsən və möhz buna görə də məni öldürmək isteyirsən. Mən sənə yenə yalan sata bilərdim, ancaq özümü bir daha əziyyətə salmaq istəmirəm. Bizim aramızda hər şey qurtardı. Mənim romum kimi sənin öz romini öldürməyə ixtiyarın var, ancaq Karmen həmişə azad olacaqdır. O, qallı olaraq doğulmuş, qallı kimi do ölcəkdir.

— Deməli, sən Lükasi sevirsən? — ondan soruşdum.

— Beli, mən onu sevmişəm, səni sevdiyim kimi, bir anlıq, səni sevdiyimdən bəlkə də bir qədər az. İndisə heç nəyi, heç kimi sevmirəm və sevdiyimə görə də indi özümə nifrot edirəm.

Mən onun ayaqlarına döşəndim, əllərini əlimə aldım, onları göz yaşlarını qərq etdim. Mən onunla birlikdə keçirdiyimiz ömrün ən gözəl anlarını ona xatırlatdım. Mən ona yalnız onun xatirinə, ömrü-

nün axırına qodır quldur olaraq qalacağıma söz verdim. Mən ona hər şey, hər şey üçün söz verirdim, ta ki o məni sevəydi.

Karmen mənə dedi:

— Səni yenə sevmək? Bu mümkün deyil. Səninlə bir yastığa tezədən baş qoyum? Mən bunu istəmirməm.

Qan beynimo vurdı. Bıçağımı çıxarddım. Mən onu qorxutmaq və onun mənə yalvararaq aman diləməsini isteyirdim, ancaq, son demə, bu qadın iblismiş.

— Axırıncı dəfə deyirəm, — mənimlə birlikdə qalmak isteyirsənmi?

— Yox! Yox! — Karmen ayağını yero döyərək dedi. O, barmağından vaxtile mənim ona bağışladığım üzüyü çıxarıb kolluğa təref fırlatdı. Mən onu iki dəfə vurdum. Bu, Taygözün bıçağı idi, mən onu öldüründə götürmüştüm, özümüküni isə sindirmişdim. İkinci zərbədən sonra o, səssiz-səmirsiz yere yığıldı. Onun mənə zillənən qara, iri gözləri indinin özündə də gözlərimin qabağındadır; az sonra homin gözlər torlandı və yumuldu. Düz bir saat qəhər içərisində boğularaq bu cəsədin qarşısında donub qaldım. Sonra Karmenin mənə meşədə dəfn olunmasını tez-tez xatırlatlığı sözlər yadına düşdü. Mən əlindəki bıçaqla qəbir qazdım və onu qəbirə qoydum. Onun kolluğa təref tulladığı üzüyü çox axtardım, nəhayət, tapdım. Üzüyü də kiçik bir xaçla bərabər qəbirə, onun yanına qoydum. Bəlkə, mən düz elemirdim. Sonra atıma minib Korduya qədər çapdım və rast gəldiyim birinci qarovalxanaya özümü təslim etdim. Mən Karmeni öldürdürüümü dedim, ancaq onun meyitinin harada olduğunu demək istəmədim. Rabib müqəddəs adammış. O, Karmenin rübünum şad olması üçün dua oxudu... Bədən qız! Onun belə tərbiye almasının səbəbkarı kaleslordır.

#### IV

Avropanın hər yerinə səpələnmiş *bohémien* gi, tanossəpsəg iyigəuner və sair adı ilə tanınmış bu köçəri tayfaların bu gün ən çox məskən saldığı ölkələrdən biri İspaniyadır. Bunların eksəriyyəti ölkənin cənub əyalətində və şərqində: Əndəlisdə, Estremadürdə, Mürsi krallığında yaşayır, yaxud sərsəri həyat tərzini keçirir; bunlardan Kataloniyada da çox vardır. Onlar buradan Fransaya da tez-tez keçib gedirlər. Həmin köçərilərə bizim bütün cənub bazarlarımızda, yarmarkalarda rast gelirik. Bunların kişiləri alverçiliklə, baytarlıqla və

qatır saxlamaqla məşğuldurlar; onlar, hemçinin, mis qabları və qazanları qalaylamaq peşəsi ilə də məşğuldurlar; biz hələ onların qacaq mal alveri və qanun üzrə qadağan olunmuş bir çox işlərlə məşğul olduqlarını demirik. Arvadları fala baxırlar, dilənirlər və hər cür zororlı və zərərsiz dava-dərman işləri ilə məşğul olurlar.

Qaraçılardan fiziki xüsusiyyotlarını toyin etmək, təsvir etmək asandır və onlardan tekçə birini gördükdən sonra min nəfərin arasında qaraçı irqinə mənsub adamı dərhəl tanımaq olar. Buntarı eyni ölkədə yaşayan xalqlardan ayıran xüsusiyyətlər onların zahiri görünüşü və sır-sifotlarının ifadesidir. Qaraçılardan üzlerinin rəngi onlarla cinsi ölkədə yaşayanlarındandır qara və həmişə tutqun olur. Qaraçılardan özlerinə tez-tez “kales”, yəni “qara” deməsi məhz elə buradan meydana gelir.<sup>92</sup> Onların hissedilocək dərəcədə çəş, gözəl biçimli, zil qara gözleri uzun kirpiklorının altında kölgəli kimi görünür. Onların baxışını yalnız vəhşi heyvan baxışı ilə müqayisə etmək olar. Bu baxışda həm igidlik, həm də qorxaqlıq var və belə bir əlamətə görə onların gözleri bu millətin xüsusiyyətini daha tez bürüzo verir: hiyloğur, məğrur, ancaq Panürj<sup>1</sup> kimi təbii olaraq zərbədən qorxan. Kişilərinin eksəriyyəti qədd-qamətlə, mütenasib bədənli, zirək və cosur olur; bunların içərisində bir nəfər qəmli adama rast goldiyimi xatırlamır. Almaniyada qaraçı qızları daha gözəl olurlar; İspaniyada qaraçı qızları arasında belə gözəlliyo çox nadir hallarda təsadüf olunur. Lap gənc yaşlarında bunların çirkinlərindən də admanın xoşu gelir, ancaq elə ki ana olurlar, çox iyrənc hala düşürlər. Hər iki cins — həm kişiləri, həm də qadınları son dərəcə nataçmazlırlar və hər kim ki qaraçı arvadının saçlarını yaxından görməyib, nə qədər cod, nə qədər yağılı, nə qədər tozlu tük görse də, qaraçı qadının saçlarının necə olduğunu yenə də təsəvvür edə bilməz. Əndəlis vilayətinin böyük şəhərlərində bəzi cavan qaraçı qızları başqalarına nisbətən özlərinə az-çox siğal verirlər. Beloləri pul xatırınə rəqs etmək üçün hara gəldi gedirlər və onların rəqsləri bizim ictimai rəqslərimiz və karnavallarımız üçün qadağan edilmiş rəqslərə oxşayır. İngilis missioneri, İspaniya qaraçılari haqqında ikitidlik çox maraqlı əsərin müəllifi, qaraçılari Bibliya comiyətinin xərci ilə xristianlığa cəlb etmek fikrino düşmüş müsyö Borrov inandırıcı surətdə təsdiq edir ki, hələ indiyo qədər qaraçı qızının öz irqindən olan əcnəbiyə

<sup>1</sup> F.Rabenin “Qarqantua və Pantaqnu” əsindəki epizod nəzərdə tutulur. (Tərcüməsi).

ərə getdiyi hadisosinə rast golmeyib. Mənə cələ gəlir ki, onun qaraçıların exlaqı ilə əlaqədar söylədiyi təriflərdə çoxlu şiriştmələr vardır. Əvvələ, onların en çoxu Ovid çirkindiyində olan veziyyyətdədirlər, yəni: "Casa guan nemo rogavit"<sup>94</sup>. Gözəllərə gelince, onlar da bütün ispan qızları kimidirlər, oğlanları hələm-hələm bəyənmirlər. Gərək onların xoşuna gələsən, onlara layiq olasan. Mister Borrov onların ləyaqətlərinin, xüsusilə sadəlövhəklərinin yalnız onların özlərini xoşbəxt etdiyini misal gətirir və sübut etməyə çalışır. Onun exlaqsız tanışlarından biri, özünün dediyinə görə, gözəl qaraçı qızına bir neçə qızıl unsiya təklif etmiş, ancaq bundan kar aşmamışdır. Bir nəfər əndəlisliyə mən bu əhvalatı danışanda həmin adam dedi ki, əger o oxlaqsız adam gözəl qaraçı qızına bir neçə unsiya qızıl pul əvəzinə, iki, ya üç pyastr göstərseydi, işi daha uğurlu ola bilərdi və bir də ki qaraçı qızına qızıl təklif etmək karvansarada işleyən qızə iki milyon pul vəd etmək kimi inandırıcı үsuldur. Nə olursa olsun kim nə deyirse-desin, qaraçı qadınları öz erlerinə təsəvvür edilməyəcək dərəcədə sədaqətlidir. Ərləri ehtiyac içərisində olarkən arvadları təhlükədən, bodboxtlıkdən çəkinmədən onlara kömək edərlər. Qaraçılardın özlərinin özlərinə verdikləri adlardan biri olan "rome", yaxud "ərlər" sözü, mənə cələ gəlir ki, evlənmək məsələsində onların öz irqlərinə çox böyük hörmətlə yanaşdıqlarını göstərir. Əgər qaraçılardın öz həmtay-faları ilə necə tez münasibət yaratdıqlarının, bir-birlərinə kömək etdiklorının sırrını sədaqət adlandırma bilərikəsə, onların əsil ləyaqəti ilə vətənpərvər olmalässidir. Bununla belə, bütün gizli və qeyri-qanuni toşkilatlarda onlar yuxarıda saydığımız və bunlara bənzər keyfiyyətləri öz aralarında sırr kimi saxlayırlar.

Bir neçə ay bundan əvvəl, mən Vogezdə məskən salmış bir qaraçı köçünə getmişdim. Onların qəbilələrinin ağbirçəyi olan qoca qaraçı arvadın komasında ayrı qəbilədən olan ağır bir xəstə yatırdı. Bu adam böyük qayğıkeşliklə müalicə olunduğu xəstəxananı tork edib, öz həmvətənlərinin arasında ölmək üçün buraya gelmişdi. Düz üç ay idı ki, həmin qaraçı bu ev sahiblərinin yanında yatırdı. Ev sahibləri ona onlarla birlikdə yaşayan oğullarından, kürəkonlarından də yaxşı qulluq edirdilər. Onun üçün küləşdən və yumşaq yosundan xüsusi yataq hazırlanmış, döşeyinin üstüne ağ melofə çökülmüşdi, halbuki on bir nəfərə qədər aile üzvü olan bu evdə qalanların hamısı üç addım uzunluğunda olan taxta parçalarının üstündə yatırdı. Bax, budur onların qonaqpərvərliyi. Həmin o ağbirçək öz qonağına cələ

canıyananlıq edir, elə insanpərvərlik göstərirdi ki, xəstənin yanında mənə deyirdi: "İsinqo, sinq, home mulo" yəni: "Tczliklə, lap tezliklə bu yazıq oləcək". Bütün bunlara baxmayaraq, bu adamların sürdükleri heyat elə acınacaqlıdır ki, ölüm xəbəri heç vəclərinə də deyil.

Qaraçılardın en gözəl keyfiyyətlərindən biri də onların din məsələsinə laqeyd olmalarıdır. Bu heç də o demək deyildir ki, onlar son derecə azadfikirli, yaxud skeptikdirlər, yəni hər şeyə şübhə ilə baxırlar. Onlar heç vaxt allahsız olmamışlar, belə şeydən uzaqdırlar. Yaşadıqları ölkənin dini onların da dinidir, ancaq onlar yerlərini, məskənlərini dəyişdikcə, etiqadlarını, dirlərini də dəyişirler. İbtidai xalqlarda hissi evəz edən mövhumat da qaraçılara yabançıdır. Bir də ki, doğrudan da, başqalarının hesabına yaşayarlarda heç mövhumat olarmı? Bununla belə, mən İspaniya qaraçılardında cəsədə toxunanda qəribə qorxu hissini müşahidə etmişəm. Onların arasında pul xatirine ölüyü qəbiristanlığı aparan az adam tapılar.

Mən dedim ki, qaraçı qadınlarının əksəriyyəti fala baxmaqla məşğuldur, bu işin ustasıdırıllar. Amma onların böyük gəlir mənbəyi ovsunlu və xoşagələn şeyləri satmaqdır. Onlar bir-birinə quşu qonmayanların arasında məhəbbət yaratmaq xatirinə yanlarında qurbağa ayağı, yaxud birində məhəbbət deyilən şeyin olmadığı bir adamda güclə məhəbbət yaratmaq xatirinə ahənrüba tozu gəzdirirlər. Ancaq möhkəm ehtiyac olanda bəd dua oxuyurlar ki, şeytan özü onlara kömək əli uzatmağa məcbur olur. Keçən il, bir İspaniyalı qadın mənənə aşağıdakı əhvalatı danışdı: Həmin qadın günlərin bir günündə çox qəməgin və dalğın halda Alkala küçəsindən keçirmiş; bir qaraçı qızı arkadan qaça-qaça gəlib ona deyir: "Gözəl xanım, əriniz sizo xəyanət etmişdir". Bu, həqiqətən də belə idi. "İstəyirsinizmi onu bu yoldan qaytarım?" Belə təklifin necə böyük sevincə qəbul olunduğunu başa düşmək olar, ancaq burası var ki, ürəyin gizli sırlarını bir baxışla tez bilən, başa düşən adama necə inanasan? Cadu, fala baxdırmaq işlərini Madridin gedis-gelişli çox olan küçələrində icra etmək mümkün olmadıqından, ertəsi güne görüş teyin olunur: "Sizə xəyanət edən ərinizi sizin ayağınızə gətirmekdən asan şey yoxdur, — qaraçı qızı söhbətə başlayır. — Deyin görün, onun siza verdiyi dəsmaldan, şərfdən, yaxud örpekdən-zaddan bir şey varmı?" Qaraçı qızına ipək ləçək verilir. "İndi isə tünd qırımızı sapla bu ləçəyin bir küncünə bir pyastr pul tikin, o biri küncünə isə yarım pyastr. Bu küncünə bir peset, o biri küncünə də iki reallıq bir peset pul

tikin. Sonra ləçeyin ortasına gərək bir qızıl pul da tikəson, dublon<sup>95</sup> tiksən daha yaxşıdır. Dublonu və başqa pulları arvad deyilən yerləre tikiir. “İndi isə bu ləçeyi mənə verin, mən onu gecə yarısı Kambo-Santo qəbiristanlığına aparacağam. Əgər möcüzə görmək isteyirsinizsə, özünüz də gəlin mənimlə gedək”. Qaraçı qızı Kambo-Santoya tek getməli olur, çünki həmin qadın şeytanlardan çox qorxurmuş. İndi özünüz fikirləşin: Öz sevgilisindən ayrı düşən bu yazışq, bədbəxt qadın, ləçeyini və bivefa yarını, sevgilisini bir daha gördümü?

Bödöxtliklorino və başqalarına qarşı nifret hissi ilə yaşamalarına baxmayaraq, qaraçılardı avam, azsavadlı adamlar arasından müeyyən hörmətə qarşılıqlırlar və onlar bununla çox fəxr edirlər. Onlar ağıllı olduqlarını düşünərək özlərini ali irqə mənəsub hesab edirlər və onlara qonaqpərvərlik göstərən xalqa nifret bəsləyirlər.

Vogez qaraçılardan bir qadın mənə deyirdi:

— Bütpərestlər elə axmaqdırlar ki, onları aldatmaq üçün heç ustalıq da lazımlı deyil. Bir gün küçə ilə getdiyim yerdə bir qaraçı qadını məni evinə çağırırdı. İçəridə soba tüstülyeyirdi və o, bu tüstünün kəsimləsi üçün bir fal açmağımı xahiş etdi. Mən hər şeydən əvvəl bir tike piy istədim. Sonra romani dilində bir neçə sözü dodaqaltı mızıldaya-mızıldaya vird etdim. Həmin sözlərin mənəsi belə idi: “Sən heyvansan, heyvan kimi bu dünyaya gəlmisən, heyvan kimi də ölüb gedəcəksən...” Qapının astanasında olanda xalis almanca dedim: “Sobanın tüstüsüne qarşı ən yaxşı çarə onu yandırmamaqdır”. Bundan sonra çıxıb getdim.

Qaraçılardın tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllerində Avropanın şorq hissəsində görünmüdü. Lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıq çoxalmasına heç kim inana bilmir. Qaraçılardın özləri də öz adət-ənənələri və mənşələri barede indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgar onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirse, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yaranmış bu uydurmalaşmasından mənimsənilərdir.

Qaraçılardın dilini öyrənən şərqşünasların əksəriyyəti onların Hindistandan gəldiklərini fərz edir. Dögrudan da, romani dilinin söz köklərinin və çoxlu qrammatik formalarının sanskrit dilindən törediyi görünür. Öz-özlüyündə aydınlaşdır ki, uzun-uzadı səsəri həyat

törzlərində qaraçılardı külli miqdarda əcnəbi sözlərini mənimseməş və qəbul etmişlər. Romani dilinin bütün dialektlerində külli miqdarda yunan mənşəli sözlərə rast gəlmək olur. Məsələn, kokkalon sözündən olan cocal — sümük, petalon sözündən petalli — at nəli, karfi sözündən isə cafı — mix, mismar sözlərini misal götirmək olar. Hal-hazırda qaraçı qəbilələrini bir-birindən qismən ayıran nə qədər dəstə, tayfa vardırsa, bir o qədər də dialektlər vardır. Onlar hər yerde yaşadıqları ölkənin diliində öz dillerindən daha sərbəst danışırlar. Ancaq çox zəruri bir məsələ barəsində danışmaq lazımlı gelərsə, əcnəbi adamların yanında öz doğma dillerindən istifadə edirlər. Əgər biz əsrlərdən bəri bir-biri ilə heç bir əlaqəsi olmayan Almaniya qaraçılardının danışığını İspaniya qaraçılardının danışığı ilə müqayisə etsek, külli miqdarda ümumi sözlər tapa bilərik; ancaq bu ibtidai dil hər yerde eyni dərəcədə olmasa da, daha mədəni, daha inkişaf etmiş dillerlə sıx əlaqədə olmuşdur. Bir tərəfdən alman, digər tərəfdən isə ispan dili romani dilinin kökünü elə dəyişdirmişdir ki, şvar-dsvallı bir qaraçı əndələslisi qaraçının danışığını başa düşə bilməz. Halbuki bir-neçə kəlmə söyləmiş olsalar, eyni dilin müxtəlif şivələrində danışığını görərlər. Mənə elə gelir ki, dildə bir neçə daha çox işlənən söz bütün qaraçı dialektləri üçün ümumidir. Beləliklə, əlimə keçən lüğətlərin hamisində pani — su, manro — çörək, mas — et, lən isə duz deməkdir.

Sayilar hər yerde texminən eynidir. Qaraçı dilinin alman dialekti ispan dialektindən daha təmizdir, çünki alman dialekti bu günə qədər ən sadə qrammatik formalı qoruyub saxlaya bilməşdir. Halbuki ispan dialekti Kastiliya lohçəsinin formallarını mənimseməşdir. Bununla belə, dilin qədimliyi baxımından yanaşılarsa, bir neçə söz müstəsnaliq təşkil edir; bu sözlər isə qaraçı şivələrinin qədim zamanlardan ümumi bir dildən meydana gəldiyini göstərir. Alman dialektində felin keçmiş zaman forması fcil kökündən düzəldilən əmr formasına “ium” sonluğunu əlavə etməklə düzəldilir. İspaniya romanisində isə feillər kastilyan fcillerinin birinci təsrifinə əsasən şəxslər üzrə deyişir. Felin məsədər forması olan “iamai” — “yemək”dən “iame” — “mən yedim”. “Lillar”dan — “götürmek”dən “lille” — “mən götürdüm” düzəltmək lazımlı gelirdi.

Bununla belə, bəzən qoca qaraçılardı müstəsnə olaraq “iayon, lillon” deyirlər. Mən bu antik formanı saxlayan başqa feillər tanımırıam.

Romani dili sahəsindəki bu azacıq biliyimlə qeyd etmək istəyirəm ki, fransız dilində olan jarqonlardan bir neçəsini bizim ogrular<sup>96</sup>

qaraçılardan götürmüşler. "Parisin sirləri"ni oxuyanlar "chourin" sözünün "bıçaq" olduğunu öyrondilar. Bu, xalis romani sözdür. "Chouri" sözü isə bütün qaraçı dialektleri üçün ümumi sözdür. Müsyö Vidok "ata" – "gres" deyir, bu da qaraçı sözü olan "gras", "gre", "graste", "gris"-dəndir. Paris jarqonunda işlədilən və qaraçı mənasını verən "romaniche!" sözünü də bura elavə edin. Bu, "rommani tchave" – "qaraçı oğlanları" söz birləşməsinin təhrif olunmuş formasıdır; mənim xoşladığım bir söz varsa o da "frimousse" – "üz", "sifet"dir ki, bütün məktəblilərimiz həmin sözü əvvəller işlətdikləri kimi, indi də işlədirlər. Hər şeydən qabaq buna diqqət yetirin ki, Udan<sup>9</sup> öz maraqlı və zəngin lügətində holo 1640-ci ilde "firli-mouse" sözünü yazdı. Burası da var ki, "Afirla, fila" sözləri də romani dilində "üz", "sifot" deməkdir; "muf" sözü də eyni qayda üzrə izah oluna bilər, ancaq demek lazımdır ki, bu söz latin dilində olan "os" – "sümük" sözüne uyğun gelir. "Firlamui" söz birləşməsinin mənası qaraçı-pürist tərəfindən dərhal anlaşıldı və mən həmin adamin öz dilinin bilicisi olduğuna inandım.

Romani dili sahəsində apardığım elmi tədqiqatlar haqqında "Karmen"ın oxucularına, bax, bir bu qədər söyləmək, mənçə, kifayətdir. Mən öz hekayətimi çox yerinə düşmüş bir zərb-məsələ quracağam: "En retudi panda nasti abela macha", yəni: "Örtülü süfrənin bir eybi olar, açıq süfrənin min".

## KOLOMBA

(Povest)

### I fəsil

*Pé far la ta vendetta,  
sta siqur, vasta anche ella  
Vocero du niolo'*

1881-ci il oktyabr ayının ilk günlerinde, ingilis ordusunun tanınmış zabiti, irlandiyalı polkovnik ser Thomas Nevil İtaliyaya səfərdən qayıdarken Marselidə öz qızı ilə birlikdə Bovo mehmanxanasına düdü. Həvəskar səyyahların sonsuz həvəsi laqeydiliklə evez olundu və bu gün belə turistlorin çoxu başqalarından fərqlənmək üçün Horatsinin *Nil admirari*<sup>2</sup> keləmini özləri üçün şuar edirlər. Polkovnikin yeganə qızı miss Lidiya da məhz hər şeydən narazı olan belə səyyahlardan idi. Belə ki, "la Transfiguration"<sup>3</sup>, qızın adı eser kimi görünmüştü. Vezuvi püşkürəndə Birminqem fabrikinin borularından bir az maraqlı olur. Qısa demiş olsaq, qızın İtaliyaya qarşı böyük ittihamı bundan ibarətdir ki, bu ölkənin yerli seciyyəsi çatışmındır. Bir neçə il bundan qabaq mən bu sözlerin nə demək olduğunu çox yaxşı anlayırdım, ancaq bu gün başa düşə bilmirəm; kim bacarırsa, qoy o da izah etsin. Müsyö Jordanın dediyi kimi, əvvəlcə miss Lidiya elə fikirləşirdi ki, Alp dağlarının o biri tərəfində ondan qabaq heç kimin görmədiyi şeylər görəcək və vicdanlı adamlarla səhbət edəcəkdir.

Ancaq həmvətonlilərinin onu hər şeydə qabaqladıqlarına tezliklə emin oldu və təzə bir şeyə rast gələcəyinə ümidiyi itirdi, beləliklə, qız əvvəlki fikrindən yaxındı. Doğrudan da İtalyanın füsunkar yerləri haqqında danışmaq imkanı olmadıqda, kimsənin size: "Rafaelin

<sup>1</sup> O ki qaldı sənin intiqamına, arxayın ol, qız intiqamı alar. *Niololu Vosera*.

<sup>2</sup> Gerek heç nəyə təqəcüb etməyən (lat.).

<sup>3</sup> Rəssam Rafaelin "Isa peyğəmberin zühr etməsi" əsəri nozərdə tutulur. (*Tərcüməçi*).

ilan şoherdə... ilan sarayda nümayiş etdirilən ilan lövhəsindən xoboriniz varmı? Bu, İtaliyada ən gözəl sənət əsəridir” – deyəcəyi necə də cansıxıcı görünəcəkdir. Məsələ burasındadır ki, doğrudan da siz məhz homin osoro baxmamışsınız. Hər şeyi görmək çox vaxt aparağından ən sadə üsul budur ki, gərək hər şeyi əvvəldən ölçüb-biçəsən.

Bovo məhmanxanasında miss Lidiya bərk məyus oldu. O, pelazziklərə aid edilən nohong Seni qapısının gözəl eskizini özü ilə götürmişdi və ona ələ golirdi ki, rəssamlar bu şəkli unutmuşlar. Ledi Fransis Fenviş Marselde miss Lidiya ilə görüşündə ona öz albomunu göstərmişdi; və həmin albomda haqqında dediyimiz qapı bir sonet ilə qurumuş çıçeyin arasında Sien rəngile işlənmişdi. Bundan sonra miss Lidiya Seni qapısının eskizini yaşadığını evdə ona qulluq edən qadına verdi və bununla da ellinizdən əvvəlki tikililərə qarşı bütün rəğbetini itirdi.

Arvadının ölümündən sonra hər şeyə miss Lidiyanın gözlərile baxan polkovnik Nevil də bu kədərləri vəziyyətə şərik oldu. İtaliya onun qızını darixdırğına görə bərk lənətləndi və nəticə etibarilə dünyanın ən darixdırıcı ölkəsinə çevrildi. Doğrudur, ölkənin rəsmi əsərləri və heykəlləri barədə xoşagolmaz fikir söyləməyə onun heç bir əsası yox idi, ancaq inamlı deyə bilordi ki, bu ölkədə ov etmək heç bir kor qəpiyə də doymoz və bir neçə xinalı koklik vurmaq üçün Roma çöllərində gün təpəne döyo-döyo gorok 25-26 kilometr yol gedəsən.

Marselə gəldiyi günün sabahı o özünün sabiq yaveri, Korsikada ay yarı� yaşamış kapitan Elisə nahara dövət etdi. Kapitan miss Lidiyaya quldurlar haqqında ələ bir maraqlı ehvalat danışdı ki, bu ehvalat öz məziyyətinə görə, qızın Romadan Neapola qədər yolda oğrular barədə eştidiyi saysız-hesabsız ehvalatların heç birisinə qətiyyən oxşamırdı. Çərəz vaxtı ələ ki stolun üstündəki Bordo şərabı ilə dolu butulkalara el vuran olmadı, onların hər ikisi ovdan səhbət etdilər və axırdı polkovnik əmin oldu ki, Korsikada olan bol, yaxşı, cürbəcür ov heç bir ölkədə yoxdur; “Orada çoxlu vəhşi qaban vardır, – kapitan Elisə deyirdi, – ancaq gərək onları ev donuzlarından ayırmayı bacarasın, çünkü vəhşi qabanlar son dərəcə ev donuzlarına oxşayırlar; işdir əgər ev donuzlarını güllə ilə öldürsən, onları otaranların olundan yaxanı qurtara bilməzsən və xoşagelməz ehvalat baş verə bilər. Bir də baxırsan ki, təpədən-dırnağa qədər

silahlı olan donuzotaranlar məki adlanan kolluqdan çıxırlar, adamı, vurulmuş heyvanların pulunu ödəməyə məcbur edirlər və üstəlik sizi ələ də sahrlar. Orada indiyə kimi hələ heç yerdə görmədiyin çox maraqlı, qəşəng vəhşi qoçlara da rast gelərsən: əla ovdur, onları ovlamaq və ovlayandan sonra götürmək olduqca çətindir. Ceyran, xallı maral, qırqovul, kəklik – Korsikada qarışqa kimi qaynaşan ov növlərinin hamısını saymaqla qurtara bilməzsən. Polkovnik, eger ovu sevirsinizsə, Korsikaya gedin, orada mənim kirayənişlərimden birinin dediyi kimi: “Siz qaratoyuqdan tutmuş adama qədər istədiyiniz ovu ovlaya bilərsiniz”.

Ələ ki ortaya çay dəsgahı geldi, kapitan birincidən daha qeyri-adı, bilavasitə qan intiqamı<sup>1</sup> haqqında söylədiyi ehvalatla miss Lidiyanı yenidən valeh etdi və Korsikanı, onun əhalisinin ibtidai adət-ənənəsini, qonaqpərvərliyini, orijinal xüsusiyyətlərini, heyranedici, füsunkar mənzərəsini təsvir etməklo söhbətini yekunlaşdırıldı. Sonra o düzəldilməsi formasından və mis tiyesindən daha maraqlı olan qəşəng bir stileti<sup>2</sup> getirib ona verdi. Bunu kapitan Elisə məşhur bir quldur satmış və and-aman edib bildirmişdi ki, bu stilet indiyə qədər onun əlində düz dörd adəmin bədənində olmuşdur. Miss Lidiya onu kəmərinə taxdı, özünə məxsus tualet<sup>3</sup> stolunun üstüno qoydu və yatmadan qabaq qızından iki dəfə çıxarıb diqqətlə tamaşa etdi. Polkovnik yuxuda gördü ki, bir qoç vurub, sahibkar isə ona qoçun qiymətini ödəməsini məcbur edir, polkovnik buna məmnuniyyətə razı olur, çünkü bu, quyruğu qırqovul quyruğuna, buynuzu isə maral buynuzuna oxşayan çox qəribə bir heyvan idi.

Elisin nağılı etdiyinə görə, qızı ilə üz-üzə oturub nahar cdən polkovnik dedi: – Korsikada gözəl ov var; eger çox uzaq olmasayıd, on beş günümü məmnuniyyətə orada keçirərdim.

– Nə olar! – miss Lidiya cavab verdi. – Nə üçün də Korsikaya getməyək? Siz ov edəndə men də şəkil çəkərem; Bonapartın uşaq yaşalarında gedib dərslərini hazırladığı, kapitan Elisin dediyi o mağarranın şəkli mənim albomumda olsa, özümü xoşbəxt hesab edərem.

Belə də ilk dəfə idi ki, polkovnikin nümayiş etdirdiyi arzu qızı tərəfindən bayenlərdi.

<sup>1</sup> Belə intiqamı almaq ölen adəmin yaxın, yaxud uzaq kişi qohumlarından birinin öhdəsinə düşür. (Qeyd müəllifindir.)

<sup>2</sup> Stilet – üçtiyəli kiçik xəncər

<sup>3</sup> Tualet - bəzək

Bu gözlenilməz müvəffəqiyyətdən məmənun olan polkovnik miss Lidiyanı daha da qızışdırmaq üçün bir neçə dəfə öz etirazını bildirməyin möqsodəyən olduğunu lazım bildi. O, haqqında söhbət gedən yerin vəhşi təbəti, qadın üçün səyahət etməyin çotinliyi barədə cidd-cəhdə dənmişdi; qız heç nədən qorxmurdu; sən demə o, xüsusi silə atla səyahət etməyi çox sevirmiş, onun üçün açıq havada gecələmek toy-bayrammış; qız Kiçik Asiyaya getmək üçün atasını hətta hədələyirdi də. Qısa dəmiş olsaq, o hər şeyə qəti cavab tapıb hazırlamışdı, çünki həle indiyə qədər hcç bir ingilis qızı Korsikada olmamışdır; deməli, miss Lidiya mütləq ora getməlidir. Ah, doğma Sen-Cems-Pleyse qayıdanda, albomunu göstərəndə nə ləzzət olacaq?! “Bəs, mənim ozizim, nə üçün bu gözəl şəkli buraxırsınız, bizo göstərmirsiniz? – Eh, bu boş şeydir. Bu eskizi mən bizi bələdçilik edən korsikalı məşhur bir quldura baxıb çəkmişəm”. – Necə? Siz Korsikada olmuşsunuz?..

O vaxtlar Fransa ilə Korsika arasında hələ buxar gomiləri işləmədiyindən miss Lidiyanın təkidlə adaya yola düşəcək gomilərdən birini tapa bileyəni narahatlıq doğururdu. Polkovnik elə həmin gün alacağı mənzili toxırə salmaq məqsədile Pariso məktub yazdı və Ajaççoya yola düşəcək üçdorlu yelkenli gəmilərin birinin sahibi ilə razılığa gəldi. Gəmidə iki babat kayuta vardı. Ərzağı yüksəkdir; gəminin sahibi inamlı bildirdi ki, onun gomisindəki işçilərdən biri yaxşı aşpazdır və b u y - a b e s bişirməkdə onun tayı-borabori yoxdur; o, arxadan külək əsəcəyini, dənizin sakit olacağını və madmuazel üçün hər cür rahatlığın yaradılacağını söylədi.

Bundan əlavə belə şərtləşdilər ki, o, gəmiyə daha heç bir sərnişin götürməsin və gəminin adanın sahilinə yaxın sürsün ki, dağlardakı mənzərəyə lozzotlə baxa bilsinlər.

## II fəsil

Yola düşmək üçün təyin olunan gün hər şey yerböyer edilib qablaşdırıldı və həmin günün səhərisi gomiyə yükləndi. Yelkənlə gəmi axşamtərəfi arxadan oson külək başlanan kimi lövborini qaldırıb yola düşməli idi. Yola düşmək intizarında olan polkovnik öz qızı ilə Mar-selin Kanbyer küçosunda gəzərkən gəminin sahibi ona yanaşdı və qohumlarından birini təcili iş üçün Korsikaya qayıdan, ancaq gəmi tapa bilməyən, böyük qardaşının xaç atasının əmisi novosini yanına götürmək üçün polkovnikdən icazə verməsini xahiş etdi.

– Gözəl oğlandır, – kapitan Matei əlavə etdi, – hərbçidir, nişançı alayının piyada zabitidir və yəqin ki, indi o biri impator<sup>1</sup> sağ olsayıdı, o indi artıq polkovnik olardı.

– İndi ki o, zabitdir, – polkovnik dedi, – onun bizimlə getməsinə memnuniyyətə razıyam, – deyib təzəcə əlavə etmişdi ki, miss Lidiya atasının sözünü ingilisco kosdi:

– Piyada zabit!.. (Onun atası süvari qoşunda xidmət etdiyindən, qız bütün başqa qoşun növlərinə nifret bəsləyirdi). Bəlkə tərbiyəsizin biridir, bəlkə onun dəniz xəstəliyi vardır və yolboyu kefimizi tamamilə pozacaq?

Gəminin sahibi ingiliscə bir kəlmə də olsun bilmirdi, ancaq o, miss Lidiyanın ince, hələ buse görməmiş dodaqlarının hərəkətindən onun nə dediyini, görünür, başa düşürdü və buna görə də qohumunu bərk tərifləməyə başladı və and-aman edib bildirdi ki, bu dedikcə yaxşı adamdır, kaprallar<sup>2</sup> nəslindəndir, polkovnikə qotiyon mane olmayıacaqdır, belə ki, gəminin sahibi onu elə yerdə yerləşdirəcəkdir ki, onun gəmidə olmasını heç kəs hiss etməyəcəkdir.

Polkovnikə və miss Lidiyaya bir qədər qəribə gəldi ki, Korsikada elə ailələr vardır ki, orada kaprallıq atadan oğula keçir; ancaq onlar öz fikirlərində belə qərara gəlmişdilər, madam ki, söhbət piyada kapralından gcdir, deməli o kasibin, lütün biridir və gəmi sahibinin ona yazılı geldiyinə görə öz yanına götürür. İndi ki söhbət zabitdən gedir, onda onunla danışmaq, söhbət etmək, bir yerdə olmaq, vaxt keçirmək də lazımlı gələcəkdir və görünür, bir o qədər də əhəmiyyətli adam deyildir; madam ki, onun süngülərini tüfənglərinin ucuna keçirən briqadası yanında deyil, deməli o, sizi getmək istəmədiyiniz bir yere apara bilməyəcəkdir.

– Qohumunuzun dəniz xəstəliyi yoxdur ki? – miss Nevil soyuq tərzdə soruşdu.

– Qətiyyən, madmuazel; ürəyi buz baltası kimidir, həm quruda, həm də suda.

– Ha, yaxşı! Əgər bələdirse, onu özünüzlə götürə bilərsiniz, – qız dedi.

– Onu götürə bilərsiniz, – polkovnik təkrar bildirdi və onlar gəzintini davam etdirdilər.

<sup>1</sup> Napoleon Bonaparta işaretidir.

<sup>2</sup> Kapral – onbaşı

Axşamtərəfi, saat bçşə yaxın kapitan Matei onları gəmiyə dəvət etmək üçün geldi. Onlar limanda, kapitanın qayığının yanında alicənab, ilk baxışdan çevik, qamotlı, qaragöz, sifətinin rəngi günəşdən qaralmış, uzunetəkli yaşıl pencəyi çənəsinin altına qəder düymələnmiş cavan bir oğlan gördülər. Düz çiyinlərindən, ucları burulmuş nazik biğindən hərbçi olduğunu asanlıqla bilmək olardı; çünkü o vaxtlar çox biş saxlamırdılar və milli qvardiya bütün ailələrdə əsgəri formanı adət-ənənə kimi tətbiq etməmişdi.

Cavan oğlan polkovnikin görən kimi papağını çıxartdı və sərbəst voziyyət alıb nəzakətə göstərdiyi xidmet üçün ona töşəkkür etdi.

— Sizə gərkli olduğum üçün şadam, oğlum, — polkovnik dedi və başının hərəkətli ona mehribanlıqla işarə etdi.

Və polkovnik qayığa keçdi.

— Sizin ingilisiniz adəb-ərkan gözləmir, oğlan italyanca alçaq-dan sahibkara dedi.

Gəmi sahibi isə şəhadət barmağını sol gözünün aşağısına qoyub aşağı çəkdi və beləliklə onun cəvəcolorının ikisi de sallandı. İşarələrlə damşıq dilini başa düşən adam üçün bu o demək idi ki, ingilis italyan dilini bilir və özü də qəribə adamdır. Cavan oğlan yüngülə gülümsədi, Mateinin işaretinə cavab olaraq alımla vurdu; o bununla demək istəyirdi ki, bütün ingilislərin hamısı başdan... o söz... sonra o, sahibkarın yanında oturdu və böyük diqqətlə, ancaq nəzakətə onun səyahət yoldaşı olan gözəl qızı başdan-ayağa kimi süzdü.

— Fransız əsgərlərində gözəl görkəm olur, — polkovnik qızına ingiliscə dedi, — buna görə də onları asanlıqla zabitliyə götürürler. Sonra cavan oğlana fransızca müraciət edərək:

— Mənə deyin görək, siz hansı alayda xidmet etmişsiniz?

Cavan oğlan dirseylə emisi nəvəsinin xaç atalığına toxundu və gülünc tebessümünü gizlədərək cavab verdi ki, nişançı alayında xidmet etmişdir, indisə 7-ci atıcı alayından çıxmışdır.

— Vaterloodda olmuşsunuzmu? Axi siz hələ cavansınız?

— Bağışlayın, polkovnik, bu mənim yürüşde olduğum yeganə yerdir.

— O özü iki döyüşə bərabərdir, — polkovnik dedi.

Gənc korsikalı dodaqlarını dişlədi.

— Ata, — miss Lidiya ingiliscə dedi, — ondan soruş gör korsikalılar öz Bonapartlarını çoxmu sevirər?

Polkovnik verilmiş sualı fransız dilinə tərcümə etməyə macəl tapmamış, cavan oğlan ingilis dilində çox sərbəst, ancaq hiss olunan tələf-füzə cavab verdi:

— Bilirsinizmi madmuazel, heç kəs öz ölkəsinin peyğəmbəri deyildir. Napoleonun həmvətənləri olan biz koriskahılar, ola bilsin ki, onu fransızlardan az sevirik. Mənə gəldikdə isə, bizim nosıl onun nəslilə ovvəllər düşmən olub, ancaq indi mən onu sevirəm və onunla faxr edirəm.

— Siz ingiliscə danışırsınız! — polkovnik təəccübə qışqırı.

— Cox pis danışıram, siz özünüz bunu hiss edə bilərsiniz.

Onun heç nədən çokinmədən, serbest danışiq tonundan azacıq çəş-baş olmasına baxmayaraq, miss Lidiya imperatorla kapral arasında şəxsi düşməncilik ədavəti olmasını fikirleşəndə gülməyini saxlaya bilmədi. Bu sanki qız üçün Korsika qəribəliklərinin müqəddiməsi oldu və bu cizgini gündəliyində qeyd etməyi qərara aldı.

— Yoxsa siz İngilterədə əsirlikdə olmuşsunuz? — polkovnik soruştı.

— Xeyr, polkovnik, mən ingilis dilini sizin millətdən əsir düşmüş bir nəfərdən öyrənmişəm.

Sonra o, miss Lidiyaya müraciət edərək:

— Matei mənə dedi ki, siz İtaliyadan təzəcə qayıtmışsınız. Siz bəlkə də əsil toskan lehcəsində danışırsınız, madmuazel; qorxuram ki, bizim yerli danışıği başa düşmək sizin üçün çətin olsun.

— Mənim qızım İtaliyada bütün yerli lehcələri başa düşür; dilləri öyrənməkdə o, böyük istedad sahibidir. O mənim kimi deyil.

— Madmuazel bizim Korsika mahnlarından, məsələn, bu iki misra şerî başa düşə bilərmi? Çoban oğlan qızı deyir:

S'entrassi'ndru paradisu santu, santu,  
E nop truvassi a tia, mi n'esciria<sup>1</sup>

Miss Lidiya çəkilmiş sitatın kobud olduğunu anladı və üstəlik ona dikilmiş baxışdan qızararaq cavab verdi:

“Caprisco”!

— Siz vətənə yarımillik ezamiyətə qayıdırınsınız? — polkovnik soruştı.

— Xeyr, polkovnik. Məni, təbii ki, Vaterloodda vuruşduğuma və Napoleonun yerli olduğuma görə yarımaşa ordudan torxis etdilər.

<sup>1</sup> Əger mən müqəddəs cənnətə düşseydim və seni orada tapmasaydım, oradan çıxardım (Zikavənun “Serenada”sından)

<sup>2</sup> Başa düşürəm (ital.)

Mahnıda deyildiyi kimi, mən indi evime ümidsiz və pulsuz qayıdırám. Və o, gøyə baxaraq dərindən köks ötürdü.

Polkovnik olini cibinə saldı və barmaqlarının arasında bir qızıl sikkə çıxartdı, onu bədbəxt, uğursuz düşmənin olinə nəzakətə sürüşdurmək məqsədilə münasib bir cümlə axtardı.

— Meni də yarımaaşla ordudan tərxis ediblər, — polkovnik xoş yumorla dedi, — ancaq... sizin yarımaaşınızla heç özünüzə tütün də ala bilməzsiniz. Alın, kapral.

Və o, qızıl sikkəni qayığın kənarına söykənən cavan oğlanın yumulmuş olinə soxmaq üçün cəhd etdi.

Cavan korsikalının sıfəti qızardı; o, qamətini düzəltdi, dodaqlarını dişlədi, görünür, kobud cavab verməyə hazırlaşırdı; və sıfətinin ifadəsini dəyişərək gülməyə başladı. Qızıl sikkəni hələ də olinə tutan polkovniki təəccüb bürüdü.

— Polkovnik, — cavan oğlan ciddi vəziyyət alaraq dedi; icazənizle sizə iki meslehat verim: birincisi, korsikaliya heç vaxt pul təklif etməyin, çünki mənim yerlilərimdən elə nəzakətsizləri vardır ki, onu sizin başınıza çırpı bilər; ikincisi, adamları qazanmadıqları rütbəsinə görə mükafatlandırma'yın. Siz mənə kapral dediniz, ancaq mən leytenantam. Fərqi, əlbəttə, böyük deyildir, ancaq...

— Leytenant! — ser Thomas ucadan dedi, — Leytenant! Bes gəminin sahibi mənə dədi ki, bütün nəslinizin kişiləri və atanız kimi siz de kapralsınız?

Bu sözlori eşidən cavan oğlan geriye çəkilərək clə bərkdən, elə ürəkdən qəhqəhə çəkib güldü ki, gominin sahibi və onun iki nəfər işçisi də onunla birlikdə gülməyə başladılar.

— Bağışlayın, polkovnik, — nohayət, cavan oğlan dilləndi, — gülünc quiproquo<sup>1</sup> oldu, mən bu anlaşılmazlığı elə indi başa düşdüm. Mənim nəslim, həqiqətən, öz ecdadlarının arasında olan kaprallarla fəxr edir; ancaq, bizim korsikalı kapralların geyimlərində heç vaxt güləbətin olmamışdır. İsa peyğomborın anadan olmasından sonra, 1100-cü ildə bir neçə icma dağlarında yaşayan varlı-karlı ağalarının zülmünə qarşı üşyan edərkən özlərinə başçı seçirdilər və həmin başçılarla kaprallar deyərdilər. Bizim adada belə adamların törəməsi olmaqla biz fəxr edirik.

<sup>1</sup> Anlaşılmazlıq

— Bağışlayın, müsyö! — polkovnik dedi. — Dönə-dönə üzr istoyırəm. Madam ki, mənim səhvimi başa düşürsünüz, elə bilirom onu mənə bağışlayarsınız.

Və polkovnik olini ona uzatdı.

— Bu mənim möğrurluğumun on layiqli və ədalətli cozasıdır, polkovnik, — cavan oğlan həmişəki kimi gülərok vo ingilisin olini qələbən sıxaraq dedi; — mən sizə qətiyyən açıqlanmiram. İndi ki, dostum Matei məni pis təqdim edib, onda icazə verin özüm-özümü təqdim edim; mənim adım yarımaaşla ordudan tərxis olunmuş Orso Della Rebbiadır və əgər bu iki gözəl ito diqqotlo baxsam, toxmınən deyə bilərem ki, siz Korsikaya ov etmək üçün gedirsiniz; sizi dağlarımız və makilərimiz ilə tamış etmək şərəfinə nail olsam, mənim üçün olduqca xoş olar... Əgər o yerləri unutmamışsama... — o, köks ötürərək dedi.

Bu an qayıq yelkenli gəmiyə yanaşındı. Leytenant olini miss Lidiyaya uzatdı, sonra göyərtəyə qalxmaq üçün polkovnikə kömək etdi. Burada, həmişəki kimi xocalotindən çox pərt olan və nəsil tarixi 1100-cü ildən başlayan bir adamın qarşısında qəbahətini yüngüləşdirmek üçün nə edəcəyini bilməyən ser Thomas qızının razılığını gözləmeden yenidən dəfolorlo üzrxahlıq edərək leytenantın olini sıxıdı və onu şam yeməyinə dəvət etdi. Miss Lidiya qasını azacıq çatdı, ancaq səhbətin kapraldan getdiyini başa düşən kimi məmənuniyyətlə razı oldu; qonaq onun üçün qanqaraldan olmadı, əksinə, onda kübar ailelərə moxsus cizgiləri axtarmağa başladı; ancaq o, roman qəhrəmanları üçün həddindən artıq şən və açıq-saçıq idi.

— Leytenant Della Rebbia, — polkovnik olinək “Mader” çaxırı ilə dolu badəni qaldırıb onu ingilissayağı salamlayaraq dedi, — mən İspaniyada sizin həmvətənlilərinizdən çox gördüm: onlar piyada-atıcı alayının elə döyüşçüləri idilər.

— Beli, onların çoxu İspaniyada qalmışdır, — cavan leytenant ciddi görkəmle dedi.

— Mən Vittoriya otrafında Korsika alayının özünü nəcə apardığını heç vaxt unutmayacağam, — polkovnik səhbətinə davam etdi. — Mən onu xatırlamayıram, — polkovnik sinəsini ovuşturaraq əlavə etdi. — Onlar hasarların arxasından, bağlarda bütün günü atırdılar və bilmirəm, bizdən nə qədər adam, at öldürdülər. Geri çəkilmək qərarına gələndə isə onların hamısı bir yero toplaşdı və tez getməyə başladılar. Açıqlıqda biz onlardan əvəz çıxməq ümidiндə idik, ancaq bu hiyləgərlər... — Bağışlayın Leytenant, — bu cəsurlar dördbucaq şək-

lində düzülmüşdülər və onları yarmaq üçün heç cür imkan yox idi. Dördbucağın ortasında, elə indiki kimi gözümün qabağındadır, balaca, qara atın üstündə bir zabit vardı; bayrağın yaxınlığında dayanmışdı və siqar çəkirdi, sanki kafedə oturmuşdu. Hərdənbir bizi acıtmaq üçün onların musiqisi səslənirdi... Mən birinci və ikinci eskadronumu onların üstünə göndərdim... Bah! Dördbucaq səfi yanib keçmək əvəzinə mənim draqunlarım<sup>1</sup> yan tərofə keçir, sonra yarımdairə vuraraq pərakəndə halda qayıdırıllar və bir dənə də olsun at, üstündəki adamlardan sağ qalmadı... vo homişoki kimi lənəto gəlmış bu musiqi yeno çalırdı! Batalyonu bürüyen tüstü-duman çəkilib gedəndə mən həmən zabitin bayrağın yanında yeno gördüm; o, siqarını yenə çəkirdi. Qəzəbləndiyimdən, sonuncu həmləni özüm etməyi qərara aldım. Tez-tez gulla atdıqlarına görə onların tifəngləri barışdan his bağladılarından daha atmırıldı, ancaq dördbucaq indi altı cərgə düzənmişdi, süngülərini atlارının burunları bərabərinə qaldırmışdilar; bu, əsil divar idi. Mən qışqırırdım, draqunları tələsdirirdim, irəliləməsi üçün mahmızları sıxırdım; sizə haqqında danışdığını zabit siqarını kənarə tullayaraq məni əlilə öz adamlarından birləşə göstərdi. Mən nəsə belə bir cümlə eştidim: *Al capello bianco*<sup>2</sup>.

Mənim başımdakı papaqda ağ lələk vardı. Mən daha heç nə eşitmədim, çünki gülə sinəmə keçmişdi. Bu çox gözəl batalyon idi, müsyö Della Rebbia; 18-ci alayın birinci batalyonu, hamısı da kor-sikali idilər... bunu mənə sonra dedilər.

— Boli, — bu həkayet zamanı gözlori sevincdən parlayan Orso dedi, — onlar hücumu dəf etdilər və öz bayraqlarını apardılar; ancaq bu cəsurişin üçdə iki hissəsi bu gün Vittoriya səhrasında uuyuurlar.

— Və təsadüfon, onlara sərkordəlik edən həmin o zabitin adını bilmirsiniz ki?

— O dediyin adam mənim atam idi. O həmin vaxtlar 18-ci alayda mayor idi və bu kədərlə gündə göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi vermişdiler.

— Sizin atanız! Vicdanıma and oisun, cəsur adam idi! Mən onunla məmənnuniyyətlə yenidən görüşərdim və sizi inandırıram ki, onu görən kimi tanıydım. O hələ sağdır?

— Xeyr, polkovnik, — rəngi yüngülçə qaçan cavan oğlan dilləndi.

— O, Waterloo vuruşunda olmuşdu?

— Bəli, polkovnik, ancaq döyük meydanına düşmək ona nəsib olmamışdır... O, Korsikada ölmüşdür. İki il bundan əvvəl... İlahi! Bu dəniz nəcə də gözəldir! On ildir mən Aralıq donizini görməmişəm.

— Aralıq denizi sizə okeandan gözəl görünmürmü, madmuazcl?

— Mənə görə, o daha mavidir... və burada böyük dalğalar yoxdur.

— Siz təbii gözəlliyi sevirsinizmi, madmuazel?! Belə olarsa, elo bilirem, Korsika xoşunuza gələcəkdir.

— Mənim qızım, — polkovnik dedi, — qeyri-adı nə varsa hər şeyi sevir. — Məhz buna görə də İtaliya onun heç xoşuna gəlmədi.

— Mən vaxtilə kollecdə oxuduğum Piz şəhərindən başqa İtaliyada heç bir yeri tanımıram. Ancaq Kampo-Santo, Kilsə, Əyri qüllə haqqında valəh olmadan düşüno bilmirəm!.. Xüsusile Kampo-Santo. Siz Orkananın “Ölüm”ünü xatırlayırsınız?.. Mənə elə gəlir ki, onu beynimdə necə həkk olunubsa, olduğu kimi çəkə bilərom.

Miss Lidiya qorxdu ki, İcytenant indi tiradəni<sup>1</sup> başlayacaqdır.

— Bu çox gözəl, — qız əsnəyərok dedi. — Bağışla ata, bir az başım ağrıyrı, mən öz kayutuma düşürəm.

O, atasının alnından öpdü, başı ilə Orsoya işaret etdi və yox oldu. Kişilər isə ov və müharibə səhnələrində səhbat etməyə başladılar.

Belə məlum oldu ki, onlar Waterloo döyüşündə eks cəbhələrdə olmuş və bir-birinə çoxlu gülə də atmışlar. Bu onların bir-birinə qarşı rəğbətini ikiqat artırırdı. Onlar növbə ilə Napoleonu, Wellingtonu və Blüxeri tənqid etdilər, sonra ceyran, qaban və vəhşi qoç ovundan damışdilar. Nəhayət, gecədən xeyli keçmiş, axırınca “Bordo” butulkası qurtaranda polkovnik leytenantın əlini bir daha sıxırdı və belə qəribə başlanmış tanışlığın davam edəcəyi ümidi ilə ona şirin yuxu arzuladı. Onlar ayrıldılar və uzanıb yatdılar.

### III fəsil

Gecə füsun karı idi; ay dalğaların qoynunda oynayır, yüngül əsən küləyin təsirindən gəmi sakitcə iroliləyirdi. Miss Lidiyanın heç yataq fikri yox idi, bu isə qəlbində şeir toxumlarının hakim kəsilməyə başladığı bir adamın ay işığında dənizdə keçirdiyi hissələrdən qızın

<sup>1</sup> Draqun — süvari qoşun hissəsi döyükçüsü

<sup>2</sup> Ağ papağı tuşla! (*ital.*)

<sup>1</sup> Tırada — monoloğun, nitqin coşqun və təsirli söylənilən parçası; şerin və poemanın bitkin parçası

xəbərsiz olmasından irəli golirdi. Qız cavan oğlanın qələm əbli kimi indi şirin yuxuda olduğunu düşünərək yatağından qalxdı, kürkünü geyindi, xidmətçi qadını oyadı və göyərtəyə qalxdı. Goyertede, sükanın arxasında cansixici və ona tanış olmayan avazla Korsika ləhcəsində yanlıqlı bir mahnı oxuyan matrosdan başqa heç kim yox idi. Gecənin sakitliyində bu qəribo, ecazkar musiqinin öz füsunkarlığı vardı. Heyif ki, miss Lidiya matrosun no oxuduğunu yaxşı başa düşmürdü. Bir çox ümumi yerlərdə oynaq şeir onun marağını daha da artırır, ancaq azca keçmirdi ki, mahnının on yaxşı yerində heyocanla deyilən bir neçə sözün monası qız üçün anlaşılmaz qalırdı. Ancaq o, bununla belə, səhbətin qətəldən getdiyini başa düşürdü. Qatillərə yağıdırılan lənətlər, intiqam almaq üçün söylənilən hədolor, ölen adamın tərifi-bütün buntarın hamısı bir-birinə qarışmışdı. Qız oxunan şerin misralarından bəzilərini xatırlayırdı; mən həmin misraları tərcümə etməyə çalışacağam:

“...Nə toplar, nə süngülər onun alnını solğun göstərə bilmədi, – döyüş meydanında aydınlıqdır – açıq yay səməsi kimi. – O qartalın dostu – şahin idi, – dostları üçün ağız şirinliyi – bal, qılıncların kəseri – düşmənləri üçün qəzebli doniz, günəşdən də uca, aydan da məsum. Fransanın düşmənlərinə heç vaxt aman verməzdı, onu ölkəsinin qatiləri... onu arxadan vurdular, Sampiero Korsonu öldüren Vittolo kimi<sup>1</sup>.

Onun üzünə baxmağa onlar heç vaxt cürət edə bilmədilər... Divara vurun, mənim yatağımın qarşısına, – ləyaqətlə qazanılan mənim şərəf xaçım. Onun lenti qırmızıdır, köynəyimdən də qırmızıdır. Oğluma, uzaq ölkədəki oğluma saxlayın mənmi xaçımı və qanlı köynəyimi. – O köynəyimdəki deşiklərin ikisini də görəcəkdir. Hər bir deşiyin altında – o biri köynəkde də bir deşik var. Ancaq onda mənim intiqamım alınacaqmı? – Mənə düşünən qəlb, hədəfi düz nişan alan göz, tətiyi çəkə bilən əl lazımdır...”

Matros dayandı.

– No üçün davam etmirsiniz, dostum? – Miss Lidiya soruşdu.

Matros başının hərəkatile gəminin böyük anbarından çıxan adamlı ona göstərdi: bu, ay işığına baxıb hozz almaq üçün gələn Orso idi.

– Yanlıqlı mahnınızı qurtarın, – miss Lidiya dedi, – o mənə böyük ləzzət verirdi.

Matros qızı tərəf əyildi və lap astadan dedi:

<sup>1</sup> Bax: Filippini, XI kitab – Vittolonun adı korsikalılar arasında hələ də nifrotə çəkilir. Buna görə də bu gün o, “qatıl” sözünün sinonimidir. (Qeyd müəllifindir).

– Mən heç kimə rimbesso etmirəm.

– Necə? Rim...

Matros cavab vermədən fiştırıq çalmağa başladı.

– Görürəm ki, siz bizim Aralıq dənizinə vurulmuşsunuz, miss Nevil, – Orso qızı tərəf irəliləyərək dedi. – Razılaşın ki, heç yerde belə ay yoxdur.

– Mən ona baxmardım. Mən tamamilə Korsika dilini öyrənməklə məşğul idim. Daha facieli ağıllardan birini oxuyan bu matros en maraqlı yerində dayandı.

Matros sanki kompasın üzərində nəyəsə diqqətlə baxırmış kimi əyildi və Miss Nevilin kürkündən çekdi. Aydın idi ki, o, qızın dediyi ağını leytenant Orsonun qarşısında oxuya bilməzdi.

– Sen nə oxuyurdun elə, Paolo France? – Orso dedi. – Ballada, yoxsa vocero?<sup>1</sup>

Madmuazel səni başa düşür və ardını da eşitmək isteyir.

– Onun ardını unutmuşam, Ors, Anton, – matros dedi.

Və həmin dəqiqə zil səslə müqəddəs Meryem haqqında himni oxumağa başladı.

Miss Lidiya oxunan himni dalğın halda dinledi və oxuyanı bir daha narahat etmədi; özünə söz verdi ki, sonra başqa bir vaxt həmin cavabın sırrını öyrənsin. Ancaq Korsika ləhcəsini öz xanimindən yaxşı bilməyen onun florensiyalı qulluqçusu da bunun no demək olduğu ilə maraqlandı və dirsəyi ilə miss Lidiyaya toxunaraq Orsoya müraciət edərək:

– Müsyö kapitan, – dedi, – rimbrecco<sup>2</sup> etmək nə deməkdir?

<sup>1</sup> Bir nəfər ələndə, xüsusiilə o qətəl yetiriləndə onun cəsədini stolun üstüne qoyurlar və onun ailəsindən olan arvadlar (Əgər həmin ailədə arvad yoxdursa, onuna tanış arvadlar, yaxud poetik istədiyi ilə seçilen yad arvadlar ölkədə danışan ləhcədə carnaatin qarşısında ağı deyirlər) dil deyib ağlayırlar. Belə arvadlara voceratrici – ağıçılar, yaxud Korsika ləhcəsində biceratrici və ağıya vocero, adanın şərqində biceru, biceratu, qərbində isə buna ballata deyirlər. Vocero sözü və ondan törenen vocesar, voceraratrice sözləri latın dilindəki vociferare-dən törenmişlər. Arvadlar bezen növbə ilə ağı deyirlər və ekşər hallarda ölenin arvadı, yaxud qızı qəbirüstü ağını özü deyir. (Qeyd müəllifindir).

<sup>2</sup> Rimbuccare – italyanca “geriyə göndərmək, qaytarmaq, doff etmək, atmaq, tullanmaq”, Korsika dialektində ise həmin söz “pis təhqir etmək” deməkdir. Rimbuccano, qətəl yetirilmiş admanın oğluna edirlər və bunula ona demek isteyirlər ki, onun atasının intiqamı alınmayıbdır. Rimbucco cəmi zamanda içdiyi andi qanla yumayan adama vurulan cyhamdır. Kenuya qanın məcəlləsi rimbucco-da müqəssir olunanların olduqca sort cəzalandırıldı. (Qeyd müəllifindir).

— *Rimbecco!* — Orso dedi. — Bu, korsikalını son derece, öldürücü tehqir etmək deməkdir; bu tənəni o adama vururlar ki, o qısaş almışdır.

*Rimbecco* haqqında sizə kim danışır?

— Dünən Marselde, — miss Lidiya tələsik cavab verdi, — gəminin sahibi bu sözü işlətdi.

— Bəs o kimdən danışır? — Orso cəld soruşdu.

— Eh! O bize köhnə əhvalat danışır... nə bilim hansı vaxtın... hə, elə biliyəm ki, səhbət Vanina Ormanodan gedirdi.

— Ele düşünürəm ki, Vaninanın ölümü, madmuazel, bizim qəhrəman Sampieroya qarşı sizdə məhəbbət hissini bir o qədər də artırır?

— Məger siz onun hərəkətini o qədər qəhrəmanlıq hesab edirsınız?

— Onun cinayəti öz dövrünün təbii adət-ənənesilə özünə haqq qazandırır, o bağışlanılır və daha sonra Sampiero kenyalıllara qarşı ölüm-dirim müharibəsi aparırırdı: əger o, kenyalıllara əlaqəye girmək istəyən qadını cəzalandırmışsaydı, hemvətənliliklərinə hansı inamı aşılıaya bilerdi?

— Vanina, — matros dedi, — ərindən icazəsiz çıxıb getmişdir; Sampiero onun boynunu vurmaqda düzgün hərəkət edib.

— Axı — miss Lidiya dedi, — o öz ərini qurtarmaq məqsədilə, ona qarşı məhəbbətin naminə kenyalıllardan aman diləmək üçün bu hərəkəti etmişdi!?

— Aman diləmək onu alçatmaq deməkdir! — Orso bağırıldı.

— O isə qadını öldürüb! — miss Lidiya sözüne davam etdi. Bu adam necə də qəddar olubdur!

— Bilirsiniz, qadın özü onun əlibə öz ölümünü arzulamışdır. Bəs Otello, madmuazel, siz ona qəddar kimi baxırsınız?

— Bu tamamile başqa məsələdir! O, qısqancıdı; — Sampiero isə yalnız şöhrətpərest idi.

— Qısqanlıq özü də şöhrətpərestlikden irəli gəlir, elə deyilmə? Bu iso məhəbbət naminə şöhrətpərestlikdir və belkə siz bunun xatirinə onu bağışlayacaqsınız?

Miss Lidiya ona mənalı nəzər saldı və gəminin limana nə vaxt yan alacağına soruşdu.

— Əgor külək davam edərsə, birisi gün, — matros dedi.

— Mon Ajacisionu görmək istərdim, bu gəmi məni bezdirir.

Qız ayağa qalxdı, xidmetçi qadının qoluna girdi və göyərtədə bir neçə addım irəlilədi. Qızı bezdirən danışğa son qoysunmu, yoxsa,

gedib onunla gözsinmi, — bir sözlə nə edəcəyini bilməyen Orso sükanın yanında quruyub qaldı.

— Gözəl qız, — matros dedi, — Madonnanın ruhuna and olsun, əgor döşeyimin bütün bitləri ona oxşasayırlar və məni dişləsəyidər, şikayətlənmezdim.

Miss Lidiya, ola bilsin ki, öz gözlədiyi haqqında deyilmiş bu sadəlövh tərifi eşitdi və bundan diksindi, çünkü bunu eşidən kimi o öz kayutasına düşdü. Bundan azca keçəndən sonra Orso da yox oldu. Orso gedən kimi xidmetçi qadın yenidən göyərtəyə qalxdı, matrosdan nəsə soruşduqdan sonra öz xanımına aşağıdakılari bildirdi: Orsonun göyərtədə görünməsilə yarımcıq qalan ballata iki il bundan evvol qatlı yetirilən, Orsonun atası, polkovnik Della Rebbianın ölümü münasibətə yazılmışdır. Matros, Orsonun Korsikaya yalnız intiqam almaq üçün qayıtdığına şübhə etmirdi və tez bir zamanda Pyetranera kendində camaat tozo et görecəkdi. Bu milli ifadənin tərcüməsi o demək idi ki, Orso atanının ölümündə şübhə doğuran iki, yaxud üç nəfəri öldürəcəkdi; həmin adamlar həqiqətən töredilən cinayətə görə istintaqa cəlb edilmişlər, ancaq sonra da tamamilə təmizə çıxarılmışlar, çünkü vəkillər, jandarmalar və prefekt üzvləri onların elində idi.

— Korsiksada ədalət yoxdur, — matros əlavə etdi, — və mən kral məhkəməsindən daha çox yaxşı silaha ümid bəsleyirəm. Əgor sənin düşmənin varsa, üç s-dən birini<sup>1</sup> seçmək lazımdır.

Bu maraqlı məlumatlar Della Rebbiaya qarşı miss Lidiyanın rəftarını xeyli doyişdi. Həmin andan etibarən o, romantik təbiətli ingilis qızının gözlorundə əsil, ləyaqətli şoxsiyyətə çevrildi. Orsonun qayığısız, gülərz, şon, açıq-saçıq görkəmi əvvəller qızə xoş gəlmirdi, indi bütün bunlar üstəlik ləyaqət rəmziniən çevrilmişdi; çünkü bu, qızın daxilən gizli saxladığı hissələrin heç birinin baş qaldırıb bayır çıxmamasına imkan verməyən güclü bir qəlbin dərin sırrı idi. Orso ona yüngül görkəminin arxasında böyük niyyətlərini gizli saxlayan Fiesko kimi görünürdü; bir neçə yaramazı öldürmək öz ölkəsinə xilas etmək qədər güzel olmasa da, bunumla bələ, güzel intiqam almaq həmişə gözəldir! Bundan olavə, qadınlar daha çox sevirlər ki, onların qohrəmanları siyasi xadim olmasın. Gonç leytenantın çox iri gözləri, ağ dişləri, güzel qaməti, torbiyəli və özünün də kübar cəmiyyətindən

<sup>1</sup> Xalq hikmətdir, yəni bu aşağıdakılardan biri nəzərdə tutulur: *schiopetto, stiletto, strada* — tüfəng, stilet, qaçmaq nəzərdə tutulur. (Qeyd müəllifindir.)

olmasına miss Nevil yalnız indi diqqət yetirdi. Ertəsi gün qız onunla daha çox danışdı və Orsonun söhbəti qızı daha da maraqlandırdı. Miss Nevil Orsoya öz ölkəsi haqqında uzun-uzadı suallar verir, Orso isə doğma ölkəsindən canla-başla danışındı. Əvvəlcə kollecə oxuduğu illər, sonra isə hərbi məktəbdə oxumaq məqsədilə lap gənc yaşlarında tərk etdiyi Korsika onun xatirində rəngarəng poetik lövhələr kimi qalmışdı. Korsikadan, onun dağlarından, meşələrindən, özüne-məxsus ənənələrindən, adamlarından danışdırıqca o cuşa gəldi. Təbiidir ki, intiqam sözü onun ctdiyi söhbətlərdə tez-tez işlənirdi, çünki korsikalıların həyatında indi zərb-məsələ çevrilən ehtirasə haqq qazandırmadan, yaxud ona müdaxilə etmədən korsikalıların özü haqqında söhbət salmaq mümkin deyildi. Həmvətenlərinin sonsuz ədavəti haqqında ümumi şəkildə mühakimə yürüdən Orso miss Nevili bir az təcəccübləndirdi. Bununla belə, o, ədavət məsələlərində kəndlilərə haqq qazandırmağa çalışır və fikrini belə əsaslandırırdı ki, intiqam işi kasiblərin duelidir.

“Bu o dərəcə düzgündür ki, – Orso deyirdi, – adamlar adı çağırsından sonra bir-birini öldürürülər”. Özünü gözlə – mən özümü gözləyirəm” – bir-birlərinə pusqu qurmamışdan qabaq düşmən tərəflərin təntənəli surətdə dedikləri sözlər bunlardır. – Bizdə olan insan qətli, – o əlavə edərək deyirdi, – başqa heç bir yerdə yoxdur; ancaq bu cinayətlərdə siz heç bir ləyaqətsiz səbəb tapa bilməzsınız, yəni cinayətlər də ləyaqətlə yerinə yetirilir. Doğrudur, bizdə çox qatil var, ancaq bir nəfər də olsun oğru yoxdur”.

Gənc leytenant “intiqam” və “qətl” sözlərini tələffüz edəndə miss Lidiya ona diqqətla baxır, ancaq onun sıfətinin cizgilərində heç bir həyəcan hiss etmirdi. Qız qərara gələndə ki, Orsoda bütün gözlərin nüfuz cdə bilmədiyi – əlbəttə, miss Lidiyanın gözləri müstəsnalıq təşkil edirdi – olduqca böyük irade möhkəmliyi vardır, deməli, şübhəsiz ki, polkovnik Della Rebbianın ilahi ruhu, oğlunun gözlərinin ifadə etdiyi məmnunluq intiqamın alınacağını çox gözlətməyəcəkdi; hər halda, heç şübhəsiz, qız özünün bu inamında qalmaqdə davam edirdi.

Gəmidən Korsikanın sahilləri artıq görünürdü. Geminin sahibi sahildəki əsas nöqtələrin adını çekir və adı çəkilən yerlər miss Lidiya tamamilə tanış olmasa da, onları öyrənmək üçün qızda nə isə maraq doğurdu. Adsız mənzerədən cansızıcı no ola bilər?! Hərdən-bir polkovnikin müşahidə borusu adanın sakinlərindən qəhvəyi ya-

murluğa bürünən, əlində uzun tūfong tutan, kiçik atın üstündə əyri-üyrü yamaclarla dördnala çapılı gedən kimisə göstərirdi. Miss Lidiyaya elə gelirdi ki, bunların hər birisi ya quldur, ya da ki, öz atasının ölümüne görə intiqam almağa gedən bir oğuldur; ancaq Orso inamla bildirdi ki, o öz işləri üçün ora-bura gedən yaxın, qonşu qəsəbələrdəndir; belə ki, silahı ehtiyacdən çox modabazlıq xatirinə özüyle götürür, axı dəndi<sup>1</sup> əline yaraşıqlı ağac götürmədən evdən çıxmış?! Tūfong stiletdən az karagəlen və az görkəmli olduğundan miss Lidiyaya elə gelirdi ki, tūfeng kişiye ağacdən daha çox yaraşır və o xatırlayırdı ki, lord Bayronun bütün qəhrəmanları adı xəncərdən yox, güllədən ölürlər.

Onlar gəmi ilə üç gün üzəndən sonra Qaniçənlər adasının yaxınlığında dayandılar və Ajaçio bərzəxinin füsunkar mənzərəsi bizim seyahətçilərin gözloru qarşısında genişliyi ilə açıldı. Buranı çox haqlı olaraq Neapol bərzəxi ilə müqayisə edirlər; və gəmi limana girəndo sanki alovlanmış makinin tüstüsü Punta di Jiratonu ağışuna almışdır; bu görkəm onun Vezuviyo oxşarlığını daha da gücləndirdi. Bu mənzərənin daha da tam, bitkin olması üçün təkcə o qalırdı ki, Atillanın ordusu gəlib Neapolun otrafını dağıdaydı; çünki Ayaçcionun dörd bir tərəfi kimsəsiz idi. Gözol, yaraşıqlı tikililərin əvəzinə Kastel-lamardan başlamış Mizen burnuna qədər hər tərəfdə tutqun maki, arxada isə çılpaq dağlar görünür. Heç bir imarət, heç bir yaşayış evi yoxdur. Ancaq adda-budda yerlərdə, şəhərin kenarında, təpələrin üstündəki yaşıllığın fonunda ağ tikililər aydın seçilirlər; bunlar qəbirlərin üstündə tikilmiş sərdabələr və ailəvi qəbirlər idi. Bütün bu mənzəroda hor şeyin gözol, təmtəraqlı və hüznülü görkəmi var idi.

Şəhorin görünüşü, xüsusilə ilin bu fəslində yuxarıda dediyimiz təəssürati, gözə deyməyon otralıları ilə daha artırırdı. Küçələrdə veyl-veyl gəzən bir neçə adama rast gələrsən, ancaq həmişə də eyni adamlar; daha heç bir herəket, gediş-geliş yoxdur. Ərzaq məhsullarını satmağa gələn kəndli arvadlarından savayı başqa heç bir qadına rast gəlməzsen. İtaliya şəhərlərində hər addımda eşidilən mahni səsini, gülüşü, ucadan danışıçı burada qətiyyən eşitməzsən. Bəzən gəzinti yerindəki ağacın kölgəsində on nəfərə qədər silahlı kəndli bir yere yığışib ya kart oynayır, ya da ki, oynayanlara tamaşa edirlər. Onlar sos-küy salımlar, heç mübahisə də etmirlər; əger oyun qızı-

<sup>1</sup> Dəndi – modabaz (burjuva cəmiyyətində: həmişə son modalı paltar geyen adam)

şırsa, həmişə olduğu kimi, hodə-qorxunu qabaqlayan tapança səsləri eşidilir. Korsikalı tobiotən sakit və ciddidir. Axşamlar tozə hava almaq üçün gəzintiyə bir neçə adam çıxır, ancaq bu çıxanlar özleri də əcnəbilərdir, gəlmə adamlarıdır. Adanın sakinləri evlərinin qapısı ağızında, astanada oturlurlar. Bunların hər birisi öz yuvasının keşiyini çəkən qartala oxşayır.

#### IV fəsil

Napoleonun anadan olduğu evə baş çəkəndən, onun doğulduğu otağın divar kağızından açıq, ya gizli şəkildə bir az əldə edəndən, daha doğrusu, gəmidən Korsikaya ayaq qoyduğu gündən iki gün keçəndən sonra miss Lidiya tamamilə tənhalığa düşər olan, adət etmədiyi ənənələrlə rastlaşan hər bir əcnəbinin qərib ölkədə qəlbən hiss etdiyi dərin bir kədər duydu. Qız belə bir yere gəlib çıxdığına təəssüflə başını yellədi; ancaq dərhal çıxıb getmək yorulmaz səyahətçi qızın şənинə nöqsan sayilar, nüfuzdan salardı. Buna görə de miss Lidiya sabırlı dözmək ve vaxtını özü istədiyi kimi keçirmək qərarına gəldi. Bu nəcib qərara gəldikdən sonra qız karandaşlarını, rənglərini işç salıb bərzəxin gözəgəlimli yelçilərdən bir neçəsini eskiz etdi və qitədə gördüyü bostançılar kimi sıfotı günəşdən yanıb qaralmış, qeyzli və idbarsifətli bir kəndlının portretini hazırladı; bütün bunlar qızı əyləndirmək üçün kifayət etmədi; o, başını kapralların nəslİ ilə qatmaq qərarına gəldi və bu çətin məsələ deyildi, belə ki, burada heç kimlə görüşməməsinə baxmayaraq, Orso doğma kəndinə tələsmək əvəzinə, görünür, özünü Ajaççioda çox yaxşı hiss edirdi. Bundan əlavə, miss Lidiya qarşısına xeyirxah bir möqsəd qoydu: bu dağ ayısını mədənileşdirmək və onu doğma adaya qayıtmaga vadar edən nəhs fikirlərdən uzaqlaşdırmağa məcbur etmək. Zəhmətə qatlaşışb bu cavav oğlanı öyrənəndən bəri, qızə görə, özünü ölümün ağuşuna atmağa töloşən bu cavavı gözdən qoymağı peşmanlıqlı olar və korsikalı düz yola səsləmək onun üçün şərəf sayıldır.

Günlər bizim soyahətçilər üçün aşağıdakı qaydaya keçirdi: səhərlər polkovnik və Orso ova gedir, miss Lidiya isə ya şəkil çəkir, ya da ki, Ajaççioda olduğunu bildirmək məqsədilə rəfiqələrinə məktub yazırı. Axşamtərəfi saat altıya yaxın kişilər ovuqanlı qayıdar, hamı birlikdə şam edər, miss Lidiya mahni oxuyar, polkovnik yatar, cavavlar isə gecədən xeyli keçənə qədər səhbət edərdilər.

Bilmirəm, pasportla əlaqədar hansı formal bir məsələyə görə polkovnik prefekta baş çəkməli oldu; işçi yoldaşlarının eksəriyyəti kimi berk darixan prefekt, gözəl qız atasının, kübar ailədən olan bir nəfər varlı ingilisin gəlisiindən xəber tutanda xeyli sevindi; o, polkovnik çox gözəl qəbul etdi və istonilən xidməti göstərəcəyinə söz verdi; üstəlik, iki-üç gün keçməmiş onun özü cavab olaraq polkovnikin olduğu eve getdi. Yemək stolundan təzəcə ayrılmış polkovnik divanda rahat uzanmışdı, deyəsən o mürgülemək istəyir, qızı isə kökdən düşmüs pianonun arxasında mahni oxuyurdu. Orso qızın qarşısındakı not dəftərinin vərəqlərini çevirir və mahir musiqiçi qızın sarışın saçlarına, onun ciyinlərinə tamaşa edirdi. Müsyö prefektin gəlişini xəbor verdilər; piano susdu, polkovnik qalxdı, gözlərini ovdu və prefekt qızına təqdim etdi:

— Mən müsyö Della Rebbianı sizə təqdim etmirəm, — o dedi, — cüntki siz, şübhəsiz, onu tanıyırsınız.

— Müsyö polkovnik Della Rebbianın oğlu deyilmə? — prefekt azaçıq karıxmış halda soruşdu.

— Boli, müsyö, — Orso cavab verdi.

— Sizin atanızla tanışlığı özümə şərəf saymışam.

Səhbətin ümumi yönleri tezliklə qurtardı.

Polkovnik özündən asılı olmayıaraq ister-istomez tez-tez əsnəyirdi; Orso dövlət nümayəndəsi ilə barışdırıcı məqsədlə qəti danışmaq arzusunda deyildi; səhbətin davam etməsini təkcə miss Lidiya istəyirdi. Prefekt özü də səhbəti zəiflətmək istəmirdi və aydın görünürdü ki, Avropa cəmiyyətinin görkəmlı nümayəndələrinin hamisindən xəbəri olan bir qadın cəmiyyəti və Paris haqqında danışmaq onun üçün olduqca xoşdur. O danışa-danışa Orsonu xüsusi maraqla sürdürdü.

— Siz Della Rebbia ilə qitədə tanış olmuşsunuz? — o, miss Lidiyanın soruşdu.

Miss Lidiya bir qədər sıxılmış halda cavab verdi ki, Orso ilə onları Korsikaya gətiron gəmidə tanış olmuşdur.

— Bu cavav oğlan olduqca nəcib adımdır, — prefekt astadan dedi.

— O sizə dedi ki, — o, səhbətini daha astadan davam etdirərək soruşdu, — hansı niyyətlə Korsikaya qayıdır?

Miss Lidiya özünəməxsus əzəmetli görkəm alaraq:

— Mən bu haqda ondan heç no soruşturmamışam, — dedi, — siz bunu özünüz soruşa bilərsiniz.

Prefekt heç no demodi; ancaq bir anlıq sükutdan sonra Orsonun polkovnikə ingiliscə nəsə dediyini cəsidorək:

— Siz, görünür, uzun müddətdir ki, ölkədən çıxmışınız, səyahət-dəsiniz, müsyö, — dedi. — Korsikanı... Onun adət-ənənəsini indi unut-muş olarsınız.

— Doğrudur, mən buranı tərk edəndə çox cavan olmuşam.

— Siz hələ yenə hərbi xidmətdəsiniz?

— Mən yarımaşa tərxis olunmuşam, müsyö.

— Fransız ordusunda çox qalmışınız, şübhə etmirəm ki, siz indi əsil fransız olmuşsunuz, müsyö.

Bu sonuncu sözləri prefekt xüsusi vurğu ilə dedi.

Böyük milletə məxsus olduqlarını onlara xatırladanda korsika-lılar bundan bir o qədər məmənun olmurlar. Onlar ayrıca xalq olmaq isteyirlər və bu iddialarına o qədər düzgün haqq qazandırırlar ki, onlarla razılaşmamaq olmur. Azca incimiş Orso dedi:

— Yəni, sizin fikrinizcə, müsyö prefekt, belə çıxır ki, korsikalı namuslu insan olmaq üçün mütləq fransız ordusunda xidmət etməlidir?

— Yox, şübhəsiz, belə deyil, — prefekt cavab verdi, — mənim fikrim heç də belə deyildir; mən sizin bu ölkənin bəzi elə adət-lərindən danışıram ki, onları dövlət nəzarət işçisi olduqları kimi gör-mək istəmir.

O, "adət" sözünü xüsusi vurğu ilə dedi və sifəti təsəvvür olundugundan daha ciddi görkəm aldı. Az sonra o, yerindən qalxdı və çıxdı: miss Lidiya ona vəd etdi ki, prefekturaya gedib onun arvadı ilə görüşəcəkdir.

Ele ki prefekt getdi, miss Lidiya dedi:

— Prefektin nə demək olduğunu bilmək üçün mən gərək Korsi-kaya gələydim. Bu adam mənə olduqca xoşrəftar göründü.

— Mənə isə, — Orso dedi, — sizin təsəvvür etdiyinizdən daha çox tuhaf adamı xatırlatdı.

Polkovnik şirin yuxuda idi; miss Lidiya ona təref nəzər saldı və səsini alçaldaraq:

— Mənə görə isə, — qız dedi, — o sizin dediyiniz kimi müəmmalı deyildir, ele bilirəm ki, onun kim olduğunu mən başa düşmüşəm.

— Siz heç şübhəsiz, sözü sözdən seçənsiniz, miss Nevil, əgər onun indice dediyi sözlərdə nə isə xüsusi mənə görürsünüzse, deməli, nəzərdə tutduğunuz o xüsusi mənəni siz özünüz onun sözlərinə əlavə etmişsiniz.

— Bu cümle, mənə elə gelir ki, markız dö Maskarillinin cümlesi-ne oxşadı, müsyö Della Rebbia; ancaq ...istəyirsinizmi sözü-sözdon nəcə seçməyin sırrını sizə öyrədim? Mən bir az da sehrkaram, iki dəfə gördüğüm adamların nə düşündüklərini bilirəm.

— İlahi! Siz məni qorxudursunuz. Əgor mənim fikrimdəkini oxuya bilsəydiniz, bilmirəm, mən bundan razı olum, yoxsa, məyus?

— Müsyö Della Rebbia, — sifətinə qızartı çökmiş miss Lidiya söhbətə davam etdi, — biz bir neçə gündür ki, tanış olmuşuq, ancaq dənizdə ve barbar ölkələrdə, — elə bilirəm ki, bu ifadəyə görə məni bağışlayarsınız, — barbar ölkələrdə adam bir-birile adı həyatdakindan daha tez dostlaşır... Buna görə də mən sizinlə bir dost kimi intim məsələlərdən danışsam, töccübəlməyin və dediklərimə yəqin ki, kənar adam qarışmamalı, müdaxile etməməlidir.

— Oh! O sözü deməyin, miss Nevil; əvvəlcə dediyiniz söz mənim dəha çox xoşuma goldı.

— Hə, yaxşı! Müsyö, sizə deməliyəm ki, sirlərinizə müdaxile etməsəm də, mənə elə gelir ki, onların bəzilərini artıq öyrənmişəm və onlardan bir qismi məni möyus edir. Mən, müsyö, sizin ailənizə üz verən bədbəxtlikdən xəberdaram; monə sizin hemvətənlərinizin intiqamçı xarakterindən və nə cür intiqam aldıqlarından çox danışı-blar... Prefekt məhz buna işaret edirdi, belə deyilmi?

— Miss Lidiya, doğrudanlı siz belə düşünürsünüz ki... — Və Orsonun rəngi-rufu saralıb ölü sifətinə döndü.

— Xeyr, müsyö Della Rebbia, — qız onun sözünü kəsərək dedi, — mən bilirəm ki, siz əsil centimənsiniz. Özünüz mənə dediniz ki, xalqın aşağı təbəqəsində elə adamlar var ki, onlar həlo də vəndet-tan<sup>1</sup> müdafiə edirlər... bunu siz, üreyiniz istədiyi kimi, duelin bir forması adlandırırsınız.

— Doğrudan ele hesab edirsinizmi ki, mən özüm nə vaxtsa dönüb qatıl ola bilərəm?

— İndi ki mən sizinlə bu haqda söhbət edirəm, müsyö Orso, yaxşı görməlisiniz ki, mən sizə şübhə etmirəm və əgər sizinlə bu haqda danışdım, — qız gözərini yero dikərək söhbətinə davam etdi — deməli, başa düşmüşəm ki, siz doğma ölkəyə qayıtmışla, belkə ola bilsin ki, xurafat qanlarına işləmiş barbarların əhatəsino düşəsiniz; belələrinə müqavimət göstəre bilən bir adamın olduğunu biləndə, cəsarətinizə görə size hörmət edəcəklər və bu da sizin ürəyi-

<sup>1</sup> Vendetta — qan intiqamı (Korsikada).

nizcə olacaqdır. Gəlin, — qız ayağa qalxaraq olavə etdi, — bu iyonc şeylərdən danışmayaq: belə səhbətlər mənim başımı ağrıdır və bir də ki, artıq gecə keçib. Mənə acığınız tutmur ki? Gecəniz xeyrə qalsın, ingilissayagi.

Və qız əlini Orsoya uzatdı.

Orso ona tərəf uzanmış əli bərkdon və həyəcanla sıxdı.

— Madmuazel, — o dedi, — Bilirsinizmi ki, voten duyğusu anbaan məndə baş qaldırır? Bezen bədbəxt atamı düşünəndə... məni dəhşətli fikirlər bürüyür... Siz moni həmin fikirlərdən həmişəlik uzaqlaşdırırsınız. Size təşəkkür edirəm, təşəkkür!

Orso səhbəti davam etdirmək fikrində idi; ancaq çay qaşığı miss Lidiyanın əlindən düşdü və polkovnik səsə ayıldı.

— Della Rebbia, sabah saat beşde ova gedəcəyik! Düz vaxtında hazır olun.

— Oldu, polkovnik.

#### V fəsil

Sabahısı gün ovçular qayıtmamışdan bir az qabaq miss Nevil xidmətçi qadınla bərabər dəniz kənarına gəzintidən geri dönenənde mehmanxananın qarşısına təzəcə çatmışdilar ki, balacaboy, qıraqyərmiş atın üstündə qarageyimli bir nəfər cavan qadının şəhərə daxil olduğunu gördülər. Cavan qadını kəmərindən tapança, çıxnindən aşırılmış qayışdan balqabaq mehtərə asılmış, dirsekleri cırıq, qəhvəyi gödəkən geymiş, ilk baxışdan kəndlili oxşayan bir nəfər atlı kişi müşayiət edirdi; kişi əlindəki tüsənginin qundağını mindiyi atın yəhərinin qaltağından sallanmış döri məhfəzəyə soxmuşdu; qısa demis olsaq, o, təhlükəli yola çıxmış korsikalı zadəgana, yaxud başdan-ayağa melodram libası geymiş əsil quldura oxşayırıdı. Hər şeydən əvvəl qadının son dərəcə gözləlli miss Nevilin diqqətini colb etdi. İlk baxışdan ona iyirmi yaş vermek olardı. O, hündürboylu, ağbonız id; sürmeyi gözləri, ağappaq dişləri vardi. Onun sifətindən cyni zamanda məgrurluq, narahathq və kədər yağırdı. Başında, qadılara olduqca çox yaraşan, kenuyalıların Korsikaya gətirib dəb saldıqları mezzaro deyilən ipək duvaq vardi. Şabalıdı uzun saçlarını çalma kimi başına dolamışdı. Geyimi təmiz, ancaq son dərəcə sadə idi.

Mezarrolu qadın küçənin ortasında dayanıb yoldan keçən bir nəfəri böyük maraqla uzun-uzadı suala tutduğundan, — bunu onun gözlerinin ifadəsindən oxumaq olurdu, — miss Nevil ona başdan-

ayağa kimi diqqətlə tamaşa etməyə imkan tapdı; sonra, görünür, istədiyi cavabı allığından mindiyi ata bir qırımcı çökdü və dördnala çaparaq Thomas Nevil ilə Orsonun düşdükleri qonaq evinin qapısında dayandı. Homin qadın burada sahibkarla fikir mübadilesi etdikdən sonra sıçrayıb atdan düşdü və giriş qapısının yaxınlığında qoyulmuş daş skamyanyın üstündə oturanda onu müşayiət edən adam atları tövleyə apardı. Miss Lidiya parisli geyimində galib bu qəribə qadının qarşısından keçdi; həmin qadın gözlerini qaldırıb ona heç baxmadı da. On beş dəqiqə keçəndən sonra miss Nevil pencerəni açanda mezzarolu qadının ovvolki yerində, eyni vəziyyətdə oturduğunu gördü. Az keçməmiş ovdan qayıdan polkovnik və Orso göründüler. Belə olduqda, sahibkar matəm libasında olan qadına nəsə dedi və Della Rebbianı barmağı ilə ona gösterdi. Qadının sifətinə qızartı çökdü, yerindən cəld qalxdı, irəliyə doğru bir neçə addım atdı və sonra karıxmış halda yerindəcə donub qaldı.

— Siz Orso Antonio Della Rebbiasınız? — o, həyəcanlı, titrək səsle soruşdu, — Men Kolombayam.

— Kolomba! — Orso qışkırdı və qızı qucaqladı; onu elə nəzakətli öpdü ki, onun bu herəkəti polkovnikini və onun qızını təəccübəldirdi, çünkü İngilterədə adamlar küçədə öpüşməzler.

— Mənim qardaşım, — Kolomba dedi, — sizdən icazəsiz gəldiyimə görə meni bağışlaysınız; gəldiyinizi dostlarımızdan öyrəndim və sizi görmək mənə en böyük təselli oldu...

Orso onu yenidən qucaqlayıb öpdü; sonra polkovnikə tərəf çevrilərək:

— Bu mənim bacımdır, — dedi, — və əger o adını deməsəydi mən onu ömrümüzə tanımazdım. — Kolomba, polkovnik Thomas Nevil... Polkovnik, məni gərək bağışlaysınız, çünkü bu gün sizinlə birlikdə nahar etmək şərəfinə nail ola bilməyəcəyəm... Mənim bacım...

— Bah! Mənim əzizim, bəs siz harada nahar etmək istəyirsiniz?

— Połkovnik ucadan dedi; — bilirsınız ki, bu qonaq evində gündə təkçə bir dəfə nahar olur və o da bizim üçün hazırlanır. Əger madmuazel bizimlə birlikdə nahar etsə, qızımı çox məmnun etmiş olar.

Kolomba o qədər də təkid etməyən qardaşına baxdı və yalnız bundan sonra hamı birlikdə qonaq evinin on böyük otaqlarından birinə daxil oldu; bu otaq polkovnikin həm yataq, həm də yemok otağı idi. Miss Nevil təqdim edilmiş madmuazel Della Rebbia əyilərək təzim etdi, ancaq heç bir söz demədi. Aydın idi ki, o çox narahatdır və bəlkə də həyatında birinci dəfə idi ki, əcnəbi, həm də kübar cəmiyyə-

tindən olan adamların içərisinə düşmüdü. Ancaq onun hərəkətlərində əyalətdən olduğunu bildirən heç bir şey yox idi. Onun orijinallığını nəzərə çarpmırıldı. Məhz buna görə də o, miss Nevilin xoşuna gəldi və qonaq evində polkovnikin və onun müşayiətçisinin öhdəsində olan otaqdan əlavə ayrı boş otaq olmadığını baxmayaraq, miss Lidiya hər şeyi bilmək həvəsile o qədər iltifat göstərdi ki, öz otağına ayrıca çarpayı qoymağı, madmuazel Della Rebbiaya onunla birlikdə gecələməyi töklif etdi.

Kolomba burnunun altında təşəkkür ifadə edən bir neçə söz dedi və xidmətçi qadının ardınca miss Nevilin otağına keçdi ki, atla yol gələndə günəşdən qaralıb-qaralmadığına, üst-başının toz-torpağına güzgüdə baxısın və özünü azacıq qaydaya salınsın.

Yemək otağına qayıdanda Kolomba ovçuların otağın küçüno dayadıqları polkovnikin tüfənglorının qarşısında ayaq saxladı.

— Nə gözəl silahdır! — dedi, — qardaş, bunlar səninkidir?

— Yox, bu ingilis silahları polkovnikindir. Onlar gözəl olduqları qədər də sorrast atırlar.

— İstərdim ki, — Kolomba dedi, — sənin də belə bir silahın olsun.

— Bu üç tüfəngdən biri heç şübhəsiz Della Rebbianındır, — polkovnik ucadan bildirdi. O çox gözəl tüfəng atır. Elə bu gün on dörd dəfə atdı, on dördündə də ovunu vurdu.

Birdən-birə sıfətində parlayan uşaq sevincinin ifadəsindən asanlıqla görmək mümkün idi ki, Orsonun məğlub olduğu bu alicənab-hıq mübarizəsində her şey onun bacısının ürəyinə idi.

— Seçin, menim əzizim! — polkovnik təkidlə deyirdi.

— Hə, yaxşı! Onda sizin üçün bacınız madmuazel seçər.

Kolomba dəyilən sözün ikinci dəfə təkrar olunmasını gözəlmədi, doğrusu, bunu özünə rəva da bilmədi: o ən sadəsini, ancaq böyük-çaplı əla Manton tüfəngini götürdü.

— Bu, — Kolomba dedi, — bu yəqin lap uzağı vurur.

Qardaşı təşəkkür etməkdə çətinlik çəkirdi, ancaq süfrəyə vaxtında gətirilən yemek onu bu vəziyyətdən qurtardı. Süfrəyə oturmaq üçün Kolombanın əvvəlcə tərəddüb etdiyini və sonra yeməkdən qabaq xaç çevirən qardaşının baxışına güzəsto getdiyini görəndə miss Lidiya həddindən artıq şad oldu.

— Əla! — o öz-özünə dedi, — əsil sadəlik bax belə olar.

Və miss Nevil Korsikanın qədim adət-ənənələrinin bu gənc nümayəndəsinə bundan sonra daha çox diqqət yctirəcəyinə özüzlüyündə söz verdi. Orsoya gəldikdə, həddindən artıq fikrilə yaşa-

dığı doğma kəndi haqda bacısının nəsə deyəcəyindən və edəcəyi hərokotin qorxusundan açıq-aydın bəlli idi ki, o özündə deyil. Ancaq Kolomba qardaşını bir an olsun belə gözdən qoymur və qardaşının bütün hərəkətlərinə uyğun hərəkət cdirdi. O bəzən qardaşını kədər dolu qəribə bir baxışla başdan-ayağa diqqətlə süzürdü və əger bu an Orsonun gözləri bacısının gözlərinə sataşırdısa, o, gözlerini bacısından tez çəkir, sanki Kolombanın xəyalən ona verəcəyi sualı çox gözəl başa düşdüyündən və həmin sualın qəfildən verilecəyindən ehtiyat edirmiş kimi yaxasını ondan qurtarırdı. Polkovnik öz fikrini italyanca çox pis başa saldığından hamı fransızca danışındı. Kolomba fransızca başa düşürdü və həttə qonaqlarla fikir mübadiləsində işlətdiyi az-çox sözləri bir o qədər də pis ifadə etmirdi.

Nahardan sonra polkovnik qardaş ilə bacı arasında səhbətin zəruriyini hiss etdiyindən özünəməxsus açıq-saçıq şəkildə Orsodan madmuazel Kolomba ilə təklikdə danışmaq istəyib-istəmədiyini soruşdu və əlavə etdi ki, əger Orsonun bəlo bir fikri varsa o, qızı ilə qonşu otağa keçə bilər. Ancaq Orso polkovnika dərhal təşəkkür etdi və dedi ki, onların danışması üçün Pyetrancrada imkan olacaqdır. Bu onun qalacağı kəndin adı idi.

Bələliklə, polkovnik divanın üstündə, adət etdiyi həmişəki yerində oturdu və miss Nevil danışmaq üçün bir neçə mövzuya el atdıqdan, gözəl Kolomba ilə səhbət etmək ümidiini itirdikdən sonra Orsodan xahiş etdi ki, ona Dantedən bir şair oxusun: bu onun ən çox sevdiyi şair idi. Orso “İlahi komediya”nın Françesko da Rimini cəpizodu ilə əlaqədar olan “Cənnət” fəslindən bir parça seçdi və məhəbbət mövzusunda yazılmış, ikiilikdə oxunması tələb olunan üçmisralı bəndləri istədiyi kimi, xüsusi vurğu ilə bildirmek məqsədilə ucadan oxumağa başladı. O oxuduqca Kolomba stola yaxınlaşır, bir az əvvəl aşağı dikdiyi başını getdikcə yuxarı qaldırdı; onun böyümüş bəbekləri görünməmiş dərəcədə parıldayırlar, sanki gözlərindən od yağırdı; sıfəti gah qızarır, gah sarılır və oturduğu stulda heyəcanla vurnuxurdur. Poeziyanı, onun gözəlliyini başa düşmək üçün insanı valeh edən İtaliya tobiotinin pedant alımə ehtiyacı yoxdur!

Orso şeri oxuyub qurtaranda:

— Neçə də gözəldir! — Kolomba ucadan dedi, — qardaş, bunu kim yazıb?

Orso bir az pərt oldu, ancaq miss Lidiya gülümşəyərək cavab verdi ki, bunu bir neçə əsr bundan əvvəl vəfat etmiş florensiyalı bir şair yazıbdır.

— Pyetranerada, — Orso dedi, — Danteni sənə oxutduracağam.

— İlahi necə də gözəldir! — Kolomba bir daha bildirdi və yadında qalan üç-dörd tersen<sup>1</sup> əzbərdən dedi: evvəlcə ucadan elə ifadəli, vurğu ilə söyledi ki, qardaşı həmin parçaları oxuyanda heç belə ifadə etməmişdi.

Çox təəccübənləmiş miss Lidiya:

— Görünür siz şeri çox sevirsiniz, — dedi. — Sizin xoşbəxtliyinizə qibə edirəm, siz Danteni təze kitab kimi oxuyacaqsınız.

— Görürsünüz miss Nevil, — Orso deyirdi, — öz “rater”-indən savayı heç nə bilməyən vohşι bir qadını Dante şeri belə cuşa gətirirsa, indi gör də necə qüdrətlidir?! Ancaq mən yanılmıram, indi yadına düşür ki, axı Kolomba özü də şairdir?! Hələ uşaq vaxtı o şeir yazımaqla məşğul olurdu və atam mənə yazardı ki, Kolomba Pyetranerada və onun hüdüdlərində on tanınmış və ceratice-dir.

Kolomba qardaşına yalvarıcı nəzərlə baxdı. Miss Lidiyaya bədahoton şeir deyən korsikalı qadınlar haqqında demişdilər və həmin qadınlardan heç olmasa birini dinləmək üçün ölürdü. Buna görə də o, Kolombadan yalvar-yaxar etdi ki, öz istedadından heç olmasa bir nümunə göstərsin. Məsələ bu yere çatdıqda Orso səhbətə müdaxilə etdi və bacısının şairlik qabiliyyəti haqqında vaxtsız səhbət saldığına görə pert oldu. O and içib bildirdi ki, Korsika ballatası sadə şeydir və bir də Dantedən sonra Korsika şerini dinləmək öz ölkəsinə xəyanət etmək deməkdir; və miss Nevilin naz-qəmzsəsə Orso özü oynadığından nəhayət məcbur oldu ki, bacısına müraciət etsin.

— Hə, yaxşı! Bir şey de də, ancaq elə et ki, qısa olsun.

Kolomba derindən nəfəs aldı, gözlerini bir dəqiqliyə qədər stolun üstüne salmış örtüyü, sonra tavana atılmış tirlərə zillədi; əllərini gözünün üstüne qoyan, onu daha heç kəsin görmədiyinə əmin olduğunu düşünən uşaq kimi — əslində belə uşaqın özü də heç kəsi görmür — nəhayət, Kolomba əlini gözünün üstünə qoyaraq aşağıdakı serenadanı oxudu:

#### Qız və Qumru

Dağların arxasında, düzənlilikdə, lap uzaqda — bütün günü günəş homin bu yere yalnız bir saat düşür — zülmət içində bir ev var, bu evin astanasında da ot bitir. Qapıları, pəncərələri həmişə bağlı olur bu evin. Bacasından tüstü də çıxmır. Ancaq elə ki, günorta oldu, günəş

<sup>1</sup> Təsə — İtaliya ədəbiyyatında üçmisralı şeir bəndi.

göründü, pəncərələrdən biri açılır, pəncəronin yanında oturan yetim qız cəhrəsini oyırır və oyire-eyire mahni oxuyur — hüznü, yanğılı, qəmli bir mahni — ancaq onun mahnisinə heç kim mahni ilə cavab vermir. Bahar günlərinin birində, yaxınlıqdakı ağaca bir qumru qonur, və gənc qızın oxuduğu mahnını dinleyir. — Cavan qız, — qumru deyir, — ağlayan təkcə sən deyilsən, qəddar qırğı mənim yoldaşımı aparıb. Qırğı... o vəhi, yırtıcı Qırğını mənə göstər; qoy o lap buludlardan da uca uçsa, mən onu bu saat vurub yərə salaram. Bəs, mən bədbəxt qızı, qardaşımı kim qaytaracaqdır? Qardaşım indi doğma yerlərdən çox uzaqda, allah bilir haralardadır? — Cavan qız, son qardaşının yerini mənə de, qanadlarım məni onun yanına aparar.

— Nəzakətli Qumru bax buna dcyərom! — Orso ucadan dedi və etdiyi zarafatla ziddiyət təşkil edən bir coşqunuqla bacısını öpdü.

— Mahnımız çox gözəldir, — miss Lidiya dedi. — İstərdim ki, onu mənim albomuma yazarınız. Mən onu ingilis dilinə tərcümə edəcəyəm və ona musiqi yazardıracığam.

Kolombanın dediklərindən bir kəlmə də olsun başa düşməyən xeyrəxah polkovnik qızının torifli sözlərinə qoşuldu və daha sonra əlavə edərək dedi:

— Haqqında danışdığınız bu Qumru, madmuazel, bizim bu gün yediyimiz dəcyl ki?

Miss Nevil albomunu getirdi və madmuazelin bədahotən dediyi mahnisini kağıza qorıbo şokildə qənaət edə-edə yazdığını gördən çox təəccübənləndi. Her bir misramı yeni sətirdən başlamaq əvvəzində, onları bir-birinin ardınca düzüb albomun sehifəsinin axırına kimi yazırırdı, belə ki, ilk baxışda, yazılın yazı poetik qaydaya uyğun gəlmirdi: Misralar qısa, biri o birindən uzun, sehifənin hər iki tərəfindən xeyli yer buraxılırdı. Madmuazel Kolombanın özünəməxsus yazı qaydasının miss Nevilin gülüməsəsinə dəfələrlə səbəb olması bəzən Orsonun qardaşlıq heysiyyətinə toxunurdu.

Yatmaq vaxtı çatanda qızların hər ikisi onlar üçün ayrılmış otağa keçdi. Miss Lidiya boyunbağısını, sırgalarını, qolbaqlarını çıxaranda Kolombanın korseti bənd etmək üçün metal ləvhəciyə oxşayan, ancaq tamamilə müxtəlif formalı, uzun bir şeyi donun altından çəkib çıxardığını gördü. Qız həmin şeyi ehtiyatla və oğrun-oğrun aparıb stolun üstündəki öz mezzarosunun altına qoydu, sonra diz çökdü və mömin adamlar kimi ibadət etdi. İki dəqiqlidən sonra qız artıq yatağında uzanmışdı. Təbiətinə görə hər şeylə maraqlanan miss Lidiya bütün ingilis qızları kimi yavaş-yavaş soyunaraq sancağını axtarmaq

bəhanosilo stola yaxınlaşdı, mezzaronun yanını qaldırdı, sədəf və gümüş saqanaqlı uzun stileti gördü; bu çox gözəl işlənib hazırlanmış qədim bir silah idi və həvəskar adamda böyük maraq doğururdu.

— Bu balaca aleti qızların kəməri altında özlərile gəzdirmələri sizlərdə adətdirmi? — miss Lidiya gülümşəyərək soruşdu.

— O hər addımda gərək olur, — Kolomba köks ötürərək cavab verdi, — o qədər bədxah adamlar var ki.

— Sizin bununla zərbə endirməyə doğrudanmı cürətiniz çatır?

Və miss Nevil stileti əlinə götürərək yuxarıdan aşağıya zərbə endirmiş kimi hərəkət etdi, sanki elə bu saat teatrın sehnəsində idi.

— Böli, əgər dostlarını, yaxud özümü müdafiə etmek zərurəti yaranırsa... — Kolomba şirin və incə səslə cavab verdi... — Ancaq onu sonin tutduğun kimi tutmurlar; əgər vurmaq istədiyin adam kənara çəkilərsə, onda siz özünüz özünüzü vura bilərsiniz, axı onu əlinizdə düz tutmursunuz!?

Kolomba birdən-birdə qalxıb yerdə oturdu:

— Bax, belə vurmaq lazımdır, — aşağıdan yuxarıya. Deyirlər ki, belə zərbələr öldürəcü olur. Belə silaha chtiyacı olmayanlar xoşbəxtirlər!

O köksünü ötfürdü, təzədən yerinə uzandı, balıncı başının altına çokdi və gözlərini yumdu. Bundan daha məsum, daha gözəl, daha necib baş tosəvvür etmək olmazdı; Fidas, Minevri yonub yaradanda yəqin ki, o bunu qoyub başqa bir başı nümunə seçməzdı.

## VI fasil

Horatsinin qaydasına görə, əvvəlcə *in medias res*<sup>1</sup> keçirəm. İndi gözəl Kolombanın, polkovnikin və onun qızının — bir sözlo, hamının yatdığı bir vaxtda, men bu fırsatından istifadə edib oxucumu — əgər o, həqiqəton olmuş bu ohvalatı dərinliyinə qədər bilmək istəyirsə — bəzi təfsilatlarla tanış edəcəyəm. Oxucu artıq bilir ki, polkovnik Della Rebbia — Orsonun atası qotlo yetirilmişdir; ancaq, Korsika Fransa deyil ki, həbsxanadan qaçan adam pulunuza uğurlamaq üçün daha yaxşı üsul tapmayıb adamı öldürür; və bəzən bu düşmənçiliyin səbəbini axtarın tapmaq olduqca çətindir. Bir çox ailə var ki, köhnə ənənəyə görə, biri-birinə nifrat edir və bu düşmənçiliyin ilk dəfə başlandığı əsas səbəb bəzən o qədər qədimlərə gedib çıxır ki, nə qədər baş sindirsən da, onun məhz nə vaxtdan başlandığını təyin edə bilməzsən.

<sup>1</sup> Əsas məsələyə

Polkovnik Della Rebbianın monsub olduğu nəslin bir çox nəslisi, xüsusilə Barriçiniler nəslini görməyə gözü yox idi və bu nəsillə düşmençiliyi vardı; bir çoxlarının dediyinə görə də, təhqir olunmuş qızın qohumlarından kimse biri həmin oğlanı xəncərlə vurub öldürmüştür. Doğrudur, başqları həmin bu hadisəni tamamilə əksinə danışırlar və belə inandırmağa çalışırlar ki, Della Rebbialar nəslindən bir qızı Barriçiniler ləkəleyiblər, xəncərlə öldürülən Della Rebbialar nəslindən yox, Barriçiniler nəslindən olubdur. Qisası, deyilənlər belədir, ya belə deyil, bilmirəm, ancaq ənənəvi ifadə ilə demiş olsaq, bu iki nəsil arasında qan düşübür; məsələ burasındadır ki, həm Della Rebbialar, həm də Barriçiniler nəslə Kenuya dövlətinin təqibinə məruz qalıb və hər iki nəsil eyni dərəcədə cəzalandırılıb, hər iki nəslin bir neçə nəсли kişi xeyləğinin üzünə həsret qalmışdır. Kəçən əsrin axırında Neapolda hərbi xidmətdə olan Della Rebbialar nəslindən bir nəfər qumarxanada olanda hərbçilərlə savaşır; savaşmağa da səbəb bu olur ki, hərbçilər ona "korsikalı keçiotaran" deyiblər və onu təhqir ediblər; o, qılıncı el atıb, ancaq üç nəfərə qarşı tek olduğundan əgər onun həmvətənlerindən birisi kimse orada "Mən də korsikalıyam!" deyib ona kömək etmək üçün ortaya atılmışaymış, yəqin ki, onun işi düz getirməzmiş və kitabı bağlanarmış. Özünü həmvətənlisinin köməyinə atan Barriçinilor nəslindən imiş və öz yerlisini tanıtmış; onlar özlərini bir-birinə təqdim etdikdən sonra böyük nəzakətə hemişəlik dəst olacaqlarına and içirlər, çünkü korsikalılar Korsikadan kənardə hər hansı bir yerdə əgər bir-birilə rastlaşırlarsa, çox asanlıqla bir-birilə isinişir, yaxınlaşış dəst olurlar; elə ki adaya qayıtdılar, onda başqa məsələ... Elə bu dəfə də indi biz deyən kimi olur:

Della Rebbiya və Barrçinilər nəslindən olanlar nə qədər ki, İtaliyada yaşayırlarlış çox yaxın dəst olurlar, ancaq elə ki Korsikaya qayıtdılar, hər ikisi eyni kənddə yaşamasına baxmayaraq, çox nadir hallarda bir-birini görmüşlər və hətta onlar öləndə də, camaat arasında deyilenlərə görə, bu son beş, yaxud altı il ərzində bunlar öz aralarında bir dəfə də olsun kəlmə kəsməmişlər. Onların oğlanları da, adada danışırlar ki, eyni qayda ilə yaşayırlar. Onlardan biri, yəni Orsonun atası Qhilfuçio — hərbçi, o birisi Qiudiçu Barriçini isə vekil olur. Her ikisi ailə başçısı olandan sonra tamamilə ayrırlar, hər kəs öz işlə məşğul olur və iş elə getirir ki, bunlar bir-birilə görüşmək və yaxud təsadüfən olsa da, bir-biri haqqında söz-söhbət eşitmək imkanları olmur.

Ancaq günlerin birində, 1809-cu ildə Qiudiç Bastiyada qəzətlərin birində oxuyur ki, kapitan Qhilfuçio medalla təltif olunubdur, bir neçə adamın yanında o deyir ki, burada təəccübü heç nə yoxdur, çünki Della Rebbialar ailəsinə general<sup>1</sup> özü himayədarlıq edir.

Bu söz o vaxt Vyanada olan Qhilfqçonun qulağına çatır, o da öz həmvətənlarından birinə deyir ki, Korsikaya qayıdanda Qiudiç daha varlı olacaqdır, çünki onun uduzduqları işlər ona udduqlarından daha çox pul qazandırır. Bu ikibəşli sözün nə demək olduğunu heç kim başa düşmodi: – o bununla vəkilin öz müştərilərini satdığına, ələ verdiyinə işaret edirmiş, yoxsa əngəlli işin vəkilə düz işdən daha çox sərfəli olduğunu bildirməklə ictimai həqiqəti açıb söyləyirdimi, nə bilesən? Hansı mənada deyilibsə deyilsin, təkcə bu aydınndır ki, vəkil Barriçini bu kinayeli, acı sözlərlə tanış olur və onları unutmur, yadında saxlayır. 1812-ci ildə o bütün ümidi öz tayfasına bəlediyyə rəisi olmağa ümid bağladığı bir vaxtda general, prefektə yazaraq Qhilfuçionun arvad qohumlarından birinin namizədliyini irəli sürməsini təklif edir. Prefekt, generalın arzusunu yerinə yetirmek üçün əl-ayaq edir və Barriçini isə çəkişmələrdə müvəffəqiyyətsizliyin səbəblərini Qhilfuçioda görür. 1814-cü ildə imperatorun süqtündan sonra generalın himayəcisi bonapartçı kimi mühakimə olunur və onun yerinə Barriçinini seçirlər. Barriçini özü də yüz gündən sonra vəzifədən kənarlaşdırılır, ancaq bu qasırğadan sonra o, bəlediyyə idarəsində mətbuat işlərinə və vətəndaşlıq vəziyyətinin qeyd edildiyi yaş kağızı kitabına rohborliyi ələ keçirir. Bu andan etibarən onun ulduzu həmişəkindən daha güclü parlayır. Polkovnik Della Rebbia yarım maaşla ordudan tərkis olunduqdan və Pyetranerada moskən saldıqlarıdan sonra hər addımıda sataşmanın, öcəsmənin qurbanına çevrildi: gah müsyö şəhər bəlediyyə rəisinin biçəneyine onun atının düşməsini, gah kilsədə daş döşəməni berpa etmek adı ilə üzərində Della Rebbialar nəslinin gerbi olan və bu nəslin üzvlərindən hansı morhumunsa sinədaşı sayılan, çatlampı, pilətənin çıxarılib atıldığını bəhanə edərək onu məhkəməyə çəkdilər. Əgər keçilər polkovnikin bağına düşüb cavān, körpe tingləri, tərəvəzi yeyib korlayırdılar, keçilərin sahibləri bəlediyyə rəisinin himayəsilə öz müdafiəçilərinin tapırıdlar; Pyetranerada poçta kontoru müdürü və kövşən gözət-

çisi qoca, şikəst əsgər – ikisi də Della Rebbianın tərofdarları idi – bir-birinin ardınca işdən çıxarıldı və onların yerinə Barriçinilərin adamları teyin olundular.

Polkovnikin arvadı vəsiyyət eləmişdi ki, ölündə onu həmişə gəzdiyi, sevimli yeri olan kiçik meşənin ortasında dəfn etsinlər, ancaq bəlediyyə roisi dərhal bildirdi ki, o, ümumi qəbiristanlıqda dəfn olunacaqdır, çünki kimsənin ümumi qəbiristanlıqdan kənardə dəfn olunmasına icazə vermək üçün bəlediyyə rəisi vəkil olunmamışdır və buna onun səlahiyyəti çatır. Qeyzlənmiş polkovnik bildirdi ki, belə bir icazəni, səlahiyyəti arvadı gözləyə-gözləyə özünün seçdiyi yerdə dəfn olunacaqdır və o həmin yerdə qəbir qazdırıldı. Bəlediyyə rəisi də öz növbəsində ümumi qəbiristanlıqda bir qəbir qazdırıldı və jandarmiya işçilərini ora tökdü, nəhayət, hamiya bildirdi ki, güc qanunun tərefində qalır. Dəfn günü hər iki tərəf üz-üzə dayanır və madam Rebbianın conazəsinə sahib çıxməq üçün hamı gözləyir ki, dava bax elə indice başlayacaqdır. Mərhumonin qohumlarının gətirdikləri qırx nəfərə yaxın silahlı kəndlər keşfi məcbur edirlər ki, kilsədən çıxanda meşəliyə gedən yola dönsün, o biri tərofdon isə bəlediyyə rəisi iki oğlu, tərofdarları və jandarma işçilərlə bu işə mane olmaq üçün peydə oldu. Elə ki onun özü irəli çıxıb dəfn mərasiminin geriye dönməsi əmrini verdi, camaat onu hay-küy və hədqorxu ilə qarşılıdı. Onun eleyhdarları sayca daha çox idi və qərarlarından dönmeyəcəkləri də sifətlərindən oxunurdu. O görünən kimi silahlıların çoxunun tətiyi çəkilib hazır vəziyyətə getirildi; hətta deyilənlərə görə, bir nəfər çoban bəlediyyə rəisini nişan almışdı, iş bu yerə çatanda polkovnik silahını havaya qaldıraraq demişdi: “Mənim əmrim olmadan heç kim gülle atmasın!” Bəlediyyə rəisi uşaq yaşlarından güllədən qorxdığından döyüşdən boyun qaçırır və başının adamları ilə çəkilib gedir: belə olduqda, matəm mərasimi irəliləməkdə davam edir və bəlediyyə idarəsinin qabağından keçmək şərtiə ən uzaq bir yol seçir. Dəstə keçərkən bir nəfər ağılsız adam hardansa gelib mərasime qoşulur və “Yaşasın imperator!” deyə bağırır. Dəstədən iki-üç nəfər onun səsinə səs verir və getdikcə qızışan rebbiaçılardan təsadüfəm qarşısından çıxıb onların yolunu kesən bəlediyyə rəisinin öküzünü öldürməyi təklif edirlər. Xoşbəxtlikdən polkovnik bu niyyətə mane olur.

Öz-özlüyündə aydınndır ki, protokol bağlanır və bəlediyyə rəisi özünəməxsus bir üsulla prefektə, kral prokuroruna xəbər göndərir və göndərdiyi xəbərdə ilahi və bəşəri qanunlarının ayaqlar altına salımb

<sup>1</sup> N.Bonapart nəzərdə tutulur.

tapdalandığını – onun özünün, bələdiyyə roisinin, katolik keşisinin adının tohqır edildiğini, söyüldüünü, polkovnik Della Rebbianın taxt-taca nəsillikcə sahib olma qaydasını dəyişmək niyyətilə bona-partçı sui-qəsdə başçılıq etdiyini, vətəndaşlar arasında silahlı münaqişə töretdiyini və belə cəhdlerin cinayot mocollosinin 86 və 91-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmasından danışındı.

Bu şikayətin həddindən artıq şıxıldırməsi onun sonrakı işinə ziyan vurdu. Polkovnik prefektə və kral prokuroruna yazdı, onun arvadının qohumlarından biri adanın deputatlarından birisilə qohum, birisi iləsə məhkəmə palatası sədrinin əmioğlusu imiş. Bu göstərilən əlaqələrə, sui-qəsdə görə irəli sürülönlə ittihama xitam verildi, madam Della Rebbia meşədə qaldı və məlum ağılsız adama isə on beş gün həbs cəzası kəsildi.

Bu işin nəticəsilə razılaşmayan vəkil Barriçini öz qoşun dəstəsini başqa səmtə döndərdi. Hardasa, hardansa eşəleyib bir köhnə sənəd çıxardı və həmin sənədi əsas tutaraq dəyirman işlədən bir çay ələ keçirmək məqsədilə polkovniklə münaqişəyə girdi. Uzunuzadı davam edən bir iş başlandı. İlin axırına məhkəmə qərar çıxarmaq üçün yiğmişdi və her şeydən aydın olmuşdu ki, çıxarılaçaq qərar polkovnikin xeyrine olacaqdı və elə bu vaxt müsyö Barriçini əgər öz iddialarından ol çökməsə onu öldürəcəyi, yaxud yandırılacağı ilə hədələyen Aqostini adlı bir nəfər məşhur quldurun imzası ilə yazılış bir maktubu kral prokuroruna şoxşon təqdim etdi. Məlumdur ki, Korsikada quldurların himayəsinə sığınanlar çoxdur və quldurlar da öz dostlarına kömək etmək məqsədilə adamlar arasındaki şəxsi münaqişələrə, hətta, savaşlara az müdaxilə etmirlər. Bələdiyyə rəisi bu maktubdan öz xeyrinə istifadə etmək istədiyi bir vaxtda baş vermiş başqa yeni bir hadisə işi daha da çətinləşdirdi. Quldur Aqostini kral prokuroruna şikayət terzində yaziirdi ki, kimsə öz xəttini onun xəttinə oxşatmış və onun ad-sanını lekelemek istəmiş, onun nüfuzu ilə al-ver etmək niyyətində olmuşdur: “Əgər, saxta işlə məşğul olan admanın kim olduğunu aşkar etsəm, – o, məktubunun sonunda yaziirdi, – men onu yerindəcə cəzasına çatdıracağam”.

Deməli, aydın idi ki, hədələyici məktubu bələdiyyə rəisine yanan Aqostini deyilmiş; Deñla Rebbialar ailəsi saxta məktuba görə Barriçiniləri günahkar sayırdılar və vice versa<sup>1</sup>.

<sup>1</sup> Vicc verca – (lat.) eksine; yeni (burada): Barriçinilər də öz növbələrində Della Rebbialar ailəsini günahkar sayırdılar.

Hər iki torəf bir-birini hədələyir, ədalet məhkəməsi isə bilmirdi ki, günahkarı hansı tərəfdə tapsın.

Bax bələ bir şəraitdə polkovnik Qhilfuçio öldürüldü. İstintaq faktları belə müəyyənləşdirildi: 18...-ci il avqust ayının 2-də, şər qarışan vaxt Pyetraneraya buğda aparan Pyetri Madlen adlı bir nəfər arvad bir-birinin ardınca iki dəfə gülle səsi eşidir; ona elo gəlir ki, gülələr kəndə gedən yolun lap yaxınlığında, daha doğrusu, arvadın həmin anda olduğu yerin əlli addımlıqından açılıbmış. Demək olar ki, elə həmin anda həmin arvad bir nəfərin əyilə-əyilə üzümlüklerin arasındakı cığırla kəndə təraf qaçıdığını görür.

Bu adam bir anlığa dayanır və arkaya çevrilir, ancaq aradakı məsafəyə görə Pyetri adlı arvad qaçan admanın sıfətindəki cizgiləri açıq-aydın yadda saxlaya bilmir və bununla belə, həmin admanın ağızında üzüm yarpağı varmış və yarpaq, demək olar ki, onun sıfətini tamamilə örtmüşmüş. Qaçan adam yoldaşlarından kiməsə – Pyetri arvad həmin adımı görməmişdir – ol etmiş və sonra üzüm kollarının arasında gözdən itmişdir.

Yükünü yerə qoyan Pyetri arvad qaçaraq cığır çıxır və polkovnik Della Rebbianın qan içində çapaladığını, bədəninin gülələ ilə iki yerdən deşildiyini, ancaq hələ nofəs aldığıనi görür! İçerisində patron olan tūfəngi də onun yanında imiş, çaxmayı da çəkilmiş vəziyyətdəyim; görünür, qabaq tərəfdən ona hücum eleyen adandan müdafiyyə hazırlaşlığı bir anda başqa birisi onu arkadan vurmusdur. Polkovnik xırıldayırmış və ölümle əlbəyaxa vuruşmuş, ancaq heç bir söz deyə bilmirmiş, bunu da həkimlər onun yaralarının vəziyyəti ilə izah edirdilər; gülələr onun ağ ciyərlərindən dəyib keçmişdi. Qan onu boğur və qırmızı köpük kimi yavaş-yavaş axırdı. Pyetri arvad onu çətinliklə qaldırdı və ona bir neçə sualla müraciət etdi. Onun danışmaq, nəsə demək istədiyini arvad açıq-aydın göründü, ancaq heyi olmadığından heç nə başa sala bilmirmiş. Arvad qanına qəltən olmuş polkovnikin əlini cibinə aparmaq istədiyini gördükdə özü əlini cəld onun cibinə salır və oradan bir cib dəftərcəsi çıxarıb açır və yaralının qabığına tutur. Yaralı cib dəftərcəsinin içində karandaşı götürür və nə isə yazmaq isteyir. Şahid arvad, polkovnikin bir neçə hərfi necə çətinliklə yazdığını görür, ancaq arvad oxumağı bacarmadığından yazılışın mənasını başa düşə bilmir. Bu cohdinin baş tutmadığını görən və heydən düşmüş polkovnik cib dəftərcəsini Pyetri arvadın əlində saxlayır, onu sixır və qəribə bir baxışla arvada nəzər salır,

sanki belə deyirmiş: "Bu lazımlıdır, mənim qatilimin adı bax, budur!" Şahid qadının dediyi sözlər bunlardır.

Kəndə təref qalxan Pyetri arvad yolda bələdiyyə rəisi müsyö Barriçiniye və onun oğlu Vinçentellaya rast gəlir. Bu vaxt, demək olar ki, artıq axşam düşmüşdü. Arvad nə görmüşdüsə hamısını onlara danışır. Bələdiyyə rəisi cib dəftərçəsini arvadın əlindən alır, şərfini boynuna dolamaq, katibini və jandarma işçilərini çağırmaq məqsədile idarəyə qaçır. Cavan Vinçentello ilə tək qalan Madlen Pyetri getmeyi və əgər sağdırsa polkovnikə köməklilik göstərməyi Vinçentelloya təklif edir; ancaq Vinçentello cavab verir ki, əgər o, ailəsinin qatı düşməni olan adama yaxınlaşırsa onu həmin adamı öldürməkdə ittiham edərlər. Az keçməmiş bələdiyyə rəisi golir, polkovnikı olmuş vəziyyətdə görür, meyiti apartdırır və protokol bağlayır.

Bələ bir vəziyyətdə təbii olaraq həyəcan keçirməsinə baxmayaq, müsyö Barriçini imkamı daxilində bütün təhqiqt işlərini görmək və merhum polkovnikin cib dəftərçəsinə möhür vurmaq üçün əldən-ayaqdən gedmiş; ancaq bu özü də işdə hcç bir müsbət nəticə vermir.

Mahkəmə tərəfindən göndərilən müstəntiq gəlib çıxanda məlum cib dəftərçəsini açırlar və dəftərçənin qana bulaşmış bir səhifəsində, ilk baxışda, taqətsiz, heydən düşmüş ol ilə yazıldığı belli olan, ancaq açıq-aydın oxunan bir neçə hərfi görürənlər. Həmin vərəqde: "Aqost..." sözü yazılmışdır və polkovnikin qatilinin Aqostinin olduğunu bildirmək istədiyinə müstəntiqdə heç bir şübhə qalmamışdır. Bununla bərabər, müstəntiqin çağırıldığı Kolomba Della Rebbia cib dəftərçəsinin ona göstərilməsini tələb etdi. Dəftərçəni uzun-uzadı vərəqlədikdən, diqqətlə gözdən keçirdikdən sonra Kolomba əlini bələdiyyə rəisini təref uzatdı və qışqıraraq dedi: "Qatil budur!" Bundan sonra o dərin kədər içərisində son dərəcə aydın və dəqiqliyilə danişdi ki, atası lap bu yaxın günlərdə oğlundan aldığı məktubu yandırmışdır, ancaq məktubu yandırmamışdan əvvəl təzəlikcə başqa qarnizonə keçirilmiş oğlunun ünvanını karandaşla öz cib dəftərçəsinə yazmışdır. Həmin ünvan cib dəftərçəsindən yoxa çıxmışdır və Kolomba bələ nəticəyə gelmişdir ki, bələdiyyə reisinin özü ünvan yazılın vərəqi cib dəftərçəsindən cirib götürüb, çünki heç şübhəsiz, həmin vərəqdə qatilin adı var imiş və Kolomba bələ fərz edirdi ki, bələdiyyə rəisi həmin adı Aqostini ilə evez etmişdir. Xeyli araşdırmadan sonra müstəntiq, həqiqətən ünvanın yazıldığı vərəqin dəftərçədə başqa vərəqlərin, səhifələrin də olmadığının,

yoxa çıxdığının şahidi olur və bütün bunlar və şahidlər bildirmişlər ki, polkovnik adəten həmişə cib dəftərçəsinin vəroqlorunu ciraraq çəkmək istədiyi siqarları yandırıbmış; beləliklə, çox ola bilsin ki, özündən asılı olmayaraq polkovnik ünvanı yazdığını vərəqi də özü bilməyərəkden yandırmışdır.

Bundan elavə, bələ müəyyənləşdirildi ki, bələdiyyə roisi məlum cib dəftərçəsini Pyetri arvaddan aldıqdan sonra qaranlıq olduğundan oxuya bilməmiş, bir an da olsun orada dayanmamış, bələdiyyə idarəsinə girməmiş jandarmeriya briqadırı özünü yetirmiş və idarəyə briqadırın özünün müşayiətli girmiştir; onun çırağı yandırıldı, cib dəftərçəsini zərfə necə qoyduğunu və onun gözlərinin qabağında zərfi necə möhürlədiyini jandarmeriya briqadırı təsdiq edə biler.

Jandarmeriya briqadırı öz ifadəsini qurtaran kimi Kolomba özünü saxlaya bilməmiş, briqadırın ayaqlarına döşənmiş, onun üçün müqəddəs olan hər şeyə and içib yalvarmışdır ki, desin görek, bir an da olmuş olsa o, bələdiyyə rəisini tək buraxmamışdır? Görünür, qızın son dərəcə həyəcan keçirməsindən təəccüblənən briqadir etiraf etmişdir ki, o, böyük vərəqi axtarmaq üçün qonşu otağa keçib əlini stolun siyirməsinə sürtərok qurdalananda – bu özü də heç bir dəqiqə çəkməmişdir – bələdiyyə rəisi onunla, həmişə olduğu kimi, söhbetini davam etdirmiştir. Bununla bələ, briqadir inamla bildirmiştir ki, o, otaqdan qayıdib gələndə, bələdiyyə rəisi çıxb gedəndə, onun stolun üstündə qoyduğu həmin qanlı kağız həmişəki yerində imiş.

Müsyö Barriçini çox böyük təmkinliklə ifadə verdi. O, madumazel Della Rebbianın qeyzləndiyindən üzr istəyir və özüne haqq qazandırmaq üçün olduqca məharət göstərmək istəyirdi. O bütün gecəni kənddə olduğunu sübuta yetirib bildirdi ki, qəti baş verən anda oğlu Vinçentello da onunla birlikdə bələdiyyə idarəsinin qabağındaymış; nəhayət, dedi ki, o biri oğlu Orlanduçio həmin gün qızdırma içindeymiş və yatağından heç yere tərənməyibdir. O, evində olan bütün tüfənglərin hamısını gətirib gösterdi, onların da heç birisindən təzəlikdə gülə atılmamışdı, – heç bir iz əlamət yox idi. O, bir daha əlavə etdi ki, cib dəftərçəsinə gelince, onun əhəmiyyətini başa düşüb və onu gören kimi götürüb möhürləyib öz köməkçisinə verib ki, saxlasın, çünki polkovniklə düşməncilikdə ondan şübhələnəcəklərini o əvvəlcədən hiss edib, görübdür. Nəhayət, xatırlatdı ki, Aqostini qatlə görə onun adından məktub yazan adamı hədələmişdir; o yəqin ki, həmin məktub polkovnikin özünün yazdığını

şübhələnmiş və ona görə də onu öldürmüştür. Quldurların həyatında buna bənzər intiqam üsulu yegano nümunə deyildir.

Polkovnik Della Rebbianın ölümündən beş gün keçəndən sonra voltijerlorin<sup>1</sup> dəstəsi torofindən tutulan Aqostini güclü müqavimət göstərməsinə baxmayaraq, öldürülmüşdür. Aqostininin cibindən, atasının qətlində onun günahkar olub-olmadığını deməsini ona and verdiren Kolombanın məktubu tapılmışdır; quldur həmin məktuba cavab vermemişdir və bununla hamı belə neticə çıxarmışdır ki, atasını öldürdüyü qızə cavab verməyə onun cürəti çatmamışdır. Buna baxmayaraq, Aqostininin xasiyyətini yaxşı bilənlər gizli danışırılar ki, əgər polkovniki o öldürsəydi, yəqin o bununla lovşalanar, fəxr edərdi, özünü öyərdi. Brandolaçio adlı başqa bir quldur Kolombaya məktub göndərib namusuna and içib yoldaşının günahsız olduğunu bildirmiştir; ancaq hamının əsaslandığı yeganə sübut – Aqostininin polkovnikdən şübhələndiyini öz dəstəna heç vaxt deməməsi idi.

Neticədə, Barriçiniləri daha narahat etmodilər; möhkəmə müstəntiqi, belədiyyə reisini təriflədi və rəis də gözəl rəftarına bununla yekun vurdur ki, protokolda qeyd edilmiş polkovniklə öz arasında olan çay barəsindəki bütün iddialardan imtina edir.

Yerli adətə görə, Kolomba yiğmiş dəstələrinin yanında, atasının meyiti üstündə ballada oxudu – yeni ağı dedi. O bütün nifretini Barriçinilər ailəsinə töküdü, atasının qətlində açıq-aydın onları günahlandırdı və qardaşının intiqam alacağı ilə onları hədələdi. Bu artıq ağızdan-ağıza düşərək populyarlaşmış, matrosun gəmidi, miss Lidiyanın qarşısında oxuduğu ballada idi. Fransanın şimalında hərbi xidmətdə olarkən atasının ölüm xəbərini eşidən Orso ona məzuniyyət verilməsini hələ o vaxtlar xahiş etmiş, ancaq buna nail ola bilməmişdi. Əvvəlcə bacısından aldığı məktubdan Barriçinilərin günahkar olduğunu inanmış, ancaq tezliklə bütün istintaq sənədlərinin və şoxson möhkəmə sədrinin özündən aldığı məktuba əsasən yeganə günahkarın Aqostini olduğunu öyrənmişdi. Hər üç aydan bir Kolomba maddi sübutlar adlandırdığı şübhələrini qardaşına təkrar-təkrar yazırırdı. Qızə görə, bu mühakimələr qardaşının damarlarında axan kolrsikalı qanını coşdurur və bacısında qabaqcadan əmələ gəlmış yanlış fikirlərdən də uzaqlaşmirdi. Bununla belə, Orso hər dəfə bacısına yazanda təkrarən bildirdi ki, onun iddialarının heç bir möhkəm əsası yoxdur və

<sup>1</sup> Voltijerler – polisə kömək məqsədilə dövlət torofindən təşkil edilmiş atıcı dəstəsində iştirak edənlərə deyirlər.

inanmağa heç bir əsas vermir. Orso hətta bacısına bir daha bu mövzuya qayıtmasını qadağan etmişdən də, ancaq homişo də nəticəsiz olmuşdu. İki il bu minvalla keçəndən sonra o, yarımaşaşla ordudan tərxis olundu və yalnız bundan sonra Orso – günahsız olduqlarına inandığı adamlardan intiqam almaq niyyətilə deyil, bacısını ərə vermek, balaca mülkünü satmaq və əger bundan əldə edəcəyi məbləğ ona qitədə yaşamaq imkanı varırsa, doğma yurda qayıtməq haqqında düşündü.

## VII fəsil

Bacısının gəlişi Orsoya doğma ocağı daha çox xatırlatıldığındanmır və Kolombanın vəhi təbiətinə görəmi, nədənsə gəldiyi günün sabahı o, Ajaçionu tərk etmək və Pyetraneraya qayıtməq niyyətində olduğunu bildirdi. Bununla bərabər o, Bastiyaya qayıdarkən yolüstü sadə komasına polkovniklə birlikdə baş çəkəcəyinə, bunun əvozindo onunla xallı maral, qırqovul, qaban və başqa quş, həyvan ovuna gedəcəyinə ona söz verdi.

Yola düşmek ərefəsində ova getmək əvəzine o, körfəz sahilinə gözintiye çıxmağı təklif etdi. Miss Lidiyanın qoluna girərək Orso tam sərbəst səlibət edə bilərdi, çünki Kolomba bazarlıq etmək üçün şəhərdə qalmış, polkovnik isə qağayı, qarabatdaq ovlamaq məqsədilə onları tərk etmişdi. Bu, yoldan keçənlərin böyük təəccübünə səbəb olmuşdu, çünki yoldan keçənlər başa düşə bilmirdilər ki, belə quşlara da barıt sərf etmək olarmış?..

Orso ilə miss Lidiya yunanların kiçik kilsəsinə gedən yol ilə irəliləyirdilər; oradan füsunkar bərzəx bütün genişliyilə göründürdü, ancaq onlar bu gözəl mənzərədə heç nəyə fikir vermirdilər.

– Miss Lidiya, – uzun, cansızçı sükutdan sonra Orso dilləndi, – mənim bacım haqqında fikriniz nədir?

– O mənim çox xoşuma gəlir, – miss Nevil cavab verdi. – Sizdən də çox, çünki o əsil korsikalıdır – qız gülümşəyərək bildirdi, – siz isə həddindən artıq mədəni vəhşisiniz.

– Həddindən artıq!.. Hə, yaxşı! Ele belə də bilin ki, ayağımı bu adaya qoyandan özürdən asılı olmayıaraq bunu mən özüm də hiss edirəm – vəhşilik hissələri məndə getdikcə daha da güclənir. İçimdə min cür dəhşətli fikirlər qaynayır, mənə əzab verir... Öz aləmimə qapılmasından əvvəl sizinlə azacıq danışmağa ehtiyacım vardı.

— Cesareti olmaq lazımdır, müsyö; görüşünüz bacınız necə sakit, təmkinlidir? O bununla sizə nümunə göstərir.

— Ah! Siz səhv edirsiniz. Siz sahv edirsiniz. Onun sakitliyinə, təmkinliyinə inanmayın. O mənə hələ ki bir söz deməyibdir, onun hər bir baxışında məndən nə gözlədiyini yaxşı oxuyuram.

— O sizdən axı nə istəyir?

— Oh! Həç nə... təkco bunu isteyir ki, mən yoxlayım görüm cənab atanızın tüsəngi kəkliyi yaxşı vurdugu kimi adamı da yaxşı vururmu?

— Fikrə bax! O sizo bir söz demədiyi halda — bunu ki özünüz indicə etiraf etdiniz — nodon bildiniz ki, o məhz belə demək istəyir? Siz dəhşətsiniz.

— Əgər o, intiqam barədə düşünməsəydi, mənimlə hər şeydən əvvəl atamız haqqında danışardı; o isə bunu həç xatırlamadı. O, fikrində tutduğu adamların heç olmasa sahvən... adlarını çəkərdi... onun qatillərinin... Axı o bir söz də demədi! Məsələ burasındadır ki, görüşünümüzü, biz korsikalılar çox hiyəlegər xalqıq. Bacım başa düşür ki, mən tamamilə onun ixtiyarında deyiləm və məni ona görə qorxutmaq istəmir ki, sürüşüb aradan çıxa bilerəm. O məni axırı bir dəfə ucurumun kənarına aparacaq, ele ki başım gicəlləndi onda da məni itəleyib ucurumun dibinə salacaqdır.

Söhbət bu yerə çatanda Orso atasının ölümü ilə əlaqədar olan bir neçə hadisəni toforruatı ilə miss Nevilə danışdı və əsas dəlilləri xatırlatdı; əger həmin dəlillər bir-birile müqayisə edilsəydi, Aqostinonun qatıl olduğuna onu inandırdı.

— Həç nə, — o, elave etdi, — Kolombanı inandıra bilmədim. Mən bunu onun axırıncı məktubundan başa düşdüm. O, Barriçinilerden intiqam alacağına and içdi; və ... miss Nevil, görüşünüz, mən sizinlə hər şeyi necə açıq danışıram?..

Kolombanın vəhşi tərbiyəsindən doğan bu yanlış fikirlərdən biri əgor həyata keçseydi, belkə də Barriçinilər indi yer üzündə qalmamışdilar, intiqamı almağıñ, bir ailə başçısı kimi, yalnız mənim üzərimə düşdüyüñə bel bağlayır və bu işdə yalnız mənim namusuma toxunulduğunu təkidlə xatırladı.

— Doğrusu, müsyö Della Rebbia, — miss Nevil dedi, — siz bacınıza şər atırsınız.

— Xeyr, bunu ki siz özünüz dediniz... o, əsil korsikalıdır.., o xalis korsikalıdır... o bütün korsikalıların düşündüyü kimi düşünür... Bilirsinizmi mən dünən nə üçün bərk qəmgin idim?

— Yox, ancaq bir müddətdir ki, bu qara fikirlər, məyusluq sizdən əl çəkmir... Siz tanışlığımızın ilk günlərində daha sevimli idiniz.

— Dünən iso əksinə, adı günlərdəkindən daha şən, daha xoşbext idim. Mən siz bacıma qarşı olduqca mərhəməlli, xeyirxah gördüm!.. Biz, polkovniklə mən, qayıqla qayıdırıq. Bilirsinizmi qayıqcılardan biri yerli lehcədə mənə həç nə dedi? “Orso”, “Anton”, siz çoxlu ov ovlamışsınız, ancaq görərsiniz, Orlanduçio Barriçini sizdən daha yaxşı ovçudur”.

— Nə, nolsun? Bu sözlərdə qorxulu nə var ki? Yəni siz sərrast ovçu olmaq üçün bu qədər canfəşanlıq göstərisiniz?

— Məgər başa düşmürsünüz, bu yaramaz demək istəyir ki, Orlanduçionu öldürmək üçün mənim cəsarətim çatmadı!

— Bilirsiniz, müsyö Della Rebbia, siz məni qorxudursunuz. Görünür, sizin bu adanın havası adama yalnız qızdırma getirmir, həm də adamı dəli edir. Xoşbəxtlikdən biz tezliklə buradan gedəcəyik.

— Hər halda Pyetranerada olmamışdan əvvəl yox. Siz ora gedəcəyinizə bacıma söz vermişsiniz.

— Və biz əger bu vədi yerinə yetirməsek, deməli, bizdən də haradasa intiqam alacaqlar, hə?

— Yadınızdadır, keçən günlərin birində atanız hindular haqqında bize ne danışdı? İrəli sürdükleri tələblər əgor yerinə yetirilməzsə, onlar şirkətin başçılarını achiq elan edib öldürəcəklərile hədəleyirdilər.

— Yəni siz də özünüüz acıdan öldürərsiniz? Mən buna şübhə edirəm. Siz bir gün yemədən qalarsınız və sonra madmuazel Kolomba size elə ləzzətli bruçcio<sup>1</sup> getirər ki, öz niyyətinizdən əl çəkərsiniz.

— Siz istehzalarınızda necə də qəddarsınız, miss Nevil, mənə rəhm etsəydimiz, daha yaxşı olardı. Görürsünüz, mən burada takəm. Necə ki özünüz dediniz, dəli olmamağıma yalnız siz kömək edə bilərsiniz; siz mənim xeyirxahım idiniz, indi isə...

— İndisə, — miss Lidiya ciddi torzdə dedi, — belə asanlıqla yerində oynaya, laxlaya biləcək ağılı saxlamaq üçün sizin hərbçi və kişilik ləyaqətiniz vardır və... — o, yaxınlıqdakı çiçəyi qopartmaq üçün arxaya çevrilərək sözüne davam etdi, — əger bu yalnız sizin üçün bir şey ola bilərsə, onda xeyirxahınız haqqında xatire sizin qəlbinizdə qalacaqdır.

— Ah! Miss Nevil, düşüne bilərəm mi ki, siz doğrudan da buna nəsə, azacıq olsa belə maraqlı göstərisiniz...

<sup>1</sup> Bruçcio — qaynadılmış xamadan hazırlanmış pendir. Bu, Korsikada milli yemekdir. (Qeyd müəllifindir.)

— Eşidin, müsyö Della Rebbia, — miss Nevil azacıq həyəcanlı halda cavab verdi, — indi ki siz uşaqsınız, mən də sizə uşağa yanaşdığını kimi yanaşacağam. Mən balaca qız olanda anam mənə həmişə arzusu ilə yaşıdığım qəşəng bir boyunbağıını verəndə dedi: “Hər dəfə bu boyunbağıını boyununa salanda yadında saxla ki, sən hələ fransız dilini bilmirsin”. Boyunbağı mənim gözlərimdə öz qiymətini itirdi. O mənim üçün tənəyə çevrildi, mənliyimi yedi; ancaq mən onu boy-numa saldım və fransız dilini öyrəndim. Bu üzüyü görürsünüz? Bu, Misir scarabeesidir<sup>1</sup>. Hansı piramidadansa tapılmışdır, buyurun baxın. Bu qəribə figuru siz butulka hesab edə bilərsiniz, ancaq bu əslində insan həyatı deməkdir. Mənim ölkəmdə elə adamlar var ki, onlar bunu ən yaxşı qəbul edilmiş heroqlif də hesab edərdilər. Bundan sonra o birisi gelir: qalxan və nizə tutmuş əl; bu — dava, döyük deməkdir. Bu iki işaretin birleşməsi mənim olduqca xoşuma gələn bir rəmzi öziündə birləşdirir: həyat mübarizədir. Elə fikirləşməyin ki, mən heroqlifləri belə tez, asan tərcümə edirəm; familiyasi “us” ilə qurtaran bir nəfər alım bunların mənasını mənə izah etmişdir. Alın, öz scarabeemi hədiyyə kimi sizə verirəm. Nə vaxt başınıza axmaq bir Korsika fikri düşsə, mənim tilsimimə baxın və öz-özünüze deyin ki, sizi çulğayan nəhs fikirlərlə mübarizədən qalib kimi çıxməq lazımdır. — Ancaq doğrusu, mən pis vəz etmirəm.

— Mən sizi düşünəcəyem, miss Nevil, və öz-özümə deyəcəm ki...

— Özünüzə deyin ki... eger özünüzü asmış olsanız... sizin dərd-qəmə batacaq bir nəfər qız dostunuz var... Bundan əlavə, bu sizin ulu babalarınız olan kapralları da kədərləndirəcəkdir.

Bu sözlərdən sonra o gülərək Orsonun qolunu buraxdı və atasına təraf qaçaraq:

— Ata, — dedi, — bu yazılı quşları rahat buraxın və gəlin gedəyin Napoleonun mağarasında bir az da keçmiş xatırlayın.

### VIII fəsil

Bəzən birindən az bir müddətdə ayrınlarda, yaxud birini yola salanda nəsə tətənəli hallar olur. Orso sübh tezdən bacısı ilə yola düşmeli idi və bir gün əvvəl, axşam o, miss Lidiya ilə vidalaşmışdı, çünki ümidi etmirdi ki, qız ona görə sehərlər yuxudan gec durmaq

<sup>1</sup> Scarabee — Qədim Misirdə sikke pul və ya daş üzərində hakk olunmuş, ya da gildən qayrılımış müqəddəs böcək şəkli.

adətinə xilaf çıxsın. Onların bir-birilo ayrılması soyuq və qeyritəbii oldu. Dəniz sahilindəki səhbətdən sonra miss Lidiya Orsoda bəlkə də həddindən artıq şəhvət hissi buraxdığından qorxurdusa, Orso gənc ingilis qızının hərəkətlərindən onu qəlbən özünə bağlı hesab etdiyinə əmin olmuşdu; indise qızın zarafatlarından pert olan Orso özünün onun gözlərində tezliklə unudulacaq adı bir tanış olduğunu düşünür, götür-qoy edirdi. Səhər-səhər polkovniklə birlikdə oturub qohvo içəndo bacısının, onun dalışınca isə miss Lidiyanın içəri girdiyini görəndə təəccübü daha da artı. O, saat beşde yatağından qalxmışdı və bu özü də bir ingilis qızı, xüsusilə miss Nevil üçün onu pert etmək namine nəsə bir şücaət idi.

— Belə sübh tezdən narahat olduğunuza görə mən təəssüf edirəm, — Orso dedi. — Bütün tapşırıqlarına baxmayaraq, şübhəsiz ki, sizi monim bacım oyatmışdır və indi yəqin ki, bizim hər ikimizi qarşıyır-sınız. Bəlkə də indi ürəyinizdən keçir ki, məni gərək çoxdan asaydilar hə?

— Xeyr, — miss Lidiya şübhəsiz, atasının onun nə dediyini eşitməsi üçün çox alçaqdən, özü do italyanca dədi. — Axı siz dünən mənim səmimi zarafatlarına görə əsəbileşdiniz; mən isə istəmirəm ki, siz öz bəndənizdən xoşagelmez xatiro ilə ayrılasınız. Siz korsikalılar neçə də dəhşətli adamlarınız! Deməli, əlvida; əminəm ki, tezliklə görüşəcəyik.

Və miss Lidiya əlini Orsoya uzatdı.

Orso cavab vermək evezinə yalnız köks ötürdü. Kolomba Orsoya yaxınlaşdı, onu divardakı pəncərə yerinə apardı və özünəməxsus mezzaronun aşağısında gizlətdiyi nəyiə ona göstərərək bir anlıq onunla piçılı ilə danışdı.

— Mənim bacım, — Orso miss Nevilə dedi, — sizə qəribə bir hədiyyə vermək istəyir, madmuazel, bizim korsikalıların zamanın özünün belə məhv edə bilmədiyi məhəbbətdən savayı sizə verməyə başqa böyük bir şeyimiz yoxdur... Bacım mənə sizin bu stiletə diqqətlə baxdıığınızı dedi. Bu bize ata-babadan nesillikcə qalmış entiq bir şeydir. Bu ne vaxtsa ilk dəfə bizim nəsildəki kaprallardan kiminsə kemorindən asılmışdır; sizinlə tamış olmaq şərəfinə nail olmaqdə mən həmin o kaprala borcluyam. Kolomba bunu o qədər qiymətli hesab edir ki, hətta onu sizə vermək üçün məndən icazə istədi və mən bilmirəm, buna icazə verə biləremmi, çünki qorxuram ki, bizə güləsiniz.

— Bu stilet çox gözəl şeydir, — miss Lidiya dedi, — ancaq bu, ailəvi silahdır, mən bunu qəbul edə bilmərəm.

— Görürsünüz, miss Lidiya, — Orso dedi, — kralın stiletinə laqeydlik göstərməyin.

Həvəskar adam üçün kral Teodorun adı ilə təbərrük kimi saxlanan şeylər her hansı ən qüdrətli bir monarxa mensub əşyalardan daha qiymətlidir. Tamah güclü idi vo miss Lidiya San-Ccyms-Pleysdəki otağında ləkənmiş stolunun üstünə qoyulmuş bu silahın nə kimi təsir göstərəcəyini artıq indidən göründü.

— Ancaq, — o, hədiyyəni tərəddüdlə qəbul etmək istəyən bir adam kimi stileti götürərək və ən səmimi təbəssümələ Kolombaya müraciət edərək dedi, — hörmətli madmuazel Kolomba..., bacarmıram... mən sizi yola silahsız buraxmağa cürət edə bilmirəm.

— Qardaşım yanımızdadır, — Kolomba qürurla cavab verdi, — və atanızın bize hədiyyə etdiyi o gözəl silah da yanımızdadır. Orso, tüfəngə gülə qoymuşsunuzmu?

Miss Lidiya stileti əlində tutmuşdu; Kolomba dostlarına kəsici və deşici silah verənləri gözleyən təhlükəni aradan qaldırmaq, yox etmək məqsədilə bir su<sup>1</sup> verilməsini tekidə bildirdi.

Nəhayət, yola düşmək lazım idi. Orso miss Lidiyanın əlini bir daha sıxdı. Kolomba onu bağrına basıb öpdü, sonra Korsika nəzakətinə nümayiş etdirilmiş kimi çəhrayı dodaqlarını polkovnikin yanaqlarına yaxınlaşdırıldı. Miss Lidiya qardaşla bacının atın üstünə necə qalxdıqlarını pəncərədən gördü. Kolombanın gözləri ingilis qızının indiyə kimi hiss etmədiyi sevinc ifadə edən bir hiyləgerliklə parlayırdı. Hündürboy və möhkəm bədənli, namus yolunda özünün vəhi fikirlərindən dönməyen, məğrurluqdan başını homişə dik tutan, dodaqlarında istehzalı təbəssüm oynayan silahlanmış bu cavan oğlunu hansı bir facieli səfer üçün aparan bu qız miss Lidiyaya Orsonu bürüyen təhlükəni xatırlatdı və ona elə goldı ki, qarşısında Orsonu möhvə sürükleyən bədxah bir dühəni görür. Artıq atın üstündə olan Orso başını yuxarı qaldırdı və miss Lidiyani gördü. O, qızın fikrini uzaqdan oxuyurdunu, yoxsa, ona sonuncu dəfə olaraq vidalaşmış kimi salam göndərirdimi, bilmirəm: Orso şeridində asılmış Misir üzüyünü əlinə götürdü və onu dodaqlarına apardı. Miss Lidiyanın sifeti qızardı və o, pəncərənin qarşısını tərk etdi, sonra demək olar ki, dərhal qayıdıb hemişəki yerində dayandı və kiçik, ponı cinsli atlarını dağlara tərəf dördnala çaparaq uzaqlaşan her iki korsikalını görürdü. Nəhayət, o bu gün yerində gözəl meşə salınmış qaramalığın arxasında gözdən itdi.

<sup>1</sup> Su — Fransada pul vahidi, frankın yüzde biri.

Güzgüdə özünə baxan miss Lidiya rəngi-rufunun sarıldığını gördü.

— Bu cavan oğlan mənim haqqında nə düşüne biler? — qız özünə dedi, — bəs mən özüm onun haqqında nə düşünürəm? Və nə üçün mən onu düşünürəm?.. Soyahət tanışlığı!.. Mən Korsikaya no möqsədlə golmişəm?.. Oh! Mən onu qotı sevmirəm! Xeyr, xeyr; bu, həm də mümkün deyildir... hələ Kolomba... həmişə uzun stiletli gozən ağaçlı bir qadının gəlini olmaq?! Bu an miss Lidiya kral Teodorun stileti hələ də əlində tutduğunu gördü, onu bəzək şeylərinin üstünə atdı. — Elmək salonunda rəqs edən Kolomba Londondadır!.. İlahi, bu nə yaman şirdir!

Bu yəqin ki, gurultu qoparacaqdır... o moni sevir, mən buna əminəm, şübhə etmirəm buna... O, roman qəhrəmanıdır, mən isə onun macəra ilə dolu karyerasının qarşısını aldım... Ancaq doğrudanmı o, atasının intiqamını korsikalısayaq almaq fikrile yaşıyirdı? O özünü konrad<sup>2</sup> və dend<sup>3</sup> arasında bir meşluq kimi aparırdı... Mən onu əsil dendi etdim, korsikalı dərzinin geyindirdiyi dendi!..”

Miss Lidiya özünü çarpayıa saldı və yatmaq istədi, ancaq yata bilmədi; o yüz dəfədən də çox öz-özüno dedi ki, müsyö Della Rebbia onun üçün ovvəllor də heç nə idi, indi də heç nodır və gələcəkdə də heç nə olacaqdır... və mən qızın uzun-uzadı monoloqunu davam etdirmək fikrində də deyiləm.

## IX fəsil

Bununla belə, Orso bacısı ilə yoluna davam edirdi. Mindikləri atların cəld yeri əvvəlcə onlara danışmağa mane oldu; ancaq sildirrim yoxuşlar yolcuları atdan düşüb piyada getməyə, atları yedəyə almağa məcbur edir və beləliklə, onlara yenicə ayrıldıqları dostları haqda bir neçə kəlmə danışmağa imkan yaradırdı. Kolomba miss Nevilin gözəlliyyindən, onun sarışın saçlarından, qəşəng xasiyyətdən vəcdlə danışındı. Sonra o, polkovnikin doğrudanmı göründüyü kimi varlı, aman-zaman təkcə bir qızı, madmuazel Lidiya olduğunu qardaşından soruşdu.

<sup>1</sup> Həmin dövrə bu adı İngiltərədə son dobda geyinən, özünü qeyri-adı bir şeylə nəzərə çapdırılanlara verirdilər. (*Oeyd müəllifindir.*)

<sup>2</sup> Konrad — (yaxud, prelat) — katolik kilsəsində yüksək ruhani vəzifələrdən birini tutan adam nəzərdə tutulur; belələri özünü dərtar, hamiya yuxarıdan baxarlar.

<sup>3</sup> Dendi — modabaz (burjua cəmiyyətində: hemişə on son modada paltar geyən adam).

— O əsil sənin tayın olardı, — Kolomba deyirdi, — onun atasının, gördüyüümüz kimi, sənə yaman quşu qonubdur...

Və bütün bu deyilənlərə Orso heç bir cavab vermədiyindən Kolomba dil-boğaza qoymur, üyüdüb tökürdü:

— Bizim nəslimiz də evveller varlı olub, indi də adanın seçilən, sayılıan ailələrinindəndir. Bütün bu senyorların hamısı biccirlər, qeyri-qanuni evlənmələrdən doğulanlardılar. Əsil-nəcabətli zadəganlar yalnız kaprallar nəslindən doğulanlardır və Orso, bilirsiniz ki, siz özünüz adanın iki kaprallar nəslindən töreyenlərdənsiniz. Size məlumundur ki, bizim nəsil dağların o biri tərefindəndir<sup>1</sup> və bizimkilər vaxtılı ada-dakı qəbile davalarından sonra dağların bu biri tərefinə köçüb mesken salma olmuşlar. Sizin yerinizə mən olsaydım, Orso, heç bir tərəddüd etmez, miss Nevili atasından istəyərdim... (Orso ciyinlərini çekirdi). Onun cehizilə mən Folsctta meşələrini və evimizin aşağısında uzanıb gedən üzümlükleri alardım; yonulmuş daşdan gözol bir ev tikər və Gözəl Henrix Misserin vaxtılı çoxlu mavr öldürüyü yerde köhnə qalanı bir mərtəbə de qaldıradım.<sup>2</sup>

— Sen dəlisən, Kolomba, — Orso atını çaparaq cavab verirdi.

— Siz kişisiniz, Ors Anton və şübhəsiz ki, nə ctmək lazım olduğunu qadından yaxşı bilirsınız. Ancaq mən yaxşı-yaxşı bilmək istərdim görüm bu ingilis bizim qohumluq əlaqəmizə nə kimi mənfi münasibət göstərə bilor. İngiltərədə də kaprallar varmı?

E metro il conte Arriço bel Missere,  
E Corsica sara di malen in reqqio<sup>3</sup>.

Bələliklə, qardaş və bacı səhbət edə-edə olduqca uzun bir yol qət etdiyindən sonra Vokonanonun yaxınlığında kiçik bir kənddə onların ailəsinə dəst olan bir admanın evində nahar ctmək və gecəlenmək məqsədilə dayandılar. Onları burada elə qonaqpərvərlilikə qəbul etdi-lər ki, belə qonaqpərvərliyi yalnız öz gözlərilə görənlər qiymətlən-

<sup>1</sup> Yəni adanın şərq tərəfindən. Çox işlənen di Iamonri ifadəsi onu işlədən admanın yaşadığı yerdən asılı olaraq öz menasını doyişir. Korsika adası şimaldan cənuba qədər dağ silsiləsilə ayrılmışdır. (Qeyd müəllifindir.)

<sup>2</sup> Bax: Filippini. II kitab. — Qarf Arriço bel Missere, 1000-ci ilə yaxın vəfat etmişdir; deyilənlərə görə, o ölkən qeybdən aşağıdakı sözü dəyən səs eşidilmişdir:

<sup>3</sup> Tərcüməsi: Qraf Arriço bel Missere vəfat etmişdir və inди Korsikada vəziyyət tamamilə pisleşmişdir. (Qeyd müəllifindir.)

dire bilərlər. Sabahı ev yiyəsi onları öz evindən yola salanda xeyli, bir lyölük yol getdi.

— Bu makiləri və meşələri görürsünüz mü, — o, ayrılıq anında Orsoya dedi, — cinayet törədən her hansı bir adam orada on il rahat yaşaya biler; onu nə jandarm işçiləri, nə də voltijerlər gəlib tapa bilməzler. Bu meşələr Vizzavona meşəsinə qədər gedib çıxır və kimin ki, Bokonanoda yaxşı dostları varsa orada heç nədən korluq çəkməz. Sizin gözəl təfənginiz var, o yeqin uzağı vurur, hə? Madonnanın qanına and olsun, lülesinin diametrinə bir bax! Bununla qabandan böyük heyvanı da vurmaq olar.

Orso könülsüz cavab verdi ki, bu ingilis silahıdır və gülləni daha uzağa atır, onlar bir-birilə qucaqlaşır öpüşdülər və her kes öz yoluna davam etdi.

Bizim seyahətçilər artıq Pyetraneranın yaxınlığında idilər; onlar keçəcəkləri dar bir dərenin girəcəyində yeddi-səkkiz nefer silahlı adam gördüler. Bir neçəsi daşların üstündə oturmuş, bəzisi otun üstündə uzanmış, kimisi ayaq üstdə dayanmışdır və görünür, keşik çekirdilər. Onların atları bir az aralıda otlayırdı. Kolomba bütün korsi-kahların seyahət zamanı yanlarında götürdükləri böyük dəri çantadan çıxardığı durbinlə bir anlığa onların hamısını diqqətlə süzdü.

— Bunlar bizim adamlardır! — Kolomba sevincə qışkırdı.

— Hansı adamlar? — Orso soruşdu.

— Bizim çobanlardır, — qız cavab verdi. — Srağagün mən Pyeruçcionu göndərdim ki, bu ığidləri səni eve yola salmaq üçün bir yerə yiğsin. Bu da olmaz. Axı siz Pyetraneraya mühafizəsiz daxil olasınız ... və bundan başqa bilməlisiniz ki, Barriçinilərin indi qılınclarının dali da kəsir, qabağı da.

— Kolomba, — Orso ciddi tərzdə dedi, — səndən dəfələrlə xahiş etmişəm ki, nə Barriçinilərdən, nə də sənin özünün əsassız şübhələrindən bir daha danışmayasan. Mən eve qayıtmək xatirinə bu avaralar destəsində heç şübhəsiz ki, özümü gülünc vəziyyətə qoymayacağam və həm də mənim heç xoşuma gəlmir ki, sənə mən xəbərdarlıq etməmiş bunları bir yere yiğibsən.

— Qardaş, siz öz doğma elinizi, yerinizi-yurdunuzu unutmuşsunuz. İndi ki siz belə ehtiyatsız hərəkət edirsiniz, deməli, sizi qorumaq mənim öhdəmə düşür. Nə etmişəmə, məcburiyyət üzündən etmişəm.

Bu vaxt çobanlar onları görən kimi atlarına tərəf qaçıdlar və çaparaq onlara qabaq gəldilər.

— Evviva, Ors Anton!<sup>1</sup> — enlikürək, saqqalı ağ, havanın isti olmasına baxmayaraq, öz keçilərinin qəzillərindən daha möhkəm olan Korsika drapından tikilmiş başlıqlı yağmurluğuna bürünmüş bir qoca qışqırdı. Bu adam onun atasına necə də oxşayırıdı, ancaq daha hündürboy, daha əzələli idi. Nə gözəl tüsəngdir! Bu tüsəng haqda sonra danışırıq, Ors Anton.

— Evviva, Ors Anton! — çobanların hamısı xorla təkrar etdilər. Biz bilirdik ki, o axırı gelecekdir.

— Ah, Ors Anton! — hündürboy, sıfotı bişmiş kərpic rənginə çalan bir kişi deyirdi, — atanız indi bu saat burada özü sizi qarşılasayıdı, çox xoşbəxt olardı! Gözəl insan! Siz onu görmüş olsaydınız... Əgər o vaxtında mənə inansayıdı və Yuidisin axırına çıxmağı mənə həvalə etseydi... İgid insan! Atan vaxtında mənə inanmadı; o indi yaxşı bilərdi ki, mən haqlıymışam.

— Yaxşı! — Qoca yenidən söhbətə başladı. — Yuidisin də gözlöməyinə çox qalmayıbdır.

— Evviva Ors Anton!

Və bu tətənəli salamın ardınca tüsənglərdən onlarca atəş açıldı. Hamısı birdən danışan və ona əl verib görüşmək istəyən adamların əhatəsində çox pərt olan Orso bir müddət nə edəcəyini bilmədi. Nəhayət, orduda xidmət etdiyi vaxtlarda, öz dəstəsinin qarşısında hökm çıxardığı və birini həbsə göndərdiyi anlarda etdiyi kimi ciddi görkəm alaraq dedi:

— Dostlar, atama və mənim özümə hörmət etdiyinə görə size təşəkkür edirəm; sizi eşidirəm, isteyirəm ki, heç kim mənə məsləhət verməsin. Nə etmək lazımlı olduğunu mən özüm bilirəm.

— O haqlıdır! O haqlıdır! — çobanlar yerbəyerdən qışqırışdır. — Siz bize arxalana bilərsiniz.

— Bəli, bize arxalana bilərsiniz.

— Bəli, mən də belə hesab edirəm; ancaq indi heç kimə ehtiyacım yoxdur və mənim evimi, ailəmi hələlik heç bir tohlükə gözləmir; indise sağa tərəf döñün və keçilərinizin yanına gedin. Mən Pyetranenin yolunu tanıyıram və bələdçiye ehtiyacım yoxdur.

— Heç nədən qorxmayıñ, Ors Anton, — qoca bildirdi; onlar bu gün cürət edib qabağa çıxa bilməzler. Pişik görünəndə siçan qaçıb deşiyə girər.

— Pişik sən özünson, saqqalı ağ qoca! — Orso dedi. — Sənin adın nədir?

<sup>1</sup> Evviva Ors Anton! — Salam, Ors Anton!

— Necə, Ors Anton, siz məni tanımırıñız? Mən ki səni ağız atıb adamı qapan atının tərkinə tez-tez alıb aparırdım?! Siz Polo Griffonu tanımırıñız? O, gördüyüñuz kimi, bütün varlığı, qanı və canı ilə Della Rebbialar ailəsinə bağlı bir igiddir. Siz bir söz deyin və onda görərsiniz ki, sizin böyük silahınız dil açanda öz ağasının həmyaşdı olan bu qoca musket<sup>1</sup> də susmayacaqdır. Ona arxa çevire bilərsiniz, Ors Anton.

— Yaxşı, yaxşı... ancaq... lənət şeytana ha! Buradan gedin və qoyun yolumuza davam edək.

Nəhayət, çobanlar atlarını kəndə tərəf çaparaq uzaqlaşdırılar, ancaq onlar otrafda tələ qurulub-qurulmadığını yoxlamaq məqsədi ilə hər-dənbir yoldakı dikdirlerin üstündə dayanır və həmişə də Orsoya, onun bacısına yaxın məsaflədə olmağa çalışırlar ki, zəruri köməyə ehtiyac olarsa, özlərini onlara vaxtında yetirə bilsinlər. Və qoca Polo Griffon öz yoldaşlarına deyirdi:

— Mən onu başa düşürom, başa düşürem onu! O nə etmək istədiyini demədi, ancaq, o istədiyini edəcəkdir. Ləp elə bil atasının özüdür ki, durub. Yaxşı! Biryolluq de ki, bu işdə sən heç kimi istəmirsən! Sən Neqa<sup>2</sup> ilə əhd-peyman eləyibson. Əhsən! Ancaq mən sizin böle-diyyə rəisinizin dərisine bir qara qopik də verməzdim. Çünkü bir aydan sonra o dəridən heç tuluq da qayırməq olmayacaq. Beləliklə, keşfiyyatçılar dəstəsində qabağa düşən Della Rebbiaların bugünkü nəslü öz doğma kəndinə girdi və ulu babalarından, kaprallardan qalmış köhnə malikanəsinə daxil oldu. Uzun müddətdir ki, başçıdan mər-hum olan Rebbialar nəslə dəstə ilə bu yeni nəslin pişvazına çıxmış, kənddə baş vermiş bütün bu hadisəyə biterəf münasibət bəsləyənlər isə qapılarının astanasında dayanıb onun necə gəlib keçməsinə tamaşa edirdilər. Barriçinilər isə evlərinə çəkilmişdilər və pəncərə-lərinin tağlarının arasından tamaşaya dayanmışdır.

Korsikanın bütün kəndləri kimi Pyetranera qəsəbəsi də çox yön-dəmsiz salınmışdı; çünkü əsil küçənin nə olduğunu görmək üçün gərek müsyö dö Marbef tərəfindən inşa edilmiş Karyezə gedəsen. Dağın döşündə, yaxud kiçik bir yaylanın təpəsində perakəndə, harda gəldi salınmış evlərin tikilişində azacıq da olmuş olsa plan gözlənil-məmişdi. Qəsəbənin ortasında irigövdəli yaşıł bir palıd ağacı ucaklı və onun yaxınlığında qranitdən tikilmiş su anbarına yaxınlıqdağı

<sup>1</sup> Musket-cəngavər

<sup>2</sup> Katoliklərin müqaddəsleri arasında belə bir müqaddəs yoxdur. Neqa ilə əhd-peyman bağlamaq her hansı bir məsələnin həll edilməsində heç kim ilə hesablaşma-şıq deməkdir. (Müəllifin qeydi).

bulaqdan taxta nov ilə su axıb tökülfürdü. İctimai əhəmiyyəti olan bu abidə əslində Della Rebbialar və Barriçinilər nəslinin ümumi xərci hesabına tikilmişdi; ancaq hər kim bu əlamətə görə iki nəsil arasında keçmişdə bir razılıq əlaməti olduğunu düşünürsə, bərk yanılır. Əksinə, bu əsər, bu abidə onların bir-birinə qarşı olan paxillığının məhsuludur. Əvvəlcə polkovnik Della Rebbia ailənin ümumi büdcəsində bələdiyyə şurasına kiçik bir çarhovuzun tikintisi üçün azacıq pul köçürmüş, vəkil Barriçini də bunu görüb tez-tələsik bir o qədər mobləği bələdiyyə şurasına təqdim etmişdir və beləliklə, bu iki nəslin münaqişəsi noticəsində Pyetranera qəsəbəsində su peyda olmuşdur. Yaşıl palid ağacının ve çarhovuzun etrafında boş bir sahə vardır ki, axşamlar avaralar ora yiğışırlar. Bezon həmin yerde kart oynayırlar və ildə bir dəfə karnaval vaxtı rəqs edirlər. Meydançanın hər iki qurtaracağında qranitdən və şiferden tikilmiş hündür, ancaq ensiz binalar ucalır. Bunlar bir-birinə düşmən kəsilmiş Rebbialar və Barriçinilər nəslinin qalalarıdır. Onların arxitekturası, hündürlüyü eynilə bir-birinə oxşayır və görünür, iki nəsil arasında olan bu məlum düşməncilik münasibətinin kimin xeyrino qurtaracağıni hələ tale həll etməmişdir.

Bu qala sözünün nə demek olduğunu izah etmək bəlkə də burada yerinə düşər. Bu, dördbucaq şəklində bir tikilidir ki, toxminən qırx pye<sup>1</sup> hündürlüyündədir, buna başqa ölkələrdə sadəcə olaraq “göyərçin damı” deyirlər. Ensiz qapısının hündürlüyü yerdə səkkiz pye hündürlüyündədir və ora dimdik qoyulmuş bir nərdivanla qalxırlar. Qapısının yuxarısında ilk baxışda balkonu xatırladan mazğallı bir pəncəresi vardır ki, oradan küçə ilə keçib gedən naşı, nabələd bir adamı çox asanlıqla yerindəcə gülə ilə vurub öldürmək olar. Divarda, qapı ilə pəncərenin arasındaki sahədə kobud şəkildə hekk olunmuş iki siper vardır. Bu siporlərdən birinin üzərində əvvəller kənuyahların xaçı vardi; ancaq indi həmin o xaç çəkicə döyülib elə şəkər salınmışdır ki, yalnız əntiq şeylərlə maraqlananlar onun nə demek olduğunu başa düşə bilər. O biri siperin üstündə isə qalanın sahibi olan ailənin gerbi hekk olunmuşdur. Bu mənzərənin tamamilə başa düşmək üçün siperlərin və pəncərenin haşiyələrinin üzərinə bir neçə gülə yerləri də olavaş etsəniz, orta əsrlər Korsikası haqqında tam təsəvvürünüz olar. Bunu da deməyi unutmuşdum ki, yaşayış binaları qalaya bitişik idi və çox vaxt oraya içəridən yol da qoyulurdu.

<sup>1</sup> Pye – 33 sm-ə əlavərə qədim uzunluq ölçüsü.

Della Rebbiaların qalası və evi Pyetranera meydanının şimalı, Barriçinilərin eviylə qalası isə cənub hissəsində yerləşir. Şimaldakı qaladan çarhovuza qədər olan sahə Della Rebbiaların, onunla eks, üzboz torof isə Barriçinilərin gəzinti sahesi sayılırdı. Polkovnikin arvadının dəfn olunduğu gündən indiyo kimi bu iki ailənin üzvlərindən heç birini sakitlik dövründə bağlanmış müqaviləyə görə, onun özüne mənsub olan sahədə görməmişdilər. Dolama yolla getməmək üçün Orso bələdiyyə binasının qarşısından keçmək istəyirdi ki, bacısı onu xəbərdar etdi və qardaşına meydanın kənarından keçib düz onların evlərinə gedib çıxan dar külçəyə dönməsini məsləhət gördü.

– Niyə narahat olursan? – Orso dedi. – Meydan hamının deyil?

– Və o, atının başını buraxdı.

– Qurdürəklidir! – Kolomba astadan dilləndi... – Ata, sənin intiqamın alınacaqdır!

Kolomba meydanı keçəndə Barriçinilərin evi ilə qardaşının evinin arası ilə gedir, gözlərini düşmənlərinin pencərəsindən bir an da olsun çəkmirdi. Olap bu yaxınlarda həmin pencərələrə demir barmaqlıqlar vurulduğunu və Barriçinilərin *archere* – düzəltidiklərini öz gözlərlə görmüşdü; *archere* pəncərenin aşağı hissəsinə içəri tərəfdən söykdilmiş yoğun tırların arasında mazğal formasında açılmış kiçik, dar deşiklərə deyilir. Gözlənilən həmlədən qorxanda adamlar beləcə barrikada düzəldir və yoğun tırları özlərinə sıgnacaq edib onlara hücum edənləri gülleyə tuta bilirlər.

– Qorxaqlar! – Kolomba dedi. – Görürsünüz, mənim qardaşım, onlar artıq özlerini qorumağa başlayıblar; barrikada düzəldiblər! Ancaq əlbəttə bir gün oradan çıxarlar!

Meydanın cənub tərəfində Orsonun görünməsi Pyetranerada böyük səs-küye səbəb oldu və indiyə kimi heç kimin ağlına gelməyen bir igidiyyin sübutu kimi qiymətləndirilib qəbul olundu. Gecələr yaşıl palid ağacının etrafına yiğışanlar, bu iki ailə arasında baş vermiş hadisəyə bitərəf münasibət bəsleyənər üçün Orsonun hərəkəti son-suz mübahisələrin mövzusuna çevrildi.

– Xoşbəxtlik burasındadır ki, Barriçinilər ailəsinin oğlanları hələ qayıtmayıblar, burada deyillər, – camaat danışındı, – çünki onlar vəkil kimi hövseləli deyillər və yəqin ki, burada olsayırlar, öz torpaqlarından düşmənin keçməsinə heç vaxt icazə verməzdilər, şübhəsiz, düşmən bu loygalığına görə cəzasını alardı.

– Qonşu, nə deyəcəyimi yadınızda saxlayın, – qəsəbədə falçı kimi tanınan bir qoca əlavə etdi. – Mən bu gün Kolombanın üzünə diq-

qətlə baxdım, o nəsə başqa fikirdədir. Havadan barıt qoxusu gəlir. Bu yaxınlarda Pyetranerada ət ucuzlaşacaqdır.

## X fəsil

Lap erkən yaşlarında atasından ayrılmış Orso, onu omelli-başlı tanımığa macal tapmamışdı. On beş yaşı olanda Pizdə oxurnaq məqsədilə Pyetrancrani tərk etmiş, oradan isə Hərbi Dənizçilik məktəbine daxil olmuşdu; Halbuki bu vaxt Qhilfüçio, İmperatorun qartalları kimi Avropanı dolaşdırırdı. Qitədə Orso onu olduqca nadir hallarda görərdi və yalnız 1815-ci ildə o, necə olmuşdusa atasının sərkərdəlik etdiyi alaya düşmüştü. Ancaq intizam məsələlərində dediyindən dönməyən polkovnik başqa gənc leytenantlarla nccə rəftar edirdisə, öz oğlu ilə də eləcə rəftar edirdi, yeni olduqca ciddi. Atası haqqında onun yaddaşında qalmış xatırələr iki cür idi: Pyetranerada olduqları vaxt atası ona qılıncını saxlamaq üçün verər, ovdan qayıdanda tüsəngini boşaltmağı tapşırar, yaxud ailə üzvlərinin hamısı yeməyə oturanda “bu kişi qırığını” hamidan qabaq süfrənin başında oturdardı. Bundan sonra Orso öz atasını nədəsə diqqətsizlik etdiyinə görə onu “həbs” göndərən və həmişə də ona “leytenant Della Rebbia” – deyə müraciət edən polkovnik Della Rebbia kimi xatırlayırdı:

— Leytenant Della Rebbia, siz orada öz yerinizdə deyilsiniz, üç gün həbs! — Sizin atıcılarınız ehtiyat xətdən beş metr kənardadır — beş gün həbs! — Saat birə beş dəqiqə işləyib, başınızda hələ də papaq var! — Səkkiz gün həbs!

Ancaq bir dəfə Kötr-Bra yaxınlığındakı döyüşdə o demişdi:  
— Cox yaxşı, Orso;ancaq ehtiyatlı ol.

Əslinə qalsa Pyetranerada onun xatırladığı tokcə bu xatırələr deyildi. Lap uşaqlıqdan ona tanış olan bu yerlərə, can-başla sevdiyi, anasının adı ilə bağlı ev əşyalarına hər dəfə baxdıqca onun qəlbində saysız-hesabsız incə və eyni zamanda ağır hissələr baş qaldırırdı; sonra onun üçün taleyi qara gelmiş, bacısının ona hər an təlqin etdiyi anlaşılmaz, başdan-ayağa kimi sırlı, aydın olmayan narahatlıq və bütün buntların üstündən bu gün ona olduqca balaca, olduqca kasib görünən evinə, tomtərağa adət etmiş bir adamın — miss Nevilin gelmesi və belkə də bütün bu fikirlərə qarşı nifret bəstəməsi onun başında bir qarmaqarışlıq yaradır və onu dərin bir ümidsizliyə yuvarladırdı.

O əvvəller ailənin bir yere yiğisib yemək yediyi vaxtlar atasının — ailə bacısının oturub göstəriş verdiyi, hisə verilib qaraldılmış, palid

ağacından hazırlanmış böyük qoltuqlu kürsüdə eyleşib şam etmək üçün yerini bərkidi və Kolombanın onunla yanaşı oturmağa təreddüd etdiyini görərək gülümşədi. Şam yeməyi zamanı özünü sakit apardığına və yeməyini qurtaran kimi öz otağına çəkilib getdiyinə görə Orso ondan, əlbəttə, çox razı qaldı; o, bacısının, şübhəsiz ki, hazırladığı hücumlara müqavimət göstərəcəyini düşünəndə özünü çox narahat hiss edir, həyəcan keçirirdi; ancaq Kolomba, necə deyərlər, ona rəhm etmiş, özüne gəlməsi üçün vaxt vermişdir. Başını əlinə söykəyərək o, uzun müddət oturduğu yerində tərəpənmədi və son on beş gün ərzində baş vermiş hadisələri xoyalən bir daha yaşadı. Orso hamının ondan Barriçinilərə qarşı nəsə bir hərəkət edəcəyini gözlədiyini dəhşətlə düşünürdü. O, Pyetranera camaatının fikrinin onun üçün ümumi fikra çevrildiyini artıq hiss edir, görürdü. Orso qorxaq olmadığını sübut etmək üçün intiqam almmalı idi. Ancaq, kimdən intiqam alsın? O, atasının ölümündə Barriçinilərin günahkar olduğunu inana bilmirdi. Həqiqətən, onlar Orsonun ailəsinin düşmənleri idilər, ancaq qətli onların ayağına yazmaq üçün Orso öz hamvotələrinin təhqiqramız mühakimələrinə şərık olmalı idi. O, bəzən miss Nevilin tilsimine diqqətlə nəzər salır və onun məlum şəhərinə tekrar edirdi: “Heyat — mübarizədir!” Nəhayət, o ciddi tərzdə dedi: “Mən bu mübarizədən qalib çıxacağam!” Bu xoş niyyətlə Orso oturduğu yerden qalxdı və çırçıq götürərək yuxarıya — öz otağına qalxmaq istədi; elə bu zaman qapı döyüldü. Elə bir vaxt idi ki, qonaq da gözlənilmirdi. O saatca Kolomba, onun ardınca isə onların evində xidmətçi işləyən qadın göründü.

— Elə bir şey yoxdur, — Kolomba qapıya tərəf qaçaraq dedi. Bununla belə, qapını açmadan qabaq kimin döydüyünü soruşdu.

— Mənəm.

Divarla qapı arasına keçirilmiş ağac siyirmə dərhal qaldırıldı və Kolomba yemək otağında göründü, təxminən on yaşında, ayaqyalın, cir-cindir paltarda, başına köhnə yaylıq bağlamış, yaylığın altından isə uzun, qarğı qanadları kimi qara saçları sallanmış kiçik bir qız uşağı yanına salıb qayıtdı. Uşaq arıq idi, rəngi-rufu qaçmış, dərisi günəşdən qaralmışdı; ancaq ağıllı gözləri parıldayırdı. Qız uşağı Orsonu görərən dayandı və onun qarşısında kəndlisayaq təzim etdi; sonra Kolomba ilə piçiltıyla danışdı və təzəcə vurulmuş bir qırqovulu ona verdi.

— Sağ ol, Şili, — Kolomba dedi. — Dayına təşəkkür edərsən, mənim adımdan... hə, necədir, yaxşıdırımı?

- Cox yaxşırıdır, madmuazel, xidmətinizdə hazırlıdır. Tez gələ bil-mədim, çünki o çox yubandı. Makidə qalib onu üç saat gözlədim.
- Sən şəm eləməyibsən?
- Hələ yox, madmuazel, vaxtım olmayıbdır.
- İndi sono yemək verərəm. De görüm, dayının çörəyi hələ varmı?
- Azdır, madmuazel; ancaq, ona çörəkdən çox barış lazımdır. İndi şabalıd yetişibdir, ona barışdan savayı heç nə lazım deyildir.
- Mən sənə çörək də, barış da verecəyəm, dayına apararsan. Ancaq ona de ki, barıştı korlamasın, bahadır.
- Kolomba, – Orso fransızca dedi, – yenə kimə belə iltifat gös-tərisən?
- Kəndimizdən olan bədbəxt bir quldura, – Kolomba həmin dildə cavab verdi, – bu onun bacısı qızıdır.
- Mənə elə gəlir ki, hədiyyelerini daha leyaqətli adamlar arasında bölgə bilərsən. Cinayet edəcək yaramaz bir quldura no üçün barış göndərisən? Belə acinacaqlı xidməti əger burada quldurlara hamı göstərməsəydi, onların kökü Korsikada çoxdan kosılmışdı.
- Ölkəmizin on sarsaq adamları çöllerde qalanlar deyillər.
- Əger istəyirsənse, onlara çörək göndər, çörəkdən heç kim imti-na etməz; ancaq onları güllə ile temin etməyin men tərəfdarı deyiləm.
- Qardaş, – Kolombo ciddi tərzdə dedi, – siz burada cvin böyü-yüsünü və bu evdə her nə varsa hamısı sizindir; ancaq sizi xəber-dar edirəm, quldura barış verməkdən imtina etmək evezinə mən bu qızı öz mezzaromu verirəm ki, satsın. Quldura barış verməkdən imtina etmək? Bu, onları jandarmılara satmaq deməkdir. Gülləsi olmasa quldur jandarmılardan daha nə ilə müdafiə oluna bilər?
- Buna baxmayaraq, balaca qız ona verilmiş bir parça çörəyi acgöz-lükə yeyir və növbə ilə gah Kolombaya, gah da onun qardaşına diq-qətlə baxır, onların gözlərində sanki nə barodə danışdıqlarının məna-sını axtarırırdı.
- Hə de görək, sənin quldurun nə edibdir? Hansı cinayətə görə o məkiyə qaçıbdir?
- Brandolaçio heç bir cinayət etməyibdir, – Kolomba qışqirdı.
- O, hərbi xidmətdə olarkon atasını qətlə yetirən Jiovan Onizzonu öldürmişdür.
- Orso geriyə döndü, çırığı götürdü və cavab vermədən öz otağına qalxdı. Kolomba qızı barış və əlavə yemək verdi və onu qapıya qədər müşayiət edərək təkrar-təkrar dedi:
- Qoy sənin dayın Orsonu yaxşı-yaxşı qorusun!

## XI fəsil

Orsonun gözünə uzun müddət yuxu getmədi və buna görə də adı bir korsikalı oğlan kimi çox gec oyandı. Yerindən qalxan kimi göz-lərinə sataşan düşmənlərinin evi və onların orada yenicə tikdiklori archere oldu. O, aşağı endi və bacısını soruşdu.

– Mətbəxdədir, qurğusun əridir, güllə qayırır, – xidmətçi qadın Seveyra ona cavab verdi.

Beləliklə, müharibə səhnəsi onu gərək hər addımda qarabaqara izloyayıdı, müşayiət edəydi, bunsuz Orso, bir addım da olmuş olsa ata bilməzdi.

Kolomba mətbəxdə skamyada oturmuş, təzəcə əritdiyi və qeliblərə tökdüyü güllələri öz etrafına düzmüş və indi də çarpanaq doğrayırdı.

– Nə gor qazırsan orda? – qardaşı ondan soruşdu.

– Polkovnikin sənə verdiyi tüfəngin bir dənə də olsun gülləsi yox idi, qız müləyim, ince səslə cavab verdi, – mən onun lülesinə uyğun çap forması tapmışam və bu gün sənin həmin o tüfənginin iyirmi dörd patronu olacaqdır.

– Allaha şükürler olsun ki, mənim o patronlara ehtiyacım yoxdur.

– Qəfil güllədən gorok özünü gözləyəsən, Ors Anton. Siz doğma yurdunuzu və ehətəsində olduğunuz adamları tamamilə unutmuşsunuz.

– Unutmuş olsaydım, siz onları mənə dərhal xatırladardınız. De görüm, bizim bu evə bir neçə gün bundan əvvəl bir yekə sandıq gəlib çıxmayıb ki?

– Boli, qardaş, gəlib. İstəyirsinizmi onu sizin otağınıza qaldırırmı?

– Sən qaldırırsan? Sən onu heç vaxt qaldıra bilməzsən. Səndə belə güc haradandı... Niyə, evdə bir kişi xeylağı yoxdurmu?

– Mən sənin fikirləşdiyin qədər də zəif deyiləm, – Kolomba qol-larını çırmalaya-çırmalaya ağ və etli, olduqca yaraşıqlı, ancaq, qeyri-adi gücə malik olan qolunu göstərərək dedi. – Gedək, Saverya, mənə kömək elə.

Orso ona kömək etmək məqsədilə yüyürendə qız ağır sandığı atıq özü tək qaldırmışdı.

– Bu sandıqda, əzizim Kolomba, sənin üçün də nəsə var. Belə sadə hədiyyələr alıǵıma görə məni bağışlayarsan, çünki yarıma-aşla ordudan tərxis olunmuş bir leytenantın pul kisəsi onsuz da bir o qədər, sən deyən dolu deyildir.

Orso danişa-danişa sandığını açdı və oradan bir neçə don, bir ədəd şal və cavan qadına gərekli olan başqa şeyləri çıxartdı.

– Nə gözəl şeylərdir! – Kolomba sevincə qışkırdı. – Mən onları elə indi, tez gizlədəcəyəm ki, toz basmasın. Onları toyuma saxlayacağam, – qız qüssəli töbəssümlə əlavə etdi, – axı mən indi matəm-dəyəm.

Və o, qardaşının elindən öpdü.

– Bacı, axı bir bu qədər matəm saxlamaq noyə lazımdır?

– And içmişəm, – Kolomba qəti olaraq dedi, – matəm libasını çıxarmayaçağam...

Kolomba pəncərədən Barriçinilerin evinə baxırdı.

– Kaş sənin ərə getdiyin gün olaydı! – Orso bacısına sözünün axırını deməkdən yayındırmaq məqsədilə dedi.

– Mən yalnız o adama ərə gedəcəyəm ki, o yalnız üç şeyi etmiş olsun...

Və o həmişəki kimi qəmli baxışla düşmən evinə baxmaqdə davam edirdi.

– Təəccüb edirəm ki, Kolomba, sənin kimi gözəl bir qız nə üçün indiyə kimi ərə getməyibdir? Hə, yaxşı, bax de görüm, səni gözaltı edən, ardınca sürünen kimdir? Onsuz da mən özüm bunu axırı-başı eşidəcəyəm. Eşidəcəyim serenada nəğmələri gərək elə gözəl olsun ki, sənin kimi bir voceratricenin xoşuna gəlsin.

– Bədbəxt bir yetim qızı kim almaq istəyər ki?.. Və bir də ki, burada mənim matəm libasımı əynimdən çıxaran kişinin özü onu getdiyim evdəki qadınlara geydirecəkdir.

“Bu, doğrudan da getdikcə döli olur” – Orso öz-özüne dedi.

Ancaq o, bütün bu mübahisədən yaxa qurtarmaq xatırınə, daha bir kəlmə də olsun kəşmedi.

– Qardaş, – Kolomba nəzakətlə dedi, – mənim də sizə hədiyyəm vardır. Əyninizdəki paltarlar bizim yerlərdə başqalarının eynində olanlardan çox gözəldir. Əger siz makidə bu paltarda gəzsəniz, o iki gündən sonra tike-tike olacaqdır. Onu miss Nevil gələnə kimi qoruyub saxlamaq lazımdır.

Sonra o, paltar şafafını açaraq oradan ovçu libasını çıxartdı.

– Mən sizə mexmər gödəkcə tikmişəm, bax, papağı da budur yanındadır, Korsikada qəşəng geyinməyi sevənlərin hamısı elə bunları geyirlər; onları çoxdandır ki, tikib sizin üçün saxlamışam. Geyinib baxmaq isteyirsinizmi?

Və qız kürəyində yekə bir cibi olan, yaşılı mexmərdən tikilmiş gen gödəkcəni qardaşına geyinməyi təkid etdi. O həmçinin qardaşının başına qara mexmərdən hazırladığı və yuxarı hissəsinə qara kəhrə-

badan və eyni rəngli ipəkdən naxış vurdugu papağı da qoydu; papağın düz təpəsində bir qotaz da vardi.

– Bu da atamızın carcherasıdır<sup>1</sup>, – qız dedi, – onun stileti isə sənin geydiyin gödəkcənin kürəyindəki cibindədir. İndi tapançanı da tapıb gətirəcəyem.

– İndi mən eśil “Ambiqü-Komik”-in qulduruna oxşayıram, – Orso, Saveryanın ona verdiyi kiçik güzgüdə özüne baxaraq deyirdi.

– Orso Anton, siz bu geyimdə başdan-ayağa gözəl görünürsünüz, – qoca xidmətçi qadın deyirdi, – və Bastelikanın, yaxud Bokononun ən gözəl pinsutosu<sup>2</sup> da sizin tayınız-bərabəriniz deyildir.

Orso təzə geyimində nahar etdi və yemek vaxtı bacısına dedi ki, onun çamadanında çoxlu kitab vardır; o, Fransadan və İtaliyadan yene kitab gətirmək, həmin kitablarla çox işləmək niyyətində olduğunu bildirdi.

– Eyibdir, Kolomba, – Orso əlavə etdi, – ona göro ayıbdır ki, orada süddən təzəcə ayrılan uşaqlar oxumağı öyrənilər, ancaq sən hələ de əşyaları tanımırsan.

– Siz haqlısınız, qardaş, – Kolomba deyirdi, – mən özündə neyin çatışmadığını yaxşı bilirəm, ancaq mənim yeganə istəyim bu olub ki, öyrənim; eğer siz mənə dərs demək isteyirsinizsə...

Bir neçə gün keçdi və həmin bu günlərdə Kolomba Barriçinilerin adını dilinə getirmədi. O qardaşına hər bir kiçik qayğını göstərir və onunla tez-tez miss Nevil barədə söhbət edirdi. Orso Kolombaya fransız və italyan əsərlərini oxutdurur və onun ən adı şeylərin dərinliyinə vardığına, gözəl, ağılı, dəqiq mühakimə və müşahidələrinə valeh olur, hətta bəzən təəccübənlənidir.

Günlərin bir gündündə, səhər yeməyindən sonra Kolomba bir anlığa bayırı çıxdı; kitab və kağızla qayıtmək evezinə mezzarosu başında qayıtdı. O, həmişəkindən daha ciddi bir görkəm almışdı.

– Qardaş, – Kolomba dedi, – xahiş edirəm ki, mənimlə birlikdə çıxasınız. Mənə sənin köməyin lazımdır, qardaş, ancaq yaxşı olar ki, tüsənginizi və patrondaşınızı özünüzlə götürəsiniz. Kişi gərek evdən silahsız çıxməsin.

– Allah axırını xeyir cləsən! Adətə qaynayıb-qarışmaq lazımdır. Hə, indi hara gedirik?

<sup>1</sup> Carchera – üstünə patron düzülmüş kəmər. – Patrondaş.

<sup>2</sup> Pinsuto – başına mız dəbilqə qoyanlara deyirlər.

Kolomba cavab vermedən mezzaronu başına daha da möhkəm basdı, iti həyətdən səsledi və qardaşının ardınca həyətdən çıxdı. O, iñ addımlarla kənddən uzaqlaşaraq yarganın döşü ilə ilan kimi qırırla-qırılıla üzümlüklərə gedib çıxan yola düşdü; işarə ilə it özündən qabağa cumdu; it üzüm kollarının arasında eyri-üyür qaçaraq gah sağa, gah da sola burulur və həmişə olduğu kimi Kolomba ilə öz arasında əlli metrlik bir məsafədə şöngüyür, çevrilib öz sahibesinə baxmaq üçün dayanırdı. Görünür, it keşfiyyatçı vəzifəsini çox gözəl yerinə yetirirdi.

— Əgər Muscetto hürsə, — Kolomba dedi, — qardaş, tüfənginizi hazırla tufan və yerinizdən terpənmeyin.

Kənddən yarım mil<sup>1</sup> məsafədə, sağa-sola xeyli dönendən sonra Kolomba sərt bir döngəde birdən-birə ayaq saxladı. Həmin bu yerda kiçik budaqlar piramida formasında qalxmışdı; təxminən üç fut<sup>2</sup> hündürlüyündə olan budaqların bəziləri yaşıl, bəzilərisə quru idi. Onların lap yuxarısında qara ronglo rənglənmiş taxta bir xac gərənirdü. Korsikanın bir çox əyalətlərində, xüsusilə dağlarda, bütperəstlik dövründəki mövhumatla bağlı çox qədim bir adət hələ də mövcudur: yoldan keçən hər bir şəxs qətl nəticəsində öldürülmüş adamın qəbrinə ya bir daş, ya da bir budaq atmalıdır. Mərhumun faciəli təleyinin xatırəsi insanların xatırında yaşadıqca bu qəribo nozir günbəgün, uzun illər ərzində bir-birinin üstünə yiğilir və topo kimi qalxır. Belə təpəyə *amas*<sup>3</sup>, kimisi *mucchiosu* deyir.

Kolomba bu yarpaqlı topomin qarşısında dayandı və ayıqlağı ağacından bir budağı çekib qıraraq piramidanın üstünə qoydu.

— Orso, — Kolomba dedi, — bizim atamız bax, burada ölübdür.

Onun ruhuna dua edək, qardaş!

Və o diz çökdü. Orso da dərhal onun kimi etdi. Elə bu vaxt kənd tərəfdən aram-aram səslənən zəng səsləri eşidildi; çünkü bu gecə bir nəfər ölmüşdü. Orsonun göz yaşları axdı.

Bir neçə dəqiqədən sonra Kolomba ayağa qalxdı; gözləri quru idi, ancaq həyecanlı sıfeti vardı. O, homyclilərinə xas olan qaydada, baş barmağı ilə tez xac çokdi və bunun ardınca təntənəli surətdə and içdi; sonra qardaşını özünə təref çəkərək kəndə təref yola düşdü.

<sup>1</sup> mil (latınca – mille) – İngilterədə, Fransada, İtaliyada, Almaniyada və s. ölkələrdə min addıma bərabər uzunluq ölçüsü.

<sup>2</sup> fut – 30,479 sm-ə bərabər uzunluq ölçüsü.

<sup>3</sup> amas – tepe

Onlar səssiz-səmirsiz evə daxil oldular. Orso öz otağına qalxdı. Bir an çəkmədi ki, onun ardınca Kolomba qardaşının otağına daxil oldu və kiçik bir mücrünü stolun üstünə qoydu. O, mücrünü açdı və oradan üstündə böyük qan ləkələri olan köynək çıxartdı.

— Sizin atanızın köynəyi bax, budur, Orso.

Və köynəyi qardaşının dizlərinin üstünə atdı.

Bu da ona deyən güllədir.

Kolomba köynəyin üstünə iki güllə qoydu.

— Orso, qardaşım! – qız özünü qardaşının ağuşuna atıb onu köksüne bərk-bərk sıxaraq qışqırı, — Orso! Sən onun intiqamını alacaqsan!

Kolomba eyni hərarətə onu öpdü, güllələri və köynəyi dodaqlarına sıxdı və stulda daş kimi donub qalmış qardaşını içəridə qoyaraq çıxdı.

Bu dehşətli xatirə şeylərini özündən uzaqlaşdırmağa cürət etməyon Orso bir müddət yerindən terpənmədi. Nəhayət, o cəhd göstərib yerindən qalxdı, həmin “toborrüklori” ovvəlki yerinə – mücrüyə qoydu və otağın o biri küncünə qaçı, özünü çarpayıya salıb üzünü divara təref çevirdi, başı yumşaq balıncda görünməz oldu; sanki o özünü gözüno görünən vahimədən gizlətmək istəyirdi. Bacısının axırıcı sözləri onun qulaqlarında aramsız olaraq səslənir və Orsoya elo golirdi ki, sanki ondan qan, günahsız qan tələb edən, qarşısalınmaz, labüb bir hökmü dinləyirdi. Mən bədbəxt bir gəncin keçirdiyi hissələri təsvir etməyə çalışmayacağam; belə hissələr dəli olmuş bir adamın beynində qaynaşan fikirlər oxşayır. Orso uzun müddət başını çevirməyə cürət etmədən eyni vəziyyətdə qaldı. Nəhayət, o yerindən qalxdı, mücrünü bağladı və evden sürətlə çıxdı və düz irəli getməyə başladı; hara getdiyini heç özü də bilmirdi.

Açıq havada o yavaş-yavaş özünə gəldi, bir az yüngülləşdi, sakitləşdi, düşdürü vəziyyətə soyuqqanlıqla baxdı və bu vəziyyətdən çıxməq imkanlarını götür-qoy etdi. O, qətlə Barriçinilərdən zərrəco şübhələnmirdi, biz bunu artıq biliyik; Orso Barriçiniləri quldur Aqostinin adına yazdıqları saxta məktuba görə günahlandırır və belə fikirləşirdi ki, atasının ölümünə səbəb məhz həmin məktub olmuşdu; onları saxtakarlıqla məhkəməyə cəlb etmək mümkün deyildi; o bunu hiss etdi. Bozon onda qabaqcadan omolə gəlmış fikirlər, yaxud qayıri-şüüri hissələr onu ağuşuna alanda, ona bir cığırın döngosində asanlıqla intiqam almağın yolunu göstərəndə Orso həmin fikirləri özündən qəzəblə qovub uzaqlaşdırır, keçmiş alayındakı yoldaşları,

Parisin salonları, xüsusile miss Nevil haqqında düşünürdü. Sonra o, bacısının məzəmmətlərini və Korsika tobiotinin vaxtılı onun xasiyyətinə nə aşılığını düşünəndə bu məzəmmətlərə haqq qazandırır və onları daha da kəskinləşdirirdi. Onun vicdanı ilə şəxsi fikirləri, düşüncələri arasında gedən bu döyüdə təkcə bir ümidi qalmışdı ki, bu da nəsə bir bəhane tapıb vəkilin oğlanlarının birilə dueldə vuruşmaq idi. Onu gülle ilə, yaxud qılıncla öldürmək Orsonun fransız və korsikalıya xas fikirlərə barışması demek idi. Çarəni tapıb onun heyata keçirməsi üsullarını düşünəndə sanki üstündən böyük bir dağın götürüldüyü hiss etdi; ancaq başqa, daha şirin fikirlər, arzular onun dəhşətli həyecanını sakitləşdirdi. Siseron, qızı Tullianın ölümü münasibətlə ümidsizliyə qapılanda bu mövzuya aid deyə biliçeyi bütün gözəl sözləri, fikirləri xəyalından keçirərək təsəlli tapmışdı. M.Şəndi özü də oğlu vəfat edəndə ölüm və həyat haqqında bəlağatlı danışıqlarla özüne təskinlik vermişdi. Fikirləşəndə ki, vəziyyətini əks etdirə bilecek bir tablonu miss Nevilə verə biliçek, yaxud belə bir tablonun yaranmasında bu gözəl qız hansı rolü oynayacaq, Orso qəzəbini boğdu.

O özünün də artıq hiss etmədən xeyli uzaqlaşlığı kəndə yaxınlaşanda, makinin kənarındaki cığırda özündən başqa heç kimin olmadığına əmin olduğundan mahni oxuyan kiçik bir qız uşağının sesini eşitdi. Mahnının kədərli sözləri ağır-ağır səslənirdi. Qız uşağı oxuyurdu: "Ey, mənim oğluma, uzaq ölkədə olan oğluma, mənim saçımı və qanlı köynəyimi saxlayın...".

— Nə oxuyursan elə, qız? — cığırda birdən-birə qızın qarşısına çıxan Orso qəzəblə soruşdu.

— Bu sizsiniz, Ors Anton! — azacıq qorxmuş qız uşağı ucadan dedi... — Bu, madmuazel Kolombanın mahnisidir, o həmişə oxuyur bunu...

— Mən sənə bunu oxumağı qadağan edirəm! — Orso qəzəblo dedi.

Qız uşağı başını gah sağa, gah da sola çevirərək, yəqin ki, hansı tərəfdən qaçıb qurtara biliçeyi haqqında fikirləşdi və heç şübhəsiz ki, onun ayaqlarının lap yanında, otun üstündə olan böyük boğcanın axıra kimi qoruyub saxlamaq qayğısı olmasaydı, o qaçıb aradan çıxa bilərdi.

Orso coşduğuna görə xəcalet çekdi.

— O boğçada nə aparırsan belə? — Orso səsinə bacardığı qədər mülayim ifadə verərək soruşdu.

Şilinanın cavab vermək üçün tərəddüb etdiyini görən Orso boğcanı qaldırdı və onun içərisindəkilerin çörək və başqa ərzaq mehsulları olduğunu gördü.

- Mənim əzizim, bax bu çörəyi kimə aparırsan?
- Siz bunu yaxşı bilirsınız, müsyö, dayıma aparıram.
- Dayın quldur deyil?
- Sizi qorumaq naminə o quldurluq edir, müsyö Ors Anton.
- Əgər jandarmalar sənin qabağına çıxsalar, yəqin ki, hara getdiyini soruşaqlar...
- Mən onlara deyərem ki, — uşaq tərəddüb etmədən cavab verdi,
- makidə odun doğrayan Lukkualara yemək aparıram.
- Əgər yolda sənə bir nəfər aç ovçu rast gəlsə və apardığın ərzağı sənin əlindən alıb yeso, onda necə?..
- Onun buna cürəti çatmaz. Deyərom ki, bu, dayım üçündür.
- Doğrudan ha, sənin dayın çörəyini əlindən verən kişi deyildir... Səni çox sevir dayın?
- Oh! Bəs necə, Ors Anton. Atam ölen gündən bizim ailənin bütün qayğısını o çəkir: anamın, mənim və kiçik bacımin. Əvvəller, anam xəstə olmayan vaxtlarda, varlılar dayının sözüylə ona iş verədilər. Bələdiyyə rəisi hər il mənə paltar verir və dayının tapşırıldığı gündən başlayaraq şəriət kitabını oxumağı keşiş özü mənə öyrədir. Ancaq bize hamidian mehriban sizin bacınızdır.

Bu vaxt cığırda bir it göründü. Balaca qız uşağı iki barmağını ağızına apararaq bərkdən fit çaldı; it həmin dəqiqə onun yanına gəldi, qız iti tumarladı, sonra it birdən-birə makiyə girərək gözdən itdi. Cox keçmədi ki, cir-cindr içində, ancaq yaxşı silahlansmış iki nəfər kişi Orsonun bir neçə addimliğində kolluğun arxasından qalxdılar. Elə fikirləşmək olardı ki, onlar mərsin və buxur kollarının örtdüyü yerlə suilanları kimi sürüñə-sürüñə gəlmişlər.

— Oh! Ors Anton, xoş gelmişsen! — Bu iki nəfərdən daha yaşılı olanı dedi. — Necə! Siz məni tanımirsiniz?

- Yox! — həmin adama zənlə baxan Orso dilləndi.
- Qəribədir, saqqal və ucu mız papaq adımı necə də dəyişərmis?! Hə, mənim leytenantım, yaxşı-yaxşı baxın; doğrudanmı siz Vaterlo-onun keçmiş döyüşçülərini unutmuşsunuz? O bədbəxt, faciəli gündə sizin öz yanınızda gülələrini yağış kimi yağıdıran Brando Savelli daha yadınızdan çıxdı?

— Necə? Bu sonson?! — Orso dedi. — Deməli, sən 1816-cı ilde forariliyə qoşuldun, hə?

— Siz dcyendir, mənim leytenantım. Etiraf edirəm, hərbi xidmət daxıdirıcıdır və həm də mənə bu yerlərdə bir nəfərlə olan haqq-hesabı çürütmək lazımlı idi. Şili, sən qoçaq qızsan, Bizo tez yemək ver, acıq. Leytenant, makido adamın necə iştahlı olduğunu siz təsəvvür ede bilməzsınız... Bunu bizə kim göndərib, madmuazel Kolomba, yoxsa, bələdiyyə rəisi?

— Yox, dayı, bunu dəyirmançı qadın sizo, anama isə yorğan veribdir.

— O məndən no istəyir?

— Deyir ki, Lukualar yerində kol-koslari tomizlemek üçün götürdüyü torpaq sahəsinə görə ondan indi otuz beş su, üstəlik şabalıd da tələb edirlər; və aşağıda, Pyetranerada qızdırma xəstəliyi ilə əlaqədar üstəlik şabalıd da istəyirlər.

— Müftoxorlar!.. Mən buna baxaram. — Naz etməyin leytenant, bizimlə birlikdə nahar etmək istəməzsinizmi? Biz bir yerdə, ordu-dan tərxis olunan bədbəxt həmyerlimizin vaxtında bundan daha pis yeməklər yemişik.

— Çox sağlam — moni də ordudan tərxis elədilər.

— Elədir, eşitmışom, camaat danışırı; ancaq siz buna çox heyifsi-lənməmişsiniz; mən buna əminəm. Axi siz də kiminləsə haqq-hesabı çürütməlisiniz. Hə, keşmiş! — quldur öz yoldaşına müraciətə dedi, — süfrə başına! Müsyö Orso, mən sizə cənab keşmiş təqdim edirəm, yəni onun keşmiş olduğunu bir o qədər yaxşı bilmirəm, ancaq bilirom ki, keşmişlik elmindən xəberi vardır.

— İlahiyyat elminin bədbəxt tələbəsiyəm, müsyö, — ikinci quldur dedi, — öz istedadıma görə oxumağıma maneçilik töretdilər. Kim bilir? Brandolaçcio, bəlkə də mən papa ola bilərdim.

— Səbəb nə oldu ki, kilsə sizi elminizdən məhrum etdi? — Orso soruşdu.

— Heç nə, dostum Brandolaçcionun dediyi kimi, haqq-hesabı çürütmək məsələsi; mən Piz universitetində kitabları aeqözlükə oxuduğum müddətdə bacılarımdan biri axmaq bir iş gördü. Onu əre vermək, olmuş əhvalatı ört-basdır etmək məqsədilə doğma yurda qayitmalı oldum. Ancaq gələcək kürəkənimiz çox tələsdi, mənim gelişimdən üç gün əvvəl qızdırmadan öldü. Belə olduqda mən mərhumun qardaşına əhvalatı danışdım; yəqin siz də mənim yerimə olsaydınız belə edərdiniz. Mənə dedilər ki, o artıq evlidir. Nə etməli?

— Doğrudan da vəziyyət çıxılmaz imiş. Bəs siz nə etdiniz?

— Belə vəziyyətlərdə daşa, silaha əl atmaqdən savayı başqa çare qalmır.

— Yəni ki...

— Gülləni sıxdım kəlləsinə! — quldur soyuqqanlıqla dedi. Orso qorxudan diksindi. Bununla belə, her şeyi bilmək hevəsimi, bəlkə də gedəcəyi vaxtı təxirə salmaq arzusunu onu yerində saxlamaq və hər birinin vicdanına bir qətl yazılmış bu iki nəfər adamlı söhbəti davam etdirmək istədi.

Yoldaşı damışdıqca Brandolaçcio onun qabağına çörək və ət qoyur, özü də yeyir, Orsoya Brusko adı ilə təqdim etdiyi itinin də payını ayırrırdı; o tərifləyərək deyirdi ki, voltijer necə geyinirsə-geyin-sin, Bruskonun voltijeri tanımaqda çox qəribə qabiliyyəti vardır. Nehayət, o, kəsdiyi bir tikə çörəyi və qaxac edilmiş əti bacısı qızına verdi.

— Quldurluq həyatı necə do gözəldir! — ilahiyyat elmlərinin tələbəsi bir necə dişdəm yeyəndən sonra ucadan dedi. — Bəlkə, siz də, vaxt golər, dadarsınız, bu günləri yaşayarsınız, müsyö Della Rebbia və onda görərsiniz ki, başınızın üstündə öz şıltاقlığından savayı başqa bir gücü tanımamaq necə xoşdur.

Quldur bura qədər italyanca danışırı; bu yerdə isə o, söhbətinə fransızca davam etdi:

— Korsika cavan adam üçün çox maraqlı yer deyil; ancaq quldur üçün tamamilə ayrı aləmdir! Qadınlar bizə görə sino gedirlər — dəli olublar bizdən ötəri. Bax, məni görürsünüz, ayrı-ayrı əyalətdə üç məşuqəm var! Onlardan biri elə jandarmın arvadıdır.

— Siz çox dilleri yaxşı bilirsiniz, müsyö, — Orso ciddi şəkildə dedi.

— Mən məhz elə ona görə də fransızca danışırdım, bu isə o deməkdir ki, *maxima debetur pueris reverentia*.<sup>1</sup>

Brandolaçcio və mən, isteyirik ki, bu balaca qız təmiz böyüsün, özünü yaxşı aparsın və düz yolla getsin.

— On beş yaşı ki oldu, — Kiliyonun dayısı dedi, — onu gərək özüm yaxşı bir ora verəm. Birini artıq gələcək ər kimi inididən nəzərdə tutmuşam.

— Elçiliyi sən özün edəcəksən? — Orso soruşdu.

— Əlbettə. İnanırsınız mı, əgər bu yerin hər hansı bir varlı-karlı adamina “Mən, Brando Saveli, Mişelina Savelini sizin oğlunuza əre vermək istəyirəm!” desəm, o mənim bir sözümüz iki cəməz?

<sup>1</sup> Uşaqların yanında özünü son dərəcə yaxşı aparmaq lazımdır (*Müəllifin qeydi*.)

– Mən isə ona belə məsləhət görəmədim, – o biri quldur dedi, – yoldaşımın əli bir az ağırdır.

– Mən haramzadayam, – Brandolaçcio sözünə davam etdi, – yaramazam, eclafam, hər nəyəm, təkcə o qalır ki, pul kisəsinin ağzını açıım, elə ki aćıdım, yüz suluq pullar yağış kimi yağacaqdır.

– Deməli, sizin pul kisənizdə bir şey var ki, onları cəlb edir, hə? – Orso dilləndi.

– Heç nə yoxdur; ancaq mən başqalarının etdiyi kimi ctsəm, yəni bir nəfər varlı adama yazsam ki: "Mənə yüz frank lazımdır", həmin deqiqə göndərər. Axi mən vicdanı təmiz adamam, mənim lecytenantum.

– Bilirsiniz, müsyö Della Rebbia, – yoldaşını "keşış" adlandıran quldur dedi, – xəberiniz varmı ki, adət-ənenəsi sadə, adamları açıq-ürəkli olan bu ölkədə elə eclafları da var ki, insana hörmətdən başqa məqsədlər üçün istifadə edirlər, biz be'lərini öz pasportlarımızla (o, tüfəngini göstərdi) başa salırıq; bəs necə, bizim adımızdan qol çəkib saxta borc sənədi düzəltsinlər?

– Mən onu bilirəm, – Orso ciddi tərzdə dedi. – Ancaq siz hansı saxta pul sənədlərindən danışırsınız?

– Altı ay bundan evvəl mən Qrezza yaxınlığında gəzirdim; bir de baxdım ki, qanmazın birisi mənə tərəf gəlir; o, lap uzaqdan papagını başından götürdü və dedi: "Ah! Cənab keşış (mənə həmişə hər yerde belə deyirler), üzr istəyirem, məni bağışlayın, mənə möhəlet verin, ancaq əlli beş frank tapa bilməsem; vallah düz sözümdür, nə yiğmişənsə elə budur". Mən tamamilə təccübə: – Bu nə deməkdir, yaramaz! Necə yeni əlli beş frank? – Altmış beş frank demək istədim, – o mənə cavab verir, – indi ki siz yüz tələb edirsiz, verə bilmərəm, mümkin deyil. – Necə, yaramaz! Mən sizden yüz frank istəyirəm! Onu-bunu bilmirəm. Be'lə olduqda o mənə bir məktub verir, daha doğrusu, əzik-üzük bir kağız parçası uzadır; həmin kağızda yazılıandan be'lə anlaşılır ki, o, göstərilmiş yərə gətirib yüz frank qoymalıdır, yoxsa evi yandırılacaq, ineklərini isə Yio Kantó Kastriçonı (bu mənim adımdır) ölüürücəkdir. Kimso eclaflıq edib mənim imzamı da qondarmışdır! Meni cin atma mindirən, yandırıbyaxan bu idı ki, məktub yerli ləhcədə yazılmışdı və orfoqrafik səhvərlə dolu idi... Orfoqrafik səhv mənə yaraşmır axı! Mən universitetdə bütün fenlərdən mükafat almışam! Qarşısında dayanan bu eclafla elə bir şapalaq iləşdirdim ki, iki dəfə yerindəcə firlandı. – Ah! Sən məni oğru hesab edirsən, yaramazın biri yaramaz?! – ona deyirəm və üstündən də ona bir təpik vururam (özün bilirsən harasından).

Ürəyim bir az soyuyandan sonra soruşuram: "Sen bu pulu göstərilən yərə nə vaxt aparmalısan? – Günü bu gün. – Oldu! Pulu apar həmin yərə!" Yer düzgün göstərilmişdi – şam ağacının dibində onu basdırır və gəlir mənim dalmıca. Mən isə həmin yerdən bir az aralıda pusquda gizləndim. Gözləyirdim. Mən və yoldaşım həmin pusquda düz altı saat gözləməli olduq. Müsyö Della Rebbia, lazımlı olsayıdı lap üç gün də orada qalardım. Altı saatdan sonra bastiaccio<sup>1</sup>, bir nəfər eclafl sələmçi göründü. O, əyilib pulu götürmək istəyirdi ki, mon atəş aćıdım və ele sərrast nişan almışdım ki, onun başı qazdığı yerdəki pulsuların üstüne düşdü. İndi isə, yaramaz, – həmin kəndliyə deyirəm, – öz pulsularını götür və Jio Kanto Kastriçoninin alçaqlığı haqqında bundan sonra daha heç bir şübhən qalmasıın. Yazıq kəndli əsə-əsə altmış beş frankını yiğib götürür, hətta tənbəllik etməyib yerindəcə onları silib təmizləyir, mənə təşəkkür edir; mən isə son ayrılıq üçün ona yağlı bir təpik vururam və o hele indi de qaçıır.

– Ah! Keşış, – Brandolaçcio dedi, – sənin belə gülle atmağına qibə edirəm. Təsəvvür edirəm necə gülmüşsən!

– Mən Bastiaccionun gicgahından vurmuşdum, – quldur, sözüne davam ctdi, – və bu mənə Vergilinin aşağıdakı misralarını xatırlatdı:

...Liquefacto tempora plumbō  
Diffidit, ac multa porrectum extendit arena<sup>2</sup>

Liquefacto! Siz inanırsınız, müsyö Orso, qurğunun gülə havada sürətli uçuşu ilə əriyir? Siz ballistikani öyrənmişsiniz, yəqin mənə deye bilersiniz: bu, həqiqətdir, yoxsa: səhv fikirdir?

Orso bu məlum alımla mübahisə edib onun exlaqi keyfiyyətini getirəcəyi dəlillərlə sübut etməkdənə, fizikaya aid bu sual ətrafinda mübahisə etməyi üstün tuturdu. Bu elmi mübahisəyə qətiyyən maraq göstərməyən Brandolaçcio günəşin tezliklə batacağını bildirərək onun söhbətini yarımcıq kəsdi:

– İndi ki siz bizimlə birlikdə nahar etmək istəmirsiniz, Ors Anton, – ona dedi – onda məsləhət görürem ki, madmuazel Kolombanı evdə sizi çox gözləməyo vadar etməyəsiniz. Və bir də gün batandan sonra

<sup>1</sup> Dağlı korsikalılar Bastiyanın sakinlərinə nifrot edirlər və onlara Bastiese yox, Bastiaccio deyirlər; məlumudur ki, sözlərdə olan accio şəkilisi nifrot mənasında işlənilir. (*Müəllif/dən*.)

<sup>2</sup> O, ərimiş qurğunla onun gicgahından vurdu və qumun üstüne sərdi (*lat.*).

yollarda boş-boşuna dolaşmaq heç də hemişə töhlükəsiz olmur. Evdon çıxanda nə üçün silahsız çıxırsınız? Ətrafda o qədər axmaq adamlar var ki, özünüzü onlardan gözleyin. Bu gün siz heç nədən qorxmaya bilərsiniz. Barriçinilər bələdiyyə rəisini öz evlərinə aparmışlar. Ona yolda rast gəlmışlar və prefekt bir gün Pyetranerada qalacaqdır, sabahı iso onların dediklərinə görə, "birinci daşı qoymaq məqsədilə" Korta gedəcekdir... Boş şeydir! O bu axşam Barriçinilər ailəsində gecəleyəcəkdir; sabah onlar boş olacaqlar. Biri-Vinçentellodur ki, axmağın, avaranın biridir; o birisi isə Orlanduçiodur ki, heç də ondan geri qalan deyildir... Çalış onları tek-tək tut: birini bu gün, o birini sabah; ancaq, xəbərdar edirəm, özünüzü gözleyin, bundan savayı mənim size daha heç bir başqa sözüm yoxdur.

— Məsləhət üçün sağ olun, — Orso dedi, — ancaq, bizim onlara mübahisə etməyə elə bir əsasımız yoxdur, özləri yanımıza gəlməyinə monim onlara deməyə sözüm yoxdur.

Quldur dilini damağına vurub rişxəndə nüççildatdı, ancaq heç bir cavab vermedi. Orso getmek məqsədilə yerində qalxdıqda:

— Yeri gəlmışkən, — Brandolaçcio dedi, — göndərdiyiniz barına görə size təşəkkür etməyi unutdum; o lap vaxtında köməyime çatdı. İndi lazımlı olan hər bir şeyim vardır... doğrudur, ayaqqabım yoxdur,,, ancaq bu yaxın günlərin birində özümə vəhşi qoçların dərisindən ayaqqabı da tikəcəyəm.

Orso quldurun əlinə iki adəd beş franklıq pul basdı və dedi:

— Barını sənə Kolomba göndərmişdi; bunlarla isə özünə ayaqqabı alarsan.

— Bu nə cür axmaqlıqdır, mənim leytenantım, — Brandolaçcio hər iki pulu ona qaytararaq ucadan dedi. — Yoxsa siz məni dilənci hesab edirsiniz? Men çöroyi və barını qəbul edirəm, ancaq başqa heç bir şey istəmirməm.

— Köhnə əsgərlər arasında, elə bilirom ki, biri-birinə kömək etmək qəbahət sayılır. Hə, di salamat qalın!

Ancaq yola düşməmişdən qabaq Orso puulları quldurun kisəsinə qoymuşdu; quldur iso bunu hiss etməmişdi.

— Əlvida, Ors Anton! — ilahiyatçı dedi. — Bu yaxın günlərdə yəqin ki, makidə görüşəcəyik, onda Vergili haqqında söhbətimizi davam etdirərik.

Orso hörmətə layiq yoldaşlarından on beş dəqiqli olardı ayrılmışdı ki, tappılı eşidib arxaya çevrildi və bir nəfər adamın ona təref var gücü ilə qaçdığını gördü. Bu, Brandolaçcio idi.

— Bu bir az ağ oldu, mənim leytenantım, — təngnəfəs halda o dedi, — lap ağ oldu! Budur sizin on frankınız. Başqası belə eləsəydi, mən onu elə-bele buraxmazdım. Mənim adımdan madmuazel Kolombaya en semimi salamlarımı çatdırın. Sizə görə lap təngnəfəs oldum. Gecəniz xeyrə qalsın.

## XII fəsil

Orso çox yubandığından Kolomba evdə bir az təşvişə düşmüşdü, ancaq indi onu görərkən yenə əvvəlki qomlı görkəmini aldı. Şəm ycməyi üstündə onlar yalnız adı şeylərdən səhbət etdilər və bacısının sakit görkəmində üreklenən Orso ona quldurlarla görüşündən, hətta, dayısının və onun hörməli məsləkdaşı senyör Kastrikoninin qayğısı sayəsində torbiyə almış balaca Şilinanın dini və əxlaqi torbiyəsi ilə əlaqədar azca zarafat etdiyini də danışdı.

— Brandolaçcio təmiz, vicdanlı insandır, Kastrikoniye gəldikdə isə, eşitinişəm, deyilənlərə görə, onun üçün həq bir eqidə-filan yoxdur.

— Elə bilirom ki, Brandolaçcio ona, o isə Brandolaççioya ləyiqdır-lər, onlar bir-birilə yaxşı tapmışlırlar. O da, o birisi də cəmiyyətə açıq mübarizə aparırlar. Törətdikləri birinci cinayət onları başqa cinyətlərə sövq edib; bununla belə, bəlkə də onların günahı makidə yaşamayan bir çoxlarının günahından yüngüldür.

Bacısının sıfətində sevinc qığılçımı parladı.

— Bəli, — Orso səhbətinə davam etdi, — bu bədbəxtlərin hərokətlərində namus, şərəf deyilən şey vardır. Onları belə bir həyata alçaqqılıq yox, amansız, qəddar mövhurat vadar etmişdir.

Araya bir anlıq sakitlik çökdü.

— Qardaş, — Kolomba ona qəhvə süzə-süzə dedi, — bu kcəçən gecə Şarl-Batist Pyetrinin öldüyüündən yəqin xəberiniz vardır, hə? O, bataqlıq qızdırmasından ölmüşdür.

— Bu Pyetri dediyin kimdir?

— Bu qəsəbədəndir, atamız ölündə onun qeyd kitabçasını götürən Madlenin eridir. O, adətə görə, meyitin yanında olmayı və ağı deməyi məndən xahiş etdi. Dedi ki, siz də gələsiniz. Bizim qonşulardır və yaşadığımız bu kiçik yerdə belə bir nəzakəti adamlardan rədd etmək olmaz.

— Allah kəssin sənin bu adətini, Kolomba! Men öz bacımın belə tamaşa vərməsini qətiyyən görmək istəməzdəm!

— Orso, — Kolomba cavab verdi, — hər kəs öz ölüsünü bir cür yad edir. Ağrı demək bize ulu əcdadlarımızdan qalibdir və biz ona qədim adət-ənənə kimi hörmətlə yanaşmalıyıq. Madlenda ağı demək qabiliyyəti yoxdur, bu yerlərin ən yaxşı ağıçısı sayılan qoca Fiordistinə isə xəstədir. Bir nəfər ağı dəyən mütləq lazımdır.

— Elə bilirsin ki, ta onun cənəzəsi üstündə iyrənc şeirləri oxumasalar Şarl-Batist o biri dünyada öz yolunu tapa bilməyəcəkdir? İsteyirsənə, get yas yerinə, Kolomba, indi ki sən bunu çox vacib hesab cdırsen, men də səninlə gedərəm, ancaq orada ağı çəkib ağlama, bu sənin yaşına bir o qədər də uyğun golmir... xahiş edirəm, bacım!

— Qardaş, mən söz vermişəm. Burada adət belədir, siz bunu bilmirsiniz, bir də ki, ağrı demək üçün məndən başqa heç kim yoxdur.

— Səfəh adətdir!

— Belə şçyleri oxumaq mənim özümo do çox ağır gəlir. Bu mənə bizim bədbəxtliklərimizi xatırladır. Bu gün ağrı desəm, sabah xəstələnəcəyəm; ancaq lazımdır, no etmək olar? İcazə verin gedim, qardaş. Yadindadırı, Ajaçioda mənə deyirdin ki, qədim adət-ənənələrimizə gülnən ingilis qızını əyləndirmək xatirine ağrı çəkib oxuyum. Yaxşı, bu gün dərdlərini yüngülləşdirəcək və mənə minnətdar olacaq bədbəxt insanların xatirinə nə üçün ağrı deməyim?

— Gedək, necə isteyirsənə elə də et. Elə bilirəm ki, oxuyacağınız ağını artıq ürəyinizdə qoşmusunuz və indi istəmirsiniz ki, onu itirərsiniz.

— Yox, mən ağını əvvəlcədən qoşa bilmirəm, qardaş. Mən mərhumun cəsədi qarşısında dayanıb sağ qalanlar haqqında fikirləşirəm. Gözlərim yaşıla dolur və bundan sonra ağlıma nə gəlirsə, onu da oxuyuram.

Bütün buniara görə sinyorina Kolombanın həqiqi poetik istedadına zərre qədər şübhə etmək mümkün deyildi. Orso deyilənlərə müqavimət göstərə bilmədi və özü də bacısına qoşulub Pyetrilərin evinə yola düşdü. Mərhum, evin ən böyük otaqlarının birində, üzü-açıq, stolun üstüne uzadılmışdı. Qapılar və pencerələr açıq idi, stolun etrafında çoxlu şəm yanındı. Mərhumun baş tərəfində onun dul arvadı ayaq üstə dayanmış, onun arxasında isə çoxlu arvad otağın bir tərəfini tamamilə tutmuşdular; otağın o biri tərəfində kişiler dayanmışdır: hamısı ayaq üstə, başıaçıq idilər; gözləri düz meyitə zillənmişdi, araya çökmüş böyük sükutu hamı gözləməyə çalışırdı.

Her təzə gələn adam stola yaxınlaşır, mərhumu öpür<sup>1</sup>, başının hərəkəti ilə onun dul qalmış arvadına və oğluna başsağlığı verir, sonra heç bir söz demədən keçib kişilərin arasında öz yerini tuturdu. Bununla belə, hərdənbir oradakılardan kimse mərhumu bir neçə söz demək xatirinə bu qatı sükutu pozurdu:

“Sen nə üçün öz gözəl arvadını qoyub getdin? — arvadlardan biri — görünür, bu onların kirvəsi idi — deyirdi. — Məgər o sənin qayğına qalmırı? Noyin çatışmırı? Nə üçün heç olmasa bir ay da gözləmədən ki, gəlinin sənə bir oğul nəvəsi bəxş edəydi?”

Hündürboy cavan oğlan, Pyetrinin oğlu atasının soyuq əlini sıxaraq qışqırırdı: “Oh! Son nə üçün malemortdan<sup>2</sup> ölmədin? Heç olmasa sonin intiqamını alardıq!”.

İçəri daxil olan Orsonun eşitdiyi ilk sözlər bunlar oldu. Onun görünməsi ilə kişilərin dəstəsi aralandı və arada gəzen zəif piçilti ilə ağrıçının geldiyi elan olundu. Kolomba mərhumun dul qadınını öpdü, onun əlindən yapışdı və gözlərini bir neçə dəqiqə ycrə zilləyib fikirli halda donub qaldı. Sonra o, mezzarosunu arxaya atdı, düz meyitə təref baxdı, özü kimi rəngi-rufu qaçmış mərhumun üzərinə əyildi və belə başladı:

“Şarl-Batist! Allah sənə rəhmət eləsin! Yaşamaq — əzab çekmek deməkdir. Sən elə bir yero gedirsin ki, orada no günəş var, nə soyuq. Sənə ne əyri bağ bıçağın, nə də ağır belin daha gerek deyildir. Sənə işləmək də lazım deyil. Bundan sonra bütün günlər sənin üçün istirahət günüdür. Şarl-Batist, Allah sənin ruhunu şad eləsin! Sənin evini indi oğlun idarə edir. Cənub küləyindən — Liberruodan qurulan palid ağacının neçə yıldığını mən gördüm. Fikirləşdim ki, o ölmüşdür. Yenə onun yanından keçdim və gördüm onun kökündə yeni pöhrə qalxıb. Həmin pöhrə palid ağacı olub — böyük bir kölgəsi də var. Onun güclü budaqları altında, Maddöle, dincəl və yox olan, ölüb gedən palid haqqında fikirləş”.

Ağlıçının söhbəti bu yerə çatanda Madlen ucadan, hönkürtü ilə ağlamağa başladı və ele bu vaxt təsadüfən kəkliyi öldürükləri kimi, bir nəfor xristiani soyuqqanlıqla gülə ilə vurub öldürən iki-üç nəfər kişi mis kimi qaralmış sifətlərində diğirlənan iri göz yaşlarını silməyə başladılar.

<sup>1</sup> Bu adət Bakonanoda hələ de davam edir. (Qeyd müəllifindir.)

<sup>2</sup> La mala morte — qəfil ölüm

Kolomba bozən mərhuma, gah onun arvadına müraciətə, bozən isə ağıda tez-tez istifadə olunan haşiyələrə müraciət edərək ölen adamın dilile onun dostlarına mösləhət, yaxud təsəlli vermək məqsədilə “ölünü danişdıraraq” bir müddət bu qaydada davam etdi. O, ağı dedikəcə sifəti heybətli şoklo düşür, yüngülə allanan yanaqları onun dişlərini daha da ağ göstorır, iri gözləri daha da alovlanırırdı. O, sacayaq üstündə oturmuş falabaxana oxşayırdı. Bozon ah-uf edib dərindən köks ötürənlərin nofosindən, boğuşqı hıçqırıqlardan başqa, onun əhatəsində olanların içərisində yüngül piçaltı belə eşidilirdi. Baxmayaraq ki, ilk anlar Orsoya bu ibtidai poeziya qətiyyən təsir etmirdi, ancaq tezliklə o da ümumi həyecana qaynayıb-qarışdığını hiss etdi və otağın qarənlıq bir künctünə çəkilib Pyctrini öz oğlu kimi ağladı.

Salona yiğişanlar birdən yüngülə herokətə gəldilər: dəstə aralandı və bir neçə nəfor daxil oldu. Hörmət əlaməti olaraq tez-tələsik onlara yer ayırdılar: Görünür, təzə gələnlər sayılan adamlardandılar ki, bu evdə onların gəlişi xüsusi hörmətli qarşılanırdı. Bununla belə, ağıya hörmət əlaməti olaraq heç kim onlara kəlmə kəsmədi. İçəri birinci giren adamın qırx yaşı olardı. Qara geyimli, döşündəki qırmızı nişanı ile yanaşı vurulmuş cəhrayı lent, sifotinin əzəməti ilk baxışdan onun bələdiyyə roisi olduğunu xəbər verirdi. Onun arxasında qorxaq və narahat baxışını taxdığı yaşıl cynoyının arxasında bir o qədər də məharətli gizlədə bilməyen tündsifət, beli donqar bir qoca gelirdi. Onun əynində bədəninə görə gen qara frak vardı və geyimi başdan-ayağa qədər tamamilə təzə olmasına baxmayaraq, görünür, lap çoxdan, bir neçə il bundan əvvəl tikilmişdi. O, bələdiyyə rəisinin yanında dayandı, özünün onun kölgəsinə sığınan olduğunu ilk baxışdan bildirdi. Onlardan sonra qalın xətbaşalar altında gizlənmiş, məğrur, ancaq adamda ikrahı hissi oyadan sırtlıq baxışları olan iki nəfər cavan oğlan daxil oldu. Uzun müddət Vətəndən uzaq yaşaması Orsoya öz kendilərinin sifotini unutdurmuşdu; o indi onları sifətdən tanıya bilmirdi; ancaq yaşıl eynəkli qoca onun xəyalında keçmiş xatirələri dərhal oyadı. Həmişə bələdiyyə rəisinin yanında dayanması onu tanımaq üçün kifayot idi. Bu vəkil Barriçini idi, Pyetraneranın bələdiyyə rəisine ağı morasimini göstərmək məqsədilə her iki oğlunu da yanına salıb getirmişdi. Bu an Orsonun qəlbindən nolər keçdiyini demək çətindi; ancaq atasının düşmənlərinin öz ayaqları ilə gəlib göz qabağında dayanması onda dəhşət hissi oyadı və daxilən uzun müddət mübarizə apardığı şübhələrə heç vaxt indiki kimi inana bilmədi.

Kolombaya gəldikdə isə həmin adamın üzünü görən kimi ona qarşı qatı nifrət hissi oyandı və onun titreyən sifəti məşum bir görkəm aldı; sifəti sapsarı sarıldı, səsi xırıldadı, başladığı şeir donub dodaqlarında qaldı... Ancaq tezliklə özünü ələ alıb ağıni yeni coşqunuyla başladı:

“Qırğı boş qalmış yuvasında yanıqlı-yanıqlı qız çəkəndə sığırçınlar onu ələ salaraq etrafda uçusurlar”.

Bu vaxt boğuşqı gülüş cəsildi – bunlar təzə gəlmış cavan oğlanlar idи, görünür, deyilmiş bu təşbeh onlara həddindən artıq cəsaretlə görünmüdü.

“Qırğı qanadlanacaq, qanadlarını açacaq, dimdiyini qanla yuyaçaqdır! – Sənə isə, Şarl Batist, qoy dostlarının sənə son, vida sözlərini desinlər. Onların göz yaşları çox axdı. Təkce bədbəxt yetim qız səni ağlamayacaqdır. O, nə üçün səni ağlaşın? Sən ömrünün çıçəklənən vaxtı əbədi uyudun, öz ailənin içinde, hər şeyə qadir olan Allahın qarşısında təzə-təzə tanınmağa başlayırdın. Yetim qız, arxadan vurulmuş, qorxaq qatillərin qətlə yetirdikləri, yaşıl yarpaqların altında qanı al qırmızı atasını ağlayacaqdır; ancaq o, qanı yiğib saxlamışdır, bu qan ləyəqətli və günahsızdır; yetim qız həmin qanı Pyetraneranın üstüne çiləmişdir. Ona görə çiləmişdir ki, qoy bu qan öldürүү zəhərə çevrilsin. Və günahsız qan izi silinməyinə Pyetranera ləkəli qalacaqdır”.

Bu sözləri deyib qurtarandan sonra Kolomba özünü stillardan birinin üstünə saldı, mezzarosunu üzünə saldı və onun hönkürtü ilə ağladıği eşidildi. Ağlaşan qadınlar ağı deyənin ətrafına toplaşdılar; kişilərin çoxu sərt, vəhşi baxışla bələdiyyə rəisinə və onun oğlanlarına baxırdı. Kişişərəfənən bezisi gelişləriyle onları töhvir edən bu adamlar barəsində öz aralarında piçildəşirdilər. Mərhumun oğlu sıx dayanmış adamları itələyə-itəloyə irəli çıxdı və buranı mümkün qədər tez tərk etməsini bələdiyyə rəisindən xahiş etdi; ancaq, bələdiyyə rəisi bu təklifi gözləmirdi. O, qapıya tərəf gedəndə oğlanların hər ikisi artıq küçədə idilər. Bələdiyyə rəisi cavan Pyetriye başsağlığı kimi bir neçə təsəlliverici söz dedi və dərhal da oğlanların ardınca çıxdı. Orsoya gəldikdə isə o, bacısına yaxınlaşdı, əlindən tutdu və otaqdan çıxartdı.

– Onları yola salın, – gənc Pyetri yanındakı dostlarına dedi. – Gözdə-qulaqda olun ki, onlara heç nə olmasın.

İki-üç nəfər cavan oğlan cəld stiletlərini çəkib gödəkcələrinin sol qolundan çıxardılar və Orsonu bacısı ilə birlikdə evlərinin qapısına qədər yola saldılar.

### XIII fəsil

Heydən düşmüş, əzgin Kolomba bir söz demək iqtidarında deyildi. O, başını qardaşının çiyninə söykəmiş, onun əlini ollorinin içində alıb sıxmışdı. Ağının sonluğunda dediyi olduqca acı sözlərə görə bacısına daxilən hirslenen Orso çox həyəcan keçirir, onu az da olmuş olsa məzəmmət etmək istəyirdi. O, bacısının bu voziyyətinə səbəb olan əsəb gərginliyinin keçib getməsini sakitcə dayanıb gözləyirdi ki, qapı birdən döyüldü və Saveriya daxil olub özünü itirmiş halda dedi: "Cənab bəlediyyə rəisi!" Bu sözləri eşidən Kolomba öz zəifliyindən xocalot çokərək yerində qalxdı və stula söykənərək ayaq üstə gözleməyə başladı; onun ağırlığı altında stulun titrədiyi açıq-aydın görünürdü.

Bəlediyyə rəisi vaxtında təşrif getirmədiyinə görə əvvəlcə bir neçə bayağı sözlərlə üzr istədi, Kolombaya xoş gəlməyə çalışdı, bərk həyəcan keçirmə təhlükəsindən danişdı, dəfn mərasimlərində ağı demək adətini məzəmmətleyərək qeyd etdi ki, ağıçı oradakıların qəlbindəki qəm-qüssəni daha da artırır; sonra o, sonuncu defə eşitdiyi məlum ağının məzmununa qarşı öz gileyini bildirdi. Ən axırdı isə səsinin tonunu dəyişərək:

— Müsyö Della Rebbia, — dedi, — mənə ingilis dostlarınızdan sizə çoxlu salam yetirmək tapşırılıb: miss Nevil, bacınıza, madmuazelə səmimi salamlarını yetirir. Mən ondan sizə məktub gətirmişəm.

— Miss Nevildən məktub? — Orso ucadan dedi.

— Təəssüf ki, məktub yanında deyil, siz onu beş dəqiqədən sonra alacaqsınız. Atası xəstədir. Bir anlığa qorxduq, dedik ki, görəsən o bizim dehşətli qızdırma xəstəliyinə tutulmayıb ki? Xoşbəxtlikdən o bu təhlükədən sovuşub və buna özünüz əmin olacaqsınız, çünkü əmin nəm ki, siz onunla tezliklə görüşəcəksiniz.

— Miss Nevil yəqin bərk narahat olub, elemi?

— Xoşbəxtlik burasındadır ki, o, təhlükədən bütün hər şey keçib-gedəndən sonra xəber tutmuşdur. Müsyö Della Rebbia, miss Nevil mənə sizdən və madmuazeldən çox danışıb.

Orso razılıq əlaməti olaraq təzim etdi.

— O sizin her ikinizə böyük hüsn-rəğbet bəsələyir. Xarici görkəmənə görə o, yüngül xasiyyətli görünür, ancaq füsunkar simasının arxasında olduqca sağlam fikir, ağıl gizlənmişdir.

— O, incə məxluqdur, — Orso dedi.

— Men bura, demək olar ki, onun xahişi ilə gəlmışəm, müsyö. Əlbətə, sizə öz xoşuma xatırlatmaq istəmədiyim o facieli hadisəni

heç kim mənim kimi yaxşı, yerli-yataqlı bilmir. Necə ki, müsyö Barriçini hələ Pyetrançranın bəlediyyə rəisi və mən bu əyalətin prefektiyəm, məlum şübhələrə necə baxdığını sizə deməyə ehtiyac hiss etmirəm, belə ki, əgər mənə deyilənlər həqiqətən doğrudursa, deməli, bəzi düşüncəsiz adamlar sizə tosir etmək niyyətində olmuşlar və siz də onları rədd etmişsiniz; bəli, rütbənizə və xasiyyətinizə bələd olanlar sizdən, şübhəsiz, elə bunu da gözləyirdilər.

— Kolomba, — stulda oturduğu yerdə narahat halda qurcalanan Orso dedi, — sən çox yorgunsan, gedib uzanmalısan.

Kolomba başının hərəketi "yox" işarəsi verdi. O həmişəki adı sakit vəziyyətini almış və odlu baxışlarını prefektə zilləmişdi.

— Müsyö Barriçini, — prefekt səhbətinə davam etdi — necə deyərlər, bu düşmənçiliyə tezliklə son qoyulması arzusundadır... yəni bir tərəfində sizin, o biri tərəfində isə onun özünün darduğu və üz-üzə dayandığınız ortadakı vəziyyəti nəzərdə tutur... Mənə qalsa, öz tərefimdən çox xoşbəxt, məmənun olardım ki, sizin her ikinizin aranızda bir-birinə hörmət etmək əlaqələrinin bərpa olunmasını görüm...

— Müsyö, — Orso həyəcanlı səsle danışanın sözünü kesdi, — mən vəkil Barriçinini atamın qatılı olmaqdə heç vaxt günahlandırmamışam, ancaq o elə hərəkət etmişdir ki, bu hərəkət mənim onunla hər hansı bir əlaqədə olmağıma həmişə maneçilik törədəcəkdir. O hansı quldurunsa adından hədələyici bir məktub da qondarıbdır... özü do belə çıxır ki, guya həmin məktubu mənim atam yazmışdır; siz özünüz də bunu mənim atamın adı ilə bağlayırsınız, nəhayət, müsyö, haqqında danışdığım məktub birbaşa onun, yəni mənim atamın ölümüne sebəb olmuşdur.

Prefekt özünü bir anlığa toplayaraq dedi:

— Coşqun xasiyyətinə görə müsyö Barriçiniyə qarşı çəkişmə iddiasında olan atanızın buna inanması məsəlesini hələ bağışlamaq olarsa, ancaq siz tərefdən belə korluq qəti bağışlamaq olmaz. Başa düşün ki, Barriçini belə bir məktubu qondarmağın, yazmağın fikrində heç vaxt olmamışdır... Mən sizə onun nə xasiyyətli adam olduğunu danışmırıam... siz onu qətiyyən tanıtmırsınız, siz onun haqqında yalnız eşitmisiniz və bu eşitdiklərinizə görə də onun haqqında mühakimə yürüdürsünüz, ancaq elə təsəvvür etməyin ki, qanunları yaxşı bilən adam...

— Ancaq, müsyö, — Orso yerində qalxaraq dedi, — onda lütfən diqqət yetirin, bir tərefdən deyirsiniz ki, məktubun yazılımasında Barriçininin əli yoxdur, bu onun işi deyildir, o biri tərefdən isə siz

özünüz həmin məktubu menim atamın adı ilə bağlayırsınız, guya onu yayan atamdır. Onun namusu, müsyö, mənim namusumdur.

— Polkovnik Della Rebbianın necə namuslu olduğunu hamidən yaxşı mən bilirom.., ancaq bu məktubun müəllifi indi məlumudur.

— Kimdir? — Kolomba prefekte tərəf iroliləyərək berkən dedi.

— Bir çox cinayətlərdə müqəssir sayılan yaramazın birisi... Törətdiyi cinayətləri siz korsikalılar da ona bağışlamazsınız, Tomazo Byanki adında oğrunun biridir, o hal-hazırda Bastiya həbsxanasında saxlanılır, həmin məktubun müəllifi olduğunu özü boynuna almışdır.

— Mən bu adamı tanımırıam, — Orso dedi. — Onun məqsədi nə ola bilərdi?

— Yerli adamdır, — Kolomba dedi, — bizim keçmiş dəyirməncinin qardaşıdır. Əclaf və yalançıdır, ona heç vaxt inanmaq olmaz.

— Siz onun, — prefekt sözüne davam etdi, — bu işdə nə kimi maraqlı güddüyünü görəcəksiniz. Bacınızın, madmuazelin dediyi dəyirmənci — elə bilirom ki, onun adı Teodor idi — çayın üstündə yerləşən dəyirməni polkovnikdən icarəyo götürmüştü; Barriçini ise həmin çaya atanla bərabər sahib çıxməq üçün atanla iddiaçılıq edirdi. Adətən alıcıənab kimi tanınan polkovnik, demək olar ki, dəyirməndən heç bir golir götürmürdü. Belə olduqda, Tomazo öz-özlüyündə belə qərara gelir ki, əgər çay Barriçininin ixtiyarına keçərsə o, Barriçiniyə daha çox icarə haqqı verməli olacaqdır, cünki Barriçininin pulu çox sevdidiyini hamı bilirdi. Qısaçı, qardaşına xidmət göstərmək, minnət qoymaq məqsədilə Tomazo məktubu, hamımıza məlum olan quldurun adından yazır. Bax, bütün əhvalat belədir. Bilirsınız, Korsikada ailə-qohumluq əlaqəleri bir-birilə o qədər möhkəmdir ki, bu əlaqələr bəzən adamı cinayətə yuvarladır... Baş prokurorun mənə yazdığını və haqqında sizə indicə danışdığını məktubla lütfən, buyurun tanış olun.

Orso, Tomazonun etiraflarını kiçik təfsilatlı ilə özündə eks etdirən məktubu gözdən keçirir və eyni zamanda Kolomba onu qardaşının çıynının üstündən oxuyurdu.

Qız məktubu oxuyub qurtarandan sonra ucadan dedi:

— Orlanduçio Barriçini bir ay bundan əvvəl Bastiyaya gedəndə mənim qardaşımın qayıdır gələcəyi məlum oldu. Ola bilsin ki, o Tomazonu görüb və bu yalan xəbəri də elə ondan alıbdır.

— Madmuazel, — prefekt çox təmkinlə dedi, — siz hər şeyi saxta mühakimələrlə izah edirsınız; axı bu, həqiqəti üzə çıxarmaq üsulu deyil?! Siz, müsyö Della Rebbia, siz ağıllı adamsınız, mənə deyin görüm, nə fikirləşirsiniz, fikriniz nədir? Madmuazel kimi siz də inanır-

sınızmı ki, vaxtilə yüngül cəzaya möhkum olunmuş bir şəxs tanımadığı bir adama xidmət göstərmək xatirinə özünü cinayətə sövq etsin?

Orso hər bir sözə son dərəcə diqqət yetirərək baş prokurorun məktubunu təzədən oxudu; cünki vəkil Barriçinini gördüyü gündən hiss edirdi ki, bir neçə gün əvvələ nisbetən onu indi inandırmaq çətin olacaqdır. Nehayət, o, izahatın onun üçün qonaqbəş olduğunu etiraf etməli oldu. Ancaq Kolomba qotı olaraq dedi:

— Tomazo Byanki yalançıdır. O, cəzaya möhkum olunmayacaqdır, yaxud olunsa da, həbsxanadan qaçacaqdır, mən buna əminəm.

Prefekt çıyinlorin çekdi.

— Aldığım məlumatları sizə verdim, müsyö, — o dedi. — Mən indi gedirəm, xahiş edirəm fikirləşəsiniz. Ağıllı mühakiməniz, sağlam, düşüncəniz sizə əsil həqiqəti başa düşməyə kömək edənə qədər gözləyəcəyəm və inanıram ki, düşüncələriniz bacınızın fərziyyələrindən daha əsaslı, tutarlı olacaqdır.

Orso Kolomboya bəraət qazandırmaq xatirinə bir neçə söz dedi və yeganə müqəssisinin Tomozo olduğuna inandığını dönə-döno bildirdi.

Prefekt getmək üçün artıq ayaq üstə idi.

— Əger belə gec olmasayı, — o dedi, — miss Nevilin məktubunu götürmək üçün mənimlə getməyi sizə təklif edərdim... Siz indicə mənə dediklərinizi müsyö Barriçiniyə də deyə bilərdiniz və hər şey də qurtarıb keçmiş olardı.

— Orso Della Rebbia Barriçinilərin evinə heç vaxt ayaq qoymayacaqdır! — Kolomba qozoblı ucadan dedi.

— Görünür, madmuazel ailənin *tintinayosudur*<sup>1</sup> prefekt istehza ilə dedi.

— Müsyö, — Kolomba ciddi tərzdə bildirdi. — Sizi aldadırlar. Siz vəkili yaxşı tanımırıınız. O en pis, hiyləgor və en şərəfsiz adamdır. Sizə and verdirirəm, Orsonu lənətlə damğalayacaq hərəkət etməyə vadar etmeyin.

— Kolomba, — Orso berkən dedi, — sen ağınızı tamamile itiribsen.

— Orsol! Orsol! Sənə verdiyim mürçünün xatirinə, yalvarıram sənə, məni cəsit. Bizimlə Barriçinilər arasında qan olub; siz onlara ayaq qoymayacaqsınız!

— Bacı!

<sup>1</sup> Sürənün qabağında boynuna zinqirov asılmış keçi belə adlanır; sözün mənasında ailə üzvləri arasında mühüm məsələlərin həllinə rəhbərlik edənlərə də belə deyirlər (*Müəllifin qeydi*).

— Yox, monim qardaşım, siz ora heç vaxt getməyəcəksiniz, getsəniz, mən baş alıb bu evdən gedəcəm... və məni bir daha görməyəcəksiniz... Orso, mənə yazığın gəlsin!

Və Kolomba Orsonun qarşısında diz çökdü.

— Madmuazel Della Rebbianın belə kəməgil olduğunu görəndə mən təessüflənilərəm. — Prefekt dedi. — Siz onu inandıracaq, yola gəti-rəcəksiniz, men buna əminəm.

O, qapını yarıya qədər açdı və dayandı, görünür, Orsonun onu müşayiət edəcəyini gözləyirdi.

— Mən onu indi bu vəziyyətdə tək qoya bilmərəm, — Orso dedi...

— Sabah, eger...

— Mən səhər təzdən yola düşürem, — prefekt bildirdi.

— Qardaş, heç olmazsa sabah səhərə qədər gözlöyin, — əllərini qoynuna qoymuş Kolomba dedi. — Qoy mən atamın sənədlərinə bir də baxım... Siz məni bundan mehrum etməzsınız.

— Hə, yaxşı! Sən bu gecə onlara baxacaqsan, ancaq bu mənasız kin-küdürütlə mənə əzab verməyəcəksen... Dönə-dönə üzr isteyirəm, cənab prefekt... Mən də özümü heç yaxşı hiss etmirəm... Yaxşı olar ki, iş sabah səhərə qalsın.

— Gecənin xeyrindənə gündüzün şəri yaxşıdır, — prefekt gedə gedə dedi. — Ümidvaram ki, sabah sizin bütün şübhələrinizə son qoyulacaqdır.

— Saveriya, — Kolomba çağırıldı, — fənəri götür və cənab prefekti yola sal. O sənə qardaşım üçün məktub verəcəkdir.

O bir neçə söz də dedi, ancaq həmin sözləri Saveriyadan başqa heç kim eşitmədi.

— Kolomba, — elə ki prefekt çıxıb getdi Orso dedi: — Sən məni berk məyus etdin. Belə çıxır ki, sən heqiqəti həmişə redd edəcəksen?

— Siz mənə sabaha kimi vaxt vermişsiniz, — qız cavab verdi. — Vaxtim çox azdır, ancaq mon ümidi mi hełə də itirmirem.

Sonra o bir dəstə açar götürüb üst mərtəbədəki otaqlardan birinə tərəf qaçıdı. Orada Kolombanın siyirmələri necə cəld açlığı və vaxtilə polkovnik Della Rebbianın lazımı sənədlərini saxladığı yazı stolunda necə eşənləndiyi açıq-aydın eşidilirdi.

#### XIV fəsil

Saveriya xeyli yubandı. Nəhayət o, əlində məktub, yuxudan kal durğuzduqlarından gözlərini ovan Şilinanın müşayiətilə görünəndə Orsonun səbri artıq tükonmışdı.

— Qız, bu vaxt buraya nə üçün gəlibəsən? — Orso dedi.

— Madmuazel çağırtdırıb, — Şilina cavab verdi.

“Axı bu şeytan onun nəyinə lazımdır?” — Orso fikirləşdi; ancaq, o miss Lidiyanın məktubunu uzaqdan alıb açmağa tölösdü... Orso məktubu oxuyanda Şilina onun bacısının yanına qalxırdı.

“Atam bir az nasazlamışdır, — miss Nevil yazırdı, — bundan başqa məktub yazmaq adı geləndə tənbəllik onu elə basır ki, mən ona katibə qız kimi xidmot etmək məcburiyyətində oluram. Bilərsiniz, bu yaxın günlərin birində dəniz sahilində gozərkən o bizimlə bir yerde mənzərəyə baxıb əylənmək əvəzinə, ayağını suya salıb islatdı; bu isə sizin füsunkar adanızda, sən demo, qızdırma xəstəliyinə tutulmaq üçün kifayat itmiş. Qaşınızı necə çatdığınızı mən buradan görürem. Siz, heç şübhəsiz, öz stiletinizi axtarırsınız, ancaq elə bilirəm ki, sizin başqa stiletiniz daha yoxdur. Deməli, atam bir az qızdırı, mən isə bərk həyəcanlandım; mənim aləmimdə olduqca lütfkar adam olan prefekt bize çox yaxşı bir həkim göndərdi və bu həkim bizi iki günün içinde bu narahatlılıqdan qurtardı. Xəstəliyin elaməti yox olub və atam ov etmək xülyasına düşüb; ancaq mən bunu ona hełə ki qadağan edirəm. Dağdakı qəsrinizi necə tapdınız?”

Şimaldakı qalanız yenə öz yerindədirmi? Qarabasma yenə çox olur? Bütün bunları sizdən soruşuram, çünkü atam sizin ona xallı maral, qaban, vohsi qoç... Bu qəribə heyvanların adlarını düz deye bilirəmmi? Gəmiye minmək üçün Bastiyaya yola düşəndə sizin qonaqpərvərliyinizi üzid bağlayırıq və cə bilirom ki, sizin dediyiniz kimi, Della Rebbiaların bir bu qədər köhnə və uçuq-sökük qəsri bizim başımıza uçub tökülcəkdir. Prefekt o qədər sevimlidir ki, onunla birlikdə olanda istənilən mövzuda söhbət edə bilərsən, *bu the bye*<sup>1</sup>, deyesən, mən otun baş-beynini dəng cləmişəm. Biz sizdən, sizin lütfkarlığınızdan söhbət açdıq. Bastiyada qanun keşiyində duran adamlar hal-hazırda qifil altında saxladıqları bir nəfər yalanının ifadəsini ona göndəriblər; həmin ifadə sizin şübhələrinizi dağda bilər; məni hərədənbir narahat edən sizin bu düşmənciliyə son qoyulmalıdır.

<sup>1</sup> Bu the bye – öz aramızdır (ing.).

Bilirsiniz bu mənim necə ürəyimdən olardı?! Siz bunu təsəvvür edə bilməzsiniz. Əlinizdə tüfəng, gözəl ağac ilə siz yola düşəndə sisəti-nizdəki qəmgin ifadə ilə adı gündəkindən çox əsil korsikalıya oxşadınız... özü də korsikalıya həddindən çox oxşadınız. Basta!

Sizə ona görə belə çox uzun, yerli-yataqlı yazırıam ki, cünki darıxıram. Prefekt indi gedəcəkdir, teəssüf! Biz sizin dağlara yola düşəndə sizə xəbər göndərəcəyik və madmuazel Kolombaya bizim üçün *brucçio, ma solenne*<sup>2</sup> hazırlamasını çəkinmedən yazüb xahiş edəcəyəm. Hələlik ona mənim səmimi salamlarımı yetirin. Onun stileti mənim bork karıma geldi; mən onunla özümlə gətirdiyim romanın vərəqlərini kəsirəm; ancaq bu dəhşətli demir belə iş üsulundan hiddətlənilib və mənim kitabımı rohmsızcəsinə cırır. Əlvida, müsyö; atam sizə *his best love*<sup>3</sup> göndərir. Prefekti eşidin; o, dəyerli məsləhətloryla seçilən insandır və elə bilirom ki, sizin xatırınızə görə yolunu uzaq salır. O, ilk daşı qoymaq məqsədilə Korta gedir, orada iştirak edə bilməyəcəyimə görə çox heyif silənirəm. Müsyö prefekt naxışlı geyimdə, ipək corabda, ağ şərfdə, əlində isə bənnə malası! – çəmçək!.. və sonra nitq... Mərasim “Yaşasın kral!” sözlərinin min dəfə təkrar edilməsile qurtaracaqdır! – Dörd səhifəni mənə yazdırtdırıb doldurtdurduğunuz üçün fəxr edə bilərsiniz; ancaq müsyö sizə təkrarən deyirəm: mən darıxıram və buna görə də mənə çox uzun məktub yazmağınızı icazə verirəm. Yeri gəlmışkən, bunu deyim ki, Pyctranera – Kastla sağ-salamat gəlib çıxdığınızı bu günə kimi xəbər verməməyiniz məni son dərəcə təoccüblandırdı.

#### Lidiya

P.S. Sizdən xahiş edirəm, prefekti dinleyin və nə desə əmol edin. Biz ikimiz birlikdə qərara geldik ki, siz məhz belə hərəket etməlisiniz və bu məni məmənun edəcəkdir”.

Orso məktubu üç-dörd dəfə oxuduqca ona saysız-hesabsız mənə verdi; sonra uzun bir cavab yazdı və Saveriyaya tapşırı ki, onu bu gecə Ajaççıyaya yola düşəcək kənd adamlarından birinə versin. O artıq Barriçinilərin həqiqi və uydurma günahlarını bacısı ilə birlikdə oturub həll etmək barədə daha fikirloşmirdi; miss Lidiyanın məktubundan sonra hər şey onun gözlərində gözəl görünürdü; onun qəl-

<sup>2</sup> Basta – bəsdir! (*ital.*).

<sup>3</sup> Bruççio, ma solenne – Korsikada hazırlanan pendir növləridir.

<sup>3</sup> His best love – səmimi salamlarımı (*ing.*)

bində nə şübhə qalmışdı, no kin-küduret. Bacısının aşağı düşməsini bir müddət gözlədikdən sonra onun golmədiyini gördükdə gedib elə rahatca yatdı ki, heç vaxt özünü belə rahat hiss etməmişdi. Orsodan xəlvəti Şilinanı öz gizli tapşırıqları ilə harasa göndorən Kolomba bütün gecəni köhnə kar-kağızları oxumaqla keçirdi. Sohər, şübhə sökülməmişdən bir az qabaq onun pencerəsinə bir neçə daş atdılar; bu işaretə görə o bağa düşdü, gizli qapını açıb iki nəfər şübhəli görkəmli adamı eve gətirdi; onun birinci qayğısı həmin adamları mətbəxə aparmaq və onlara yemək vermək oldu. O adamların kim olduğunu biz indi biləcəyik.

#### XV fəsil

Sohər saat altıya yaxın prefektin qulluqçusu Orsonun evinin qapısını döyürdü. Qapını döyenı Kolomba qarşılıdı və həmin adam prefektin tezliklə yola düşəcəyini, buna görə də onun qardaşını gözlediyini dedi. Kolomba heç bir şeydən çəkinmədən cavab verdi ki, onun qardaşı elə bir az bundan qabaq pilləkəndən yixilib ayağı burxulubdur və bir addım belə atmağa iqtidarı yoxdur; sonra Kolomba gələn adamdan xahiş etdi ki, Orsonun adından müsyö prefektdən üzr istəsin və bildirsin ki, əger zəhmət çəkib onun yanına gələcə çox məmənun olardı. Qasid gedəndən az sonra Orso aşağı düşdü və prefektin onun dalınca adam göndərib-göndermədiyini xəbər aldı.

– O sizdən xahiş edir ki, onu burada gözləyirsiniz, – qız inamla cavab verdi.

Yarım saat keçdi, ancaq Barriçinilərin evində heç bir cüzi hərəkət hiss olunmadı; bununla belə, Orso Kolombadan təzə bir izah tapıtmadığını soruşdu; o cavab verdi ki, bu haqda o özü prefektə hər şeyi izah edəcəkdir. Belə baxanda Kolomba çox sakit görünürdü, ancaq sıfotinin rəngi və gözləri onun daxilən bərk həyəcan keçiriyini xəber verirdi.

Nəhayət, Barriçinilərin qapısının açıldığını hamı gördü; birinci olaraq əynində yol paltarı olan prefekt, onun dalınca isə bələdiyyə rəisi və onun her iki oğlu çıxdı. Bu əyalətdə birinci vəzifeli şəxsin çıxıb getməsini ta gün çıxandan indiyə kimi gözleyən və indi onun, Barriçinilərin üçünün də müşayiətli getdiyini öz gözlərile görən Pyetranera sakinləri çox təəccüblandılar; o, meydançanı düz xətt boyunca kəsdi və Della Rebbiaların evinə daxil oldu. “Onlar barişrlar!” – kəndin siyasetçiləri ucadan dedilər.

— Mən bunu sizə döñə-döñə deyirdim, yene də deyirəm, — bir kişi elavə etdi, — məsələləri həll etmək üçün Orso qitədə püxtələşmişdir.

— Bununla belə, — rebbiaçılardan tərəfini saxlayanlardan biri dedi, — görürsünüz, birinci olaraq Barriçinilər onun ayağına gedirlər. Onlar rəhm diləyirler.

— Prefekt onların hamisini axmaq yerinə qoyur, — qoca araya söz atdı, — adamlardan daha kişilik gözləmə, cavanlar özləri də atasının nahaq tökülmüş qanı haqqında qeyri-qanuni doğulmuş uşaqlar kimi düşünürlər.

Prefekt Orsonun ayaq üstə olduğunu və çox sərbəst gəzdiyini görəndə bərk töccübəldi. Kolomba yalan danışdığını ikiçə sözlo etiraf etdi və ondan üzr istəyərək:

— Əgər siz başqa yerde qalacaqdınızsa, cənab prefekt, — dedi, — qardaşım elə həmin günün sabahı galib öz hörmətini sizə bildirərdi.

Orso tez-tez üzr istəməli olur, hər dəfə də gülünc, qəribə görünən və onda son dərəcə təəssüf doğuran bu biclikdə iştirak etmədiyini təkidə bildirdi. Prefekt və qoca Barriçini Orsonun hiddət qarşıq məzəmmətlə bacısına bildirdiyi təəssüf hissələrinin səmimiliyinə, görünür, inanırdılar; ancaq bu, bələdiyyə rəisinin oğlanlarını razı salmırı:

— Bizi ələ salırlar, — Orlanduçio elə ucadan dedi ki, hamı eşitsin.

— Əgər mənim bacım mənimlə belə oynasayı, — Vinçentello dedi, — onun sarsaqlığına həmin dəqiqə son qoyardım.

Bu sözler və həmin sözlərin malum tonda deyilməsi Orsonun xoşuna gəlmədi və onun xoş ohvalına soğan doğradı. Orso və cavan Barriçinilər baxışdırılar; bu baxışlarda heç bir xcyirxahlıq hissələri nəzərə çarpmırı.

Bununla belə, hamı oturandan sonra, — mətbəxin qapısının yanında ayaq üstə dayanan Kolomba istisna olmaqla — prefekt söz aldı; ölkədə kök salmış mövhumat barəsində ümumi cümlələri söylədikdən sonra, baş alıb getmiş düşmənciliyin özünüň əksər hallarda hansısa anlaşılmazlıqdan doğduğunu, xatırlatdı. Sonra üzünü bələdiyyə rəisiñə tərəf tutaraq ona dedi ki, müsyö Della Rebbia onu atasından məhrum edən bu ağlamalı, faciəli hadisədə istor birbaşa, istərsə də dolayısı yolla Barriçinilər ailəsinin iştirak etməsinə qəti inanmir; bu da həqiqətdir ki, o hər iki ailə arasında mövcud olan tekçə bir xüsusiyyətə, nədənsə şübhə edir; bu şübhə isə müsyö Orsonun uzun müddət burada olmaması, hadisədən xəbər tutması və sonradan aldığı məlumatların mahiyyətlərinən, xüsusiyyətlərin-

dən doğur; bu da aydındır ki, indi ona aşkar olan məsələləri o tamamilə qənaətboxş hesab edir, müsyö Barriçini və onun oğlanları ilə xeyir-xah qonşuluq və dostluq əlaqələrinin bərpa olunmasını arzulayır.

Orso qeyri-təbii olaraq təzim etdi; müsyö Barriçininin piçıldadığı sözləri heç kim eşitmədi; onun oğlanları tavanın tirlerine baxırdılar. Prefekt təntənəli çıxışına, Orsoya müraciətine müsyö Barriçiniyə xitabən başladığı nitqin ardi kimi davam etmək istəyirdi ki, Kolomba birdən boyununa saldığı ləçəyin altından bir neçə kağız çıxarıraq danışığa gəlmək istəyən tərəflər arasına tərəf cəsarətli addımlarla irəlilədi və dedi:

— Bizim hər iki ailəmiz arasındaki müharibənin qurtarmasını görəsdim, çox şad olardım; ancaq barışığın səmimi olması xatirinə hər şeyi aydınlaşdırmaq lazımdır ki, sonradan heç bir kəsde heç bir şübhə doğurmasın. Cənab prefekt, axmaq, şöhrətli bir adamın adından yazılan ifadə, yəni Tomazo Byanşının ifadəsi mənə çox şübhəli görünür. Mən dedim ki, bəlkə sənin oğlanların onu Bastiya həbsxanasında görüblər!

— Bu yalandır, — Orlanduçio Kolombanın sözünü kəsdi, — mən onu heç yerdə görməmişəm.

Kolomba nifratlı ona baxdı və sifotinə daha sakit görkəm verərək sözünə davam etdi:

— Siz əsas məqsəd kimi bunu izah etdiniz: Şübhəli bir quldurun adından Tomazo müsyö Barriçinini ona görə hədələyə bilər ki, mənim atamın onun qardaşı Teodora ucuz qiymətə verdiyi dəyirməni qardaşının adına saxlaya bilsin, bele deyilmə?

— Bu aydındır, — prefekt dedi.

— Byanşı kimi bir yaramazdan hər şey gözləmək olardı, — bacısının sakit görkəminə aidanmış Orso dedi.

— Məktubun əslİ isə, — gözləri dəha da atovlanmağa başlayan Kolomba sözüno davam etdi, — iyul ayının 11-də qeyd edilib. Həmin gün Tomazo dəyirmənda, öz qardaşının yanında olubdur.

— Bəli, — bələdiyyə rəisi narahatlığını az da olmuş olsa bildirərək dedi.

— Bəs bələdirsə, onda Tomazo Byanşının məqsədi, marağın nə ola bilərdi? — Kolomba qalib görkəm alaraq ucadan dedi. — Onun icaro müqaviləsinin müddəti, vaxtı qurtarib və mənim atam da ona iyulun birində ezamiyət veribdir. Bax, bu da mənim atamın qeydi, ezamiyətin nə vaxtdan başlandığını göstərən dəqiqə, ajakçıyolu işgüzar bir adamın bize təqdim etdiyi təzə dəyirmançını göstərən məktubu.

Bələ danişa-danişa o, əlində tutduğu kağızları – sənədləri prefektə təqdim etdi.

Hamını araya çökon ümidi təəccüb bürümüşdü. Bələdiyyə rəisiinin rəngi-rufunun saraldığı açıq-aydın görünürdü; Orso, prefektin çox diqqətlə oxuduğu sənədləri götürüb onlarla tanış olmaq məqsədilə qasını çataraq irəlilədi.

– Bizi ələ salırlar! – qazəblə yerindən qalxan Orlandičcio ucadan dedi. – Gəlin çıxaq gedək, ata, biz buraya gərək heç gəlməyəydik!

Müsyö Barriçini özünü bir anda ələ aldı. O, kağızlara diqqətlə baxmayı xahiş etdi, prefekt sənədləri ona verdi. Bundan sonra o, yaşıl eynəyini burnunun üstünə qaldıraraq diqqətini laqeyd halda onların üzərində gəzdirdikcə Kolomba da balalarının olduğu kahaya yaxınlaşan xallı maralı baxan pələngin gözləri kimi od saçan gözlərilə onu başdan-ayağa diqqətlə süzürdü.

– Ancaq, – müsyö Barriçini eynəyini burnunun üstündən endirərək kağızları prefektə verdi və dedi: – Müsyö polkovnikin xeyirxahlığını başa düşdüyündən... Tomazo fikirləşmişdir... daha doğrusu, o belə düşünmüsdür ki... polkovnik axırda onun qardaşı ilə birdəfəlik üzülmüşmək qərarına gələcəkdir... Doğrudan da, nəticədə isə o, dəyirmanın sahibliyini özündə saxlayır, deməli...

– Dəyirmanın sahibliyini mən özümdə saxlamışam, – Kolomba nifrotedici ifadə ilə bildirdi. – Atam ölmüşdür, mən isə indiki vəziyyətmədə ailənin müştərilərini qorumalıyam.

– Bununla belə, – prefekt dedi, – həmin məktubu özü yazdığını Tomazo ciraf etmişdir... Burası aydınlaşdır...

– Mənim üçün aydın olan budur ki, – Orso onun sözünü kəsdi, – bu işdə alçaqlıq tamamilə ört-basdır edilmişdir.

– Mənim bu cənabların fikirlərinə tamamilə zidd olan müdəam da vardır, – Kolomba bildirdi.

O, mətbəxin qapısını açdı və Brandolaçcio, ilahiyyat elmləri üzrə alim və Brusko adlı it dərhal içəri daxil oldular. Quldurların hər ikisi silahsız idi, hər halda xarici görünüşdən belə demək olardı... ancaq onların patronları kəmərlərindən asılmış, bəd ayaqda onların hər bir işini tamamlayan tapançaları isə qoburlarında heç gözə deymirdi. Salona girəndə onlar papaqlarını çıxartdilar.

Onların qəfildən görünüşünün necə təsir bağışladığını təsəvvür etmək olar. Bələdiyyə rəisi az qaldı ki, arxası üstə yere sərilsin; oğlanları əllərini ciblərinə aparıb stiletlerini axtara-axtara özlərini

cold onun qabağına atdılar. Prefekt qapıya tərəf hərəkət etdikdə Orso Brandolaçcionun yaxasından tutaraq onun üstünə qışkırdı:

– Son burada nə edirsin, yaramaz?

– Bu, tələdir! – Bələdiyyə rəisi qapını açmağa cəhd edərək ucadan dedi; ancaq sonradan melum oldu ki, qapını quldurların göstərişinə görə Savriya bayır tərəfdən bağlamışdır.

– Ey xeyirxah insanlar, məndən qorxmayın, – Brandolaçcio dedi, – paltarımı qara görüb məni şeytan da adlandırmayıñ. Heç bir axmaq fikrimiz, niyyətimiz də yoxdur. Cənab prefekt, mən sizin mütü qulunuzam. Mənim leytenantım, bir az rehmli olun, az qalmışdı ki, məni boğasınız. Biz bura şahid kimi gəlmışik. Hə, dillən görək, keşş, axı sənin dilin sümüksüzdür, danış.

– Conab prefekt, – ilahiyyat elmləri üzrə alim dedi, – sizinlə tanışlıq şərəfi mənə qismət olmayıb. Mənim adım Jiokanto Kastrikonidir, mən keşş adı ilə daha məşhuram... Hə, indi məni xatırlayırısim! Yادınızda düşürəm, deyəson! Bu, tanımaq şərəfine nail olmadığım madmuazel mənə xəbər göndərmişdir ki, üç həftə bundan qabaq mənimlə birlikdə Bastiya höbsxanasında olan Tomazo Bianşi haqqında bildiklərimi ona danışım. Mənim sizə deyəcəyim cələ bunlardır...

– Zəhmət çəkməyin, – prefekt dedi, – mən sizin kimi adamı heç eşitmək istemirəm... Müsyö Dello Rebbia, inanmaq istərdim ki, siz bu mənfur qətlin qotiyən iştirakçısı olmamışsınız. Ancaq siz evinizin sahibisiniz, ya yox? Əmr edin bu qapını açınlar! Sizin bacınız quldurlarla qoriba şəkildə elaqədə olduğuna görə, bəlkə də, cavab verməli olacaqdır.

– Müsyö prefekt, – Kolomba ucadan dedi, – bu adamın nə deyəcəyini lütfən dinləyin. Siz buraya ədaləti hamı üçün bərpa etmək xatırınə gəlmışsiniz və sizin ümdə vəzifəniz həqiqəti axtarır tapmaqdır. Danışın, Jiokanto Kastrikoni!

– Ona qulaq asmayın! – Barriçinilərin üçü də xorla bildirdilər.

– Əgər hamı birdən danişa, biz bir-birimizi başa düşə bilmərik, – quldur gülümşəyərək dedi. Haqqında söhbət gədən Tomazo, deməli, höbsxanada mənim yoldaşım olubdur, dostum yox. Müsyö Orlandičcio ona orada tez-tez baş çökerdi...

– Yalandır, – hər iki qardaş bir ağızdan qışkırdı.

– İki inkar bir təsdiqə bərabərdir, – Kastrikoni ister-isteməz bildirdi. – Tomazonun pulu var idi; o istədiyi kimi yeyirdi və içirdi. Mən yaxşı yeməyi homişə sevmişəm (mənim on pis cəhətim məhz elə budur) və bu yaramazın məndə nə qədər ikrəh hissi doğurmama-

sına baxmayaraq, dəfələrlə gedib onunla yemişəm. Təşəkkür etmək ovozinə bir dəfə ona mənimlə birlikdə qaçıb həbsxanadan qurtarmağı təklif etdim... Bir südəmər qız uşağı... nə vaxtsa mən ona qarşı iltifatlı olmuşam... bu imkani mənə verdi. Mən heç kimi nüfuzdan salmaq istemirəm. Tomazo təklifimi rədd etdi, mənə dedi ki, o özünə görə narahat deyildir. Vəkil Barriçini onu bütün hakimlərə möhkəmə sədrlerinə tapşırıbdır və o, həbsxanadan aydan arı, sudan duru çıxaçaq, üstəlik pulları da cibində qalacaqdır! Mənə gəldikdə isə mən təmiz hava udmağı qərara aldım. Dixi!<sup>1</sup>

— Bu adamın dediklorının birinci sözündən axırıncı sözünə kimi hamısı yalandır! — Orlanduçio qətiyyətə tekrar etdi. — Əger biz silahımız elimizdə onunla çölnü düzündə olsaydıq, o bələ danışmazdı.

— Bu, axmaqlıq oldu! — Brandolaçcio ucadan dedi. — Orlanduçio, keşmişə savaşmayıñ.

— Siz məni buradan axırı buraxacaqsınız, yoxsa yox, müsyö Della Rebbia? — prefekt səbirsizliklə ayağını yerə vuraraq dedi.

— Saveriya! Saveriya! — Orso qışqirdı, — lənət şeytana, qapını açın!

— Bir dəqiqə, — Brandolaçcio dedi. — Getmək lazımdırsa, gərək əvvəlcə biz gedək. Cənab prefekt, adətdir, adamlar dostlar yanında görüşəndə, yarm saat vaxt verilir ki, onlar bir-birləriliq halallaşınlar.

Prefekt onu nifrotla süzdü.

— Bütün məclisi salamlamağı özüm üçün şorəf sayıram! — Brandolaçcio dedi və sonra qolunu üfüqi vəziyyətdə tutaraq itinə emr etdi: — Hə, Brusko, cənab prefektin şərəfinə bir dəfə tullan görüm!

İt hürdü, qudlurlar silahlarını mətbəxdən cəld götürdülər, bağdan keçib aradan çıxdılar və bərk fiştırıq səsi eşidiləndən sonra otağın qapısı sanki cadusu oxunubmuş kimi açıldı.

— Müsyö Barriçini, — içindəki qəzəbi güclə boğan Orso dedi, — mən sizi indi saxtakar hesab edirəm, Byanki ilə əlbir olduğuna və saxtakarlıq etdiyinə görə, elə günü bu gün sizə qarşı şikayət ərizəmi kar prokuroruna göndərəcəyəm, mən sizi başqa bir, daha ağır cinayətə görə mühakimə edəcəyəm..

— Mən isə müsyö Della Rebbia — bələdiyyə rəisi bildirdi, qurduğunuz tələyə və qudlurlarla əlaqədar olduğunuza görə sizdən şikayət ərizəsi verəcəyəm. Bundan sonra müsyö prefekt sizin həbs olunmağınız barədə jandarmeriya idarəsinə göstəriş verəcəkdir.

<sup>1</sup> Dixi - mən qurtardım (*lat.*).

— Prefekt öz vəzifəsini yerinə yetirəcəkdir, — prefekt ciddi tərzə bildirdi, — o, Pyetranerada qayda-qanunun pozulmasına nəzarət edəcək, haqq işin qalib gəlməsinə çalışacaqdır. Bunu mən sizə, sizin hamınıza deyirəm, ağalar.

Bələdiyyə rəisi və Vincentello otaqdan artıq çıxmışdır; Orlanduçio isə üzünü Orsoya və Kolombaya tərəf çevirib dahi-dahi onların ardınca qapıya torof irəliləyirdi ki, Orso piçılı ilə ona dedi:

— Atanız qocadır, onu bir zərbəyə əzərdim; ancaq mən həmin zərbəni sizə və sizin qardaşınıza saxlamışam.

Cavab vermek əvəzinə Orlanduçio stiletini siyirib çıxartdı və diqqətlə Orsonun üstünə tullandı; ancaq silahını işə salmağa macəl tapmamış Kolomba onun qolunu tutub arxasında burdu və elə bu vaxt Orso onun sıfatinə bir-iki yumruq vurdu; vurulan yumruqlar onu bir neçə addım kənara atdı və Orlanduçio kobud şəkildə qapının çərçivəsinə çırplıdı. Stilet Orlanduçionun əlindən düşdü; ancaq Vincentellonun öz stileti vardi və o, otağa qayıdanda Kolomba cəld atılıb tüsəngi qapdı və bununla ona tərəflərin qeyri-bərabər qüvvəyə malik olmadığını sübut etdi. Eyni zamanda prefekt özünü vuruşanların arasına atdı.

— Yaxın günlərdə görüşənədək, Ors Anton, — Orlanduçio ucadan dedi və qapını möhkəm çəkərək açarla bağladı ki, qapı içəridən açılana qədər çıxıb getməsi üçün vaxt qazansın.

Orso və prefekt hərəsi otağın bir küncünə tərəf çəkilərək on beş dəqiqəyə qədər lal-kar dayandılar.

Cəbhədən qalib çıxan meğrur bir görkəmle Kolomba qələbəni həll edən elindəki tüsəngə söykənərək növbo ilə onları diqqətlə süzürdü.

— Bu nə cür ölkədir! Bu nə cür yerdir! — yerindən cold qalxan prefekt nəhayət ucadan dedi. — Müsyö Della Rebbia, siz səhv etdiniz. Xahiş edirəm, vicdanınızda and içərek mənə söz verəsiniz ki, ədalet möhkəməsi bu lənətə gəlmış işi həll edən qədər gözləyəcəksiniz və hər bir güc işlətməyə qarşı bitərəf qalacaqsınız.

— Bəli, müsyö prefekt, mən bu yaramazı vurmaqda səhv etdim; ancaq mən onu vurdum; etdiyi tələbə görə mən onu rədd edə bilməzdəm.

— Yox ey!.. O sizinlə vuruşmaq istəmir!.. Ancaq əger o sizi qətlə yetirərsə... Siz bunun üçün ona lazımlı olan hər şeyi etdiniz.

— Biz özümüzü gözləyəcəyik! — Kolomba dedi.

— Orlanduçio, — Orso bildirdi, — mənə igid oğlan təsiri bağışlayır. Onun haqqında mən sizdən də yaxşı fikirdəyəm, müsyö prefekt. O el atıb stiletini çıxartmaqdə tələsdi, onun yerinə olsaydım mən də elə horokət edərdim; mən xoşboxtem ki, bacının biləyi güclüdür, nazlı xanımların biloyinə oxşamır onun biləyi.

— Siz vuruşmayacaqsınız! — prefekt ucadan dedi; — mən bunu size qadağan edirəm!

— İcazə verin size deyim ki, müsyö, namus məsolosunda öz vicdanından savayı heç bir ali hörmətə qulaq asmıräm.

— Size deyirom ki, vuruşmayacaqsınız!

— Siz məni həbs edə bilərsiniz, müsyö... yəni əger mən size məni tutmağa imkan verərəmsem. Ancaq əgor belə bir şey baş verərsə, siz onu yalnız təxirə salarsınız; çünki belə bir iş bu gün labüddür. Siz namuslu adamsınız, müsyö prefekt və özünüz yaxşı bilirsınız ki, başqa çıxış yolu yoxdur...

— Əgər mənim qardaşımı həbs etsəniz, — Kolomba əlavə etdi, — qəsəbə camaatının yarısı onun müdafiəsinə qalxacaq və biz yaxşı atışmanın şahidi olacaqıq.

— Size əvvəlcədən deyirom, müsyö, — Orso bildirdi, — yalvarıram, elə düşünməyin ki, bu elə-bələ, boş-boşuna hədə-qorxudur; xəbərdar edirom, əger müsyö Barriçini bələdiyyə reisliyinin nüfuzundan istifadə edib məni tutdurarsa, mən özümü müdafiə edəcəyəm.

— Bu gündən etibarən, — prefekt dedi, — müsyö Barriçini öz vəzifəsindən kənar edilmişdir... Ümid edirom ki, o özünü təmizə çıxarmağa çalışacaqdır... Eşidin, müsyö, mən sizin fikrinizlə şərīkom. Ancaq mən sizdən çox cüzi bir şeyi xahiş edirom: mən Kortedən qayıdana qədər evdən bayra çıxmayıñ. Burada yalnız üç gün olmayaçağam. Kral prokuroru ilə birlikdə qayıdırək geləcəyəm və biz bu faciəli işi tamamilə araşdıracaqıq. O vaxta qədər heç bir düşməncilik hərəketinin olmayacağına söz verirsinizmi?

— Mən bunu size söz verə bilmərəm, müsyö, əger Orlanduçio məni duelə çağırırsa...

— Necə! Siz, fransız zabiti, saxtakarlıqda şübhələndiyiniz bir adamla vuruşacaqsınız?

— Mən onu vurmuşam, müsyö.

— Yaxşı, əger siz icbari əməkədə olan bir adamı vurmuşsunuzsa və o, ədalətin bərpa olunmasını bizden xahiş edirəsə, siz beleşiyələ doğrudanmı vuruşacaqsınız?

— Ağlınzı başınıza yiğin, müsyö Orso! Ho, yaxşı! Mən sizdən daha kiçik bir şey xahiş cdirəm: Orlanduçio ilə görüşməyə can atmayıñ. Əgər o sizi çağırısa, onda ho, sizo vuruşmağa icazə verirəm.

— Məni çağıracağına qətiyyən, zərrəcə şübhə etmirəm, ancaq mən sizə söz verirəm ki, savaşmağa təhrik etmək məqsodilə ona başqa şapalaqlar vurmayaçağam.

— Bu ne cür ölkədir, ilahi?!. — prefekt iri addımlarla var-gəl edərək tekrar-tekrar deyirdi. — Görəson, Fransaya nə vaxt qayıdacağam.

— Müsyö prefekt, — Kolombo daha incə səslə dedi, — daha gedir, hütən, bizimle nahar etmək şərəfini əsirgəməzsiz ki?

Prefekt gülməyini saxlaya bilmədi.

— Artıq çoxdandır ki, burdayam... bu isə tərəfbazlıq oxşayır... Və lənətə gelmiş “ilk daş” olmasayı!.. Mən gerek gedim... Madmuazel Della Rebbia.., siz bu gün gör nə qədər bədbəxtliklərə bails oldunuz!

— Müsyö prefekt, bacının dəlillərinin əsaslı olduğunu etiraf edərək, siz heç olmazsa, gərək ona haqq qazandırırasınız. İndi əminəm ki, sizin hər bir addımunızı güdürlər.

Prefekt çıxanda Kolomba dedi:

— Orso, siz burada qitedə deyilsiniz. Orlanduçio sizin duel-ləriniz haqqda qətiyyən fikirləşmir də... və bundan əlavə, bunu da bilin ki, bu əclaf şorəfsiz olməlidir... onun ölümü şərəfsizlərin ölümü kimi olmalıdır.

— Kolomba, mənim əzizim, sən qoçaq qızsan! Məni biçaq zərbəsindən qurtardığına görə sənə borcluyam. Elə şeylər var ki, sən onları başa düşmürsən, başa düşə bilmirsən. Hə, səhər yeməyini götür və elə ki prefekt yola düşdü, verilən tapşırıqları layaqətlə yerinə yetirən sevimli Şilinanı çağırtdır gəlsin. O mənə lazımdır, məktubu aparacaq...

Kolomba səhər yeməyini hazırlayıb qurtarınca Orso öz otağına qalxdı və aşağıdakı kağızı yazdı:

“Siz yəqin ki, mənimlə görüşməyə tələsirsiniz, belə bir görüşə mən özüm də tələsirəm. Sabah səhər saat 6-da biz Akaviva vadisində görüşə bilerik. Mən tapança ilə yaxşı atıram və bu silahı sizo təklif etmirəm. Deyirler ki, siz yaxşı tūfəng atırsınız: hər birimiz bir qoşalüle götürərik. Gölöcəyim və yanında bu kənddən bir nəfər də olacaqdır. Əgər qardaşınız sizi müşayiət etmək istəsə, xəbərdar edin. Belə olarsa, mənim də iki nəfər şahidim olacaqdır.

*Orso Antonio Della Rebbia*”

Prefekt bir saata qodər bələdiyyə rəisinin köməkçisinin evində, yeni Barriçinilərin ailəsində olandan bir neçə dəqiqə sonra Şilina bizim indiçə oxuduğumuz məktubu aparıb Orlanduçcionun öz əlinə verdi.

Cavab yubandı və yalnız gecə gəlib çıxdı. Məktub müsyö Barriçini – ata imzalamışdı və Orsoya bildirdi ki, oğlunun ünvanına yazılış hədələyici məktubu o, kral prokuroruna vermişdir. "Təmiz vicdanla gözləyirem – məktubun sonunda o bildirdi, – görək ədalət möhkəməsi sizin böhtanlarınız barədə nə deyəcəkdir".

Buna baxmayaraq, Kolombanın çağırıldığı beşaltı nəfər çoban gəlib Della Rebbiaların qalasında məskən saldılar. Orsonun etirazlarına baxmayaraq, qalanın meydana baxan pəncorələrində *archereləri* qurdular; bütün gecəni səhərə kimi qəsəbənin adamları gəlib Della Rebbialara öz köməkliliklərini təklif edirdilər.

Bir məktub da ilahiyyat elmləri üzrə alim-quldurdan gəlmışdı; əgər bələdiyyə rəisi jandarmeriyani köməyə çağırarsa onların işe qarışacaqlarına o öz adından və Brandolaçcionun adından söz verirdi. Alim-quldur məktubu belə bir *post-skriptumla* qurtarırdı; "Brusko adlı itə dostumun verdiyi ola tərbiyə haqqında müsyö prefektin nə düşündüyünü cürət edib soruşa bilerəmmi? Şilinadan sonra ondan daha qabiliyyətli, daha üzüyola, sözəbaxan şagird tanımırám".

## XVI fəsil

Sabahı günü heç bir münaqişə baş vermodi. Hər iki tərəf müdafiə taktikasını gözlayırdı. Orso evdən çıxmırıldı, Barriçinilərin də qapısı bütün günü bağlı qaldı. Pyetranerada qoşun hissəsi kimi milisin yeganə nümayəndəsi olan soyyar nəzaretinin müşayiətli kəndin ətrafında gəzişdiyini hamı gördürü. Bələdiyyə rəisinin köməkçisi də qolundakı bilerziyini açmamışdı; ancaq iki düşmən evin pəncərələrində qoyulmuş *archerelərdən* savayı məhərəbə haqqında heç bir əlamət yox idi. Həmin gün yaşıl palıd ağacının ətrafında yalnız korsikalıların arvadları görünürdü.

Şam yeməyinə azca qalmış Kolomba miss Nevildən təzəcə aldığı aşağıdakı məktubu şən halda qardaşına göstərirdi:

"Özizim madmuazel Kolomba, qardaşınızın məktubundan məmənuniyyətlə öyrəndim ki, qonşularla aranızda olan düşməncilik ədavəti artıq sovuşmuşdur. Sizi qəlbən təbrik edirəm. Atam onunla ov və

məhərəbə haqqında söhbət etmək üçün qardaşınızın Ajaççioda olmasına daha dözə bilmir. Biz bu gün yola düşürük və gecəni bu məktubu sizə veren qohumunuzgildə keçirəcəyik. Sabah yox birisi gün, saat on birə yaxın sizdə olacağam və xahiş edəcəyəm ki, məni, sizin sözlərinizlə desək, şəhər *brucciosundun* daha ləzzətli olan dağ *brucciosuna* qonaq edəsiniz.

Görüşənədək, istəkli madmuazel Kolomba.

*Rəfiqəniz Lidiya Nevil*".

– Deməli o mənim ikinci məktubumu almayıbdır? – Orso ucadan dedi.

– Burada yazılmış tarixdən görə, görüşünüz ki, sizin məktubunuz Ajaççoya çatanda miss Lidiya artıq yolda olubdur. Yoxsa siz yazmışınız ki, gəlməsin?

– Ona yazmışdım ki, biz mühasirə vəziyyətindəyik. Bu, qonaq qəbul etmək üçün bir o qədər də əlverişli şərait deyildir.

– Ah! Bu ingilislər çox qəribə mexluqdurlar! Axırıncı gecəni mən onun otağında yatanda o mənə dedi ki, əsil vendettanın nə demək olduğunu görmədən Ajaççionu tərk etmək onu məhsərə kimi yandırar. Əgər istəsəniz, Orso, biz onları düşmənlərimizin evinə hücum etmək tamaşaşına dəvət edərdik.

– Bilirsenmi, Kolomba, – Orso dedi, – təbiət səni qadın yaratmaqda sehv edibdir. Sən əla döyüşü ola bilərdin.

– Ola biler. Hər ehtimala qarşı mən gedim *brucçiomu* hazırlayıram.

– Buna ehtiyac yoxdur.

– Adam göndərib onları xobordar etmək lazımdır ki, yola düşməsindər, dayansınlar.

– Doğrudan? Bele havada adam göndərmək isteyirsiniz ki, tufan gönderdiyiniz adəmi məktubqarışıq götürüb aparsın? Bu qasırğada quldurlara elo yazığım gəlir ki... Xoşbəxtlikdən onların yaxşı *riloniləri*<sup>1</sup> var. Orso, bilirsen nə etmək lazımdır? Əgər qasırğa indi dayansa sabah sübh tezdən yola düşün, özünüzü yetirin qohumunuzgile və çalışın ki, dostlarımız yola düşməmişdən qabaq onları qaldıqları yerdə yaxalaya biləsiniz. Bu sizin üçün çətin olmaz, çünki, burası da

<sup>1</sup> Riloni – möhkəm mahud parçadan tikilmiş başlıqlı yağmurluq. (Qeyd təcüməçininindir.)

var, miss Lidiya səhərlər yatağından gec qalxır; mənə elə gəlir ki, çata bilərsiniz. Siz onlara burada, bizdə nə kimi hadisə baş verdiyini danişarsınız və əgər onlar gəlmək fikrində olsalar, biz onları böyük məmənuniyyətlə qəbul edərik.

Orso bacısının söylədiyi bu fikrə razılığını bildirmek üçün fikirləşirdi ki, Kolomba araya çökən sakitlikdən istifadə edərək dedi:

— Orso, Barriçinilərin evinə hücum etmək haqqında mən damışanda, bəlkə elə fikirloşırsınız ki, mən zarafat etdim? Bilirsiniz ki, biz onlardan güclüyük – onların birinə qarşı bizdə iki nəfər var? Necə ki, prefekt bələdiyyə rəisiyyinə hələ heç kimi götürməyibdir, yerli camaatın hamısı bizim tərefimizdədir. Biz onları balta ilə doğrayıb tikə-tikə edə bilərik. İşə başlamaq asandır, lap məqamdır. İstəyirsinizsə mən gedim çarhovuzun başına, onların arvadlarına söz atım, ələ salım, onlar çıxsınlar... Bəlkə... Axı onlar çox qorxaqdırlar! Bolkə onlar mənə öz *archerelərindən* gülle atsınlar?! Onların güləsi boşça çıxacaqdır, məni vura bilməyəcəklər. Belə olduqda hamı deyəcək: Hücum edən birinci onlar oldu. Məğlub olduqda hamı deyəcək: Məğlub olanlar üçün bu daha pis; qarmaqarışıqda kimin güləsinin daha sərrast olduğunu neçə biləsen? Bacınıza inanın, Orso. Qarapaltılılar, məhkəmə işçiləri geləcək, kağızları yenə qaralayıb dolduracaqlar, boş-boş, lazımsız sözlər deyəcəklər və bundan heç nə çıxmayaqaqdır... Qoca tülükü ağı qara kimi göstərməyə yol tapacaqdır. Ah! Prefekt özünü Vinçentellonun qabağına vermeseydi, heç olmazsa bir nəfər az olardı.

O bütün bunları *bruccio* hazırlanması haqqında danişmağa başladığı anda dediyi kimi soyuqqanlıqla bildirdi.

Heyrətlənmış Orso bacısına qorxuqarışıq məftunluqla baxırdı.

— Mənim şirin-şəker Kolombam, — Orso oturduğu stolun arxasından qalxaraq dedi, — demoyə qorxuram, sonin qəlbində şeytan var; ancaq ürəyini buz kimi saxla, əgər Barriçiniləri dar ağacından asa bilməsem, onda bu işin axırına çıxməq üçün başqa üsul tapacağam. *Palla calda u farru freddit*<sup>1</sup>.

— Görürsən ki, mən Korsika dilini hələ unutmamışam.

— Nə qodər tez olsa, bir o qədər yaxşı olar! — Kolomba gülümseyərək bildirdi. — Sabah hansı atı minəcəksən, Ors Anton?

— Qara atı. Nə üçün bunu soruştursan belə?

— Minəcəyin ata arpa vermək üçün soruşturam.

<sup>1</sup> *Palla calda u farru freddit* – ya isti gülə ilə, ya da ki, soyuq.

Orso öz otağına çəkiləndən sonra Kolomba, Saveriyani və çobanları yatmağa göndərdi, özü isə *bruccionun* hazırladığı mətbəxdə tek qaldı. O hərdən bir otrafa qulaq verir, görünür, gözleyirdi ki, qardaşı yatsın. Elə ki Orsonun yatlığına tam arxayın oldu, Kolomba bir bıçaq götürdü, onun iti olub-olmadığını yoxladı, iri, kobud məsləri ayağına alıb səssiz-səmirsiz bağa girdi.

Atları bağın aşağı torofində hər tərefdən divarla ohatə olunmuş geniş ağılda saxlayırdılar; korsikahıların atlari tövlə nə olduğunu bilməz. Adətən onları çöle buraxırlar və bələliklə, atlar soyuq və yağılı havada özleri sığınacaq tapırlar.

Kolomba bağın qapısını eyni ehtiyatla açdı, ağılla daxili oldu və astadan fiştiq çalaraq həmişə duz ve çörək verdiyi atlari yanına çağırıldı. Qara at yaxına gələn kimi o, atın yalından tutdu və əlindəki bıçaqla onun qulağını kəsdi. At bərk ağrıdan kişnədi və dəhşətən kənara sıçradı. İstədiyinə nail olan Kolomba mətbəxə qayıtdı; yalnız bu vaxt Orso öz otağının pəncərəsini açdı və qışkırdı: "Kim var orada?" Eyni zamanda Kolomba qardaşının tüsəngə gülə qoyduğunu eşitdi. Xoşboxtılıkdən bağın kiçik qapısı tamamilə qaranlıq tərəfdə idi və onun bir hissəsi böyük encir ağacının arxasına düşdüyündən görünmürdü. Qardaşının otağında dərhal yanın işıqdan Orsonun lampası yandırmağa çalışdığını hiss etdi. Kolomba bağın qapısını tələsik örtdü və divarın dibi ilə süründü; onun əynindəki qara paltar sira ilə düzülmüş ağacların sıx yarpaqlarının rəngindən seçilmirdi; nəhayət, özünü mətbəxə Orsodan təz yetirdi.

— Orada nə olub? — Kolomba Orsodan soruşdu.

— Mənə elə gəldi ki, kimsə bağın qapısını açır, — Orso dedi.

— Ola bilməz. Elə olsayıdı, it hürərdi. Bununla belə, gedək baxaq.

Orso bağda dövrə vurdur və bağın kiçik qapısını möhkəm bağlı olduğunu gördükdən sonra əbəs yerə hoyocan keçirdiyindən azacıq pərt olaraq otağına qayıtdı.

— Qardaş, ehtiyatlı olduğunuzu görəndə sevinirəm, sizin vəziyyətdə hər kim olsa, belə etməlidir.

— Sənin dərslerindir, məni öyrədirsin, — Orso cavab verdi. — Gecən xeyro qalsın!

Səhərisi, şübhə söküləndə Orso artıq yerindən qalxmış, yola düşməyə hazırlaşındı. Onun əynindəki geyimindən gözəlliyo meyil edən, özünü xoşuna gəldiyi qadının görüşünə çatdırmağa can atan bir cavanın cəhdini və eyni zamanda vendetta vəziyyətində olan bir korsikalının chtiyyatlılığını sezmək olardı. Bədənini kip tutmuş uzunətekli

yaşıl pencoyini, onun üstünden isə içorisi patronla dolu ağ dəmir qutunu göy ipək qaytanla çiynindən aşırımışdı; yandakı ciblərinin birinə stiletini yerləşdirmiş, içərisinə gülü qoyduğu Manton tüsəngini isə elində tutmuşdu. O, Kolombanın fincana süzdüyü qəhvəni tələm-tələsik içəndə çobanlardan biri onun atını cilovlamaq və yəhərləmək üçün çıxmışdı. Orso bacısı ilə beraber dərhal onun ardınca gətdi və hər ikisi ağıla girdiler. Çoban atı tutdu, ancaq cilovu və yəhəri əlindən saldı; gecə aldığı yaradan o biri qulağının da kəsiləcəyindən qorxan, təpik ataraq kişnəyən, şahə qalxan atın hərəketlərindən dehşətə gəldi.

— Hə, tələs görək! — Orso onun üstüne qışqırdı.+

— Oh! Ors Anton! Ors Anton! — Məryəm ananın qanına and olsun! — çoban eyni tonda ona cavab verdi, saysız-hesabsız lənət, nifrin və tərcüməyə ehtiyacı olmayan söyüşləri atın ünvanına yağırdı.

— Nə olub axı? — Kolomba soruşdu.

Hamı ata yaxınlaşdı və heyvani qan içində, qulağının isə kesik olduğunu gördükdə heyrət və qəzəb hamını bürüdü. Bunu da bilmək lazımdır ki, korsikalılar üçün düşmənin atını eybəcər hala salmaq, ondan intiqam almaq, onu duelə çağırmaq və ölümlə hədələmək deməkdir. “Bu cinayeti silahdan açılan atəşdən başqa heç ne yuya bilməz”. Orso uzun müddət adadan kenarda, qitədə yaşadığına görə bu qəribə təhqirin no dərəcədə ağır olduğunu başqa təhqirlerdən bir o qədər də seçə bilmədi, daha doğrusu, hiss edə bilmədi; bununla belə, bu an barriçinilərdən birisi onun elinə düşsəydi, etdiyi təhqirin evəzini düşmənlərindən yəqin ki, dərhal çıxar və onlara göstərərdi.

— Əclaf qorxaqlar! — o, ucadan dedi. — Mənimlə üz-üzə gəlməyə cürət etmirler, yaziq heyvandan intiqam alırlar!

— Neyi gözləyirik? — Kolomba qızgınlıqla bağırıldı. — Onlar bizi təhqir edirlər, atlarını eybəcər hala salırlar, biz isə onlara cavab verməyəcəyik?! Siz kişisiniz, ya yox?

— İntiqam! — çobanlar bir ağızdan qışkırdılar. — Atı kənddə gedirək və onların evinə hücum edək.

— Onların qalalarının dibində küleşlə dolu samanlıqları var, — qoca Polo Qriffo dedi, — əlimi bir dəfə yellosəm, od tutub yanacaq.

Bir başqası gedib zəng qülləsindən nərdivanı götürüb gətirməyi təklif edirdi; üçüncüsü — meydançada tikinti üçün bir yerə yığılmış tırın kəməyilə Barriçinilərin qapısını vurub sindürməq, dabanasından çıxarıb atmayı təklif edirdi. Bu qozəblı səslerin içərisindən

Kolombanın səsi cəsildi; o öz mühafizəcilərinə bildirdi ki, işə başlamamışdan qabaq onları hər biri ondan bir böyük bədə cırə arağı alacaqdır.

Bədbəxtlikdən, bəlkə də xoşbəxtlikdən, yazıq ata qarşı cdilən qəddarlıqdan Kolombanın gözəldiyi nəticə, demək olar ki, öz bəhrəsini vermedi; bu, Orso üçün tamamilə mağlubiyyət hesab olunurdu. Bu vəhşicəsinə şikəstliyin onun düşmənlərindən birinin əməli olduğuna o şübhə etmirdi və xüsusilə Orlanduçciodan şübhələnirdi; ancaq heç inana bilmirdi ki, onun döydüyü və duelə çağırıldığı adam öz biabırçılığını yox etmek üçün atın qulağını kəsmək fikrinə düşər. Öksinə, bu alçaq və kiçik qısaçılıq hərəkəti düşmənlərinə qarşı onun nifrətini artırır və indi öz ələmində, prefektli fikrən razılaşırı ki, doğrudan da bələ adamlar dueldə vuruşmağa layiq deyildilər. Elə ki qəlbinin səsini eşişə bildi, Orso dərhal qeyzlənmiş tərəfdarlarına bildirdi ki, düşməncilik niyyətlərindən bir dəfəlik əl çoxsinlər; çünki tezliklə işə başlayacaq ədalet məhkəməsi onun atının qulağını kəsəni layiqince cozalandıracaqdır.

— Buranın böyüyü mənim, — Orso kəskin tonla bildirdi, — və istəyirəm ki, hamı mənim dediyimə əməl eləsin. Yandırmaq və öldürmək fikrinə düşəni mən özüm yandıracağam! Hə, indisə mənim bu atımı yəhərleyin!

— Necə, Orso, — onu kənara çəkən Kolomba dedi, — bizi tohqır edirlər, sen dözürsən?! Atımız sağ olsayıdı, Barriçinilər cürət edib bizim bir heyvanımızı şikəst edə bilməzdilər.

— Sənə söz verirəm ki, onlar buna görə hələ peşiman olacaqlar; ancaq öz hünərlərini yalnız heyvanlara göstərən bu eclafları cəzalandırmaq jandarma idarəsinin və həbsxana işçilərinin işidir. Mən sənə dedim: mənim intiqamımı ədalət məhkəməsi özü onlardan alacaqdır... yox, əgər belə olmazsa... kimin oğlu olduğunu mənə xatırlatmaq ehtiyacında olmayıacaqsan.

— Döz görək, döz! — Kolomba köks ötürərək dedi.

— Yadında yaxşı saxla, mənim bacım, — Orso davam edərək bildirdi, — əgər qayıdan baş görsəm eşitsəm ki, Barriçinilərə qarşı bizim adamlardan biri nəzakətsizlik edibdir, bunu sənə bağışlamayaçağam. Ola bilsin və çox güman ki, — Orso daha da müləyim tərzdə əlavə etdi, — mən bura polkovnik və onun qızı ilə qayıdım; çalış ki, onların otaqları qaydasınca yığışdırılsın, hər şey öz yerində, yemək isə dadlı olsun, — bir sözlə, qonaqlarımız özlərini mümkün qədər yaxşı hiss

etsinlər. Cəsarətli olmaq yaxşıdır, Kolomba, ancaq gərək qadın evi də saxlaya bilsin. Hə, indi məni öp, ağıllı ol; bax, boz atı yəhərlöyiblər.

— Orso, — Kolomba dedi, — siz tək getməyəcəksiniz.

— Heç kime chtiyacım yoxdur, — Orso cavab verdi, — arxayıń ola bilərsən, ele etməyəcəm ki, mənim qulağımı kəssinlər.

— Müharibə şəraitində sizi heç vaxt yola tək buraxmayacağam.

— Ey, Polo Qriffo! Jian Françe! Memmo! Silahlarınızı götürün, mənim qardaşımı müşayiət edəcəksiniz.

Möhkəm, qızgın mübahisədən sonra Orso mühafizə dəstəsinin onun yanına getməsi fikrilo razılaşdı. O, çobanların arasından ən çılgınları, müharibəyə başlamağı bağırraraq inadla məsləhət görenləri seçdi; bacısına və yerdə qalan çobanlara tapşırıqlarını bir daha təkrar-təkrar bildirdi, xatırlatdı və yola düşdü; bu dəfə o, Barriçinilərin evinin yanından dövrə vurub keçdi.

Onlar artıq Pyetrancradan uzaqda idilər və çox sürotlə gedirdilər; qoca Polo Qriffo bu zaman bataqlığa tökülen çayın yaxınlığında keçidde bir neçə donuzun palçığın içerisinde rahatca uzanıb suyun serinliyindən, həmçinin gürəşdən xoşallandıqlarını gördü. Elə homin dəqiqli o, donuzlardan ən böyüünü nişan alıb başından vurdu və heyvan yerindəcə qaldı. Ölen donuzun yanındakılar qalxdılar və töəccüb ediləcək sürətlə qaçıb getdilər; ikinci çobanın da öz növbəsində atəş açmasına baxmayaraq, donuzlar tələfat vermədən qaçıb qalın cəngəlliyyə girdilər və gözdən ittilər.

Səfəhlor! — Orso ucadan dedi, — siz cv donuzlarını vəhşi qaban hesab edirsınız.

— Əsla yox, Ors Anton, — Polo Qriffo cavab verdi, — bu donuz sürüsü vəkilindir, bizim atları şikost etməyin nə demək olduğunu indi ona qandırmaq lazımdır.

— Necə? Yaramazlar! — qeyzlonmış Orso bağırıldı, — siz düşmənlərimizin eclaflığını təkrar edirsınız! Rədd olun mənim yanından, eclaflar! Məne lazım deyilsiniz. Yalnız donuzlarla vuruşmaq əlinizdən gəlir. Allaha and olsun, dalımcə gəlsəniz başınızı əzərəm!

Hər iki çoban çəş-baş halda bir-birinə baxdı. Orso atını mahmızladı və çaparaq gözdən itdi.

— Hə, belə! — Polo Qriffo dedi, — bu da yaxşılıq! İndi gəlin sizinlə belə rəftar edən adamları sevin görüm necə sevirsiniz?! Polkovnik, onun atası, bir dəfə sənə ona görə acıqlanmışdı ki, sən vəkili nişan almışdin... Burunlu-qulaqlı həyvan, atmadin!.. Oğlu isə... Onun üçün nə ctdiyimi sən ki görürsen...

O mənim başımı deşilib daha şorab saxlamayan mehtərə kimi sindirmaq istəyir. Bax, qitədə gör onlara nə öyrədirler, Memmo?!

— Bəli, belədir, ancaq bilsələr ki, donuzu siz vurmusunuz, sənə cinayət işi qaldırılar və Orso da məhkəmə işçilərile sənə görə danişq aparmaq, vəkilin haqqını vermək istəmədi, onda nəce olsun? Xoşbəxtlikdən soni heç kim görmədi və müqəddəs Neqa səni bu bədbəxtlikdən qurtarar.

Qısa mübahisədən, götür-qoydan sonra çobanların ikisi də bele qərara gəldilər ki, ən ağıllısı budur ki, vurulmuş donuzu bir yargana atsınlar; albəttə, Della Rebbia və Barriçinilər ailəsinin bu günahsız qurbanının yağı yerindən hərəsi bir neçə tike kəsib götürdükdən sonra bu planı yerinə yetirdilər.

## XVII fəsil

Öz intizamsız mühafizə dəstəsindən yaxasını qurtaran Orso qəlbində düşmənlərilə qarşılaşmaq qorxusundan çox miss Nevili yenidən görücəyi sevincilə yoluna davam edirdi. “Bu oclaf Barriçinilor ilə açacağım cinayəti işinə görə, — o öz-özüne deyirdi, — mon Bastiyaya getməli olacağam. Miss Nevili nə üçün oraya müşayiət etməyim? Biz Bastiyadan Orczxa sularına nə üçün birlikdə getmeyək?” Uşaqlıq xatirələri onu birdən-birə bu füsunkar, şairənə yero apardı. Ona elə gəldi ki, yenə əsərimiş şabalıd ağaclarının altında, yaşılı çəmənlikdədir, ucları bir boyda vurulmuş cilalı otların üstündə, miss Lidiya da onun yanında oturub; dörd bir yanında baş qaldıran yaşılı çiçəklər təbəsümələ gülümseyen gözlər onu oxşayır. Qız papağını çıxartmışdı və onun ipəkdən yumşaq, ipəkdən zorif sarışın saçları yarpaqların arasından süzülib axan gürəşin şüaları altında qızıl kimi parıldayırdı. Onun son dərəcə mavi gözləri Orsoya göy qübbəsindən də artıq mavi görünürdü. Orsonun məhəbbət haqqında əsə-əsə ona müraciətə dediyi sözleri qız əlini yanağına dayayıb fikir-xəyal içinde dinləyirdi. Geydiyi muslin parçadan tikilmiş donunu onun əynində Orso axırıcı gün Ajaççioda ayrıklärən görmüşdü. Bu donunun qırışları altında balaca, ince ayaqları, qar kimi ağ sətin ayaqqabıda sekirdi. Bu ayaqları öpsəydi Orso özünü xoşboxt hiss edərdi; ancaq miss Lidiyanın əlinin birində əlcək yox idi; o həmin əlinde qızçıçayı tutmuşdu. Orso qızçıçayı onun əlindən dərhal alır və Lidiyanın əli Orsonun əlini sıxır; Orso əvvəlcə qızçıçayı, sonra isə onun əlini öpür və qız buna etiraz etmir... Bütün bu fikirlər ona getdiyi yola baxmağa mane

olur, bununla belə o atını həmişəki kimi löhrom sürüdü. O, xeyalən miss Nevilin ağ əlini ikinci dəfə öpməyə hazırlaşdı ki, az qaldı ki, həqiqətən birdən-birə dayanan atının başını öpsün. Məsələ bura-sında idi ki, balaca Şilina onun yolunu kəsmiş və özü də atın cilovundan tutmuşdu.

— Hara gedərsiniz belə, Ors Anton? — qız deyirdi. Məgər bilmirsiniz ki, sizin düşməniniz lap bu yaxındadır?

— Mənim düşmənim! — Xeyalın en şirin yerində onu aylıqlarından qeyzlənmiş Orso qışdırı: — O, haradadır?

— Orlanduçcio yaxınlıqdadır. O sizi gözləyir. Qayıdım, geriyə qayıdın!

— Ah! O məni gözloyir! Sen onu gördün?

— Bəli, Ors Anton, o keçib gedəndə mən ayidöşöklerinin arasında uzanmışdım. Əlindəki durbinlə ətrafına baxa-baxa gedirdi.

— Hansı tərəfə gedirdi?

— O buradan aşağı endi, indi getdiyiniz tərəfdən.

— Sağ ol.

— Ors Anton, yaxşı olmazmı ki, dayımı da gözloyəsiniz? Bu saat dayım özünü yetirəcək, onunla birlikdə sizə heç nə olmaz.

— Qorxma, Şili, senin dayına ehtiyacım yoxdur.

— İstəsoniz, mən sizin qabağınızca gedərem.

— Sağ ol, sağ ol.

Orso atını dəhmərləyərək cəld qızın ona göstərdiyi tərəfə hərəkət etdi.

Onun birinci hərəketi qəzəbfəndiyindən kortobii ani hücum oldu və öz-özlüyündə belə qərar verdi ki, bir şapalağın intiqamının əvezini almaq məqsədilə atını şikəst edən bir əclafın ağız-burnunu düzəltmək üçün tale özü ona bu imkanı yaratmışdır. Sonra o irəlilədikcə prefektə verdiyi və və xüsusilə miss Nevili evində qəbul etməsinin əldən çıxmazı qorxusu onun fikirlərini dəyişir və demək olar ki, onu Orlanduçcio ilə qarşılaşmamaq arzusuna gətirib çıxarırdı. Daha sonra isə atası haqqında xatire, dəyilənlər, atına qarşı edilmiş hərəkətlə təhqir olunması, Barriçinilərin hedələri onu daha da qızıdırır, qəzəbini getdikcə artırır və Orsonu düşməni ilə görüşməye, vuruşmağa məcbur edirdi. Bir-birinə eks olan qorarlardan qızışmış, içi içini yeyən Orso irəliyə doğru hərəkətini davam etdirir və indi kol-kosları, çəpərləri, hasarları ehtiyatla gözdən keçirir, hətta bəzən dayanaraq çöldəki anlaşılmaz səslərə qulaq kəsilirdi. Balaca Şilinanın ayrıldıqdan on dəqiqə sonra (onda toxminən səhər saat doqquz olardı) o

gəlib son dərəcə sıldırm bir təpənin kənarına çıxdı. Yol, daha doğrusu, cığır təzəcə yandırılmış makidən keçirdi. Burada torpağa elə bil ağımtıl kül səpələnmişdi və adda-budda yerlərdə kolluqlar, bəzən isə böyük gövdəli ağaclar alovdan qarsalanıb qaralmışdı; yarpaqları tökülb çılpaqlanmış bu kollar və ağaclar ömürlərini başa vurdularına baxmayaraq, hələ də qəmətlərini əyməmiş, dümndüz dayanmışdılar. Yanmış makini görəndə adamın gözünün qabağında qışın ortalarında şimal mənzərəsi gəlib dayanır və şimaldaqı çılpaq, göz işlədikcə uzanıb gedən mənzərə ilə alovun yandırıb qurutduğu bu sahə arasındaki ziddiyət, otafdakı gözəl, yaşılı yerlərə baxanda adama daha qəməgin və hüznü görünürlər. Ancaq Orso bu mənzərəyə tamaşa etdikcə, öz vəziyyətində, doğrudan da, əhəmiyyətli olan yalnız bir xüsusiyyəti görürdü: belə kol-kossuz, çılpaq torpaq sahəsi heç bir pusqunu gizlədə bilməzdii və qalın kolluqdan çıxıb onun sinəsinə tuşlanmış tūfəngin lüləsini görərkən qorxuya düşən adam kimi indi də yaşıllıq və sulu vahəni xatırladan hamar torpaq sahəsi onun gözləri qarşısında uzandıqca uzanıb gedirdi. Yandırılmış makidən sonra əkilmış, beçərilmiş torpaq sahələri, yerli adətə uyğun olaraq adamın sinəsinə kimi boy verən daş divarlar, çəpərlənmiş yerlər gelirdi. Cığır həmin bu çəpərlənmiş yerlərin arasından keçirdi; orada-burada pərakəndə halda əkilmış nəhəng şabalıd ağacları bir az uzaqda qalın meşənin olduğunu xəbər verirdi.

Enişin kələ-kötürlüyü Orsonu atdan düşməyə vadar etdi, buna görə də o, cilovu atının boynuna ataraq cəld yere sıçradı və külün üstüylə süründü; Orso yolun sol tərəfində, bu çəpərlənmiş, daş hasar-lara alınmış yerlərin birindən iyirmi beş addım aralıda olarkən üzboz tərəfdə, əvvəlcə onun üstünə tuşlanmış tūfəngin lüləsini, sonra isə divarın arxasında gizlənmiş bir baş gördü. Ona tuşlanmış tūfəng aşağı endi və o atəş açmağa hazır olan Orlanduçcionu o saat tanıdı. Orso dərhal uzanıb müdafiə vəziyyəti aldı və onların hər ikisi üzüsto uzanaraq bir neçə saniyə bir-birlərinə elə həyəcanla baxırdılar ki, belə anlarda on cəsur adam da ölmək, yaxud öldürmək hissini keçirir.

— Əclaf qorxaq! — Orso bərkdən dedi...

O sözünü axıra kimi deməyə macal tapmamış Orlanduçcionun tūfənginin ağızından püşkuron alovu gördü və demək olar ki, elə həmin anda soldan, cığırın o biri tərəfindən ikinci bir atəş açıldı; atəş açan adamın kim olduğunu o qətiyyən görməmişdi və həmin adam tamamilə ayrı bir divarın dalından atəş açmışdı; Gullərin ikisi də döymüşdi: biri Orlanduçcionun atlığı güllo idi ki, Orso həlo nişan

almağa macal tapmamış onun sol qolunu dəlib keçmiş, o biri gülə isə Orsonun pałtarını deşib sinəsinə doymışdı; ancəq gülə xoşbəxtlikdən onun stilctinin tiyəsinə deyib yuxarı hissəsini yastılatmış və Orsonu yüngülce zədələmişdi. Orsonun sol qolu taqetsiz haldə ombrasına düşdü və tüsənginin lüləsi bir anlığa aşağı cndi; ancəq Orso lüleni dərhal, cəld qaldırdı və tüsəngi sağ olinə götürdü, Orlanduççioya atəş açdı. Yalnız gözlərinə qədər görünən düşmənin başı divarın dalında yox oldu. Orso sola tərəfə çevrilərək ikinci güləni tüstünün içində ancəq seçdiyi adama boşaltdı. Bu insan fiquru da yoxa çıxdı. Gülələrin dördü də bir-birinin ardınca gözlonılməz dərəcədə sürətlə açıldı, hətta məşq edən əsgərlər də belə qısa intervalla atəş aça bilməzdilər. Orsonun axırıncı ateşindən sonra hər tərəf sakitliyə qərq oldu. Onun silahından çıxan tüstü yavaş-yavaş göyə qalxırdı; divarın arxasında heç bir hərəkət hiss olunmur, oradan heç bir hənerti gəlmirdi. Əgər Orsonun qolunda hiss etdiyi ağrı olmasaydı, o deyərdi ki, elə indicə atəş açlığı adamlar onun xəyalında dolaşan kabuslar idi.

Atışmanın ikinci dəfə gözlöyən Orso makidə yanıb qarsalanmış ağaclarдан birinin arxasına keçmək üçün bir neçə addim atdı. Bu sığınacağın arxasında o tüsəngini dizlərinin arasında tutdu və yenidən cəld doldurdu. Bununla belə, sol qolu son dərəcə əziyyət verir və elə bil ki, qolundan böyük bir yük asılmışdı. Onun rəqiblərinə nə olmuşdu? O bunu hələ başa düşə bilmirdi. Qaçsaydırılar, yaralansayılar yəqin ki, bir səs eşidilər, heç olmazsa tərpenərdilər və yarpaqlar tərpenər, xışlı eşidilərdi. Ölmüşdülərmi, yoxsa divarın arxasındaki sığınacaqda gözloyırdılar ki, Orsoya yenidən atəş açsınlar? Belə bir anlaşılmazlıq içinde qolunun gücünün getdikcə azaldığını hiss edən Orso sağ dizini yero qoydu, daha doğrusu, dizini dayaq edib yaralı qolunu o biri qolunun üstünə, tüsəngini isə hazır vəziyyətdə saxlamaq məqsədilə yanmış ağacın gövdəsindəki budaqlardan birinin üstüne qoydu. Barmağı tətikdə, gözünü divara zilləmiş, kiçik bir hənerti yəqin kılınmış Orso bir neçə dəqiqə səssiz-səmirsiz haldə yerindən tərpenmodi; bu bir neçə dəqiqə onun üçün sanki yüz il qədər uzun çəkdi. Nehayət, arxa tərəfdən, lap uzaqdan bir haray eşildi və çox çəkmədi ki, yaxınlıqdakı təpənin üstündən bir it ox sürüatile aşağı enib onun qarşısında quyuğunu bulayaraq dayandı. Bu quldurların yoldaşı və təlim keçdikləri Brusko idi və yəqin ki, sahibinin gəlisi xəbər vermək üçün götürülmüşdü; bunu da deyək ki, Orso bu gelişinə indiyə kimi heç vaxt belə səbirsizlikle gözləməmişdi. İt burnunu havaya qaldırdı, yaxınlıqdakı hasara tərəf çevirdi və havanı

narahatlıqla iyladı. İt birdən sakitcə zingildədi, bir sıçrayışla divarın üstündən tullandı və demek olar ki, elə həmin dəqiqə də divarın üstüne qalxdı və dayandığı yerdən Orsoya diqqətlə baxıb töccüblü gözlərlə elə ifadə etdi ki, belə töccübə yalnız it edə bilər; sonra burnunu havaya tutub iyladı; o bu dəfə o biri tərofə çevrilib iyladı və yenə divarın arxasına tullandı, quyuğunu ayaqları arasına sıxıb gözlərini Orsodan çəkməyərək müəyyən məsafə qət edənə kimi yavaş addımlarla ondan aralındı; yalnız bu vaxt süret götürürək, demek olar ki, bir az bundan əvvəl topədən endiyi sürotle de həmin təpənin üstüne qalxdı və orada, enişin kolə-kötür olmasına baxmayaraq sürətlə ireliləyən bir adamla qarşılaşdı.

— Gəl yanımı, Brando! — səsinin ona çatacağına əmin olan Orso qışkırdı.

— Ey! Ors Anton! Siz yaralısınız? — təngnəfəs olan Brandolaçio ondan soruşdu. — Bədənidən, yoxsa, ayaqlarından?

— Qolumdan.

— Qolundan? Bunun eybi yoxdur. Bəs, o birisi?

— Deyesen onu vurmuşam.

Brandolaçio, itinin ardınca yaxındakı hasara tərəf qaçıdı və hasarın dalına baxmaq üçün əyildi. Sonra papağını başından götürürək dedi:

— Senyor Orlanduççioya eşq olsun! — dedi və Orsoya tərəf çevrilərək onu təntənəli, ciddi surətdə salamladı:

— Bax, mən təmiz iş buna deyirem!

— O hələ diridir? — çətinliklə nefəs alan Orso soruşdu.

— Eh! Haradan! Onun gözüne vurdugun gülə ilə dərdi həddindən çox artıb; həmin gülə onun gözündə hələ çox qalacaqdır. Madonnanın qanına and olsun, amma ne deşik açmışan?! Əla silahdır, vallah! Neçə çaplıdır? Bu, adamın beynini dağdır! Bilirsən, Ors Anton, mən “Part!-ı eşidəndə öz-özümə dedim: — Lənət şeytana! Mənim leytenantımı o biri dünyaya göndərdilər. Sonra isə “Gup! Gup!”-u eşitdim. Ah! — dedim, ingilis silahı öz sözünü dedi: o cavabını verdi... Hə Brusko, məndən daha nə isteyirsin?

İt onu o biri divarın yanına apardı.

— Daha buna sözüm yoxdur! — töccüblənmiş Brandolaçio ucadan dedi. İki güləyən iki nofər! Əla! O saat görünür ki, barış bahadır, siz onu nahaq yerə sərf etməmişsiniz.

— Allah xatirinə, de görek orada nə var? — Orso soruşdu.

— Hə! Bu boyda zarafat etmə görək, mənim leytenantım! — Ov quşlarını vurub atırsınız yere, isteyirsiniz ki, başqları gəlib onları sizin

üçün yiğsinlar... Bu gün vəkil Barricininin çərəzi çox məzəli olacaqdır. Təzə ət istəmirsən, budur bax! Bəs indi vərəsəlik kimə çatacaqdır?

— Necə! Vinçello da ölüb?

— Gülle dəyən kimi! *Salute a noi!*<sup>1</sup> Yaxşı cəhətiniz burasındadır ki, siz onlara çox əzab vermirsiniz. Yaxın gelin, baxın, Vinçentello: o hələ də dizi üstdədir, başını isə divara dayayıb. Bu vəziyyətdə belə deyirlər: Daş kimi yatıb. Yazlıq!

Orso başını dəhşətlə arxaya çevirdi.

— Əminsem ki o ölüb?

— Siz Sampyro Korsو kimisiniz, özünüz də gulləni heç vaxt boş yerə atmırıınız. Görürsünüz, orada... sinədə... sol tərəfdə? Yadınızdadırırmı, Vaterloo döyüşündə Vinçilioneypə də gülle elə belə dəymışdı. İnanıram ki, gülle onun ürəyindən çox aralı dəymeyib. İki nəfərə iki gülle! Ah! Daha bundan sonra mən elimə silah alıb atmaram! Hər qardaşa bir gülle!.. Əger üçüncü gulləni atsaydın, atalarını da öldürərdin... o qalsın gələn dəfəyə... Amma ne vurmusan, Ors Anton!.. Düzünü desək, mənim kimi ığid oğlan heç vaxt iki gülleyə iki nəfər jandarmı öldürə bilməz!

Quldur danışa-danışa Orsonun qoluna diqqət yetirir və öz stileti ilə onun köyneyinin qolunun ağızını kəsirdi.

— Eybi yoxdur, — dedi. — Bax bu pencək madmuazel Kolombaya iş verocəkdir... Aha! Mən nə görürəm? Yox, siz yəni bu qədər igid-siniz?! Barmaqlarınızı tərpəşdirin görün... Çəçələ barmağınızı dişlə-yəndə mənim dişlerimi hiss edirsinizmi?.. Çox yox?.. Ola bilər, bunun eybi yoxdur. İcazə verin cib dəsmalınızı və qalstukunuuzu götürürüm... Bu pencəkdon sizo daha pencək olmaz... Təsəvvür edin ki, onu itirmişsiniz... Hansı şeytan sizi belə gözel geyindirib? Toya gedirsiniz, nedir?.. Orada bir qurtum şərab için, heç olmazsa... Bəs özünüzlə nə üçün mehtərə götürməmişsiniz? Heç korsikalı da evdən mehtərəsiz çıxar?

Sonra sarğını bir anlığa dayandırıb ucadan deyir: — İki gülle! İkisi də meyit düşüb!.. Baxarsınız, keşis buna ay gülecek ha... a... a!.. İki gülle! Aha! Bu balaca tisbağa Şilina da buradadır ki?!

Orso susmuşdu. Sifoti ölü rəngində idi və bütün bodonı əsirdi.

— Şili, — Brandolaçio bərkdən dedi, — get bu divarın dalına bax. Hə, nə oldu?

<sup>1</sup> *Salute a noi* — “O ölmüşdür!” ifadesinin yerinə işlənən adınidır və bu, ölümün doqıq olduğunu bildirir. (*Müəllifin qeydi*.)

Uşaq bir ənivayla divarın üstünə dırmaşdı və Orlanduçionun cəsədini görən kimi xaç çekdi.

— Bu hələ hamısı deyil, — quldur, sözünə davam etdi, — indi də get ora, bir az uzağa bax.

Uşaq yenə xaç çekdi.

— Bunları siz qınb tökmüşsünüz, dayı? — qız uşağı çəkinə-çəkinə soruşdu.

— Mən! Mən məgər belə xeyirxah bir iş üçün qocalmışam? Belə bir xeyirxah iş mənim haradan əlimdən gelər? Şili, bu, müsyö Orsonun işidir! Ona baş əy, təbrik ele onu!

— Madmuazel bunu görse, çox sevinəcək, — Şilina dedi, — və yaralandığınızı bilse, bərk dilxor olacaqdır, Ors Anton.

— İndisə gedək, Ors Anton! — quldur sarğını qurtarandan sonra dedi, — bax, Şilina atınızı tutubdur. Minin ata və birlikdə Stazzona makisine gedək. Yaxşı məlumat nə varsa orada ala bilərsiniz. Sizi makidə üroyinizi istədiyi kimi müalicə edərik. Müqəddəs İsanın xaçının yanına çatanda atdan düşərsiniz, atınızı Şilinaya verərsiniz, o da gedib madmuazel Kolombaya xəbor çatdırır; nə sözün varsa, nə tapşıracaqsansa yolda deyərsən. Siz bu balaca qızə hor şeyi deye bilərsiniz, Ors “Anton”: onu balta ilə tikə-tikə doğrasalar da, yene dostlarına xəyanöt etməz. Ve incə bir tonla: — Get, yaramaz, — dedi, — səni görmək kilsə belindən vursun, lənətə geləsən, hiyləgor qızı! — Quldurların çoxusu kimi mövhumatçı olan Brandolaçio, uşaqlara xeyir-dua verəndə, yaxud tərif deyəndə onları nəzərləməkdən qorxardı, çünkü hamının bildiyi kimi *annocchiatura*<sup>1</sup> — əsas məğzi olan sehrlili sözler bizim söylədiyimiz xoş niyyətlərin, müvəffəqiyyətlərin əvəzine adətən eks mənada öz bəhrəsini verir.

— Sənəcə, mən indi hara gedim, Brando? — Orso zeif səslə soruşdu.

— Lənət şeytana! Siz seçməlisiniz: ya hobşxanaya, ya makiyə. Ancaq Della Rebbiaların nəslində hələ heç kim həbsxananın yolunu tanımır. Makiyo, Ors Anton!

— Deməli, əlvida, bütün ümidiyərim! — yaralı kədərlə ucadan dedi.

— Ümidiyəriniz? Qoşalüle tüfənglə hələ bundan da artıq iş görmək istəyirdiniz? Ah, bu şeytanlar sizi necə oldu ki, vura bildilər? Görünür, bu hiyləgerin canı itin canından da möhkəmmiş.

— Birinci onlar atəş açdılar. — Orso dedi.

<sup>1</sup> *Annocchiatura* — qeyri-ixtiyari olaraq gözlə, yaxud sözə edilən hipnoz. (*Qeyd müəllifindən*.)

— Doğrudur, yadimdən çıxmışdı... Part! Part! Gup! Gup!.. İkisi də dalbadal, bir əldən!<sup>1</sup>

Bundan yaxşı edən olsa, gedib özümü asaram! Bax siz artıq yohordəsiniz. Yola düşməzdən əvvəl heç olmasa öz işinizi bir az baxın. Dostlarınızla vidalaşmadan ayrılb getmək nezakotsızlık olar.

Orso atını mahmızladı; o, öldürdüyü bədbəxtlərə dünyasında baxmazdı.

— Bax, Orso Anton, — atın cilovunu qamarlayan quldur dedi, — isteyirsinizmi sizinlə açıq damışım? Hə, yaxşı: sizin xatırınız dəymək istəmirəm, ancaq bunların, bu yaxıq cavan uşaqların elə her ikisi də məni yandırı... Üzr isteyirəm, gərək bağışlayasınız... Onlar necə gözəl... necə güclü... necə də cavan idilər!.. Orlanduccio ilə birlikdə neçə dəfə ova çıxmışam... Elə dörd gün bundan əvvəl o özü mənə bir qutu sıqar vermişdi... Lap elə Vincentella, homişə şən, deyib-gülən görərdim onu!.. Doğrudur, siz nə etməliydinizsə onu etdiniz... ancaq, bundan başqa gözəl atmağın var, hayif o güllələrə... sizin intiqam almağınızda mənim əlim olmayıbdır, atmağınızı adam qibto edir... Bilirom ki, haqlısınız; düşmənin ki oldu, gərək onunla haqq-hesabı çürüdəsan. Ancaq Barriçinilər də köhnənin qurdudurlar... Bax onlar da aradan çıxdılar!.. Özleri də ikicə güllo ilə! Bu — əla!

Bələliklə, Barriçinilərə dua oxuya-oxuya Brandoçcio Orsonu, Şilinanı və it Bruskonu tələm-təlosik Stazzona makisinə təref apardı.

### XVIII fəsil

Bununla belə, Orsonun yola düşməsindən azca sonra Kolomba öz keşfiyyatçıları vasitəsilə öyrənəndə ki, Barriçinilər yolda pusqu düzəldiblər, cəhətin andan bərk narahat oldu. O, evi başına götürməsdü: bir iş görmədən mətbəxəndən qonaqlar üçün hazırlanmış otaqlara qaçır, nə iləsə qurdalanır, əli iş tutmur və tez-tez dayanaraq kənddə qeyri adı bir səs, xəber olub-olmadığına qulaq kəsildi. Saat on birə yaxın Pyetrancraya bir atlı dəstəsi daxil oldu; bu, polkovnik, onun qızı, onların xidmətçi qızları və bələdçiləri idi. Onların qəbul edərkən Kolombanın ilk sözü bu oldu: "Qardaşımı gördünüz mü?".

<sup>1</sup> Əger Della Rebbianın vurduğu iki gülleyə şübhə edən bir nəşər ovçu tapılarsa, mən ona məsləhət görürəm ki, Sartənə getsin, orada həmin bu şəhərin lütfkar və leya-qətli sakinişindən biri silahı bırollı, sol əlilə tutub ataraq toxmının buna bənzər toh-lükəli bir veziyətdən necə çıxdığını ona danışa bilər. (Qeyd müəllifindir.)

Sonra bələdçidən saat neçədə yola düşdüklerini soruşdu və bələdçinin cavablarından Kolomba başa düşə bilmirdi ki, necə olub ki, onlar Orsoya rast gelməyiblər?..

— Bəlkə sizin qardaşınız yuxarı yol ilə keçib gedib? — Bələdçi dedi. Biz hamımız aşağı yolla gelmişik.

Ancaq Kolomba başını fırladı və yeni suallar verirdi.

Təbiötən sərt olmasına baxmayaraq, zəif cəhətinə əcnəbilerdən tamamile gizlətmək xatırınə onun sərtliliyi, möğrurluğu hesabına daha qabarıq şəkilde nəzərə çarpırdı. Narahatlığını gizlətmək ona müyəssər olmadı və az keçmədi ki, bu narahatlığını o, polkovniklə və xüssəsilə, belə bir bədbəxt sonluqla noticələnən barışığa cəhd göstərildiyini dediyi miss Lidiya ilə bülüdü. Miss Nevil həyəcan keçirirdi, hər tərəfə çapar göndərmək isteyirdi, atası isə ata minib bələdçinin köməyilə Orsonu axtarmağı təklif edirdi. Qonaqların toşviş keçirməsi Kolombaya ev sahibəsi kimi nə edəcəyini xatırladı. O özünü zorlayıb gülümşədi, polkovnikə süfrəyə oturmağı təklif etdi və qardaşının yubanmasının səbəbini izah etmək üçün min cür ağılabatan bəhanələr getirdi. Qadınları bu narahatçılıqdan qurtarmaq məqsədilə polkovnik özü də bir kişi kimi fikrini söylədi.

— Mərc gəlirəm, — o dedi, — yəqin Della Rebbianın qabağına ov çıxıbdır; o, nəfsini saxlaya bilməmişdir və biz onun indicə qayıdır gəldiyini görecəyik, baxarsınız, ov çantası da dolu olacaq. Lənet şeytana! — o, əlavə etdi, — biz yolda dörd güllo səsi eştidik. Atılan gülələrdən ikisi o birilərdən daha bərkdən açıldı və mən qızıma dedim: "Sənində mərc qoşuram ki, ov edən Della Rebbiadır; belə bərk soslanan ancaq mənim tüsəngim ola bilər".

Kolombanın rəngi saraldı və ona diqqətlə baxan miss Lidiya polkovnikin fərziyyəsindən sonra Kolombanın fikrinin hansı gümanlara getdiyini asanlıqla başa düşdü. Bir neçə dəqiqə sükütdən sonra Kolomba bərk səslənən gülələrin əvvəlcəmi, yoxsa, əvvəvkilərdən sonramı açıldığını cəld soruşdu. Ancaq nə polkovnik, nə onun qızı, nə bələdçi — bir sözlə, heç kim bu əsas nöqtəyə fikir verməmişdi.

Bir saat keçmişdi, ancaq Kolombanın göndərdiyi adamlardan hələ qayıdır gələn yox idi; Kolomba bütün cüretini toplayıb qonaqları tekidlo süfrə başına səslədi; ancaq polkovnikdən başqa heç kimin boğazından tiksə keçmədi. Meydançadan azacıq səs eşidilən kimi Kolomba pəncərəyə qaçır, sonra qəmli-qəmli qayıdır əvvəlki yerində oturur və daha da qəmli halda özünü zorlayaraq uzun-uzadı araya

çökən sakitliyi pozan və heç kimin qətiyyən diqqət yetirmədiyi mənəsiz səhbətlərə başlayırdı.

Birdən-birə dördnala çapan at ayaqlarının səsi eşidildi.

— Ah! Bax, bu dəfə gələn qardaşındır! — Kolomba yerindən qalxaraq dedi.

Ancaq Orsonun atının üstündə Şilinanı görən Kolomba ürəkparçalayan, dəhşətli bir səslə qışqırdı:

— Qardaşım ölübdür!

Polkovnikin stəkanı əlindən düşdü, miss Nevil bağırdı, hamı qapıya qaçıdı. Şilina sıçrayıb atdan düşməyə macəl tapmamış Kolomba onu quş kimi qaldırıb yerə qoydu; o, qızçığazı elə sixmişdi ki, qızçığaz az qalırdı ki, boğulsun. Uşaq onun dəhşətli baxışını dərhal başa düşdü və elə o saat "Otello" operasından xorun ilk sözünü dedi: "O diridir!" Kolomba onu daha boğmadı və Şilina pişik cəldliyilə yere düşdü.

— Bos o birilər? — Kolomba boğuq səslə soruştı.

Şilina şəhadət və orta barmaqlarını cütleyib xaç çevirdi. Elə həmin dəqiqə Kolombanın ölü rəngi çəkilmiş sifətinə qızartı gəldi. O, alovlu baxışını Barricinilorin evinə yönəltdi və gülümseyərək qonaqlara dedi:

— Gedeyin kofe içeyin!

Quldurların göndərdikləri qasidin deməyə sözü yox idi. Onun yerli Korsika ləhcəsində danışdığını Kolombanın olduğu kimi italyan dilinə tərcümə etməsi, sonra isə italyan dilindən miss Lidiyanın ingilis dilinə tərcüməsi, polkovnikin dəfələrlə lənet söyləməsinə, miss Lidiyanın isə dərindən köks ötürməsinə səbəb oldu; ancaq qızçığaz danışdıqca Kolomba könülsüz qulaq asır, əlindəki Dəməşq salfetini az qalırdı ki, cırıb tike-tike etsin, çünki Şilinanın dediyinə görə, Brandolaçcio deyirmiş ki, yara qorxulu deyilmiş, qızçığaz isə yaranı başqa cür görmüşdü. Şilina sözünün axırında Orsonun ona yazmaq üçün kağız göndərməsini bərk-bərk tapşırıǵımı söylədi və bacısına evdəki xanımı — əger o indi evdədirse — ondan məktub almayıncı bir yana buraxmamağı təkidlə bildirdi; — Onu en narahat edən, — qızçığaz əlavə etdi, — bu idi; — mən yola düşüb gelirdim, ancaq o səsləyib məni yoldan qaytardı və bu tapşırığı yadımdan çıxarmamaga xatırlatdı. O, bunu düz üç dəfə tekrar elədi.

Qardaşının bu göstərişini eşidəndən sonra Kolomba yüngülə gülüməsdi və gözlerinin yaşını sel kimi axıdan ingilis qızının əlini

bərk-bərk sıxdı və miss Lidiya səhbətin bu hissəsini atasına tərcümə etməyi lazım bilmədi.

— Hə, deməli, siz mənimlə qalacaqsınız, mənim əzizim, — Kolomba miss Nevili qucaqlayaraq ucadan dedi, — və mənə kömək edəcəksiniz.

Sonra o, şkafdan bir yiğin köhnə ağ parça çıxarıb ortaya tökdü, sarğı və yaranın üstüne qoyulan tiftik hazırlamaq üçün onları kəsib doğramağa başladı; onun par-par parıldayan gözlərini, od tutub yanan qayğıkeş və soyuqqanlı sifətini görərkən qardaşının yaralanmasından narahat olduğunumu, yoxsa düşmənlərinin ölümüne sevin-diynimi demek çətin idi. O gah polkovnikə çay süzür, qehvə hazırlamaqda qeyri-adi istedadə malik olduğunu tərifləyir, gah miss Nevile və Şilinaya iş tapşırır, sarqları tez-tez tikib qurtarmaq, yumurlayıb hazır saxlamaq üçün onlara dil tökürdü. O, Orsonun yarasının ona böyük eziyyət verib-verməməsini iyirmi dəfədən artıq soruştmuşdu. Əlindeki işini şirin yerində saxlayıb polkovnikə dedi:

— İki nəfər kişi, özləri də cəsur, necə dəhşətli.. O isə tək, yaralı, birləlli vuruşub... Hər ikisini də öldürüb. Necə igidlik, polkovnik! Qəhrəmandır, elə deyilmə? Ah! Miss Nevil, sizin ölkəniz kimi sakit bir ölkədə yaşamaq necə də xoşbəxtlikdir!.. Elə bilirom ki, siz mənim qardaşımı hələ yaxşı tanımırısz!.. Men axı ona demişdim: "Qırğı qanadlarını herəkətə gətirəcəkdir!" Onun sakit görkəmi sizi aldadıb... Bu da ona görədir ki, o sizin yanınızdadır, miss Nevil... Ah! Sizin onun üçün necə tikdiyinizi kaş görəydi!.. Yaziq Orso!

Miss Lidiya əlindeki işini tamamilə dayandırmış və deməyə söz də tapmırıldı. Atası indiya kimi məhkəməyə nə üçün şikayət edilmədiyini soruştur, məhkəmə memurundan, istintaq vərəqəsindən və Korsikada hələ hüquqi yerini tapmamış başqa məsələlərdən danışındı. Nehayət o, yaralıya siğınacaq kimi verilmiş bu xeyirxah müsyö Brandolaçcionun evinin Pyeteraneradan uzaq olub-olmadığını soruştı və dedi ki, onun özü oraya piyada gedib dostunu görə biler, ya yox?

Kolomba xarakterine xas olan sakitliklə cavab verdi ki, Orso indi bu saat makidədir və bir nəfər quldur da ona qulluq edir. Məhkəmə işçilərinin niyyətini bilməmiş onun görünməsi qorxuludur və bu ona böyük xəter yetirə biler.

— Xüsusiələ, müsyö polkovnik, yadınızda yaxşı-yaxşı saxlayın ki, — Kolomba deyirdi, — siz özünüz dörd gülə səsi eşitmışsiniz və siz özünüz mənə dediniz ki, ikinci atan Orso olub.

Polkovnik nə edəcəyini bilmir, onun qızı derindən ah çökərək tez-tez köksünü ötürür və gözlərinin yaşını silirdi.

Gün günortadan xeyli keçmiş qəmli, matəmlı mərasim dəstəsi kəndə daxil oldu. Vəkil Barriçininin evinə onun uşaqlarının meyitlərini gətirdilər; meyitlərin hər birini ayrı-ayrı, qarniüstə qatırların üstünə atmışdilar və qatırların yuyənindən bir nəfər kəndli tutmuşdu. Bir dəstə avara isə tamaşaçı sıfətələ bu qəmli, matəmlı mərasimi müşayiət edirdi. Belə işlərdə, adətən, hamidan gec gəlib çıxan jandarm işçiləri də onların arasında gözə dəyirdilər və bələdiyyə reisi-nin köməkçisi əlini göyə qaldırıb tez-tez təkrar edərək belə deyirdi: "Görəsen müsyö prefekt nə deyecəkdir?" Bir neçə arvad – Orlanduçcionun dayəsi də onların arasında idi – saçlarını yolur və səs-səsə verib vəhşi kimi ulaşırıldalar. Ümidiyi itirmiş, lal kimi donub yerində qalmış bir nəfər kişi hamının diqqətini yanlıqlı-yanlıqlı ağılaşışb şivən qoparanlardan daha çox özüncə cəlb edirdi. O özünü bir cəsəddən ayırib o biri cəsədin üstünə salan, onların toz-torpağa batmış başlarını qaldırıb göyərmiş dodaqlarından öpən, artıq soyumuş bədənlərini qucaqlayan, sanki onları yoldakı kələ-kötürlükde silkələnməkdən saxlamağa çalışan bədbəxt ata idi. Bir de göründün ki, o bir söz demək üçün ağızını açıb, ancaq onun açılmış ağızından nə qışkırtı çıxırı, nə də bir səs. Gözlorunu hemişə cəsədlərə zillədiyindən yoldakı daşlara, ağaclarla və qabağına çıxan adamlara toxunur, səndirleyir, ayaqları bir-birinə dolaşırı.

Mərasim Orsonun evinin qabağına çatanda arvadların acı oxşama və kişilərin lənət səsləri daha da gücləndi. Rebbiaçı çobanlarım bir neçəsi öz şadyanalıqlarını bildirmək istəyəndə onların rəqiblərinin qəzəbi coşdu və "İntiqam! İntiqam!" səsləri bir neçə yerden yüksəldi. Evi daşa basıldılar və Kolombanın, onun qonaqlarının olduqları otağın pencərələrinə tərəf iki dəfə gülə atıldılar, gülələr pencərə tağlarını deşib taxta tilişkələrini qadınların arkasında oturduqları stolun üstünə qədər uçurtdı. Miss Lidiya qorxusundan dəhşətlə bağırdı, polkovnik silahı qapdı və o, tüfongi hazır vəziyyətdə tutana qədər Kolomba evin qapısına tərəf tuşlandı və onu cold açdı. Elə oradaca, hündür astanada ayaq üstə dayandı. Düşmənlerini lənetləmək üçün hər iki əlini qabağa uzadaraq dedi:

– Əclaflar! Qadınların, əcnəbi qonaqlarının üstünə gülə atursınız! Siz korsikalımız? Siz kişisiniz? Siz adamı arxadan vuran oclafsınız, irəli gəlin görüm, men sizdən qorxmuram. Özüm də tekəm, qardaşım uzaqqadır. Vurun məni, vurun qonaqlarımı, siz belə alçaqlığı edə

bilərsiniz... Cürətiniz çatmaz, əclaf qorxaqlarınız siz! Bilişiniz ki, biz intiqam ala bilirik. Gedin, gedin arvad kimi ağlayın və bize təşəkkür edin ki, hələ sizdən artıq qan tələb etmirik!

Kolombanın sosinde və duruşunda nəsə bir amiranəlik və dəhşət vardi; onu astanada görən kimi qorxuya düşmüş dəstə geri çekildi; sanki onun qarşısında uzun qış gecələrində Korsikada hamiya haqqında damışlığı bir dəhşət cin, əcinnə dayanmışdı. Belədiyyə reisi-nin köməkçisi, jandarma işçiləri və bir neçə arvad özlərini bu iki tərəfin arasına atmaq üçün yaranmış qarşıqliqdan istifadə etdilər; çünkü rebbiaçıların çobanları silahlarını artıq hazır tutmuşdular və hamı qorxurdu ki, elo bu saat meydanda qanlı vuruşma başlayacaqdır. Ancaq hər iki tərəf öz başçısından məhrum edilmişdi və burası da vardi ki, öz azgınlıqlarında da qayda-qanunu gözləyən korsikalılar əsas səbəbkarlar olmayan yerde daxili müharibələrdə belə çox nadir hallarda elbəyaxa döyüşə girirlər. Bununla belə, Kolomba öz kiçik destəsinin qarşısını saxladı və:

– Bədbəxt adamları qoyun ağlasınlar, – dedi, – qoy bu qoca öz atını aparsın. Bu qoca tülküni nə üçün öldürürsen axı? Bunun işləməyə heç dişi do yoxdur?! Jyudis Barriçini, avqustun ikisini yadına sal! Öz olinlə içərisində saxta şeylər yazdığını qanlı qeyd dəftərcəsini xatırla! Həmin dəftərcəyo mənim atam sonin borcunu yazmışdı; Həmin borcu sənin oğlanların ödədilər! İndi mən sənə qəbz verirəm, kaftar Barriçini!

Əllərini qoynunda çarpezlayan, nisfrətli gülümşəyən Kolomba meyitlərin düşmənlorının evinə aparıldığı, sonra isə dəstənin yavaş-yavaş dağlılığındığını gördü. O, qapımı örtdü və yemək otağına qayıda-raq polkovnikə dedi:

– Öz həmyerililərimin hərokətinə görə sizdən döñə-döñə üzr istəyirəm, müsyö. Heç ağlıma gəlməzdə ki, korsikalılar içərisində əcnəbi olan evə gülə atsınlar və mən indi öz ölkəmə görə xəcalot çəkirəm.

Axşam miss Lidiya öz otağına girəndə polkovnik onun yanına keçdi və dedi:

– Yaxşı olmazmı ki, hər an satqınlıqdan və qołdan başqa heç nə görmədiyimiz bir ölkəni, hər dəqiqə başımıza gülə sixiləcəğimi gözlədiyimiz bir kəndi elə günü sabah tərk edək?

Miss Nevil bir müddət cavab vermədi və açıq-aşkar aydın idi ki, atasının təklifi onu çıxılmaz vəziyyətdə qoymuşdu. Nəhayət, qız dedi:

— Bu qədər köməyə, təsəlliyyə möhtac olduğu bir anda bu bədbəxt cavan qızı biz nece tərk edə bilərik? Ata, hiss etmirsinizmi ki, belə olarsa biz insafsızlıq etmiş olarıq!?

— Men sizə görə deyirəm qızım, — polkovnik bildirdi, — əgər — bir təhlükə gözləmir, inandırıram ki, ığid Della Rebbianın əlini sıxmadan bu lənətə gəlmış adanı tərk etmək mənim üçün ağır olardı.

— Hə, yaxşı, ata! Holo gözləyək, gördük, onlara bizim heç bir köməyimiz lazımlı deyil, onda gedərik!

— Xeyirxah üroyin var! — deyərək polkovnik qızının alnından öpdü. — Başqasının dərdinə şəriq çıxdığını görəndə səni daha da sevirəm. Qalaq, xeyirxah iş görməkdən heç kim heç vaxt peşmançılıq çəkməz.

Miss Lidiya çarpayısında xeyli qurcalandı, gözlorine yuxu getmədi. Eşitdiyi anlaşılmaz sözlərdən gah elə fikirləşirdi ki, düşmən təref hazırlıq işləri aparır və elə indicə həcum edəcəklər, gah da bədbəxt yaralı haqqında düşünərək ona cələ gəldi ki, o indi bu saat soyuq torpağın üstündə qalıb, bir nəfər quldurdan savayı heç kimdən mərhəmot gözləmir. Qız Orsonu dəhşətli ağrılardan içərisində çapalayan, qanına qeltən olmuş vəziyyətdə təsəvvür edirdi; və qəribəsi bu iddi ki, hər dəfə Orsonu gözlerinin qabağına gətirəndə onu yola düşdükleri anda bağışladığı tilsimi dodaqlarına sıxb öpdüyü vəziyyətdə görürdü... Sonra o, Orsonun ığidliyi haqda düşünür, öz-özünə deyirdi ki, Orso məhz onu da tez görmek xatirinə özünü təzəcə sovuşan dəhşətli təhlükənin ağışuna atmışdır. Bir az da fikirləşəndən sonra qız tamamilə emin oldu ki, Orso məhz onu müdafiə etmək xatirinə öz qolunu güllənin qabağına vermişdir. Orsonun aldığı yaraya görə qız özünü məzəmmətləyir, ancaq bununla o, Orsoya daha da məftun olurdu; əgor o, iki sərrast güllə Kolombanın və Brandolaçcionun gözlərində olduğu kimi onun gözlərində də bu qədər əhəmiyyətli olmasaydı, miss Nevil yəqin ki, deyərdi: — Ne olsun, məger azmı romanların qəhrəmanları belə təhlükəli anlarda bu qədər soyuq-qanlılıq və ığidlik göstərmişlər?

Miss Nevil Kolombanın otağında yerləşmişdi. Şam ağacından qayırılmış, ev adamlarının qarşısında dəyanıb sitayış etdikləri kiçik stolun yuxarısında, müqəddəs palma budağının yanında divardan Orsonun kiçik bir şəkli asılmışdı; Orso, şəkildə kiçik leytenant rütbəsində idi. Miss Nevil şəkli divardan götürdü, uzun müddət ona diqqətlə baxdı və qaytarıb yerindən asmaq əvəzinə yatdığı çarpaçının yanına qoydu. Yalnız dan yeri söküldəndə onu yuxu apardı, oya-

nanda isə gün artıq günorta yerinə qalxmışdı. Gözlerini açanda çarpaçının yanında səssiz-səmirsiz dəyanıb onun oyanmasını gözləyən Kolombanı gördü.

— Hə, madmuazel, yəqin özünüzü bizim kasib evimizdə çox pis hiss etmirsiniz? — Kolomba ondan soruşdu. — Qorxdum ki, sizin gözünüzə heç yuxu gəlməyəcək.

— Ondan bir təzə xəber varmı, mənim əzizim? — miss Nevil yatağında durub oturaraq soruşdu. O, Orsonun şəklini gördü və dərhal dəsmalını onun üstünə atıb gizlətməyə çalışı.

— Xəber var, — Kolomba gülümseyərək dedi və şəkli əlinə alaraq olavo etdi:

— Hə, necə, ona oxşayır? O bundan da gözəldir.

— İlahi! — miss Nevil utanmış halda dedi. — Divardan götürdüm... heç özüm də bilmədim necə oldu... bu şəkli... Məndə hər şeyə əl vurmaq... götürmək... ancaq yerinə qoymamaq adətdir... Qardaşınız necədir?

— Lap yaxşıdır. Jikanto bu gün səhər gəlmişdi, saat dörd olmazdı... məktub getirmişdi... Məktub sizədir, miss Lidiya. Orso mənə yazmayıbdır. Əlbəttə, ünvanda belə yazıb: "Kolombaya". Ancaq aşağısında: "Miss Nevil üçün" qeydi var. Bacılar qısqanc olmurlar. Jikanto dedi ki, o, məktubu çox əziyyətlə yazıbdır. Jikantonun yaxşı xətti var, Orsoya təklif edib ki, o desin, Jikanto da yazsin. Orso razi olmayıbdır. O, məktubu karandaşla yazıb, kürəyi üstə uzanmış halda. Kağızı Brandolaçcio tutub, Orso da yazıb. Qardaşım məktubu yazanda hər an ayağa qalxmağa çalışıb, ancaq hər dəfə də onun qolundan bərk ağrı qalxıbdır. Adamın yazılı gəlirmiş... Jikanto deyirdi. Buyurun, bu da məktub.

Miss Nevil, görünür hər bir ehtiyat ucundan ingiliscə yazılmış məktubu oxudu. Məzmunu belə idi:

"Madmuazel!

Uğursuz taleyə düçər olmuşam; düşmənlərimin nə deyəcəklərini, nə kimi böhtan, iftira qondaracaqlarını deyə bilmərəm. Bunun mənim üçün əhəmiyyəti yoxdur, heç olmasa siz deyilənlərə inanmayın. Sizi gördüğüm gündən ağılsız xülyalara qapılmışam. Öz ağılsızlığını göstərmək üçün bu fəlakot baş verməli idi; mən indi özümü haqlı sayıram. Gələcəkdə məni nə gözlədiyini bilirəm və mən öz taleyimi qarşılayacağam. Mənə bağışladığınız və xoşbəxtlik rəmzi olduğuna inandığım bu üzüyü daha saxlaya bilmirəm. Qorxuram ki, miss Nevil, həmin üzüyü sarsaq əllərə verdiyinizə görə təəssüf

edəsiniz, yaxud daha dəqiq dəsək, qorxuram ki, o mənə gələcəkdə həmişə ağılsız günlərimi xatırlatsın. Kolomba onu siza qaytaracaqdır... Olvida, madmuazel, bu yaxnlarda siz Korsikanı tərk edoçəksiniz və mən siz bir daha görməyəcəyəm; ancaq bacıma deyin ki, mənim siza yenə də hörmətim var, bunu inamlı deyirəm və buna həmişə layiq olmuşam.

O.D.R."

Miss Lidiya məktubu oxumaq üçün üzünü kənara çevirmişdi və onu diqqətlə süzen Kolomba baxışı ilə bunun nə demək olduğunu soruşaraq Misir üzüyünü qaytarıb ona verirdi. Ancaq miss Lidiya başını qaldırmaga cürət etmir, üzüyü diqqətlə, qomlı-qomlı süzür, gah barmağına salır, gah da onu yənidən barmağından çıxarırdı.

— Özizim miss Nevil, — Kolomba dedi, — qardaşımın sizə nə yazdığını mən də bilo bilərəmmi? Öz vəziviyətindən səhhətindən bir şey yazırı? —

— Xeyr... sıfəti qızarış pörtməş miss Lidiya cavab verdi, — o haqda heç nə demir... Onun məktubu ingiliscə yazılib... Xahiş edir ki, atama deym ki... Ümid edir ki, prefekt işləri yoluna qoyacaqdır...

Kolomba bic-bic gülümseyərək çarpayının üstündə oturdu, miss Lidiyanın hər iki əlini öz olinə aldı və adamın qəlbini oxuyan gözlerini onun gözlərinə zilləyərək dedi:

— Xeyirxah olacaqsınız mı? Qardaşımı cavab verəcəksiniz, elə deyilmə? Siz ona heç bir xoşbəxtliyi əsirgeməyəcəksiniz! Məktub gələndə bir anlığa mənde bele bir fikir yarandı ki, sizi oyadım, ancaq, cürət etmədim.

— Çox nəhaq, sehv etmişsiniz, — Miss Nevil dedi, — əgər mənimle əlaqədar bir sözü vardısa, gerek deyəydin...

— Mən ona indi məktub göndərə bilmirəm. Prefekt gelibdir və Pyetranera onun adamları ilə doludur. Sonrasına baxarıq. Ah! Əger mənim qardaşımı tanışdınız, miss Nevil, siz onu mənim kimi sevərdiniz... O, necə də xeyirxahdır! Necə cəsurdur! Birçə onun nə cədiyini düşünün! Tek, iki nəfərə qarşı, özü də yaralı!

Prefekt qayıtmışdı. Bələdiyyə rəisiinin köməkçisinin verdiyi təcili məlumatə əsasən voltijerlərin və jandarm nümayəndələrinin müşayiətilə gələn prefekt özü ilə kral prokurorunu, onun köməkçisini və təzəcə baş vermiş, daha doğrusu, eslen pyetraneralı olan iki ailə arasında qisas, intiqam alma ilə nəticələnən fəlakəti tədqiq etmək məqsədilə başqa nümayəndələri də özü ilə getirmişdi. Gəlişindən azca sonra o, polkovnik Nevil və onun qızı ilə görüşmüş və baş vermiş fəlakətin başqa istiqamət yönəlcəyindən qorxduğunu da onlardan gizlətməmişdi.

— Bilirsiniz ki, — o dedi, — döyüş yerində heç bir şahid olmamışdır və bir də bu iki bədbəxt cavanın igidliyi və məharəti haqqında o qədər söz-

söhbət gezir ki, müsyö Della Rebbianın onları tek öldürdüyüñə heç kim inanmır və hamı deyir ki, bu işdə ona sığınacaq verən quldurların da əli vardır.

— Bu ola bilmez! — polkovnik ucadan dedi. — Orso Della Rebbia olduqca alicənab adamdır, buna mən zəmin oluram.

— İnanıram, — prefekt bildirdi, — ancaq kral prokuroru (bu ağalar çox şübhelenirlər), görünür, onun tərəfini saxlamaq niyyətində deyildir. Onun əlində bizim dostumuzun heç də xeyrinə olmayan bir senod vardır. Bu, Orlanduççoya xitabən yazılmış, onu duelo çağırın, hədə-qorxu ilə dolu məktubdur... məktubda duelin yeri, vaxtı-saatı da göstərilir... və bu dueli prokuror əvvəlcədən qurulmuş pusqu kimi başa düşür.

— Dediiniz Orlanduçcio, — polkovnik dedi, — belə bir nezakətli adamla vuruşmayı rədd etmişdir.

— Bu burada adət deyildir. Burada pusqu qururlar, bir-birini arxadan vururlar; bax; bu ölkənin adəti beledir. Doğrudur, onun xeyrinə olan əsaslı bir ifadə vardır; bir nəfər qız uşağı təsdiq edir ki, o dörd gülə səsi eşitmışdır, həmin atılan gülələrin iki axırncısı əvvəlkilərdən daha berk səslenmişdir, bu da onu sübut edir ki, axırncı gülələr müsyö Della Rebbianın tüsənginə oxşayan daha böyük çaplı tüsəngdən atılmışdır. Bədbəxtlikdən həmin qız uşağı qetidə iştirak etməsindən hamının şübhələndiyi quḍurlardan birinin qohumudur və görünür, nə demək lazımlığı, necə danışlığı ona əvvəlcədən öyrədiblər.

— Müsyö, — burnunun ucuna kimi qızarmış miss Lidiya onun sözünü yarımcıq kəsdi, — gülələr açılında biz yolda idik və biz özümüz də eyni şeyi eşitdik.

— Doğrudan? Bu, çox əhəmiyyətlidir. Bəs siz, polkovnik, siz də həmin şeyi müşahidə etdinizmi?

— Bəli, — miss Nevil cəld cavab verdi; — mənim atam silah serrafıdır, — o dedi: — Bax, müsyö Della Rebbia mənim tüsəngimdən atır.

— Sizin tanığınız gülə səsleri yəqin əminsizizmi ki, axırncı atılan gülələr idi?

— He, axırncı gülələr idi, elə deyilmə, ata?

Polkovnikin bir o qədər də yaxşı yaddaşı yox idi; ancaq hər ehtimala qarşı öz qızının fikrinin əksini demək istəmədi.

— Polkovnik, bu haqda kral prokuroruna təcili danışmaq lazımdır. Yerdə qalanı isə biz bu axşam gələcək cerrahdan gözləyirik; o, cəsədləri yaracaq və yaraların doğrudanmı haqqında danışdığımız silahdan atılıb-atılmadığını teyin edəcəkdir.

— Həmin silahı Orsoya mən özüm vermİŞəm, — polkovnik dedi, — və onu dənizin dibində atsalar yenə səsindən tanıyaram... Yəni... İgid

oğlan! Şadam ki, o silah onun əlində olubdur; çünki mənim "Mantonum" olmasayı, onun bu hadisədən necə sağ çıxa biləcəyini heç cür ağlıma sığışdırıa bilmirəm.

## XIX fasil

Cərrah bir az gec gəldi. Yolda onun başına hadisə gəlmİŞdi. O, Jio-kanto Kastrikoniyə rast gəlir, Jiokanto çox böyük nəzakatla ondan bir nəfər yaralıya kömək göstərməsini təkidlə tələb edir. Onu Orsonun yanına getirdilər və Orsonun qoluna ilk sarğını elə hekimin özü qoyur və bundan sonra quldur onu uzaq bir yere yola salmalı olur; yolda, söhbet esnəsində o, çox əhəmiyyətli məsələlərə toxunur, Piz universitetinin ən görkəmli professorlarından birinin onun ən yaxın dostlarından olduğunu hekime danışır.

— Həkim, — ilahiyyatçı hekimdən ayrırlarkən demişdir, — siz mənə çox böyük köməklik göstərdiniz; bunun üçün də size xatirlatmağı zoruri sayıram ki, həkim özü də kəhin kimi təvəzükər olmalıdır. (O, yolda əlindeki tüsənglə hara gəldi atoş açmışdır). Siz harada görüşmək şərəfinə nail olduğumuz yeri unutmuşsunuz. Əlvida, sizinlə tanış olmağırma şadam.

Kolomba cəsədlər yanlarkən polkovnikdən orada iştirak etmesini xahiş etdi.

— Qardaşımın tüsəngini heç kim sizin kimi tanımır, — Kolomba dedi, — və sizin orada olmağınız çox lazımdır. Bundan başqa, burada o qədər yaramaz adamlar var ki, öz mənafeyimizi müdafiə edən olmasa, özümüz böyük tehlükə qarşısında qoymuş olarıq.

Miss Lidiya ilə tək qalan Kolomba baş ağrısından bərk şikayətləndi və kəndin ətrafına gəzməyə çıxmağı ona təklif etdi.

— Təmiz hava mənə kömək edər, — dedi, — çoxdandır ki, təmiz hava ilə nəfəs almırıam!

Yolda gəzə-gəzə o, ingilis qızına öz qardaşından danışındı; bu mövzu miss Lidiya üçün çox maraqlı olduğundan o, Pyetraneradan xeyli aralandıqlarına da fikir verməmişdi. Gündün artıq batmaqdə olduğunu görəndə miss Lidiya Kolombaya geri qayıtmayı təklif etdi. Kolomba kəsə yolu tanıydırdı, onun dediyinə görə, qayıdanda yolları çox qısa olacaqdı və buna görə də onlar goldikləri yoldan çıxıb gedиш-gelişi çox az olan başqa bir yola düşdülər. Çox keçmədi ki, o elə bir sort yamacla durmaşmağa başladı ki, ayaq üstə özünü güclə saxlayaraq bir əlilə həmişə ağacların budaqlarından yapışır, o biri əlilə miss Lidiyanı öz ardañca çəkirdi. On beş dəqiqə belə əzablı yoxuşa getdiķdən sonra onlar ətrafi mərsin və ayıqulağı kol-

ları ilə əhatə olunmuş kiçik bir meydançaya çıxdılar; iri qranit parçaları meydançanın ortasında sanki yeri deşib baş qaldırmışdı. Miss Lidiya bərk yorulmuşdu, kənd həle görünmürdü və hava demək olar ki, tamamile qaralmışdı.

— Bilirsinizmi, əzizim Kolomba, — o dedi, — qorxuram ki, yolu azaq. — Qorxmayın, Kolomba cavab verdi. — Həmişəki kimi irəli, irəli getmek lazımdır, arxamca gəlin.

— Ancaq sizi inandırıram ki, sehv edirsınız; kənd bu tərofda ola bilmez. Sizinle mərc gəlirəm ki, biz getdikcə kənddən uzaqlaşırıq, kənd bizdən arkada qaldı. Lap uzaqda görünən işıqlara bir baxın, Pyetranera elə ora özüdür ki var.

— Mənim əzizim, — Kolomba həyəcanla dedi, — siz haqlısınız, ancaq buradan iki yüz addımlıqda... bu makidə...

— Hə, nə var ki orada?

— Mənim qardaşım oradadır; razi olsanız men onu görə bilerəm, bağrıma basıb öpərem.

Miss Nevil təəccübə ona baxdı.

— Men Pyetraneradan çıxanda, — Kolomba sözünə davam etdi, — heç özümə fikir verməmişəm, çünki sizinlə bir yerde olmuşam... Yoxsa məni qarabaqara izləyerdilər... Ona belə yaxın olasan, onu görməyəsən?.. Yaxşı, nə üçün menimlə getməyəsiniz və mənim bədbəxt qardaşımı görməyəsiniz? Siz onu nə qədər məmnun etmiş olarsınız!

— Ancaq, Kolomba... bu mənim tərifindən heç də münasib olmaz.

— Başa düşürəm. Siz, şəhər qadınları həmişə nəyinse münasib olduğunu, nəyinse münasib olmadığını düşünürsünüz. Biz, kənd qadınları isə ancaq yaxşı şey haqqında düşünürük.

— Axi indi gecdir?! Bir də, qardaşınız mənim haqqımda nə fikirləşər?

— Fikirləşər ki, dostları onu heç də yaddan çıxarmamışlar və bizim bu hərəketimiz ona yeni cəsaret verər.

— Bəs atam? Heç bilirsınız necə narahat olacaq?!

— O bilir ki, mənim yanımıdasınız... hə, yaxşı! Qorara gəlin ki... Siz bu gün səhər onun şəklinə baxırdınız, — Kolomba bic-bic gülümseyerek əlavə etdi.

— Yox... doğrusu, Kolomba, bacarmaram... Bu quldurlar ki, orada var...

— Hə, nə olsun? Bu quldurlar sizi tanıyrılar, sizin onlarla nə alıb-vereceyiniz? Siz ki onları görmek isteyirdinizi?!

— İlahi!

— Özünüz bilin, madmuazel, bir qərara gəlin. Sizi burada tek qoya bilmərem; kim bilir, nə ola bilər. Ya gedək Orsonu görək, ya kende bir yerdə qayıdaq... Men qardaşımı görəcəyəm... Allah bilir, bir də nə vaxt... Bəlkə də heç...

— Siz nə danışırınzı, Kolomba?.. Hə, yaxşı! Gedək! Ancaq bir dəqiqliyinə... o saat da geri qayıdacağıq! Kolomba onun əlini sıxdı və cavab vermədən qabağa düşüb elə sürətlə getməyə başladı ki, miss Lidiya ona ancaq çatıldı. Xoşbəxtlikdən Kolomba tez-tez ayaq saxlayır və yol-yoldaşına deyirdi:

— Daha getməyək, onlara xəber göndərmək lazımdır, yoxsa allah ələməsin, qəfil gülleyə rast gələ bilerik.

Kolomba iki barmağını ağızına qoyaraq fit verməyə başladı; az keçmədi ki, haradasa it hündü və quldurların gözetçisi onların sırasında peydə oldu. Bu bizim köhne tanışımız it — Brusko id... O, Kolombanı derhal tamdı və ona bələdçilik etmək məqsədilə qabağa düşdü... Makinin içərisindəki dar cığırarda, kim bilir, neçə dəfə sağa-sola burulandan sonra təpəden-dırnağa qədər silahlılaşmış iki nəfor adam onların qabağına çıxdı.

— Sızsızmı, Brandolaçcio? — Kolomba soruşdu. — Mənim qardaşım hardadır?

— Orada! — quldur cavab verdi. — Ancaq sakitcə gəlin, səs salmayın, o yatrı; başına gələn əhvalatdan sonra birinci dəfədir ki, gözünə yuxu gedib. Doğrudan da düz deyiblər: şeytanın keçdiyi yerden arvad da keçər.

Qızlar ehtiyatla yaxınlaşdırılar və ətrafına alçaq daş hasar çekilib, ilk baxışda nezərə çarpmayan tonqalın yanında, cir-çırpinin üstünə uzadılmış və üstüne yağınlıq örtülmüş Orsonu gördüler. Onun rəngi-rufu sapsarı idi və çotinliklə nəfəs aldığı hiss olunurdu. Kolomba onun yanında oturdu və diqqətlə tamaşa etməyə başladı, əllərini qoynuna qoydu, sanki duaya oturmuşdu. Üzünü yaylığı ilə örten miss Lidiya sıxlıb onun yanında oturdu və hərdən bir başını qaldırıb Kolombanın ciyinlərinin üstündən yaralıya baxındı. On beş dəqiqə heç kim kəlmə kesmedi. İlahiyyatçının işarəsilə Brandolaçcionun onunla birlikdə makinin içərisinə keçməsi miss Lidiyanın böyük təccübünə səbəb oldu, çünki uzunsaqqallılarla və quldurlarla yerli adətin nə demək olduğunu ömründə birinci dəfə öz gözlerile görürdü.

Nəhayət, Orso tərəndi. Kolomba dərhal Orsonun üstüne əyildi, yarası, ağrısı, nəyə ehtiyac olması haqqında sualları yağıdırı-yağıdırı onu öpməyo başladı. Özünü çox yaxşı hiss etdiyini deyəndən sonra Orso miss Lidiyanın Pyetranerada olub-olmadığını və ona məktub yazıb-yazmadığını xəber aldı. Qardaşının üstüne oyılmış Kolomba yol yoldaşını ondan tamamilə gizlədirdi; bundan başqa bir də ki, qaranlıqda Orso baxsaydı da, onu çətin tanıyardı. Kolomba bir eliə miss Nevilin əlini tutmuş, o biri eli ilə de yaralının başını azca qaldırmışdı.

— Yox, qardaş, o sənə gətirmək üçün mənə heç bir məktub vermedim... ancaq siz həmişə miss Nevil haqqında düşünürsüz, deməli, onu çoxmu sevirsiniz?

— Əlbəttə onu sevirəm, Kolomba!.. Ancaq ola bilsin ki, o indi mənə nifret edir!

Bu an miss Nevil əlini çəkib Kolombanın əlindən çıxartmaq üçün cəhd göstərdi, ancaq Kolombanın tutduğu ovu onun əlindən almaq bir o qədər də asan deyildi; onun balaca və zerif əli elə güclü idi ki, bunu biz özümüz dəfələrle öz gözlərimizlə görmüşük.

— Sizə nifret edir! — Kolomba ucadan dedi, — siz belə bir iş görəndən sonra... Əksinə, o sizin haqqınızda çox yaxşı fikirdədir... Ah! Orso, ondan sizə o qədər danışardım ki!..

Həmişəki kimi əl yenə dərtlib çıxməq istədi, ancaq Kolomba onu getdikcə Orsonun lap yaxınlığına çəkirdi.

— Bəs axı, — yaralı dedi, — nə üçün o mənə cavab vermesin?

Təkcə birçə misra... və mənim bəsim idi, razi qalardım.

Miss Nevilin əlini həmişə özünə tərəf dərtan Kolomba bu dəfə daha güclə dərtib onu qardaşının əlinin içinə qoydu. Bu vaxt, o qəhqəhə çəkib güllerək kənara çəkildi və ucadan dedi:

— Orso, indi miss Nevil haqqında pis damışmayın, çünki o, Korsika dilini çox yaxşı başa düşür.

Miss Nevil əlini dərhal geri çökdü və aydın başa düşülməyen bir neçə sözü piçilti ilə dedi.

Orsoya elə goldı ki, yuxu görür.

— Siz buradasınız, miss Nevil? İlahi! Necə cürət edib gəldiniz? Ah! Siz məni xoşbəxt etdiniz!

Və çətinliklə qalxaraq ona yaxınlaşmağa çalışdı.

— Mən sizin bacınızı müşayiət etmişəm... — miss Lidiya dedi, — ona görə ki, onun hara getmosından heç kim şübhələnməsin... — və sonrası, mən özüm də... hər şeyi öz gözümle görmək istəyirdim... Heyif! Burada sizin yeriniz necə də pisdir!

Kolomba Orsonun arxasında oturmuşdu. O, qardaşının başını çətiyalta qaldırıb ona dayaq vermək məqsədilə öz dizlərinin üstüne qoydu. Sonra əllərini Orsonun boynunun ardına keçirdi və miss Lidiyaya işarə etdi ki, yaxına gəlsin.

— Lap yaxına! Lap yaxına! — Kolomba deyirdi, — xəstəyə çox hündürdən danışmaq olmaz. Və miss Lidiya tərəddüd etdikcə, Kolomba onun olindən tutub elə yaxın oturtdu ki, onun paltarı Orsoya toxundu və həmişəki kimi hələ də əlində tutub saxladığı əli isə bu dəfə yaralının ciyinin üstündə qorar tutmuşdu.

— Belə daha yaxşıdır, — Kolomba şən tərzdə dedi, — makidə, düşərgədə... belə gözəl bir gecədə, elə deyil, Orso?

— Bəs necə! Füsunkar gecədir! — Orso dedi, — mon bu gecəni heç unutmayacağam!

— Yaranız yeqin bərk ağriyir, hə? — miss Nevil soruşdu.

— Mən daha ağrı hiss etmirəm və buradaca ölmək istərdim. Ve onun sağ əli hələ də Kolombanın əlində osir kimi qalmış miss Lidiyanın əlinə yaxınlaşdı.

— Sizi gərək mütləq ele yerə aparsınlar ki, orada sizə lazımi qayğı göstəriла bilsin, müsyö Della Rebbia, — miss Lidiya dedi. — Görəndə ki, sizin yeriniz son dərəcə belə pisdir... burada, açıq havada belə mənim gözümə yuxu getməz...

— Sizinle görüşməkdən qorxmasaydım, miss Nevil, mən Pyetraneraya qayıtmağa çalışır və özümü ədalət məhkəməsinə təslim edərdim.

— Bos onunla görüşməkdən nə üçün qorxursunuz, Orso? — Kolomba soruşdu.

— Mən sizə qulaq asmadım, miss Nevil... indisə sizinlə görüşə bilməzdim.

— Bilirsınızmı, miss Nevil, siz mənim qardaşımı nəyə istəsəniz təhrik edə bilərsiniz! — Kolomba gülerək dedi. — Mən sizə görüşməyə imkan verməyəcəyəm.

— Ümid edirəm ki, — miss Nevil dedi, — bu bədbəxt hadisə tezliklə aydınlaşacaq və siz daha heç nodon qorxmayacaqsınız... Yola düşüb Vetenə qayıdanda bilsəm ki, əvv olunmuşsunuz, qanun dairesində hərəkət etdiyiniz igidilik kimi qiymətləndirilib, mən də çox razi qalardım.

— Siz gedirsiniz, miss Nevil? Bu sözü hələ dilinize götürmeyin!

— Nə etmək olar?.. Axi mənim atam hemişə ov edə bilməz?! O, yola düşmək fikrindədir.

Orso miss Nevilin əlinə toxunan əlini aşağı saldı və araya bir anlıq sükut çökdü.

— Bah! — Kolomba sözə başladı, — biz sizi qoymarıq belə tez yola düşəsiniz. Hələ Pyetranerada sizə göstərməli o qədər şey var ki... Bundan əlavə, siz mənim şəklimi çekməyə söz vermişsiniz və hələ buna başlamamışsiniz da... Daha sonra, mən sizə yetmiş beş bənddən ibarət serenada söyləməyə söz vermişəm... Və sonra... hə, bəs görəsən Brusko nəyə minildiyir?.. Bax, Brandolaçcio da onun dalısınca qaçırm... Baxaq görök, orada nə olubdur?

Kolomba yerində cəld qalxdı və heç bir nəzakət qaydasını gözlemədən Orsonun başını miss Nevilin dizlərinin üstünə qoydu və quldurların yanına götürdü.

Başını dizlərinin üstüne alıb makinin ortasında cavan bir oğlanla tək qaldığına görə heyrotlonan miss Nevil nə edəcəyini bilmirdi, çünki qəfildən geri çəkilib yaralıya əziyyət verməkdən ehtiyat edirdi. Ancaq Orso özü bacısının elə indicə ona teklif etdiyi yumşaq dayağı qəbul etmedi və başını qaldırıb sağ qolunun üstünə qoyaraq dedi:

— Deməli, siz tezliklə yola düşürsünüz, miss Lidiya? Mənim heç ağlıma golməzdı ki, siz bu bədəğur yerde bu qədər yubanasınız... Buna baxmayaraq... buraya geldiyiniz andan sizinlə əbədi, hemişəlik ayrıla-cağımı düşünəndə min dəfə əzab çekmişəm... Mən bədbəxt bir leytenantam... gələcəyim yoxdur... sürgün olunmuş adamam... Miss Lidiya, siz sevdiyimi deməyin yeri deyil... ancaq həmin sözü sizə deməyə, şübhəsiz, yeganə imkanım elə burada ələ düşməsdür və mənə elə gəlir ki, ürəyimi boşaldım və özümü bir o qədər bədbəxt hesab etmirəm.

Miss Lidiya başını arxaya çevirdi, sanki ətrafi bürülmüş qaranlıq onun sıfetinə çökmüş qızartını gizlətmək üçün kifayət etmirdi.

— Müsyö Della Rebbia, — qız titrək sosla dedi, — meger mən bu yerə gələrdimmi, əgər... Və bu sözleri deyə-deyə o, Misir tilsimini Orsonun əlinə qoyurdu. Sonra bütün cüretini toplayaraq təbiətinə xas olan şən, zarafatıyanı bir tonla dedi:

— Sizin kimi bir adamın belə danışması bir o qədər də yaxşı deyildir... Makinənin ortasında, quldurların arasında, yaxşı bilərsiniz ki, heç vaxt sizə açıqlanmağa cürət etməzdim.

Orso tilsimi ona qaytaran əli öpmek üçün hərəkət etdi, ancaq miss Lidiya əlini tez çökdiyindən o, müvəzinətini itirdi və yaralı qolunun üstüne düşdü. O dəhşətə inildədi.

— Siz yaranıza toxundunuz, dostum? — qız onu qaldıraraq ucadan dedi; günah mendə oldu! Məni bağışlayın...

Onlar bir-birinə çox yaxın oturub bir müddət piçilti ilə danışdırılar. İti sürətlə qaça-qaça gələn Kolomba onları qoyub getdiyi vəziyyətdə gördü.

— Voltijerler! — Kolomba qışqırıldı. — Orso, çalışın qalxıb gedəsiniz, mən sizə kömək edəcəyəm.

— Məni qoyun burada, — Orso dedi. — Quldurlara deyin ki, qaçıb özlərini qurtarsınlar, qoy məni tutsunlar, mənim üçün fərqi yoxdur; ancaq, Allah xatirinə, miss Lidiyanı apar, qoy onu burada görməsinlər!

— Men sizə burada qoyub getməyəcəm! — Kolombanın dalısınca qaçıb gələn Brandolaçcio dedi. — Voltijerlərin serjantı vəkilin xaç oğulluguđur; sizə həbs etmek əvəzinə gülle ilə vuracaq və sonra da deyəcəkdir ki, gül-ləni öz qarasına, elə belə atılmış.

Orso ayağa qalxmaq üçün cəhd göstərdi, hətta bir neçə addım atdı da; ancaq tezliklə dayandı və dedi:

— Daha yeriə bilmirəm. Siz qaçın. Əlvida, miss Nevil; əlini mənə ver, əlvida!

— Biz sizə tərk etməyəcəyik! Qızların hər ikisi ucadan dedilər.

— Əger özünüz gedə bilməsəniz, — Brandolaçcio dedi, — sizi mən aparmalı olacağam. Getdik, mənim leytenantım, bir az cəsarətli olun, bu

yaxınlıqdakı yarganın arxasından keçib gedərik, vaxtimız var. Conab keşis onların qabağını saxlayar.

— Yox, məni buraxın, qoyun qalım burada, — Orso yero uzanaraq dedi, — Allah xatirinə, Kolomba, miss Nevili apar!

— Siz güclüsünüz, madmuazel Kolomba, — Brandolaçio dedi, — siz çiyinlərindən yapışın, mən ayaqlarından tutmuşam; bax, belə! İndisə getdik, ireli!

Etiraz etməsinə baxmayaraq, onlar Orsonu cəld apardılar; miss Lidiya onların arxasında son derecə qorxa-qorxa gedirdi ki, birdən haradasa gülə atıldı, gülə səsinə başqa yerdən beş-altısı dərhal birdən cavab verdi. Miss Lidiya qışkırdı. Brandolaçio onu yamanladı, ancaq süretini ikiqat artırdı və Kolomba da onun kimi makini dolanır, palalarını ciran, yaxud qəfildən qamçı kimi sıfətinə çırpılan ağacların budaqlarına heç fikir vermirdi.

— Əyilin, əyilin, mənim əzizim, — Kolomba miss Nevilə deyirdi, — gülə başınıza deyə biler.

Bu minvalla onlar getdilər, daha doğrusu, beş yüz addım qaçmışdilar ki, Kolombanın ürek-dirək verməsinə və tənələrinə baxmayaraq Brandolaçio daha gücdən düşdüyüünü və ayaq üstə dura bilmədiyini bildirdi.

— Miss Nevil hanı? — Orso soruşdu.

Atılan gülələrdən qorxub özünü itirmiş miss Nevil özünü hər deqiqə makinin six kolluqlarına verib dayandığından qabaqda qaçağa düşənlərin getdikləri səmti itirmiş və dəhşətli qorxu içində tək qalmışdı.

— O dalda qalıb, — Brandolaçio dedi, — ancaq gəlir, yolu itirməyibdir, qız xeylağıdır, axırı golib bizi tapacaq. Eşidirsiniz, Ors Anton, görürsünümü keşis sizin tüsənglə nə səs-küy qoparıb? Bədbəxtlikdən indi göz-gözü görmür, gecə vaxtı atışmanın bir o qədər əhəmiyyəti yoxdur.

Doğrudan da, gülə səslərindən qorxuya düşən və makidən keçən bir at onlara tərəf yaxınlaşındı.

— Biz xilas olduq! — Brandolaçio Kolombanın dediyini təkrar etdi.

Onun atın yanına qaçması, yalından tutmağı, cilov əvəzinə ipi ağızına keçirib alt çənosında düyüləmeyi buruntaq vurmağı Kolombanın köməkliliheç bir dəqiqliş çıkmədi.

— İndisə keşisi xəbərdar edək, — dedi.

O iki dəfə fit çaldı; buna uzaqdan başqa bir fit səsi cavab verdi və "Manton" tüfəngi də susdu. Brandolaçio atın üstünə sıçradı. Kolomba qardaşını quldurdan qabaqda yerləşdirdi, özü isə bir əlilə Orsadan yapışdı, o biri əli ilə atı idarə etməyə başladı. Yükü iki dəfə

ağır olduğuna baxmayaraq, qarnının altına iki karlı təpik vurulduğandan sonra yerində götürülen at cəld ireli cumdu və dördnala çaparaq sıldırım təpodon aşağı endi; bu Korsika atının yerinə başqa at olsaydı, yüz dəfə yixilib boymunu sindirardı.

Kolomba geri qayıtdı və var gücү ilə qışkırib miss Nevili harayladı, ancaq onun səsində heç bir səs cavab vermədi... Gəldiyi yolu axtarın tapmaq məqsədilə bir müddət hara gəldi getdikdən sonra Kolomba cığırda iki nəfər voltijerə rast gəldi. Voltijerlər ona qışkırdılar:

— Gələn kimdir?

— Hə, nə olub, ağalar? — Kolomba gülünc tonla dedi, — yənə bərk guppagup düşübdür. Neçə nəfər olən var?

— Siz quldurla bir yerdə idiniz, — voltijerlərdən biri dedi, — bizimlə getməli olacaqsınız.

— Böyük məmənniyyətə, — Kolomba cavab verdi, — ancaq mənim burada bir nəfər rəfiqəm do var və biz gərək əvvəlcə onu tapaq sonra...

— Rəfiqəniz artıq həbs olunubdur və siz də onunla həbsxanada yatmağa gedəcəksiniz.

— Həbsxanada? — Biz buna hələ baxarıq; ancaq hələlik məni onun — rəfiqəmin yanına aparın.

Kolombanı, voltijerlərin bu eməliyyatda iştirak etdikləri və olə keçirdikləri qənimətləri bir yero topladıqları quldurların düşərgəsinə gətirdilər, orada Orsonun üstünə örtülen tiflikli örtük, bir köhnə qazança və su ilə dolu bardaq qalmışdı. Əsgərlər rast gələn, qorxusundan ölüb-dirilən, quldurların neçə nəfər olması, onların hansı tərəfə getdikləri haqqında verilən suallara göz yaşını axıda-axıda cavab verən miss Nevil də orada idi.

Kolomba özünü onun ağışuna atdı və qulağına piçildədi:

— Onlar qaçıb qurtarıblar.

Sonra Kolomba, voltijerlərin serjantına müraciətə:

— Müsyö, — dedi, — özünüz yaxşı görürsünüz ki, madmuazel sizin ondan nə soruşduğunuzu yaxşı bilmir. Buraxın çıxaq gedək kəndo, bizi orada səbirsizliklə gözləyirlər.

— Mənim əzizim, sizi ora istədiyinizdən də tez aparacaqlar, serjant dedi, ancaq ovvolcə siz, bir az bundan qabaq buradan qaçıb yaxalarını qurtaran quldurlarla günün bu vaxtında, özü də makidə nə etdiyiniz izah etməli olacaqsınız. Bilmirəm, bu yaramazlar nə ovsun işlodırlarsə, qızların saqqızını derhal oğurlayırlar, harada quldurlar varsa, orada gözəl qızlara da rast gəlirsən.

— Siz çox lütfkarsınız, müsyö serjant, — Kolomba dedi, — ancaq sözlərinizə diqqət yetiresiniz pis olmazdi. Bu da madmuazel prefektin qohumlarındandır ve onunla zarafat etmək olmaz.

— Prefektin qohumlarındandır! — voltijerlərdən biri piçilti ilə öz rəisinə dedi, — doğrudan ha, görmürsən, onun papağı da var.

— Papaq hele heç ne demek deyil, — serjant dedi. — Onların hər ikisi keşiş ilə bir yerde idilər; keşış da ki, arvadları yoldan çıxaranların on böyüydür, bu ölkədə mənim de vəzifəm onları tutub aparmadı. Bir də ki, axı bizim burada elə bir işimiz qalmayıbdır?! Lənəto gəlmüş kapral Topen... bu fransız-araq düşkünü mən makini mühasirəyə almamışdan qabaq onların gözünə görünməsəydi, indi hamisini tutmuşduq, torun içinde çapalayardılar.

— Siz yeddi nəfərsiniz? — Kolomba soruşdu. — Bilirsiniz, ağalar, əğər Tambini, Sarokki və Teodor Poli — bu üç qardaşların üçü də, müqəddəs İsaya and olsun, Brandolaçio və keşişlər bir yerde olsalar, bunlar sizin aşınızın suyunu yaxşıca verərlər. Əğər çöllərin komendantı<sup>1</sup> ilə səhbətiniz olarsa, mən o səhbədə iştirak etməyə canfəşanlıq göstərməyəcəm.

Güllələr gecə vaxtı heç kəsi tanımaz.

Kolombanın indicə adlarını çəkdiyi bu təhlükeli quldurlarla görüşün mümkünlüyü, görünür, voltijerlər öz təsirini göstərirdi. Bu fransız itinə — kapral Topene öz qarasıca həmişəki kimi söyüş söyon serjant geri çəkilmək haqda omr verdi; onun kiçik dəstəsi qazanı ve tiftikli örtüyü də özü ilə götürüb Pyetraneraya tərəf yola düzəldi. Bardağın isə təpiklə vurub sindirdilər. Voltijerlərdən biri miss Lidiyanın əlinə tutmaq istədi, lakin Kolomba onu dərhal kənara itələyərək dedi:

— Heç kim ona el vurmasın! — Elə bilirsiniz ki, biz qaćıb qurtarmaq fikrindəyik? Getdik, Lidiya, mənim əzizim, yapış məndən və özün də uşaq kimi gözünün qorasını tökmə. Bu da sənin macəran, ancaq bu macəra axırda yaxşı qurtaracaqdır; yarım saatdan sonra şam yeməyini yeyerik, acıdan mənim lap ürəyim gedir.

— Görəsən indi mənim haqqımda nə fikirləşirələr? — miss Nevil piçilti ilə deyirdi.

— Fikirləşirələr ki, siz makidə azmışsınız, vəssalam.

— Bəs prefekt nə deyəcək?.. Həle atam?

— Prefekt?.. ona deyərsən ki, öz prefekturasının işləri ilə meşğul olsun. Atanız?.. Behanə gətirərsiniz ki, Orso ilə səhbət edirdiniz, elə bilirom ki, deməyə bir söz taparsınız.

Miss Nevil heç bir cavab vermədən onun əlini sıxdı.

— Düz demirəm? — Kolomba miss Nevilin qulağına piçildədi, — qardaşım sevilməyə layiqdir, elemi? Axı siz onu bir az sevirsiniz?!

— Ah! Kolomba, siz meni ələ verdiniz, ancaq mən sizə o qəder inanırdım ki?! — miss Nevil, sıxlığına baxmayaraq gülməsəyərək cavab verdi.

— Mənim sevimli bacım, — Kolomba güclə eşidilecək piçilti ilə dedi, — məni bağışlayırsınız mı?

— Bağışlamaq lazımdır, mənim dehşətli bacım, — ona hava ilə öpüş göndərən miss Lidiya cavab verdi.

Prefekt və kral prokuroru Pyetranera bələdiyyə idarəsinin köməcisinin yanında idilər və qızına görə bərk narahat olan polkovnik yeqin iyirminci dəfə idi, yəne bir xəber öyrənməyə gelmişdi ki, xəber çatdırmaq üçün serjantın göndərdiyi voltijerlərdən biri özünü yetirdi və quldurlarla onlar arasında baş vermiş dehşətli atışmanı yerbəyər danışdı; doğrudur, həmin atışmada nə ölen vardi, nə də yaranan, ancaq onların ələ keçirdikləri qazan ve tiftikli örtükle bərabər iki nəfər qız da vardi; həmin qızlar ya quldurların aşnalarıdır, ya da onların casusları.

Onun bu məlumatından sonra silahlı dəstənin müşayiəti təli iki nəfər əsir alınmış qızı içəri gətirdilər. Kolombanın şən sıfətini, onun rəfiqəsinin necə utandığını, prefektin təəccübünü, sevincini və polkovnikin heyretini hər kəs indi öz-özlüyündə təsəvvür edə biler. Kral prokuroru miss Lidiyanı özünəməxsus iblisanə sorğu-sual tutmağı və bundan hiyləgərliklə həzz almağı rəva bilmədi...

— Mənə elə gəlir ki, — prefekt dedi, — bunların ikisini də buraxa bilərik. Bu xanımlar gəzintiye çıxmışdır, belə bir gözəl havada qeyri-təbii nə var ki? Onlar bir nəfər yaralıya, qəşəng bir oğlana təsadüfən rast gəliblər, burada təbii olmayan, daha nə ola bilər ki?

Sonra Kolombaya müraciət edərək:

— Madmuazel, — o dedi, — qardaşınıza deyə bilərsiniz ki, onun işləri mənim ümidi etdiyimdən də yaxşı istiqamət götürübdür. Cəsədlərin yoxlamadan çıxması, polkovnikin izahatı sübut edir ki, qardaşınız özünü yalnız müdafiə məcburiyyətində müqavimət göstərmişdir. Hər şey araşdırılacaqdır, ancaq görək o mümkün qəder makini tez tərk etsin və özünü ədalet mehkəməsinin ixtiyarına versin.

Polkovnik, onun qızı və Kolomba soyumuş şam yeməyinə oturanda saat on birə yaxın idi. Kolomba iştahla yeyir, prefekt, kral

<sup>1</sup> Teodor Polinin leqəbidir (*Qeyd müəllifindir*).

prokururonunu və voltijerləri masqaraya qoyurdu. Polkovnik sessiz-səmirsiz yeyir, başını boşqabdan qaldıran qızına diqqətlə baxırdı.

Nəhayət sakit, ancaq ciddi tərzdə: — Lidiya, — ona ingiliscə dedi, — siz deməli Della Rebbiaya axırı söz verdiniz?

— Bəli, ata, bu gün... — yanağına qızartı çökmüş miss Lidiya ciddi halda bildirdi.

Sonra gözlerini qaldırdı, atasının sıfetində heç bir acıqlı ifadə görmədiyindən özünü onun ağuşuna atdı və onu öpdü; bu vəziyyətdə gözəl tərbiyə görmüş bütün qızlar belə edərlər.

— Allah mübarek eləsin, — polkovnik dedi, — igid oğlandır; ancaq allah xatirinə, biz onun bu lənətə gəlmış ölkəsində qalmaycağıq, buna heç mən özüm də razılıq verməyəcəm.

— Men ingiliscə bilmirəm, — son dərəcə maraqla onlara baxan Kolomba dedi, — ancaq sizin nə haqda danışdığınıza başa düşdüm.

— Deyirik ki, — polkovnik cavab verdi, — bu yaxılarda sizi İrlandiya səyahətə aparacağıq.

— Bəli, məmənuniyyətlə və mən Kolombanın surcellası<sup>1</sup> olacağam. Razılaşdıq, polkovnik? Alqışlayaqlım?

## XX fəsil

Peytranerana camaatını vəlvələyə salan (qəzetlər belə yazdır) həmin o iki gülənin atılmasından bir neçə ay keçdikdən sonra sol qolu sariqli bir nəfər cavan oğlan günortadan xeyli keçmiş atın üstündə Bastiyadan çıxdı və yay vaxtı nəzakətli camaatını öz məşhur bulğının serin suyu ilə feyzab edən Kardo kəndinə tərəf hərəkət etdi. Onu son dərəcə gözəl, hündürboylu, cavan bir qız alçaq, qara atın üstündə müşayiət edirdi; bu atın incəliyi və gücü hər hansı bir at sorrafını heyran cdərdi, ancaq anlaşılmaz bir hadisəyə görə onun qulağının biri kesilmişdi. Kənd içində çatanda cavan qız kimi sıçrayıb atdan yerə endi və yol yoldaşına atdan düşməyə kömək etdi; sonra mindiyi atın yəhərinin qasına bərkidilmiş çox ağır yol çantalarını açıb endirdi; atlara baxmağı bir nəfər kəndlilikə tapşırıldıqdan sonra cavan qız mezzarosunun altında gizlətdiyi ağır çantaları, cavan oğlan isə qoşa tilə təfəngi götürərək çox sərt, dikinə qalxan, görünür, heç bir yaşayış yeri üçün salınmamış bir dağ cığırına düş-

<sup>1</sup> Kolombanın bacısı!

dülər. Onlar Kverçio dağının yamaclarının birinə çatıldıqdan sonra ayaq saxladılar və hər ikisi otun üstündə oturdu. Kənardan baxana elə gəlirdi ki, yolcular kimiso gözləyirlər, çünki onlar tez-tez dağa təref boylanır, cavan qız isə yaraşıqlı qızıl saatına baxırdı; onu, görünür, görüş vaxtının gəlib çatması deyil, belkə də ləp bu yaxılarda əlinə düşmüş qiymətli bir əşyaya baxmaq daha çox maraqlandırırdı. Onların gözləməsi çox çəkmədi. Makidən çıxan və cavan qızın "Brusko" çağırıldığı bir it özünü cəld onlara yetirdi. Az keçmədi ki, böyüklərində tapança, kemərlərinin üstündə patrondaş, əllərində tūfəng tutan iki nəfər saqqallı kişi peydə oldu. Onların cırıq-cırıq və yamaqlı, tökülen üst-başları əllərindəki par-par parıldayan, gözəl Avropa markalı silahlarla bir ziddiyət təşkil edirdi. Onların bir-birlerine yaraşmayan görkəmlərinə baxmayıaraq, bu səhnənin iştirakçılarının dördü də köhnə dostlar kimi çox səmimi görüşdülər.

— Hə, bu da belə! Ors Anton! — quldurlardan daha yaşlısı cavan oğlana dedi, — Bax sizin işiniz daha qurtardı. Cinayət tərkibi də yoxdur. İş xətme verildi. Təbrik edirəm. Bir şeyə təəssüf edirəm ki, vəkil adada yoxdur, yoxsa onun necə qudurduğunu bir baxardıq; hə, qolun necədir?

— İki həftədən sonra, — cavan oğlan cavab verdi, — mənə dedilər ki, sarğını aça bilərəm. — Brando, mənim igidim, sabah İtaliyaya yola düşəcəyəm, ona görə də sizə zəhmət verdim, xahiş etdim ki, geləsiniz görüşək.

— Cox tələsirsiniz, — Brandolaçio dedi, — dünən sizə bərəət veriblər, sabah isə gedirsiniz?

— İşimiz çoxdur, — cavan qız sevincək dilləndi. — Ağalar, mən sizə şam yeməyi getirmişəm, yeyin və mənim dostum Bruskonu da yaddan çıxartmayın.

— Madmuazel Kolomba, siz Brusko ilə zarafat edirsiniz; ancaq o, minnətdar olmayı bacarıır. İndi görərsiniz. Hə, Brusko, — Brandolaçio tūfəngini şaquli vəziyyətdə tutaraq dedi: — Brariçinilərin şərəfinə bir tullan görüm!

İt yerindən tərpənmədi, ağızını yaladı və matdüm-matdüm öz sahibinə baxdı.

— Hə, indi Della Rebbiaların şərəfinə tullan!

Və o, iki dəfə tələb olunan iki fut yuxarı tullandı.

— Eşidin, görün nə dcyirəm, mənim dostlarım, — Orso dədi, — siz axmaq bir sənətlə məşğul olursunuz; əgər siz tutduğunuz bu peşənin

yolunu buradan gördüğümüz o aşağıdakı meydanda<sup>1</sup> başa vurmasınız, sizi makide jandarm güllesindən ölməkdən savayı ayrı bir yaxşı şey gözləmir.

— Na olsun? — Kastrikoni dedi, — bələ ölmək vəreselerinizin hönkürtüleri içinde, çarpayıda yaxalayıb öldürən qızdırma xəstəliyindən ölməkdən qat-qat yaxşıdır. Bizim kimi açıq havaya öyrənen adamlara gəldikdə isə bizim kənd camaatinin dediyi kimi, su çanağı suda sınsa daha yaxşıdır.

— İstərdim ki, — Orso sözünə davam etdi, — siz bu ölkəni tərk edəsiniz... ve daha rahat, sakit ömür süresiniz. Məsələn, nə üçün Sardiniyaya gedib orada mesken salmayasınız, sizin ki, yoldaşlarınızdan çoxu bələ edibler?! Bu işdə mən size çox asanlıqla köməklik edə bilərəm.

— Sardiniya! — Brandolaçcio ucadan dedi, — Lstos Sardos<sup>2</sup>. Cəhənnəm olsun onlar da, onların yerli danışçıları da! Bu bize uyğun yer deyildir.

— Sardiniyada yaşamaq üçün bir şeyimiz də yoxdur, — ilahiyyatçı əlavə etdi. — Mənim sardiniyahıları görməye gözüm yoxdur. Onların özlerinin atlı milisləri qudlurları ovlayırlar; bu isə ölkə və qudlurlar haqqında yaxşı rey yaratır<sup>3</sup>. Sardiniya itilsin cəhənnəminə, goruna! Müsyö Della Rebbia, məni şübhəyə salan budur ki, necə oldu ki, sizin kimi təhsilli və zövqlü, bizimlə birlikdə yaşayan bir adam makini, məki həyatını qəbul etmədi?

— Axi, — Orso gülümşəyərək dedi, — sizin süfrə yoldaşınız olanda vəziyyətinizin gözlədiyini qiymətləndirmək üçün mən özüm çox yaxşı vəziyyətdə deyildim; dostum Brandolaçcio, məni bir düyüncə kimi yehersiz atın üstünə atıb çapa-çapa füsunkar bir gecəde bura necə getirdiyini yadına salanda böyürlərim hələ də ağrıyr.

— Bəs təqribən qaçıb qurtarmağın lezzətini necə, — Kastrikoni yenidən sözə başladı, — siz bunu nə sayırsınız? Bizim iqlim kimi bir iqlimin əbədi azadlığına siz nece bigane qalırsınız? Əlində tutduğu bu etibarlı yoldaşın (o, silahını gösterir) güllesi çatan yərə qedər adam özünü hər yerde kral kimi hiss edir, əmr edirsən, günahkarları cəza-

<sup>1</sup> Bastiyada edamların icra olunduğu meydan

<sup>2</sup> Lstos Sardos! — Ah, bu sardiniyahılar! (*lat.*)

<sup>3</sup> Sardiniya haqqında bu təqnid qeyd keçmiş qudlurlardan — mənim dostlarımından birinə addır və bunun bütün məsuliyyətini o özü daşıyır. O demek istəyir ki, atlı milislerin elinə keçməyə şərait yaranan qudlurlar sarsaqdırular və atın üstündə qudlurların izine düşüb izləyən mülisin onları tutmağa heç bir şansı da yoxdur (*Qeyd müəllifindir*).

landırırsan... Bu əsil mənəvi əyləncədir, müsyö, və özü də elə gözeldir ki, biz bunu heç də rədd edə bilmərik. Əger Don Kixotdan ağıllıhsansa və ondan yaxşı silahlanmışsansa, onda gəzib-dolaşan bir cengaverin həyatından gözəl daha nə ola biler? Eşidin, görün nə deyirəm: günlərin bir günü öyrəndim ki, balaca Lilla Luijinin dayısı, qoca xəsisin birisi, ona cehiz vermək istəmir; mən götürüb ona hədesiz — filansız bir məktub yazdım, yazdım ki, xoşuma gəlmir, heç bilsən nə oldu? Qoca həmin dəqiqə ağıllandı və qızı əra verdi. Mən iki nəfərə xoşbəxtlik əta etdim. Mənə inanın, müsyö Orso, heç bir şey quldur həyatı ilə müqayisə edilə bilməz və müqayisə edilməyə belə layiq deyildir! Bəs necə, Bastiyada hamının ağızdolusu, böyük heyranlıqla danışığı bir nəfər ingilis qızı olmasayı, siz bəlkə də bizim adam olardınız; həmin qızı bir defə mən öteri görmüşəm.

— Mənim gelecek gəlinbacım makini sevmir, — Kolomba güle-gülə dedi, — o orada bərk qorxub.

— Deməli, — Orso dedi, — burada qalmaq istəyirsiniz? Olsun. Yaxşı, deyin görüm, sizin üçün mən bir şey edə bilərəmmi?

— Heç bir şey lazımlı deyil, — Brandolaçcio bildirdi, — bize həddindən artıq məhrİban, xeyirxah olmuşsunuz. Bax indi Şilinanın cehizi də var, və rahatca əra gedə bilər; heç mənim dostum keşisin hədəsiz-filansız məktub yazmasına da ehtiyacı yoxdur. Biz bilirik ki, sizin icarədarınız ehtiyacımız olanda bize barıt və çörək verəcəkdir; bələliklə, əlvida. Ümid edirəm ki, biz Korsikada yenə görüşəcəyik.

— Dar ayaqda, — Orso dedi, — bir neçə qızıl pul yaxşı kara gələr. Bax indi, axı demək olar ki, köhnə dostlarıq. Bu kiçik boğcanı yəqin ki, rədd etməzsınız, o size lazımlı olar.

— Bizim aramızda heç bir pul səhbəti ola bilməz, leytenant, — Brandolaçcio qəti olaraq bildirdi.

— Pul dünyada hər şeyi həll edir, — Kastrikoni dedi, — makidə isə ancaq sərrast atılan gülleyə və bir də cəsur ürəyə qiymət verilir.

— Bir şey xatire qoymadan sizdən ayrılməq istəmirəm. Brando, baxın görün mən size nə verə bilərəm?

Quldur başını qaşdı və Orsonun tüsənginə çəp-çəp baxdı.

— Bilirsiniz, mənim leytenantım, ... cürət edib deyə bilmirəm... yox ey, siz onu daha çox qiymətləndirirsiniz.

— De görüm, ürəyindən nə keçir?

— Heç nə... istədiyim şey özü-özlüyündə axı heç nədir... ondan necə istifadə etməyi, onunla necə davranışlığı da bilmək lazımdır. Mən hələ də o qoşalılığın atılan gülələr haqqında düşünürəm... özü

də bir əllə atılan güllələri... Oh! Belə şeylər həyatda ikinci dəfə təkrar olunmur.

— Bu silahı isteyirsən?.. Mən onu sənin üçün gətirmişəm, ancaq sənin tez-tez karına gəlsin.

— Onunla sizin kimi sərrast atacağımı söz vermirəm, ancaq əmin olun, əger o başqa bir ələ keçərsə, bilin ki, Brando Savelli daha bu dünyada yoxdur.

— Bəs sizə nə verə bilərəm, Kastrikoni?

— Madam ki, mənə xatirə olaraq mütləq bir şey vermək isteyirsinizsə, onda xahiş edərdim ki, Horatsinin mümkün qədər kiçik formatlı bir kitabını göndərəsiniz. Bu mənim başımı qatar və latin dilini umutmamağıma kömək edər. Bastiyada... limanda qəşəng bir qız var... siqaret satır... ona verərsiniz, o mənə çatdırır.

— Siz “Elzevir” neşrini alacaqsınız, cənab alim; özümlə aparmaq istədiyim kitabların arasında ele siz dediyiniz formatda biri var. — Hə, mənim dostlarım, daha ayrılmak vaxtıdır. Verin əlinizi sıxım. Əger Sardiniyaya getmək fikriniz olarsa, mənə yazarsınız; vəkil N. mənim qitədəki ünvanımı size verər.

— Mənim leytenantım, — Brando dedi, — sabah siz limandan aralannıb açıq denizə çıxanda həmin bu dağa tərəf, elə indi olduğunuz yero baxın; biz burada olacaqıq və desmallarımızı size tərəf yellədəcəyik.

Bələliklə, onlar ayrıldılar: Orso və onun bacısı Kardoja gedən yola düşdülər, quldurlar isə dağa tərəf üz tutdular.

## XXI fəsil

Gözel bir aprel şəhəri, polkovnik ser Thomas Nevil, bir neçə gün bundan əvvəl onun əre getmiş qızı, Orso və Kolomba yenicə açılmış, bütün əcnəbilərin gedib baxdıqları yeraltı etrük mağarasına baxmaq məqsədile faytona minib Pizdən yola düşdülər. Abidənin içərisinə düşən Orso və onun arvadı karandaşlarını çıxardılar və divarlardakı şəkilləri çəkməye başladılar; polkovnik və Kolomba isə arxeologiyaya çox biganə olduqlarından onları tek buraxıb mağaranın etrafında gəzməyə yollandılar.

— Sevimli Kolomba, — polkovnik dedi, — biz özümüzü Pizə, Luncheon<sup>1</sup> yeməyinə vaxtında çatdırı bilməyəcəyik. Məgər acmamış-

sınız? Orso arvadı ilə entiq şeylərə elə qurşanıblar ki, ikisi də başladılar bir yerde şəkil çəkməyə, onlar qurtarmaq bilmirlər.

— Beli, — Kolomba bildirdi, — və bununla belə, onlar hələ bir şəkli indiyə kimi axıra çatdırmayıblar.

— Mənim fikrim budur ki, — polkovnik, sözünə davam etdi, — gedek oradakı o kiçik fermaya. Biz orada çörək taparıq, bəlkə, aleatico<sup>1</sup> da tapdıq, kim bilir? Hələ deməsən, xama, ciyəlek də oldu və onda rəssamlarımızı səbirsizliklə gözləyerik.

— Siz haqlısınız, polkovnik. Siz və mən — hər ikimiz indi ki ailənin derrakəli adamlarıyıq, yalnız poeziya, romantika ilə nəfəs alan bu iki aşiq-meşucciq görə özümüze ezbər vermeməliyik. Əlinizi mənə verin. Mən mədəniləşirəm, elə deyilmə? Mənim əlimdən tuturlar, şlyapa qoyuram, son dəbdə paltar geyinirəm; qaş-dاشım var, yaxşı şeyləri öyrənirəm, daha tamamilə vəhi deyiləm. Bir baxın, görün şalı necə incə zövqle çalıram... toyda olan o qarabuğdayı cavan oğlan vardi ha... İlahi! Onun adını yadımda heç saxlaya bilmirəm; o hündürboy, bigiburmanı bir yumruğa nə salardım yere?!

— Cervors? — polkovnik dedi.

— Özüdür ki, var! — ancaq o sözü mən heç vaxt tələffüz edə bilmirəm. Bəs necə! Dəli kimi mənə vurulubdur.

— Ah! Kolomba, siz şıltاقlığa başlayırsınız... Tezliklə biz deyəsen ikinci bir toy da görəcəyik.

— Mən? Ərə gedim? Bəs Orso mənə oğul bəxs edəndə... mənim qardaşımın oğlunu kim tərbiye edəcəkdir? Ona Korsika dilində danışmaçı kim öyrədecek?.. Beli, o, Korsika dilində danışacaqdır; sizin acığınızı ona ucu miz papaq tikəcəyem.

— Əvvəlcə gözləyək ki, sizin qardaşınızın oğlu olsun və sonra istəsəniz ona stiletle necə oynaması öyrədərsiniz.

— Əlvida, stiletler, — Kolomba sevinerek dedi, — indi yelpiyim vardır, mənim doğma Vetenim haqda ne vaxt ki pis danışdırın, onda onunla barmaqlarınıza vuracağam.

Bələ danışa-danışa onlar gəlib fermaya çatdılar və orada şərab, ciyəlek və xama tapdılar. Polkovnik aleatico içəndə Kolomba fermaçı qadına ciyəlek yiğmaqda kömək edirdi. Xiyabanın döngəsində Kolomba belimdən toxunmuş stulda oturub özünü güne verən bir nəfər qoca kişi gördü; görünür, o, xəstə idi, yanaqları batmış, gözləri çuxurlaşmışdı; o, son dərəcə arıqlamışdı və onun bir yerde sakit,

<sup>1</sup> Luncheon — günorta yeməyi (ing.)

<sup>1</sup> Aleatico — Korsikada şərab növü (Qeyd müallifindir)

lal-dinmez dayanması, rəngi-rufunun saralması, gözlerini bir nöqtəyə zilləyib baxması onu diri məxluqdan çox cəsədə oxşadır. Kolomba bir neçə dəqiqə ona elə maraqla baxdı ki, nəhayət, fermaçı qadının diqqətini özünə cəlb etdi.

— Bu bədbəxt qoca, — fermaçı qadın dedi, — sizin yerdəndir, çünkü danışığınızdan bildim ki, siz Korsikadansınız, madmuazel. Vətənində ona böyük bədbəxtlik üz verib: oğlanları dəhşətli, facieli surətdə ölüblər. Eşitdiyimə görə, sizdən üzr isteyirəm, madmuazel, sizin yerin adamları öz düşmənlerilə bir o qədər də nezakətli olmular. Elə o vaxtdan bu gördüyüün qoca tək qalıb, gəlib Pizə və uzaq qohumlarının yanında, həmin bu ferma sahibinin evində məskən salıbdır. Yaziq kişi heç özünü bilmir; dərd, ələm onu götürüb... O, evin xanımı üçün bir xəcalətdir, axı onun qonağı çox olur, ona görə də onu götürüb bura qoyubdur — gəzdən uzaq yerə. Çox sakitdir, heç kimə maneçiliyi yoxdur, bütün günü ağzını açıb heç bir söz də demir. Başı xarab olub. Hər həftə həkim gəlib bir dəfə baxır və deyir ki, onun ömrünə çox qalmayıbdır.

— Ah! Çarəsi yoxdur? — Kolomba dedi. — Onun vəziyyətində ölmək özü elə xoşbəxtlikdir.

— Yenə siz onunla Korsika dilində bir az danışın, madmuazel, doğma dili eşitsə, bəlkə könlü bir az açıla.

— Baxaq görək, — Kolomba rişxəndlə güldü və dedi.

Kolomba həmin qocaya o qədər yaxınlaşdı ki, günün qabağını kəsdi və öz kölgəsi onun üstünə düşdü. Belə olduqda ağıldankəm qoca başını yuxarı qaldırdı və gözlərini düz Kolombaya zillədi; Kolomba da gülümseyərək gözlərini ona zilləmişdi. Bir an keçməmiş qoca, əlini apardı və gözlerini yumdu, sanki Kolombanın baxışından qaçıb canını qurtarmaq istəyirdi, sonra o gözlerini yenidən açdı, ancaq indi gözlər həddindən artıq böyümüşdü, dodaqları titreyirdi, əsirdi; əllerini qabağa uzatmaq istədi, ancaq Kolombanın sehrlı baxışı qarşısında mixlənib yerindəcə — stulun üstündə qaldı, danışmaq üçün heyi qalmamışdı, özündə deyildi, donmuşdu, tərpənə bilmirdi. Nəhayət, iri göz yaşları gözlərindən axmağa başladı və sinəsindən hönkürtü qopdu.

— Onu belə vəziyyətdə birinci dəfədir ki, görürəm, — bağban qadın dedi. — Bu madmuazel sizin yerinizdir, gəlib sizi görsün, — o, qocaya dedi.

— Rəhm edin! — qoca, xırıltılı səsle bağırıldı, — rəhm edin! Bes deyil? Bu vərəq... axı onu mən yandırdım... Sən onu necə oxuya bil-

din?.. Nə üçün hər ikisini? Orlanduçcio... sən ki, onun adını orada heç oxuya bilmədin... heç olmasa birini qoyaydın mənə... təkcə birini... Orlanduçcio... sən onun adını oxumadın...

— Onların ikisi də mənə lazım idi, — Kolomba Korsika ləhcəsində ona astadan dedi. — Budaqlar kəsildi və əger gövdə çürüməyibdirlə, onu da kökündən çıxardaram. Get, səsini də çıxarma, ah-uf da ələmə. Mən isə iki il dərd-qəm çəkmışəm, tam iki il.

Qoca qışqırdı və başı sinəsinə düşdü. Kolomba arxasını ona çevirdi və yavaş addımlarla, sözləri anlaşılmayan ağıını oxuya-oxuya eve təraf qayıdı: “Mənə gullə ata bilən ol, nişan ala bilən göz, düşünə bilən baş lazımdır...”

Bağban qadın çalışıb-çapalayıb qocanı cana getirmək üçün əlləşəndə gözləri sevinəndən par-par parlayan, yanaqları allanan Kolomba stulun arxasına keçib polkovniklə üzbəüz oturdu.

— Sizə nə olub? — polkovnik soruşdu, — Pyetranerada sizdə oturub nahar etdiyimiz zaman bizi gulləyə basmışdilar ey... elo həmin o gündəki kimi görürəm sizi.

— Korsikanı xatırladım. Ancaq bu dofa isə olub-keçən şeylər... he, deməli, mən xəç anası olacağam, belə deyilmə? Oh! Ona elə qəşəng adlar qoyacağam ki: Jilfuçio — Tomazo — Orso — Leone!

Bu vaxt bağban qadın qayıdırıb geldi.

— Hə, nə oldu? — Kolomba çox böyük soyuqqanlıqla soruşdu, — öldü yoxsa, hełə can verir?

— Hełə heç nə yoxdur, madmuazel; ancaq çox qəribədir, sizi görən kimi qoca yaman sarsıldı.

— Hełə həkim deyir ki, onun ömrünə çox qalmayıb, hə?

— İki ay çəkə, ya çəkməye.

— Dünya dağılmaz, — Kolomba dedi.

— Kimin haqqında danışırsınız? — polkovnik soruşdu.

— Bizim yerdə bir səfəh var, ondan danışıram... — Kolomba etinasız cavab verdi. — O burada, bu fermada yaşayır. Onun ölüm xəberini eşidəndə mən bayram edəcəyəm. Ancaq polkovnik Nevil, çiyeləklər qoy mənim qardaşımla Lidiya üçün qalsın.

Kolomba fermadan çıxıb faytona oturanda fermaçı qadın uzunuzadı onun arxasında baxdı.

Bu madmuazele bir yaxşı-yaxşı bax, — o öz qızına dedi, — eminəm ki, onun gözündə nəzər var.

## İZAHALAR

<sup>1</sup> Kaporallar (Kapral – onbaşı) – feodal senyordulara karşı avveller üşen etmiş Korsika kommunarlarının özlerine secdikleri başçılara deyirler. Korsikalılar köhne adət-ənənəyə görə beş təbəqəyə bölünürler: zadəganlar (bunların bir qismi magnitgueslər, yəni dəbdəbeli həyat sürenlər, ikinci qismi isə stgmori – senyordalar adlanırlar), kaporallar, vətəndaşlar, plebeyler və ecnəbilər.

<sup>2</sup> Bu söz burada “sürgündən qaçmış” ifadesinin sinonimi kimi anlaşılmalıdır.

<sup>3</sup> Voltijerlər – Polise kömək məqsədi ilə dövlət tərəfindən təşkil edilmiş atıcı dəstəsində iştirak edənlər deyirler. Voltijerlərin qəhvəyi rəngli geyimlərinin yaxalığı sarı rəngde idi, bunun üçün da onlara sarıyaxalılar deyirdilər.

<sup>4</sup> Merime rus kəndlərindən olan Şevardinonun adını təhrif olunmuş formada verir. Borodino vuruşunda (1812) Şevardino istehkamı qızğın vuruşlarda gah bu, gah da digər tərəfin əlinə keçirdi, belə ki bu istehkam rus ordularının bütün istiqamətlərdə möhkəmlənməsi üçün əsas mövqə olmuşdur.

<sup>5</sup> Mürtəce katolik ruhanişin cəmiyyətinin üzvü, katolik rahibi.

<sup>6</sup> Jüdit Pasa (1798–1865) – məşhur italyan müğənni qadını. 20-30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.

<sup>7</sup> Fransa təmsilçisi Lefontenin (1621–1695) təmsili nəzərdə tutulur.

<sup>8</sup> Core Brumel (1778–1840) – ingilis modabəzi, kübar cəmiyyətdə modalar qanunvericisi.

<sup>9</sup> Hekayəti danişan şəxs öz dinleyicilərinin sadələvhilüyündən istifadə edir. XIX əsrin avvellerində erəb ədəbiyyatında belə bir şair olmamışdır.

<sup>10</sup> Qədim yunan mifologiyasında deyilir: Kentavrular üzdən və qarından adam, qalan üzvləri at olan əsatiri varlıqlardır. Laptiflər sülaləsinin hökməndərini Pirifoyun toyuna dəvət olunmuşlar. Şərabdan mest olan kentavr Evriton gəlinin narmusuna təcaviz etmək istəyir. İki tayfa arasında müharibə başlayır. Qəzəblənmiş Pirifoy Evritonu cəzalandırır və toydan qovur. Larit ilə Santor da bu döyüdə iştirak edən əsatiri varlıqlardır.

<sup>11</sup> Su – metal pul

<sup>12</sup> İki dəstəye bölünmüş oyunçular arasında ağacla oynanılan top oyunu.

<sup>13</sup> Füt – 30,5 sm-ə bərabər uzunluq ölçüsü.

<sup>14</sup> Yan Grüter (1560–1627) – hollandiyalı antik şeylər tədqiqatçısı, “Bütün Roma dövrünün qədim əlyazmaları” (1603) məşhur tədqiqat əserinin müəllifi. Johann-Kaspar Orelli (1787–1849) isveçrəli filoloq, 1828-ci ildə “Latin seçmə kitabelərinin daha geniş şəhri” əsərini nəşr etdirmiştir.

<sup>15</sup> Tərcüməçi: Gøy zanbaqdan çəleng qoyun başına. Vergilinin “Eneida” əsərindən bir misradır.

<sup>16</sup> Pye – 30,5 sm-ə bərabər uzunluq ölçüsü.

<sup>17</sup> Dəniz quldurluğu ilə məşğul olan gəmi.

<sup>18</sup> Zənci alveri ilə məşğul olanlar özlərini belə adlandırırlar.

<sup>19</sup> İkidorlu yelkənli gəmi.

<sup>20</sup> Ümid

<sup>21</sup> Katoliklerde həftənin cümbə günü “ağır gün”dür. İsa peyğəmber həmin günü çarmixa çəkilmişdir, ona görə də həmin günü xeyir iş görmək günah sayılır.

<sup>22</sup> Mühafiz.

<sup>23</sup> Ekü – qədim fransız pul vahidi.

<sup>24</sup> Üçdorlu hərbi gəmi

<sup>25</sup> Giro – gözbağlıçı

<sup>26</sup> Folqar (portugalca) – əyləncə, şəhəlik

<sup>27</sup> Dəyənekli Martən – fransızlarda uşağı qorxutmaq üçün uydurulmuş ad. Biz azərbaycanlılarda – Xortdan (Ş.Z.)

<sup>28</sup> Hər zənci qəbile başçısının öz mahnisi var.

<sup>29</sup> 4,5 km-ə bərabər qədim fransız uzunluq ölçüsü.

<sup>30</sup> İspaniyanın dövlət xadimi Hersoq Osuna (1579–1624) nadir kitabları, qədim əlyazmalarını və müasirləri olan bir çox müəlliflərin əsərlerini toplamışdır. Onun şəxsi kitabxanasının böyük bir hissəsi hal-hazırda Buenos-Ayresdə saxlanılır.

<sup>31</sup> Yuli Sezarın özünün Roma hakimiyyəetine qarşı müharibədə, Qalliya müharibəsində və iştirak etdiyi yürüşlər zamanı qəlembə aldığı “Şəhərlər” qeyd kitabı.

<sup>32</sup> İspanılar yumşaq “s” və “z” hərfərinin tələffüzü ilə qarışdırırları kimi, əndolişlilər də “th” hərfərinin tələffüzü yumşaq “s” və “z” hərfərinin tələffüzü ilə qarışdırırlar. Əndolişlili harada olursa olsun təkcə “şəyər” sözünün tələffüzüne görə tanımış olar.

<sup>33</sup> İmtiyazlı, başqalarına nisbəton xüsusi hüquqa malik eyaletlər, yəni Alava, Biskay, Qipizqoa və Navarranın bir hissəsi. Hemin eyaletlərdə bask dilində danışırlar.

<sup>34</sup> Sorsiko – baskların milli rəqsi, adəten xor mahnlarının müşayiəti ilə ifa olunur.

<sup>35</sup> Böyük ingilis şairi Con Miltonun (1608–1674) “İtirilmiş cənnət” poemasında klassik obraz.

<sup>36</sup> Nizəli süvari usqərlər

<sup>37</sup> Katoliklərin ibadəti, gündə üç dəfə icra edilir: səhər, günorta və gün batanda. İbadətin başlanmasından əvvəl zəng çalınır.

<sup>38</sup> Qədim yunan əsatirinə görə, Aptemida (romalılarda Diana) meşə vo ov allahıdır. Bir dəfə Akteon genç yaşlarında ov edərkən Artemidən öz pəriləri ilə çayda çıxmən görür. Bundan əsəbilişmiş ilaha ovçunu marala döndərir, sonra onu öz itlerinin qabağına atır, itlər də onu tike-tikə edirlər.

<sup>39</sup> Bu misra Pyer Korneyin “Sid” faciəsindəndir.

<sup>40</sup> Papiros

<sup>41</sup> Buzxanası olan qəhvəxana, daha doğrusu, qar saxlanan anbar. İspaniyada elə kənd olmaz ki, orada neveriya olmasın.

<sup>42</sup> İspaniyada özü ilə çit və ya ipək parça nümunələri gəzdirməyən səyyahları ingilis adlanırlar – inqlesito. Şərqdə də bunun kimidir. Xalkida şəhərində mən “Milordos frantsezos” kimi təqdim olundum.

<sup>43</sup> Fransisko Sevilya – pikadordur, yəni öküz döyüşündə iştirak edən nizəli atlıdır. Merime onunla İspaniyada ilk seyahəti zamanı (1829-1830) tanış olmuşdur və “İspaniyadan məktublar” əsərində onun haqqında danışır.

<sup>44</sup> Merimenin tərcüməyi-halından məlum olur ki, yazıçı cavan vaxtlarında cadugerlik və okkultizm elmini öyrənməklə də məşğul olmuşdur.

<sup>45</sup> Jitana – ispanca qaraçılıqızı deməkdir.

<sup>46</sup> Pyer Brantom (1540-1614) – fransız yazılıcısıdır. Burada yazılıçının vəfatından sonra nəşr olunmuş “İnce qadınların həyatı” əsərinin ikinci cildindəki epizodlardan biri nezərdə tutulur.

<sup>47</sup> Kordova şəhəri VIII əsrde ərəblər tərefindən zəbt edilmişdir və dörd əsr ərzində İspaniyadakı ərəb xilafetinin mərkəzi olmuşdur.

<sup>48</sup> “Pater”, “Ave” (latınca) – “Müqəddəs ata”, “İnanıram”, “Məryəm ana, ruhun şad olsun!” – katoliklərin ibadət zamanı söylədikləri duaların ilk sözleri

<sup>49</sup> İdalqo – İspaniyada zadəgan.

<sup>50</sup> 1830-cu ildə zadəganlar bu üstünlükden istifadə edirdilər. Bu gün konstitusiyalı monarxiya üsul-idarəsi dövründə sədo camaat da bu hüquqa malikdir.

<sup>51</sup> Vittoriya basklarının Alava əyalətinin mühüm şəhəridir, İspanyanın şimalşərqində yerləşir.

<sup>52</sup> Pampolün basklarının Navarra əyalətinin mühüm şəhəridir, Alava şəhərindən bir qədər şimaldadır.

<sup>53</sup> “Köhne xristian” ispan nəslində olub, ərəb istilası dövründə xristian dinindən imtina etməyən və müsəlmanlara qız verməyən, onlardan qız alma-yanlara deyirlər.

<sup>54</sup> Makila basklarının ucu dəmirli əl ağacları.

<sup>55</sup> Xüsusi atlı qoşun hissəsi.

<sup>56</sup> Bask əyalətlərinə və Navarrada yaşayan qızların adı geyimləri.

<sup>57</sup> İspan dilində “sancaq”, “sümbe” və “sülü” – “mil” sözleri sinonim kimi işlənilir. Müəllif burada söz oyunundan istifadə etmişdir.

<sup>58</sup> Birinci müqəddəs Andrey – İsa peygəmberin on iki apostolundan, həvarisindən, əslabəsindən biri, xəyanət etdiyinə görə onu Konstantinopolda tutub çarmixa çəkmişlər.

<sup>59</sup> Beli, müsyö.

<sup>60</sup> Alkala de los Panderos – Seviliyadan iki lyö məsafədə bir qəsəbədir. Burada çox dadlı, etirli çorok bışırırlar. Belə deyirlər ki, Alkala çörəyini dadlı, etirli edən oranın suyudur. Bu çörəklərdən hər gün çoxlu miqdarda Seviliyaya getirirlər.

<sup>61</sup> Salam, yoldaş!

<sup>62</sup> Seviliyadakı evlərin əksəriyyətində dörd tərəfi şüşəbəndle ehətə olunmuş içəri höyət vardır. Yay vaxtı burada otururlar. Bu höyotin üstüne ketən pordə çekilir, pərdəni gündüzler suda isladırlar, axşamlar isə yiğidinib götürürülər. Küçəyə açılan qapı demək olar ki, həmişə açıq olar və höyətə gedən keçid çox gözəl, sənətkarlıqla işlənmiş kiçik qapı ilə tutular.

<sup>63</sup> Qaraçılıq-zerb-məsəli.

<sup>64</sup> Ağ rəngli Əndəlis şərabı.

<sup>65</sup> Üstü şəkerlenmiş sarı yumurta.

<sup>66</sup> Şirniyyat növü.

<sup>67</sup> Bizim zalim adlandırdığımız kraliça Izabella, katolikin isə ədalətli adlandırdığı kral don Pedrodur. Harun-er-Rəşid kimi don Pedro da axşam olanda macəra axtarmaq məqsədi ilə Seviliya şəhərinin küçələrini gezərmiş. Bir gün yənə gecə vaxtı gəzərən, şəhərin ucqar küçələrinin birində öz möşquqəsinin pəncərəsi önungədə gitərənin müşayiəti ilə nəğmə oxuyan bir nəferlə savaşır. Onlar bərk vuruşurlar və kral həmin sevən aşiqi öldürür. Bir qadın qılınc səsində başını pəncərədən çıxarıb baxır və elindəki kiçik şam – candileio ilə bu səh-naya işıq salır. Bunu da deyək ki, ümumiyyətə, çəvik və cəsur olan don Pedroda qəribə bir qüsür vardı: yeriyəndə diz qapaqlarının şaqquşutisini uzaqdan eşidilirdi. Bu şaqquşutuya görə qarşı vuruşan adamın kim olduğunu çox asanlıqla tanır. Sabahısı günü şəhərin müdafiə dəstəsinin rəisi gəlib krala məlumat verərək deyir: – Əlahəzzət, keçən axşam küçələrinin birində vuruşma olmuş və duelde bir nəfer ölmüşdür. – Qatilin kim olduğunu tapa bilmişsinizmi? – Beli, əlahəzzət! – Bəs, nə üçün o, indiye kimi cezasını çatmışdır? – Əlahəzzət, Sizin əmrinizi gözlöyim. – Qanunu icra edin! Mesələ burasında idi ki, bir az bundan qabaq kralın dərc olunmuş qanununda deyilirdi: – Dueldə iştirak edənlərin hamısının başı bedənidən ayrılsın və kesilmiş başlar döyüşün getdiyi yerdə nümayişkarana surətdə hamiya göstəriləsin ki, başqalarına da ibret dərsi olsun. Müdafiə dəstəsinin rəisi bu işin öhdəsində məhərətlə gelir. O, kralın heykellərindən birinin başını kesib qoparr və onu həmin adamın öldüyü yerde, küçənin ortasında bir taxtın üzərinə qoyur. Bu, kralın və bütün Siviliya camaatının çox xoşuna gelir. O vaxtdan etibarən həmin küçə baş vermiş hadisənin yegane şahidi olan qarının əlində tutduğu şamın adı ilə – Candileio adlandırılmışdır. Bu, xalq rəvayətidir. Zinuqa həmin bu əhvalatı bir az başqa formada danışır (Bax: “Seviliya tarixi”, II cild, səh 136). Hər halda fakt budur ki, inđinin özündə de Seviliya şəhərində Kandelixo adlı bir küçə vardır və bu küçədə daşdan düzəldilmiş büst saxlanılır və həmin bu büstün don Pedronun büstü olduğunu iddi de hamı deyir. Təəssüf ki, bu büst təzədir. Köhne büst XVI əsrde çox korlandığından şəhər bələdiyyə idarəsi onu bu gün hamarın gördüyü büstlə əvəz etmişdir.

<sup>68</sup> Rom – er

<sup>69</sup> Pom-i- arvad

<sup>70</sup> Calo – qadın cinsində calli, cəmədə, cales. Sözbəsöz tərcümə etdikdə “qara” mənasını verir. Qaraçılardır öz dillərində özlerini belə adlandırırlar.

<sup>71</sup> İspaniya esgərlərinin geyimi sarı rəngdə olub

<sup>72</sup> Qaraçılıq-zerb-məsəli.

<sup>73</sup> Maiari – müqəddəs, burada Müqəddəs Məryəm ananın şəkli.

<sup>74</sup> Hamidan sonra asılan adamın dul qalmış arvadı sayılan dar ağacı.

<sup>75</sup> Beş peset deyərində dəmir pul.

## MÜNDƏRİCAT

<i>Prosper Merime və onun novellaları</i> . . . . .	3
<i>Gözal tərcümə, nəcib təşəbbüs</i> . . . . .	8
<i>Tərcüməçidən</i> . . . . .	11
<i>Mateo Falkone</i> . . . . .	23
<i>İstehkamın alınması</i> . . . . .	36
<i>Etrüsk vazası</i> . . . . .	41
<i>Məhəbbət İlahəsi</i> . . . . .	64
<i>Tamanqo</i> . . . . .	94
<i>Karmen</i> . . . . .	115
<i>Kolomba</i> . . . . .	171
<i>İzahlar</i> . . . . .	298

<sup>76</sup> Karmen burada söz oyunu işlədir. Bu sözün fransızcası belədir: dragon. Bu söz Azərbaycan dilinə hem “əjdaha”, hem də “süvari əsgər” mənalarında tərcümə olunur. İfadə bütövlükdə “yalançı göz yaşları” kimi başa düşülməlidir.

<sup>77</sup> Flamenco de Roma – Qaraçı qızlarını nəzərdə tutan arxaik ifadədir. Roma sözü burada həqiqəten Roma (Rim) şəhərinin mənasında işlənmir, burada romi milleti və yaxud qaraçılardın özlerinə verdikləri “evli adamlar” mənasında anlaşıılır. İlk dəfə İspaniyada məskən salan qaraçılard Niderlanddan gəldiklərinə görə, onların adları da ordan götürülmüşdür: flamandlar.

<sup>78</sup> İspaniya əsgərlərinə verilən adı yemək.

<sup>79</sup> Ust lara pastesas – güclə yox, hiylə ilə oğurluq etmək.

<sup>80</sup> Muzdla tutulan nəzarətçilər destəsi.

<sup>81</sup> Dankayre loqəbi qumarda özgə puluna oynayan adama deyirlər.

<sup>82</sup> Qausin, Ronda – Malaqa əyalətində şəhər adıdır.

<sup>83</sup> Səfəhələr məni doğrudan da leyqətli qadın hesab etmişlər.

<sup>84</sup> Geydikləri paltarın rənginə görə ispanların ingilislərə verdikləri ad.

<sup>85</sup> Gonbul

<sup>86</sup> Ya katorqaya göndərmişdilər, ya da ki cəhənnəmə vasil olmuşdu.

<sup>87</sup> Oynaşım, daha doğrusu, sultağım.

<sup>88</sup> Qaraçı zərb-məsəli: Cırdanın vədi uzağa tüpürmək olar.

<sup>89</sup> Qədim İspaniyada öküz döyüşündə iştirak edən süvari nizəçi.

<sup>90</sup> Qaraçı zərb-məsəli.

<sup>91</sup> Mariya Padillanı don Pedronun ovsunlığına görə cezalandırırlar. Xalq arasındaki rəvayətə görə, onu kralıça Ağca burbonluya bağışladığı qızıl kəmər onun sehrlənmiş gözlerinə diri ilan şəklində görsənmişdir. Kralın bedbext kraliçaya qarşı nifreti həmişəlik olaraq bununla ölçülür.

<sup>92</sup> Mənə görə, Almaniyada yaşayan qaraçular “kales” sözünün mənasını çox gözəl başa düşürər, ancaq özlerinin belə çağırılmasını heç də xoşlamırlar. Onlar özlerini öz aralarında “Romanc çave” deyə çağırırlar.

<sup>93</sup> F.Rabenin “Qarqantua və Pantaqruel” əsərindəki epizod nəzərdə tutulur.

<sup>94</sup> Heç kimin arzulamadığı bakırə (*latınca*). Ovidinin “Məhəbbət eləgiyası”ndan.

<sup>95</sup> Dəmir pul

<sup>96</sup> Burada Prosper Merime fransız oğularını nəzərdə tutur.

<sup>97</sup> Antuan Udean (1653-cü ildə vəfat etmişdir) – roman dilləri üzrə alimdir, bir çox lügət kitablarının müəllifidir.

Texniki redaktor: *Rövşən Ağayev*

Kompyuter sohifoløyicisi: *Yalçın Şükürov*

Korrektor: *Rəşid Cabbarlı*

Yıqlımağa verilmişdir 14.08.2007. Çapa imzalanmışdır 29.02.2008.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 19. Ofset çap üsulu.

Tirajı 500.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.